

دۇش بىتىرىرىم



@DÜNYA ƏDƏBİYYATI

مۇھىم بىلە  
ئەمەنە

416(5)  
M64

# MİN BİR GECƏ

SƏKKİZ CİLD DƏ

VII CİLD

757-894-cü gecələr

MLF. Azərbaycan Mədəniyyət  
Azərbaycan Milli  
Kitabxanası

“ŞƏRQ-QƏRB”  
BAKİ  
2007

246841

Bu kitab "Min bir gecə. VII cild" (Bakı, Azərnəşr, 1980)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edən: **Mustafa İskəndərzadə**

Redaktor: **Məhərrəm Qasımlı**  
*filologiya elmləri doktoru, professor*

Rəsmələrin müəllifi: **Rasim Babayev**

ISBN 978-9952-34-147-8 (VII cild)  
ISBN 978-9952-34-140-9

398.2-de22  
Ərob nagılları

**Min bir gecə.** Sokkiz cild, VII cild  
Bakı, "Şorq-Qorb", 2007, 384 səh.

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

"Azərbaycan dilində latin qrafikası

ilə kütləvi nəşrlərin həyata

keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı

ile nəşr olunur və ölkə kitabxanalarına

hədiyyə edilir

*Min bir geca*

757-894-cü  
*geçələr*

## Seyf al-Mülükün nağılı



**S**ehrizad sözüne davam eloyib dedi: "Padşah sağ olsun, belə rəvayət də eloyırlar ki, çox-çox qədim zamanlarda farsların bir padşahı vardi ki, onun adı Məhəmməd ibn Sobaik idi, o həm də Xorasan torpağına sahiblik eloyirdi. Bu padşah hər il Hindistanda, Sinddə, Çindo olan kafir torpaqlarına, bir də çayın o torofindəki ölkələrə<sup>1</sup> tez-tez basqınlar edərdi. Deyilənə görə, bu padşah çox ədalətlili, soxavətlili, çox da rəşadətlili bir padşah idi.

<sup>1</sup> Orta əsr müsəlman coğrafiyaşunasları çayın o torofindəki ölkələr deyəndə, Amu-Doryanın şimal sahillərində yerləşən və islam dininə tabe olan ölkələri nözörə tuturdular.

Belo rovayət eloyırlar ki, padşah süfrə başında olan söhbətləri, söylənilən ofsanolori, deyilon şeirləri, damışilan hekayələri, gecə nağıllarını, eləcə də keçmişdə yaşmış adamların həyatından bəhs edən rovayətləri çox xoşlardır. Nə vaxt uzaq yerdə bir adam golib ona qəriba bir ohvalat danışsaydı, həm də bu ohvalat padşahın xoşuna gəlsəydi, padşah ona gözəl libas geyindirir, çoxlu bəxşış, min dinar da pul verar, onu yohorlı-yüyonlı ata mindirir, hörmət yola salardı. Həmin adam da bəxşışları götürüb padşaha dua-sona oxuya-oxuya yoluna düzəldərdi.


Günlərin bir günü yeno da padşahının yanına qəriba ohvalatlar bilən bir qoca golir. O bildiyi ohvalatdan birini padşaha danışır, bu ohvalat padşahın çox xoşuna golir. Qoçının söhbətində hikmətli sözlər, müdrik kəlamlar çox imiş. Padşah o saat orı eloyı ki, ona gözəl libas, qıymalı bəxşışlar, eləcə də min Xorasan dinarı pul, bərə də yohorlı-yüyonlı bir at başılaşınlar. Bu ohvalatdan sonra padşahın soxavəti bərədə dünənin hər yerinə xəbor yayıldı, hamida bu padşaha hörmət və məhəbbət oyandı. Bu xəbor golib tacir Həsənə do çatdı. Deyilənən görə, o çox alıcısan, xeyirxan bir adam, həm də biliqliki bir şair idi.

Bir də belə rovayət eloyırlar ki, homin padşahının çox xəsis, bədxah bir vəzir vardi. O, dünəyada heç kim: na varlini, na yoxsulu sevərdi. Hər dofa padşahın yanına bir adam gələndə, padşah da ona bəxşışlar verəndə, o, padşahın qarasincə deyirdi: "İş belə getsə, xəzino talaş olacaq, torpaqlar da viran qalacaq, padşah isə bəxşış verməyə adət eloyıb" – O, ona görə belə deyirdi ki, çox Paxıl, həm də xəbis adam idi.

Deyilənən görə, bu padşah tacir Həsən barosunda eşidəndə tez adam göndərib onu öz yarına çağırtdı və ona dedi: "Ey tacir Həsən, monim vəzirim yaxşı şəir, naqıl bilicilərinə, monimla həmsüfrə olan adamlara verdiyim bəxşışlərə görə monimla yola getmir, düşmənçilik edir. Mən istoyram ki, sən elə bir naqıl, elə qeyri-adı bir ohvalat danışasan ki, onu heç vaxt eşitməmiş olum. Əgor hekayən xoşuma golsə, sən qalaları ilə birləşdikdə çoxlu torpaqlar başıslayacağam ki, onu öz torpaqlarına qatışan, həm də səni özümu baş vəzir edib, səltənotımı sənə tapşıracağam. Sən homiyo mondon sağ torpaqla oturub, rəyyotimi idarə edəcəksən. Əgor nağılin xoşuma golmosa, onda var-yoxunuñ alındıñ alıb, özünü də soltanotimdən qovacağam". Onun cavabında tacir Həsən dedi: "Şahənsəhə itaot horcumdur. Ancaq qulun səndon rica edir ki, bir il möhəlet verəsən. Onda man sənə elə bir ohvalat danışaram ki, onu nə son, nə də bir başqaş heç vaxt, heç yerdə eşitməmiş olsun".

Padşah dedi: "Sənə düz bir il möhəlet verirəm". Sonra da buyurdu ki, tacir Həsəna yaxşı libas versinlər, onu geyindirib-kecindirsənlər. Elə ki emra emal olundu, padşah dedi: "Düz bil ki nə atə süvarı olarsan, nə gedərsən, nə də golərsən: evde oturub fikirloşəsen, monim arzumu yerinə yetirməyə çalışarsan. Elə ki il tamam oldu, son də monim istəyimi yerinə yetirdin, bil ki, o gündən sənə tamam başqa cür hörmət olacaq. Əgor bu işin öhdəsindən gələ bilməsən, öz bəxtindən küs, onda nə sən bizi tanıyırsan, nə də biz seni!.."

Şəhrizad bu yerdə şəhərin açıldıqını görüb nağılı yarımcı qoysdu.



Elə ki yeddi yüz əlli yeddinci gecə oldu. Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eloyırlar ki, Məhəmməd ibn Səbaik padşah tacir Həsənə dedi: "Nə zaman ki, sən monim arzuma emal edədin, bil ki, o gündən sənə tamam ayrı cür hörmət olacaq, yox, işin öhdəsindən gələ bilməsən, onda öz bəxtindən küs, onda nə sən bizi tanıyırsan, nə də biz seni". Tacir Həsən ayılıb padşahın qabağında yeri öpdü, sonra da çıxıb getdi. Eva golib, ağıllı, təhsilli, yazı-pozu bilən qullarından bəs nəfərinə seçdi, onların hərəsinə bəs min dinar verib dedi: "Mən sizə belə bir gün üçün təlim-terbiya verib saxlamışdım. İndi siz də bu günlündə mono kömək edin ki, padşahın arzusunu yerinə yetirim, canımı onun olsınndan qurtarım". Qullar soruşturular: "De görək sənə nə lazımdır? Canımız sənə sədəqə?"

Tacir Həsən dedi: "Mən istayırem ki, sizin hər biriniz bir iqlimə gedəsiniz, o yerlərin bütün dünyagörümüş ağıllı, savadlı, qəriba ohvalat, naqıl bilicilərin tapası, onlara yaxın olub, bildikləri ən yaxşı naqılıları öyrənəsiz. Maraqlanıb gərosıñ ki, Seyf əl-Mülükün nağılı haqqında kim nə biler. Əgor görənəñ ki, o naqılı bilən var, onda heç neyi qızırğamayın. Lap min dinar istəsə de verin. Təki o naqılı öyrənə bilesiz. Hər kim ki o naqılı öyrənib golib mono danışdı, ondan heç neyi əsirgəməyəcəyəm. Ona yaxşı libaslar, çoxlu bəxşışlar, var-dövlət vərəcəyəm".

Sonra tacir Həsən öz qullarından birinə dedi: "Sən Hind və Sind vilayətlərinə, oraların bütün eyalətlərinə gedərsən", o birinə dedi: "Sən

İrəna və Çinə, onların bütün iqimlərinə gedərsən", üçüncüsünü dedi: "Sənəsə Xorasanə, onun bütün eyalətlərinə gedərsən", dördüncüsünü dedi: "Son Məğribə, onun bütün ölkə, vilayət və eyalətlərinə gedərsən", axırına, yəni beşincisine dedi: "Sənəsə Suriya və Misirə, onun bütün vilayət və eyalətlərinə gedərsən".

Sonra tacir Həsən sefər üçün an uğurlu bir gün seçib dedi: "Bu gün yola çıxmək olar, çalışın ki, mən deyəni əlde edə bilesəz. Bu yolda, mənim xərim, gərək canınızı da əşirgəməyəsiz". Qullar tacirlə xudahafızlaşüb, hər biri ona deyilən tərəf yola düşdü. Onlardan dörd getdikləri yerləri düz dörd ay gəzib-dolandılar. Həc nə öyrənə bilməyib geri qayıtdılar. Onlar golib öz ağalarına danışdır ki, getdiyimiz yerləri, kəndləri, şəhərləri qarış-qarış gəzib-dolaşdıq, ancaq istədiyimiz şeyi öyrənə bilmədiq. Bunu eşidən tacir Həsənin ürəyi sixıldı, əlem başına dolandı.

Bunlar burada qalsınlar, indi size kimdən deyim, beşinci quldan. Beşinci qul az getdi, üz getdi, dərə-tapə düz getdi, gəlib Suriya torpaqlarına çatdı, oradan da galib gözəl bağ-bağtları, axar suları, gözəl binaları olan Dəməşq şəhərinə girdi. Gördü ki, bu şəhərdə əmin-amanlıqdır, hər tərəfdə quşlar oxuyur, gecəni, gündüzü xəlq eləyən qadır Allaha dua-sona edirlər. Qul burada bir neçə gün qaldı, ağasına lazım olan şeyi soraqlaşdı; ancaq həc kimdən ağlaban bir cavab almadi. O çıxıb başqa bir şəhərə getmək isteyirdi ki, bir də gördü cavan bir oğlan abusunun otaklınlara dəlaşa-dəlaşa qaçı. Qul onu saxlayıb soruşdu: "Sənə nə üz verib, hara qaçırsan?" Oğlan cavabında dedi: "Burada bir şeyx var, hər gün, günün bu vaxtı kürsüdə oturub elə qaribə rəvayətlər, nağıllar söyləyir ki, həlo həc kəs, həc yerdə belə əhvalatlar eşitməyib. Onun başına o qədər adam yiğilir ki, yanında yer tapmaq olmur. Mən qaçıram ki, onun yanında özüma yer edə bilim". Qul dedi: "Məni de özünlə apar". Oğlan dedi: "Tez ol, gedək".

Qul tez qapını bağladı, oğlana qoşulub həmin yero yollandı. O gördü ki, üz-gözündən nur tökülen bir şeyx adamların arasında遏əşib nağıl danışır. O da özüna bir tərəfdə yer elədi, oturub şeyxin nağılinə qulaq asmağa başladı. Elə ki axşam oldu, günəş qüruba endi, şeyx de nağılini qurtardı. Onun başına yiğisan adamlar dağılışib gedəndən sonra qul şeyxə yanaşıb ona salam verdi. Şeyx de onun salamını aldı. Qul üçqat hörmət göstərib ehtiramla şeyxə dedi: "Ey mənim ağam şeyx, sen çox hörmətli, şorflisən, sonin nağılların da özün kimi müdrikdir. Mən sendən bəzi şəyələri soruşub öyrənmək isteyirəm". Şeyx dedi: "Hər nə

barede isteyirsən soruș". Belə olanda qul dedi: "Sen Seyf el-Mülükə Badi el-Cəməl haqqında nağılı bilirsənmi?" Şeyx soruşdu: "Sen onları adını haradan eşitmisen, bu barede sənə kim danışıb?" Qul cavabında dedi: "Ay pir, mənə heç kim heç nə danışmayıb, mən çox uzaq bir ölkəden gelmişəm ki, bu əhvalatı öyrənəm. Əger bu barede sən bir şey bilirsənse, alicenəbləq göstərib, onu mənə danış, mən de sənə borcu qalmaraq, evəzindən nə istəsen verərəm. Bununla sən savab iş görmüş olarsan, cünki bu nağıl üçün mən canımdan da keçməyə hazırlam". Şeyx dedi: "Sakit ol, ürəyin buz kimi olsun, mən o nağılı sənə danışaram, ancaq bil və agah ol ki, bu nağıl elə nağıl deyil ki, onu hər yerde danışsan, mən de onu hər yoldan ötənə söylemirməm". Qul çox sevinib dedi: "Allah xatırına, ay ağa, bildiyini məndən əşirgəmə, evəzindən nə istəsen verərəm". Şeyx cavabında dedi: "Əger sən bu nağılı öyrənmek isteyirsənse, onda bunun üçün mənə yüz dinar vermalısan. Bundan elave, beş şərtə de mütləq əmel etməlisən".

Qul emin olanda ki, şeyx onun istədiyi nağılı bili, həm de onu danışmağa razıdır, sevincindən bilmədi nə əlesin. O dedi: "Mən sənə yüz dinar verərəm, on dinar da üstəlik. Dediyin bütün şərtlərə de əmel edərəm. Teki sən o nağılı danışsan". Şeyx dedi: "Dur get qızılları getir, istədiyin al!"

Qul durub şeyxin elindən öpdü, şad-xürəm yaşadığı mənzilə yoldaşı. Evdən yüz və eləvə on dinar götürüb kisəyə qoydu. Gecəni rahatca yatdı, seher açılında tezənən durub pal-paltarını geydi, düz şeyxin yanına getdi. Şeyxin evinə çatanda gördü ki, şeyx darvazanın ağzında oturub onu gözləyir. O edəbli şeyxe salam verdi, şeyx de onu salamını aldı. Sonra qul getirdiyi yüz, bir də eləvə on dinarı şeyxe verdi. Şeyx pulu aldı, sonra qulu da götürüb öz evinə getdi. O, qulu bir tərəfənə oturdu, gedib mürəkkəb, qələm-kağız, bir də kitab getirdi, onu qula verib dedi: "Al bu kitabdan Seyf el-Mülük haqqında olan nağılı köçür".

Qul nağılı başdan axıracan yerli-yerində köçürüdü. Sonra yazdıqlarını şeyxə oxudu. Şeyx onda bezi düzelişlər edib dedi: "Oğlum, sözleşimi yaxşı yanında saxla, birinci şərtim budur ki, gərək bu nağılı sən heç vaxt yolayıcında, qadın, qul, qaravaş, axmaq, bir də usaq onan yerde danışmayasan. Sən gerek bunu ancaq əmirlərə, şahlara, vezirlərə, üləmlərə, Quran şərhçilərinə söyleyəsan". Qul bu şərtləri qəbul etdi, sonra durub şeyxin elini öpdü, onuna vidalaşib getdi..."

Şəhrizad bu yerde seherin açıldığıni görüb nağılı yarımcı qoydu.

## 758-ci gecə

Ela ki yeddi yüz olli sokkizinci gecə oldu, o nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayat eloyırler ki, tacir Hosonin qulu Suriyada yaşanan şeyxin kitabından rovayıtı köçüründen sonra şeyx də ona öz şartlarını dedi, qul da onuna vidalaşib evi tork eldi. O elo həmin gün şad-xürrəm, özündən razı haldə vatonino yola düşdü. Seyf ol-Mülükün nağılini öyrəndiyi üçün o elo sevinirdi ki, heç bilmirdi yolu necə gedir. O, tapalordon yel kimi, dörəldən sel kimi, badevisorsor kimi, ayaq üzongidə, diz qabırğada az getdi, üz getdi, doro-topo düz getdi, golib öz xəborinə çatdı. Öz xəborinə çıxanda şohora adam göndərdi ki, gedib bu şad xəbori tacir Hosonə qatdırıb onu müştululqlasın, sonra da desin: "Qulun sağ-salamat qayıdib galib, sonin arzunu da yerinə yetirib!"

Qul öz ağasının şohorinə qayıdib, bu şad xəbori ona çatdırında, tacir Hosonlu padşahın bağladıqları şortin vaxtının qurtarmasına onca gün qalırdı. Bu vaxt qul özü do tacirin yanına gəldi. Ağası üçün nə əldə etdiyini söylədi. Tacir do buna çox şad oldu. Qul tonha güşəyo çökilüb bir xeyli dincolondon sonra Seyf ol-Mülükə Badi al-Cəmal haqqında olan kitabı ağasına verdi. Tacir kitabı görən kimi ayaga durdu, öz oynindəki libasi ona geyindirdi, sonra ona yaxşı cinsden olan on at, on dəvə, on qatır, üç qara, bir da iki ağ qul bağışladı.

Bundan sonra tacir Hoson kitabı götürüb özəli ilə onun üzünü yaxşı-yaxşı köçürüd, sonra da götürüb şahın yanına gəldi və dedi: "Padşah sağ olsun, mən səlo elə bir nağıl gotimmişim ki, onu heç kəs, heç yerdə eşim moyib". Padşah tacir Hosonin sözlerini cəsiddən elo o saat buyurdu ki, bütün omirlər, hörmətli alimləri, savadlı adamları, şairləri, başqa elm sahiblərini saraya çağırınsın. Ela ki hamı galib bir yero yiğidi, tacir Hoson bir torofda oturub kitabı oxumağa başladı.

Nağıl padşahın, bura toplaşanların çox xoşuna gəldi. Onlar tacirin başına qızıl, gümüş pullar, qymotlı daş-qşaşlar səpdił. Sonra padşah buyurdu ki, onun en yaxşı libaslarından bir dostini seçib tacira bağışlaşınlar. Özü isə tacir Hoson bütün kond vo qalaları ilə birləlikdə böyük bir şohar bağışladı, onu baş vəzir edib, özündən sağ torofda oturttu, sonra da öz mırzolarını buyurdu ki, həmin kitabın üzünü qızıl suyu

ile köçürsünler, onu padşahın öz xəzinasına qoysunlar. Onlar belə de etdirilər. Hər dəfə padşahın üreyi sıxlığında, ya darixanda, o, tacir Hoson yanına çağırıldırırdı. O da həmin kitabı açıb padşaha oxuyardı, padşahın da üreyi açılıb şad olardı.

Həmin nağılı belədir:

Həlo çox-çox qodim zamanlarda, Misirdə Asım ibn Sofvan adlı bir padşah vardi. Deyilənə görə, bu padşah çox alicanab, soxavetli, hörmətli və merhəmətli idi. Onun çoxlu torpaqları, qalaları, qoşunları, bir de Faris ibn Salih adlı bir veziri vardi. Bu yerin adamları yerin-göyün sahibi Allah-təalaya deyil, günsə, oda sitayış edirdilər. İllor tövbə keçidikcə Asım padşah qocalıqlandı, azar-bezardan zəifləyib tamam olən dündü. Yaşı yüz seksoni haqladı. Ancaq bu vaxtadan onun no bir oğlu, nə də bir qızı olm蒲du. Bu səbəbdən də onun ne gecesi, nə də gün-düzu vardi, dərd, qəher içində üzülüb gedirdi.

Günlərin bir günü Asım padşah yene də öz taxtında ayleşmişdi. Həmisi olduğu kimi emirlər, vəzirler, sərkərdələr, saray əyanları hor kos öz rütbesinə görə onun qulluğunda müntəzir dayanmışdı. Kimin ki yanında bir, iki iğli var idi, padşah onlara həsəd apardı, öz üründə deyirdi: "Gör bir onlar övladları olduğu üçün heç de sevinirler. Menimsə usaqım yoxdur. Günü sabah ölüb getsəm, səltənatı, taxt-tacım, xəzinəm, bütün var-dövlətim bu yad adamlara qalacaq, onlar iso məni heç yadlarına da salmayacaqlar. Yer üzündə menim ne xatırom, nə de izim-tozum qalacaq". Bu ağır düşüncələr Asım padşahı yene də fikir dəryasına qərər elədi. Padşah taxtdan düşüb dərđən, qəmdən fəğan eləməye, ağlamağa, özüne ol qatmağa başladı. Bunu görən vəzirler, saray əyanları camaatın üstüne qısqırıb dedilər: "Tez olun, evinizə gedin, padşah özüne gəlince istirahət edin".

Vəzir Farisden başqa hamı çıxıb getdi. Ela ki padşah özüne gəldi, vəzir əyilib onun qabağında yeri öpəndən sonra soruşdu: "Ya qibleyi-ələm, bu qəma səbəb nedir? De görüm, o hansı padşahdır ki, səninle düşməncilik edir? O hansı qala başçısı, hansı əmir, hansı oyandır ki, sənin üzünə ağ olur, sonin ziddinə gedir? Bizo de, yiğisib onun üstüne gedək, onun canını belindən çökib çıxardaq". Ancaq padşah başını qaldırıb bir kolma də olsun demədi. Bu vaxt vəzir əyilib onun qabağında ikinci dəfə yeri öpəndən sonra dedi: "Ya qibleyi-ələm, mən sonin hem oğlun, hem də qulunam. Məni sen özün yetişdirmišin. Ancaq men bugünkü gündə sənə üz verən qəmən səbəbini bilmirəm. Bilmirəm, sənə nə olub ki, bu qəder dərəcəkirsən. Bunu men də bilməyənə, bes kim biləcək. Kim gəlib məni evəz edəcək? Xahiş edirəm, sənə

üz verən bu qəmin, bu göz yaşlarının səbəbini de". Padşah yenə də ağzını açıb bir kolma danışmadı. Ah-ufla, hönküro-hönküro ağlamığına davam etdi. Vəzir səbirle bir xeyli gözlödi, sonra dedi: "Əger bu dərdin səbəbinə deməsan, mən bu saat senin gözünün qabağındaça özümü öldürəcəyim ki, bir də səni belə dərdli, gözüşti gərməyməm".

Bu vaxt Asım padşah başını qaldırıdı, gözünün yaşını silib dedi: "Ay vəzir, ey manim xeyrəx məsləhətçim, gol manı öz dərdi-sərimlə rahat burax, qoy öz dərdimi özüm çokım". Vəzir yalvara-yalvara dedi: "Ya qibleyi-alom, rica edirəm, bu dərdin səbəbinə mənə aç. Beləko Allah-toala monim olımlı sənə toxraqlıq verdi..."

Şöhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcı qoydu.



759-cu gecə

Elo ki yeddi yüz əlli doqquzuncu gecə oldu, Şöhrizad nağılin dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət elayırlar ki, vəzir Asım padşaha deyəndə ki, bu dərdin səbəbinə gerek mənə açasan, bolko Allah-toala monim olımlı sənə toxraqlıq verdi". Padşah da onun cavabında dedi: "Ya vəzir, mən na pul, nə yaxşı at, nə de başqa şeklärən ötəri gözyəsi axıtmırıam. Mən artıq qocalıb əldən düşmüşəm. Yaşım da yüz soksonı haqlayıb, ancaq bu vaxtadək monim övladım olmayıb. Elo ki günü sabah mən öldüm, mən dəfn elədiyilər, bundan sonra dəha monim yer üzündə adım-sənim, izim-tozum qalmayacaq. Mənim taxtacımı, səltənətimə yad adımlar sahib olacaq, onlar məni heç yadlarına da salmayaçaqlar". Bu vaxt vəzir dedi: "Ya qibleyi-alom, mən sendən yüz yaş böyüküm. Ancaq bu vaxtadək monim do uşağım olmayıb. Mən də elo gecə-gündüz bunun dördünü çəkirom. Bəzim elo ikimizin de dərdimiz birdir. Padşah sağ olsun, mən Davud oğlu Süleymanla (Onların hər ikisini salam-dua olsun!) əlaqədar bir əhvalat eşitmışom. Deyilənə görə, onun har şeyə qadir olan bir sahibi var. Deyirəm, mən qiyamılı hədiyyələrə Süleymanın yanına gedim, hər ikimizin dərdini ona danışım. Bolko öz sahibindən xahiş etdi, o da hərəmizə bir uşaq əta elədi".

Vəzir də qiymətli hədiyyələr götürüb sofərə çıxdı. Davud oğlu Süleymanın (Onların hər ikisini salam-dua olsun!) yanına getməkdə

olsun, size kimdən deyim, Davud oğlu Süleymandan (Onların hər ikisine salam-dua olsun!). Gündən bir günü Allah (O qüdrətli və şərəflidir!) Süleyman'a vəhşi göndərib bu sözleri ona çatdırıdı: "Ey Süleyman, Misir padşahı öz baş vezirini filan-filan nadir hədiyyələrə senin yanına göndərib. Vəzir Asef ibn Baraxiyani onun pişvazına gönder ki, gedib onu qarşılasın, düşdüyü mənzillərdə ona hörmət göstərib leziz xörəklərə qonaq eləsin; ele ki senin yanına çatdı, ona deyərsən: "Padşah seni filan-filan iş üçün menim yanına gönderib. Sənin cəhitiyəcən filan-filandır. Bundan sonra ona teklif et ki, İslami qəbul etsin".

Onda Süleyman öz veziri Asef emr etdi ki, yaxın adamlarını götürüb elçilərin pişvazına çıxsın, mənzillərdən onları leziz xörəklərə qonaq eləsin. Asef də lazım olan şeylər götürüb, Misir padşahının veziri Farisi qarşılıqlaşın üçün yola düşüb. O, veziri, bir de onunla gələnləri hörmətlə salamlaşdı, hər mənzildə onların rahathığının qayğısına qaldı, onları yedizdirib-içirdi, sonra da dedi: "Siz bizim yerlərə xoş gelmişiz. Burada özünüzü öz evinizdəki kimi hiss eleyin. Həvesla yeyib-için, deyib-gülün, şənlenin. Qoy dincinəz çıxsın, canınız rahat olsun, bilin ki, sizin arzunuz yerine yetəcəkdir".

Vəzir ürəyində öz-özüne dedi: "Bu barədə görən ona kim xəbər verib?" Sonra o, Asef ibn Baraxiyadan soruşdu: "Ay ağa, bizim gelməyimiz, üreyimizdəki arzumuz baredə siza kim danişib?" Asef ona cavabında dedi: "Bu barədə mənə Davud oğlu Süleyman (Onların hər ikisine salam-dua olsun!) danişdi". Vəzir Faris soruşdu: "Bəs ağamız Süleymanı bu barədə kim danişib?" Asef cavabında dedi: "Bu sırri ona yeri-göyü, bütün canlıları xəlq eləyən Allahın özü oyan edib". Vəzir Faris sevincələ də dedi: "Doğrudan, bu böyük və qadir Allahdır!" Asef ibn Baraxiya təcəccüblə soruşdu: "Məgər siz ona sitayış elemirsiniz?" Misir padşahının veziri Faris cavabında dedi: "Biz ancaq gənəşə sitayış edir, ancaq ona secdə edirik". Asef dedi: "Ya vəzir Faris, gənəş də Allahın (O qüdrətli və şərəflidir!) yaradığı o biri ulduzdardan birlidir. Onda ele qüdret yoxdur ki, Allah ola bilsin. Gənəş gəh doğur, gəh batır, ancaq bir olan Allah heç zaman yox olmur. O, həmişə bizimləridən və hər şeye qadirdir".

Sonra onlar az getdilər, çox getdilər, golib Səba torpağına çatdlar. Burada Davud oğlu Süleymanın səltənətinə bir mənzilik yol qaldırı. Bu vaxt da Davud oğlu Süleyman da emr elədi ki, bəni-adəmlərdən, cılardan olan qoşunları, eləcə də dəniz heyvanları, fillər, bebirler, pələnglər və başqa heyvanlar yolboyu düzülsünler. Hər cür qorxunc, yebəcer, deyərəgöz cinlər golib yol boyu içi cərgə dayandılar, hər cür

quşalar yero kölgə salmaq üçün qanadlarını gordilər, özü də onlar müxtəlif soslo, cürbocur noğmalar oxuyurdular.

Misirdən golon elçilər bura çatanda qorxdular, irəli getməyə ürkənləndimlər. Bunu görən Asaf dedi: "Heç nadən qorxmayın, yoluñunu davam eləyin. Onların hamisi Davud oğlu Süleymanın rəsiyyotidir, onlardan sizə heç bir xətar yetməz". Sonra Asaf qoşunun arası ilə irohiləməyə başladı. Misir padşahının vəziri, onun adamları da qorxa-qorxa onun dəlinca getdilər. Onlar az getdilər, çox getdilər, axırdı galib şəhərdəki Qonaq evinə çatdılар. Qonaqları burada rahatlayıb düz üç gün onlara yaxşı hörmət elədilər, cürbocur loziz xörəklərə qonaq elədilər.

Sonra onları Allâhın peyğəmbəri Süleymanın (Ona salam-dua olsun!) yanına apardılar. Onlar içəri girən kimi ayılıb onun qabağında yeri öpmək istədilər, ancaq Davud oğlu Süleyman qoymayıb dedi: "İnsan yeri-göyü, bir də bütün məxluqatı xəlq eləyən Allahdan (O, qüdrəti və şorofludur!) savayı heç kimin qarşısında səcəd etməməlidir. Siz-dən ayaq üstü durmaq istəyən varsa, qoy dursun, amma mənə qulluq eləməsin". Vəzir Faris də bəş ayanlarla keçib oturdu, o biri ayanlar da ayaq üstü durdular. Onlar uturandırsa xidmətlər onların qabağında süfrə saldılar, yemək-içmək qoydular, hamı doyunca yeyib-icdi.

Sonra Süleyman buyurdu ki, Misir padşahının vəziri ürəyindəki arzusunun desin, elə ki onu yerinə yetirmək mümkün olsun. O, sözüne davam edib dedi: "Bizdən heç nəyi gizləmək lazımdır. İstəyirsin hənsi sobəbin sizi bura götürdünəni mən özüm size deyim. O bundan ibarətdir: sizi bura göndərən Misir padşahının adı Asimdir. Artıq o qəca-lib, tamam əldən düşüb. Ancaq Allah-toala onu bu vaxtacan bircə züryot də verməyib. Bu da onun gecə-gündüz dörd-qom çəkməsinə səbəb olub. Günlərin bir günü öz şahlıq taxtında oturarkən, bütün vəzirler, əmirlər, ayanlar öz oğul-uşaqları ilə golib onun xidmətindən dayanmışdır. Kiminin bir, kiminin iki, kiminin üç oğlu var idi. Padşah onlara baxa-baxa dorindən ah çokdi, öz-özüna düşündü: "Görəydim mən ölümdən sonra taxt-tacım kimo qismət olacaq. Doğrudanmı, bu adamlardan biri onu əla keçirən kimi mənim bu dünyadan izim-tozum kəsiləcək, məni heç yada salan da olmayıacaq". Bu fikirlə o, dərin düşüncələrə qorq oldu, elə ki gözlərindən yaş axmağa başladı. O, taxt-dən düşdü, ah-fogən eləyib honkür-honkür ağlamaya başladı. Bircə Allah-toaladan başqa heç kəs də bilmədi ki, onun dərdi-sori nedir..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.

## 760-ci gecə

Ele ki yeddi yüz altmışinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə revayət eləyirler ki, Allâhın peyğəmbəri Davud oğlu Süleyman (Onlarıñ hor ikinsi salam-dua olsun!) Asim padşaha üz verən qomin sobəbinə, padşahla vəzir arasında olan əhvalatı başdan-ayağa, yerli-yrəndən naql elədi, sonra da vəzir Farisden soruşdu: "Ya vəzir, mənim sonə söylədiklərim doğrudurmu?" Onun cavabında vəzir Faris dedi: "Ey Allâhın peyğəmbəri, sizin mənə dediklərinizin hamısı doğrudur, ancaq mən bir şeyi bilmək istəyirəm ki, aksi padşahla mən bu bərədə danışında bizim yanımızda heç kəs yox idi, bizi görüb-eləyən də olmamışdı. Mən bir şeyi bilmək istiyorum ki, bu əhvalat sənə kim çatdırıb". Onun cavabında Süleyman dedi: "Bunları mənə mənim Allâhım çatdırıb, o isə hor şeyi görür, her şeydən agahdır". Onda vəzir Faris sevincək dedi: "Ay Allâhın peyğəmbəri, doğrudan da, bu Allah xeyirxədir, uludur, o hor şeyə qadırıdır!"

24621

Sonra vəzir Faris, bir də onuñla olan adamları islam dininə iman getirdilər. Allâhın peyğəmbəri Süleyman dedi: "Sən özünüñ bu kimi filan-filan nadir hədiyyəyolər gotirmışın". Vəzir cavabında dedi: "Elədir". Süleyman dedi: "Mən onlarıñ hamisini səndən qəbul edir, sənə də bağışlayıram. İndi isə öz adamlarınla get dincəl, qoy yorğunluğun çıx-sın. Sabah, Allâhın izniñ bu dünyani, canlıları, cansızları xəlq eləyən Allah-toala sizin arzunuzu tamam-kamal yerinə yetirər".

Vəzir Faris gedib onun üçün ayrılan mənzildə dincoldi, səhərisi yenidən Süleymanın yanına getdi. Allâhın peyğəmbəri Süleyman dedi: "Nə vaxt ki, Asim ibn Səfvan padşahın yanına qayıdib onuna görüşdün, onda ikiniz də xəlvətcə filan ağaca çıxıb onun başında dinnəzəcə oturarsınız. Ele ki gərdəz ikindi namazının vaxtı geldi, gün günortadan işildi, sərnişin oldu, ağacdən düşüb diqqətən ətrafı baxarsan. Birən sizer tərəf sūrūn-sürünə gələn iki ilan görçəksiz. Onlardan birinin başı meymun, o birininkı isə ifrit başına oxşayaqcadır. Siz onları görən kimi herəniz birini oxla vurub öldürün. Onların bir qarış baş tərəfindən, bir qarış quyrıq tərəfindən kəsib atın. Qalan atı yaxşı-yaxşı bisirtirin, öz arvadlarınıza yedirdib gecə onlarınyatın. Arvadlarının ikisi də Allah-toalanın buyruğu ilə uşaqa olacaq, horası də bir oğlan doğacaq".

Sonra Süleyman (Ona salam-dua olsun!) birtaşlı üzük, qılınç ve içində üstü qiyməti daş-qasıla bozulmuş iki ləbbədə olan bir boğça gotirib dedi: "Ey vazir Faris, sizin oğlanlarınız, böyüyüb həddi-büləğə, boy-aşa çatanda onların horasına bu ləbbədonin birini verin". Bundan sonra o, voziro dedi: "Bismillah, Allah-toala sənin isteyini yerinə yetirdi. İndi bir o qalır ki, Allahın izniyle yola düşəsan. Padşah gecə-gündün sonin intizərindədir, o, bir an da günüñ yoldan çıkmır".


Vəzir Faris yaxına golib Allahın peyğəmborı, Davud oğlu Süleymanın (Onların hor ikisini salam-dua olsun!) əllərindən öpü, onunla xudahafızloşdu, arzusu yerinə yetdiyi üçün sevinə-sevinə öz ölkəsinə yola düşdü. O, az getdi, üz getdi, dera-tapı düz getdi, nehayət, golib Misir torpağına çatdı. Bu vaxt o, xidmətçilərdən birini göndərdi ki, tez gedib onun golməsi barədə Asim padşaha xəbər versin. Vəzirin sağ-salamat qayıdib goldiyini, hom da padşahın istəyinə yerinə yetirməsi xəbərini eşidində, Asim padşah, onun əyanları çox şad oldular.

Padşah vəzirlə görüşəndə vezir əyləb onun qabağında yeri öpü, dedi ki, onun istəyi tamam-kamal yerinə yetirilib, sonra da ona teklif etdi ki, o da islam dininə iman gotirsin. Asim padşah sıqı-ürükden Allaha səcdo əlyəib islam dininə iman gotirdi, sonra vəzirə dedi: "İndi get evə, bu gündən başqa bir həftə döncəl, get hamama, sonra gəl yanına, mon sono bir şey dənişəcəgəm, o barədə düşünüb ikimiz bir tədbir görərik". Vəzir əyləb yeri öpü, öz yaxın adamlarını götürüb evlərinə getdi, düz sökkiz gün istirahət edib dincəldi, sonra padşahın yanına goldı. Davud oğlu Süleymanla (Onların hor ikisini salam-dua olsun!) onun arasında olan ahvalatı başdan-ayağa yerli-yerində ona naql elədi, sonra da dedi: "Dur monimla gedək".

Padşahla vezir durub hərəsi bir yay-ox götürdü, golib bir ağaca çıxdılar, ağacın başında dinməzce oturub, gün günəştənən gəzlədlər. İkiindi namazının vaxtı yaxınlaşanda onlar ağacdən düşdülər, ofrafə baxmağa başlıdalar. Bir de gördülər ki, ağacın altından iki ilə ən çıxı. Padşah onlara baxanda gördü ki, ilanların boynunda qızıl boyunbağı var, buna görə də onlar padşahın xoşuna geldi. O dedi: "Ya vezir, bu ilanlar başdan-ayağa qızıl boyunbağılarına bələniblər ki; Allaha and olsun, onlar çox qarşı məxludur! Gol onları tutub qəfəsə salaq, hər gün tamaşa elərək!" Vəzir onun cavabında dedi: "Allah onları yaradıb ki, bir mənfiyyət versinlər. Onların birimi son oxla vur, birini de mon". Onlar ilanları oxla vurub öldürdülər, hor birinin bir qarış baş, bir qarış da quruyraq torosundan kəsib atırlar, qalan otı götürüb evə gotirildər, aşpaz çağırıldılar ki, oti ona verib dedilər: "Bu ato soğan, adviy-

yet vurub yaxşı yeməkler bişir, iki kasaya qoyub götür. Onu filan vaxta hazır olərsən, filan saatda gotirirsən, çalış ki, gecikməyən..."

Şəhrizad bu yerde səherin açıldığı gərüb nağılı yarımqı qoydu.



Elə ki yeddi yüz altmış birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat əleyirlər ki, padşahla vezir aspaçı çağırıldılar, ilan otını ona verib dedilər: "Bunu bişir, iki kasaya qoyub bura götür, çalış ki, gecikməyən...". Aşpaz otı götürüb motboxa getdi, onu bişirib, yağ-soğanda yaxşıca qızardı, iki kasaya qoyub padşahla vezirə götürdü. Onların hərəsi kasanın birini götürüb öz arvadına apardı. Arvadlar da hemin kasadakı yeməyi yedilər. Sonra hor ikisi gecə öz arvadının yanına girdi. Allah-tealanın (O, qüdrətli və qüvvətlidir!) iradesi və kərəmi ilə arvadlar ele o gecə usağı qaldılar. Bundan sonra padşah düz üç ay pəjmürde gəzib-dolandı, hemişə də öz-özüne düşünürdü: "Görəşən bu işlərin axını necə olacaq?"

Bir gün padşahın arvadı oturduğu yerde hiss etdi ki, bətmində nəse tərpəni, o başa düşdü ki, bu usaqdır, həttə bark ağrı da hiss edədi, sir-sifati də tamam doyışdı. Tez yanında olan hərem xidmətçilərindən birini yanına çağırıb dedi: "Get padşaha bu şad xəbəri çatdırub de ki, xanımın hamili olması doğrudur, indicə onun bətnində usaq tərpəndi".

Hərem xidmətçi sevinə-sevinə teləsik padşahın yanına golib na gərse yaxşıdır, gördü ki, padşah bir tərəfdə ali üzündə tek-tonha oturub, özü də dorin xəyalə daılıb. O əyləb padşahın qabağında yeri öpü, ona xəber verdi ki, xanımın usağı qalıb. Hərem xidmətçisinin sözünü eşidəndə padşah çox sevindi, tez ayaga durub onun əlindən, almından öpü, öz əynində nə vardısa, soyunub hamısını ona verdi, sonra da üzünü orada olanlara tutub dedi: "Məni istəyen buna bir xəlot versin!" Hərem xidmətçisine o qədər pul, qiyməti daş-qas, var-dövlət bağışladılar ki, sayı-hesabı olmadı.

Ela bu vaxt vezir içəri girdi, padşaha dedi: "Men indi fikir-xəyal içinde tek-tənha evdə oturub öz-özümə deyirdim: "Bir gəreydim bu işin axını necə olacaq? Doğrudanmı arvadım Xatın usağı qalacaq?" Elə bu vaxt onun bətnində usaq tərpəndi, ağırdan sir-sifeti tamam

döyüşü. Mən sevindiyimdən öymidəki paltraları çıxarıb onun xidmətçisini verdim, üstlək ona min dinar bağışladım, özü də onu baş horəməgəsi təyin elədim". Onun cavabında Asım padşah dedi: "Ey vəzir, doğrudan da, Allahdan başqa heç kəsə qüvvət və qüdrət yoxdur. O, alicənəbli göstərdi, bizim ona olan inanımızı qırmadı. O öz kəram və mərhaməti ilə bizi mərhəmətdən işığa çıxardı. Buna görə de mon camaatın könlünü açıq, kefini kök elemək istəyirəm". İşi bele gəron vəzir dedi: "Ürəyin nə istəyir elə".

Onda padşah dedi: "Ya vəzir, bu saat get zindanda olan bütün məhbusları azad elə. Baxma onlar na cinayot törədiblər, bize nə kimi borclar var. Əgər bundan sonra onlar bir cinayot törəsərlər, onda cezalarını verirək. Bir də camaata bildir ki, biz onları üç il vərgidən azad edirik. Bir də o mər elə ki bütün şəhər divarları boyunca qazanlar asılısn, aşşazlar gəcə-gündüz hər cürə dadlı xörəklər bışırınlara, onu şəhərin, eləcə də, yaxın və uzaq kəndlərin camaatına paylaşınlara. Qoy hamı doyunca yeyib-içsin, ürəyi istəyon evinə də aparsın. Bir də əmr elə ki şəhəri yeddi gün bəzəsinərlər, dükənləri gəcə-gündüz bağlaşmasınlar".

Vəzir gedib elə o saat Asım padşahın əmrinə əməl etdi. Şəhərin küçələri, qala bürcləri başdan-başa bozadıldı. Adamlar on yaxşı libaslarını geyib şəhərə çıxdılar. Hamı yeyib-içib şənlənməyə başladı.

Nəhayət, padşah arvadının hamiləlik dövrü başa çatdı, onun sancıları tutdu. Asım padşah buyurdu ki, şəhərdə olan alimləri, münəccim-başlarını, bütün fazilot və qələm sahiblərini saraya davət etdi. Çok keçmədi ki, davət olunanların hamisi saraya geldi, onlar durub ev sahiblərinin boşqabları yero vurub sindirdildər. Elə ki boşqabları yero vurub sindirdildər, onlar hamiya bildirdilər ki, padşah arvadının ay parçası kimi gözəl-göycək bir oğlu oldu. Münəccimlər nücum fali açıb usaqın gələcəyini müəyyən elədlər. Hamı səbirsizlikle onları no deyəcəyini gözləyirdi.

Bu vaxt münəccimlər padşahın qabağında yeri öpüb xəber verdilər ki, onun usaqının qədəmi xoşbəxt və uğurludur. Onlar dedilər: "Ancaq onun hayatının başlanğıcında bir hadisə baş verəcək ki, bu barədə padşaha söz deməyə qorxuruq". Padşah dedi: "Qorxub eləməyin, nə var hamisini deyin". Münəccimlər dedilər: "Padşah sağ olsun, usaq büyündə bu torpaqdan baş götürüb yad ölkələrə gedəcək, bir gün onun gəmisi donidizo batacaq, o, əsir düşəcək, çoxlu işğəncəyə məruz qalacaq. O bir çox əzab-əziyyətdən sonra əsirlikdən azad olacaq, istədiyini olda edərək, qalan ömrünü də şad-xürrəm yaşayacaq, düşmənlərinin, paxıllarının acığına onun çoxlu qulları, torpaqları, qoşunları olacaq,

özü də yer üzünün hökməni olacaqdır". Münəccimlərin bu sözünü eşidib padşah dedi: "Geleçeyin işini bilmək olmaz. Allah-teala onun alınna ne yazıbsa, o da olacaq. Gəlin, biz xeyir-dua vərək ki, Allah özü həmişə onun köməyi olsun". Sonra o, bu sözlərə baxmayıb münəccimlər, bir də burada on adamların hamisini qiymətləri hədiyyeler bağışladı. Bundan sonra hamı çıxb öz evine getdi.

Ela bu vaxt padşahın veziri Faris içəri girdi, eylib padşahın qabağında yeri öpüb sevincə dedi: "Ey padşah, şad xəber getirmişəm! Indice menim arvadım ay parçası kimi bir usaq doğdu!" Bu xəberi eşidən padşah dedi: "Ya vəzir, get onu getir bura, qoy uşaqların ikisi də bir yerde menim sarayımda təriyə alıb böyükşürlər. Arvadını da getir, qoy menim arvadım yanında qalıb uşaqımıza birgə təriyə versin-lər". Vəzir gedib öz arvadını ve uşağıni padşahın sarayına getirdi, padşah nece demişdi, eləcə de elədi. Sonra onlar uşaqların her ikisine dayo tutdular.

Ela ki yeddi gün tamam oldu, uşaqları Asım padşahın yanına getirib ondan soruşular: "Bunlara nə ad qoyursan?" Padşah dedi: "Onlara siz özünüz ad qoyun". Onun cavabında dedilər: "Uşaqa onun atasından savayı heç kim ad qoya bilmez". Belə olanda padşah dedi: "Menim oğluma babam Seyf əl-Mülükün adını qoyuram, vezirin oğlunu isə Seid çağırarsınız". Sonra padşah dayelərə çoxlu bəxş verib dedi: "Uşaqların qeydini qalın, onları yaxşı təriyələndirin".

Uşaqların beş yaşı tamam olanları onları dayelərə təriyə etdilər. Bundan sonra padşah uşaqları fəqiha verdi ki, onlara yaxşı-yaxşı Quran oxumağı, yazı yazmağı öyrətsin. Elə ki uşaqlar on yaşına çatıdlar, padşah xüsusi müəllimlər tutdu, onlar da uşaqlara atçapmağı, ox atmağı, qılinc oynatmağı öyrətdilər. Bu minvalla uşaqlar on beş yaşına çatıdlar, özləri də yaxşı döyüş telim-təriyəsi aldılar, başqa elmlərə de yiyələndilər. Elə oldu ki, nə elmde, nə de döyüş meydandan heç kes onlarla yarışa gire bilmedi. Hər biri tekbaşına min nəfərin öhdəsindən gelən bir igid olmuşdu. Beləliklə, onlar böyüküb həddi-bülüğə, boy-aşa çatıdlar, padşah da hər gün ifixaria onların boy-buxununa baxır, sevinçinin hedd-hüdudu olmurdu.

Ela ki onların iyirmi yaşı tamam oldu, Asım padşah öz veziri Farisi xəlvət bir yere çağırıb dedi: "Ya vəzir, menim ağlıma bir fikir gelib, onu həyata keçirməzdən evel istəyirəm seninle məsləhətəşim". Vəzir dedi: "Senin başına pis fikir gelmez. Ağlına nə gelibse, onu da ele". Asım padşah dedi: "Ya vəzir, sən özün görürsen ki, men artıq qocalıb əldən düşmüşəm, günümü görüb, dövranımı sürmüsem. Men

istayırom ki, hakimiyyəti, bir da sultanlığını oğlum Seyf el-Mülükə verim, axı artıq o, boylu-buxunlu, ağılı-başlı, cəsarətli və qabiliyyətli bir oğländir. Elə bilirom ki, o öz adəb-ərkanı, ağılı-kamalı ilə məmlekətini idarə edə bilər. Mənim bu fikrimə son no deyirsen?" Onun cavabında vozir dedi: "Çox yaxşı fikirdir. Əgər son belə elösən, mən de sonin kimi edəcəyim. Vəzirliyi oğlum Səidə verəcəyəm. Elə bilirom ki, o öz ağılı, marifəti, elm və bacarığı ilə təzə padşahı layiqdir. Onlar birlikdə mamlakatı daha yaxşı idarə edərlər. Bütün onların üstündə göz olar, hər işdə doğru yol göstərərik".

Onda Asım padşah öz vozirinə dedi: "Elə indi götür bir name yaz, onu çaparlarla memləkətimizin hər yerinə göndər. Namədə bildir ki, qoy bütün şöhr, qala başçıları filan əyn filan gündündə, filan saatında filan meydanda olsunlar". Vozir Faris elə o saat gedib name yazdı, onu bütün yaxın və uzaq şəhərlərin canişinlərinə, qala başçılarına göndərdi, əmr elədi ki, filan gün, filan vaxtda, filan yerde olsunlar.

Deyilən vaxta bir az qalmış Asım padşah fərraşları çağırıb əmr elədi ki, meydanda çadırıqlar qurulsun, onları başdan-başa bəzəsinlər, meydənin ton ortasında padşahın ancaq bayram günlərində golib əyleşdiyi taxtı qoysunlar. Onlar o saat padşahın əmrinə eməl elədilər. Taxtı da gotırıb düzəldildilər. Bütün canişinlər, saray əyanları, əmlərlər golib meydana yığışdırılar. Padşah da gəldi, əmr elədi ki, camaati çağırıb desinlər: Bismillah! Hamimiz meydana toplaşın!

Bu vaxt camaat axıb meydana gəldi. Vəzirler, ölkə başçıları, əmlərlər padşahın çadırına daxil olub, onun qulluğunda müntəzir dayandılar. Elə ki hamı bir yero yiğdi, padşah buyurdu ki, süfər əçsinər, camaata yemok-icmok versinlər. Elə o saat süfrələr açıldı, hamı yeyib-icdi, padşaha dua-sənə elədi. Sonra padşah saray əyanlarına əmr elədi ki, hamiya desinlər: "Qoy heç kos heç yero getməsin, padşahın sizə sözü var!" Sonra pərdələri qaldırdılar, padşah camaata üz tutub dedi: "Hər kim məni istəyirə qoy burada qalsın, mənim sözümü eşitsin". Camaatın bayaqqı qorxusu çökilən getdi, hamı yerində sakitcə oturub padşahın na deyəcəyini gözläməyo başlaşdı.


Bu vaxt padşah ayağa qalxdı, mösləhdəkərinin əmin-amaniyyətindən sonra dedi: "Ey vozirler, əmlərlər, əyanlar, ey burada olan bütün böyük-lər və kiçiklər, siz bilirsizmi ki, bu şahlıq ırsidir, bu taxt-tac mənə ata-babamdan qalib". Onun cavabında hamı dedi: "Böli, biz bunu bili-rək". Padşah dedi: "Biz hamımız birlikdə günəşə, aya sitayış edirdik, Allah-teala da bizi imana gotirdi, bizi zülmətdən işığa çıxardı, Allah (O qüdrətli və şöreflidir!) bizim ürəyimizdə islam dininin alovunu yan-

dirdi. Bilin və aghə olun ki, mən artıq qocalıb əldən düşmüşəm. Buna görə de bir hücrədə oturub Allaha da elemək istəyirəm, qoy o mənim olub-keçən günahlarımı bağışlaşın. Bu mənim oğlum Seyf el-Mülükdür, siz bilirsiz ki, bu genç ağılı, bələğəti, işdə tacribəli, ədalətlidir. Mən istayırom ki, elə bu saat öz taxt-tacını, sultanlığını ona verim, onu öz yerimdə oturdum, sizin padşahınız olsun, özüm isə sakit bir hücrəyə çəkilib Allaha dua etəməyo başlayım. Mənim oğlum Seyf el-Mülük isə hakimiyyəti qəbul edib onu idarə etməyə başlasın. Buna siz na deyirsiniz?"

Bu vaxt hamı ayağa qalxdı, əylib padşahın qabağında yeri öpdü və itaotla dedi: "Ey bizim padşahımız və himayədarımız, əgər sən öz qullarından birini padşah edib bizə başçı toyin eleyseydin, biz buna da razi olarıq, senin əmrinə yerinə yetirirdik. Belə olan halda, senin oğlun Seyf el-Mülük ne sözümüz ola bilər? Biz onu məmənniyətə qəbul edir, ona canla-başa xidmet edəcəyimizi bildiririk!"

Bəla olanda Asım ibn Sofyan padşah durub taxtından düdü, oğlunun qolundan tutub onu öz yerində oturdu, öz başından tacı götürüb onun başına qoydu, belinə hökmərlək kamorını bağladı. Sonra Asım padşah oğlunun yanında əyləşdi. Vəzirler, əmlərlər, əyanlar əylib, əylib onların qabağında yeri öpdürlər və dedilər: "O, şahlıq taxt-tacına layiqdir. Bu hamidən çox ona yaraşır". Hamı yenə padşaha xeyr-dua verdi, ona uğur arzuladı. Seyf el-Mülük padşah isə onların başına qızıl, gümüş pullar sepdi...!

Şəhrizad bu yerde səherin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ele ki yeddi yüz altmış ikinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Asım padşah oğlu Seyf el-Mülük şahlıq taxtında oturdan kimi ham ona qoləbələr, uğurlar dileydi, təzə padşah onların başına qızıl, gümüş pullar sepdi, onlara layiqli libaslar, bəxşşilər verdi.

Bir azdan vezir Faris ayağa qalxdı, əylib yeri öpəndən sonra dedi: "Ey əmlərlər, ey əyanlar, siz bilirsizmi ki, mən vezirəm, mənim vezirliyimin tarixi de çox qədimdir, hem de bu vezirlik mənə həle Asım

ibn Sofyan padşah hakimiyyəti əlindən almamışdan çox qabaq nəsib olub? İndi o, padşahlıqlan ol çökdü, oğlunu öz yerinə toyin etdi". Onun cavabında hamı dedi: "Bəli, biz biliyrik ki, vezirlik sənin atanın babandan qalıb". Belə olanda vezir dedi: "İndi mən də vezirliyimden el çəkirom, Əlüm Soiidi öz yerinə toyin edirəm, axı o, çox ağılli, derrakəli, təcrübəli və tödbirlidir. Buna siz nə deyirsiniz?" Onun cavabında hamı dedi: "Seyf el-Mülük padşaha heç kax yox, ancaq sənin oğlun Seid layiqli vezir ola bilər, təkəc onlara bir-birinə varasınlar".

Belo olanda vezir Faris vezirlik ommamasını öz başından götürür  
oğlu Səidin başına qoydu, sonra o, vezirlik mürkəbbəqabını da gotirib  
onun qabağına qoydu. Saray oyanları ilə əmirlər dildər: "Doğrudan  
da o, vəzirliyə layiqdir". Bundan sonra Asim padşahla vezir Faris xəzi-  
nolərinin ağızını açıdlar, bütün əmirlərə, əyanlara, vezirliyə, orada olan  
başqa adamlara padşaha layiq libaslar verdiler, maaşlarını payladılar,  
pul, qiymətli hədiyyələr bağışladılar. Seyf əl-Mülük padşahla vezir  
Səidin adı ilə yeni əmirlər verib, yeni qararlar çıxardılar. Bundan sonra  
hami düz bir həftə şəhərdə qaldı, sonra isə dağılış hərə öz kəndinə,  
öz verinə, obasına getdiłar.

Bundan sonra Asım padşah öz oğlu Seyf al-Mülükü, bir də vezirin oğlu Soidi götürüb saraya gəldi, xəzinədarı çağırıb buyurdu ki, qılınc, üzük, boğça və möhürü götürsinlər. Deyilən şəyər götüriləndə Asım padşah dedi: "Mənim balalarım, yaxın gəlin, hərəniz bə hədiyyələrdən istədiyinizi seçib özünüzü götürün." Əlini hədiyyələrə evvel Seyf ol-Mülük uzadı, o boğça ilə üzüyü götürdü. Səid isə qılıncda möhürü aldı, onlar padşahın əlin öpüdlər, sonra hərəsi çıxıb öz menziline getdi. Seyf ol-Mülük boğcانı götürürəndə açıb baxmadan onu veziri Səidlə birge yatdıqları (onlar birgə yatmağa adot etmişdilər) yatağıın bir tərəfinə tutıldı, sonra onlar üçün yorğan-döşək salındı, hər ikisi şam işığında uzanıb vətdi.

Onlar gec odayıracan yatıldılar, sonra Seyf el-Mülük birden yuxudan ayıldı, özünün baş torəfində olan hemin boğçanı gördü. Boğcaya baxabaxa öz-özünə dedi: "Görəşən bu boğçada nə var ki, onu padşah en nadir hədiyyələrindən biri kimi bize verdi?" Sonra o, boğçanı, şamı götürüb yatığında düşdü. Soidi yata-yata qoyub anbara gəldi, boğcanı alıb baxdı, nə görso yaxşıdır, gördü ki, onda cinlərin eşi ilə tikilmiş bir ləbbadə var. O, ləbbadəni açıb baxdı, gördü ki, onun astarının yuxarı torəfində qızıl suyu ilə bir qız şəkili çəkilib, əzə də bu qız ele gözəl, elə gəyçəkdir ki, adam baxxan ağılı basından olur.

Seyf el-Mülük qızın şeklini görən kimi huşu başından çıxdı, dəli kimi oldu, qəşs eləyib yere yixıldı. Sonra o, şəkli öpməyə, başına-gözüne döyüb hönkürtü ilə ağlamağa başladı, özü bu seri dedi:

"Eşqin başlangıcı bir arxdır – kiçik<sup>1</sup>.  
Har şəmtə yönəldə bilərsən onu.

Elö ki ümmâna çevrildi o arx,  
Tufanı hev atıb-tutacaq səni”.

Sonra bu iki bevti da elave etdi:

"Bilesseydim mehəbbət canüzən şeydir,  
Özümü gözlerdim təhlükəsindən.

Bilmeden axırı nece bitecek,  
Könlü atıldım ağusuna men."

Seyf el-Mülük o vaxtaca başına-gözüne döyüb hönkürtü ile ağladı ki, axırda onun səsinə vezir Səid ayıldı, baxıb gördü ki, Seyf el-Mülük yatağında yoxdur, şamların da ancaq biri yerindədir, o öz-özünə dedi: "Görəsən Seyf el-Mülük hər getdi?" O durub şamı götürdü, sarayı başdan-başa gəzib onu axtarmağı başladı, anbara golib çatanda nə görse yaxşıdır, gördü ki, Seyf el-Mülük burada ağlayıb özüne divan edir. Vəziyyəti belə gərən Səid ondan soruşdu: "Qardaşım, bu göz yaşları na üçündür? Sən nə olub? Danış, məni bu işdən agah e!" Ancaq Seyf el-Mülük başını qaldırıb ona heç nə demədi, başına-gözüne döyü-dövə aqlamağına davam etdi.

Onun veziyətini belə görən Səid dedi: "Mən sənin hem vezirənm, hem də qardaşın, biz ikimiz də bir yerde tərbiye alıb böyümişük, son dərdini, sırrını məne də deməyənde bəs kime deyəcəksən?" Səid onun qabağında eyilib bir neçə dəfə yeri öpdü. Ancaq Seyf əl-Mülük ona fikir vermedi, büt kəlmə də demədi, ele ağlamığına davam etdi. Belə olanda onun bu veziyəti Seidi qorxuya saldı, hem də o gördü ki, onu heç cüra dile tutmaq olmur, gedibqlıncı gətirdi, ucunu üreyimin başına dırıyib dedi: "Qardaşım, özünü əle al. Əger mən deməsən sənə nə olub, man də özümü öldürəcəyem ki, daha sonı bu veziyətdə görəməyim".

<sup>1</sup> Scirleri Dilekbor Ziyatay torcúrma etmişdir.

Belo olanda Seyf el-Mülük başını qaldırın vəziri Seidə dedi: "Qardaşım, bunun səbəbini sənə deməyə utanıram". Seid dedi: "Allahdan başqa heç kəsdi qüdrat və qüvvət yoxdur, o böyük Allahın xatirinə, utanma, de görüm sənə nə olub, axı mən sonin həm qulun, həm vəzirin, həm də məsləhətçinəm!" Seyf el-Mülük dedi: "Yaxın gel, bu şəkəl tamaşa elə". Səid şəkli xeyli tamaşa eldi, gördü ki, onun başının üstündə zərif mürvarilər bu sözlər düzüllüb: "Bu şəkil Babil şəhərində yaşayan, İrəm bağının sakınları Adın böyük oğlu, məmən cılörin padşahı Şəmmah ibn Şəruhun qızı Badi ol-Cəmalin şəkliidir..."

Şəhrizad bu yerda şəhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



763-cü gecə

Elo ki yeddi yüz altmış üçüncü gecə oldu, Şəhrizad nağılin dalını daşımağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eləyirlər ki, Asim padşahın oğlu Seyf el-Mülükla vəzir Fərisin oğlu vəzir Səid ləbədindən üstündə olan yazılın və Babil şəhərində yaşayan, İrəm bağının sakınları Adın böyük oğlu, məmən cılörin padşahı Şəmmah ibn Şəruhun qızı Badi ol-Cəmalin şəklini görəndə, vəzir Səid, Seyf el-Mülük padşahdan soruşdu: "Qardaşım, son bilişrimi bu şəkil hansı qızın şəkliidir, biz də axtarıb onu tapaq?" Onun cavabında Seyf el-Mülük dedi: "Yox qardaşım, Allahı and olsun ki, mən bilmirəm bu şəkil hansı qızın şəkliidir". Səid dedi: "Yaxına gol, bu yazılıni oxu". Seyf el-Mülük yaxına golib qızın başındakı tacın üstündə yazılmış sözləri oxudu, yazılının mənası ona aqah oldu. O, ürəyinin dörənlilikindən gələn bir seslə hicquşdı: "Ah, ah, ah!" Səid ona dedi: "Əğər bu şəklin sahibisi varsa, həm də onun adı Badi ol-Comalıdırsa, özü də o bu dünyadadırsa, onda mən tez gedib onu axtarıb taparam ki, son öz istəyinə çatışan. Allahın xatirinə, (O, böyük və qadirdir!) qardaşım, gözünün yaşını sil ki, əyanlar golib xidmotində dayana bilsinlər. Elo ki səhər açıldı, mən bütün tacirləri, yolçuları, sayyahları və yoxsulları çağırıldırıb soruşaram ki, kim bu şəhər haqqında nə eşidib, nə bilir. Allahın korəmi ilə (O, böyük və qadirdir!) bolko həmin şohori, bir də İrəm bağını tanıyb-bilən, bizo göstərən oldu".

Elo ki səhər açıldı, Seyf el-Mülük elində həmin lebbəde golib taxtda oturdu, o, elo hala düşmişdə ki, lebbədesiz nə yatrırdı, nə dururdu, nə də bir tike çörek yeyə bilirdi. Bütün emirler, vəzirler, əyanlar, qoşun başçıları golib onun qulluğunda müntəzir dayandılar. Elo ki divanxana adamlı doldu, padşah Seyf el-Mülük vəziri Seidə dedi: "Çıx onlara de ki, padşah xəstəlenib, Allahı and olsun, o keçən gecəni özündə-sözündə olmayıb". Vəzir Səid divanxanaya golib padşahın sözünü camaata çatdırıldı.

Bu xəbəri Asim padşah eşidəndə, oğlunun acizliyinə məettəl qaldı, ona yaxıgi gəldi, tez həkimləri, müneccimləri yanına çağırıldı, özü də oğlunun yanına gəldi, onlar padşahi müayinədən keçirdilər, sonra bir derman düzəldib ona verdilər. Ancaq onun xəstəliyi düz üç ay davam eldi, buna görən Asim padşahın həkimlərə bərk açığı tutdu, onlara qazəblənilə dedi: "Vay halınıza, it uşaqları, məgər sizin arazində mənim oğlumu müalicə edə bileyək bər adam yoxdur! Əger bu saat oğlumu müalicə etməsəniz, hamınıñı öldürdüräcəyəm!". Həkimbaşı yalvaraya dedi: "Qibleyi-aləm sağ olsun, biz bilirik ki, bu sənin oğlundur, sən də bilişsən ki, biz heç yad adımı da müalicə edəndə biganalık göstərmirik, o ki qaldı sənin oğlun ola. Ancaq sənin oğlunun xəstəliyi çox ağır xəstəlikdir. Əger sən onu bilmək istəyirsənse, bizi səna danışa bilerik". Asim padşah soruşdu: "Mənim oğlumun xəstəliyindən size nə mələmətdür?" Onun cavabında qoca həkim dedi: "Qibleyi-aləm sağ olsun, sənin oğlunun dərdi eşqdır, əzə də o elo bir gözələ vurulub ki, onunla vüsala yetmek çətin işdir". Asim padşah həkimlərə qazəblənilə dedi: "Siz haradan bilirsəniz ki, mənim oğlum eşqə düşüb, bir də axı o qızı oğlum harada görüb?" Onun cavabında həkimlər dedi: "Bu barədə onun qardaşı, həm də vəziri Səiddən soruş, onun dərdini heç kim yox, ancaq o bilir".

Asim padşah durub anbara getdi, Seidi yanına çağırıldıb dedi: "Qardaşının asıl xəstəliyi barədə nə bilirsənse mane de". Onun cavabında Səid dedi: "Mən onun asıl xəstəliyini bilmirəm". Belo olanda padşah cəllad çağırılıb dedi: "Götür Səidin gözünü bağla, sonra da onun boynunu vur". Bu vaxt Səid canından qorxub dedi: "Qibleyi-aləm sağ olsun, mənə aman ver". Padşah dedi: "Düzünə desənənə azad edərəm". Səid dedi: "Sənin oğlun eşqə düşüb!" Padşah soruşdu: "Onun sevdiyi qız kimdir?" Səid dedi: "Cılör padşahının qızı! Oğlun o qızın şəklini Allahın peygəmbəri Süleymanın sənə bağışladığı boğcanın içindeki ləbbədən astarında görüb".

Belo olanda, padşah durub oğlu Seyf ol-Mülükün yanına geldi, ona dedi: "Monim balam, o no şökildi ki, sonin belo xoşuna golib, son do onu sevmison? Bos no üçün bunu mona danışmirdim?" Onun cavabında Seyf ol-Mülük dedi: "Ata can, man səndən utanırdım, bu barədə soninla danış bilmirdim, heç kəsə do dordimi aça bilmirdim. İndi isə monim dordimi bilirən, gör no edo bilorən ki, moni bu dördən qurtarasan". Padşah dedi: "Heç bilmiram no etmək olar. Əgor o boni-adom qızı olsa idi, yəni bir şey düşünüb, bir todbır təkmək olardı, ancaq o, cılör padşahının qızıdır, onu Süleyman ibn Davuddan başqa kim tapa bilər, bu işi o etməso, kim edo bilər?! Monim balam, bu saat dur ayağa, özünü olo al. Atını yohorla, ova-sığara get, cıdırə çıx, yē-iç, çalış ki, dord səndən uzaq olsun. Mon sonin yanına yüz padşah qızı gotiridirərim, cılörin qızı soyin nayino lazımdır, bir də o, boni-adom cinsindən deyil, bizim də onların üstündə ixtiyarırmız yoxdur". Seyf ol-Mülük borkdon dedi: "Mon ondan ol çökən deyiləm, ondan başqa heç kos mona lazımdır!" Belo olanda atası ondan sorusdu: "Monim balam, bas mon nə edim?" Onun cavabında oğlu dedi: "Bütün tacirləri, soyahları, sorgordan gozon adamları bura yiğ, soraqlaşq görök bolko, Allahın köməyi ilo, onlardan biri bizo Babil şəhərinin, İram bağıni nişan verdi".

Asım padşah omr elədi ki, şəhərdə olan bütün tacirləri, qoribləri, gomi sahiblərini saraya gotırınlər. Elə ki hamı bir yero yiğidi, padşah onlardan Babil şəhəri, from bağı haqqında soruşdu, ancaq no o yerlər, no do onların olamotları haqqında bilən bir adam olmadı. Hamı dağlışib gedəndən sonra sorğu üçün çağırılanlardan biri dedi: "Qibleyi-alom sağ olsun, son bu barədə bir şey bilmək istoyırsən, Sin ölkəsinə yollan, orda böyük bir şəhər var, bolko bu barədə bir şey bilən orada tapıla".

Belo olanda, Seyf ol-Mülük dedi: "Ata can, Sin ölkəsinə getmək üçün mon bir gomi hazırlıra". Asım padşah dedi: "Monim balam, son otur öz taxt-tacında, roiyiyatını idarə elo, bu işdən ötəri Sin ölkəsinə mon gedərom". Seyf ol-Mülük dedi: "Ata can bu monim işimdird, bir də onu monim kimi heç kos axtara bilməz. İzin vərsən yad ölkəyo şəfəro mon özüm gedərom. Əgor mon o qız haqqında bir xəber öyrənə bilsəm, arzuma çatarəm, yox, bir şey öyrənə bilməsəm, onda soyahət monim ürəymə açar, fikrimi dağdır, sohbatımı düzəldər. Allah qoysa, başıma bir iş golmoso, mon do sonin yanına sağ-salamat qayıdib golərom..."

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.

764-cü gecə

Elə ki yeddi yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayot eləyirler ki, Seyf ol-Mülük atası Asım padşahı dedi: "Monim üçün gomi hazırlatdır ki, Sin ölkəsinə gedim, mono lazım olan şeyi tapım. Əgor başıma bir iş golmoso, sağ-salamat qayıdib sonin yanına golerəm". Atası oğlunun üzünu baxdı, onun sözüne əməl etməkdən başqa çərəsi qalmadı. O, oğluna izin verib onun üçün qırx gomi, yaxın adamlarından savayı, iyirmi min qul, çoxlu pul, cavahırat, yol toddlerü gördü, hər cürə horbi lovəzimati hazırlatıldı, sonra oğluna dedi: "Yaxşı get, monim balam, yoluñ uğurlu olsun, səni o bir olan Allaha tapşırıram".

Seyf ol-Mülük, bir de onun yol-yoldaşları ata-anaları ilə vidalaşdılar, bundan sonra gəmilərə tömiz su ilə dolu çələklər yükləndi, silah-osləhə qoyuldu, əsgərləri de mindirib yola düşdüler. Onlar az getdilər, çox getdilər, axırdı golib Sin şəhərinə cətdərlər.

Sin şəhərinə əhalisi cəsəndə ki, bura silah-osləhli qoşunla, bir de horbi levazimatla dolu qırx gomi golib bərk qorxuya düdüdlər, elo güman elədilər ki, onlar düşmən gəmiləridir, gəlirlər ki, şəhəri mühasirəyə alıb tutsunlar, onları da öldürsünler. Tez şəhərin qapıllarını bağladılar, daşatan qırğuları döyüşə hazırlamağa başladılar. Bunu görən Seyf ol-Mülük padşah özünün on sadiq qullarından iki nefəri onların yanına göndərdir dedi: "Sin padşahının yanına gedin, ona deyin ki, bu gələn Asım padşahın oğlu Seyf ol-Mülükdür, o bu şəhəre qonaq gelir, bir az burada qalmaq istoyir, o mühərbi etmək fikrində deyil. Əgor onu qəbul elesən, şəhərə galəcək, qəbul eləməson, qayıdib geri döncək, bir də sizni narahat etmeyeçək".

Qullar golib şəhərə çatanda, şəhər sakınlarına dedilər: "Biz Seyf ol-Mülük padşahın elçiliyi". Adamlar onların üzünu qapıları açıdlar, sonra onları Sin padşahının yanına göttirdilər. Bu padşahın adı Fəhfur şah idi. Sən demo o, Asım padşahla lap çoxdan tanış imis. Buna görə də, eşidəndə ki, gələn Asım padşahın oğlu Seyf ol-Mülükdür, tez omr elədi, qapılar açılsın, özü de qiymətli bəxşışları, saray əhlilə ilə birlikdə Seyf ol-Mülükün pişvazına çıxdı. Onlar qucaqlaşb görüşdülər, Sin padşahı Seyf ol-Mülükə dedi: "Bizim evimiz-eşiyimiz sizə qurbəndir, mon

hom sonin, hom do sonin atanın quluyam! Manım şəhərim sonin ixtiyarındadır, burada könlün no istəsə onu da edə bilərsən". Padşah bunu deyib ona bəxşşələr verdi. Qalacaqları yerdə onlara hər no lazımdırsa göndərdi; Seyf ol-Mülük, vəziri Soid, saray ahlisi, bir de qoşun ata süvarı olub şəhərə getdilər. Şədliq əlaməti olaraq şəhərdə sinclər vuruldu, tobillor çalındı, qonaqlar düz qırx gün yeyib-icib kef çökdilər.


Bundan sonra Sin padşahi Seyf ol-Mülükə dedi: "Qardaş oğlu, özünü burada necə hiss edirsin? Şəhər xoşuna gəlirmi?" Onun cavabında Seyf ol-Mülük dedi: "Ya qibleyi-aləm, şəhərin çox gözəldir, Allah soni do, sonin şəhərinin do hər cür qada-baladın hifz elesiañ". Fəhfur şah dedi: "Yağın ki, sonin bura golməkədə bir məqsədin var, könlün no istoyırsın da, çələşiq ona bir oncam çəkək". Onun cavabında Seyf ol-Mülük dedi: "Padşah sağ olsun, menim başıma qoriba bir ohvalat golib. Men Badi ol-Cəmalın şəklini görüb ona vurulmuşam". İşə belə göründü Sin padşahının ona yazığı gəldi, ona ürəyi yandı, özünü saxlaya bilməyib ağladı, sonra ondan soruşdu: "Bəs, sən indi nə etmek istəyirsin?" Onun cavabında Seyf ol-Mülük dedi: "Mən istayıram ki, son bütün soyyahları, yolcuları, sərgordan gözən adamları monim yanına çağırtdırasan. Mən onlardan bu şəkildəki qızın kim olduğunu soruşmaq istayırom. Bəlkə onun barəsində bir şey biliib eləyen oldu".

Fəhfur şah o saat canışınları, saray oyanları, bütün yaxın adamlarımı yanına çağırıp buyurdu ki, təz gedib şəhərdə olan bütün soyyahları, sərgordan adamları (onlar həddindən çox idi) bura getirsinlər. Elə ki omro omal olundu, Seyf ol-Mülük padşah onlardan Babil şəhəri, İrəm bağı haqqında soruşmağa başladı, ancaq heç kəsdən bir xəbər ala bilmədi, onun qanı bərk qaraldı, heç bilmədi ki, no eləsin. Sonra gəmi sahiblərindən biri dedi: "Padşah sağ olsun, ağor san o şəhərin, bir de o bağın yerini öyrənmək istəyirsinə, onda Hind ölkəsindəki coziroloro get".

Bəlo olanda, Seyf ol-Mülük padşah buyurdu ki, gəmileri sefəre hazırlasınlar, yola su, lazım olan hər cürə orzaq, levazimat götürsünlər. O, Fəhfur şahla vidaslaşdı, vəziri Soidla gəmisi minib yola düşdü. Onlar düz dörd ay gecə-gündüz sakit, sərin havada sağ-salamat yol getdilər. Günlərin bir günün bərk külək qopdu, onların üstüne hər yandan dalgalar hücum çəkdi, gəydən başlanan sel-su kimi yağış yağıdı, doniz çalxalanmağa başladı. Gəmilər bir-birinə döyib parça-parça oldular, qayıqlar azıldı, hamı suya batdı, yalnız Seyf ol-Mülükə qulları qayıqda sağ qaldılar.

Sonra Allahın köməyi ilə külek yatdı, dəniz sakitleşdi, gün çıxdı. Seyf ol-Mülük gözünü açıb no görəsə yaxşıdır, gördü ki, gəmilərden biri de salamat qalmayıb. Yan-yörəsində sudan, səmadan, bir de omulla bir qayıqda olan qullardan savayı heç kəs yoxdur. O, qullardan sorusdu: "Həni gəmiler, qayıqlar, həni qardaşım Soid?" Qullar onun cavabında dedilər: "Qibileyi-aləm sağ olsun, bütün gəmiler, qayıqlar, içində olan adamların birlikdə dənizə batıdlar, bəhşlərlə yem oldular". Seyf ol-Mülük vəziyəti belə göründə dehşətə gelib dedi: "Allahdan başqa heç kosdə qüdrət və qüvvət yoxdur! Şükür olsun onun kəreməsin!" O, üz-gözüno döyüd, özünü dənizə atmaq istədi, ancaq qullar onu saxlayıb dedilər: "Padşah sağ olsun, bundan əlinə ne gelecek? Bir de bu işi öz başına sən özün aćmışsan. Əgar son atanın sözüna baxsaydın, bu işlər də heç sonin başına gelməzdi. Ancaq nə etmək olar, görünür sənin alınına belə yazılıb..."

Şəhərizad bu yerdə şəhərin açıldığını görüb nağılı yanımçıq qoydu.



Elə ki yeddi yüz altmış beşinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Seyf ol-Mülük özünü dənizə atmaq istəyəndə, qullar onu tutub dedilər: "Bundan sənin əline no keçəcək"! Axi, bu işi öz başına sən özün aćmışsan. Görünür, Allah-ṭaalə tərəfindən sənin alınına bərə yazılıb, onun yazdığını pozməq olmaz. O vaxt sənan olanda sənin atanı dedilər: "Senin oğlunun başına çox belələr gələcək". Buna görə də bizim dözməkdən başqa çaromız yoxdur, gözləyək görək haçan Allah-ṭaalə rəhmə gəlib bizi xata-baladın qurtaracaq, dordimizi azaldacaq". Seyf ol-Mülük qışkırbı dedi: "Allahdan başqa heç kosdə qüdrət və qüvvət yoxdur! Allahın hökmündən qəyməq olmaz!" Sonra o, köksünü ötdürdü və bu sözləri dedi:

"And olsun Allaha, çəşbas qalmışam,  
Bu dərə hardan tapdı, bilmirəm moni.

Dözoçeyəm, bu iş ağır olsa da,  
Görsünələr məndəki bu irədeni.

Bilmirəm neyloym; yaxsı budur,  
Sosloyım dordloro çarō edon".

Sonra o, fikir doryasına qərq oldu, gözündən sellər-sular axdı, o qodor ağladı ki, tamam taqətdən düdü, yavaş-yavaş gözüne yuxu getdi, bir saatə yaxın yatdı, oyananda hiss elədi ki, bərk acıb, yemək istədi, qotırıb verdilər. O, doyuncaya yedi, sonra onun qabağında qalan artıq yeməyi yişirdildi, qayışa elo öz-özüne üzürdü, heç kəs də bilmirdi ki, o hansı səmto üzür. Küleyin iştıqaməti ilə qayıq gecəgündüz, ta o vaxtacan üzdü ki, onların yemək-içməyi tamam qurtardı, hara getdiklərini də bilmirdilər, özləri də bərk ac idilər, susuzluqdan yanıldılar, üroklarını də qorxu düşmüştü.

Bu vaxt onlar uzaqda bir ada gördülər, külək də onları düz bu adaya səri aparırdı. Qayıq golib adaya çatanda, onlar bir nəfəri qayıqda qoydular, qalanları diüşəb adaya getdilər. Adanın içincə doğru bir keyli getmişdilər ki, gördülər, burada çoxlu meyvo bağları var, ağaclar da yetişmiş meyvələrlə doludur. Onlar tez ağaclarla dirşəmdilər, ürekleri isteyən meyvələrdən doyuncaya yedilər. Birdən ağacların arasında uzunsıfət, aqsaqqal, ağ bədənlə, açaib görkəmlə, yekəpor bir kişi göründü. O, qulların birini adı ilə yanına çağırıb ona dedi: "O meyvəni yemo, o holo yetişməyib, bura göl, mon sənə yetişmiş meyva verəram". Qula elo goldı ki, o da suda batanlardan bəridir, nə yollasa xilas olub, golib bu adaya çıxıb. O çox şad oldu, tez onun yanına getdi. (O nə biliyəd ki, alınıma no yazılb, onun başına indən belə nələr goləcək).


Son demo, o adam ifrit imiş, qul ona yaxınlaşan kimi, o, sıçrayıb qulun ciyinino mindi, sonra dedi: "Daha sən mənim əlimdən canını qurtara biləməson, bu gündən sən mənim eşşiyimən. Hoş... yeri!" Bu vaxt qul bərkədən qışkırdı, ağlaya-ağlaya dedi: "Ay ağa, amandı, tez olun bu congollidən çıxıb gedin, qaçıb canımızı qurtarın, bi baxın, bi yerliyədən biri monim ciyinimo minib, qalanları da sizi axtarıllar, mənim kimi tutub minmək istəyirler!" Qulun sözünü eşidən kimi hamı qaçıb özünə qayığa yetirdi, adanın sakınları isə onları qova-qova deyirdilər: "Vay sizin halınız, siz hərə gedirsizsiniz? Gəlin bizimlə qalın: bizi siz yedirdib-içirdib, dalınma minəcöyik, siz bizim eşşiyimiz olacaqsınız". Ifritlərin bu sözünü eşidəndən onlar qayığın sürətini daha da artırıb adadan uzaqlaşdırılar. Hara gedəcəklərini bilmədikləri üçün Allaha ponah apardılar.

Onlar bir ay gecə-gündüz yol getdilər, golib yeni bir adaya çıxdılar. Gördülər ki, burada hər cür meyva ağacları var, hər kəs ürəyi isteyən

meyvələrdən dərib yedi. Birdən onlar gördülər ki, uzaqda yoluñ içinde nəsə bir şey ağarır, ona yaxınlaşdırılar, gördülər ki, həmin yondəmsiz şey gümüş direye oxşayır. Qullardan biri onu ayağı ilə itəldi, gördülər ki, o uzun, dovarəgöz, başı yarılmış bir adamdır, onun qulaqları elə uzundur ki, yatanda qulağının birini qatlayıb başının altına qoyur, o birisi ilə üstünü örtür. Son demo o qulyabani imiş. Birdən qulyabani onu ayağı ilə itəleyən qulu tutub adanın içincə apardı. Qul baxıb gördü ki, yolukəsen, Adəm övladlarını yeyən qulyabanıların hamısı bura toplaşdır. O bərkədən qışkırb yoldaşlarına dedi: "Qaçın, canınızı qurtarın. Bu ada Adəm övladlarını yeyən qulyabanıların adasıdır, onlar məni parçalayıb yemək isteyirlər". Onun sözünü eşidən kimi yolcular qorxan daqıqb qayıq mindilər, yola meyva-zad götürmədən tez oradan uzaqlaşdırılar.

Onlar bir neçə gün yol gedəndən sonra golib yeno bir adaya çıxdılar, gördülər ki, bu adada böyük bir dağ var. Onlar yaxınlaşıb həmin dağ qalxıdlar, gördülər ki, bu dağ yaşıl meşə ilə örtülüdür. Bərk ac oldular üçün ağaclarndan yenice meyve dərib yeməyo başlamışdır ki, ağacların dalından qoriba, eybəcər məxluqlar çıxdılar, onları hər birisinin boyu əlli dirsək olardı, ağızlarından dişləri fil dişi kimi irəli çıxmışdı. Birdən yolcular gördülər ki, qaya üstü qara keçə salımb, üstündə də bir adam oturub, onun yan-yörəsində bir bəlük zonçlı dayanıb ona qulluq edir. Həmin zəncilər golib Seyf əl-Mülükə qullarını tutdular, öz padşahlarının hüzuruna gotırıb dedilər: "Biz bu quşları ağacların arasından tapdıq". Padşah ac idı. O durdu, qulların ikisini parçalayıb yedi..."

Şohrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki yeddi yüz altmış altıncı gecə oldu, Şohrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvəyat eləyirlər ki, zəncilər Seyf əl-Mülükə qullarını tutdular, öz padşahlarının hüzuruna

<sup>1</sup> Zonçbar adasında qara dorılı sakınlarını qodimda belo adlandırdılar, sonra bütün qaradölli adamlara bu ad verildi.

götürür dedilər: "Ey padşah, bu quşları biz ağacların arasından tapdıq". Padşah o saat durub qulların ikisini parçalayıb yedi. Bunu görən Seyf el-Mülük qorxuya düşdü, öz halına ağlayıb bu şeri dedi:

"Zəhfəm gedə-gedo dost oldum qəmə,  
O çox dost tutandır – səxavatindən.

Qolbimin bu cüro deyil qayğısı,  
Müxtəlidir, haqqın koramatindən".

Sonra o ah çəkib bu iki beyti də əlavə etdi:

"Miskinlik oxuna tutub moni boxt,  
Bir zireh yaradıb qolbda bu oxlar,

Tale oxa tutsa yenidən moni,  
Dayıb o zireha, ucları sınar."

Padşah Seyf el-Mülükün ağlaya-ağlaya ağı deməsini eşidəndə dedi: "Doğrudan da, bu quşların yaxşı səsi var, onların oxuması mənim xoşuma golur. Onların hor birini ayrıca bir qəfəsə salın". Elə də etdilər. Yolçuların hor birini ayrıca bir qəfəsə saldılar, götürüb padşahın başı üstündən asdırıb ki, padşah onların sosino qulaq assın. Seyf el-Mülükə onun quşları qəfəsə salınandan sonra, zəncilər göləb vaxtılı-vaxtında onları yedirdib-icirdildilər, onlar da gah ağlayıb, gah gülür, gah danışıb, gah da susurdular, zəncilərin padşahi da onları dinlöyib lezzət alırdı. Onlar bu haldə bir xeyli yaşayıb, başlarına daha nələrin gələcəyi barədə düşünürdülər.

Padşahın bir qızı vardi, o ərde idi, özü də başqa bir adada yaşıyındı. Şahzadə xanım, eşidəndə ki, atasının yaxşı səsi olan quşları var, tez adam göndərib xahiş etdi ki, ona bir neçə quş göndərsin. Padşah Seyf el-Mülükü, bir də onun üç qulunu dörd qəfəsə qoyub qızına göndərdi. Elə ki onları şahzadə xanımın yanına götürdilər, quşlar qızın çox xoşuna goldı. O emr etdi ki, quş olan qəfəsələri onu başının üstündən assınlar. Seyf el-Mülük başına gələn bu işlərə mat-məottəl qalmışdı, o, at yurdunda keçən xoşboxt günləri yadına salır, yanıb-yaxılır, ah-vayla ağlayırdı, onun quşları da öz həllarına ağlayırdılar, bunu görən şahzadə xanım elə biliirdi ki, onlar nəğmə oxuyurlar. Bir də bu şahzadə xanımın belə bir adəti vardi, ağor Misir ölkəsindən, ya başqa yerden onun elinə düşən olsayıd, ona hörmət edər, yanında yer verərdi. Elə oldu ki, Allah-

tealanın kerameti, onun iradesi ilə şahzadə xanım Seyf el-Mülükü görənde onun gözəlliyi, boy-buxunu xoşuna gəldi, ona görə də emr elədi ki, onlara hörmət elösünler. Ele oldu ki, günlərin bir günü Seyf el-Mülük şahzadə xanım ilə təkbişə qaldı. Qız ondan tələb etdi ki, onunla yaxınlıq elösün. Ancaq Seyf el-Mülük bu işdən boyun qaçırıb qızı dedi: "Xanım, men qəribəm, sevgilisinin həsrətini çəkən bir aşiqəm, onun vüsəlindən başqa bu dünyada mene heç nə lazımdır". Şahzadə onu dile tutub şirnidirmek istədi, çox çalışdı ki, onunla yaxınlaşmaq olsun, ancaq bacarmadı, Seyf el-Mülük ona yaxınlıq vermedi.

Bələ olanda qızın Seyf el-Mülükə, bir də onun quşlarını bərk açığı tutdu, emr elədi ki, onlar bu gündən ona qulluq elösünler, onun odununu, suyunu getirsinler. Beləliklə, onlar burada düz dörd il yaşadılar, axırdı bu iş Seyf el-Mülükü lap əldən saldı, o, da şahzadə xanımın yanına adam göndərdi ki, gedib ondan xahiş etəyib desin: "Belə bize rehmin gələ, bizi buraxasan, çıxıb öz yolumuzla gedək, bütün bu ezbəzziyyətdən sonra bir az dincəlek". Qız da Seyf el-Mülükə yanına çağırıldıb dedi: "Əgar sen menim arzumu yerinə yetirsin, men seni azad edərəm, sənə qənimot de verərem, sən de sağ-salamat çıxıb öz torpağınza gedərsən". Qız bu sözlərlə onu dile tutdu, ona yalvardı, ancaq Seyf el-Mülük onun dediyinə razi olmadı. Bələ olanda, qızın ona bərk açığı tutdu, Seyf el-Mülük də öz quşları ilə adada evvəlki veziyətdə qaldı.

Adanın sakınları yaxşı biliirdi ki, bu quşlar şahzadə xanımın quşlardır, buna görə də şəhər adamlarından heç kəs cəsarət etəyib onlara əl vura bilmirdi. Şahzadənin de onlar barədə ürəyi arxayın idи, biliirdi ki, onlar bu adadan çıxıb heç-hara gedə bilmezlər, onlar iki-üç gün düzəngahda gəzib-dolınır, adanın her tərəfindən cör-cöp yığışb şahzadə xanımın mətbəxine getirirdilər.

Beləliklə, onlar burada düz beş il vaxt keçirdildilər. Günlərin bir günü Seyf el-Mülük öz quşları ile birləikdə sahilədə oturub, başlarına gələn işlər barədə səhərbədirdi. Bu vaxt Seyf el-Mülük bir özüne baxdı, bir quşlarına, özünü ata-baba yurdunda hiss etdi. Ata-anası, qardaşı Seidlə birləikdə keçirdiyi xoş günlər yadına düşdü, ürəyi kövrəldi, hönkürüb ağlamağa başladı, bunu görən quşlar da ağladılar. Sonra quşlar ona dedilər: "Qibleyi-alem sağlam olsun, biz nə vaxtacaq belə ağlayacaq, özün bilişən ki, havayı gözyaşı tökməyin heç bir şəhəmiyyət yoxdur, bir də axı bu işlər bizim alımıza Allah-tealanın qəlemlə ilə yazılıb. Allah-tealanın hökmü belədir, onda bizim səbir etmekdən başqa çaromız qalmır. Allah-teala adil və rəhmlidir, o bu zülmü bizi sinamaq üçün

göndərib, bolko özü də bizo kömək etdi". Seyf el-Mülük dedi: "Ah, qardaşlar, bir deyin görüm, necə edək ki, bu cohnənməden canımızı qurtaraq? Əgor o böyük Allah rəhəmətini bizi onun əlindən qurtarmasa, mən ayrı çıxış yolu görmürəm. Ancaq mənim ağlıma belə bir fikir gelib, deyirəm bolko buradan qaçaq, bələdan canımızı qurtaraq". Onun cavabında quyllar dedilər: "Qibleyi-aləm, hor yanı Adəm övladını yeyən qulyabamı ilə dolu olan bu adadan biz hara qaça bilərik? Hara getsək onlar bizi tapacaq, ya parçalayıb yeyəcək, ya da qaytarıb şahzadə xanının yanına götürəcəklər: onun da biziñ cəox acığı tutacaq". Seyf el-Mülük dedi: "Mən bir iş görmək istəyirəm, bolko onun sayəsində Allah-taalanın köməkliyi ilə biz bu adadan xilas ola bildik". Quyllar soruşdular: "O neca işdir ki, sən görəcəksən?" Seyf el-Mülük dedi: "Biz uzun ağaclar kosib, onun qabığının alt lığlarından kəndir hörərik, ağacları bir-birini bağlayıb gomı düzəldərik. Onu denizə salıb, içini meyvo ilə doldurarıq, gomıya avar düzəldərik, bəlkə onda Allah-taala da bizo kömək elədi, bizo somt külüyə göndərdi, biz da gedib Hind ölkəsinə çıxdıq, bu cohnənməden xilas olduq". Quyllar sevinib dedilər: "Bu cəox yaxşı fikirdir!"

Onlar saat durub gomı düzəltmək üçün ağac kəsdilər, sonra ağacları bir-birini bağlamaq üçün kəndir hördülər, bu işə düz bir ay vaxt sərf elədlər. Onlar bütün günburu birşəy oluyor, axşama yaxın ise bir az odun yığışdır. Şahzadə xanının matboxına aparırdılar, onlar bu işi gəmi hazır olanaq davam etdirdi.

Sohrizad bu yerde sohorin açıldığını görüb nağılı yarımqıq qoydu.

767-də gecə

Elo ki yeddi yüz altmış yeddinci gecə oldu. Sohrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağı olsun, belə rovayet eləyirler ki, Seyf el-Mülük onu qulları adada ağaç kəsdilər, kəndir hördülər, bu kəndirli ağacları bir-birini bağlayıb gomı düzəldilər, onu adada olan meyvələrlə doldurdular; axşam yola düşmek üçün ehtiyat gördülər, özleri də bu barədə heç kimə bir söz demədiłlər.

Onlar bu gomiyə minib düz dörd ay gecə-gündüz yol getdilər, hara getdiklorını heç özləri də bilmirdiłlər. Axşarda onların azuqoləri qurtardı,

onlar bərk korluq çəkməyə başladılar. Bu vaxt birdən dəniz lərzəyə geldi, dalğa qalxdı, nəhəng bir timsah onlara yaxınlaşdı, pəncəsini uzadı, quyllardan birini götürüb ağzına qoyan kimi uddu. Bunu görən Seyf el-Mülük bərk qorxuya düşdü, acı-acı ağlamağa başladı. Artıq gomide bir o, bir da bir qıl qalmışdı, onlar gəminin sürətini bir az da artırırdılar, timsah olan yerdən uzaqlaşdılar. Xeyli getmişdilər ki, birdən uca, başı göylərə deyən, vahiməli görkəmi olan bir dağ gördülər, çox sevindilər, bir azdan ada göründü, gəmini ona sarı sürdürlər, dedilər, belkə orادa xoş bir tösdəfə rast gəldilər. Bu vaxt dəniz yenidən lərzəyə geldi, dalğa qalxdı, iki bir timsah sudan başımı çıxarıb pəncəsile Seyf el-Mülükün sağ qalan axırını qulunu götürüb ağzına qoyan kimi uddu. Seyf el-Mülük gomide tek qaldı.


O, adaya yaxınlaşdı, birtəhər əlləşə-əlləşə dağa dırmaşı, etrafa baxıb ne görə yaxşıdır, gördü ki, burası meşəlikdir. O, meşəlikdə olan ağaclarlardan meyvələri dorib yedi. Bir de gördü ki, ağacların başında iyirmidən artıq nəhəng meymun var, özü də, onları hor bir qatrardan da iridir. Seyf el-Mülük meymunları göründə bərk qorxuya düşdü, meymunlar ise ağaçdan düşüb, onu dövrəyə aldılar, sonra özləri qabağa düşüb getdilər, Seyf el-Mülükə de işarə elədi ki, onların dalınca golsin. Onlar qabaqda, Seyf el-Mülük de arkada getdilər. Onlar az getdilər, üz getdilər, dərə-topu düz getdilər, axşarda gəlib yüksək bir yerde tikilmiş, sütnuları göye dironan uca bir qalaya çatdırılar. Onlar qalaya giranda Seyf el-Mülük burada o qədər nadir, qiymətlili daş-qasqasdır ki, ağı basından çıxdı, gözünə inanmadı. Bu vaxt onun nozorunu uca boylu, heç üzüne tük gəlməmiş cavan bir oğlan cəlb etdi. Seyf el-Mülük bu cavan oğlanı görün kimi ona meyil saldı, axıbu qalada ondan başqa boni-adəm nəslindən heç kim yox idi.

Cavan oğlanın da Seyf el-Mülükən cəox xoşu geldi, ondan soruşdu: "Sən adın nədir, yurdun haradadır, de görüm, bu ölkəyə neca gəlib çıxmışın? Başına gələn ehvalatı, heç nəyi gizlətmədən yerli-yerində mənə danış". Seyf el-Mülük cavabında dedi: "Allaha and olsun, mən bura öz arzumla gəlməmişəm. Mən öz axtardığımı tapmaq üçün tamam başqa yera getmek istəyirdim. Ona da dahan mənim halım qalmayıb". Cavan oğlan soruşdu: "Sən ne axtarırsın?" Seyf el-Mülük dedi: "Mən Misir torpağındanam, adım da Seyf el-Mülükdür, atamın adı iso Asım ibn Sofyan padşadıdır". Sonra o, başına gələn ehvalatı başdan ayağacan, yerli-yerində cavan oğlana noqlı elədi. Cavan oğlan ayağa qalxdı, Seyf el-Mülükə baş eyib dedi: "Qibleyi-aləm sağ olsun, mən Misirde olmuşam, sonin də Sin ölkəsinə yola düşdüğünü eşitmİŞəm. Sin ölkəsi sizin

yerlərdən çox-çox uzaqdır! Doğrudan da, sonin başına golən ohvalat həm qoribodır, həm də möcüzədir". Seyf əl-Mülük dedi: "Doğru deyir-sən, bütün bunlardan sonra mon Sin ölkəsindən Hind ölkəsinə yola düşdüm. Yolda bork külək qalxdı, danızda tufan başlandı, monimlə olan bütün gamiləri parça-parça elədi". O başına golən ohvalatı yerli-yerində oğlana danışbı dedi: "Axırda gəlib bu yerə, sənin yanına çıxdım". Cavan oğlan dedi: "Ya şahzadə, qürbətədə sənin başına golən bu bələlər daha bəsdir. Allaha şükür ki, son sağ-salamalı gəlib bu yere çıxmışan, qal monim yanında, nə qədər canimdə can var, mon sənin yaxın dostun olaram, elə ki öldüm, bu torpaqın padşahı olarsan. Bu adanın olduqdan heç kim agah deyil, bu meymunların isə əlindən hər is gəlir, burada nə istəsən taparsan". Seyf əl-Mülük dedi: "Yox qardaşım, mon öz arzuma çatmayıncı bir yerdə otura bilmərəm. Bütün dünyani dolanmali olsam da, onun dalınca getməliyəm. Bölkə Allahın köməklə ilə mon öz istəyimə çatdım, eger çatmasam, harada əcəlim çatar, orada da ölərəm".

Cavan oğlan əvvəlib meymunlardan birinə nəsə işarə etdi, o da o saat yoxa çıxdı və çox keçmədi ki, sinasi ipək önlüklü meymunlar gəlib onların qabağında süfrə saldılar, süfrəyə yüzdən artıq qızıl, gümüş qabda hər cüro yeməklər düzdürlər, özleri də onun qabağında saray qulluqçuları kimi müntəzir dayandılar. Cavan oğlan saray qulluqçularına işarə etdi ki, əyləşsinlər, onlar da əyləşdilər, ancaq xidmət əleyənlər, ayaq üstü qaldılar, hamı döyüncə yeyib-icdi, sonra qızıldan atəfa-leyən gotirdilər, hamı olimi-ağzını yudu. Sonra qırx qabda qırx cüro şərab gotirdilər, hamı içib naşolandı, meymunlar da rəqs edib oynamaya, içənlərin keşfini açmağa başladılar. Seyf əl-Mülük bu işlərə mat-məttəl qaldı. Kefi kökoldı, başına golən ohvalatı unutdu..."

Şohrizad bu yerdə şoherin açıldığını görüb nağılı yarımcıq qoydu.



768-ci gecə

Elo ki yeddi yüz altmış səkkizinci gecə oldu. Şohrizad nağılin dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Seyf əl-Mülük burda meymunların gördüyü işləri, onların rəqs edib oynamalarını göründən vətəndən uzaqlarda başına golən əzab-əziyyotları

unutdu. Elo ki qaralıq düdü, onlar şam yandırdılar, götürüb qızıl, gümüş şamdanlara qoysular, sonra nimçələrdə quru, təzə meyvalar gotirdilər, qonaqla ev yiyəsi də yedilər. Yatmaq vaxtı çatanda yer salındılar, hamı da uzanıb yatdı. Cavan oğlan adətinə görə şəhər tezən yuxudan durdu, Seyf əl-Mülükü də qaldırdı və ona dedi: "Başım bu pencerədən çıxart, bax gör aşağıda nə görürsən?" Seyf əl-Mülük başını pencerədən çıxarıb baxdı, gördü ki, aşağıda, saray etrafındakı düzəngahda o qədər meymun toplaşış ki, onların nə sayı var, nə də hesabı. Seyf əl-Mülük heyrlə soruşdu: "Bu qədər meymun şəhərin bu vaxtı niye bura yığışıb?" Cavan oğlan onun cavabında dedi: "Onların adəti belədir, adada olan bütün meymunlar hər şənbə günü şəhər tezən bura yığışırlar, onların arasında ələlori var ki, iki-üç günlük yoldan gelirlər, burada dayanıb ta o vaxtacan gözleyirlər ki, mən yuxudan oyanım, bu pencerədən baxıb. Elo ki meymunlar məni görürlər, hamısı oyılıb yeri öpdü, sonra da horası çıxıb öz işinin dalınca gedir". Bunun deyib o, başını pencerədən çıxardı, meymunlar onu gördüllər, oyılıb yeri öpdürər, sonra dağlışış getdilər.

Seyf əl-Mülük cavan oğlanının yanında düz bir ay qalandan sonra onuna vidalaşış yola düşdü. Cavan oğlan yüzənən meymuna emr elədi ki, Seyf əl-Mülükə gətsinlər, yolda ona qulluq eləsinlər. Onlar da yeddi gün, yeddi gecə yol gedəndən sonra gəlib adanın konarına çatdırılar, burada meymunlar Seyf əl-Mülükə vidalaşış geri qayıtdılar. Seyf əl-Mülük düz dörd ay bir gün ac, bir gün susuz, cir meyve, ot yeyə-yeyə neçə dağ-dərədən aşdı, neçə sohradan keçdi, axırdı yorulub tamam əldən düşdü, cavan oğlanın yanındı qalmadığında peşman oldu, istədi ki, goldüyü yolla da geri qayıtsın. Bu vaxt o, uzaqda böyük bir qaraltı gördü, öz-özünə dedi: "Göresən, bu qaraltı şoherdir, yoxsa nədir? Onun nə olduğunu görüb bilməyinən geri qayıdan deyiləm". O həmin qaraltıya yaxınlaşı, gördü ki, o, Nuhun oğlu Yasaf (Allah onların hər ikisine rəhmət eləsin!) torafından tikilmiş uca bir saraydır. Hətta onun barəsində Allah öz müqaddəs kitabında bu sözü yaxmışdır: "Bir baxımsız quydur, bər uca saray".

Seyf əl-Mülük sarayın darvazasının ağızında oturdu, öz-özünə dedi: "Bir baxıb görəydim bu sarayın içi necədir, orada hansı padşah yaşayır! Kim monə deyə bilər ki, bunun sahibi bəni-adomdır, ya cindir?" O, fikir-xəyal içinde burada bir xeyli oturdu, ancaq saraya bir nəfər də olsun gəlib-qedən görmədi, belə olanda ayağa durdu, Allaha penah götürüb sarayın həyətinə girdi, burada nə görə yaxşıdır: gördü ki, bura-dan içəriye yeddi yol var, ancaq bir nəfər də olsun adam yoxdur. Sağ


torofo baxanda o, üç qapı gördü, onunla üzbozüp qapıdan pərdə asılmışdı. Seyf ol-Mülük homin qapıya yanaşdı, olılı pardoni qaldırıb içəri girdi. Gördü ki, burada bir eyvan var, ora başdan-başa ipok xalılar döşənib. Eyvannın yuxarı başında da qızıl taxtda şahano geyimli, üzü ay kimi gözəl bir qız oylosydi. Taxtin yanında düz qırx süfrə açılıb hər birindən da qızıl, gümüş nimçələrdə cürbəcür yeməklər düzüllüb. Qızı görən kim Seyf ol-Mülük ona yaxınlaşdı, salam verdi, qız da ixtifatla ona cavab verəndən sonra soruşdu: "Son boni-adamson, yoxsa cinsən?" Onun cavabında Seyf ol-Mülük dedi: "Mən insanam, özü də şah oğlu şaham". Qız soruşdu: "Son nə istiyirsin?" Qarşısındaki yeməkləri görünən, könlük istəyindən görür ye, sonra başına golon əhvalatı başdan-ayağacan, yerli-yerində mono damış, de görüm, necə olub ki, bu yero golib çıxmışan".

Seyf ol-Mülük süfrəyə yaxın oyloşdi, özü də bərk ac idı, bir sinini qabağına çökib ondakı xörökdon doyunca yedi, sonra əlini yudu, galib taxtda, qızın yanında oturdu. Qız soruşdu: "Son kimson, adın nadir, bu yero haradan golib çıxmışan, soni bura kim götürib?" Onun cavabında Seyf ol-Mülük dedi: "Mən sono no deym. Mənim başıma golon əhvalat çox uzundur". Qız ondan xahiş etlib dedi: "De görüm, son haradansan, bura no üçün golmison və sono no lazımdır?" Seyf ol-Mülük dedi: "Yaxşı olar ki, son soyloyoson, sonin adın nadir, işlərin necədir, soni bura kim götürib, no üçün burada tok-tonha oturmusan?" Cəvabında qız dedi: "Mənim adım Dövlət-Xatundur, özüm də Hind padşahının qızıyam, atam Sorändid şəhərində yaşayır. Onun elo böyük, elo gözəl bağı var ki, bütün Hindistanda bu bağın tayı-borabəri yoxdur. Homin bağda böyük bir hovuz var. Günlərin bir günü mən öz konizlərimlə hovuzun yanına goldim. Biz soyunub suyu girdik, elo yenice deyib-gülüb, oynamaya başlamışdım ki, bir də gördüm, buluda bonzor bir sey göydən üstüm endi, konizlərin arasından məni götürüb göyə qalxdı, yerli göy arasında uça-uça mən dedi: "Dövlət-Xatun, qorxma, xatirəm ol, sona heç bir xotor toxummayacaq". O bir xeyli üzduşdən sonra bu sarayın hoyointı yera endi, o saat da gözəl-göycək bir oğlana çevrildi, sonra mondon soruşdu: "Son məni tanıyırsan?" Mon dedim: "Yox, mənim ağam". Belə olanda o dedi: "Mən cincər padşahı Götəpadşahın oğluyam. Mənim atam Gülbüm<sup>1</sup> qalasında yaşayır, onun uçmayı, üzməyi bacaran allı yüz min cini var. Mən öz yolumla gedər-kon birdən soni gördüm, görən kimi də bir könüldən min könülö sənə-

<sup>1</sup>Süveyş qalasının keçmiş adı

vuruldum, ona görə də enib soni konizlərin arasından götürdüm, Uca Sarayına götürdüm, bura mənim yerim, məkanımdır. Bura no bir cin, nə də bir bəni-adəm gələ bilər. Hindistandan bura isə yüz iyirmi illik yoldur. Arxayan ola bilərsən ki, son bir də heç vaxt öz ata-ana yurdunu görmeyəcəksən, ona görə də, burada, mənim yanında öz razılığınla qal, ağılla, başla yaşı, mən də üreyin no istəsə, bil ki, tapıb sona götürəcəyəm". Bunu deyib o məni qucaqlayıb öpməyə başladı..."

Şəhərizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcı qoysdu.



Elo ki yeddi yüz altmış doqquzuncu gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, qız Seyf ol-Mülükə dedi: "Cinlərin padşahı məni qucaqlayıb öpdü, sonra dedi: "Burada qalib yaşı və heç nəden qorxma". Bunu deyib o yoxa çıxdı, çox keçmədi ki, bu süfrəni, bu xalıları götürdü, mənim yanında bir xeyli qaldı, sonra da çıxbı getdi. O vaxtdan çərşənbə axşamı o hemin qiyaflədə mənim yanına gelir, üç gün mənim yanında qalır, hər cümlə axşamı günün ikinci yarısında yeno do çıxbı gedir. O hər dəfə mənim yanına geləndə mənimlə yeyib-içir, məni qucaqlayıb öpür, ancaq namusuma toxunmur. Mən hələ Allah-tealanın yaratdığı kimi anadəngəlmə saf və bakirəyəm. Mənim atamın adı Tac ol-Mülükdür. Onun mənim başıma golon əhvalatdan xəbəri yoxdur, buna görə də məni axtara bilmir. Bax, mənim başıma golon bunlardır, indi də son öz başına geleni danış".

Seyf ol-Mülük dedi: "Mənim başıma golon əhvalat çox uzundur, qorxuram men onu sənə danışanacam vaxt golib keçə, onacan da cin golib çıxa". Qız dedi: "O sən bura gəlməzdən bir az əvvəl gedib və bir də bura çərşənbə axşamı goləcək, ona görə də, özünü burada rahat hiss elo, ağılla başına comlö və başına golon əhvalatı əvvəldən-axıra-can, yerli-yerində mono damış. Onun cavabında Seyf ol-Mülük dedi: "İtaət borcundur!"


Bunu deyib o, başına golənləri əvvəldən axıracan bir-bir ona danışmağa başladı. Söhbət golib Badi ol-Cəmala çatanda, qız hıqırıb ağladı, sonra dedi: "Mən ki bu qəder sənin haqqında düşünürəm, Badi ol-

Comal, heç son da bir məni yadına salıb deyirsinmi: "Mənim Dövlət-Xatun bacım necə oldu, hara yoxa çıxdı?" Bunu deyib qız daha da borkdan hıqqırıb ağladı ki, Badi ol-Comal onu niyo yada salırmı.

Seyf ol-Mülük ona dedi: "Dövlət-Xatun, axı son boni-adomdan, o iso cindir. O haradan sonin bacım ola bilər?" Dövlət-Xatun cavabında dedi: "O monim süd bacımdır, günlərin bir günün monim anam hamilo olarkən bağı gozmoya çıxır, bu vaxt onun sancısı tutur, elə bağda da məni doğur. Son demo, bu vaxt Badi ol-Comalın da anası bağdaymış, o da hamilo imiş. Eyni vaxtda onun da sancısı tutur, bağın bir tarofına çökilir, o da Badi ol-Comalı doğur. O öz könizlərindən birini anamın yanına göndərir, doğumdan sonra lazım olan yemək şəylerindən ona da verilməsini xahiş edir. Anam ona hor cür yemək şəyleri göndərir, onu öz yamina dövət edir. O da anamın toklifini qəbul edir, Badi ol-Comalı götürüb anamın yanına golur, anam iso monimlə birlikdə Badi ol-Comala da süd verib omızdırır. Onlar düz iki ay bizado qalırlar, sonra çıxıb öz ölkələrinə gedəndə Badi ol-Comalın anası mənim anama nəsə bir şey verib deyr ki, ağar birdən sono lazımlı olsam, son bunu çıxart, elo o saat yandınlı olaram". Ondan sonra Badi ol-Comal hor il anası ilə bizo gələr, bir müddət bizado qalar, sonra da çıxıb öz ölkələrinə gedərdilər. Ögor indi mon öz anamın yanında olsaydım, biz hamımız bir yerdə olardıq, mon da soni öz istiyən qatdırmaq üçün bir tədbir görərdim. Ancaq indi mon qalmışam burada, onların da məndən heç bir xəbor-otoru yoxdur ki, golib manı azad edərlər. Hor şey Allahn əlindədir, özü bilən yaxşıdır, mon nə edə bilərəm?" Seyf ol-Mülük dedi: "Dur monimlə gedək. Qaçaq, bəlkə Allahn köməyi ilə bir yana gedib çıxa bildik". Cavabında qız dedi: "Yox, biz bunu edə bilmərik. Allaha and olsun, bizim bir ilə getdiyimiz yolu o, bi anda golib biza qatar və bizi möhv elər". Bəle olanda Seyf ol-Mülük dedi: "Men onda bir yandı gizlənim, o, yanımdan golib keçəndə qılıncı vurub öldürürüm". Qız dedi: "Onu öldürmək üçün son gərək ovvəlcə onun ruhunu öldürüroson". Seyf ol-Mülük soruşdu: "Onun ruhu harada yerləşir?" Qız cavabında dedi: "Men bu barədə ondan çox soruşmuşam, ancaq o deməyib. Bir gün yenə də mon bu barədə ondan sorusunda o, üstüme qışqırıb dedi: "No qədər son bu barədə məndən soruşacaqsın, de görüm, mənim ruhumun yerini bilməkdə möqsədin nadir?" Men ona dedim: "Ya Xatim, özün bilirsin ki, səndən, bir də Allahdan başqa mənim bu dündə heç kosım yoxdur, ona görə də no qədər ki, mən sağam, ağor sonin ruhuna sadıq qalmasam, onu iki gözüm kimi qoruyub saxlamaşam, onda səndən sonra mənim axırmı nə olar? Ağor men bilsəm ki,

sənin ruhun haradadır, onda ona sağ gözüm kimi qoruyaram". Belə olanda ciñlər padşahı mənə dedi: "Men anadan olanda münəccimlər deyiblər ki, mənim ruhumun ölümü boni-adam nəslindən olan bir padşah oğlunun əlində olacaq. Buna görə də mən öz ruhumu bir sərçə ciñodanına, həmin sərçəni bir qutuya, qutunu bir mürçüyə, mürçünə bir-birinin üstündə yeddi sandıçıya, onu da iki bir marmər sandığa qoyub ümməna atıdm, bu yer boni-adom nəslindən çox-çox uzaqdır, bura heç vaxt, heç kos golib çıxa bilməz. Bunu men sənə deyirəm, sən də heç kimə demo. Bu bizim aramızda sirdir..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağlı yarımcıq qoysdu.



Elə ki yeddi yüz yetmişinci gecə oldu, Şəhrizad nağlın dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Dövlət-Xatun Seyf ol-Mülükə cinin ruhu haqqında özündən öyrənib bildiklərinin hamisini danişdi, hətta onun son tapşırığını da dedi: "Bu bizim aramızda sirdir". Mon da ona dedim: "Men bu barədə kimə danışa bilərəm? Bir də, səndən başqa mənim yanına kim golir ki". Sonra men ona dedim: "Allaha and olsun ki, son öz ruhunu elə möhkəm bir qaladə gizlətməsin ki, ora heç kimin eli çatmaz. Ağor birdən ağla-golməz möcüzə baş versə, iş münəccimlər deyən kimi olsa, kim onun yerini tapa bilər?" Cinlər padşahı dedi: "Ola bilsin kiminso barmağında Davud oğlu Süleyman (Onların hor ikisina salam-dua olsun!) üzüyü olsun, o bu yərə golib üzük olan barmağını suya salıb desin: "Bu adların hökmüylə qoy filankesin ruhu çıxısın". O vaxt həmin sandıq sahila çıxar, o adam da həmin saat ovvəlcə sandığını, sonra da mürçünü daşa vurub sindirər, qutudan sərçə çıxan kimi tutub onun başını bədənindən üzər, bu vaxt mənim de canım çıxar". Seyf ol-Mülük sevincə dədi: "Barmağında Davud oğlu Süleymann (Onların hor ikisine salam-dua olsun!) üzüyü olan o şahzadə mənəm. Budur, o üzük mənim barmağımdadır! Gedək sahile, onun sözünün doğru olub-olmadığını xoşlayaq".

Hər ikisi durub sahile getdilər. Dövlət-Xatun sahilde dayanıb gözledi. Seyf ol-Mülük isə belinəcən suya girib dedi: "Üzükde yazılmış adların və tilsimlərin hökmüylə, Süleymanın (Ona salam-dua olsun!)


hökümüyö qoy Göy padşahın oğlu filan cinin ruhu üzə çıxsin". Elə bu vaxt doniz lörzoyə gəldi, sandıq suyun dibindən üzə çıxdı, Seýf ol-Mülük tez onu götürüb daşa çırıldı, sonra mücrünü sindirib qutudan sorçoni çıxardı. Sonra onlar saraya yollandılar, çıxıb taxtda oturdular, bu vaxt qara toz-dumanla bonzoyon nə isə bir şey uşa-uşa gəlib dedi: "Ya sahizadə, mono rahmən golśin, moni mohv eləmə! Mən də ömrüm boyu sonı borelən olaram, ovezində son nə istəsən verərəm, hara istəsən apararam". Bu vaxt Dövlət-Xatun dedi: "Bu golən cindir. Tez ol sorçoni öldür, o lənətə golmiş saraya gələso vo onu sənin olindən alsa, səni do, moni do öldürər". Seýf ol-Mülük tez sorçoni boğub öldürdü, bu vaxt qara toz-dumanla oxşayan cin sarayın həyətində yero sərildi və bir topa külo çəvrildi. Belo olanda Dövlət-Xatun dedi: "Bu lənətə golmişin olindən biz canımızı qurtardıq. Bəs indi nə edək?" Onun cavabında Seýf ol-Mülük dedi: "Biz ancaq Allahdan kömək diləməliyik, bu bələya bizi onun özü salıb, özü də rəhmə gəlib qurtarar".

Sonra o durub sarayın on qapısını çıxardı, bu qapılar sondəl və ozay ağıclarından, onlara vurulan mismarlar isə qızıldan və gümüşdən idi; onları ipokdon və zorxaradan olan kondirlərlə bir-birino bağladı. Dövlət-Xatun da bu işdə ona kömək elədi, onlar qapıları sahile götürüb gəmi duzoldılar. Sonra onu sahile bağlayıb saraya qayıtlılar, orada çökido yüngül, vəzndo ağır no vardısa, bütün qızıl, gümüş qabları, qıymotlı daş-qışları gotirib gəmiyi qoydular, özləri də gəmiyə mindilər, ona iman gətirənən heç vaxt darda qoymayan Allah-toalaya ponələrini yola düşdüler. Onlar özərlərənən avar qarabonzor iki ağac düzəltmişdilər, onunla avar çokıldırlar. Beləliklə, düz dörd ay gecə-gündüz yol getdi, axırdı yemək-icməkləri qurtardı, özləri də yorulub tamam oləndən düşdüler, dord-qom onları quçağına aldı, bilmədilər nə elösünər, yeno də Allahə ağız açıb oandan imdad dilidilər. Bu vaxtəcan her dəfə gecə yatanda Seýf ol-Mülük qılıncını götürüb Dövlət-Xatunla öz arasına qoyardı.

Gecələrin birində elə oldu ki, Seýf ol-Mülük yatdı, Dövlət-Xatun isə oyaq qaldı. Bu vaxt birdən gəmi yoluñdan döñüb sahile tərəf üzdü. Gəlib çıxıqları yer böyük bir liman idı, həmin limandə xeyli gəmi vardi, Dövlət-Xatun homin gəmili, onlarda bir-biri ilə söhbət edən doniciləri gördü, başa düşdü ki, bu insan ohlı yaşıyan bir şəhərin limanıdır. O çox şad oldu, tez Seýf ol-Mülükü yuxudan oyadıb ona dedi: "No yatmışsan, dur, o gəmibaşından soruş, gör bu şəhərin adı nədir, bu liman nə limandır?"

Seýf ol-Mülük sevincək durub soruşdu: "Qardaşım, deyin görüm, bu şəhərin adı nedir, bu liman nə limandır, bu şəhərin padşahi kimdir?" Gəmibaşı onun cavabında dedi: "Bəs son bu limanı, bu şəhəri tanımırsansa, onda burə necə gəlib çıxmışın?" Seýf ol-Mülük cavabında dedi: "Mən qəribəm, özüm də bu yero təsədүfən gəlib çıxmışam, bir tacir gəmisiñə minmədim, yolda gəmi tutana düşüb dağlıdı, hamı dənizdə batdı. Mən bir taxtadan yapışdım, üzə-üzə gəlib bu yera çıxdım. Men buraları tanımırəm, buna görə də səndən soruşuram, axta bilməyib soruşmaq ayib iş deyil". Belə olanda gəmibaşı dedi: "Bu şəhərin adı Ammaria, bu liman ise Kamin ol-Bəhreyn limandır". Bu sözləri eşidəndə Dövlət-Xatun çox şad oldu vo sevincək dedi: "Allaha şükür". Seýf ol-Mülük soruşdu: "Nə olub?" Cavabında qız dedi: "Ya Seýf ol-Mülük, sevinə bilərən, bu şəhərin padşahi monim amimidir..."

Şəhrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elö ki yeddi yüz yetmiş birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elçiyirlər ki, Dövlət-Xatun dedi: "Bu şəhərin padşahi monim amimidir, onun adı Əli ol-Mülükdür. Son gəmibaşından soruş gör bu şəhərin sultani Əli ol-Mülük sağdırırmı?" Seýf ol-Mülük bu barədə gəmibaşından sorusunda onun bərk acığı tutdu, o dedi: "Bəs son deyirson ki, mən qəribəm, özüm də heç vaxt bu yerlərdə olmamışam. Bəs onda bu şəhərin həkimin adını sona kim dedi?" Dövlət-Xatun səsindən homin gəmibaşını da tanıdı, onun adı Muinoddin idi, özü də qızın atasının oyanlarından idi. O, Dövlət-Xatun yoxa çıxandan onu axtarmağa başlamış, gəzə-gəzə gəlib qızın omisinin torpağına çıxmışdı. Dövlət-Xatun bərkdən Seýf ol-Mülükə dedi: "Ona de ki, ya gəmibaşı Muinoddin tez bura gəl, öz xanımını gör, onunla səhəbət elə". Seýf ol-Mülük qışqırıb onun sözünü gəmibaşına yetirdi. Gəmibaşı Seýf ol-Mülükün sözlərini eşidəndə bərk acığı tutdu, qəzəblə dedi: "Ey köpək, sən kimsən, de görüm: mənim adımı haradan bildin?" Sonra o öz adamlarından birinə dedi: "Mənə bir döyüş deyənəyi ver, bu saat gedib o bədbəxtin beynini dağıdaçağam".

O, döyənəyi götürüb Seyf el-Mülük tərəfə getdi, gördü, burada bir gəmi var, ona yaxın gedəndə gördüklinə mat-məttəl qaldı, sonra o, zənlo baxanda nə görənə yaxşıdır, gördü ki, gəmidə gözəl-göyçək, ayparası kimi xanımı Dövlət-Xatun aşılışib. O, Seyf el-Mülükden soruşdu: "O kimdir elə?" Seyf el-Mülük dedi: "O, Dövlət-Xatun adında bir qızdır". Gəmibaşı öz padşahının qızının adını eşidəndə sevindiyindən qoşş eləyib yero yixildi.

O özünə galan kimi hamını orada qoysdu, durub şəhəre qaçı. Saraya galib xahiş elədi ki, onu padşahın yanına buraxılsın. Bele olanda qapıcı padşahın yanına gedib ona dedi: "Gəmibaşı Muinəddin sizi görmək istoyır, o səzə sad xəbər gotirib". Padşah buyurdu ki, onu içəri buraxılsın. Muinəddin saraya daxil oldu, əyilib padşahın qabağında yeri öpəndən sonra dedi: "Ya padşah, muştuluğumu ver! Sənin qardaşın qızı Dövlət-Xatun sağ-salamat galib bizim şəhərə çıxıb. O indi gəmidi dədir, onun yanında bir cavan oğlan var, özü də elə bil ondördəgəclik aydır". Padşah qardaşı qızının tapılması xəberini eşidəndə çox şad oldu, gəmibaşıya qiymətli libas bağışladı. O saat əmr elədi ki, şəhəri bayramsağlı bəzəsinlər, tez gedib qardaşı qızını Seyf el-Mülükle birlikdə onun yanına gətirsinlər, o, elçi göndərdi, gedib qardaşına bildirsin ki, onun qızı tapılıb. O sağ-salamatdır, özü də hazırda onun yanındadır.

Elçi bu xəbəri Dövlət-Xatunun atası Tac el-Mülükə çatdıranda, o, əmr elədi ki, qoşun safəra hazırlaşın. Qoşun hazır olan kimi o yola düşdü, az getdi, çox getdi, nəhayət, golib qardaşı Əli el-Mülükün şəhərinə çıxdı. O öz qızı Dövlət-Xatunla görüşdü, buna her ikisi çox şad oldu. Tac el-Mülük padşah qardaşının yanında bir heftə qalıb dincələndən sonra, Seyf el-Mülükü də, qızını da götürüb öz ölkəsinə yola düşdü. Onlar golib öz yerlərinə çatanda Dövlət-Xatun anası ilə görüşüb-öpüşdü, hamı onun tapılıb sağ-salamat qayıdib galmasına çox şad oldu. Bu münasibətlə elə bir kef möclisi quruldu ki, hələ heç kəs heç yerdə belə şey görməmişdi.

O ki qaldı padşaha, o, Seyf el-Mülükə çox böyük hörmət və ehtiram göstərib ona dedi: "Ya Seyf el-Mülük, sən mənə də, menim qızıma da elə yaxşılıq eləmisən ki, onun əvvəzini heç nə ilə çıxa bilmərem. Onun əvvəzini tekə Allah-teala özü verə bilər. Ancaq mən isteyirəm ki, sən mənim taxt-tacıma, xəzinəmə, bütün Hind ölkəsinə sahib olasın. Qoş bu taxt-tac, bu hökmranlıq menim sonə bəxşisim olsun". Bele olanda Seyf el-Mülük əyilib padşahın qabağında yeri öpdü, ona teşəkkür edib dedi: "Qibleyi-aləm sağ olsun, mən sənin verdiyin bütün baxışları məmmuniyyətə qəbul edir, onu öz adımdan sənə qaytarın. Mənə ne taxt-tac, nə də hakimiyyət lazımdır, mənim istəyim odur ki, Allah-teala meni vüsahma yetirsin". Padşah dedi: "Ya Seyf el-Mülük, mənim bütün xəzinəmə sənə qurbəndir, məndən soruşmadan ne isteyirsin götür, menim əvəzimə qoy Allah-tealanın özü səni mura-dına yetirsin". Seyf el-Mülük cavabında dedi: "Qoy Allah-tealanın qarşısında padşahın başı hemiət uca olsun! Vüsələma çatmayıncı, bu dünyada nə hakimiyyət, nə də pul menim könklümü aça bilməz. Əgər izin versən, mən şəhərə çıxıb bir az gezib-dolanardım, meydana, bazarlara baxardım".

Tac el-Mülük padşah buyurdu ki, en yaxşı atlardan birini seçib yəhərlesinler, onu Seyf el-Mülükün hüzuruna getirsinler. Atı Seyf el-Mülükün yanına getirdilər, o da ata süvar oldu, şəhərin bazarlarını, küçələrini gəzməyə getdi.

O gedir, özü de diqqətən etrafı baxırdı, birdən gördü ki, cavan bir oğlan on beş dinara ləbbədo satır. Seyf el-Mülük zənlo baxanda gördü ki, bu gənc onun qardaşı Seidə oxşayır. Doğrudan da, bu gənc elə onun qardaşı özü idi, ancaq uzun müddət əzab-əziyyət içinde qırbdə olması onu pis günə salmışdı, sir-sifətini tamam deyişdirmişdi. Buna görə de Seyf el-Mülük onu tanımadı. Ancaq yanındakı adamlara dedi: "Gedin, o cavan oğlanı mənim yanına getirin". Cavan oğlanı onun yanına getirəndə Seyf el-Mülük dedi: "Götürün onu, mən yaşayın saraya aparın, mən gəzməkən gəlincə qoynu orada qalsın". Onlara düzgün başa düşmədilər, elə bildilər ki, Seyf el-Mülük dedi: "Onu apara-zindana salın". Onlar düşünüb dedilər: "Yaşın bu onu qulların-dandır, qaçıbmış".

Olar cavan oğlanı aparıb zindana saldırlar, onun əl-ayağına kündə vurub, qoysular orada qaldı. Seyf el-Mülük gəzəmkən qayıdib gəldi, saraya daxil oldu, ancaq nədənən qardaşı Seid onun yadına düşmədi, hem də, heç kəs bunu onun yadına salmadı. Beləliklə, Seid zindanda qaldı, hər gün qulları cergəye düzüb işləmeye aparırdılar, onda Seid de onlara gedirdi. Seid ağır işlərde o qədər işləmişdi ki, üst-başın toz-torpaq basmışdı. O bir ay idti ki, bu veziyətdə işləyirdi, her dəfə də öz bedbəxt taleyi bareda düşünüb öz-özüne deyirdi: "Axi menim zindana düşməkdə günahım nədir?" Bu vaxt Seyf el-Mülükün başı kefa, eys-işrətə qarışmışdı. Günlərin bir günü Seyf el-Mülük evde oturarken qardaşı Seid yadına düşdü, qullardan onun barəsində soruşdu:

"O dəfə sizin yanınızda olan o cavən oğlan necə oldu?" Qullar cavabında dedilər: "Məğər sən bizi demədinmi ki, onu aparib zindana salaq?" Seyf el-Mülük dedi: "Mən səzi elo demədim, mən səzi dedim ki, onu man yaşıyan saraya aparin". Sonra o, Səidin dalınca adam göndərdi. Səidi al-ayağına kündə vurulmuş halda Seyf el-Mülükün hüzuruna gətirdilər. Şahzadə ondan soruşdu: "Cavan oğlan, de görüm, son hansı ölkədənsən?" Cavan oğlan cavabında dedi: "Mən Misir ölkəsindənəm, özüm de vəzir Farisin oğluymış, adım da Seiddir". Onun sözlərinə eşidən kimi Seyf el-Mülük tez taxtdan düşdü, Səidin boynuna sarıldı, sevincindən hənkürüb ağladı, sonra dedi: "Qardaşım Səid! Allaha şükür ki, mən sağ qaldım, səni de sağ-salamat gördüm! Mən sonin qardaşın Asim padşahın oğlu Seyf el-Mülükəm!"

Səid qardaşının sözlərini eşidəndə onu tanıdı, onlar bir-birini bork-bork qucaqlayıb öpüldər, ikisi da bir-birinə qoşulub ağladılar. Burada olan adamlar onlara baxıb mötəll qaldılar. Sonra Seyf el-Mülük omrələdi ki, Səidi hamama aparsınlar. Səidi o saat hamama apardılar, hamamdan çıxanda ona layiq paltar geyindirdilər, onu Seyf el-Mülükün yanına gətirdilər, o da Seidi öz yanında, taxtda oylasdırdı. Tac el-Mülük padşah eşidəndə ki, Seyf el-Mülük öz qardaşı Səidi tapıb, onuna görünüş, buna çox şad oldu, durub Seyf el-Mülükün yanına geldi, hər üçü oturub birlikdə qardaşların başına gələn ehvalatlardan səhhət elədilər.

Sonra Səid dedi: "Ey mənim qardaşım, ya Seyf el-Mülük, o vaxt gomilər donidə batanda mən bir neçə qıl ilə bir taxtanın üstüne çıxdım, həmin taxta küleyin istiqaməti ilə üzərok Allah-tealannın köməyi ilə bizi getirib bir adaya çıxardı. Biz ac-susuz həmin adaya getdik, orada olan ağacların meyvələrindən yenicə dərib yeməyo başlamışdım ki, bir-dən üstümüze ifritlərə oxşayan adamlar gəldilər. Onlar bizi tutub çıynamıza mindilər, sonra dedilər: "Daha bu gündən siz olduz bizim eşəyiniz, inden belə siz bizi gəzdirəcəksiniz".

Mənim ciyinmə minən ifritden soruşdum: "De görüm, sən kimsən, niyə mənim ciyinmə minmison?" O bu sözləri eşidəndə bir ayağı ilə küroyimden, bir ayağı ilə sinəmdən elə vurdur ki, az qaldı qabırğalarım sinsin, nəfəsim kəsilsin. Mən üzü üstə yera yixildim, açıldan, taqətsizlikdən yerimdən qalxa bilmədim. O gördü ki, yerimdən qalxa bilmərim, başa düşdü ki, mən acam, tez alımdən tutub bir armud ağacının yanına apardı, sonra dedi: "Bu ağacın meyvosundan doyunca ye". Mən armud ağacının meyvosundan yenicə yeyib doymuşdum ki, ifrit golib yeno mənim ciyinmə mindi. Mən bu adam da ciyinmədə, gah gedir, gah

da yorta-yorta qaçardım. O isə mənə gülərək deyirdi: "Mən ömrümde sonin kimi eşək görməmişəm!"

Elo oldu ki, bir gün biz bir neçə salxım üzüm dorduk, onları bir çuxura yiğdiq, sonra o ki var ayaqladıq. Bu çuxur iri bir gölə döndü. Biz bir neçə gün gözledik, bir gün golib gördük ki, günəş üzüm suyunu bişirə, şərabda rəsədərəm. Biz bu şərabdan sərxoş olana qədər içdik, üz-gözümüz qıpırmızı qızardı, oxuyub-oynamağa başladıq. Bu vaxt həmişə bizim ciyinmizdə oturan ifritlər bizdən soruştular: "Sizin üz-gözünüz niyə bele qızarıb, nəden siz oxuyub oynayırınz?" Biz onlara dedik: "Bu barədə soruştırmayın, bu sizin nəyinize lazımdır?" Onlar dedilər: "Yox, bunun səbabını bize deyin". Biz dedik: "Bunun səbabı üzüm suyudur".

Bələ olanda onlar bizi ucu-bucağı görünməyən böyük bir düzəngəha apardılar, burada o qədər üzüm tənəkkəleri vardi ki, gol göresən. Onları yiğib-yığışdırmaq da çox asan idi. Ifritlər bize dedilər: "Di, bunları yiğin". Biz de üzümləri bir yero yiğməga başladıq. Bu vaxt mən yanında döryəqa boyda böyük bir çuxur gördüm. Biz üzümləri həmin çuxura doldurdum, o defə elədiyimiz kimi elədik. Çox keçmədi ki, üzüm şirin şərabə çevrildi. Bu vaxt biz onlara dedik: "Şərab yetişib. Bos siz onu no ilə içəcəksiniz?" Onlar dedilər: "Bizim sizin kimi eşəklərimiz var idi. Biz onları yedik, təkə kəllələri qaldı. Şərabı biza onla-rın kollesində verin".

Biz kəllələri şərabla doldurub onlara verdik. Onlar da içib mest oldular, hərəsi bir yanda uzanıb qaldı, onlar iki yüz nəfərden çox idilər.

Bu vaxt biz bir-birimizə dedik: "Bunların bizim dalımızı minmələri azmış kimi, hələ bizi yemək da isteyirlər. Allahdan başqa heç kəsde qüdər və qüvvət yoxdur! Gəlin şərab verib onları daha da sərxoş eləyək, sonra da öldürüök, canımızı əllərindən qurtaraq".

Biz bir-bir onları qaldırıq, kəlləni şərabla doldurub içirdik, onlar şərabı içdikcə qışqırıb deyirdilər: "Bu çox acıdır". Biz isə deyirdik: "Niyə deyirsiniz "acıdır"?" Kim bundan o kəlle içməsə, elə bu saat ölcək!"

Onlar ölməndən qorxurdular, ona görə də bize dedilər: "Bizim hər birimizə on kəlle şərab verin!" Biz də verdik. Onlar içib tamam sərxoş oldular, yera yixildilər. Biz onları sürüyüb bir yero yiğdiq, üstlərinə çoxlu quru tənek yiğib yandırıq, özümüz də durub konardan baxdıq ki, görək necə yanırlar..."

Şohrizad bu yerdə sohərin açıldığıni görüb nağlı yarımcıq qoydu.



772-*ageca*

Elo ki yeddi yüz yetmiş ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Soid başına golonları onlara danışb deyirdi: "Biz qulyabamızın bir yero yiğdiq, onların üstüne və yan-yörsinə quru tonak çırşıq tökdük, sonra da od vurub yandırıq, özümüz də gəden tamaşa eladık. Alov yeri-göyü başına götürdü, sönəndən sonra biz yaxına golib gördük ki, onlar yanub bir topa küla dönünlər. Biz çox sevindik, Allah'a dua eladık ki, bizi onların əlindən xilas etdi, hamıümüz oradan çıxıb deniz sahilinə göldik, burada xudahafızlaşış bir-birimizdən ayrıldıq, ancaq iki qıl momimlə goldı. Biz az getdik, çox getdik, axırdı golib böyük bir meşəy çatdıq. Biz meşədə yenice meyvə dərib yeməyə başlamışdıq ki, birdən ucaboylu, uzunsaqqallı, palazqulaq, dəvrəgöz bir adam peydə oldu. Onun qabağında böyük bir qoyun sürüsü, yanında isə onun kimi xeyli adam vardı. O bizi görən kimi çox şad oldu, bizi salamlayıb dedi: "Xoş golmısınız! Tez yanına gəlin, mon sizə qoyun kəsib yedirdərəm".

Biz ondan sorusduq: "Sonin evin hardadir?" O dedi: "O dağın yaxınlığındadır. Siz bu yolla oraya tərəf gedin. Qabağınızın bir mağara çıxacaq. Siz ora girin, orada sizin kimi çoxlu qonaqlar var. Biz size yemək hazırlayanın oturub lərləndən səhəbat edin". Bütün sözüne inandıq, o deyən tərəfə getdik, gördük ki, mağarada oturan adamların hamısı kordur. Biz mağaraya girəndə oradakılardan biri dedi: "Men xəstəyim". İkinci dedi: "Men əldən düşmüşəm". Biz onlardan sorusduq: "Bu nö sozlərdir, siz danişirsim? Sizin bu günə düşmeyinizə səbəb nedir?"

Korlar soruştular: "Siz kimsiniz?" Biz dedik: "Biz qonağıq". Korlar soruştular: "Neco oldu ki, siz do o lenot golmişin alına düşdünüz? Allahdan başqa heç kəsər qüvvət və qüdrət yoxdur. O, qulyabamıdır, özü de bəni-adom yevir. O bizə de kor eləyib ki, sonra kəsib yesin".

Biz ondan sorusdu: "O sizi neçə kor etdi?" Onlar bize dedilər: "O indi sizi də bizim kimi kor edir". Biz yenə sorusdu: "O sizi neçə kor etdi?" Korlar cavabında dedilər: "O siza kasada süd gatırıb deyəcək: "Sız yoldan golib yorulmuşsun, alın bu südə üçün, dincəlin". Onu rincəndə siz də bizim kimi kor olacaqsınız".

Belo olanda mən də öz-özüma dedim: "Bizim hiylə işlətməkden  
başqa çaromız yoxdur". Sonra mən kiçik bir çala qazdım, lənətə gel-  
miş qulyabani olnıdə süd dolu kasa gəldi, onu bizo verib dedi: "Siz  
sahildən gəlmisiniz, yəqin ki, susamışınız, mən sizə et bişirənəcən  
alın bu südü üçün. Mən kasanı aldım, onu ağızma yaxınlaşdırımdı, sonra  
xəlvətə hemin çalaya töküb qışqırdım: "Vay gözüm kor oldu!". Sonra  
elimiñə gözümüz tutдум, qışqırıbgı oldum. Bu vaxt qulyabani gülüb dedi:  
"Oorxma!" O ki qaldı mənim iki yoldaşımı, onlar südü içib kor oldular.


Lənətə golmiş qulqabanı elə o saat durub mağaranın ağızını bağladı, mənə yaxınlaşdı, əli ilə qabırğalarımı yoxlayıb gördü ki, mən arıgam, bir dəri-bir sümüyüm. Sonra o biri yoldaşımı yoxlayıb gördü ki, o, kök-dür, çox şad oldu. Sonra durub üç qoyun kasdı, onların dorisini soydu, işi gətirib ona çoxlu qoyun atı taxdı, ocaq çatıb eti bişirdi, gətirib onu yoldaşlarının qabağına qoydu, özü də oturub onlarla yedi. Sonra o bir tuluq şərab gətirdi, oturub xeyli içdi, sonra da üzü üstə yixılıb yatdı. Mən öz-özüümə dedim: "O artıq dərin yuxuya getdi, man onu necə öldürdüm?"

Bu vaxt şıslor mənim yadına düşdü. Tez durub iki iş götürüb ocağı qoydum, o vaxtacan gözledim ki, onlar köz kimi qıpırırmızı qızardılar. Sonra durub belimi bark bağladım, qızmış şısları götürdüm, qulyabaniya yaxınlaşdım, var gücümü şısları onun gözünə soxdum. Bu vaxt qulyabanı dik atıldı, məni tutmaq istədi, ancaq o artıq kor idi. Mən mağaranın içi ilə qaçmağa başladım. O da mənim dalmıca qəçirdi. Onda mən qulyabanının yanında olan korlardan soruşdum: "Bəs mən indi manfurlu nə edim?" Onlardan biri dedi: "Ya Seid, son qalx o oyuga bax, orada bir qılınc görecəkson, onu götürüb bura gəl, sonrasına sənə deyərəm". Mən tez dirnəq həmin oyudə olan qılıncı götürdüm, həmin adamın yanına gəldim. O mənə dedi: "Qılıncı götür, onuna qulyabanını iki parça elə, qulyabani o saat ölücəkdir". Mən tez qaçmaqdan yorulmus qulyabanının dalmıca getdim, o artıq korlara yaxınlaşdı ki, onları böyük öldürsün. Mən ona yaxınlaşan kimi qılıncı çəkib onu iki parça elədim. O qışqırıb mənə dedi: "Ey insan, eğer sen məni öldürmək isteyirsən, məni ikinci dofa da vur!"

Mən onu ikinci dəfə vurmaq istəyəndə, qınnıç yərim gəstəriş adam dedi: "Onu ikinci dəfə vurma, onda o ölməyib sağ qalar, bizi da məhv edir..."

Şehrizad bu yerde səhərin açıldığını görüb nəqli yarımlıçıq qoysdu.

## 773-cü gecə



Elo ki yeddi yüz yetmiş üçüncü gecə oldu, Şahzad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayəti elçiyirlər ki, Səid başına golon əhvalatı onlara danışib dedi: "Mən qulyabanını qılıncla vuranda o qışqırıb dedi: "Ey insan, indi ki moni öldürmək istəyirsin, onda bir də var!" Mən onu bir də vurmaq istəyəndə qılıncın yerini göstəren adam mono dedi: "Onu ikinci dofa vurma, o onda ölməz, sağ qalar, bizi də mohv edər!" Mon o adamın sözüne emel etdim, qulyabını ikinci dofa vurmadım, o lenəto golmiş yixilib oldu. Belə olanda hamin adamı mono dedi: "Məğarmanın ağızını aç, biz buradan çıxaq, bəlkə Allahın köməyi ilə bir yol tapıb bu yerdən çıxıb gedə bildik". Mən dedim: "Daha biz burada nadon qorxuruq. Yaxşı olar ki, burada qalib dincimizi alaq, bu qoyunlardan kasib yeyorik, şərab içərik".

Biz orada iki ay qalib qoyunları bir-bir kasib yedik. Günlərin bir günü sahilda oturmuşduq, birdən gördük ki, bir gəmi gəlir. Biz onlara əl elədik, var gücümüzlə qışqırıb çağırıq, ancaq onlar qulyabanından qorxudular üçün (onlar biliirdilər ki, bu adada adam yeyən qulyabani yaşıyır) biza səri golmayıb dönüb ayrı somta getmək istədilər. Biz başımızdan çılmalarımızı açıb yellədik, yaxın gedib, onları daha da borkdon çağırıq. Belə olanda gözü çox iti olan seyyahlardan biri dedi: "Bizim gözümüzə görününlər osil adama oxşayırlar, onlarda qulyabanya bonzor heç bir əlamət yoxdur". Sonra seyyahlar yavaş-yavaş üzüb bizo yaxınlaşdırılar, elo ki bizi yaxından gördülər, inandılar ki, biz də onlar kimi adamlarq, sevindilər, bizi salamladılar. Biz də onların salamını aldıq, lenəto golmiş qulyabanının öldürüləməsini onlara dedik, onlar da buna çox sad oldular, bize minnotdarlıqlarını bildirdilər.

Sonra biz adada olan meyvələrdən azıqo toplayıb, gəmiyə mindik, yaxşı küləklə havada üç gün yol getdik. Sonra birdən bərk külək qalxdı, zil-qarşılıq oldu, çox keçmədi ki, külək gəmini aparıb qayaya çırpdı, parça-parça elədi. Allahın köməyi mon bir taxtanın üstüne çıxıb ayağımla avar çəkə-çəkə dənizdə xeyli üzdüm, külüyin moni hərə apardığını da bilmirdim, günlerin bir günü sağ-salamat sahile çatdım. Oradan da birtəhər golib bu şəhərə çıxdım. Mən burada qorib idim, heç kimi tanımirdim, alich da moni üzüb əldən salmışdı, heç bilmirdim

ki, nə edim, axırdı gəlib şəhər bazarına girdim. Bir tərəfə çəkilib ləbbadəni çıxarddım, öz-özüme dedim: "Bunu satub, bir tiko çörək alıb yeyərem, sonrası da Allah kərimdir". Sonra mən ləbbadəni elime alıb ötüb-keçənlərə göstərməyə başladım. Hərə ona bir qiyamət qoydu. Ele bu vaxt sen golib çıxdın, emr elədin ki, moni götürüb saraya aparınlər, qulluqçular isə aparıb moni zindana salıdlar, sonra da bir məddət sonin yadından çıxdım. Ele ki sen moni xatırladın, moni yanına çağırıldırin, mon de öz başına gələnləri sənə damışdım. Allaşa şükür ki, biz yenidən görüşə bildik!"

Seyf əl-Mülükə Ta əl-Mülük Səidin başına gələn əhvalatı maraqla dinledilər, buna mat-məttəl qaldılar. Sonra Tac əl-Mülük padşah Seyf əl-Mülükə onun qardaşı Səid üçün yaxşı otaqlar ayırdı, onları xalıxləşçələrə bəzədi. Dövlət-Xatun da hər gün bura gəlir, Seyf əl-Mülükün xeyirxah işlərindən danışır, ona minnətdarlıq bildirirdi. Bir gün Səid qızı dedi: "Ya şahzadə, bu dünyada onun arzusunun yerinə yetəməsi heç kəs yox, sen kömək edə bilərsən". Onun cavabında Dövlət-Xatun dedi: "Yaxşı, mon Allahın köməyi ilə onun arzusunun yerinə yetəməsi üçün əlimdən galəni edərəm". Sonra o, Seyf əl-Mülükə müraciət edib dedi: "Darixma, ürəyin buz kimi olsun".


Bəli, Seyf əl-Mülükə onun vəziri Səid burada qalsımlar, indi səzə kimdən deym, şahzadə Badi əl-Cəmaldan. Bir gün ona xəber gəldi ki, bacısı Dövlət-Xatun tapılıb, özü də sağ-salamat atasının səltənətinə qayıdır. O dedi: "Mütəqə mon geyinib-kecinib onun görüşünə getməliyəm". O hazırlaşış yola düşdü, Dövlət-Xatunun atasının memləkətinə çatanda Dövlət-Xatun onun pişવazın çıxdı, bacısının qucaqlayıb iki gözünün arasından öpüd. Badi əl-Cəmal onun sağ-salamat qayıdib gəlməsi münasibətlə töbrik etdi.

Onlar saraya gəldilər, bir tərəfə çəkilib söhbət eləməyə başladılar. Badi əl-Cəmal soruşdu: "Qürbatədən sonin başına nə işlər geldi?" Onun cavabında Dövlət-Xatun dedi: "Eh, bacı, yaxşı olar ki, heç menin başına gələnləri soruşmayısan, həyatda inşanın başına nolr golmazımis". Badi əl-Cəmal dedi: "Necə yəni, heç ola bilərmi ki, mən sonin başına gələnləri bilməyim?" Onda Dövlət-Xatun dedi: "Bacı can, mən Götə padşahın oğlunun Uca Sarayında idim". Sonra o öz başına gələn əhvalatı başdan-axıracan, yerli-yerində bacısına danışı. Seyf əl-Mülükün nə yolla golib saraya çıxdığını, Götə padşahın oğlunu öldürməsini, sarayın qapılарını qoparıb gəmi düzəltməsini, bu gəmiyə minib buraya golib çıxmalarını söyledi, Badi əl-Cəmal eşitdiklərinə məttəl qalib dedi: "Ay bacı, Allaşa and olsun ki, bu çox qoribə əhvalatdır".

Belə olanda Dövlət-Xatun dedi: "Mən bizim başımıza gələn bu hadisələrin əsil səbəbini sənə demək istəyirəm, ancaq deməyə casarət eləmirməm, utanırıam". Badi əl-Cəmal dedi: "Sən nədən utanırsan? Məgər sən mənim həm bacım, həm də rəfiqəm deyilsən? Mən bilirəm ki, bizim aramızda no olursa olsun, sən həmişə mənim xoşbəxtliyimə çalışarsan. Belə olan halda, sən məndən niyə utanırsan? Ürəyində nə sözün var, heç nayı gizlətmədən hamisini açıb mənə danış".

Belə olanda Dövlət-Xatun dedi: "O senin əksini, sənin atanın Davud oğlu Süleymanı (Allah onların hər ikisini rəhmət eləsin!) bağışladığı lobbadanın üstündə görüb, Süleyman da homin lobbadonı açıb baxmadan, bir çox qıymotlı hadiyyələrlə birlükde Misir sahi Asim ibn Səfvan padşaha göndərib. Asim padşah da o lobbadonı oğlu Seyf əl-Mülükə bağışlayıb. Seyf əl-Mülük də onu geyimək üçün açıb baxanda üstündə sənən əksini görüb, indi də sənən vurulubdur. Buna görə də o səni axtarmağa başlayıb, sənən ucbatından da başına bu bələlər galibidir..."

Şəhrizad bu yerde səhərin açıldıgını görüb nağılı yarımcı qoydu.



Elo ki yeddi yüz yetmiş dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Dövlət-Xatun Seyf əl-Mülükün Badi əl-Cəmali sevməsinin səbəbini başdan-axıracan, yerli-yerində danışdı, lobbadonin üstündə onun əksini görən kimi bir könüldən min könlüle ona vurulduğunu və onu tapmaq üçün öz məmləkətindən baş götürüb getdiyini söylədi". O, səzüne davam edib dedi: "Onun başına gələn bələlərin hamisi sənən ucbatndandır". Badi əl-Cəmal bərkədən dedi: (onun sıfatı alısbə-yandı, bunun üçün Dövlət-Xatundan utandı) "Bu iş heç vaxt baş tutma! Bəni-adamın cinlərindəki heç vaxt tutmaz". Belə olanda Dövlət-Xatun Seyf əl-Mülükü torfləməyə başladı, onun boy-buxununun, sıfotinin necə gözəl olmasını söylədi, onun torbiyosından, igidiyindən danışdı, nohayıt, Seyf əl-Mülükün bütün keyfiyyətlərini bir-bir ona sadalayıb dedi: "Bacı can, Allah xatirinə, onun yanına get, heç olmasa onunla bir az səhəbət elə". Ancaq Badi əl-Cəmal bərkədən dedi: "Mən sənən sözərəni nə eşitmək, nə də ona əməl etmək istəmərim!" O özünü elo apardı ki,

elo bil Seyf əl-Mülük haqqında heç nə eşitməmişdi, onun məhəbbəti, gözəlliyi, tərbiyəsi, igidiyi haqqında heç nə bilmirdi. Dövlət-Xatun isə ona yalvarır, əl-ayağım öpüb deyirdi: "Ya Badi əl-Cəmal, səni and verirəm emdiyimiz stüdə, Süleyman peygamberin (Ona salam-dua olsun!) üzüydəkəi yazıya, mənim sözümə qulaq as. Axi, mən Uca Sarayda olanda sənən üzünü göstərməyi ona söz vermişəm; sən Alla and verirəm, mənim extreim, heç olmasa üzünü ona göstər, sən özün də onu bir görərsən". O bu sözələri deyib təyaxtacaq Badi əl-Cəmala yalvardı, onun əl-ayağını öpdü ki, axıda şahzadə yumşalıb dedi: "Sənən xatirinə bir dəfə üzümü ona göstərərəm".

Belə olanda Dövlət-Xatunun ürəyi sakit oldu, o, Badi əl-Cəmalm əl-ayağını yenə də öpdü, sonra çıxıb bağın ortasında olan en böyük saraya getdi. O, qullara buyurdu ki, otaqlara xalı dəşəsini, gotirib bas otaqda qızıl taxt qoysunlar, süfrəyə şirniyyat, cürbəcür şərablar düzüsünler. Sonra on, Seyf əl-Mülükə onun vəzifəsi Seidin yanına getdi, Seyf əl-Mülükün arzusunun yerinə yetdiyini ona xəber verib dedi: "Öz qardaşına saraya get, bir tərəfə çəkilib elo gizlənən ki, sizi görüb-eleyən olmasın, mən ora Badi əl-Cəmalla birlükde göləcəyəm". Seyf əl-Mülükə Seid Dövlət-Xatun göstərən tərəfə gedib saraya daxil oldular, gördülər ki, saray bəzədiib, baş otaga qızıl taxt, taxtin üstə balıncılar qoyulub, ortada süfrə açılıb, süfrəyə hər cürə leziz yeməklər, şərablar düzüllüb. Onlar burada xeyli oturub gözlödüler, sonra yenə də Seyf əl-Mülükün köhne yarası qovr elədi, onun sevgilisi yadına düşdü, ürəyində qəm-qüssə bas qaldırı, məhəbbəti odurub onu yandırıdı, on burada dura bilməyib bayırı çıxməq istəyəndə Seid də onun dalınca getmək istədi. Bu vaxt Seyf əl-Mülük ona dedi: "Qardaşım, son burada qal, mən qayıdış gəlincə burada gözle".

Seid sarayda qaldı, Seyf əl-Mülük isə həyətə düşüb bağa getdi. O elo bir bələyə düşmüşdü ki, özünü elo ala bilmirdi, məhəbbət şərəbindən içib mest olmuşdu, qomlı-qomlı bu şəri deyirdi:

"Mənim istədiyim sonson dünyada,  
Köləyə döndörmiş məni məhabbat.

Fərəhim də sonson, amalim də sən,  
Yol tapmaz qəlbime başqa bir aflat.

Xəborin varmıdır göz yaşalarından?  
Qalmışam geceler yuxuya həsrot.

Ömrən elə yuxuya - məndən qəmənəsin;  
Bəri yuxuma gir, bitsin bu möhnət.

Rohim elə dordindən mocnun olmuşam,  
Qəməndən xilas eylə, olma buncə sərt.

Boxtini, hüsənün qorusun Allah,  
Sənə başlıq olsun bu var, bu dövlət.

Aşıqlar yığılsın monim başıma,  
Bütün gözolləri son eylə dovtə".

Sonra o bir xeyli ah-fəğan eləyib bu sotırlorı dedi:

"O misilsiz gözəl pəri ömürlük mənim  
Ürəymədə bir sırr olub, qarşında amal.

Mən dinondo, dil söz açır gözəlliyindən,  
Mən susanda, qoşb onunla edir həsbəhal".

Sonra o daha da dördli-dördli ağlayıb bu şerini söylədi:

"Gün-gündən qolbimin güclənir odu,  
Səndon başqasını istəməz bu can.

Tök sonin qarşında oyılır başım,  
Səndon gözələyim orfəm hər an.

Rohim elə bu camı oldən getmişə,  
Ürəym üzülüb eşqin ucundan.

Rohim et, mono qarşı soxavotlı ol,  
Səndon ayrı düşən deyiləm, inan".

Sonra o ağlaya-ağlaya bu iki beyti də oxudu:

"Qıssə eşqin kimi yar olub mono,  
Sənətək gözüməndən qaçıq yuxu da.

Qasıdin deyirdi: son açıqlısan;  
Bizi bu dillərdən qorù, ey xuda!"


Səid Seyf el-Mülükü bir xeyli sarayda gözlöyəndən sonra, üreyi tab  
gətirmədi, durub bağı getdi, gördü ki, qardaşı dördli-dördli gəzinərək  
bu şerini söyləyir:

"Quranda Allahın adıyla bağlı  
Müqəddəs suroyo and içirom man.

No vaxt rast goldımsa gözəlliklərə,  
Xeylən gözümüz keçdi öündən".

Sonra Seyf el-Mülükə Səid bir az da bağda gözindilər, meyvə  
dərib yedilər. Bunlar burada qalsınlar, indi sizo kimdən deyim Dövlət-  
Xatundan, o sözünü deyib Badi el-Cəmalın yanına getdi, xidmətçilər  
ise onun göstərişi ilə sarayı yıqıb-yıqışdırıldılar, yaxşı-yaxşı bözüldər.  
Badi el-Cəmal üçün qızıl taxt qoydular. O da saraya goləndə bu taxtı  
gördü, çıxıb onda ayləşdi. Sonra o, Dövlət-Xatunla süfrəyə ayləşib  
yeyib-icməyə başladı, bundan sonra durub əllərini yudu, Dövlət-Xatun  
da şorab süzüb bir piyalı Badi el-Cəmalə verdi, bir piyalı də özü içdi.  
Sonra Badi el-Cəmal durub üzü bağı açılan poncorodan bağı seyr elədi,  
gördü ki, bu bağda nə meyvo desən var. Birdən o bağda gəzən Seyf  
el-Mülükə Səidi gördü. Bu vaxt Seyf el-Mülük göz yaşı axıda-axıda  
qəmlər seirlər deyirdi. Oğlanın bu hali qızı elə porışan etdi ki, o da ah  
çəkib köksünü ötürdü..."

Şəhərizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcı qoydu.



Ela ki yeddi yüz yetmiş beşinci gecə oldu, Şəhərizad nağılin dalını  
danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə ravayət eləyirlər ki,  
Badi el-Cəmal bağda gəzən Seyf el-Mülükü görəndə onu başdan-  
ayağacan süzdü, dərindən köxs ötürdü (onun üzü də şorabın tosirindən  
allanmışdı), üzünü Dövlət-Xatuna tutub dedi: "Baci, bağda gəzən o cavan  
oglan kimdir, no üçün o belə fikirli, həyəcanlı, qəmlı-qüssəlidir?" Dövlət-Xatun soruşur: "Sən icazə verərsənmi o bizim yanımıza gəlsin,  
biz də onu yaxından görək?" Badi el-Cəmal dedi: "Əgər sən onu bura  
götüro bilərsən, get götür".

Belo olanda Dövlət-Xatun Seyf el-Mülükü çağırıb dedi: "Ya şahzadə, zəhmət olmasa, yuxarı qalx, bizim yanımıza gəl". Seyf el-Mülük Dövlət-Xatunun sosini təndi, saraya qalxdı, o burada Badi əl-Cəməli göründə özünü itirdi, qoşx eleyib yero yixildi. Dövlət-Xatun onun üzünə bir az güləb sapdı. O ayılıb özünlə golanda ayağı durdu, gedib Badi əl-Cəmalın qarşısında öyilib yeri öpdü. Qız oğlanın qədd-qamətinə, gözolliyinə heyran oldu. Dövlət-Xatun dedi: "Ya şahzadə, bil və agah ol ki, məni ölümündən qurtaran bu Seyf el-Mülük olmuşdur. Bu həmin o adamdır ki, sonın yolunda bu qədər əzab-əziyyətə düşçər olmuşdur. Mən istayıram ki, son ona bir da yaxşı-yaxşı baxasən". Badi əl-Cəmal gülö-gülö dedi: "Kim inana bilər ki, bu gənc özəhdiqən sadigdir? Axi, bəni-adəm nəslində məhəbbət olmur". Seyf el-Mülük bərkədən dedi: "Ya şahzadə, məxlugatın hamısı eyni cür olmur, mən size söz verirəm ki, özəhdimə vəfəsiz çıxmayağam". Sonra o hənkür-hənkür ağlayıb bu şeridə:

"Üzmo dərdimondi, ey gözəl pəri,  
Başından aşiqdır onun kədəri.

Soni and verirəm o camala ki,  
Anemon<sup>1</sup> gülüdür onun bənzəri.

Vermo bu xostəyo hicran cozəsi,  
Aşiqin hierana yoxdur töhəri.

İstəyim də budur, təsəllim də bu:  
Tez çatşın, - deyirəm, - vüsalə günələr".

Məhəbbət ona dov gəldiyindən o yene də acı-acı ağlayıb Badi əl-Cəmalı bu şeirlə salamladı:

"Bu miskin aşiqdən sono salamlar!  
Nocib qodrin bilər nocib olanlar.

Gözümün önündən getməz xoyalın,  
Qoy sənsiz olmasın bu el, bu diyar.

Adını çəkməkdən qışqanır dilim,  
Yarın vüsalına can atmazmı yar?

<sup>1</sup> Qaymaqqıçıklılar fəsiləsindən bitki növü

Azaltma aşığo son öz lütfunū,  
Onsuz da üzübdür onu dord-qubar.

Müşayət edirəm ulduzları mən,  
Gecəm uzandıqça, bil ki, uzanar.

No sobrim qalıbdır, no fondgirliyim,  
Bir söz soruştalar qahram naçar.

Allah salamını mondən qəbul et,  
Unutmaz yanrı yarı-vefadər!"

Sonra o, sonsuz ehtirasdan, həyəcandan özünü ele ala bilməyib bu şeridə:

"Alammazdi sondən könlə istədiyini,  
Səni atıb başqasını tutsaydım eger.

Bu dünyada sondən gözəl olan varmadır?  
Seni görçək baş qaldırıb qəlbimde mehşər.

Ümidsizdir könlə, səni sevəndən beri,  
Mənde candan və nafəsden qalmayıb esər".

Sonra o yene də dərdli-dərdli ağlayıb dedi: "Ya şahzadə, qorxuram men sənin məhəbbətinə bel bağlayım, sonra sendə özümə qarşı məhəbbət, hörmət görməyim. İnsanlarda qəddarlıq xeyirxahlıdan daha çox olur. Bil ki, Davud oğlu Süleyman (Onların her ikisine salam-dua olsun!) Bilqeyisi sevib almışdı, sonra ondan gözel qadın görende Bilqeyisi atub hemin qadınla evlenmişdir". Seyf el-Mülük bərkədən dedi: "Gözümün işığı, canım-ciyerim, bil ki, Allah-teala bütün insanları eyni cüre yaratmamışdır. Men həmişə ehdime sadıq qalacağam, ölsəm de Allahın izni ilə səni ayaqlarının altında öleceyəm! Çok keçməz ki, özün görərsən, mən dediyimi eləyən adamam, Allah da buna şahiddir". Badi əl-Cəmal dedi: "Gəl otur, sakit ol, özünü ele al. Məne sidq-ürekle and iç, söz ver ki, dediyindən dönməyəcəksən. Bundan sonra men seninle ehd-peymən bağlaşram. Dediyindən dönenə ise qo y o qüd-rəti Allah özü ceza versin!"

Qızın bu sözlerini eşidən Seyf el-Mülük gelib onun yanında oturdu, onlar əllərini bir-birlerinin üstüne qoyub and içdilər ki, heç biri ohdindən

dönmoyəcəkdir, bir-birino sadiq qalacaqlar. Bundan sonra onlar bir xeyli bu halda oturdular, sonra sevinədən bir-birini qucaqlayıb ağladılar. Seyf ol-Mülük höyecandan özünü saxlaya bilməyib, bu şerî dedi:

"Ağlayıram bir gözəlin eşqi ucundan,  
Coxalıbdır qomim monim, höyecənim monim.

Uzun süron ayrılığın aldı canım,  
Üzdü moni, vəslo yoxdur gümanım monim.


Unutmağı bacarmıram onu bir an da,  
Dilo-dışo salır moni, fəğanım monim.

No taqtım qalib artıq, no dö ki sobrim,  
Yoxa çıxıb gücüm monim, tavanım monim.

Heç bilmirəm bitəcəkmi bu zillət, bu dərd,  
Qolbımı şad edəcəkmi, cananım monim?"

Bundan sonra Badi ol-Cəmalla Seyf ol-Mülük bir-birlərinə and içdilər. Seyf ol-Mülük də durub harasa getdi. Badi ol-Cəmal da durub getdi, onun ardınca da əlində şorabla dolu bardaq, bir da müxtəlif yeməklər olan konız gedirdi. Badi ol-Cəmal gəlib bir torəfdə oturdu, kəniz də bardağın və yeməkləri onun qabağına qoydu. Heç bir dəqiqə keçməmişdi ki, Seyf ol-Mülük də qayidib goldı. Badi ol-Cəmal onu məhrəbənləqlə qarşılıdı. Onlar qucaqlaşış öptüsdülər, yanaş oturdular..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



776-a gecə

Ela ki yeddi yüz yetmiş altıncı gecə oldu, Şəhrizad nağılmı dəlini dənişməgə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Badi ol-Cəmal yemək və şərab gatırında Seyf ol-Mülük də goldı, qız onu məhrəbənləqlə qarşılıdı, onlar oturub yeyib-içdilər. Sonra Badi ol-Cəmal dedi: "Ya şahzadə, son ırmən bağına daxıl olanda qırmızı atləsən bir çadır rast goləcəksən. Son o çadırda girində görcəksən ki, orada

xalis qızıldan düzəldilmiş, mırvari və daş-qasırlarla bəzədilmiş bir taxt var, həmin taxtda bir qoca qarı əyleşib. Sən onu görəndə qorxma, salam ver, ona uzun ömür arzula. Taxta sarı baxanda onun ayaq torəfində qızıl sapla tikilmiş, qiyamılı daş-qasıla bəzədilmiş bi cüt başmaq görecəksən. Onları götürüb öpərsən, gözünün üstünə qoyarsan, sonra isə sağ qoltuğunun altına ail qarının önlündə boyununu bükər, sakitcə dayanarsan. O səndən soruşaç: "Sen kimsin, bura necə gelib çıxmışan, bu yeri sənə kim nişan verib, ne üçün o başmaqları götürdün?" Sən dinmə, bax bu kəniz galənəcən susub ona cavab verməzsən. Kəniz həmin qarı ilə danışıb onu dile tutar, onun ürəyinini yumşadı, sənin gəlməyinini mərəməti ona deyir. Beləcə Allah-tealanın köməyi ilə qarın ürəyi yumşadı, sənə rəhmi geldi, istədiyinə razı oldu".

Sonra Badi ol-Cəmal həmin kənizi yanına çağırıdı (onun adı Mərcanə idi), ona dedi: "Əger sen doğrudan da məni sevir, mənə hörmət edirənsən, bu işə biganə qalma, onu elə bu gün yerinə yetir. Əger Allah-hın köməyi ilə bu işi bu gün yerinə yetirən, sən azadsan, sən dənə manim konizim yox, ürkə dostum olacaqsın. Mən öz sırrimi sendən başqa heç kima deməyəcəyəm".

Mərcanə dedi: "Xanım, iki gözümün işığı, o nə işdir elə, tez ol de, mən də canla-başla yerinə yetiririm!" Badi ol-Cəmal yalvara-yalvara dedi: "Bu adamı öz cıynında ırmən bağına, mənəm nənəmin yanına aparırsan. Sən onunla nənəmin çadırına girində bu oğlan nənəmin başmaqları götürürəcək, ona baş oyəcək, bu vaxt nənəm ona deyəcək: "Sən kimsin, bura hansı yolla gəlmisinən, sən bura kim getirib, bu başmaqları nə üçün götürüb öpdün, de görüm, sənə nə lazımdır, beləcə mən onu yerinə yetirə bildim?" Onda sən tez nənəmə yaxınlaşarsan, ona cansağlığı arzulayıb deyərsən: "Ya manım ağam, onu bura mən getirmişəm, bu Misir padşahının oğludur. Bu həmin adamdır ki, gedib Uca Saraya çıxıb padşahın oğlunu öldürüb, Dövlət-Xatunu azad edib, onu ata-anasına çatdırımdır. Onu mənimlə bura, sənin yanına göndəribər ki, bu ehvalat sənə dənişsin, bizi sevindirsən, sən də bunun müqəbiliñde onu mükafatlandırırasan". Sonra qaridan soruşaçan: "Ya xanım, sənə Allaha and verirəm, deyin görüm, bu oğlan gözəl deyilmə?" O sənə deyəcək: "Bəli, gözəldir". Onda ona deyərsen: "Xanım, o, namuslu, xeyirxah, həm də cosur oğländir. Bu Misir padşahi insana moxsus olan bütün yaxşı keyfiyyətləri özündə cəm edib". Onda o səndən soruşaç: "Ona nə lazımdır?" Onun cavabında deyərsen: "Mənim xanımım, sənənənənə nə vaxtacan orə getməyib evdə oturacaq? Axi, onun vaxtı keçir, ne üçün həm sən özün, həm də qızın anası sağ ikən onu başqa


qızlar kimi orə vermayosınız?" Belə olanda nonəm sənə deyəcək: "Axi, biz necə edək ki, onu orə verək? Əgər bilsək ki, kiməsə onun ürəyinə yatar, biz də olımızdan goləni edirik". Onda sən deyərsən: "Mənim xanımım, sizin nəvəniz deyir: "Siz məni Davud oğlu Süleymana (Onlarıñ hor ikişini salam-dua olsun!) orə vermek istayırdınız, ona görə də mənim oksımı labbadəyə çökdürən ona göndərməmişəm, o da mənimlə evlənmək istəməyib, labbadən homin Misir padşahına hədiyyəyə göndərdi. Misir padşahı da onu öz oğluna bağışladı. Oğlan labbadənin üstündə mənim oksımı görəndə, bir köntüldən min köntülo mənə vuruldu, məni tapmaq üçün öz momləkötündən baş götürüb getdi, mənim ucbatından olmazın azyiyətlərə düşər oldu".

Bundan sonra konız Seyf el-Mülükə yaxınlaşış ona dedi: "Gözünü yum!" Oğlan gözünü yumaşda konız onu götürüb havaya qalxdı, bir xeyli uçqudqdan sonra dedi: "Ya şahzadə, gözünü aç!" Seyf el-Mülük gözünü açanda özünü bir bağda gördü (bu ləm bağı idi), qız ona dedi: "Ya Seyf el-Mülük, son o çadırı gedəcəksən". Seyf el-Mülük Allah-kəmək diləyo-diləyo, yan-yörəsinə baxa-baxa çadırı sarı gedib içəri girdi. Burada nə görso yaxşıdır. Gördü ki, çadırda qızıl taxi qoyulub, homin taxtda bir qarı aylışib, kənizlər də onun hüzurunda dayanıb xidmət edirlər. Oğlan odob-ərkanla qarşıya yanaşdı, ayılıb başmaqlarını götürdü, öpüb Badi el-Cəmalin dediyi kimi elədi. Bunu görən qarı ondan soruşdu: "Şən kimsən, haradan golmison, hansı ölkədənson, səni bura kim gotirib, nə üçün başmaqları götürüb öpdün? Nə vaxt sənin mənə bir işin düşüb, mən də ona oməl eləməmisiş?"

Bu vaxt Morecano irəli golub onu ehtiramla salamladı, sonra da Badi el-Cəmalin sözünü ona çatdırıldı. Bu sözləri eşidəndən qarı bərk əsəbləşdi, qışqırıb dedi: "Heç boni-adomlu cininkı tutar..."

Şəhrizad bu yerda sohərin açıldığıını görüb nağılı yarımcı qoysdu.

777-ci gecə



Elo ki yeddi yüz yetmiş yeddinci gecə oldu. Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirler ki, qarı konızın dediyi sözləri eşidəndən qəzəbləndi, qışqırıb dedi: "Heç boni-adomlu cininkı tutar?". Onda Seyf el-Mülük dedi: "Mən Allahın

köməyi ilə homişə sənin yanında qalacam, sənin qulun olacam, ömrüm boyu sizin adətlərə oməl edəcəyim, sənə sadıq olacağam. Sən məndə heç vaxt yalan, riya görəməyəcəksən!"

Qar başını aşağı salıb xeyli fikrə getdi, sonra dedi: "Gözəl oğlan, de görüm, sən öz andını yerinə yetirib, bizim adətlərə oməl edəcəksənmi?" Onun cavabında dedi: "Bəli, o yeri-göyü yaradan Allah'a and içirom ki, sizin bütün adətlərə oməl edəcəyim". Belə olanda qarı dedi: "Allah-tealanın izni ilə mən sənin arzunu yerinə yetirəcəyəm, ancaq hələlik get bağı, orada dünhanın heç yerində misli-boraborı olmayan meyvələrdən dorib ye, mən isə o vaxtacan oğlum Şahməhı çağırıldırıram. O gələr, mən bu barədə onunla danışaram, elə güman edirom ki, Allahın köməyi ilə o, mənim sözümdən çıxmaz, mən də onun razılığı ilə Badi el-Cəmalia sənin toyunu edərəm. Ya Seyf el-Mülük, üreyinim sixma, qızımız sənin olacaq".

Qaradən bu sözləri eşidəndə Seyf el-Mülük ona töşəkkür etdi, eylib onun əlindən, ayağından öpüd, sonra çıxıb bağı getdi. Qarı isə bu vaxt Seyf el-Mülükü gətirən konızə dedi: "Get mənim oğlum Şahməhı axtar, gör o harada, hansı məmlekətdədir, onu tap, tez mənim yanına götür". Konız o saat Şahməh padşahı axtarmağa getdi, onu tapıb anası-nın yanına gotirdi.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Seyf el-Mülükəndən. O, bağı gozməyə başladı, birdən beş cin (onlar Götürən padşahın cinciləri idilər) onu görüb dedilər: "Görəsən, bu cavan haradan gəlib, onu bura kim gotirib? Ola bilsin ki, Götürən padşahın oğlunu öldürən elə budur". Onlar sonra bir-birlərinə dedilər: "Biz ona kələk gələrik, ondan hor şeyi soruşub öyrənərik". Onlar Seyf el-Mülükün yanına golub oturdular, sonra ondan soruşular: "Ey gözəl oğlan, Götürən padşahın oğlunu, o qanıçən köpəyi öldürüb Dövlət-Xatunu azad edən sənsənmi? Əgor Allah-toala səni o qızın köməyinə göndərməsəydi, o heç vaxt Götürən padşahın oğlunun əlindən xilas ola bilməyəcəki. De görək, son onu necə öldürüb bildin?" Seyf el-Mülük onlara baxıb dedi: "Mən onu barmağimdakı bu üzükle öldürdüm".

Elo ki cincilərin omən oldular ki, onların padşahının oğlunu öldürən budur, o saat cumub ikisi Seyf el-Mülükün qolundan, ikisi qıçından bərk-bərk tuttular, axırıncı da onun ağızını yumdu ki, qışqırıb haykuy salmasın, Şahməh padşahın adamları onun sosini eşidib, hayına gəlməsinlər. Sonra onlar Seyf el-Mülükü götürdüler, uça-uça öz padşahlarının yanına golub ona dedilər: "Qibleyi-alom, bu sənin oğlunun qatıldı, biz onu tapıb hüzuruna gotirmışık". Padşah qışqırıb soruşdu:

"Han o?" Onun cavabında cinlər dedi: "Budur!" Göy padşahı dedi: "Monim ciyərparəm, gözümün işığını öldürən sonşonmi, o sənə nə pişik elomısdı?"

Onun cavabında Seyf ol-Mülük dedi: "Bölli, onu man öldürmüşəm! Mon sənən oğlunu ona görə öldürmişəm ki, o, insanların qəsdi-qərəzlək edir, padşah qızlarını uğurlayıb Sahibzis Vayuya, Uca Saraya gotırır, onları ata-anasından ayırb, orada qızların başına pis oyular açırı. Man onu barmaqimdakı bu üzükələr öldürmişəm, Allah-toala da onun ruhunu odda yandırıb".

Göy padşahı emin olanda ki, onun oğlunu öldürən budur, öz vezirini yanına çağırıb dedi: "Mon şübhə eləmirəm ki, mənim oğlumu öldürən budur, de görüm, mon ona nə cəza verim? Onu bu saatim öldürüm, yoxsa ona on ağır azab-aziyiyat verim, yoxsa nə edim?" Onun cavabında baş vezir dedi: "Unun hər hansı bir üzvünү kəs". Birisi dedi: "Hər gün onu ölüncə döydür". Üçüncüsü dedi: "Onu iki saqqə elə". Dördüncüsü dedi: "Onun bütün barmaqlarını kəsdir". Beşinci dedi: "Onu çarmıxa çökdir". Beləliklə, hərə padşaha bir cür məsləhət verdi. Ancaq Göy padşahının o zamanın bütün işlərindən və hadiselerindən başı çıxan bir qoca veziri vardı. O üzünü padşaha tutub dedi: "Qibleyi-alom, mon sənə bir söz deyocəyəm, o ki qaldı onu əməl eləmeye, o sənin öz işindir". Bu vezir momlakəti idarə etməkdə padşahın birinci məsləhotçısı idi. Padşah heç vaxt onun sözündən çıxmaz, onun dediyi-nin ziddində getmədi.


Vezir ayaga qalxıb irəli gəldi, əylilib padşahın qabağında yeri öpen-dən sonra dedi: "Qibleyi-alom, əgər mən sənə bir məsləhət versəm, sən do ona əməl eləməson, onda manə rəhəmin göləcəkmə?" Onun cavabında padşah dedi: "Sən məsləhotini de, mən sənə rahm edərəm". Vezir dedi: "Qibleyi-alom, əgər sən mənim sözümə baxmayıb bu oğlani öldürsən, bunun axarıpis olacaq. Bir do o sənin elindədir, istədiyin vaxt öldürə bilərsən. Bir az sobırı ol, bir şeyi nozora al ki, o İrem bağına gedib Şahmah padşahının qızı Badi ol-Cəməllən evlenib, demək onların ailə üzvlərindən biri olub, sənin adamların da bunu bağda görübərlər, tutub gotırıblor. Bu işə hoqiqi to nə onlardan, nə de biziñ gizlədi. Əgər sən bunu öldürsən, bil ki, Şahmah padşahı bu heyifi bizdə qoymayacaq. O öz qızının xətri üçün bizim üstümüze qoşun çəkəcək, bizim işə onuna vuruşmağa qüvvəmiz yoxdur".

Padşah vezirin məsləhotinə qulaq asdı, əmr elədi ki, şahzadəni zindana salınsınlar. Seyf ol-Mülük zindanda qalmışda olsun, indi səzo kimdən deyim Badi ol-Cəməllən nonəsindən. O öz oğlu ilə görüşəndə

kənizi göndərdi ki, gedib Seyf ol-Mülükü çağırınsın. O gedib Seyf ol-Mülükü bağda tapa bilmədi, qayıdır xanıma dedi: "Mən bağda Seyf ol-Mülükü tapa bilmədim. Bağda işləyenlərdən onu soruşdum, onlar dedilər: "O, ağacın dibində oturmuşdu. Birdən Göy padşahın adamlarından beş naşer gəlib onunla nəsə danışdırı, sonra onun ağızını yumdu, götürüb havaya qalxdılar". Badi ol-Cəməllən nonəsi kənizdən bu sözləri eşidəndə elə qəzəbləndi ki, dik ayağa qalxdı, oğlu Şahmah padşahı dedi: "Sən necə padşahsan ki, Göy padşahın adamları sənin bağına golur, qonağımı tutub aparır, sən de buna düzərsən".

Şahmahın anası onu daha da qızışdırıb deyirdi: "Ola bilməz ki, sən sağ ola-ola kimse bizim işimizə qarışın". Şahmah dedi: "Ana can, o adam Göy padşahının oğlunu öldürüb, (o işə cindi) Allah özü onu getirib Göy padşahının elinə keçirib. Mən o adamdan ötəri necə Göy padşahla düşmənçilik edim?" Xanım dedi: "Get onun yanına, ondan bizim qonağımızı tələb elə, əgər o sağırsa, Göy padşah onu sənə qaytarar. Onu götür qayıdır gel. Əgər o öldürübə, onda Göy padşahın özünü də, arvad-uşağındı, onun bütün yaxın adamlarını da tutub bura gotırırsən. Mən onların hamısını öz əlimlə doğrayaram. Əgər sən bunu eləməson, mən öz südümü sənə halal etmərəm, elə bilerəm ki, səni tərbiyə edib boy-a-başa çatdırıran mən deyiləm..."

Şəhərizad bu yerde sohərin açıldıqını görüb nağılı yarımcı qoydu.



778-a gecə

Elə ki yeddi yüz yetmiş sekizinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə reyvət eləyirlər ki, Badi ol-Cəməllən nonəsi oğlu Şahmah dedi: "Get Göy padşahın yanına, gör Seyf ol-Mülükə nə olub. Əgər sən Göy padşahının yanına getməsen, mən deyənlərə əməl eləməson, onda mən südümü sənə halal eləmərəm, elə bilerəm ki, səni tərbiyə eləyən, boy-a-başa çatdırıran mən deyiləm".

Şahmah padşah ayaga qalxdı, öz qoşununa əmr elədi ki, sofəre çıxməq üçün hazırlıq görsünlər. O, anasını sakit elədi, onun arzusunu yerinə yetirmək üçün Göy padşahının üstüne qoşun çəkdi. Şahmah padşahın qoşunu az getdi, üz getdi, dəro-topə düz getdi, axırda gəlib Göy

padşahın torpağına çatdı. Bu xəbəri eşi dən Götürən padşah öz qoşunu ile onun qabığına çıxdı. Döyüşdə Şahməh padşahın qoşunu üstün geldi, Götürən padşahı, onun arvad-uşağıını, oyanlarını, qoşun başçılarını osır edib, ol-ayağımı bağladılar, Şahməh padşahın hüzurunu gotirdilər. Şahməh padşah dedi: "Ey Götürən padşah, Seyf el-Mülük hanı, məgər sen bilmir-sənəni o monim qonağındır?" Götürən padşah cavabında dedi: "Ey Şahməh padşah, axı son da monim kimi cinsən, neçə oldu ki, sen menim oğlumu öldüren bir adamdan ötrü monim üstümo qoşun çökdiñ? O menim ciyərparamı, gözümün ağı-qarası birço oğlumu öldürüb, meni dərde salıb, son iso ondan ötrü bu işləri tördətin, minlərlə cinin qanını axıtdım?" Şahməh padşah dedi: "Boş-boş danışma, əgər o sağdırısa, tez ol de bura gətirsinlər! Mən onda hom sonı, hom de sonin adamlarını azad edərem. Əgər son onu öldürübənsə, onda mən sonı da, uşaqlarımı da tike-tike doğrayacağam". Belə olanda Götürən padşah ondan soruşdu: "Ya padşah, məgər o sonin üçün menim uşaqlarından azıddır?" Şahməh padşah bərkədən dedi: "Sonin oğlun qəddar adamdı, o, insan övladlarını, padşah qızlarını uğurlayıb Sahibən Quyudakı Uca Sarayda gizlədir, onların başına olmazın oyunları açırdı". Götürən padşah dedi: "O menim yanımdaydır, son gol bizi barışdır".

Şahməh padşah Götürən padşahla Seyf el-Mülükü barışdırıldı. Bu müəsibətlə o yaxşı qonaqlıq düzəldti. Götürən padşaha, onun adamlarını qiyamılı bəxşışlar verdi. Bundan sonra Götürən padşah öz əsgərləri ile üç gün Şahməh padşahının yanındı qaldı. Sonra Şahməh Seyf el-Mülükü götürüb anasının yanına götürdü. Anası Seyf el-Mülükü görəndə çox şad oldu. Şahməh padşah da Seyf el-Mülükü görəndə onun boy-buxununa, ağıl-kamalına heyrən oldu. Sonra Seyf el-Mülük Badi el-Cəmalla əlaqədar olan əhvalatı başdan-axıracan Şahməh padşaha danışdı. Şahməh padşah üzünü anasına tutub dedi: "Anacan, indi ki sen bu işe razısan, daha mən nə deyo bilerəm. Sen özün bilən yaxşıdır. Bu gözel oğlan mənim qızımın ucbatından olmazın əzab-əziyyət çəkib. Sen onu götür, onunla Sərəndibə yola düş, orada cavanlara yaxşı bir toy ele, qoy onlar xoşbəxt olsunlar".


Badi el-Cəmalın nonəsi öz konizleri və Seyf el-Mülükle beraber Sərəndibə yola düşdü. Onlar orada Dövlət-Xatunun anasının bağına gironda Badi el-Cəmal Seyf el-Mülükü gördü, buna çox şad oldu, sonra Badi el-Cəmalın nonəsi Seyf el-Mülükün Götürən padşahının elinə düşməsindən, Seyf el-Mülükün Götürən padşahının zindanında neçə ölcəyindən evvəldən-axıracan, yerli-yerində Badi el-Cəmala danışdı, indi bunları bir də təkrar eləməyə lütum yoxdur.

Sonra Dövlət-Xatunun atası Tac el-Mülük padşah sarayın əyanlarını yanına çağırtdırbın onların iştirakı ilə Badi el-Cəmalla Seyf el-Mülükün kobinimi kəsdirdi. Sonra yaxşı məclis düzəltdi, hamiya qiyamılı bəxşışlar verdi. Bu vaxt Seyf el-Mülük ayaga qalxdı, gelib Tac el-Mülük padşahın qabağındə yeri öpəndən sonra dedi: "Ey padşah, sendən edəcəyim xahiş üçün bəri başdan üzr istəyirəm, ancaq qorxuram ki, sen monim sözümüz yera salasan". Onun cavabında Tac el-Mülük dedi: "Allaha and olsun, senin meni etdiyin yaxşılığını evezdin, menim üreyimi de istəsen əsirgəmərəm". Seyf el-Mülük dedi: "Mən isteyirəm ki, şahzadə Dövlət-Xatunu qardaşım Seide verəsən, biz de ömürlük senin qulun olaq". Tac el-Mülük cavabında dedi: "İtaat borcumdur!" Sonra o tezəden saray əyanlarını çağırıldı ve onların iştirakı ilə Dövlət-Xatunla Seidin kobinini kəsdirdi".

Ele ki kebinkesme mərasimi qurtardı, padşahın göstərişi ilə onların başına qızıl, gümüş pullar sepildi. Sonra padşah əmr elədi ki, şəhəri başdan-başa bezəsinlər. Ele ki şəhər bezəndi, hər yanda şənliklər düzəldi, hemin gece Seyf el-Mülük Badi el-Cəmalın, Seid isə Dövlət-Xatunun yanına girdilər. Seyf el-Mülük düz qırq gün, qırq gece Badi el-Cəmalla bir yerde qaldı. Günlerin bir günü qız ona dedi: "Ya şahzadə, daha sonin üreyində heç bir isteyin qalmayıb ki?" Seyf el-Mülük bərkədən dedi: "Şükür Allaha! O menim bütün arzularını yerinə yetirdi, daha monim üreyimdə heç bir dərdi-serim yoxdur. Ancaq men istərdim ki, öz ata yurdum Misirə gedəm, anamı görəm". Belə olanda Badi el-Cəmal bir neçə nökerinə əmr elədi ki, Seyf el-Mülükü Seidi Misirə aparsınlar. Onlar Misirə geldilər, öz ata-anaları ilə görüşdülər, onların yanında bir həftə qaldılar. Sonra ata-anaları ilə vidalaşib Sərəndib şəhərinə qayıtlılar. Qardaşlar her dəfə öz doğma yerləri, ata-anaları üçün darixanda, onların yanına gedərdilər. Seyf el-Mülük Badi el-Cəmalla, Seid isə Dövlət-Xatunla Kefləri pozan və Məclisləri dağıdan gələnədedə xoşbəxt dövran sündürələr.

Daim heyat sürüb ölməyənə eşq olsun! O, canlıları xəlq eləyib, onlara ömür teyin edib. O, əvvəlsiz, birinci və sonsuz axırncıdır! Seyf el-Mülük Badi el-Cəmal hekayetindən bize gelib çatan axırncı sözər bunlardır. Əsil həqiqət isə ancaq Allaha eyandır".

## Bəsrəli Həsənin nağılı




Bir də belə rovayot eloyırlar ki, hələ çox qodim zamanlarda Bosra torpağında bir tacirlər taciri yaşıyordı. Onun iki oğlu, çoxlu da mal-dövləti vardi. Elə bir gün golib çatdı ki, har şeydən xobordar olan Allah-tozalannı hökmü ilə bu tacir öz ömrünü övladlarına bağışlayıb bu dünyadan köcdü. Oğlanları onu yuyundurdular, kofənə tutub el adətincə dofn elədilər. Sonra onun varidatını öz aralarında bölüşdürüdlər. Hor kos öz payını götürüb özüne bir dükan açdı, biri misqor oldu, o biri isə zərgor.

Günlerin bir günü zərgor öz dükanında oturmuşdu. Bir də gördü ki, bazarda, adamlar arasında bir fars gəzir. Həmin fars golib dükanın yanından keçəndə gənc zərgor, onun düzəltdiyi şeylərə diqqət baxdı, onları sorraf gözü ilə nəzərdən keçirdi, şeylər onun xoşuna goldı. Bu gənc zərgorın adı Həsən idi. Fars başını bulayıb dedi: "Allaha and olsun ki, son yaxşı zərgərsən!" Sonra o dayanıb gənc zərgorin işinə tamaşa edədi. Onda zərgor alının altında olan bir kitabı götürüb baxmağa başladı. Elə ki bir adam onun boy-buxununa, gözəlliyyinə, təndürüslüyinə tamaşa edirdi, onda o, başını aşağı salıb saymazyanə alınbı bir kitab götürüb, ona baxdırı.

Elə ki ikindi namazının vaxtı çatdı, adamlar dağılışib getdilər, fars Həsənə dedi: "Mənim balam, son no gözəl oglansan! Əlindeki bu no kitabdır? Görürəm sənin atan yoxdur, monim isə oğlum. Mən elə bir peşə sahibiyim ki, ondan yaxşısı hələ dünyada yoxdur..."

Şəhrizad bu yerde sohorin açıldığını görüb nağılı yarımcı qoysdu.



Elə ki yeddi yüz yetmiş doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, fars zərgor Həsənə dedi: "Mənim balam, son çox gözəl oglansan, görürəm sənin atan, mənim isə oğlum yoxdur. Mən elə bir peşə sahibiyim ki, ondan yaxşısı dünyada yoxdur. Cox adam istəyib ki, mən bu peşəni ona öyrədim, ancaq man razi olmamışam. İndi isə üriyim istəyir ki, səni özümə oğulluğu götürürüm, bu peşəni do sənə öyrədim. Mən istəyirəm ki, sən bu işdən əl çökəsən, çəkici, kömürü, odu bir yana qoyub dincəloşən, chtiyanın nə olduğunu bilməyəsən".

Həsən sorusdu: "Mənim ağam, bu peşəni sən menə nə vaxt öyrədəcəksən?" Fars cavabında dedi: "Mən sabah bura gelib sənin gözünün qabağından məsən xalis qızıl düzəldəcəyəm".

Farsın bu toklifindən zərgor Həsən çox şad oldu, o farsla xudahafizləşib anasının yanına getdi. O, anası ilə salamladı, oturub onunla yeyib-içəndən sonra sevincdən ağlın itirərək farsla onun arasında olan ohvalatı anasına danışdı. Anası dedi: "Oğlum, sənə nə olub? Hor eştidiyin sözə inanma, olloxşus bu farslara, onlar sənə nə desələr əhamiyət

vermo, onlar osil yalançıdlar, özleri də mahir kimyagordirlər. Min cür kələkə adamların başım aldadib pullarını alından alırlar!" Həsən dedi: "Ana can, biz kasib adamıq, nəyimiz var ki, onun bizden xoş golo, yalandan bımız başımıza oyun aça. O fars qocadır, sir-sifatından görür ki, çox soxavəli, xeyirkəh bir adamdır. Görünür Allahn isteyi ilo mon onun xoşuna golmişəm". Həsənin anası qazəbini güclə gizlədib susdu. Ancaq oğlunun üriyi sevincə doluydu, gecə sohəron onun gözünə yuxu da getmodi. Farsın sözü bir an da yadından çıxmadi.

Ela ki sohor açıldı, o, açarları götürdü, gedib dükəni açdı. Ela bu vaxt fars do golib çıxdı.

Həsən onu görçək ayağa durdu, alından öpmək istədi, ancaq qoca buna razı olmayıb dedi: "Həsən, körəyү işe sal!". Həsən farsın sözüne omal elədi, kürəyə kömür töküb yandırdı. Belə olanda fars ondan soruşdu: "Mənim balam, səndo mis varmı?" Həsən cavabında dedi: "Məndə siniq qab var". Fars buyurdu ki, həmin qabı xırda-xırda doğrasın, Həsən do onun sözüne omol elədi. Qabi xırda-xırda doğrayıb ocağı üstündəki qaba tökdü, körəyü basıb ocağı daha da qızışdırıldı. Bir azdan mis qırıntıları arıdı. Bu vaxt fars əl atıb calmasından bir bükülü kağız çıxardı, onu açıb yarım dirhom<sup>1</sup> nə ise həmin qaba tökdü. Bu, sarı sürməyə oxşayan bir şey idi. Sonra fars Həsənə buyurdu ki, mis orintisini yelpiklasın, Həsən do onun sözüne omol elədi. Mis orintisi o vaxtacan yelpiklidi ki, axırdı o qızılı çevirildi.

Bunu görən Həsənin sevinçindən ağıl başından çıxdı. O donmuş orinti götürüb o üzünə bu üzüno çevirdi, sonra yeyə götürüb onu yeyəldi, gördü ki, bu on qıymotlı qızıldır. Həsən o qədər sevindi ki, az qaldı ağıl başından olsun, Farsın qabığında diz çöküb, alından öpmək istədi, ancaq fars buna razı olmayıb dedi: "Apar bu külçəni bazarada sat, pulunu te cibina qoy, heç koso da danışma".

Həsən külçəni götürüb bazaraya getdi, onu bir dəllala göstərdi. Dəllal onu alıb sürtdü, gördü ki, xalis qızıldır. Ona on min dirhom qiyəmet qoyub satımağa başladı. Tacırların onun qiyəmətini artırdılar, dəllal bu minvalla onu on beş min dirhomə satdı, Həsən do həmin pulları aldı, sonra da çıxıb evlərinə getdi, bu əhvalatı anasına danışıb dedi: "Ana can, mon o peşəni öyrəndim". Anası onun bu horakatino bərkədən gülüb dedi: "Allahdan başqa heç kəsə qüdrət və qüvvət yoxdur! Onun kəreməsinə sükür..."

Sohrəzad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.

<sup>1</sup> Dirham – 2,9645 qram

## 780-ci gecə

Ela ki yeddi yüz soksoninci gecə oldu, Sohrezzad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər Həsən farsın gördüyü işləri anasına danışıb dedi: "Axır ki, men bu sənəti öyrəndim". Anası onun cavabında dedi: "Allahdan başqa heç kəsə qüdrət və qüvvət yoxdur!" Özü da qazəbini gizleyib susdu. Ertəsi gün Həsən hevəngdestəni götürüb dükəndə onun yolunu gözlöyən farsın yanına getdi. Onu görən fars dedi: "Ay balam, sen bu hevəngdestə iše na eləmek isteyirsan?" Həsən dedi: "Biz bunu ocağı qoyub ondan qızıl külçələri düzəldərik". Fars onun sözlərinə gülüb bərkədən dedi: "Balam, sen dəli olmuşan nədir, heç elə şey olarmı ki, bir gündə bazara iki külçə çıxırab satasan. Məgər sen bilmirsən ki, adamlar bizdən şübhələnərlər, biz də məhv olub gedərik? Ay bala, bu peşəni sən öyrəndən sonra, bil ki, ondan tez-tez istifadə eləmək olmaz, ilde birce dəfə istifadə eləsen bəsindir". Həsən dedi: "Sen doğru buyurulsan, mənən ağam". Sonra o, ocağı kömür töküb yandırdı. Bunu görən fars soruşdu: "Ay bala, na eləmek isteyirsan". Həsən dedi: "Bu peşəni mənən öyrət". Fars bərkədən gülüb dedi: "Bir olan Allahdan başqa heç kəsə qüvvət və qüdrət yoxdur. Oğlum, görünəm sən ağıldankəməsnən, bu peşəyə layiq deyilsən. Belə bir peşəni kim sənə yol ayrıcında, ya bazarın içinde öyrəder? Əgər biz bu işlə burada maşğul olsaq, adamlar bizim baromızda deyirlər: "Onlar burada kimyagerlik eləyirlər". Bunu da hakimlər eşidər, onda canımız əldən gedər. Əgər sən bu peşəni öyrənmək isteyirsənə, gel gedək bize".

Həsən durub dükəni bağlıdı, farsa qoşulub onlara getmeye başladı. Birdən yolda anasının sözleri yadına düşdü, onun ağılna cürbəcür fikirər gəldi, üreyində götür-qoy eləməye başladı. O, birdən yolda ayaq saxladı, fikra gedib başını aşağı saldı. Fars geri dönüb bunu gördü, bərkədən gülüb dedi: "Dəli olmuşan, nədir? Mən sıdq-ürekən sənə mehr salmışam, son iso məndən qorxursan! Əgər sən mənimlə bizo getməkən qorxursansa, onda mon sənənle sizin evə gedərəm, bu peşəni də sənə orada öyrəderəm". Həsən cavabında dedi: "Yaxşı, dayı can". Onda fars dedi: "Di, düş qabağı".

Hosən qabaqda, fars da onun dalınca o vaxtacan getdilər ki, axırdı  
gəlib Həsəngilo çatdılar. Həsən evə girib anasına farsın bura geldiini  
xəbər verdi. Bu vaxt fars darvazanın yanında durmuşdu, anası ev-eşiyi  
yığışdırıb silqılıqı saldı, sonra çıxbıq evindən getdi. Həsən farsdan xahiş  
elədi ki, eva buyurunsın. O da evə daxil olub bir tərafda əyloşdi. Bu  
vaxt Həsən bəti qab götürüb bazara getdi ki, yemək üçün şey-süyü alıb  
gotırsın. O gedib bazardan cürbocür yeməklər alıb gotırdı, farsın qabağına  
qoyub dedi: "Monim ağam, buyur çörək ye, qoy bizim aramızdır  
homiso duz-çörək olsun. Kim ki bu duz-çörəyo xəyanətlədi, Allah  
ona qonım olsun". Fars cavabında dedi: "Oğlum, sən doğru deyirsin".  
Oğur oğlub dedi: "Ay bala, duz-çörəyin qodırınındı kim bilir?" Sonra  
o, süfrəyə yaxın oturub Həsənla bərabər yeyib-içməyə başladı, sonra  
Həsəno dedi: "Oğlum, Həsən, indi da bir az şirniyyat gotir". Həsən  
durub yeno bazara getdi, on nimcə şirniyyatı alıb gotırdı, hər ikisi  
oturub ondan da yedilər, sonra fars dedi: "Ay bala, Allah sonin ömrünü  
uzun eləsin! Sənin kimi adamla dostluq edib, ona bildiyi şəyəri öyrət-  
mək hər bir aqıl adama xoşdur. Tez ol, dur alətləri bura gətir".

Hoson elo bil qulağına inanmadı, o durub yaz vaxtı çomanda küləyə dönen dayça kimi dükana qaçıdı, oradakı aletləri götürüb evə gətirdi, farsın qabağına qoydu. Fars bükkülü kağızı çıxardıb dedi: "Ey Həsən, bu duz-çöroyo and olsun ki, mən soni oğuldan artıq istəyirəm, ağar belə olmasayıd, mən bu peşəni sono öyrötmozdum. Mənim olub-qalanım elo bu balaca kağızdağı iksirdir. Ancaq diqqatlı bax gör mən məhlulu necə tərtib edin sonin qabağına qoyuram. Bil ki, hor on ritli misə yarım dirham bu kağızda olan iksirdən atursan, onda misə də çəvrilib xalis qızıl olacaqdır. Bu kağızda üç Misir misqalı iksir var, hələlik bunları işlət, elo ki qurtardı, mən sonin üçün yena de düzəldərəm".

Həsən kağızdağı toza baxanda gördü ki, övvəlkindən də sarıdır, o dedi: "Ay ağam, bunun adı nadir, bunu haradan alırlar, necə düzəldirlər?" Fars qohqohı çökib güldü, sonra dedi: "Bu şənин neyin lazımdır? Başını aşğı sal, sənə deyilən işi gör!" O bir nümcə götürüb sindirdi, onu çağın üstündəki qabə atdı, nümcə əriyəndə ona həmin iksirdən sapdı, mis də o saat xalis qızılı çevrildi. Bunu görəndə Həsənin sevincdən gözü kollarasına çıxdı, özünü elo itirdi ki, heç bilmedi na eləsin. Fars bu vaxt calmışından elo bir bəng çıxardı ki, fil də iyəsəydi, bir gün bir gecə özüne gölməzdə. Fars həmin bəngi iki yero böldü, şirinin arasına qoyub dedi: "Ey Həsan, sən manım olğulsunan, buna görə də son mano canımdan aziz, dünya malından şirinsən. Mənim gözümün ağı-qarası bir qızım var, istəyirəm onu sənə verəm". Onun cavabında

Hesən dedi: "Mən sənin qulunam, buna görə də sən nə desən, bir o Allah bilir ki, heç vaxt sənin sözündən çıxmaram". Fars dedi: "Mənim balam, bir az sebiri ol, özünü elə al, bil ki, üreyin nə isteyir, onu hamisə nail olacaqsan!"

Sonra o, elindəki bəngi Həsənə verdi. Həsen də onun əlindən öpü, bəngi ağızına alıb uddu. Ele o saat, başı horlendi, gözү qaraldı, ağıl başından çıxdı, dorin yuxuya getdi. Bunu görən fars çox sevindi, ayığa qalxıb dedi: "Ey əclaf, ey ərəb köpüyi, toruma yaxşı düşdün! Mən çoxdan səni olə keçirmək istəvdim!"

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı varımcıq geydi.



781-*ai* *geco*

Elez ki yeddi yüz söksən birinci gecə oldu, Şəhrizad nağılin dalımı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayat eləyirlər ki, zergən Həson fars verən bəngi ağızın qoyub udan kimi onun ağı basınan vənd çıxdı, yərə xırıxlı özündən getdi. Bunu görən fars sevindи, bərkəndi: "Mən çoxdan səni ele keçirmək istayırdım, axır ki, arzuma çatdım! Sonra fars qurşağınu açdı, Həsenin el-ayağının bork-bork bağladı, bir sandıq götürüb içindəki şeyləri boşaltdı, Həseni onun içine qoysdu, ağızını bağladı. Sonra başqa bir sandıq da boşaltdı, Həsonin bütün pullarını, düzəldiyi qızıl külçələri ora qoyub ağızını bağladı, tez bazaraya gedib bir həmhal çağrıdı, o da sandıqları hissini de götürüb şəhərin konarına apardı, denizin sahilindən vəra qoysdu.

Fars limanda duran gəmiyə sar getdi (bu gəmi farsın öz gəmisi idi, limanda durub onu gözleyirdi). Gəmide olan donıççılar farsı görən kimi tez gedib sandıqları götürdürlər, gotirib gəmiyə qoydular. Fars gəmibəsina və dənizçilərə qışqırıb dedi: "Tez ayaga durun, artıq iş qurtardı, biz öz arzumuzu çatdıq!" Gəmibəsi öz adamlarına qışqırıb dedi: "Tez lövberleri qaldırın, yelkenləri açın!" Gəmi sahildən aralındı, yaxşı səmt küləyi esdiyindən donizo çıxdı.

Fars ile Həsən burada qalsınlar, mən size kimdən deyim, Həsənini anasınan. Həsənin anası, oğlunu axşam yeməyin qədər gözöldü, ancaq nə onun özü golib çıxdı, nə də bir xəbər-ətar gəndərdi. O özü evlərinə golib nə görə vaxtsıdır, gördü ki, qapılar açıqdır. Eve girəndə

gördü ki, sandıqlar, pullar yoxa çıxıb. O başa düdü ki, oğluna bir xəta üz verib. Buna görə də özüne ol qatdı, palтарlarını cırdı, başına-gözüne döyə-döyə qışqırıb ağlamağa başladı, özü də elə hey deyirdi: "Yazlıq balam! Gözümün işığı balam, sənə nə oldu!" Sonra o bu şeri dedi:

"Artıdı höycənim, tükondı sebirm,  
Ucadır nalomi sinəmdəki dərđ.

Vallah dözəmmorom ayrılığına,  
Naümid ürkədə qalarımı taqtı?

Gözümə heç yuxu gələrmi sənsiz?!  
Dinclik, ya rahatlıq bilərmi bedbəxt?!

Son getdin, ev-eşik matəmə battı,  
Çəşməmin saf suyu bulandı qayət.

Dar gündə dayağım son idin monim;  
Hom oğuldus manə, hom do ki, şöhrət.

Gündütüm qaralsın, güna kor baxım,  
Sənə geri dönmək deyilər qismət!"

O bütün gecəni hönkür-hönkür ağladı. Elə ki seher açıldı, qonşular onun səsini tökülüsbən göldilər, ondan oğlunun başına nə qəza goldiyini soruştular. O da farsla oğlu arasında olan əhvalatı qonşulara danışdı, dedi ki, bir de oğlunu heç vaxt görə bilməyəcək. O ağlaya-ağlaya en gedib uzun gelirdi. Birdən o, divarda iki setir yazı gördü, tez gedib bir fəqih çağırıldı, o da gəlib həmin yazıları oxudu, divarda bu sözlər yazılımışdı:

"Hamı yuxudayı, dan söküldürdü,  
Leylinin xəyalı aşkar oldu.

Ayıldıq; o xəyal yox oldu birdən,  
Arzum boşça çıxdı, evim yixıldı".

Bu şeri eşidən kimi Hesenin anası qışqırıb dedi: "Beli menim balam, evimiz yixıldı, arzumuz puça çıxdı!" Qonşular ona ürek-dirək verib dedilər ki, özünü olə alısn, heç nə olmaz, tezliklə oğlu harada olsa, sağı-

salamat qayıdır golər. Sonra hərə çıxb öz evinə getdi. Ancaq Hesenin anasının göz yaşı gecə-gündüz qurumadı. O getirib evin ortasında bir mezar düzəltdi, ona başdaşı qoysdu, üstündə Hesenin yoxa çıxdığı günü yazdı, her gün onun üstüne göz yaşı töküb ağlamaya başladı.

Hesenin anası burada qalsın, indi size kimden deyim farsdan. Bu fars məcüs idi, onun müsəlmanlardan zehlesi gedirdi, elinə bir müsəlman düşdüm, ona mehv ederdi. O çox xəbis, alçaq, kimyager, bişəref, mürdeşir oğlu mürdeşir idi. Belə adamlar haqqında şair yaxşı deyib:

"O itdir, atası, babası itdir;  
Yaxşılıq gözləmə it oğlu itden".

Bir de belə bir şeir var:

"Inaddır, eclarfdır o it oğlu it;  
Oğludur yalanın, exlaqsızlığın".


Bu alçaq adamın adı məcüs Behram idi. Her il o bir müsəlmani aldadır, təleyə salıb malını-dövlətini elindən alıb öldürdü. Ele ki zərger Hesenə onun keleyi bas tutdu, gəmi yola düşüb gece yariyacan üzdü, sonra sahile yan alıb dayandı, burada dincəlib seherin açılmasını gözlədilər.

Ele ki seher tezden gün çıxdı, gəmi yene de yoluna davam etdi. Fars öz qullarına, nökərlərinə emr elədi ki, içində Hesen olan sandığı getirsinler. Onlar gedib sandığı getirəndə fars onun ağzını açdı, Heseni götürüb yerə qoysdu. O, sirke çıxarıb Hesenin burnunu tutdu, çox keçmedi ki, Hesen asqrı, beng ağızdan düşdü, gözünün açdı, telesik yan-yörensine baxıb görkü ki, gəminin içindədir, gəmi isə açıp dənizdə üzür, fars da onun qabağında oturub.

O başa düdü ki, mələk Behram-məcüs ona kelek gelib, onu tora salıb. Bu vaxt anasının dediyi sözler yadına düdü, o qışqırıb dedi: "Allahdan başqa heç keşdə qüdrət və qüvvət yoxdur! Doğrudan da, biz Allahın bəndələriyik, onun yanına da qayıdaçaqıq. Ya Allah, mene rohmin gəolsin, mene sebir ver ki, bu eziyyətlərə döza bilim!" Sonra üzünü farsa tutub müləyim sesle dedi: "Ey mənim atam, bu nə iş idi, sen mənim başıma getirdin? Bəs biz duz-çörək kəsib özümüze söz verməmişdikmi ki, andımızə xeyənət etməyəcəyik?" Fars qəzeble ona baxıb dedi: "İtin biri it, məgor mənim kimilər duz-çörəye inanırlar? Mən sənin kimi doqquz yüz doxsan doqquz cavan oldurmüşəm, sən də oldun mininci".

O, Həsənin üstüne elo qışqırkı ki, onun susmaqdan başqa çarəsi qalmadı, başa düdü ki, taleyin oxu ona doyb..."

Şöhrizad bu yerda sohorin açıldığıını görüb nağılı yarımcı qoydu.



Elo ki yeddi yüz sokson ikinci gecə oldu, Şöhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot elçiyirlər ki, Həsən o mələn farsın əlinə düşdүүünü görüb, onunla mülayim danışmağa başladı, ancaq bu da ona kömək eləmədi. Fars onun üstüne elo qışqırkı ki, Həsən səsini kəsdi, başa düdü ki, taleyin atlığı ox ona dayıb. Onda mələn fars omr etdi ki, onun əl-ayağını açınlardı, ona su versinlər, sonra o bərkədən gülüb dedi: "Atəşə, işığa, qaranlığa, istiyə and olsun heç ağlıma da golməzdı ki, son monim toruma düşəcəksən! Ancaq bu işdə atış monə kömək elədi, mon da soni öz toruma sala bildim. İndi mon soni oda qurban veracəyam ki, onun mənə rəhmi gölsün!" Həsən dedi: "Son duz-cörəyo xəyanət elədin!". Bu vaxt cadugar əlini qaldırıb, onu elo vurdı ki, Həsən özünü saxlaya bilməyib dişləri torpağa girdi, huş özündən getdi, yanağından göz yaşı sel-su kimi axmağa başladı.

Sonra məcəus nökrələrinə ocaq qalamağı omr elədi. Həsən ondan soruşdu: "Sən nə clomak istayırsən?" Məcəus cavabında dedi: "Bu od işığın, qışgılınların hökmədarıdır, manşo ona sitayıf edirəm. Əgor son do monim kimi oda sitayıf eləsən, onda varidatının yarısını sənə verərəm, sən öz qızımla evləndirərəm". Həsən qışqırkı dedi: "Lənət sən! Sən məcüssən, sən gecəni-gündüzü yaradan o bir olan Allah əvəzinə oda sitayıf eləyirsin, sənin özün kimi dinin də şərəfsizdir". Məcəus qozəblənib qışqırkı: "Ey ərob köpəyi, mögor son mənə təslim olub, monim dinimi qəbul eləməyocəksən?" Həsən dedi: "Yox!" Belə olanda məcəus ayağa qalxdı, oda səcəd elədi, sonra da nökrələrinə buyurdu ki, Həsəni üzü üstə yera yixsinər. Onlar da Həsəni üzü üstə yera yixdilər, bu vaxt məcəus əlinə gön şallağı alıb, onu o qədər vurdı ki, bədəni gömgög göyordı. O qışqırkı adamları köməy çağırıldı, ancaq ona yaxın gələn olmadı. Onda o imdad dilədi, ancaq heç kim onu qorunmadı, üzünü göyə

tutub Allahdan kömək dilədi və seçilmiş peyğəmbərin vasitəsilə ona yaxınlıq axtardı, taqədən düşdü, ağladı və bu seri dedi:

"Sebir edib dözerəm, başım nə çəkso,  
Dözerəm, dözməyim gərəkso horgah.

Nadir bu işgəncə, nadir bu zillə?  
Bolğu günahından keçəsən, Allah!"

Sonra məcəus əmr elədi ki, Həsəni oturtsunlar, ona bir az yemək-içmək versinlər. Ancaq Həsən yeyib-içməkdən imtiyən elədi. Belə olanda məcəus gecə-gündüz bütün yol boyu ona olmazın əzab-əziyyət verdi. Həsən isə buna dözür, o bir olan Allaha dua edib yalvarıb, ondan imdad diləyirdi.

Beləliklə, onlar üç ay dənizdə üzddülər. Elo ki üç ay tamam oldu, bir gün Allah-toala dənizə güclü kükəl göndərdi. Hava qaraldı, dəniz əsib-coşmağa başladı. Bu vaxt gəmibaşı ilə denizçilər dedilər: "Allaha and olsun, bu tufanın səbəbkəri cavan oğlandır, o artıq üm aydır ki, məcəusün əzab-əziyyətindən dözür. Böyük Allah belə şəyleri bağışlamaz". Onlar məcəusün üstüne hücum edildilər, onun nökrələrini, adamları öldürdülər. Məcəus görəndə ki, onun nökrələrini öldürdülər, bərk qorxuya düşdü, tez Həsənin əl-qolunu açdı, onun əynindəki cir-cindir çıxarıb tezə palta geydi, onuna barındı. O öz sonetini Həsəno öyrətməyi, onu öz ölkəsinə qaytarmağı vəd eləyib dedi: "Öğlüm, bu işlər üçün məndən incim!" Həsən dedi: "Sənə heç etibar eləmək olar?" Məcəus ucadın dedi: "Öğlüm, günah olmasa, əfv da olmaz, men bu işləri eleməkələ senin düzümlülüyü yoxlayırdım! Özün bilirsən ki, hər şey Allahın əlinindədir!"


Denizçilər və gəmibaşı, Həsənin azad olmasına sevindilər. Həsən də onlara xoşbəxtlik arzuladı. Elə bu vaxt Allah-toalanın hökmü ilə kükəl yatdı, qaranlıq cökəldi, deniz sakitləşdi. Onda Həsən məcəus dedi: "Ey fars, yoluñ hayanadır?" O, cavabında dedi: "Ey monim oğlum, yolumuz Buludlar Dağınadır, kamyagerlik etdiyimiz həmin iksir oradadır". Sonra məcəus bir daha oda, işığa and içdi ki, o bir da Həsənə heç vaxt pişlik etməyəcəkdir. Bundan sonra Həsənin ürəyi sakit oldu. O, farsla bir yerde yeyib-içirdi, şirin-şirin söhbət edirdi, fars da hor gön ona bir libas verirdi.

Sonra onlar durmadan yenə də üç ay yol getdilər, gəlib aq, sarı, göy daşlarla örtülü bir sahile çatdılar, gəmi sahili yan alanda məcəus

ayağa qalxıb dedi: "Ey Həsən, dur gəmidən düş! Bizo lazım olan yere gəlib çatdıq".

Fars ayağa durub öz şeylərini gomibasına təpsirdi, Həsənlə birlikdə gəmidən düşüb o qədər getdilər ki, axır gözdən itdilər. Onlar sahildən uzaqlaşanın sonra fars qoltuğundan bir mis tobil, bir de qızılıla işlənmiş, üstündə tilsimlər həkk olunmuş ipək qaytan çıxardıb tobili döyəcləməyə başladı. Elə bu vaxt sohərinin o başında toz erşə qalxdı, Həsən onun bu işinə məttəl qaldı, ürəyi qorxuya düşdü, rongi-ruhu qaçı, onunla golmoyino peşman oldu. Fars ona baxıb dedi: "Öğlüm, sənə nə oldu? Oda və işığa olsun, mən dənənən heç bir vaxt pişik elemərom. Bir də ki, əgər bu işin yerinə yetəməni sonin adınıla bağlı olmasayı, heç man səni gəmidən bura gətməzdim. Ürəyin sakit olsun, sənin bütün işlərin yaxşı olacaq. Bu toz-dumanın iso nə olduğunu indicə özün görəcəksən. Onun köməklə ilə biz bu sohərni keçəcəyik..."

Şəhərizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımqıq qoydu.



Ela ki yeddi yüz səksən üçüncü gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət elayirlər ki, fars Həsəno dedi: "Ürəyin sakit olsun, sənin bütün işlərin yaxşı olacaq. O ki qaldı bi toz-dumanca, o bu sohərni keçməkdə bize kömək olacaq". Cox keçmədi ki, toz-dumanca daha da yaxınlaşdı, toz yatandan sonra gördürələr ki, yerində üç minik dəvəti peydə oldu. Onun birinə fars, birinə Həsən mindi, o birinə da azuqalarını yüksəldilər.

Onlar az getdilər, üz getdilər, yeddi gün-yeddi gecə yol getdilər, gəlib geniş bir düzəngəha çatdırılar. Bu düzəngəhə bir günbəz vardi, o dörd sütün üzərində ucalırdı, bu sütünlar saf qızıldan idi. Onlar dəvələrden düşüb günbəzin altına girdilər, orada oturub yeyib-içdilər, bir xeyli dincəldildilər.

Həsən ətrafı göz gözdürüb baxanda, birdən uca bir şey gördü, o, farsdan sorusdu: "Bu nə olan şeydir, dayı can?" Fars cavabında dedi: "Bu saraydır". Həsən dedi: "Golseno gedək o saraya, bir az dincəleök, görək orada nə var?" Fars hirsənib dedi: "Mənə o saray haqqında heç nə demə! Orada mənim düşməniň yaşayır, bizim aramızda böyük bir narazılıq

olub, indi onu sənə danışmağın vaxtı deyil". Sonra o, təbəli döyoçladı, bu zaman dəvələr geldilər, onlar dəvələrə süvari olub yenə da yeddi gün-yeddi gecə yol getdilər.

Ela ki sekkinzinci gün oldu, məcəs dedi: "Ey Həsen, sən qabaqda nə görürsən?" Həsən dedi: "Mən şərq ilə qərb arasında ağ-qara buludlar görürem". Məcəs dedi: "Onlar bulud yox, onları bir-birindən ayıran uca dağlardır. Onlar o qədər ucadırlar ki, onların başı buludlardan da yüksəkde durur. Mənə lazım olan şey o dağın başındadır, özü de bu arzuma sənin vasitənən çatacağam, buna görə də səni özümlə götürmüşəm". Həsən sağ qalacağına ümidiñi itirib məcəsənən soruşdu: "Səni and verirəm dininə-imanına, de görüm, o nə arzudur ele, onu yerinə yetirmək üçün meni bura getirmişən?" Məcəs cavabında dedi: "Kimi-yagorlıq elemək üçün elə bir ot lazımdır ki, o, zirvəsi buludları deşen dağlarda bitsin. Yer üzərində en uca dağ bu dağlardır, həmin otlarsa ancaq buludlar parçalanın yerde bitir. Biz o otları elde edəndən sonra men sənə bu sənətin bütün sirlərini öyrederəm". Həsən qorxusundan dedi: "Mənim ağam, özün bilən yaxşıdır". Həsən bu dünyadan tamam əlini üzdü, anasından, qohum-qardaşlarından ayrıldığı üçün hönkür-hönkür ağlayıb bu şeri dedi:

"Allaha arxalan, Allaha sığın,  
Inan ki, o sənə edəcək kömək."

"İşin baş tutməsə, naümid olma,  
Rohmdan naümid olmamaq gərek!"

Sonra onlar az getdilər, çox getdilər, axırdı gelib hemin dağın etəyin çatdırılar, burada dayandılar. Həsən birdən yuxarı baxanda hemin dağın başında uca bir saray gördü və məcəsənən soruşdu: "Bu nə saraydır?" Fars cavabında dedi: "O, cinlərin, qulyabanlarının, şeytanların moskənidir". Sonra o, dəvədən düşdü, Həsənə de düşməyi buyurdu, onun alnından öpüb dedi: "Mənim sənə deyəcəyim sözler üçün məndən incime. Biz bu işi birgə içəmeliyik, sen indi o saraya gedəcəksən, mənə and içəmisen ki, oradan nə getirsinən məni aldatmayaqasən, biz onu yari böleceyik. Sen ora gələndən heç nadən qorxma, men səni qoruyaçağam". Həsən dedi: "İtaət borcumdur!"

Bəle olanda fars öz kisəsini açdı, oradan el dəyirmanı, bir az da bugda çıxardıb üyüdü, sonra su qatıb onu yoğurdu, ocaq qalayıb ondan üç qoşalıb. Sonra mis təbilini, bir de naxışlı qaytanı çıxardıb döyecləməyə

başladı. Bu zaman dovolor peyda oldu. Fars onlardan birini seçib kəsdi, onun dörüsini soydu, sonra Həsəno dedi: "Ey Həsən, sözümu yaxşıyaxşı qulaq as, gör sənə no deyirəm". Həsən cavabında dedi: "Baş istət!" Sonra fars ona yalvarıb dedi: "Bu döriyo gir, mon onun ağzını tikib konara çökilocayom. Bu vaxt bir qaraqış ucub golacok, soni götürüb dağın başına uçaqacıqdır. Son bu biçağı özünlə götür, elo ki qus səni yero qoydu, onda tez dorin yarib çıx, qus onda səndən qorxacaq, ucub gedocokdur. Son dağın qışına toros golib mono sarı oyıl, məni çağır, men sənə no etməyin lazımlı goldiyini deyocayom".

Sonra fars Həsənə borabor həmən üç qoqları, bir də su tuluguunu dörüm içmə qoyub ağzını tikdi, özü do konara çökildi. Elo bu vaxt haradansa iri bir qaraqış ucub goldi, dorin caynağına götürüb havaya qalxdı, düz dağın başında yero endi. Həsən bunu hiss elədi, təz biçağı ol atıb dorin yarib çıxdı. Bunu görən qus qorxusundan ucub getdi. Həsən dağın qışına goldi, mocusu səslədi. O, Həsənin səsinə eşidən sevinçindən yerində oynayıb ucadan dedi: "Geri qayıt, orada no görson mono de!" Həsən bir az üzətgə getdi, burada no görso yaxşırıdır, gördü ki, burada çoxlu sürű-sümük, odun şələsi var, bu baroda farsa məlumat verdi. Fars qışqırıb dedi: "Bizo da elo o lazımdır. Altı odun şələsi götür, mənə tulla! Onlar bizo kimyagorlikda lazımlı olacaq". Həsən də altı şəlo odunu ona atdı. Elo ki şələlər yero düdü, məcəus Həsənə qışqırıb dedi: "Ay yaramaz, mon səndən elo bunu istoyirdim, o da yerino yetdi. İndi istayırsın homisilik dağın başında qal, ya da ölmək üçün aşağı tulla". Bundan sonra məcəus çıxbı getdi. Həsən iso ucadan dedi: "Allahdan başqa heç kəsə qüvvət və qüdrət yoxdur! Bu köpək yeno do məni aldatdı!" Sonra o, bir daşın üstündə oturub bir xeyli dordlı-dordlı ağladı, bu seri dedi:

"Gözü görməkde ikon, oqlı-huşu başda ikon,  
Yol azan bir notorin etmək üçün divanını.

Alar idrakını Allah, kor edər gözlərinin  
Ki, bula girdəbina qorq eləsin öz canını.

Elo ki yoldan azan şəxsi cəzalandırdı,  
Qaytarar aqlını, bilsin deyə öz nöqsanını.

Niyyə bas verdi bu iş? - sözlərini alma dilə.  
Poza bilməz bir adam, bil ki, folok fərmanını..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımçıq qoydu.

## 784-cü gecə

Elo ki yeddi yüz səksən dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvəyat elçiyirlər ki, Həsən dağın başına qalxandan sonra lazım olan şəyleri macusa tulladı, o da Həsəni söyüdü, onu oradaca qoyub getdi. Belə olanda Həsən ucadan dedi: "Allahdan başqa heç kəsə qüdrət və qüvvət yoxdur! Bu köpək məni yeno de aldatdı!"

Sonra o ayağa dardu, həyətənən tamam əlini üzüb dağın zirvesi ilə getməyə başladı. Beləcə o, fikirli-fikirli golib dağın o biri başına çatdı. Birdən gur dalğalı mavi bir dəniz gördü. Bu vaxt o, oturub bir xeyli Qurandan oxudu, Allaha yalvardı ki, ya biryolluq onun canını alsın, ya da bu boladan onu xilas elesin. Sonra o, durub kelməyi-şohadətini oxudu, sonra özünü denizə atdı. Allahın köməyi ilə üzə-üzə golib sağ-salamat sahilə çıxdı, buna çox şad oldu, Allaha şükür elədi.

Sonra o, yeməyə bir şey axtara-axtara bayaq məcəus Behramla dayandığı yera çıxdı. Bir xeyli də gedəndən sonra başı göylərə deyən həmin Uca Saraya golib çıxdı. Bu saray barəsində məcəus Behramdan soruşanda o, demişdi: "O sarayda monim düşmənən olur". Həsən ucadan dedi: "Allaha and olsun ki, mən bu saraya girəcəyəm, belə orada monim halim bir az yüngülləsdə!" O, sarayın həyətinə girəndə gördü ki, həyətin keçidində daş kürsülər qoyulmuşdur. Bu kürsülərdə iki qız oyoşmışdır, qızlar elo gözəl, elo göyçəkdirlər ki, elo bil ondördgeçəlik aydır. Bu iki qız eyləsib şahmat oynayırdılar. Qızlardan biri başını qaldırb Həsəni gördü, sevincək qışqırıb dedi: "Allaha and olsun ki, bu adom ovladıdır. Özü də o bu il məcəus Behramın getirdiyi adamdır".

Həsən qızın sözlerini eşidən onların ayágına yixılıb hönkür-hönkür ağladı, sonra dedi: "Xanımlar Allaha and olsun ki, o bədəbxət elo mon özümem!" Belə olanda qızlardan kiçik bacı böyüyə dedi: "Bacı can, mon bu oğlanı özüme Allah tərəfindən qardaş götürürem, sən də şahid ol ki, mən bu gündən onun kimi yaşayıb, onun sevincinə, qəmino şorik olacağam, ölöndə de onun kimi oləcəyəm". Sonra qız ayaq qalxdı, Həsəni qucaqlayıb öpdü, onun əlinindən tutdu, üçü də birlikdə saraya getdilər. Kiçik bacı Həsənin əynindən kəhənə paltaşları çıxarıb ona şah-lara layiq libas geyindirdi, sonra cürbəcür yeməklər götürüb süfrəyə

düzdü, üçü də süfrə başında ayləşib yeyib-içməye başladılar. Sonra qızlar Həsənə dedilər: "O köpək oğlu kələkbaz məcusiə sonin aranda olan ehvalatı danış, necə oldu ki, sen onun elinə düşdün, ondan canını necə qurtara bildin? Biz də onunla olan ehvalatı sənə danışarıq, sen də onun barəsində her şeyi daha yaxşı bilərsən, həmişə onu görəndə ehtiyatlı olarsan!"

Həsen görəndə ki, qızlar onunla çox mehbəban danışırlar, üreyi sakitləşdi, ağlı özüne goldı, başına gələn ehvalatı axıracan, yerli-yerində onlara danışdı. Qızlar soruştular: "Sen ondan bu saray haqqında soruştum?" Həsən cavabında dedi: "Bəli, soruştum, o mənə dedi: "Mən onun barəsində heç nə demək istəmirəm, cünki bu saray iblislərə, şeytanlara maxsusdur". Qızlar bu sözlərdən bərk qəzoblenib dedilər: "Məgər o murdar bizi iblis, şeytan hesab elayir?" Həsen cavabında dedi: "Bəli". Özünü Həsənin bacısı adlandıran kiçik qız dedi: "Allaha and olsun ki, gerək mən onu öz əlimlə öldürəm, onu dünya işığına həsr et qoyam". Həsen soruşdu: "Sen onu necə tapacaqsan, onu necə öldürəcəksən, axtı o maşurcadıgər, ham də kələkbazdır?" Qız cavabında dedi: "O, əl-Məşid adlı bir bağdadır, mən onu orada mütləq təpib öldürəcəyəm". Qızın bacısı dedi: "Həsen o köpəyin barəsində nə dese, hamisi doğrudur, sən də bizim başımıza gələnləri ona danış ki, o da buntları yadında saxlasın".

Bəlo olanda kiçik bacı dedi: "Qardaşım, bil və agah ol ki, biz ikimiz də padşah qızıçıq, bizim atamızın cincilərin şahıdır, onun maridlardən çoxlu qoşunları, nökər və qulluqçuları var. Bele oldu ki, Allah-tealanın istəyi ilə onun arvadından yeddi qızı olduğunu, biz böyüküyündə atamızın ürəyinə elə bir xəbəslilik, qısqanlıq, möğrurluq goldı ki, o bizim heç birimizi orə vermək istəmədi. Bir gün o, vəzirlərini, eyanlarını yanına çağırıb soruşdu: "Siz elə bağ-bağlatı, axar sulu bir yer tanıyırsınız ki, ora bu vaxtacan na bir insan, nə də bir cin ayağı deyişmiş olsun?" Onun cavabında dedilər: "Qibleyi-aləm sağ olsun, bu sənin neyinə lazımdır?" Padşah dedi: "Mən yeddi qızımın yeddisini de orada saxlamaq istəyirəm". Vəzirlər dedilər: "Ya padşah, sizin qızlarınızınancaq Buludlar Dağındakı saray layiqdir. O sarayın sahibimiz Süleymanın (ona salamdua olsun!) dövründə ona qarşı çıxmış cinciləndən biri tikdirib, o öləndən sonra, saray boş qalıb. Onun yolu-izi her tərəfdən kesilidir, bu vaxtacan ora na bir gedən, no do bir galən olub. O sarayın dörd torəfi meyve bağları, axar sulardır, bu bal kimi şirin, buz kimi soyuq sudan cüzam xəstoliyinə tutulmuş xəsto də işçə, o saat sağılbı ayağa durar". Bu sözləri eşidəndə atam hər cür tədərik gördü, bizi xeyli qoşunla bu saraya

yola saldı. O vaxtdan atamız ne zaman bizim yanımıza gelmek istəyir, təbili çaldırıb, o saat onun bütün qoşun-leşkeri başına yıqlır. O da en seçmə süvarilerini götürüb bizim yanımıza gelir. Bizi öz yanında görmek istəyendə ise o özünün en yaxşı cadugerlerine emr eləyir ki, qalib bizi onun yanına aparsınlar. Biz gedib bir xeyli atamızın yanında qalır, onu eylendirir, sonra da bize ne lazımdırsə ona deyirik, o da bizim isteyimizə emr eləyir, yene də bizi bura gönderir. Burada bizdən savayı, bizim beş bacımız da var, onlar indi ova gediblər, bu sehrəda qəder ceyran-cüyür, qurd-quş var ki, dahan ne deyim, hor gün iki nefer evde qalib yemək hazırlayırlar, bu gün de növbə biza çatıb. Biz bu gün oturub Allaha da edirdik ki, bizim yanımıza bir adam göndərsin, o da bizi danışdırıb eyləndirsin. Şükür olsun onun kərəməline! O bizim isteyimizi eşitdi, səni bura gönderdi! Burada özünü tamam rahat hiss elee, bil ki, bizdən səne heç bir xəta deyməz".

Həsen buna çox şad oldu, sevincə dedi: "Şükür olsun Allahın kərəmine, mənə rəhmi geldi, bir çıxış yolu göstərdi". Sonra Həsənin bacısıaya qarda, onun elindən tutdu, çəke-çəka berbezəklə bir otağatırdı, uzanıb dincəlmək üçün ona yər göstərdi. Bir xeyli vaxtdan sonra qızların o biri bacıları da ovdan qayıtdılar.

Bacılar bu ehvalatı qızlara da danışdırıllar. Onlar Həsən dincələn otağatı galib onuna salamladılar, xilas olmasına müsəbatılı onu tebrik etdilər. Həsənin ömrününən gözəl günləri burada, bu qızların yanında keçidi. O, hər gün qızlara ova geder, qus vurur, balıq tutardı. O, qızların yanında təxərəkən qız tacan qaldı ki, canında olan ağrı-acıclar tamam çıxıb getdi, etə-qana galib əvvəlki kimi güclü, qüvvəti bir oğlan oldu. Qızlar onunla mehbərbəcasına deyib-gülür, berbezəklə sarayı, min cüre etirli gül-çiçəyi olan bağ-bağçanı gəzib dolanırdılar. Qızlar onun, o da qızların könəlini açırdı. Bir gün kiçik bacı məcüs Behramın onları iblis, şeytan, qulqabını adlandırdılarını bacılarına xəber verdi, qızların da buna bərk acığı tutdu, özlərinə söz verdilər ki, necə olursa olsun onu təpib öldürsünler.

Bir ilden sonra həmin o melun fars yene de galib çıxdı, özü ile el-ayağına kündə vurulmuş, ay parçası kimi gözəl bir müsəlman uşağu getirmişdi, ona olmazın ezbət-eziyyət verirdi. Məcüs həmin oğlunu da götürüb Həsənə qızlar yaşıyan saraya golende, Həsən ağacın altında, arxın qırğındında oturmuşdu. O, məcüsü görənde üreyi berk-berk döyündü, rəngi-ruhu qaçı, əllerini esmeye başladı..."

Şəhrizad bu yerde seherin açıldığı görüb nağılı yarımcı qoysdu.

785-ci gecə



Ela ki yeddi yüz soksan beşinci gecə oldu, Şöhrizad nağılin dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, belo rovayat elayırlar ki, zərgor Həsən mucusu görəndə üriyti bark-bark döyüdü, rəngi-ruhu qadı, əlləri asdı, qızrlarla dedi: "Bəcələr, Allah xatırına mənə kömək eləyin, mən bu molunu öldürüm! Axi indi o sizin əlinizdədir, öz ayağı ilə golib bura çıxıb, hələ mötəbor müsəlman ailəsindən bir uşaq da gotirib, ona olmazın əzab-əziyyət verir. Mən istayıram onu öldürüm ki, ürəyim toxraqlıq tapsın, o müsəlman usağını da əzab-əziyyətdən qurtarıb savab iş görmür. Onu öz vətonuna qaytarım, gedib öz at-anası, qardaş-bacısı ilə görüşsün. Əgər siz bunu eləsoniz, Allah-taala da ovozını çıxar. O heç bir bəndəsinə heç kimə borelu qoymayıb". Qızrlar cavabında dedilər: "Ey Həsən, Allaha da, sənə də itaət eləmək borcumuzdur!"

Sonra qızrlar rübəndlərini saldılar, geyinib-kecindilər; yaraq-yasaq gotirdilər. Həsən də altdan geyinib üstdən qifilləndi, üstdən geyinib altdan qifilləndi, silah-əsləho görürəb atə süvar oldu. Sonra onlar gedib gördülər ki, məcəus dovonı kəsib, dorisini soyub cavan oglana olmazın əziyyətini verib deyir: "Tez ol, bu dorinin içino girl!" Həsən arxa torəfdən mousca yanaşdı, qulağının dibində durub elə qışqırkı ki, onun ağı basıldıqda çıxdı, özünü itirdi. Sonra Həsən məcəusun üstüna qışqırkı dedi: "Ey Allahın və müsəlmanların düşmoni, ey köpök xain, ey oda sitayı eləyib insanlara badbaxlıq gotiron mənfür, əlini oglandan çok!" Məcəus geri döndü, Həsəni görüb dedi: "Mənim balam, son necə xilas olun, kim səni yero endirdi?" Həsən cavabında dedi: "Məni Allahın özü xilas elədi, ovozında do sonı öltümə məhkum elədi. Ey kafir, heç bilirsinəm, yolda mənim başıma na bolalar gotirdin? Axırda özün də golib toløyə düşdü, indi sənə nə anan, nə qardaşın, nə dostun, nə də məzhabin kömək eləyocok!" Son deməsiñ: "Har kim ki duz-cörəyo xəyanət elədi, onun cozaşın Allah özü versin". "Son özün duz-cörəyo xəyanət elədin, Allah da bunu gördü, sənin cəzəni vermək üçün mənim olıma imkan saldı". Məcəus borkdən dedi: "Mənim balam, Allaha and olsun ki, sən mənim canımdan, gözündən əzizson".

Ancəq Həsən qılıncını çökib onun təpəsindən elə vurdur ki, o, iki yero bölündü. Allah da tez onu ehnənmə vəsil elədi. Sonra Həsən

farsın kisəsini götürüb ağzını açı, oradan töbille qaytanı çıxardı, onu bərk-bərk çalmağa başladı. Yaxında olan dəvələr idirlər kimi qaçıb bura gəldilər. Həsən cavan oğlanın al-ayağını açı, onu dəvələrdən birinə mindirdi, başqa bir dəvəyə de yol azuqası yükliyib dedi: "İndi öz isteyin dalınca gedə bilərən". Bəli, elə ki Allah-taala cavan oğlunu Həsənin əli ilə xətadın xilas elədi, o sevinə-sevinə çıxıb getdi. Qızrlar golib göründa ki, Həsən məcəsusun başını bədanından ayırib, buna çox şad oldular. Göstərdiyi şücaət görə onu töbrik eləyib dedilər: "Ey Həsən, son elə bir iş gördün ki, onun misli-berəberi yoxdur, elə bil sən ölüm ayağında olan xestəni sağlamıldın, sənən bu eməlin Allaha da xoş gedər".

Bundan sonra Həsən qızrlar saraya getdi, onlarla yeyib-içib, deyib-gülüb xoş günler keçirdi ki, hətta anasını da unutdu. O qızrlar ömrünün en xoşbəxt günlərini keçirirkən, bir gün qarşısındaki sohrada tərəşşə qıxırdı, bu vaxt qızrlar ona dedilər: "Ey Həsən, istayırsın dur öz otağına keç, istayırsen get bağda ağacların arasında gizlən, qorxma sənə heç nə olmayacaq". Həsən durub öz otağına keçdi, sarayın içərələrindəki otaqların birində gizləndi, qapını daldan bağladı. Cox keçmədi ki, toz yati, dəniz kimi dalğalanın böyük bir qoşun gördü. Bu, qızrların atasının qoşunu idi. Qoşun golib çıxanda, qızrlar onları çox mehriban qarşıladılar, sarayda yerləşdirildilər, üç gün yemək-içmək verib rahatlaşdırılar, sonra nə məqsədə göldiklərini soruştular. Əsgərlər dedilər: "Bizi sizin atanız göndərilib!" Qızrlar soruştular: "Padşah bizdən nə isteyir?" Əsgərlər dedilər: "Hansı bir padşahsa toy eləyir, atanız isteyir ki, siz də o toyda iştirak eləyib sonlonşunuz". Qızrlar soruştular: "Biz orada nə qədər olacaqıq?" Əsgərlər dedilər: "Əgər gedib-golməyi hesablamasaq, siz atanızın yanında iki ay qalacaqsınız".

Qızrlar durub Həsənin yanına getdi, vəziyyəti ona danışın dedilər: "Bu ev sonin öz evindir, üreyin necə istayıր elə də yaşa, darixbələmə. Bura heç kəs golib çıxa bilməz. Biz qayıdib gəlinəcək burada yaşa, bu da bizim otaqların açarları, ancaq dostluğumuz var qardaşlığımızın xətərino təkcə bax bu qapını açma, sənə onu açmaq olmaz". Sonra qızrlar Həsənlə xudahafizləşib qoşunla birlilikdə atalarının yanına yola düşdülər.

Həsən sarayda tek qaldı, tonhalıq onu sixdi, tamam taqəfdən saldı, darixbəl dord-qəm çəkməyə başlıdi, qızrlardan ayrıldığı üçün xissət elədi. Geniş dünya başına dar oldu. Axırda təklik onu elə təngə gotirdi ki, üriyti dözmədi, qızrları yada salıb bu şəri dedi:

"Gözümə gen düzələr dar görünür, dar,  
Axır kədər scili qolbimo birbaş.

Mondon uzaqlaşdı yaxın dostlarım;  
Dayanmaq bilməyir gözlerimde yaş.

Yata da bilmirəm onlar gedəndən,  
Sübhəcon oluram dord-qəmə sırdaş.

Nolayıd, onları bir də görəydim,  
Dünəndi onları həmsəhətim kaş..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



786-a gecə

Ela ki yeddi yüz səksən altinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Həsən qızlar gedəndən sonra sarayda tok qaldı, qızlardan ayrıldığı üçün darixməgə başladı. O hər gün tok-tənha ova gedir, quş ovlayır, götürüt onu kəsir, bışır və yeyir. Bu minvalla günlər bir-bir örür, onun dordi iso dəha da çıxalıdır.

Bir gün o durub saraya başdan-başa gəzməyə başladı, bir-bir qızların otağını açıb baxdı. Orada o qodar var-dövlət var idi ki, adamın ağılı başından çıxardı. Ancaq bunların heç biri onun könlünü açmadı. Elə ki o golib bacısının "açma" dediyi qapının ağızında dayandı, onun ürayı döyünməyə başladı, öz-özüne düşündü ki, qıraşın orada nə var. Bu fikir onu rahat qoymadı, öz-özüne dedi: "Bacım dedi ki, sənə o qapını açmaq olmaz. Görünür orada elo bir şey var ki, onu heç kəsə göstərmək istəmir. Allaha and olsun, mon o qapını açıb baxacam, görüm orada nə var. Lap istoyir orada ölüm olsun". O, açarı götürüb qapını açdı, gördü ki, bu otaqda heç bir var-dövlət yoxdur, ancaq otağın içəri-lorında tomiz Yəmən oqıçılarından bir dolama pilləkən var. O hemin pilləkənə o qodar qalxdı ki, axırdı golib sarayın damına çıxdı, etrafa baxıb öz-özüno dedi: "Mən indi bildim ki, onlar niyə moni bura qoymurlarmış".

O, damın üstü ilə gəzə-gəzə golib geniş çölləri, bağ-bağçaları, çoxlukları olan bir sarayın yanına çıxdı. Burada çoxlu heyvanlar vardi, quşlar cəh-cəh vurub o bir olan, qadir Allaha dua-səna edirdilər. Həsən

etrafına diqqətə baxıb gur dalğalı denizi gördü. O sarayın dörd tərəfini dolaşdı, axırdı golib bir evə çıxdı, gördü ki, bu evin otaqları hor cüro daş-qasırla, yaqut, zümrüd, ləli-bədəxşanla bəzədilmişdir, divarlarının bir kərpici qızıldan, biri gümüşden, biri yaqtandan, biri yaşıl zümrüddən idi.

Bu evin ortasında su ile dolu iki bir döryəca vardi, bu döryəca səndəl ağacı ilə oyzv ağacından çəpəre alınmışdı. Çəpərin payaları en əla qızıldan qayrlımdı, üstü hor cüro daş-qasıla bəzədilmişdi. Bu daş-qasırların hor biri görəcən yumurtası boyda idi. Döryəcanın kənarında oyzv ağacından qayrlımiş, cürbəcür daş-qasırlarla bəzədilmiş bir taxt qoymulmuşdu. Taxtın etrafında quşlar cəh-cəh vurur, o bir olan qadir Allaha dua-səna edirdilər. Bu elə bir saray idi ki, nə Ənüsirəvan, nə də Qeyşərin belə sarayı yox idi.

Həsən gördükloruna heyran qalmışdı, o turub etrafındaki cahcalala, bu sarayın zenginliyinə, onu ehətə əleyen daş-qasırlara, saraydakı antiq seyrlərə, çöllərə, bir də Allaha dua-səna oxuyan quşlara tamaşa əleyirdi. O Allahın hökmü ilə özündən sonra belə saraylar qo'yub getmiş adamlara (Allah onlara rəhmət eləsin!) mat qalmışdı.

Bu vaxt sohra tərofden döryəcaya on qus üzən gəldi. Həsən elə bildi ki, onlar döryəcəndən su içməyə golırlar. Durub gizləndi ki, birdən quşlar onu görüb qorxarlar, su içmədən ucub gederlər. Quşlar golib gözəl bir ağaca qondular. Onlardan biri hamisində böyük və gözəl idi. O biriler başına yiğilib ona qulluq edirdilər. Həsən gördü ki, böyük quş onları dimdikləyib incidir, onlar ise onun qabağında oyan-buyana qaçırlar. Həsən durub bir xeyli onlara tamaşa elədi. Sonra quşlar golib taxta qondular, hor biri caynağı ilə öz dərisini dərtib çıxardı, son demə, bu ləlekli paltar imiş, sonra hamısı döniüb ayparçası kimi anadangolma gözəl qız oldular. Qızlar soyunan kimi döryəcaya girdilər, cime-cimə deyib-gülür, zarafat əleyirdilər. Hamidən böyük olan qız onları tutub bir-bir suya basırdı, onlar isə qaçıb onun əlindən canlarını qurtarırdılar.

Həsən o qızı gəren kimi ağılı başından çıxdı, özünü itirdi, başa düşdü ki, bacısı elə buna görə qapını açmağı ona qadağan əleyibmiş. Qızın gözəlliyi, qodd-qəmeti, məlahəti, təndürüslüy onun elə xoşuna gəldi ki, bir könlündən min könləne onu vuruldu. Qız nazla oynadıqca, suyu quşların üzünə sıçradıqca, Həsən heyran-heyran konardan baxır, dərin-dən ah cəkirdi ki, niyə o da onların yanında deyil. Onun üreyi məhabət toruna düşmüdü, ehtiras alovu onu yandırıb-yaxırdı. Çok keçmədi ki, bu məhbəbdən Həsənin üreyinə qəm-kədər buludları endi, o oturub acı-acı ağlamağa başladı. Sonra quşlar döryəcədan çıxdılar. Həsən

onların gözəlliyyinə, qodd-qamotinə, zərfliyinə baxdıqca ağlı başdan çıxırdı. Həsən böyük qızı baxdı, o isə lüt anadangelmə idi. Bu vaxt gözü qızın ombalarının arasındakı yerə sataşdı. Bu, dörd sütün üzərində girdə gümüş, ya büllur qaba bənzər günbəzə oxşayırırdı. Birdən şairin bu haqda dediyi sözlər yadına düşdü:

"Qalxızb köynəyini qafını etdim aşkar;  
Düzü, çox dar idi o, sobrū-qararım kimi dar.

Yarıda saxladım, o çökdi dorindən bir ah.  
Mon dedim: "Ah no üçün?" "Yerdi qalançın" – dedi yar".

Qızlar sudan çıxanda hər biri öz paltarını geyindi, bərbəzəyini taxdı, böyük qız isə yaşıl paltar geyindi və qızların arasında ay parçası kimi şəfəq saçdı. Onun hüsən-camalına, doğrudan da, söz ola bilməzdi. Bu barədə şair yaxşı deyib:


"Bax o keçən qızı, gör nə gözəldir!  
Günoş sələ saçıb al yanagına.

Əyninə geydiyi yaşıl paltar  
Bənzəyir yaşılıqlıda nar budağına.

Bu no rongdır? – deyo sorusдум ondan;  
O cavab verdi ki: "Ey sözü rəna,

Yırtdım aşiqların öd kisosisini.  
Sürdüm kisodoki rangi bu dona..."

Şəhərizad bu yerda səhorin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elo ki yeddi yüz səksən yeddinci gecə oldu. Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Həsən görondo ki, qızlar sudan çıxıb geyinib-kecindilər, oturub səhəbat eləməyə başladılar, böyük qızın hüsən-camalı onun ağılin başından aldı,

o özünü saxlaya bilməyib dərdli-dərdli şeir dedi. O, bu eşqin gücündən dərin fikir doryasına qərq oldu, öz-özünü dedi: "Allaha and olsun, mənim bacım ona görə "bu qapını açma" dedi ki, men bu qızları görməyim, bilirmiş ki, men bunları görəm, birinə vurularım". O yənədə durub böyük qızın gözəlliyyinə tamaşa eləməyə başladı. Doğrudan da Allah-təala yaradan bəndələr arasında onun tayı-bərabəri yox idi. Onun ağızı Süleyman möhürü, saçları aşiqların hicran gecəsi kimi qapqaçı idı, alnı tezə ay parçası, burnu inca və yaraşlılıq, yanaqları lale, qaşları yay, kirpikləri ox, gözleri ceyran gözü, dişləri mirvari kimi ince ve zerif idi.

Onun gümüş külçəsinə oxşar boyunu, sərv budağı kimi qameti vardi. Titroyen qarını, bir misqal əla müşkü-ənbər tutan göbəyini gören adəmin ağlı başdan çıxırdı. Yoğun, dolu mərmər süñunlara oxşayan, ya dəvequş tükü ilə doldurulmuş balıncılar benzəyen budları arasında təpociyə, ya da qulaqları kəsilmiş dovsana oxşayan elə bir şey vardi ki, aşiqi doli-divane edirdi. Onun haqqında gör şair nələr deyib:

"Onun dodaqları şəkərdən şirin,  
Onun baxışları qılıncdan yaman.

Söyüd budağıdır hərəkətləri,  
Təbəssüm töklülür gü'l dodaqlardan.

Yanan yanqlarla qızıl gü'l dedim,  
Dedi: Bu təşbihi alıbsan hardan?

Qabarıq köksümə qoşə nar dedin;  
Ağ sinəm çox üstün deyilmi nardan?

And olsun məndəki bu gözəlliyyə,  
Eşitsin bu andı qoy bütün cahan.

Bir de bu təşbihi işlatson, seni,  
Mohrum eləyərəm vüsalı-yardan.

Bir de qızıl güllü bağçan olsa da,  
Üzümə tay olmaz bir güli-xəndan.

Gül-çiçək ki, mənim yerimi verir,  
Men neyə lazımmam, ay aşiq oğlan?"

<sup>1</sup> Zanbaq fəsiləsindən olan gü'l (gözəl qızların dodağı ona bənzədir)

Qızlar deyib-gülür, oynayır, Həsən do bir torəfdö durub, hər şeyi unudaraq onlara tamaşa edirdi. Elə ki akşam namazının vaxtı çatdı, böyük qız rəfiqələrin dedi: "Ey şahzadələr, burada qaldığımız yeter, durun indi do öz ölkəmizə gedək". Qızlar durub ləlekədən olan paltalarını geyindilər, yeno da döñüb əvvəlkə kimə quş oldular, hamısı birlikdə uçub getdilər. Həsən bir də onları görmək ümidiyi itirdi, durub getmək istədi, ancaq bacarmadı, gözündən sel kimi yaş axmağa başladı. Onun möhəbbəti elə coşdu ki, özünü saxlaya bilməyib bu şerini dedi:

"Qoy şirin yuxudan əlim üzüsün,  
Madam ki, görmöyir gözlerim sizi.

Madam ki, yoxsunuz, menim bu könlüm  
No gecə dincələr, no do gündüzü.

Nolaydı, oyaqkən görə biləydi,  
Yatarkan yuxuda gördüyüümüzü.

Mon sizi görürəm göz yuman kimə,  
Yatmağı onunçın sevirəm, düzü".

Sonra Həsən bir xeyli gözində, aşağı saraya düşdü. Güc-bəla golib öz otağına girdi, qapını daldan bağladı, dilinə bir şey vurmadan üzü üstə düşdü, dərin fikir daryasına qorq oldu, səhərəcon o ki var hiçqırıb ağladı, elə ki səhər açıldı, o bu şeri dedi:

"Quşlar qanadımları uzaşdı getdi,  
Öl, aşiq, ölməkdə yoxdur qobahot.

Tügən edən zaman açarlar eşqi,  
Saxlayıram onu mon həlo xalvat.

Şəfəqli bir xoyal girdi qapımdan,  
Eşqimin gecəsi bilmir nohayot.

Eşqə biganələr yatır, mənə yox,  
Küküklər oynadır cismimi bənd-bənd.

Keçmişəm canımdan, var-dövlətimdən,  
Əliaçıqlıdan vardır monfoot.

Mənə yad gözüyle baxanda canan,  
Şəhərəm monimcün qopdu qiyamot.

Deyirlər: Gözəlo sevgi yasaqdır,  
Sevənərin qanı halaldır feqət.

Canından keçməsin, neyəsın aşığı?  
Bu hal ağır deyil onunçın, əlbət.

Ağlayıb sizlərəm eşqin ucundan,  
Tok buna qabildir ohli-mohəbbət".

Gün çıxanda Həsən durub yenə də həmin yere getdi. Orada oturub axşamacan quşları gözlödi, ancaq quşların heç biri galmayı. O özünü saxlaya bilməyib yenə də hönkür-hönkür ağladı, qəşə eləyib üzü üste yere yixildi. Özüne geləndə durub yenə də öz otağına getdi, elə bil ki, dünyə onun başına dar olmuşdu.

Həsən bütün gecəni yenə də səhərəcon ağladı, nə yedi, nə içdi, nə də bir dincilik tapdı, həsrət, qəm-qüssə olından onun nə gecəsi, nə do gündüzü oldu. Vüsal eşqi onu ele hala salmışdı ki, nə etdiyini heç özü də bilmirdi, arabı öz-özünə məcnun şairin bu sözlərini deyirdi:


"Qışqanır hüsnüno şübhün günüşi,  
Yanında xocildir heyva budağı.

Biləydim, sevgilim, döncəkmişən?  
Cənəcəkmi qəlbim odu-ocağı?

Köksünü köksümə sixarammı mən?  
Yanağım öpərmi o gül yanğı?

Kim deyir: Sevginin şirinliyi var?  
Zəhərənən acidir aytılıq çağrı..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz sekən sekizinci gecə oldu, Şəhrizad nağılin daimını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər Həsən ehtirası cuşa gələndə bu şeirləri dedi, özü

do sarayda tok idi, bir adam da yox idi ki, onun könlünü alınsın. Günlerin bir günü Həsən dord-kədər içinde oturub uzaqlara baxırdı, qəfildən sohradə yeno də təz orşo qalxdı. Həsən tez qalxıb saraya getdi, orada gizləndi, başa düşüd ki, sarayın sahibləri qayıdış görlərlər, heç bir saat keçmədi ki, qoşun galib saraya çatdı. Yeddi qızın yeddisi də atdan düşüb yaraq-yasaqlarını çıxardılar, otaqlarına gedib paltarlarını doyiş-dilar.

Bunlar burada qalsınlar, indi size kimdən deyim, yeddi qızdan. Həsən bacısı kiçik qız atdan düşen kimi paltalarını da deyişməden birbaşa Həsənin otağına getdi, onu orada tapmadı. O durub axtarmağa başladı, otaqların birinə galib nə görse yaxşıdır, gördü ki, Həsən xəstədir, ariqlayıb əldən düşüb, sümükleri nazılıb, sıfotı solub-saralıb, yemək-içməkdn qalıb, qızə olan məhəbbətin dərdindən ağlamaqdan gözləri çuxura düşüb.

Həsənin cinniyyə bacısı onu bu gündə görəndə özünü itirdi, ağılı başından çıxdı. O, Həsəndən nə üçün bu güne düssəlünün səbəbini soruşub dedi: "Qardaşım, de görüm sonin başına nə galib, belək dərdinə bir olac edə bildim". Həsən acı-acı ağlayıb bu şeri dedi:

"Aşıqi tərk elayıb getsa ağar sevgilisi,  
Ürəyi qom yuvası, cöhrəsi solğun görünür.

Sarsıdar qəlbini hicran qomı, həsrət mərəzi,  
Öncə yandan danişar, axırı dalğın görünür".

Həsənin bacısı bunu eşidəndə onun bələğotlu danişığına, sözlərinin aydınlığını, ona şeirlə cavab verməsinə mat qalıb soruşdu: "Qardaş, son bu dərda haçan diçar ouldun? Özün də şəir deyib göz yaşı tökürsən, səni Allaha and verirəm, o bacı-qardaşlığımızın xotırına, biz burada olmayıanda sonin başına nə galibəsə, hamisini mənə daniş, sonin bu vəziyyətin məni də haldan çıxardı".

Həsən dərindən köksünü ötdü, leysan kimi göz yaşları töküb dedi: "Baci can, qorxuram sırrımı sənə açsam, sən mənə heç bir kömək eləməyəsan, mən də dərd-qəm içinde mehv olam". Qız cavabında dedi: "Qardaşım, Allaha and olsun, sən dərdinə mənə deməsən, mən səndən ol çökən deyiləm".

Həsən başına gələn ohvalatı əvvəldən axıracan, yerli-yerində bacısına danişdi, qapını açandan sonra orada gördüklorunu naql elayıb dedi ki, onun dərd-sorino səbəb orada gördüyü qızə olan məhəbbətidir. Bir

de dedi ki, on gündür dilinə ne bir tike çörək, ne de bir qurtum su deyib. Sonra o acı-acı ağlayıb bu şeri dedi:

"Qaytar öz yerine menim qalbimi,  
Qaytar yuxumu da, sonra tek burax.

Yoxsa deyəcəksen, dönük çıxmışam?  
Cavabım: "Mehv olsun xain!" – olacaq".

Bu hala düşdüyü üçün bacısının Həsəne yazığı gəldi, qeribin halına yandı, onun göz yaşına şərik oldu ve dedi: "Qardaşım, gözünün yaşını sil, üreyin buz kimi olsun, men özümüz oda atası olsam da, çalışacağam ki, sənin arzunu yerinə yetirəm. Men sənin yolunda heç neyi eşrigəməyəcəyəm, canımı da verməli olsam, bütün var-yoxumdan da çıksam, yene də Allahın köməkliyi ilə bu işin düzəlməsi üçün bir yol tapacağam. Ancaq menim səndən bir xahişim var, bu sırrı menim bacılarımdan gizli saxla, elə olmasın ki, onlar səni bu vəziyyətdə görüsünlər, yoxsa ikimizin də canı əldən gedər. Əger onlar soruşalar ki, qapını açısanın, ya yox, sən onlara deyorsan: "Men onu heç vaxt açmamışam, menim qomlı olmağımı səbəb sizin uzun müddət burada olmamağınızdır, men sizin üçün darixmişim, teklik meni sıxmışdır". Həsən dedi: "Yaxşı, belə daha inandırıcı olar!"


O bacısının alınından öpdü, ürəyi bir az sakit oldu, rəngi-ruhu özüne gəldi, çünki qapını açdığı üçün özünü bacısının yanında güñahkar sayırdı, buna görə də ondan bork qorxurdı. Sonra o, bacısından yemək üçün bir şey istədi. Bacısı durub getdi, onun bu halına acı-acı ağladı. Qızlar onu bu vəziyyətdə görüb narahat ouldular, onun səbəbinə soruşular, onların cavabında Həsənin bacısı dedi ki, qardaşı on gündür xəstəlenib, bu müddət ərzində onun dilinə bir tike çörək de deymeyib. Bacılar Həsənin xəsteliyinin səbəbini soruşanda, qız dedi: "Onun xəstəlenmeyinə səbəb uzun müddət burada olmamışımızdır. Bizim burada olmadığımız her bir gün onun üçün bir ildən ağır keçib, axı o burada qırıbdır, biz də onu burada tek qoyub getdik, onun yanında bir kimse qalmadı ki, o da onunla ünsiyyət edə, dərdini dağıda, axı o, həle çox cavandır, kim bilir, belək ata-anası yadına düşüb, o yaxşı bilir ki, onun anasının göz yaşı nə gece, nə gündüz quruyur, biz burada olanda onun yənə də onun başını qatır, eyləndiririk".

Qızın bu sözlərini eşidəndə bacılarının Həsəne yazığı goldı, onlar da onun halına ağlayıb dedilər: "Allaha and olsun, bunu ona bağışlamaq

olar!" Sonra onlar gedib qoşunu yola saldılar, qayıdib Həsənin yanına goldılırlar, gördülər ki, onun gözəlli soluxub, özü də arıqlayıb bir dör, bir sümük qalıbdır. Ədəb-ərkənla salam verib halına açıldılar. Onlar Həsənin yanında öyləşib, onun başını cürbəcür maraqlı səhbətlərle qatmağa çalışıldılar, getdikləri yerdə, toy evində gördükleri qəribə əhvalatları danışıldılar, ancaq bunların heç biri Həsənin könəlini açmadı, onun xəstoliyi günün-gündün siddətləndi, qızlar da onun bu halına dözə bilməyib ağladılar, hamidən çox ağlayan da kiçik qız idi.

Bir aydan sonra qızlar ova çıxmış istidilər, kiçik qızı da özləri ilə çağırıldılar, ancaq Həsənin bacısı onlara getməyib dedi: "Bacılarem, Allaha and olsun, mən qardaşımı bu vəziyyətdə qoyub gedə bilmərəm, siz gedin, mən isə o sağalanacaq, hələ yaxşılaşanacaq, onun yanında oturub başını qatacağam". Bu xeyirxahlığı üçün qızlar ona öz minnetdarlıqlarını bildirib dedildi: "Səmin bu qorib adama elədiyin yaxşılığın əvəzini Allah özü verər". Sonra qızlar öz kiçik bacılarını Həsənin yanında qoydular, özlərinə iyirmigünlük ərzaq da götürüb ova getdilər..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Ela ki yeddi yüz səksən doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyir ki, qızlar çıxbı ova gedəndə kiçik bacılarını Həsənin yanında qoydular ki, sarayda qalıb ondan muğayat olsun, elə ki bacılar saraydan uzaqlaşdılar, o öz qardaşına dedi: "Qardaşım, dur ayağa gedək o qızları gördiyün yeri mənə göstər". Həsən bərkədən dedi: "Allah xətrinə, baş iştə!" O, bacısının bu sözündən çox şad oldu, inandı ki, onun arzusunu yerinə yetəcək.

O istədi ki, qalxıb həmin yeri qızı göstərsin, ancaq heydən düşdüyündən gedə bilmədi. Belə olanda qız onu qucağına alıb həmin yere apardı, qapını açdı, pillekənlə sarayın yuxarı mərtəbəsinə qalxdı. Burada Həsən qızları gördüyü yeri, bir də su ilə dolu dəryaçamı bacısına göstərdi. Bacısı dedi: "Qardaşım, onların sır-sifətlərini, nece uşub goldiklorını mənə danış". Həsən həmin əhvalatı olduğu kimi bacısına danışdı,

bir könüldən min könüle aşiq olduğu həmin qızı başdan-ayağa ona təsvir edədi.

Həsənin bacısı bunu eşidənde həmin qızı tanıdı, onun rangı-ruhu qaçıdı, hələ xarab oldu. Həsən dedi: "Bacı can, de görüm, sənə nə oldu, rəngin niyə saralı, əhvalın niyə pozuldu?" Qız cavabında bərkədən dedi: "Qardaşım, bil və agah ol ki, o qız cinlər şahənşahının qızıdır, onlar bütün padşahlardan üstündürlər. Onun atası yer üzündə olan bütün bəni-adəmlərin, cinlərin, bütün sehrbazların, cadugerlərin, bütün qəbilələrin, iqimlərin, qədim cəzirələrin hakimidir. Onun var-dövləti başından aşır. Atamız da onun canınlardan biridir. Onun ne qoşununun sayı-hesabı, nə de səltənetinin ucu-bucağı var, ona görə de heç kəs ona qalib gele bilmir. Onun öz qızlarına ayırdığı memlekətin bu başından o başına düz birillik yoldur. O her tərəfdən enli çayla ehato olunub. O yerə yerdə ki, ora heç vaxt ne bəni-adəm, nə de bir cin gedib çıxa bilər. Həmin padşahın qızlardan ibarət iyrimi beş minlik bir qoşunu var ki, onların hər birinə qılınç çalıb ox atmaqda tayi-bərbəri yoxdur. Bu qızlardan hansı biri yaraq-yasaq götürüb ata süvar olsa, döyüş meydandasında min atlı belə onunla bacarmaz. Bundan başqa padşahın özünün yeddi qızı var ki, igidlilikdə, cesarətde heç də onlardan geri qalmırlar. Sənə deym ki, bu yerlər də padşahın böyük qızının ixtiyarındadır, bu məmələkədən igidlilikdə, nə sūçaetdə, nə hiyələrlikdə, nə məkrədə, nə de cadugerlikdə oändən üstün adam yoxdur. O ki qaldı onun yanındakı qızlara, onlar padşahın qızının sahib olduğu səltənetin əyanları, qızın qulluqçuları, em yaxın rəfiqələridir. Onların eynilərənə geyib uşa bildikləri üstü ləlekli dari paltarları məşhur cin cadugerləri hazırlayıb. Əger sən isteyirsən ki, o qız sonin olsun, onunla evləne bilesen, onda otur burada, onların yoluñ gözle: onlar hər aynı əvvəlində uşub bura gelirlər. Elə ki gördün onlar uşub geldilər, tez elə bir yerde gizlən ki, onlar səni görməsinlər, sen isə onları yaxşı görəsnə, yoxsa hamimiz mehvə olanq. Mənə yaxşı-yaxşı qulaq as, çalış ki, dediklərimin hamisini yadında saxlaysan. Sen onlara yaxın bir yerde gizlenib gözle, gözünü şahzadənin eynində olan ləlekli paltarlarından çekme, elə ki o, paltarını soyundu, qızlara berabər dəryaçaya girdi, sen xəlvətə həmin paltar götür, başqa heç neyə el vurma, qızı gəldiyi yerdə aparan bu paltarlıdır, sen onu elə keçirsen, elə bil ki, qızı da elə keçiribson. Ancaq ehtiyatlı ol ki, o seni aldatmasın, o deyəndi ki, ey menim paltarımı götürən kəs, onu mən qaytar, daha men sənin ixtiyarındayam. Bu vaxt sen paltarla ona versən, o saat səni öldürər, sarayları başımıza uçurur, gedib bizim atamızı da öldürər. Onda gör sənin vəziyyətin necə olar! Bacıları

görəndə ki, onun paltarı oğurlanıb, onların elaci kəsiləcək, onu burada qoyub uçub gedəcəklər. Son anda tez cum, qızın saçından yapışib çök. Elə ki onu çökib apardın, qız sonin ixtiyarında olacaq. Bundan sonra o paltarı möhkəm saxla, nə qədər ki, paltar səndodir, qız da sonin ixtiyarındadır, sonin osirindir, ona görə ki, qız ancaq bu paltarda uçub öz ölkəsinə gedə bilər. Qızı olo keçirəndən sonra, apar onu öz otağına, özü də paltarı götürdüyüն ona bildirme".

Həsən bacısının bu sözlərini eşidəndən, onun ürəyi sakit oldub, qorxu-hürküşü, dörd-səri çəkilib getdi, o ayağa durub bacısının alinidadan öpdü, sonra hor ikisi sarayın damından aşağı endilər, gecəni yatdırılar, Həsən soharacon öz düşüncəsi ilə əlləşdi, nə qədər elədişə, gözünə yuxu getmodi. Elə ki gün çıxdı, o durub həmin qapını açdı, yənə də sarayın damına çıxdı, orada oturub şam vaxtinacan gözəldi, axşamüstü bacısı golib ona yemok-icmok gotirdi, o yeyib-içəndən sonra paltarlarını doyışdı, yixılıb yatdı. Aymın evvəlinənacan bacısı ona bu qayda ilə qulluq elədi. Elə ki Həsən gördü təzə ay doğub oturub qızların yoluñ gözle-məyoñ başlıdı.

Elə bu vaxt Həsən gördü ki, qızlar ildırım sürətiñən uçub gəlirlər, tez gedib elə bir yerde gizləndi ki, qızları onu görməsinən, o isə qızları yaxşı görün. Qızları aşağı endilər, hamisi oturdu, sonra lələkli paltarları soyundular. Həsənin sevdvili həmin qız da soyundu (özü də o, lap Həsənin gizləndiyi yera yaxın idi) döryəcaya girib cımmaya başladı. Bu vaxt Həsən Allahın köməyiñ yavaş-yavaş, sürüno-sürüñə ora yaxınlaşış şahزادənin lələkli paltarını götürdü, gizləndiyi yera çəkildi. Bu vaxt qızların başı deyib-gülməyoñ, bir-birinən üstüñə su çırpıb zarafatlaşmaña qarışmışdı. Onlar çimib oynamaqdan yorulandıñ sonra sudan çıxdılar, öz lələkli paltarları geyinməyoñ başladılar. Şahzadə de paltarını soyunduğu yero yaxınlaşdı, ancaq lələkli paltarı yerində görməyib doli oldu, ah-fogan elayıb özüñən oqtadı. Üst-başını cırıp ağlamağa başladı. Bacıları onun başına toplaşdırılar, ona nə olduğunu sorusudular. Şahzadə qızlara deyəndə ki, onun lələkli paltarı itib, onlar da qışqırışb ağlaşdırılar, üz-gözlerini cirdilər, bir siven qopardılar ki, gel görəsen.

Elə ki qaranlıq düdüñ, daha onlar şahzadənin yanında qala bilmədilər, ona sarayın damında tok-tənha qoyub uçub getdirilə..."

Şəhrizad bu yerde sahərin açıldıñını görüb nağılı yarımcıq qoysu.

## 790-u gecə

Elə ki yeddi yüz doxsaninci gecə oldu, Şəhrizad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Həsən şahzadənin lələkli paltarını götürəndən sonra qız, sudan çıxdı, onu axtarıb tapa bilmədi, bacıları da onu burda tek-tənha qoyub uçub getdilər. Həsən gördəndə ki, onlar uçub getdiñər, gözdən itdiñər, diqqətlə qulaq asdı, eşitdi ki, qız deyir: "Ey mənim paltarımı götürüb, məni burada lüt qoyn keş! Rica edirəm, mənim paltarımı getir, məni biabır elemə. Qoy Allah heç vaxt səni men düşən dərđə salmasın!"

Həsən qızın bu sözlərini eşidəndən eşqi ona üstün geldi, ağıl başından çıxdı, onun qızı olan mahəbbəti birə-bəs artı. O özünü saxlaya bilmədi, durub onun üstüñə cumdu, onu götürüb piləkənlərə aşağı endi, öz otağına apardı, öz ləbbədəsini onun üstüñə saldı. Bu vaxt qız hıçqıra-hıçqıra ağlayır, əllərini dişləyir. Sonra Həsən qapını onun üzüñə bağlayıb tez bacısının yanına getdi, qızı ola keçirdiyini, onu öz otağına getirdiyini danişib dedi: "İndi o, otaqda oturub ağlayır, acığın-dan əllərini dişləyir".

Həsənin sözünü eşidən kimi bacısı tez qızın yanına getdi, gördü ki, şahzadə qız dörd-qəm içində oturub ağlayır. Həsənin bacısı əyləb onun qabağında yeri öpdü, ədəb-ərkanla ona salam verdi, onda şahzadə qız dedi: "Ya şahzadə, harada görünüb ki, şahənşah qızının başına belə nalayıq oyun aclar? Məgor son bilmirsonüm monim atumın adı golənde cinlərin bütün padşahları əsim-əsim osırıl? Məgor sən bilmirsonüm onun sehrbazları, cadugərləri, şeytanları, ağıllı mesləhətçiləri yer üzündə hər işə qadirdirlər, heç kos də onların elindən canını qurtara bilməz? Heç padşah qızına yaraşar ki, boni-adəmən noslindən olan kişiləre öz yanında yer versin, ona həm özünün, həm də bizim sırrimizi açsın? Əgor belə olmasayıdı, o haradan golib bura çıxa bilerdi?" Həsənin bacısı cavabında dedi: "Ya şahzadə, bu adam çox ağıllı, alicənəb adamdır, o sənən heç bir pişlik elemək fikrində deyil. Ancaq o səni saf bir məhabbatla sevir, no etmek olar, özün bilirən ki, bir qız bir oğlanıdır. Əgor o səni sevməsəydi, sənin dördündən xəstələnmezdi, o isə az qalmışdı canını Allaha tapşırınsın".

Sonra o, Həsənin şahzadoni necə gördüyünü, onların döryaçada neço çımdıyını, Həsənin heç kime yox, elə ona necə vurulduğunu, qızın eşqindən gecə-gündüz şam kimi əridiyini söylədi. Bu vaxt şahzadə hiss elədi ki, buradan canını heç cürə xilas edə bilməyəcək. Sonra Həsənin bacısı durub otaqdan çıxdı, gedib ona gözəl libas getirdi, qızı başdan-ayağa geyindirib-kecindir, sonra gedib yemək-icmək getirdi, özü də oturub onuna yeyib içə-icə səhbət elədi, qızın könlünü almağa çalışdı, ona bu sözləri dedi: "İlk baxışdan sənə vurulan, eşqindən delidivano olan bu adama yazığın gəlsin". O, bacardığı qadər məlahətlə danışır, qızın ürəyinə yata biləcek sözler deyirdi. Ancaq qız onun sözünə mahəl qoymadan sohəreçən ağladı, sonra görəndə ki, daha buradan çıxa bilməyəcək, sakitləşdi.

Bundan sonra o, Həsənin bacısına dedi: "Ya şahzadə, görünür Allah-taala özü mənim alımlıma belə yazdır ki, mon qurbətdə öz ata-anamdan, doğma bacılarımından ayrı qalım. Görünür, Allah deyənə dözmək yaxşıdır". Sonra Həsənin bacısı saraydakı otaqların en yaxşısını şahzadə üçün ayırdı, özü də onun yanında qaldı, onu sakitləşdirməye, eyləndirməyə başladı, axır ki, qızın eyni açıldı, ürəyi yerinə düşdü, danışbgülməyə başladı, qohum-aqrəbadan, el-obadan, doğma yerlərdən ayrı düşdüyü yadından çıxdı.

Bələ olanda bacısı durub Həsənin yanına gəldi, ona dedi: "Tez ol, dər get onu otağına, onun əlindən-ayağından öp". Həsən bacısının dediyi kimi elədi, sonra qızın alımlından öpüb dedi: "Ey gözərlər gözeli, aşıqlorın baxışını oxşayan xanım, bil ki, hər şey sənən ürəyinə olacaq. Mən sənən bura ona görə gətirdim ki, qiyamət günləndən sənən qulun olum. Bu da mənim bacım, sənən kanızindır. Mən istayıram Allahın köməyi ilə sənənlə evlənilim, sənənlə birlükde vətənəmə - Bağdad şəhərinə gedim. İnan ki, o, dünyadan on gözəl şəhəridir. Orada sənə qullar, konızlar alacağam, orada mənim bir anam var, o dünyadan en yaxşı qadınıdır. O da canla-başa sənən qulluğunda dayanacaqdır. Bizim şəhərin adamları da çox mehriban, somimi adamlardır".

O danışb qızı eyləndirirdi, qız isə başını qaldırıb nə onun üzüne baxır, nə də ona bir söz deyirdi. Bu vaxt darvaza bərkədən döyüldü. Həsən bayırı çıxb no görəs yaxşıdır, gördü ki, qızlar ovdan qayıdıblar. Həsən buna şad oldu, onları sevincən qarşılıqlı, əhvallarını soruşdu. Qızlar da ona cansağlığı dilədilər, Həsən də onlara təşəkkür elədi. Sonra onlar atdan düşüb hərəsi öz otağına getdi, sofrə paltalarını çıxardılar, özlərini səliqə-sahməna salıb gözəl paltalar geyindilər. Qızlar ovdan çoxlu ceyran, çöl antiloplari, dovşan, şir, bəbir bir də başqa heyvanlar


gətirmiştir. Onların bezilərini kosmək üçün, bezilərini de saraya saxlamaq üçün gətirmiştir. Həsən də kemərini tarım çəkib heyvanları bir necəsinə tutub keşdi, bu zaman qızlar deyib-gülür, şənlenirdilər.

Həsən heyvanları kəsib qurtaranın sonra ayağı durdurub ki, şam üçün bir şey hazırlasınlar, bu zaman Həsən yaxına golub əvvələc böyük qızın, sonra da o birisi qızlarını bir-bir alınlardan öpdü, bələ olanda qızlar ona dedilər: "Qardaş can, sənən bu gün həddindən artıq mehribanlıq göstərisən. Biz sənən bi mehəbbətinə məttel qalmışıq. Əslində bu hörmeti biz sənən göstərməliyik, axtı sen Adəm övladısan, onlar isə dənə çox leyəqət sahibidirlər, biz isə cincik". Bu vaxt Həsən kövrəldi, hönküñ hönküñ ağladı, bələ olanda qızlar soruşdular: "Sənə ne olub, nə üçün ağlaysırsan? Sən bələ bi gündə bizim qanımızı qaraltdın. Yoxsa anan, doğma vətənən darixmisan? Əgər beledirse, biz lazımı hazırlığı görüb, səni vətənən, qohum-qardaşına çatdırıb bilərik".

Onda Həsən bərkədən dedi: "Allaha and olsun, men heç vaxt sizdən ayrılmak istəmərim". Onda qızlar soruşdular: "Bəlkə bizişləndim kimsə sənən xətrinə deyib?" Həsən utandı ki, desin: "Mənim ehvalumu pozan - bir qızə olan məhəbbətimdir!" O qorxdu ki, qızlar onu danlayar, ona görə dərəndini açıb danışmadı.

Bələ olanda Həsənin bacısı ayağı qalxıb dedi: "O bir tərlən tutub, istəyir ki, onu əhiləşdirməkde siz ona kömək eləyəsiniz". Qızların hamisi Həsənə müraciətöldür: "Biz hamımız sənən qullığında hazırlıq, könlün nə istəyir de, biz də emal eləyək. Utanma, başına nə gəlibse, hamisini danış". Bələ olanda Həsən bacısına dedi: "Mənim başıma gələnən sən danış, men utanıram, üzüm gelmir..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



791-ci gecə

Ele ki yeddi yüz doxsan birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rovayət eləyirlər ki, Həsən bacısına dedi: "Mənim başıma gələnən şəhəratı sən danış, men utanıram, o sözləri danışmağa üzüm gelmir". Bələ olanda Həsənin bacısına onlara dedi: "Mənim ażizlərim, biz bu yazıçı burada tek-tənə qoyub gedəndə, onun evdə oturmaqdən ürəyi darixit, özü də qorxur

ki, saraya qıraq adam gırə biler. Özünü bilirsin ki, bəni-adəm nəslə ağlındəm olur, odur ki, tek-tonlu qalanda, ürəyi sıxlında, o sarayın damına çıxməq üçün pillokon olan otağın qapısını açır, yuxarı qalxıb orada oturur. Golib döryaçanın qırğıına çıxır, özü de baxır ki, sarayın darvazasından içəri girən olmasın. Günlərin bir günü o, damda oturub sarayın qapısına baxarkon görür ki, saraya tərəf uça-uça on quş gelir. O bir torfa çökiləb quşlara tamaşa edir. Quşlar golib sarayın damundakı döryaçanın yanında yero enirlər. O quşlardan biri Hesənen daha çox xoşuna golir. Həmin quş o biri quşların üstüne cumub onları dimdikleyəndə, onlarla heç biri ürok eloyıb ona el qaldıra bilmirmiş. Sonra quşlar öz cynaqları ilə dərtib öyinlərində olan ləlekli paltaları çıxardırlar, ay parçası kimi gözəl-göyçək qızlara çevirirlərlər. Sonra qızlar alt paltarları da çıxardıb (Hosən isə dayanıb onlara baxırmış) suya girirlər, bir-birinin üstünu sırpa-sırpa oynamaya, deyib-gülməyə başlayırlar. Sır-sıftə hamisindən gözlə, boy-buxunxa hamisindən yarıqlı olan qız rəfiqlərini tutub bir-bir suya basdırıq; heç biri ürek eleyib ona el qaldıra bilmirmiş, özü də o qız ən qoşəng libas geyibmiş. Qızlar bu cüro gün batıb qaş qaralanacaq çımrı, deyib-gülləb oynayırlar. Ele ki axşam olur, onlar sudan çıxır, əvvəlcə alt, sonra da ləlekli paltarlarını geyinir, uğub gedirlər. Hesən onlara heyurlar olur, bir könlükdən min könlük böyük qızə vurulur, özü də peşman olur ki, no üçün böyük qızın ləlekli paltarını ogurlamır. Onun dördündən Hosən azara düşür, yeyib-içməkdən, yatıb-dincəməkdən qalır, bütün günü damda oturub qızların yolunu gözlöyür. Bu minvalla Hosən qızların yolunu düz bir ay gözlöyir, elo ki tozo ay doğur. Hosən görür ki, qızlar yenə de uğub geldilər, əvvəlkə kimi doryaçanın yanında yero endilər, yene de öyinlərində olan paltarları soyunub suya girdilər. Bu vaxt Hosən xəlvətəcə böyük qızın ləlekli paltarını götürüb gizlədir, qorxur ki, qızlar onu görüb öldürərlər, o başa düşür ki, bu paltar olmasa, qız heç yero uğub gedə bilməz. Sonra o bir torfa oturub ta o vaxtacan gözlöyir ki, qızlar uğub gedirlər, onda Hosən durub böyük qızı götürüb damdan düşür". Qızlar həyecanla soruşular: "Bəs qız hanı?" Hosənin bacısı dedi: "O indi saraydakı filan otaqdadır". Qızlar dedilər: "Bacı can, o qızın nişanlarından biza danış". Hosənin bacısı dedi: "O elə bir gözoldür ki, aya deyir sən çıxmə mən çıxım, gùna deyir sən doğma mən doğum, onun qara gözləri, sərv qamotı, alma yanagları, qıyməti daş kimi döşləri, nar kimi memeleri, mörəm kimi ağ, yaraşlı balındırları var ki, gərənin ağlını başından alır. Qarnı qırçın-qırçın, göbəyi fil sümüyündən yonulmuş müşkü-ənber ilə dolu mücrü kimidir. O, sərməli, xumar gözləri, ince beli, yumru

yanbzıları ilə adamı özüne məftun edir, zərif gülüşü, şirin damışığı ilə adamin ağlını başından çıxarıb".

Qızlar şahzadənin bərəsində bu sözleri eşidən Hesəne dedilər: "Tez ol onu bize göster". Hesən eşq oduna yana-yana durub qabağı düşdü, qızları şahzadə olan otaga getirdi. O gedib qapını açdı, içəri girdi, qızlar da otaga daxil olub şahzadənin gözallılıq heyrən oldular, hamısı eyiib onun qabağında yeri öpdü. Sonra qızlar şahzadəni salamlayıb dedilər: "Ey şahlar şahının qızı, Allahu and olsun, eger sen bilsən ki, bu cavən qadınlarının gözündə necə hüs-n-rəğbet qazanıb, ona möettəl qalarsan, ancaq o heç kime nezər salmayıb, ürəyini sənə bağlamışdı. Eger biz bilsəydi ki, qızlar oğlansız keçinə biler, onda bizi də onu bu hərəkətdən çıxındırırdıq. Düzəd, o sənin dalınca elçi gəndərmeib, özü golib. O bize danışdı ki, ləlekli paltarı yandırıb, yoxsa biz onu alıb sənə qaytarırdıq".

Sonra qızlardan biri şahzadə ilə danışb kəbən kosdirmək üçün onun razılığını aldı. O, Hosən ilə şahzadənin kəbəmini kəsdi, Hesən də şahzadənin elindən tutdu, qız şahzadənin razılı ilə onu Hesənə əra verdi. Sonra qızlar şahzadələrə layiq toy məclisi qurdular, Hesəni gəlin otağına apardılar, Hesən ayağa qalxıb qapını açdı, pərdəni qaldırdı, qızın yanına girib möhürü qırdı, onun qızə olan məhəbbəti bire-min artdı, öz arzusuna çatdı, sonra da Allaha şükür eleyib bu şerî dedi:

"Rəna bedənisen, qara gözlüsen,  
Üzün nə gözəldir, nə cazibədar.

Yarı zümrüd kimi, yarı ləltək  
Olursan sən mənim önemdə aşkar.

Müşkən, enborden yaranmışan sən,  
Dişlerin incitək par-par parıldar.

Həvva sənin kimi can doğmayıbdur,  
Hürülər də sənə deyildir oxşar.

İsteyirsən meni imtahana çök,  
İsteyirsən ofv et, ixtiyarın var.

Dünyanın gözüsən, mənim maralımlı,  
Kim sənin hüsнnündə bir nöqsan tapar!"

Şehrizad bu yerde səherin açılduğunu görüb nağılı yanrımcı qoydu.



792-ci gecə

Ela ki yeddi yüz doxsan ikinci gecə oldu, Şəhrezad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Həsən qızın yanına girib, onun üzünü açdı, arzusuna çatandan sonra ona məhəbbati bira-mın artdı. O, şahzadaya olan məhəbbəti barədə şeir deyəndi, qızların dalında durub qulaq asırdılar, onlar bu şerini eşidəndə dedilər: "Ya şahzadə, son oğlanın sözlərini eşidirsənmi? Bu sözlərdən sonra sənin necə dilin görür ki, biza tənə vurursan?"

Şahzadə qızların bu sözlərini eşidəndə çox şad oldu, ürəyi açıldı, kefi kökəldi. Həsən şahzadə ilə düz qırx gün-qırx gecə yeyib-icib kef çökdü. Hər gün qızlar onların yanına golir, qiyamətli hədiyyələr götərir, deyib-gülüb onların könüllüն daha da şad edirdilər. Onlarla bir yerde yaşaması şahzadənin çox xoşuna gəldi, o öz ailəsinə, qohum-aqrəbəsinə tamam unutdu.

Günlərin bir günü gecə Həsən yatarkən yuxuda öz anasını gördü, gördü ki, onun vəziyyəti çox pisdir, oğlunun həsrətindən elə eriyib ki, bir dəri, bir sümük qalıb, sir-sifatı sapşarı saralıb, adam baxanda yazıçı golir, Həsənin iso kefi kökdi. Anası Həsəni belə görəndə ona dedi: "Ya Həsən, manım balam, necə oldu ki, son həyatda öz doğma ananı unutdun, onszı şad-xürrəm yaşamağı özüne rəva bildin? Bir bax, görən gedəndən sonra mon no halə düşmüşəm, mon səni bircə an da unutmuram, bircə an dilim Həsən deməkdən qalmır, indidən sonra da axır nəfəsiməcon dilim səni haraylayacaqdır. Mən öz otağında sənə qəbir düzəltmişəm ki, heç vaxt səni unutmayım. Görən, ölməyib bir də o günü görəcəyəm ki, biz yeno də ovvelki kimi bir yerdə olacaq?"

Həsən yuxudan dolı kimi ayıldı, hıçkırb ağlamağa başladı, gözündən sellər-sular axdı, bir an da bu yuxunu unuda bilmədi, axırdı ürəyi lap darixdi, səbri də tamam tükəndi. Ela ki səhər açıldı, qızlar da öz adotlarına görə onların otagini goldular ki, onlara xoş sözlər deyib, könüllərini açıslar, ancaq bu dəfə Həsən onlara heç fikir də vermedi. Belə olanda qızlar Həsənin arvadından soruştular ki, ona nə olub, o da cavabında dedi: "Bilmirəm". Onda qızlar ona dedilər: "Ondan bir soruş görək na olub?" Şahzadə Həsənə yanaşıb ondan soruşdu: "Sənə ne-

olub, menim ağam?" Həsən dərdli-dərdli dərinden köks ötürdü, bu gecə gördüyü yuxunu ona danişdi, sonra da bu şerini dedi:

"Özüm da bilmirəm heç neylərim, ah!  
Əlim əzizimin çatmır elinə.

Artırır zülmünü hayat günbegün,  
Hamiya asan şey çətinidir men".

Şahzadə Həsənin dediklərini qızlara danişdi, qızlar da Həsənin söylədiyi şerini eşidəndə ona yazıqları geldi, onlar dedilər: "Allah xətrinə özünü ele al! Biz heç də gedib ananı görməyə sənə qadağan elemək fikrində deyili, eksine, bacardığımız qəder çalışıb sənə kömək elərik. Ancaq sən də gərek bizi unutmayasan, heç olmasa ilde bir dəfə golib bize baş çəkəsan". Həsən cavabında dedi: "İtəat borcumdur!"

Qızlar o saat durub yola tedarük gördülər, gelinə o qəder palṭar, zinət şeyləri, hər cür bahalı şeylər verdilər ki, deyib-danişmaqla başa gələn deyil. Bundan başqa onlara taxt-revən da bağışladılar, iyirmi beş saf qızıldan, ellisi de güümüşden. Sonra onlar bərkənən təbil çaldılar, bu vaxt hər tərəfdən dəvələr qaçıb gəldilər. Qızlar Həsən üçün ayrılan var-dövləti bir neçə dəvəyə kılındılar, təzəbəyle gəlini də dəvənin belinə minirdilər. Sonra onlar az getdilər, çox getdilər, üç aylıq yolu üç gündə qat edib, məmləkətin sərhədində çatırlılar, artıq vidalaşmaq vədi yetişdi, Həsənin kiçik bacısı onun boynunu qucaqlayıb o qəder ağladı ki, qəşşə eleyib yere sərildi, özünü gələndə bu şeri dedi:

"Yox olsun aradan ayrılıq günü,  
Yuxunu gözümüzden ayrılıq açdı.

O ayrdı bizi bir-birimizdən  
Üzüb canımızı, azara saldı".

Bacısı şerini deyib Həsənə vidalaşdı, özü də ona dedi ki, o getsin öz vətənini görəsün, anası ile görüşsün, ürəyi sakitleşsin, ancaq bacısını da unutmasın, heç olmasa altı aydan bir, onun görüşüne gəlsin, lap axırdı o, Həsənə belə dedi: "Əger dərə düşsən, ürəyini qorxu bassa, onda məcəsus təbilini bərkənən çalırsan, o saat bu dəvələr sənin hüzurunda hazır olacaqlar, sen onlardan birinə minib gələrsən bizim yanımıza". Həsən and içdi ki, vədə eməl eleyəcək. Sonra o, qızlara and verdi ki, geri qayıtsınlar. Qızlar bir daha Həsəngillə vidalaşıp qüssə-kədər içində

geri kayıtlar, hamidan çok ağlayıb göz yaşı tökon Həsonin bacısı idi, o bu ayrılığa heç cür dözo bilmirdi.

Bunlar burada qalşınlar, indi siza kimdon deyim, Həsəndən. Həson-gil az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gecəni gündüzə qatıb, neço sohradan, neço dağdan-dasdən keçdilər, gah günün qızma-rında, gah axşamın sorinindo yol getdilər, Allahın köməyi ilə axırdı golib Bosro şəhərinə çatıdlar, dəvələri birbaşa Həsəngilin həyatino sürdülər. Həson sevincənə dovolon düzdü ki, gedib darvazanı eçsin, bu vaxt o, anasının zoif, heydən düşmüş səsini eşti, anası dərdli-dərdli ağlayıb ürok yandırın bir soslu bu şeri deyirdi:

"Hamının gözünü qapayan yuxu  
Monim yanından da keçmiş gecələr.

Vari, şan-söhərəti vardi bir zaman,  
Indi yurdu olub o yad ölkələr.

Qırbağda od tutub, alışib-yanır,  
Ağırdan ağıdrıq o təgəncələr.

Bilirom o indi hoyoçanlıdır,  
Bilirom hər dordu dözüb sobir elər.

Bilirom, dayanır gözünün yaşı,  
Qolbi həsrötüldür, özü mukaddər".

Anasının səsini eşidəndo Həsonin ürəyi dözmədi, o da hönkür-höñkür ağladı. Sonra darvazanın qapısını bork-bork döyməyə başladı. Anası ucadan soruşdu: "Kimsidir?" Həson cavabında dedi: "Qapımı aç!" Anası golib qapımı açdı, oğlunu gördü, sevincindən qəşə eleyib yero yixildi. Həson ta o vaxtacan anasına al-ayaq elədi ki, o özüne gəldi, bu vaxt ana-bala bir-birini bağırma basıldılar, duz kimi yalamağa başladılar. Sonra Həson seyfər dovolorın belindən düşürüb həyata daşımaga başladı. Bu vaxt şahzadə durub Həsonla onun anasına tamaşa edirdi. Ana iso oğlu ilə qovuşduğu üçün Allaha dua edir, bu şeri deyirdi:


"Görüb yandığımı odsuz-ocaqsız,  
Mənə rəhm elədi məni xəlq edən.

Qovuşdurdu məni ciyorpəramla,  
Qorxduğum bir bəla uzaçı məndən.

Keçmiş günahını, keçmiş suçu  
Əfv edirəm ona, inan ki, qolbən.

Dən düşüb saçına onun ucundan,  
Bax bu günahı da əfv edirəm mən".

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki yeddi yüz doxsan üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, onlar eve gəldilər, oturub söhbət eləməye başladılar". Həsonin anası soruşdu: "De görüm, o fars senin başına ne oyun görtirdi?" Həson cavabında dedi: "Ana can, sən demə o fars deyilməş, o, məcüs olmuş, özü de yeri-göyü xəlq eləyen Allaha deyil, oda sitayış edirmiş".

Sonra həmin farsın onun başına açıldığı oyunları anasına söylədi, buradan nece çıxıb getdiklərini, farsın onu nece dəvə dərisinə qoyub ağızını tikidiyini, qaraquşun onu nece götürüb sildirib bir dağın başına apardığını danışdı. O, anasına dedi ki, həmin dağın başı adam meyiti ilə dolu idi. Sən demə fars onların da başına menim başına açıldığı oyunu açıbmış. Sonra o özünü nece dənizə atdıqını, Allahın köməyi ilə nece golib qızlar yaşıyan saraya çıxdığını, bir gün farsın həmin saraya gəldiyini ve onun farsı nece öldürdüyünü söylədi. Sonra o, şahzadə ilə onun başına golən əhvalatı da anasına danışdı.

Oğlunun başına golən bu qəribə əhvalata anası mat-məottəl qaldı, oğlunun sağ-salamat qayıdub gəldiyi üçün Allaha dua elədi. Sonra o golib taylara baxdı. Həsəndən soruşdu ki, onlarda nə var. O da taylarda nələr olduğunu anasına danışdı, anası da buna çox şad oldu. Sonra o, gelininə yanaşdı, onu çox mehriban dindirib-danişdirməyə başladı, gelininin gözəlliyi, qədd-qaməti, ağıllı cavabları arvadı heyran elədi, o sevincələr dedi: "Allaha şükr ki, siz sağ-salamat golib çıxdınız!" Sonra o, gelininə xoş sözər deyib, onun könüllüñə aćmağa başladı. Ele ki səhər oldu, o tezden durub bazara getdi, on dəstən on yaxşı paltar alıb görtirdi, qızı başdan-ayağa geyindirib bəzədi, onun otağına on gözəl

xalıları sordı, onu ən gözəl zinot şeyləri ilə bəzədi. Sonra o, oğluna dedi: "Oğlum, son bilirsin ki, biz kasibiq, bizi indi pullu görən adamlar şübhələnlər, deyirlər ki, bunlar kimyagərliliklə məşğul olurlar. Gəl gedək Dar-əs-Salma - Bağdad şəhərinə, - Xəlifə olan yerdə yaşaşaq. Orada son bir dükən açarsan, alver edərsən, Allah-tealanın köməyi ilə orada sonin işlərin yaxşı gedor, bu var-dövlətin də sənə xeyri dəyer".

Hoson anasının masləhətini doğru saidi, həmin gün müştəri tapıp evi satdı, hər nöy i vərdəsə dövələrə yükleyib Bağdada yola düşdülər. Onlar az getdi, üz getdi, dərə-təpə düz getdi, axırdı gelib Dəclə çayına çatdılar. Həsen burada Bağdada gedən bir gəmi tutdu, var-yoxunu ona yüklədi, anasını, arvadını da gomiyə mindirdi, gəmi yola düşdü, hava yaxşı idi, somt külüyə asıldı, bu minvallə onlar on gün, on gecə yol getdikdən sonra golub Bağdad şəhərinə çatdılar. Həsen o saat şohorə gedib, bir karvansarada anbar tutdu, var-yoxunu getirib ora yığıdı, hamin geconı da orada keçirdi. Şəhər açılında Həsen durub paltarını döyüdü, küçəyə çıxdı. Həsoni görən dəlləl ondan soruşdu ki, ona no lazımdır, onun cavabında Həsen dedi: "Mənə genis, gözəl bir ev lazımdır". Dəlləl ona taniyib-bildiyi evlərdən bir neçəsini nişan verdi. O evlərdən biri Həsonin xoşuna gəldi, o ev vəzirlərdən birinin evi idi. Həson razılaşüb o evi min qızıl dinara aldı. Sonra o, karvansaraya goldı, var-yoxunu yığış toza aldıqı evə daşdı, sonra bazara gedib ev-əsik üçün lazım olan qab-qacaqları, xalı-xalçaları, bir də nökərlər aldı, onların arasında ev-əsikdə işləmək üçün kiçik bir zənci usağı da var idi.

O burada üç il öz ailəsi ilə şad-xürrəm yaşadı. Bu müddət ərzində onun iki oğlu oldu. Büyük oğlunun adını Nəsir, kiçik oğlunun adını isə Mənsur qoydu. Bundan sonra bir gün onun yadına bacısı, bir də qızlar düşdü. Bacılarının xeyirxalığı, ona öz arzusuna çatması üçün elədikləri köməklik gölüb gözünün qabağında durdu. O, fikir-xeyal içinde durub bazara getdi, çoxlu qıymətlə hədiyyəyər, parçalar, quru meyvələr aldı ki, bunlar qızlara tanış deyildi.

Anası bu şeyləri nə üçün aldığına sorusunda Həsen dedi: "Mən istəyirəm ki, gedib vaxtilə mənə olmazın yaxlılıqlar eləyon bacılarımı bir baş çökəm. Bu var-dövlət içində ki, biz yaşayırıq, hamısı onların mər-həmətinin sayosindədir. Mən istəyirəm bir gedəm görəm onlar necə yaşayırlar, Allahın köməyi ilə tezliklə qayıdib golərəm". Belə olanda anası dedi: "Orada çox longımo". Həsen dedi: "Ana can, gəlinindən göz-qulaq ol. Onun ləlokli paltarı var, o paltarı sandığa qoyub həyatda yero basdırıbmışam. O paltarı qorū ki, arvadımın alına keçməsin, yoxsa

paltarı əynine geyinsə, uşaqları da götürüb ucub gedər, mən də onları tapa bilmərem, dərd-qəm məni öldürər. Bu barədə sən ona bir kəlmə də demo. Bil və agah ol ki, o, ciñler padşahının qızıdır. Yer üzündə onun atası kimi varlı-dövləti, qoşun-leşkərli, çoxlu torpaqları olan ikinci bir padşah yoxdur. Bir də bil və agah ol ki, bu qız öz nəslinin başçısıdır. Padşah onun xətrinini hamidən çox isteyir, özü də söz götürür deyil. Ona özün qulluq elə, qoyma heyət-bacaya çıxınsın, bil ki, onun yanından meh əsəndə də mən qorxuram. Əger ona bir şey olsa o saat özümü öldürəcəyəm". Həsənin anası dedi: "Sənin sözünü yerə salana Allah özü cəza versin. Mən deli olmamışam ki, senin sözünü yerə salım. Arxayınca yola düş. Gün o gün olsun ki, sağ-salamat qayıdib goləsən. Onda o özi dənmişər ki, men onun qulluğunda necə durmuşam. Ancaq, oğlum, sən də orda çox longımo, tez onları gör, qayıt gel..."

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcı qoysu.



Ela ki yeddi yüz doxsan dördüncü gecə oldu, Şəhrizad nağılin dalmışlığına başlayıb dedi: "Padşah sağ olsun, belə ravayat eləyirler ki, Həsen qızların yanına getmək istəyənə anasına tapşırı ki, gəlinində muğayat olsun. Bu vaxt gəlin Həsənin anasına dediyi sözləri Allahın hökmü ilə yan otaqda eşidirdi, Həsengil isə bunu bilmirdi.

Sonra Həsen durub şəhərin konarına getdi, sehri töbili bir neçə defə çaldı, bu vaxt dövələr onun yanında peydə oldular. Həsen Bağdad-dan qızlar üçün aldığı iyirmi tay qıymətlə hədiyyələri dövələrə yüklədi, sənə o, anası, arvadı, bir də uşaqları ilə vidalaşdı. Onun oğlanlarından böyükünün iki, kiçiyinin isə bir yaşı vardi. Sənə o, anasına yenə də bəzi tapşırıqlar verdi, dövələrdən birinin belino minib yola düşdü. O az getdi üz getdi, dərə-təpə düz getdi, düz on gün, on gecə dayanıb-dincəlmədən yol getdi, axırdı gelib qızların yaşadıqı saraya çatdı. Getirdiyi bəxşşleri də götürüb həyətə girdi. Qızlar Həseni görən kimi onun golmasına çox şad oldular, o ki qaldı kiçik bacıya o tez sarayı yiğib-yığışdırıb, hər tərəfdən onu bəzəməye başladı. Sonra qızlar bəxşşleri götürüb adət üzrə yerə yığıldılar. Həsəndən onun anasının, arvadının kef-əhvalını soruşular. Həsen hamisini olduğu kimi qızlara

daniş dedi ki, onun iki oğlu olub, Həsənin bacısı görəndə ki, onun qardaşı sağ-salamatdır, özünün də kef-əhvali yaxşıdır, buna çox şad oldu, sonra bu şeri dedi:

"Soruşuram sonı əsan küləkden,  
Sənən, tokco sənən qəlbimden keçən".

Həsən bacılarının yanında düz üç ay hörmət-izzət içinde qonaq qaldı. Hər gün ova-şikara gedirdi, bacıları ilə deyib-gülür, şad-xürem günlər keçirirdi. Bunlar burada qalsınlar, sizə kimdən deyim, Həsənin anası ilə arvadından.

Həsən yola düşəndən iki gün sonra Həsənin arvadı anasına dedi: "Aman Allah! Gör mən no günə qalmışam ki, üç ilə bir dəfə hamama getmənişim".

Bu sözləri deyib o elə ağladı ki, Həsənin anasının ona yazığı geldi. O dedi: "Qızım, özün bilirsən ki, bir burada qorıbik, sənən erin isə şəhərdə deyil, o burada olsayıd, düşünüb bir yol tapardı, men isə burada heç kəsi tanımırıam. Mən evde su qızdıraram, son ev hamamında yuyunarsan". Həsənin arvadı ucadan dedi: "Xanım, əgər sən bu sözləri kənizlərindən birinə desəydin, o bir də burada yaşamaq istəməzdə, sizdən təlob edərdi ki, aparıb onu bazarda satasınız. Bu hərəkəti kişilərə bağışlamaq olar, çünki onlar həddindən artıq qısqancırlar, elə birlər ki, qadın kükçəyə çıxan kimi pis bir iş tutacaq, ancaq sən özün bilirsən ki, qadınların hamisi eyni deyil, qadın var ki, onu heç nə ilə yoldan çıxarmaq olmaz, elə qadın da var ki, ona gecə-gündüz nəzarətçi de qoysan bildiyini eloyacək. Buna görə də qadın hamama buraxmamaqla heç kos onu istədiyindən döndərə bilməz".


Sonra o hıçqrıb ağlamağa başladı, vətəndən uzaq düşdüyü üçün özüno lənat yağırdı, bu vaxt qayınanasının ona yazığı geldi, o başa düşdü ki, bu qız dediyindən dönen deyil.

Buna görə də durub hamam üçün lazımlı olan şeyləri yüksəldirdi, gəlinini də götürüb hamama getdi. Onlar paltalarını soyunub hamama girində bütün qadınlar Həsənin arvadına qıbə ilə baxıldı, dediler ki, Allah-toala həlo belə bir gözəl yaratmayıb. Hamamın yanından keçən hər bir qadın ayaq saxlayıb hamama girdi ki, ona tamaşa eləsin. Az vaxtin içində bu qızın gözəlliyi barədə şəhərə xəber yayıldı, bütün qadınlar axışib hamama gəldilər. Elə oldu ki, burada qadın əlindən iyne atsaydın, yəro düşməzdi.

İş elə getirdi ki, həmin gün emirəlmöminin Harun er-Rəşidin kənizlər kenizi ud çalan Töhfe de hamama geldi. O görəndə ki, qadınlar hamamda bir yere yiğilib basabas salıblar, burada nə baş verdiyini soruşdu. Ona həmin qadının gözəlliyyindən danışdır, onu Töhfəye göstərdilər. O yaxın gedib qızın gözəlliyyini görəndə ağlı başından çıxdı. Bele bir gözəl yaranan Allahın kərəməne şükrə elədi. O heç hamamın içine keçib yuyunmadı da, bir torəfdə oturub ta o vaxtacan qız tamaşa elədi ki, o cimil qurtardı, gedib paltarını geyindi, gözəlliyi bire-min artdı. Qız buğxanadan çıxdı, gedib xalçanın üstündə bir xeyli oturdu, qadınlar da ona heyran-heyran tamaşa elədlər. Sonra o, qadınlara öteri nezər salıb, çıxbı öz evine getdi.

Xəlifənin kənizi ud çalan Töhfe də qızın dalınca çıxdı. Həsənin arvadı ile anası evlərinə çatanacaq addımbaaddum onları izledi. Sonra birbaşa xəlifənin sarayına geldi. O, Sitt-Zibeydanın' yanına getdi, qabağında yeri öpənde xanım ondan soruşdu: "Ey Töhfe, sen niye hamamda lengidin?" Onun cavabında qız dedi: "Ay xanım, mən bu gün hamamda bir möcüzə görmüşüm, elə bir möcüzə ki, bu vaxtacan ne kisilərin, nadə qadınların arasında onun tayi-bərabəri olmayıb. Onun gözəlliyi menim ağlımın başından elə çıxardı ki, başımı yumlağı da yaddan çıxardı". Sitt-Zibeyda soruşdu: "Ey Töhfe, o möcüzə nə olan şeydi?". Kəniz cavabında dedi: "Ey xanım, mən hamamda bir qadın gördüm, onun yanında ay parçası kimi iki oğlan uşağı var idi, onun kimi gözlə-göyçəyi hele heç kəs, heç yerde görmeyib. Sənən mərhemətinə and içirom ki, onun baresində emirəlmömininə xəber versən, o həmin saat onun erini öldürdüürər, onun arvadına sahib olar, çünki hele yer üzündə onun tayi-bərabəri yaranmayıb. Men sorusunda ki, onun eri kimdir, cavabında dedilər ki, onu eri bestəli tacir Həsəndir. Mən onu hamamdan evlərinə müsəyət elədim, gördüm ki, onlar yaşıyan ev vəzirin evidir, həmin evin iki darvazası var, onlardan biri dənizə, o biri isə quruya açılır. Mən qorxdum ki, əgər onun baresində emirəlmöminin eşitse, o saat qanunu pozar, onun erini öldürdüürər, neyin bahasına olursa olsun onun arvadına sahib olar..."

Şəhrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcı qoysdu.



795-ci gecə

Ela ki yeddi yüz doxsan beşinci gecə oldu, Şahrazad nağılin dalını danışmağa başlayıf dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, padşahın konizi bəsrlə Həsənin arvadının gözəlliyini Sitt-Zibeydəyə təsvir elayıb dedi: "Ey xanım, qorxuram ki, əmirəlmöminin onun barəsində eşidən kimi onu orını öldürsün, özü də onunla evlənsin". Sitt-Zibeydə uəadan dedi: "Vay halına ay Töhfə, sən nə danışırsan, bu qızın gözəlliyi, yəni o qədərdik ki, ondan ötəri əmirəlmöminin müqəddəs qanunları pozsun, özü də eys-işratə qapılsın! Allaha olsun, mən mütləq gedib o qadını görəcəyəm, ağar o son deyən kimi olmasa, ona bil və agah ol ki, sonin boynunu vurduracağam. Ay exlaqsız, əmirəlmöminin sarayında bir ildəki günlərin sayı qoder, üç yüz altmış kəniz var, sənəcə onların heç biri o qızə tay ola bilməz?" Töhfə cavabında dedi: "Ay xanım, Allahə and olsun, nəinki onların arasında, hətta Bağ-dadda da ona tay yoxdur. Mən deyərdim ki, onun kimi gözlər bər qadın, nə orob olan, nə da arab olmayan adamların da arasında yoxdur. Onun kimi ikinci bir gözəli hətta Allah-toala (O, qüdrətli və şərəflidir!) yaratmayıb!"

Bəlo olanda Sitt-Zibeydə Mosruru yanına çağırıldı. O gəldi, eylib xanımın qabağında yeri öpdü. Sitt-Zibeydə ona dedi: "Ey Mosrur, bu saat get vozirin evinə, o evin iki qapısı var, biri dəmizə baxır, biri quruya, orada yaşayan qadını, onun usaqlarını, bir də qarını bura gotir". Mosrur cavabında dedi: "Bəs üstə, göz üstü!"

Sonra o az getdi, çox getdi, axırdı golib xanım deyən evə çatdı. Yaxın golib qapını bərk-bərk döyüd, səsə Həsənin anası çıxıb soruşdu: "Kimdir?" Mosrur cavabında dedi: "Məsrur, əmirəlmöminin horomagası". Qarı qapını açdı, Mosrur həyata girib ona salam verdi. Qarı salamı alıb suruşdu ki, onu ne lazımdır. Mosrur cavabında dedi: "Peyğəmborın (Allahdan ona salavat və salam olsun!) emisi Əlabbasın altıncı oğlu əmirəlmöminin Harun ar-Roşidin arvadı əl-Qasimin qızı Sitt-Zibeydə səni yanına çağırır. O xahiş edir ki, özünlərə gəlinini, bir də novələrini götişən, xanıma onların gözəlliyi barədə danışıblar, o da onları öz gözloru ilə görmək istəyir". Həsənin anası dedi: "Ey Mosrur, biz burada qoribik, mənim oğlum da burada yoxdur. O gedəndə bize

tapşırıb ki, evden bayır çıxmayaq. Əger o golib gərso ki, bizim başımıza bir iş gelib, özünü öldürər. Ey Mosrur, səxavətini bidden esirgəmə, bizi istemədiyimiz işə vadar eləmə". Mosrur dedi: "Ey xanım, əger men bilsəm ki, bu işdən səzə bir xəter yetəcək, men sizi buna vadar eləməzdəm. İnad eləmə, peşmanlıqlı çəkərsən. Sitt-Zibeydə ancaq o qadını görmək isteyir. Allahın köməyi ilə men sizi necə aparıramsa, eləce də qaytaracağam".

Həsənin anası Mosrurun sözündən çıxa bilmədi, əlcəsiz qalib gəlini, bir de uşaqları geyindirdib-kecindirdi, onlar saraya yola düşdülər. Mosrur qabaqda, onlar da arxada düz Sitt-Zibeydənin yanına getdilər. Onlar ayılıb Sitt-Zibeydənin qabağında yeri öpdür, ona xeyir-dua verdilər. Bu vaxt gənc qadının üzü örtülü idi. Sitt-Zibeydə ondan soruşdu: "Sən üzünütün aqçayacaqsanmı ki, mən onu görüm?" Gənc qadın ayılıb onun qabağında yeri öpdü, aydan da gözəl olan üzünü açdı. Sitt-Zibeydə gənc qadının üzünü görəndo ağı başından çıxdı, onun gözəlliyyinə heyran oldu, onu döño-döne başdan ayağadək süzdü, gözünü bir an da ondan çəke bilmədi, elə bil, saray onun üzünün nurnandan işqalandı. Zibeydə onun gözəlliyyinə özündə özünü itirdi, bu qadına baxanların, elə bil, hamisının dili-ağzı qurumuşdu, heç kos bir kəlmə dinib-danışa bilmirdi.

Sitt-Zibeydə qızın qolundan tutub ayağa qaldırdı, onu bağırma basdı, sonra onu öz yanında oturdu, buyurdu ki, sarayı bezəsinər. Sonra əmr elədi ki, gənc qadın üçün on gözel paltar, on qiymətli daş-qəşlər-dan düzəldilmiş boyunbağı getirsinər. Elə ki onun emrinə əməl olundu, xanım dedi: "Ey gözəllər gözəli, mən mənim çox xoşuma goldun, ürəyimi sevinçle doldurdun. De görək sənin olindən nə gelir". Gənc qadın cavabında dedi: "Ey xanım, mənim bir lələkli paltarım var, onu geyin-seydim, onda sizə məhəretimi göstərə bilərdim". Sitt-Zibeydə soruşdu: "O paltar haradadır?" Qadın cavabında dedi: "O mənim ərimin anasındadır, ona də ki, paltarı mənə versin". Belə olanda Sitt-Zibeydə dedi: "Ana can, səni and verirəm mənim canıma, get o paltarı gatir, görək bu no edəcək, sonra yenə də geri apararsan". Qarı cavabında dedi: "Ey xanım, bu yalan danışır, sən heç bu vaxtacan görmüsənmi ki, qadının lələkədən paltarı olsun, o ancaq quşlarda olur". Qadın Sitt-Zibeydəyə dedi: "Ey xanım, canıma and içirəm ki, mənim lələkli paltarm ondadır, öyü də sandığın içində qoyub bizim anbarda yərə basdırıblar".

Belə olanda Sitt-Zibeydə boyunbığını xəzincən bahasında olan boyunbağını çıxırbı dedi: "Ana can, al, qoy bu boyunbağı sənin olsun". O bu boyunbağı qarıya verib dedi: "Səni and verirəm

mənim canıma, get o paltarı götür, biz baxaq, sonra yeno de götürüb apararsın". Həsənin anası and içib dedi ki, o paltarı heç görmeyib, onun yerini de bilmir. Belə olanla Sitt-Zibeyda qarının üstüne qışqırıldı, onun olindən açarı aldı. Məsruru yanına çağırıb dedi: "Götür bu açarı, get onun evinə, gir anbara, oradə bir sandıq görəcəksən, onu oradan çıxarıb sındır. Orada lələkli bir paltar gördökəksen, ona götürüb manə gatır..." Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki yeddi yüz doxsan altinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət előyirlər ki, Sitt-Zibeyda Həsənin anasından açarı alıb Məsrura verdi və dedi: "Al bu açarı, get anbarı aç, ordakı sandığı sındır, lələkli paltarı çıxardıb manə gatır". Məsrur cavabında dedi: "Baş üstə, göz üstə! O, açarı götürüb Həsəngöl yollandı. Qarı da ağlaya-ağlaya onun dalınıncı çıxdı, o, golını ilə hamama getdiyinə peşman olmuşdu, gelin işs hamama getməyi qəsdən istəyirmiş. Qarı Məsrurla gedib anbarın qapısının açıldı, Məsrur sandıqdan lələkli paltarı çıxardıb dəsmalı bükdü, getirib Sitt-Zibeydəyə verdi. O, paltarı alıb otorəf-butərəfinə baxdı, onu tikən ustanın məharotinə heyran qaldı.

Sonra o həmin paltarı Həsənin arvadına verib ondan sorusdu: "Şən in lələkli paltalar budurmu?" Həsənin arvadı dedi: "Böli, xanım". Paltarı aldı, baxıb gördü ki, ona heç nə olmayıb, üstündən heç bir ləlek de düşməyib, buna çox şad oldu. O sevinə-sevinə durub usaqlarını götürdü, Sitt-Zibeydoni burada qoyub o biri tərəfə çəkildi, əynindəki paltarı soyunub lələkli paltarı geyindi, usaqlarını qucağına aldı, Allahın köməyi ilə iri bir qışa çevrildi. Sitt-Zibeydə, bir də burada olanların hamisi Həsənin arvadının omolina məttəl qaldılar. Sonra gənc qadın əndamını məharotla oynada-roqs eleməyə başladı, bu vaxt ona tamaşa edənlərin heyrətdən ağızları açıq qalmışdı. Bunu gören gənc qadın onlara dedi: "Hə, xanımlar, necodır?" Hami dedi: "Ey gözəllər gözəli, sonin hər hərəkətin oladan da oladır!" Belə olanda gənc qadın dedi: "İndi siz daha gözol bir şeyin şahidi olacaqsınız!"

Qadın bunu deyib qanadlarını şappıldatdı, usaqlarını götürdü, uşub sarayıñ damına qondu. Bu vaxt hamı ona heyran-heyran baxıb deyirdi: "Allaha and olsun, biz belə bir möcüzəni heç vaxt, heç yerde görməmişik!"

Şahzadə uşub öz yerlərinə getmek istəyəndə birdən Hesən yadına düşdü, qışqırıb dedi: "Ey xanımlar, ağalar, sözüme qalaq asın!" Sonra o bu şerî dedi:

"Türk edib sen bizim məkanı, getdin,  
Getdin özüzlerin yanına mehman.

Elo zənn etmə ki, sizinlə birgə  
Ömrüm xoş keçirdi, günüm şadiman.

Əsirin olası, düşdüm didərgin,  
Mənə məhabətin kesildi zindan.

Gizlətdin sehrlı paltarını sen,  
Lənət yağıdırram sənə o andan.

Anana verdin ki, sen o paltarı,  
Onu həmişəlik gizlətsin anan.

Men qulaq asırdım siz danışanda,  
Seadət umurdum men səndən, inan.

Men bir gün ananla hamama getdim,  
Eledim hamamı hüsnüme heyran.

Baxıb camalıma qaldı möttəl  
Xəlifa arvadı Zübeydə-sultan.

Sitt-Zübeydəyə dedim: Son mənim  
Paltarımı görsən, heyran qalırsan!

Dağdırıdız insanın dördü-qəmini  
Lələkden toxunmuş o paltar, haman.

Hardadır? – deyərək xanım soruşdu,  
Men verdim evimin yerini nişan.

Tez gedib gotirdi paltarı Mösür,  
Gözünüz qamaşdı parıltısından.

Götürüb olımo gözden keçirdim,  
Gördüm, yerindər ondakı sahman.

Geyinco açıldı qoşa qanadım,  
Uçuram, yanında bu iki oğlan.

Ərim gölsə, ona de, ay qaynana,  
Sevisro, dalımcı gölsin, durmadan”.

O, seri deyib qurtaranda Sitt-Zibeydə ona dedi: “Ey gözəllər gözəli, bəs son aşağı enməyəcəksənmi ki, biz bir daha sənin gözəlliyyindən zövq alaqlı? Səni xoş elçəyənən esq olsun!” Həsonin arvadı ucadan dedi: “Daha siz görənlər keçmiş ol!”. Sonra o, üzünü dərdi başından aşan Həsonin anasına tutub dedi: “Allaha and olsun, ey xanım, ey Ümm əl-Hosən, mon həmişə sizin həsrətinizi çəkəcəyəm. Həsen golib bizi burada görməyəndə, həsrətin möhneni ona güc göləndə və bizi görmək istəyəndə, ona deyin ki, qoy Vak adalarına gölsin!”

Sonra o, uşaqlarını da götürüb havaya qalxdı, uçub öz yerlərinə getdi. Həsonin anası bunu görəndə başına-gözüna döyə-döyə o qədər ağladı ki, qoşş elçiyib yera sorıldı. O özüne göləndə Sitt-Zibeydə ona dedi: “Ey xanım, mon bilmədim ki, bimiz başımıza bu iş goləcək. Əger onun barəsindən son mono qabaqcədan danışsaydım, mon də səni buna məcbur eləməzdəm. Mon onun uçaşın cin nəslindən olduğunu indi bildim. Buna əvvəldən bilsəydim, heç qoyardımlı ki, o, əynina həmin paltarı geysin, uşaqları da götürüb getsin. Gəl bu işdə sen məni günahlandırmır!” Qarı dedi (o başqa bir söz tapa bilmədi): “Səndə günah yoxdur!” Bunu deyib o, sarayı tork etdi, öz evlərinə getdi.

O, evdə başına-gözünə döyüb, yənə də o qədər ağladı ki, axırdı həsunu itirdi, özüne galəndə novaları, galını yadına düşdü, onların həsrətini çökəməyə başladı, ürəyi darixdi, oğlunu görmək istədi, durub bu seri dedi:

“Dayanmaq bilməyir axan göz yaşım,  
Siz doğma yuvadan gedəndən bori.

Göz yaşım iz salıb yanaqlarımda,  
Ah-nələm bürüyüb tamam hor yeri.

Vəsile dənəcəmki görən bu hicran?  
Fırqət aşkar edir gizli sirləri.

Qayıdır gələseydi geriyo onlar.  
Xoşbəxt günlərim də dənəndi geri”.

Sonra o, evin içinde üç qəbir qazdı, üstündə oturub gecə-gündüzənən göz yaşı axıtmaya başladı, oğlunun golib çıxmadığını görünce onun dərdi daha da çoxaldı, sonra bu seri dedi:

“Sakit duranda da, yol gedəndə de  
Mon soni görürəm gözü qapalı.


Sənin eşqin axır damarlarında,  
Budaqlarda axan şiro misah.

Sənin mahəbbətin, sənin həsrətin  
Alibdər başımdan eqli-kamah.

Sənsiz bir haldadayam, lağbazlar belə  
Bağışlayır məni, görüb bu halı.

Dərd məni öldürür Allahdan çəkin,  
Rehm et, məhv eləmə bu xostəhalı”.

Şəhrizad bu yerde sohərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Ele ki yeddi yüz doxsan yedinci gecə oldu, Şəhrizad nağılin dalını danışmaga başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət elçiyirlər ki, Həsonin anası oğlunun, onun arvadının, bir də uşaqlarının həsrətindən gecə-gündüz ağlayır, qan-yaş tökürdü. Bu burda qalsın, indi siza kim-dən deyim, Həsəndən.

Həsen qızların yanına göləndə qızlar ona yalvarıb xahiş etdilər ki, Həsen onların yanında üç ay qalsın. Həsen də onların sözündən çıxmadi. Vaxt golib başa çatanda qızlar yol tədarükü gördülər. Həsen

üçün beş tay qızıl, baş tay gümüş pul qoydular, bir tay da yol azuqası hazırlayıb davolorə yüklədilər, özləri de Həsəni ötürmək üçün yola çıxıdlar. Bir xeyli gedondon sonra Həsən onlara and verib dedi ki, geri qayıtsınlar. Belə olanda onlar bir-birini bağırna basıb vidalaşmağa başladılar. Həsənin bacısı onu bağırna basıb o qədər ağladı ki, qəşşəcəyib yero yixildi, sonra o bu iki şəri oxudu:

"Elə ki hicranın atəsi söndü,  
Toxtaram, soninə görüşən kimi.

Ayrılıq günüdür mənim qorxduğum,  
Qolbi üzən seydir ayrılıq domı".

Sonra ikinci qız onu bağırna basdı və bu şəri dedi:

"Candan ayrılmadır səndən ayrılmadıq,  
Dostları itirrom – itirrom səni.

Gedişin qolbımı yandırıb-yaxar,  
Sanın vüsalındır behişt məskəni!"

Sonra üçüncü qız onu qucaqlayıb öpdü və bu şəri dedi:

"Əlvida" deməlik ayrırlanda biz,  
Başqa sobob yoxdur buna dünyada.

Sən manım ruhumsan, şəksiz-şübəhəsiz,  
Necə demək olar ruha: əlvida?"

Sonra dördüncü qız onu bağırna basıb bu şəri dedi:

"Ayrılıq sözündən dolur gözlərim;  
Eşidim bu sözü onun özündən.

Taxtım qulağıma onu incitək,  
Onu göz yaşışık içdim gözümüzden".

Sonra beşinci qız onu qucaqlayıb bu şəri oxudu:

"Dindirmə, – soninə qoy vidalaşım,  
Onsuz da üzülüb gedibdir bu can."

Dözdüm qalmayıb dözdüm hicrana,  
Göz yaşım qalmayıb sepiş dalınca".

Sonra altinci qız onu bağırna basıb bu beytleri dedi:

"Onların karvanı yola düşənde,  
Men sevda xəstəsi, candan bezardım;

Deyirdim: olsayı elimdə hökmüm,  
Bütün gəmiliyi saxlatdırardım".

Sonra yeddinci qız Həsəni qucaqlayıb bu qoşa beytini oxudu:

"Gördün ayrıldı, – özünü toxat,  
Qoy hicran qorxulu gölməsin sənə.

Bağla ümidiyi yaxın vüsala,  
Getdi kələməni çevir tərsinə".

Onlar bir-birlərinə bu şeirləri da dedilər:

"Qomlondirdi moni sonin hicranın,  
Dilim de gelmedi olvida deyo.

Qorxdum mən soninə vidalaşmağa,  
Qorxdum ki, üreyim tab gətirməye".

Həsen qızlarla vidalaşanda o qədər ağladı ki, tamam elden düşdü, sonra bu şəri oxudu:

"Hicran gününə axdı gözümün yaşı,  
Gerdenbənd yaratdı həmin o yaşlar.

Sərban, dostları da apardı getdi,  
Məndə nə tab qaldı, nə de iqtidar.

Getdilər, yanıldım mən öz yolumu,  
Mənimlə baş-başa qaldı qəm-qubar.

Getdilər, başlandı narahatlığım,  
Qəlibim yalnız onlar qayıtsa, toxtar.

Sevgi dastanına qulaq as, ey dost,  
Gör monim nə acob hekayim var.

Ruhum, dostların ki, tork etdi soni,  
Dünyada nə ömür, nə lozzat axtar!"

O, qızlardan ayrılan sonra as getdi, üz getdi, dörd-tapə düz getdi, axırdı golib Dar os-Salama – Bağdad şəhərinə – mütəqqəd Abbasilər xilafətiyinə çatdı. Burada nələr baş verdiyindən hələ onun xəbəri yox idi. O, evo girib anasını salamlamaq istədi, burada nə görə yaxşıdır, gördü ki, anası dörd-qomdon bir günü düşüb ki, onu heç tanımaq olmur, gecə-gündüz ağlayıb özünə divan eləməkdən arvad bir dəri bir sümüyo dönüb. O, taqotsuzlıdan oğlunun salamını da ala bilmədi. Həsən gedib dovorların yükünüň boşaltdı, evo golib anasından arvadını, uşaqlarını soruşdu, bu vaxt anası elə hicqrıb ağladı ki, qoşş eleyib yera yixildi. Həsən anasını belə görüb, evdə arvadını, uşaqlarını axtarmağa başladı, ancaq onların heç izi-tozu da qalmamışdı.

Sonra o, anbara endi, gördü ki, sandığın ağızı açıqdır, lələkli paltar da orada yoxdur. Bu vaxt o bəsha düşdü ki, arvadı nə yollasa, lələkli paltarı olo keçirib uşaqlarla borabor üçub gedibdir. Vəziyyəti belə goran Həsən qayıdır anasının yanına gəldi, gördü ki, o ayılıb özünə golib, ondan soruşdu ki, bas onun arvad-uşağı hənt, anası cavabında ağlayıb ucadan dedi: "Can balı, qoy Allah sənə sobir versin! Budur onların üç qobır!" Anasının sözlerini eşidən Həsən bərkənd qışqırkı, qoşş elo-yerə sorıldı, günortaya qodur özünə golmadı. Həsənin anasının dərdinin üstüne toza dərd gəldi, o, Həsənin aylıcağına ümidiyi itirdi. Həsən özünə golonda başına-gözünə döyüb yenidən ağlamağa başladı, o özünə el qatıb üst-başını cirdi, dəli kimi evdə hərənləbi bu şeri dedi:

"Pünhan saxlayıram mon öz eşqimi,  
Söndürü bilmirəm odunu yalnız.

"Çoxu eşq oduna su qatıb içir,  
Monso nuş edirəm susuz-filansız".

Bir də bu qoşa beytü oxudu:

Ayrılanlar olub mondən qabaq da,  
Ondan dad ediblər hor bir məkənda.

Amma ki, mon çöken bu müsbəti  
Bir kimsə çökmöyib bu gen cahanda".

Sonra o, xəncəri qınından çıxardı, anasının yanına gelib dedi: "Əgər sən mənə düzün deməsən, mən bu saat sənin de başını kəsəcəyəm, özümü do oldürəcəyem!" Bele olanda anası ucadan dedi: "Mənim balam, ele iş görme! Mən həqiqi sənə söylərəm. Xəncəri qoy qınına, gel otur yanımıda, mən do olub-keçenləri sənə danışım".

Ela ki Həsən xəncəri qınına qoyub anasının yanında eyleşdi, anası Həsən gedəndən sonra burda baş verən əhvalatı başdan axıracan, yerliyəndə danışb dedi: "Oğlum, o, hamama getmək isteyəndə, mən də buna razi olmayıada, o, göz töküb ağlamasıydı, sən sefərdən qayıdır gələndə, o da burada sənə danışında acığının tutacağından qorxmasayıdım, eləcə da Sitt-Zibeydə açaçı mendən zorla almasayı, mən ölsəm də paltarın yerini ona deməzdəm. Mənim balam, megər sən bilmirsən ki, bu dünyada xəlifənin oлindən uzun el yoxdur?! Elə ki arvadının paltarını gotirdilər, arvadın tez-tələsik onu alıb, o üzünə, bu üzünə baxdı ki, görənən ona bir şey olmayıb, görəndə ki, hor şey yerli-yerindədir, buna çox şad oldu, tez uşaqlarını götürüb belina bağlıdı, üstündən lələkli paltarını geyindi, bundan sonra Sitt-Zibeydə öz üstündə qıymətləi daş-qas na varda, hamisini çıxardıb, unun gözəlliyinə hörmət olameti olaraq, ona verdi. Sənin arvadı lələkli paltarını geyen kimi çırındı bi gözlən-göyçək bir qışça çevrildi, sonra naz-qəmze ilə göz-məye başladı, ona tamaşa edənərlərin ağıl başından çıxdı, heç kəs heç yerda belə şey görmədiyi söylədi, sonra o üçub sarayın damına qondu, oradan mənə dedi: "Oğlun qayıdır gələndə ona deyərsən ki, agar hicran gecələri ona uzun görünse, o öz vüsalına yetmək istəse, bir də məhabbat ona dov golsa, onda Vak adalarına gəlsin". Sən burada olma-yanda bu hadisə baş vermişdi, onun da hamisini mən sənə danışdım..."

Şəhrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcı qoysdu.



Ela ki yeddi yüz doxsan sekkinzinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, Həsən arvadının elədiyi herəketləri anasından eşidən özünü saxlaya bilmədi, bərkənd qışqırıb hönkür-hönkür ağladı, sonra yixılıb özündən getdi. Günortaya kimi özünə galmodi, özünə gələndə,

başına-gözünə döyə-döye, özüne əl qatı ağlamağa başladı. Anası da gecə yarıyacan onun yanında qaldı. Həsənin huşu başına geləndə bu şeridə:

"Dayan, bir seyr elə tərk etdiyini,  
Bəlkə rəhmin gələ bir qəder ona.

Elo üzübür ki, onu məhəbbət,  
Inanmazsan onun o olduğunu.

Bəli, inanmazsan diriliyinə,  
Fəryadı çatmasa hey qulağına.

Ayrılıq dərdini asan bilmə sen,  
Ondan ölüm xoşdur, bil ki, vurğuna".

Sonra o, beş gün-beş gecə ağladı, özüne divan elədi, nə bir tike çörək yedi, nə da bir qurtum su içdi. Anası da and-aman elədi, oğluna yalvardı ki, bu qədər ağlayıb-sızlamasın, bir tike çörək yesin. Həsən isə onun sözünü məhəl qoymadan elə hey ağlayırdı. Anası ona nə qədər təsəlli verdisi, Həsənə kar eləmirdi. Sonra o dərdli-dərdli bu şeridə:

"Aşıqa beləmi qiymət verərlə?  
Belə sortmə olur qaragöz qozal?

Mey kimi most edir onun dəhani,  
Qönçə dodaqlardan bal süzülür, bal.

Göstər məhəbbötin şəhidilərini,  
Hərəkat eləyim mən də o minval.

Ütanıb başını aşağı salma,  
Olub eşq osürü çox ehli-kamal".

Axırda Həsən tamam əldən düşdü, üzü üstə yerə yixilib yatdı. Yuxuda gördü ki, arvadı onun həsrətindən ağlayır, dərd-qəm çekir. Həsən qışkırb yuxudan ayıldı, sonra bu beytidə dedi:

"Xayalın qarşısından çökilmir bir an,  
Bağrının başdır onun moskoni.

Ölərdim veslində umud olmasam,  
Yatmaddım, yuxuda görməsem seni".

Şəhər o daha çox ağladı. Onun gözünün yaşı qurumur, ürəyi toxturna, geceler gözünə yuxu gəlmir, gündüzler boğazından bir tike çörək keçmirdi. Bu minvalla o, düz bir ay özüne zülm elədi. Bir aydan sonra onun ağlına belə bir fikir gəldi, getsin bacıları ilə bu barede bir səhəbəcəsən, belə onlar arvadını tapmaq üçün ona bir yol göstərdiiler.

Sonra o, deyələri çağırıdı, əlli deyəvə nadir İraq malları yükledi, evin qiyametli şeylərinə emanət qoydu, qalan şeylərdən, bir də evden muğayat olmayı asanına təpsirib yola düşdü.

Həsən az getdi, üz getdi, dərə-tepe düz getdi, axırda gəlib bacılarının yaşadığı saraya çatdı. Həsən saraya daxil oldu, gətirdiyi hədiyyələri açıb bacılarına verdi, onlar Həsənin yeniden qayıdb gəlməsinə şad oldular, ondan soruşular: "Qardaş can, son gedəni cəmi iki aydır, necə oldu ki, belə tez qayıdb geldin?" Həsən ağlayıb bu şeridə:

"Dərdliyidir yanımı itirən könlük,  
Artıq sevindirmir onu bu hayat.

Bir derde düşmüsəm, dərmanı yoxdur,  
Etse, həkim edər xəstəyə imdad.

Mən seni soruşdum esen külekden,  
Ey mənə bir zaman verən qol-qanad!

Sənin gözəlliyyin, sənin hesretin,  
Artınbəzən gözümüzün yaşını qat-qat!

Yarın mekanından esen yaz mehi  
Belkə bir an edə qəlbimizi şad!".

Sonra Həsən hıçqrıb elə ağladı ki, onun bu halına qızılarnın da ürəyi dözmədi, onlar da Həsənə qoşulub ağlamağa başladılar. Həsən de özüne geləndə bu şeridə:

"Deyirəm, belkə yar qayıdb gele,  
Fəleyin işindən kim baş aşar, kim?

Kama çatdıracaq belkə bext möni,  
Başqa rəng alacaq qara günlerim".

Şerî deyondan sonra o elə börkdən ağladı ki, qəşş eləyib yerə yixildi, özüna goləndə bu şerî dedi:

"Vallah, qəmim çıxdı, amma sorsalar,  
Deyərəm: razıyam məhəbbətimdən.

Göl, bu ayrılığa, hicrana son ver,  
Türk etmə biryollarıq günahsızam mon".

Şerî deyib yenə də elə ağladı ki, axırdı qəşş eləyib yerə yixildi, ağıl başına goləndə bu şerî dedi:

"Son getdin, yuxum da orşa çökildi,  
Aşan göz yaşlarım dönübür selo.

Məhəbbət ucundan aşan yaşların  
Döñür har damcısı mərcana, lolo.

Qəm-kədər atışı kürəklərimdə  
Sayirdir atını belədən-belo.

Səni yad edəndə, döñür şimşəyə  
Gözümüzdən süzülən yas gila-gilo".

Şerî deyib qurtarandan sonra elə ağladı ki, ağıl başından çıxdı. Huşu özüne qayıdanda bu şerî oxudu:

"Son də mənim kimi sadıqsən eşqə,  
Bizi bağlamışdır bir ülvü sevda.

Məndən nə istəyir, bilmirəm, bu eşq,  
Bu acı sevdəni yox etsin xuda.

Uzaqda olsan da, o qəşqən üzün  
Gözümüzün öündən getmir bir an da.

Soninlə möşğuldur fikrim-xayalim,  
Coşuram, göyərçin şivan salanda.

Ey öz dildarını haraylayan quş,  
Artırrı qüssəmi bu sos, bu səda.


Ağlıdısan moni xatirələrə,  
Xatire sahibi yox bu məkanda.

İntizar içinde keçir anlarımlar,  
Döñür gecelerim aha, fəryada".

Həsənin bacısı onun bu halına dözmədi, o da özüne el qatıb ağla-mağça başladı. Həsənin belə hala düşdürünen görən qızlar da onun başına yığışb ağladırlar. Məhəbbətin ona dəv geldiyini Həsen öz bacılarından gizlədə bilmədi. Qızlar orda onun başına ne goldiyini soruşturular. Həsen bacılarının yanında olan vaxt arvadının elədiyi işləri, onun uşub getdi-yini, usaqları götürüb apardığını olduğu kimi, yerli-yerində qızlara danişdı. Onlar da bundan çox məyus oldular, sonra soruşturular ki, bəs o uşub gedəndə ne deyib, Həsen cavabında dedi: "Əziz bacılar, o menim anama deyib: "Oğlun qayıdıb goləndə ona deyərsən ki, eğer hicran gecələri ona uzun görünse, o, vüsala yetmek istəsə, bir də məhəbbət ona dəv golsa, onda qoy Vak adalarına gölsin".

Həsənin sözlerini eşidən qızlar bir-birinə göləyib himləşməyə başladılar. Sonra onlar fikrə getdilər, bir xeyli başlarını aşağı saidilar, bir-birinin üzünə baxıb ucadan dedilər: "Allahdan savayı heç kəsde qüvvət və qüdrət yoxdur!" Sonra Həsənə dedilər: "Əlini göyə uzat, eğer alın ona çatsa, demək arvadına da alın yetər..."

Şəhərizad bu yerde sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz doxsan doqquzuncu gecə oldu, Şəhərizad nağılin dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyir-ler ki, qızlar Həsənə dedilər: "Əlini göyə uzat, eğer elin ona çatsa, demək arvad-usağına da çatar". Bu sözü eşidənə Həsənin gözündə sellər-sular axdı, o bu şerî dedi:

"Qaçırdır yuxumu gözümüzden monim,  
Bu alyanaqlılar, bu türfə canlar.

Ey ağbedənlilər! Sərtliyinizdən  
Ruhlar tuta bilmir bədəndə qərar.

Ahuza bənzəyən bu hüriləri  
Görsə, eşqə düşər, yoxın ki, dindar,

Çoməndə meh kimi gözəndə gördüm,  
Təlatümə golib, etdim ahu-zar.

Meni osir etdi onlardan biri,  
Qolbımı, ruhumu etdi tarimar.

O normo-nazikdir; üzündə səhər,  
Zülfündə qararıq gecələr yatar.

Deyirəm: görəson, neçə igidi  
Men kökə sahblər bu mahtabalar?"

O, şerî deyib elə ağladı ki, qızların da ağlamağı tutdu, onların Hesənə yaxızi goldı, onu dilə tutmağa başladılar, sonra ona dil-ağzı edib dedilər ki, dərxiş, vüsalına yetəcəksən. Bacısı ona yaxın gelib dedi: "Qardaşım, gözünün yaşımlı sil, üreyin buz kimi olsun! Bir az səbir elə, qorxma muradına çatacaqsın. Bil vo agah ol ki, səbir və təmkinlə adam nöyi desən olde edər. Şair demişkən:

"Taleyni atını sürmə dördnala,  
Gecələr yataqa sakitliklə gir.

Son bir yol göz yumub-açınca, Allah  
Sonin taleyini qeyriloşdırır".

Sonra o, qardaşına dedi: "Özünü əle al, bil vo agah ol ki, Allah-teala kimə no qədər ömür veribso, o qədər də yaşayacaq, ancaq bir şeyi unutma ki, artıq dərd-qəm adımı öldürməsə də, onu ruhdan salıb xəstəhal edər. Son burada qal, dincini al, mon da o vaxtacan düşünüb bir əncəm çəkərom, Allahın köməyilə son da arvad-uşağına qovuşarsan". Belə olanda Həsən yenə də hönkür-hönkür ağlayıb bu şerî dedi:

"Bədən xəstolonso, dormani vardır,  
Ürok xəstolonso, yoxdur dormani.

Birçox olacı var sevişənlərin;  
Vüsala çatdırmaq iki cavabı".

Sonra o, bacisinin yanında oturub onunla söhbət ələmeye başladı. Bacısı bir xeyli oradan-buradan danışb Həsənin ürəyini sakit etdi, sonra onun arvadının çıxıp getməyinin səbəbini sorusdu, o da bu səbəbi bacisına dedi. İşdən tamam hali olan bacısı Həsəne dedi: "Qardaşım, Allaha andolsun, sənə demək isteyirdim ki, o ləlekli paltarı yandır, heç bilmirəm necə oldu, şeytan manı aldatdı, bunu sənə demək yadmışdan çıxdı". Sonra o, Həsənə bir xeyli söhbət əleyib onun dərdini dağıtmağa çalışdı, Həsənin ürəyini qorxu basdı, o da bu şerî dedi:

"Menim sevgilimdir ruhuma hakim;  
Hər şey Allahändir, yalnız Allahdan.

Onda ərəblərin gözəlliyi var,  
Ahutok qəlbimdə əleyir cövlən.

Alış taqötüni məhəbbət menim,  
Xeyrə çatdırımayır göz yaşı, əfqan.

On dörd yaşındadır: ondördəcəlik  
Bir aya bənzeyir o türfə canan".


Bacısı görənde ki, Həsən öz arvad-uşağıni neçə sonsuz bir məhəbətli sevir, onların hesretindən şam kimi neçə yanıb-yaxılır, o, durub bacılarının yanına getdi, ağlaya-ağlaya onların ayağına yixilib yalvardı ki, qardaşına kömək əlosinler, o da Vak adalarına gedib öz arvad-uşağı ilə qovuşa bilsin. O, bacılarının qabağından təxərək etdi ki, axırdı bacıları da özürləri saxlaya bilməyib ağladılar, sona ona dedilər: "Yaxşı, sakit ol! Biz çalışarıq, Allahın köməyilə o öz ailəsinə qovuşsun".

Beleliklə, Həsən düz bir il qızların yanında qaldı. Bu müddət ərzində bir gün də olsun onun gözünün yaşı qurumadı. Bu qızların atasının bir qardaşı vardı, onun adı Əbdülqəddüs idi. O, böyük qızın xətrini həddindən çox isteyirdi, buna görə də o, ilde bir dəfə bura gelib böyük qızın ürəyi ni istəsə onu yerinə yetirirdi. Bu dəfə əmləri geləndə qızlar Həsənin elhavalatını, məcusun onun başına ne oyuları olduğunu, Həsənin onu neccə oldırdıyünü söylədilər. Əmləri buna çox şad oldu, sonra böyük qız bir kişi tütün verib dedi: "Qardaşqızı ne vaxt sənə bir belə üz versə, bir ehtiyacın olsa, mənim sizə köməyim lazımlı gəlsə, onda bu tütünü oda atıb məni çağırarsan: mən o saat sənin yanına gələrəm, senin bütün arzularını yerinə yetirərəm".

Bu səhbot ilin övvəlində olmuşdu. Böyük qız bacılarından birinə dedi: "İl ötüb keçdi, ancaq əmimiz golib çıxmadi. Get çaxmaq daşını, bir də tütün kisəsini manə götür". Qız sevincək gedib tütün kisəsini götürdü, onun ağzını açıb bir az tütün çıxardı, bacısına verdi, bacısı da homin tütünü oda atıb əmisiçi çağırıldı, holo tütün yanıb sönməmişdi ki, bir də gördürən sahərə toz ərşə qalxdı. Çox keçmedi ki, əmleri böyük bir filin üstündə peyda oldu.

Böyük qız qoca əmisinin göldiyini görəndo bacılarına işarə etdi ki, əmları golir. Həc bir doqquq keçmedi ki, o həyata daxil oldu, fildən düşüb qızların yanına gəldi. Qızlar bir-bir onun boyununu qucaqladılar, olundan öpdiłor, sonra bir yerdə oturub səhbot eləməyə, bu vaxtacan na üçün gölmədinin sobobını soruşmaga başladılar. Əbdülqəddüs cavabında dedi: "Mon elo indicə arvadımla oturub səhbot edirdim, bir-dən tütünün iyi burnuma göldi, elo o saat filo minib yanımıza göldim, de görüm sona no lazımdır, mənim balam?". Böyük qız cavabında dedi: "Əmi can, düz bir ildir ki, biz soni görmürük, buna görə də biz sonın üçün darixmişdik, soni görəmk stoyardık". Qoca dedi: "Mənim başım bork qarşıq idı, mon hazırlaşdım ki, sizin yanınızsa sabah golim". Qızlar əmlarına töşökür elədlər, Allahdan ona cansağılı diledilər, sonra oturub onunla səhbot eləməyo başladılar..."

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.



800-cü gecə

Eki ki səkkiz yüzüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayat əloyırlar ki, qızlar əmları ilə xeyli səlbət edəndən sonra böyük qız ona dedi: "Əmi can, biz sona bəsrəli Həsenin başına galon ohvalatı danışmışdik, məcos Bəhrəmin onu bura necə gotirdiyini, sonra o məcosu necə öldürdüyüünü, bir quş tutduğunu, bunun şahları böyük qızı olduğunu, onunla necə evləndiyini, qızı da gotürüb öz ölkələrinə necə getdiyini danışmışdik". Qoca dedi: "Bəs sonra onların başına nə iş göldi?". Böyük qız cavabında dedi: "O qız Həsoni aldıdı, onun Həsəndən iki oğlu olub, sonra onları da götürüb üçub öz ölkələrinə gedib, o gedərkən Həsenin anasına deyib: "Oğlun qayıdır golondo ona deyərsən ki, eger hicran gecəleri ona

uzun görünse, öz vüsalına yetmek istəsə, məhebbət ona dov gəlse, onda qoy Vak adalarına golsin".

Qoca bunu eşidən başını bulayıb barmağını dişledi, sonra o, başını eyib barmağı ilə yerde ne ise cizdi, bir sağına baxdı, bir soluna; özü də heç ni demədi, bu vaxt Həsen xəlvət bir yerdən ona tamaşa edirdi. Qızlar emilərinə dedilər: "Üreyimiz partladı, bize cavab ver!" Əbdülqəddüs başını bulayıb dedi: "Balalarım, bu adam özünü ele böyük bir bələya salıb ki, ondan heç bir çıxış yolu görmür, o heç cüre Vak adalarına yaxın gedə bilməyəcək".

Bəle olanda qızlar gedib Həseni çağırıldalar, Həsen gelib şeyx Əbdülqəddüsün elini öpdü, ehtiramla onu salamladı, qoca onu görmeyinə şad oldu, onu öz yanında oturdu, qızlar emilərinə dedilər: "Əmi can, sen bizi dediyini Həsenə etrafı başa sal". Qoca dedi: "Menim balam, bu dord-qəməri bir yana at, səni uçan cincər aparsa bəle, sen heç vaxt Vak adalarına gedib çıxa bilmeyeceksən, cümkə, sənilənə o adaların arasında yeddi sehra, yeddi deniz, bir də yeddi keçilmez uca dağ var. Sen onlara necə gedib çıxa bilersen, bir də seni kim ora aparar? Allah xətrinə qayıt evinə-eşiyinə, özünü üzüb əldən salma".


Həsen şeyx Əbdülqəddüsün sözlerini eşidən ele ağladı ki, qəşş eləyib yera yixildi, qızlar onun başına yiğilən halına acı-acı ağladılar. O ki qaldı Həsenin bacısına, o üst-başını cirib, üz-gözüne döye-döye o qəder ağladı ki, yuxılıb özündən getdi. Şeyx Əbdülqəddüs onları bu vəziyyətdə görürendə üreyi ağırdı, onların halına acıdı, həyəcanla qışqırıb dedi: "Susun!" Sonra üzünü Həsenə tutub dedi: "Sen de sakit ol, özünü ele al, qorxma, Allahın köməyi ilə muradına yetərsen, dur ayağı, bala, ürəyinə qüvvət ver, gedek menimlə". Həsen tez ayağı qalxb qədd-qəmetini düzəltdi, qızlarla xudahafizlişdi, muradına yetəcəyinə sevinib şeyxin dalınca getdi.

Sonra şeyx Əbdülqəddüs fili çağırıldı, özü də onun belinə minib Həseni də tərkine aldı, onlar şimşək sürətiley üç gün, üç gecə yol getdilər, gelib böyük bir mavi dağ'a çatdılar, bu dağın üstündə olan daşlar da gömögöy idi. Dağın ortasında bir mağara vardı, onun qapısı Çin demirindən idi. Şeyx Həsenin elindən tutub fidən düşürdü, sonra özü də düşüb fili buraxdı, mağaranın qapısına yaxınlaşıp qapını bərk-bərk döyməye başladı. Qapı açıldı, içəridən ifritə oxşar bir lüt qara qul çıxdı, onun sağ elində qılınç, sol elində polad qalxan vardı. Qul şeyx Əbdülqəddüsün gören kimi qılınç-qalxanını yerə atdı, irəli gelib şeyxin elini öpdü. Sonra şeyx Həsenin elindən tutub içəri girdi, qul isə onların dalınca qapını bağladı.

Hosən gördü ki, mağara həm böyükdür, həm də geniş, onun tağı keçidi var. Onlar mağara ilə bir xeyli gedəndən sonra gəlib böyük bir sohraya çıxdılar, burada onlar birbərabə diroyin yanına getdilər, bu dirakdə səri mışdır qayırılmış iki qapı var idi. Şeyx Əbdülqəddüs qapıların birini açıb içəri girdi və Hasono dedi: "Sən qapının ağızında oturub gözlo, məbədə qapını açıb içəri giresən, man indi qayıdib galocəyəm". Şeyx qapını açıb içəri girdi, ulduzlardan görünürdü ki, o düz bir saatdə gedib. Bir saatdan sonra şeyx yedəyində yoharı-yünləri bir at gətirib goldi, o elə bir at idi ki, qaçanda elə bil uçurdu, uçanda isə ona toz da çata bilmirdi.

Şeyx atı Hosənin yanına gətirib dedi: "Tez ol min!" Sonra o ikinci qapını açdı, buradan sənsiz bir sohra göründü. Hor ikisi atı süvar oldular, qapıdan keçip sohraya çıxdılar. Şeyx Hasono dedi: "Ay bala, al bu məktubu, at soni hara aparsa, get ora. Bir də görəcəksen ki, at bu mağaraya oxşar bir mağaranın qapısı ağızında dayandı, onda atdan düşərsən, cılavu yohərin qaşına qoyub atı buraxarsan. Bu vaxt at mağaraya giroçak, onda son içəri girməyəsen, mağaranın qapısı ağızında oturub sabırılı gözlərsən, beş gün keçəcək, altıncı gün içəridən qara geyimli, qarayantı, aq saqqalı göbəyino düşən qoca çıxacaq. Qocanı görən kimi ona yaxınlaşarsan, təz onun əlindən öpərsən, paltrarının etoyina başını qoyub o vaxtəcan ağlarsan ki, onun ürəyi yumşalar, sənə yazıçı golib soruşar: "Sənə no lazımdır?" Onda bu məktubu ona verərsən, o məktubu alıb sənə bir söz deməndən içəri giroçak, sən yənə də sakitcə yerində durub sabırılı gözlərsən beş gün keçəcək, altıncı gün qoca bayira çıxacaq, bu dəfə orq o özü goldi, bil ki, arzuna əməl olunacaq, yox eger nökrörlərdən biri goldi, bil və agah ol ki, həmin nökrə səni öldürmək istoyocak, bununla da sənin işin bitəcək. Oğlum, heyatda həmişə belədir, belə qorxulu işə gedən adəmin həyatı tükəndə asılı olur..."

Şəhrizad bu yerdə sohrin açıldığını görüb nağılı yarımcı qoydu.



Ela ki səkkiz yüz birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şeyx Əbdülqəddüs Hosono məktub verib onun başına nələr galocəyindən

xəbərdar edəndən sonra dedi: "Belə qorxulu işə gedən adəmin hayatı tükəndə asılı olur, eger ölümündən qorxursansa, onda daşı etəyindən tök, qayıt get evinə, yox eger qorxmursa, onda mon deyəni eləməlison, səni na gözlədiyini da dedim. Eger sən qayıdib rəfiqələrinin yanına getmək istəyirsənse, onda bu fil səni aparıb ora çıxardar, oradan da qızlar səni öz ölkənə yola salarlar, onda sən öz arvadından ömrülik ayrıilib, Allahın köməyi ilə ele bir qadınla evlənərsən ki, o gözəllikdə sənin arvadından da üstün olar". Hosən şeyx dedi: "Mon arzuma çatmamış bu dünyada necə yaşaya bilerəm? Allaha and olsun, bu yoldan geri dönmək yoxdur, ya ölçəcəyəm, ya da arzuma çatacam". Sonra o hönkür-hönkür ağlayıb bu şeri dedi:

"Dilim haray çekir, gözüm yaş tökür,  
Məndən ayrırlı scəvdiyim aflat.

Öpürom ayağı doyən yerləri,  
Dordimin üstüno golir yeni dord.

Onlar şadlığımı apardı getdi,  
Mənə azab qaldı, bir də oziyyət.

Mənə döz deyirlər, dözümüm han?  
Mənə oda xayıb ayırlıq, hosrət.

Yarın bu sözüdür məni qorxudan;  
Əlvida! Görüşə yox bir də füsrət.

Kimdən kömək umum mən bundan belə,  
Mənə onlar idi dər gündə həmdərd.

Qəmlə günlerimə qayıtdım yəna,  
Qayıtmam düşmənə bəxş etdi lezzət.

Ey acımaq hissi! Səndəndi qorxum,  
Daha siddətli yan, odlu mahəbbət!

Sevincim də getdi əzizlərimlə,  
Onlar dönsə geri, döner səadət.

And olsun dünyani yaradan kəse,  
Axan göz yaşlarını bilmir nəhayət".

Şeyx Əbdülfəddüs Həsənin dediyi sözleri, bir də şerî eşidən, bir də inandı ki, o, sözündən geri dönen deyil, öz arzusuna çatmaq üçün hər şəyə hazırlıdır. Onda şeyx Həsənə dedi: "Öğlüm, bil ve agah ol ki, Vak adaları yeddi adadan ibarətdir, özü de orada çoxlu qoşun-leşkər var. Hamısı da bakır qızlardandır, bu adada cinlər, cadugörələr, hem də başqa qobilələr yaşayır. Ora gedən bir də geri qayıtmır, hələ bu vaxtacan bir nəfər de oradan sağ qayıtmayıb, soni Allaha and verirəm qayıt evinə-əşiyinə, bil və agah ol ki, sənин axtardığın o qadın bütün adaların padşahının qızıdır, son neca gedib onun yanına çıxacaqsan? Öğlüm, sen gal man deyənən qulaq as, bəlkə Allah-toala onun əvəzinə sənə daha yaxşı arvad qismət elədi". Həsən cavabında dedi: "Ay ağa, Allah'a and olsun, məni tike-tike doğrasalar da, bu yoldan dönen deyiləm, neçə olursa olsun Vak adalarınm gedib öz arvad-uşağıımı görəcəyəm. İnşallah, oradan öz arvad-uşağımla sağ-salamat qayıdacağam". Şeyx Əbdülfəddüs soruşdu: "Deməli son mütləq ora gedəcəksən?" Həsən cavabında dedi: "Bəli, ancaq sondan dileyim budur ki, mənə xeyir-dua verəsən, alından gələn köməyi əşirgəməyəsən, ola bilsin, Allah-toala bu yaxınlarda məni öz arvad-uşağıma qovuşdursun". Sonra o bu ağır dord əlindən hənkürüb ağladı və bu şerî dedi:

"Mənim ozzılərim, siz qulağında  
Susmaz nəğmosınız, gözlerində far.

Qalbimdir yeriniz; sizsiz bu yerde  
Nasibim hər zaman olur qəm-kədər.

Sıza yetişməyi məndən ummayın;  
Möhəbbət qomyayıb məndə güc-hünər.

İşqli nə varsa, düşdü gözümüzən,  
Elo ki siz burdan etdiniz sefər.

Sizsiz uluzları sayıram göydə,  
Axan göz yaşlarını yağışa bənzər.

Sizsiz gecolorim bitmir ki, bitmir  
Həmsəhətim olur sübhəcən qəmər.

Çatdır salamımı ona, ey külək,  
Tez sənə ömrümün şəm, tez sənər.

Çatdırıb əzabımı azizlərim,  
Onlar bu derdlerden tutmayıb xəber".

Şerî eşidən sonra Həsən yənə də ele hənkür-hənkür ağladı ki, qəşə eləyib yixildi. O özüne gelende şeyx Əbdülfəddüs ona dedi: "Öğlüm, bir şeyi yadından çıxartma, sonin anan var, ele olmasın ki, o, ömürlük sənən hesretlinə alış-yansın". Həsən şeyxə dedi: "Ay ağa, men ananın yanına öz arvad-uşağımla qayıdacağam, ya da ölüm burada qalacağam". Sonra o yənə də hənkür-hənkür ağlayıb bu şerî dedi:

"Uzaqda olsan da, yaxınsan mənə,  
Unudan deyiləm cünki ehdimi.

Deyişib adımı məcnun qoydular,  
Kime söylədimse men öz dordimi.

Bu ezbət-iztirab, kim olur olsun,  
Üzüb əldən salar, bu könlük kimi".

Həsən şerî deyib qurtarandan sonra şeyx gördü ki, o öz qərarından heç vaxt dönen deyil, nələc qalib məktubu ona verdi, uğurlar diledi, nə edəcəyini öyrədib dedi: "Men bu məktubda seni Bilqeyisin oğlu Əbu-Rüveyşə tapşırırmışam, o mənim müəllimimdir, hem bəni-adəm nəslisi, hem də cinlər ona itaat edirlər, ondan qorxular. Get, Allah sənə kömkələm olsun!"

Həsən atın yalmanına yatıb cilovunu buraxdı, at şimşək kimi sıyıyb götürdü. Həsən on gün-on gece yol gedəndən sonra qarşıda meğrib-dən məşriqənən her tərəfi tutmuş qara bir şey gördü, o ele qara idi ki, gece de onun yanında sudden aq idi. Həsən galib o nəhəng şeyə çatanda atı kişnedi, elə bu vaxt her tərəfdən onun üstüne atlar axışib golmeye başladılar. Onlar o qədar çox idi ki, nə sayı vardi, nə hesabı. Atlar Həsənən atını dövreyə alıb ona sürtünməye başladılar, Həsən onlardan qorxdı, onu dehşət aldı. Həsənən atı o atların ehətəsində ele sürətlə qaçı ki, axırdı galib şeyx Əbdülfəddüs deyən mağaranın qarşısında dayandı. Həsən atdan düşdü, cilovu yəhərin qasına taxib atı mağaraya buraxdı, özü isə şeyx Əbdülfəddüsün dediyi kimi qapının ağızında oturub başına nələr geleceyini gözləməyə başladı. O çox narahatdı, həyəcanlanmışdı, özü də bilmirdi ki, axırı nə olacaq..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki sokkiz yüz ikinci gecə oldu, Şehrizad nağılin dalını danışma başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Həsən atdan düşüb qapının ağızında dayandı, başına nələr goləcəyini gözleməyo başladı, o burada düz beş gün-beş gecə gözlədi, özü də bilmirdi ki, başına nələr golocək, votonindən, dəst-tanşından uzaq olduğu üçün ürəyi qüssədən partlayır, gözü qan-yaş axırdı. Birdən onun anası yadına düşdü, düşündü ki, görəsən o indi neyəliyir, arvad-uşağın həsrəti iso onu üzüb ləp oldın salmışdı. Belə bir vəziyyətdə onun ürəyi qubar elədi və bu şerİ dedi:

"Dormamıñ sizdöykon, can gedir oldon,  
Axan göz yaşlarım dönübdür selə.

Dordü-qom çəkməkdir mənim nosibim,  
Yurdumdan ayrılib düşdüm yad elo.

Mohəbbət salıbdır məni bu kökə,  
Aşiqin taleyi belədir, belə!

Məni yaman günü qoyubdur eşqm,  
Axi kim bacarıb çorxı-foloklo?"

O, şerİ deyib qurtarmamışdı ki, şeyx Əbu-Rüveyş qapını açıb bayra çıxdı. O özü də qara idi, paltaları da. Həsən o saat şeyx Əbdülqodüsün dediyi olamətlərə görə şeyx Əbu-Rüveyşini tanıdı, tez gedib onun ayaqlarına döşəndi, onun paltalarının stotinə öz başını qoyub, o ki var ağladı. Şeyx Əbu-Rüveyş ondan soruşdu: "Ay bala, de görüm arzun nədir, diləyin nodur?" Belo olanda Həsən məktubu Əbu-Rüveyşə uzatdı, o, məktubu aldı, Həsənə heç bir söz demədən mağaraya qayıtdı.

Həsən, şeyx Əbdülqodüsün dediyi kimi yerindəcə oturub beş gün-beş gecə gözlədi, qorxu, təlaş onu elo bürümüşü ki, gözinə yuxu da getmirdi. Gecə-gündüz dord-qom içində oturub ağlayır və bu şerİ deyirdi:

"Şükür haqqın kerəminə!  
Əzabkeşdir vurulanlar.

Mohəbbəti dadmayanlar  
No folakot, no dərə anlar.

Mən toplaşam göz yaşımi,  
Uc-bucaqsız çay yaranar.

Ayağımdan çökdi çox vaxt  
Mənə yaxın dost olanlar.

Sonra dönbü töhmət etdi,  
Dedi: Nədir bu ahu-zar?

Başına daş yağa-yağa  
İntihara verdim qarar.

Əhvalimə baxıb yandı  
Yerde, göydə canlı no var".

Axırıncı gecə Həsən oturub dan sökülnəcən ağladı, bu vaxt birdən şeyx Əbu-Rüveyş bayırı çıxdı, o başdan ayağa aq geyinmişdi, Həsənə əli ilə işarə elədi ki, yaxın gəlsin. Həsən durub onun yanına getdi, şeyx Həsənin elindən tutub mağaraya apardı. Bu vaxt Həsən çox sevindi, özü də inandı ki, arzusun yerinə yetəcək. Şeyxlə Həsən yola düşüb getdilər. Onlar az getdilər, çox getdilər, gün-günən olanda üstü taglı bir polad qapıya çatdlardı. Əbu-Rüveyş qapını açdı, onlar eşiq daşından tikilmiş qızıl haşiyəli keçidə daxil oldular. Bu keçidle ta o vaxtacan getdilər ki, axırdı golib mərmər döşənmiş böyük, geniş bir zala çıxdılar, onun ortasında hor cüre gül-çiçək, bir də meyvo ağacıları vardi, quşlar budaqlarda öz nağmələri ilə Allahı mədh edirdilər. Bu zaldə qarşı-qarşıya dörd eyvan vardi, hor eyvanın altında içərisində fəvvərə olan bir otaq vardi, fəvvərelərin hor künçindən qızılıldılmış bir şir vardi. Otaqların hor birinə kürsü qoyulmuşdu. Bu kürsürlərin hor birində bir adam oturmışdı, onların qabağında coxlu kitab, elcə de qızıldan manqal və qolyan vardi. Bu şeyxlərin hor birinin qabağında xeyli şagird oturub kitab oxuyurdu.

Şeyx Əbu-Rüveyş Həsənlə onların yanına goləndə şeyxlər ayağa qalxıb ona təzim elədilər. Bu vaxt Əbu-Rüveyş onlara yanaşın işarə

Elə ki, uşaqları buraxsınlar, sonra şeyxlərin dördü də Əbu-Rüveyşin eləti ki, uşaqları buraxsınlar, sonra şeyxlərin dördü də Əbu-Rüveyşin yanına gəlib ondan soruştular ki, Həsənin başına nə iş gelib. Belə olanda Əbu-Rüveyş Həsona işarə edib dedi: "Başına gələn əhvalatı bunları avvoldan axıracan danış". Həsen hönkürib ağladı, sonra özünü olo alıb başına gələn əhvalatı avvoldan axıracan, yerli-yerində danışdı.

Elə ki Həson başına gələn əhvalatı danışıp qurtardı, şeyxlər bir ağızdan qışqırıb dedilər: "Bu həmin o adamdır ki, məcūs onu dəvə dörəsinə qoyub qaraquşun caynağında Buludları Dağına qaldırmışdır?" Onların cavabında Həson dedi: "Bəlli". Bu vaxt onlar Əbu-Rüveyşə yanışış dedilər: "Ya şeyx, məcūs Bohram onu aldadıb o dağa çıxartmışdı, o oradan necə düşə bilib, orada nə kimi möcüzələr görüb?" Şeyx Əbu-Rüveyş dedi: "Ey Həson, danış görək sən o dağdan necə düşə bilidin, orda nə kimi möcüzələr gördün".

Həson o dağda başına gələn əhvalatın hamisini avvoldan axıracan onlara danışdı, tərsi öldürüb, o oğlanı necə azad etdiyini də, qızı necə tutduğunu da, onunla necə evləndiyini da, sonra arvadı onu necə aldadıb uşaqları da götürüb üçü getdiyini də, bundan sonra dərd-bolaya düşər olduğunu da onlara söylədi. Şeyxlər Həsonin başına gələn əhvalata möttöllü qalıb şeyx Əbu-Rüveyşə dedilər: "Ya şeyxler şeyxi, Allaha and olsun bu cavan oğlan çox bədbəxtdir. Bəlkə ona yazığın golo, arvad-uşağıını tapmaqdə ona kömək edəsən..."

Şəhriyad bu yerdə sohərin açıldığını görüb nağılı yarımqıq qoydu.



Elə ki sokkiz yüz üçüncü gecə oldu, Şəhriyad nağılin dalını danışmağa buşlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Həson başına gələn əhvalatı şeyxlər dənizindən sonra onlar şeyx Əbu-Rüveyşə dedilər: "Bu gənc, doğrudan da, çox bədbəxtdir, bəlkə on arvad-uşağına qovuşmaqdə ona kömək edəsən...". Şeyx Əbu-Rüveyş dedi: "Qardaşlar, bu iş çox çatin işdir, mən hələ bu vaxtacan bu cavan oğlan kimi öz həyatına qəsd edən ikinci bir adam görməmişəm, siz yaxşı bilirsiniz ki, Vak adalarına gedib çıxmış çotin məsələdir, bu vaxtacan ora sağ-salamat gedib qayıdan olmayıb, siz hamınız onların gücünə yaxşı bolodsunuz. Allaha and olsun, mən heç cüra onların torpağına ayaq

basa bilmərəm, heç bir işdə də onların əksinə hərəkət etmərəm, bu adam şahlar şahının qızının yanına necə gedib çıxacaq, kim onu hemin qızın yanına buraxacaq, bu işdən menim ağlım bir şey kəsmir". Qoca şeyxlər dedilər: "Ya şeyxler şeyxi, özün görürsən ki, bu adamı həsrət və məhəbbət məhv edir, o özünü her cüra oda-suya vura-vura qardaşın şeyx Əbdülqəddüsün məktubu ilə sonin yanına galib, sənə penah getirmişdir, sən də gerək bu işdə ona kömək edəsan".

Həsen durub Əbu-Rüveyşin ayığını öpməye başladı, onun paltarının etəyini üzüne sürdü, ağlayıb dedi: "Allah xətrinə, səndən rica edirəm ki, ailəmə qovuşmaqdə mən kömək et, bil ki, bu yolda mən ölümə de hazırlam". Şeyxlərin onun halına üreyi yandı, onlar da ona qoşulub ağladılar, şeyx Əbu-Rüveyşə dedilər: "Sonin bu yaxşılığının ovazını Allah özü verər, heç olmasa qardaşın şeyx Əbdülqəddüsün xətrinə bu işdə ona kömək ela..."

Əbu-Rüveyş dedi: "Bu gənc çox bədbəxtdir, nə elədiyini heç özü də bilmir, mən çalışaram ki, əlimdən gələn qədər bu işdə ona kömək edim". Həsen onun sözlərini eşidəndə çox sevindi, durub onun, elecə də o biri şeyxlərin elindən öpdü, onlardan xahiş etdi ki, əllerindən gələn köməyi əsirgəməsinər.

Bəla olanda Əbu-Rüveyş kağız-qələm götürüb bir name yazdı, onu büüküb Həsənə verdi, sonra ona içində tütin, çaxmaqdaşı və s. olan bir dəri kışə də verib dedi: "Bu kisanı yaxşı saxla, haradə bir çatın-liyə düşən, çaxmaq çəkib bu tütündə yandırırsan, mən o saat sənin yanına gəlib seni dardan qurtararam". Sonra o, kimi isə göndərən üç ifritlərdən birini yanına çağırırdı, ifrit gəlib çıxanda şeyx ondan soruşdu: "Sənin adın nedir?" Ifrit cavabında dedi: "Qulunun adı Dəhnəş ibn Fəhdəşdir". Əbu-Rüveyş ona dedi: "Bir yaxın gel". Dəhnəş ona yanaşı.

Bəla olanda şeyx Əbu-Rüveyş elini ağızına qoyub ifritin qulağına bir neçə kələmə söz sözləri, ifrit də o deyənləri başının hərəkəti ilə təsdiq etdi. Sonra şeyx Həsonu dedi: "Oğlum, dur bu üçan ifritin belinə min, sən havaya qalxanda orada mələkələrin mədhiyyələrini eşidəcəksən, onların sözüne inanıb cavab verma, əgər sən onlara cavab versən, o saat sən də, bu ifrit də hələk olacaq". Həsen borkden dedi: "Mən heç sosimi de çıxarmaram!" Şeyx ona dedi: "Ey Həson, bu ifrit səni göyə qaldırıb uçacaq, birinci gün heç, səni ikinci gün dən söküldənən aparıb kafur kimi ağappaq, tərtəmiz bir yərə çıxaracaq, yərə enəndən sonra düz on günən gecə yol gedərsən, bundan sonra gəlib böyük bir darvazaya çatacaqsan. Son orada soraqlaşsən ki, bu yerin padşahı haradadır, elə ki

son onunla görüşdüñ, onun olim öpərsən, sonra naməni ona verərsən. O sono no moslohot verso, yadında saxla". Hoson cavabında dedi: "İtaat borcumdur!" Sonra o şeyxlərlə VIDALASIB ifritlə bayırı çıxdı, şeyxler ifritə tapşırıldı ki, ondan muğayat olsun.

Ifrit Hosoni belino alıb göyo qalxdı, buludların üstü ilə uçmağa başladı, bu vaxt Hoson soma molaikolorının modhiyyolrını eşitdi, ancaq ona ohomiyyot vermedi, elə ki sohər açıldı, ifrit Hosoni getirib kafur kimi ağapqaq bir yerdə yero düsürtü, özü iso çıxb getdi. Həsən görəndə ki, artıq yerdədir, özü da onun yanında heç kos yoxdur, baş götürüb on gün-on gecə yol getdi, axırdı gölib bir şəhərin darvazasına çatdı. O şəhərə girib padşahi soruştı. Ona yolunu göstərib dedilər: "Kafur torpagının padşahı Hossundur, onun qoşun-loşkorı o qodərdir ki, həm uzununa, həm də eninə bütün dünyani tutar". Həsən padşahın yanına gəlmək üçün izin istədi, padşah da ona icazə verdi. Həsən padşahın yanına golondo gördü ki, doğrudan da o həşəmatlı padşadır, təz əyilib onun qabağında yeri öpdü, padşah ondan soruştı: "De görüüm, dördin nodır?" Hoson olnı tutduğu naməni öpüb ona verdi. Padşah naməni alıb oxudu, başını buladı, sonra bir nəfərə tapşırıb dedi: "Bu cavani apar, Qonaq evində rahatla".

Saray amı Hosoni götürüb Qonaq evinə apardı. Həsən burada üç gün-üç gecə qaldı, yeyib-icib dincoldı, onun yanında nökordon başqa heç kos yox idi. Nökör onunla dənişməgə, onu aylondırmayı, başına golon hadisələri soruşmaga başladı. Hoson da başına golon ohvalatları əvvəldən-axıracan, yerli-yerində ona nəql etdi.

Dördüncü gün qulluqcu onu götürüb padşahın yanına gotirdi. Padşah ona dedi: "Ey Hoson, şeyxlor şeyxiñ naməsindən belə molum olur ki, son Vak adalarına getmək istəyirsin. Ay bala, mən bu günlərdə sonı or yola salaram, ancaq bil və agah ol ki, sonin qarşısında çıxlı susuz sohralar, bir çox qada-bolalar çıxacaq, ancaq gorok son səbirli olub hər şeydən. Allahın köməyi ilə mon də düşünüb bir tədbir görərom ki, son öz arzuna çatasan. Oğlum, bori başdan bir şeyi yadında saxla ki, yolda sonin qabağında deyłomılörin<sup>1</sup> qosunu çıxacaq, onlar da Vak adalarına getmək istəyir, ancaq bacarmırlar, onların çıxlı silahı, yaxşı da atlari var, ancaq Bilqesyn oğlu, şeyxlor şeyxi Əbü-Rüveyşin xatrino mən soni geri qaytarıram, sonin arzunu yerino yetirməyo çalışıram. Yaxın vaxtda Vak adalarından bura gəmilər goləcək, onların gəlməsinə ləp az qalır, elə birinci gəmi golon kimi mən soni ona

<sup>1</sup> Qorbi İranda Deyləm vilayətinin sakinlərinə deyilirdi.

mindirib denizçilərə tapşırıacam ki, səndən muğayat olsunlar, səni aparıb Vak adalarına çıxartıslar, hər kim səndən soruşa ki, son kim-sən, sonin başına no iş gelib, cavabında deyorsən: "Man Kafur torpagının padşahı Həssun kürəkəniyəm". Gəmi golib Vak adalarına çatanda gomibaşı sona deyəcək: "Tez ol, sahile düş!" Son sahile düşəndə çıxlı oturacaqlar görəcəksən. Tez özünü onlardan birinin altına verib gizlən, yerindən də torpanma. Elə ki qaralıq düşdü, son böyük bir qoşun görəcəksən, hamısı da qadın. Onlar golib malları mühasirəyə alacaqlar. Qadın əsgərlərdən biri son gizlənən oturacağın üstündə oturacaq, onda son el atıb onun paltaının etayindən ondan sənə kömək etməyi xahiş edərsən, bil və agah ol, eger o sənə kömək etmek istəsə, deməli, sən öz arzuna çatacaqsan, eger kömək etmek istəməsə, onda öz bəxtindən küs, bil ki, hər şey möhv olub gedəcək, son elə bir bələya düber olacaqsan ki, mən də sənə kömək edə bilməyəcəm..."

Şəhrizad bu yerde şəhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki səkkiz yüz dördüncü gecə oldu, Şəhrizad nağılin dalını damışmaga başlayıb dedi: "Padşah sağ olsun, belə ravayət elayirlor ki, Həssun padşah vəziyyəti Həsənə başa salıb dedi: "Mən bundan artıq sənə heç no eloyu bilmərəm. Bir də bir şeyi bil ki, eger Allah-taalanın kölgəsi sənən üstündə olmasayıd, son heç cüro bu yərə golib çıxa bilməzdin".

Həssun padşahın sözlerini eşidəndə Həsən elə ağladı ki, qəşə elayıb yero yixildi, özüne golondo bu şerî dedi:

"Ölesi deyilem vaxtından ovvəl,  
Əgor çatmayıbsa, ömrümün sonu.

Aslanla tok qalsam bir mağarada  
Vaxtim çatmayıbsa, yenorom onu".

Sonra Həsən əyilib padşahın qabağında yeri öpüb dedi: "Qibleyi-ələm sağ olsun, gəmilərin goləməsinə nə qədər qalıb?" Padşah cavabında

dedi: "Bir ay, sonra hələ iki ay da burada qalacaqlar ki, gotirdikleri şeyləri satıb qurtarsımlar. Sonra onlar qayıdib öz ölkələrinə gedəcəklər. Üç aydan tez buradan getməyi heç lükriño da gotirmə. Sonra padşah Həsəni Qonaq evinə göndərə, oyanlarına buyurdu ki, ona padşaha layiq xidmət eləsinilər, hor cür libas, yemək-icmək versinilər. Beləliklə, Həsən düz bir ay Qonaq evində qaldı.

Bir aydan sonra gomilər golub çıxdı. Padşah Həsəni də götürüb tacirlərlə birləşdikdə gomilərlə getdi. Həsən böyük gomini görəndə heyrotu goldı, onda o qədər adam vardi ki, dahan ne deyim. Onların sayını bizi yaradın Allahdan savayı heç kos bilməzdi. Gomı sahildən xeyli aralı dayanmışdı. Şeyləri sahilo balaca qayıqlarla daşıyırıldalar. Həsən gomido qalib ta o vaxtacan gözlödi ki, şeyləri sahilo daşıyip satış qurtardılar. Onların buradan çıxıb getməlorino düz üç gün qalırdı.

Padşah adam göndərib Həsəni yanına çağırıldı, ona yol todarükü gördürü, hor cürq iyiməti hədiyyələr bağışladı. Sonra gəmibəşini yanına çağırıldırdı dedi: "Bu cavan oğlanı öz yanına götür, onun gomido olması baro bo heç kimə, heç nə demə. Onu Vak adalarına apar, qoy orada qalsın, dahan geri götürmə". Gəmibəş cavabında dedi: "İtaat borcumdur!" Padşah Həsəno öyüd-nisohit verib dedi: "Nə özün, nə də başına golən əhvalat barədə heç kimə, heç nə demə, yoxsa işin xarab olar". Həsən cavabında dedi: "İtaat borcumdur!" Sonra Həsən padşaha uzun ömür, cansağlığı arzuladı, arzu elədi ki, o bütün düşmənlərinə, onun paxılığını çökənlərə qolobo çəlsin. Padşah da ona xeyir-dua verib arzu elədi ki, o, muradına çətsin. Sonra onlar vidalaşdırılar, padşah Həsəni gəmibəşinin ixitiyətinə verdi. Gəmibəş da Həsəni götürüb bir sandığa qoydu, ağızını bağlayıb gəmiyə apardı. Heç kəs bilmədi ki, sandığa nə var.

Bundan sonra gomilər yola düşdü, on gün-on gecə durub dincələmədən yol getdilər. On birinci gün sohər tezdən onlar sahilo yan aldılar. Bu vaxt gəmibəş Həsəni gəmidən düşürüb sahilo apardı, burada o qədər oturacaq vardi ki, onların sayını ancaq Allah bilirdi. Həsən sahillo gozəgozə golub tayı-borabarı olmayan bir oturacağa çatdı, tez özünü onun altına verib gizləndi.

Elo ki qarantlı düşdü, bura o qədər qadın goldı ki, lap elo bil çöyrtkə sürüşü idi. Onların olındı siyirə qılınc, əyinlərində zirehli paltar vardi. Onlar sahildəki malları görəndə başları onlara qarışdı, sonra oturub dincələrini aldılar, o qadınlardan biri Həsənin gizləndiyi oturacağa oyloşdı. Həsən ol atıb onun otayındən tutdu, ağladı, qadının olindən, ayığından öpməyo başladı. Qadın ona dedi: "Ay bədəxət, hələ ki, səni

görüb öldürməyi bilsələr, tez olur ayaq!" Belə olanda Həsən gizləndiyi yerden çıxdı, qadının olindən öpüb dedi: "Ey xanım, məni öz hərnəyən götür!" Sonra o hönkür-hönkür ağladı, qadına yalvarıb dedi: "Öz votanından, arvad-uşağından ayrı düşmiş, onlara qovuşmaq üçün min bir bələya düşər olmuş bu qəribə yazığın gölsin. Əgor sənin mənə rəhmin gölse, bil ki, bunun evəzində Allah-toala seni cənnətlik edir, əger sən məni qəbul etmək istəmirsinə, onda hamisinin sırını gizli saxlayan o qadir Allah xətrinə, məni bir yerde gizlət."

Həsən qadının danışında tacirlər birdən onu gördülər, qadın onun sözlerini, yalvarışlarını eşidində ürəyi yumşaldı, ona rəhmi goldı, başa düşdü ki, özünü bu qədər əzəb-əziyyətə salaraq Həsən bu yere, ancaq böyük bir iş dalınca gelib. O, Həsəno dedi: "Oğlum, sil gözünün yaşını, özünü ələ al. Gelen gecəyə qəder yənə də bayaq gizləndiyin yerde gizlən, qoy Allah özü sənə kömək olsun". Sonra o, Həsənə xudahafizləşib getdi. Həsən yənə de oturacağın altında gizləndi, döyüşü qadınlar isə səhərocon sahilde əzvəy, bir de əmbor qatılmış şam yandırdılar.

Elo ki səhər açıldı, qayıqlar yenidən sahile yan aldılar, tacirlər səhərdən axşamacan gəmidən şeyləri boşaltmağa başladılar, axşam dündən Həsən yənə də gizləndiyi yera qayıtdı, onun gözləri yənə də ağılayır, ürəyi yənə də qövr eləyir, özü də bilmirdi ki, burada onun başına nələr geləcək. Bu vaxt birdən homin qadın ona yaxınlaşdır zirehli paltar, qılınc, naxışlı komar, bir de nizo vərbi, döyüşü qadınlarından qorxuduğu üçün tez uzaqlaşdı. Həsən başa düşdü ki, qadın bu paltarı ona görə verdi ki, o geyinib yaraq-yasaqlansın. Belə olanda Həsən durub zirehli paltarı oynına geydi, komori, qılıncı belinə bağladı, nizəni əlinə aldı, oturub kölgəsini oñdan əsiklə eleməyen Allah-tələaya dua etməye başladı.

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eləyirlər ki, Həsən homin qadınidan paltar, silah-əsləhə alıb, geyinib-kecindi, onun dili,

bir an da olsun Allaha dua oxumaqdan qalmadı. O, Allaha dua edərək yənə də ondan kömək dilədi, bu vaxt əlində möşəl, fəner, şam olan əsgər qadınlar galib onun yanından keçməye başladılar, o da durub tez destəyə qarışdı, guya onlardan biri idi.

Ela ki sohər açıldı, qadınlar hərəsi çıxıb öz çadırlarına getdilər, Həsən də bə qadınlardan birinin çadırına girdi, son demə bə çadır bayraq Həsəna paltar verən qadının imis. Qadın çadırına girib zirehli paltarını, yaraq-yasığını çıxarıb atanda Həsən gördü ki, bu qadın ağsaçı, göygözülü, iriburunlu, qoca, on eybəcər bir məxludur. Onun sıfəti qırış-qırış, üzü cil-cıl, dişləri iso simiq-salxaqdır, belələri haqda şair yaxşı deyib:

"Bir üzü var, qırış-qırış  
Hər qırış ilan kimi.

Qolbi bulandırıb bu üz,  
Batılı edar cahonnomi.

Öz qaba eybəcəriyi,  
Öz qaba yönəməlia o.

Bax yena gardış eyləyir  
Ortada bir qaban kimi".

Bu keçəl basmış qadının sir-sifəti cil-cıl ilana bənzəyirdi. O, Həsəni göründə mat-məotlə qalib bərkədən dedi: "Bu adam nə yolu bə yero galib çıxa bilib, bura onu hansı gəmi getirib, bə yerləre gəlməkdə məqsədin nədir?" Qadın Həsənən bə yero galib çıxmamasına məotlə qaldığı üçün ona çoxlu suallar verməyə başladı. Həsən onun ayaqlarına döşənib üzünü onun ayaqlarına sūrt-sūrtə o qədər ağladı ki, axırdı qəşə eleyib yero yixildi, özüne göləndə bu şerî dedi:

"Nə zaman axıra çatar bu hicran,  
Nə vaxt gün sürərik yeno berabər?

Elo ki birləşdəm istədiyimlə,  
Dostluq davam edər, şikayət bitər.

Hər yana, hər yero bəs edərdi su,  
Nil göz yaşım kimi aksayıdı əgor.

Çatardı Hicaza va Suriyaya,  
Çatardı Misirdən İraqa qəder.

Sənsizlikdər bunun sebəbi yalnız,  
Rəhmət, gel görüşək, scvimali dildər!"

Şerî deyib qurtaranдан sonra Həsən qarının etyindən yapıdı, ondan kömək diledi. Qarı görəndə ki, o neca ürek ağrısı ilə danişir, nece həyəcan keçirir, nece əzəb-əziyyət çekir, ona rəhmi geldi, onu öz himayəsinə götürüb dedi: "Heç nəden qorxma!" Sonra qarı Həsəndən onun başına gələnləri soruşdu, o da başına gələnləri əvvəldən axıracan, yerli-yerində ona danişdı. Qarı onun başına gələn əhvalata matməttəl qalıb dedi: "Sakit ol, özünən elə al, daha senin üçün qorxulu heç ne qalmayıb, Allah qoysa öz istədiyinə çatarsan".

Həsən sevindiyindən bilmədi nə eləsin. Sonra qarı qoşun başçılarını çağırmaq üçün adam göndərdi (o gün ayın axırıncı günü idi), onlar galib çıxanda qarı dedi: "Gedin bütün qoşun əhlində xəber verin ki, hamı sefəre hazır olsun. Heç kim geri qalmassisin, kim ki geri qaldı, öz bəxtindən küssün". Qoşun başçıları dedilər: "İtaət borcumuzdur!" Sonra qoşun başçıları qoşun əhlində emr cəldilər ki, sabahki sefəre hazır olsunlar, sonra qayıdır bə barədə qarşıya xəber verdilər. Həsən ancədində bəsə düşdü ki, bütün qoşunların ixtiyarı bu qəndadır. Belə olanda Həsən bütün günü silahı belindən açmadı, o, sebirsizlikle sabahi gözledi.

Bu qarmanın adı Şəvəhi idi, hamı onu Umm əd-Dəvəhi çağırırı. Qarı səhər açılacaq qoşun başçılarına dediyini dedi, tapşırıǵını tapşırı, elo ki sohər açıldı, qoşun hərəkətə geldi, ancəd qarı onlara getmədi. Ele ki qoşun çıxıb getdi, onların yeri boşaldı, Şəvəhi Həsənə dedi: "Oğlum, yaxın gel!" Həsən galib onun qarşısında dayandı, bu vaxt qarı ona dedi: "Sen hansı səbəbə görə özünü töhlükə qarşısında qoyub bə yero gelmişən? Sen nece özün öz ölümüne razı olsunsan? Məndən heç nəyi gizlətmə, bütün heqiqəti açıb mənə de, heç nəden qorxma, son indi mənim himayəmdənən, mənim sənə rəhməmin geldi. İndidən belə sənə zaval yoxdur. Əgər son mənə hər şeyi olduğu kimi danişsan, mən senin arzunun yerinə yetərsizlərə kömək edərəm, indi ki sən mənə penah gotirmişən, qoymaram heç kəs sənə bu adalarda xəter yetsirsin!"

Həsən arvadı ilə özünün başına gələn əhvalatı başdan axıracan qarşıya söyledi. O, qoşuların nece uğub geldiyini, onun qışlardan birini nece tutduğunu, onunla necə evləndiyini, ondan iki uşağı olana qədər

necə yaşıdlarını, lələkli paltalarının yerini öyrənəndən sonra arvadının uşaqları da götürüb üçub getdiyin birər-birər qarıya danışdı. Sonra Həsən bu yero golib çıxanacaq başına nə gəlməmişdə, heç nöyi gizləmədən hamisini qarıya söyledi.

Qarı onun dediklərini dinləyindən sonra başını bulayıb dedi: "Allaha şükr kி, son sağ-salamat bura golib çıxmışan, eger san bir başqasının əlinə düşsəydin, indi çoxdan ölmüşdün, arzun da gözündə qalmışdır. Son öz arvad-uşağına belə sadiq olduğunu üçün, onları sonsuz məhəbbatlı sevdiyin üçün Allahın köməyi ilə golib bura çıxmışan, eger son onu sevməsəydim, özünü belə tohľüklü qarşısında qoymazdım. Allahın kəramətinə çox şükr kி, o səni hər bələdan xilas edib. İndi isə Allahın izni ilə biz sənə kömək eləməliyik kி, son öz arzuna çatasan. Oğlum, bil və agah ol kி, sənin arvadın Vak adalarının yedinci adasındadır, buradan ora isə yeddi aylıq yoldur. Biz indi ora getməliyik, o yero Quşlar Torpağı deyirlər, orada qədər iki quşlar var ki, onların qışqırığından, qanadlarının şapılılışından iki quş bir-birinin səsini eşidə bilmir..."

Səhrizad bu yerdə sohorin açıldığı görüb nağılı yarımcıq qoysdu.



Elo ki səkkiz yüz altinci gecə oldu, Səhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, qarı Həsəno dedi: "Sənin arvadın yedinci adadadır, bu ada Vak adalarının on böyüyüdür, buradan ora isə yeddi aylıq yoldur. O yeri Quşlar Torpağı adlandırırlar, orada o qədər quş var ki, onların qışqırışından, qanadlarının şapılılışından iki quş bir-birinin səsini eşitmır. Biz buradan ora on bir gün gecə-gündüz yol gedəndən sonra golib Heyvanlar Torpağına çıxacaqı, orada heyvanların böyürüsündən, canavar ulaşmasına sindan, şir norilisindən ağız deyoni qulaq eşitməyəcək, biz o yerlə iýirmi gün yol gedəndən sonra golib Cinlər Torpağına çıxacaqı. Burada da cincilərin hay-haşırı, od-qıçılcımları, ağızlarından çıxan alovu, nərələri bizi yoldan saxlayacaq, ancaq heç birimiz geri qayıda bilməyəcəyik, eger kim qayıtsa, onu o saat ölüm haqlayacaqdır. Hətta atlı da oradan keçəndən başını yəhərin qasından qaldırmır. Ondan sonra bizim qarşımıza uca bir dağ, bir do iti axan bir çay çıxacaq. Həmin çay Vak adasına

qedər gedib çıxır. Oğlum, bil və agah ol kி, o adada gördüğün əsgərlərin hamisi bakır qızlardır, bu yeddi adamın hökməti da qadindır. Bu adaların birinin o birindən arası isə çapar atlı üçün on azı bir illik yoldur.

Bu çayın o biri sahilindəki dağların her ikisi Vak dağı adlanır. Bu ad ona bir ağaca görə verilib, həmin ağacın budaqları Adəm övladının başına oxşayır. Səhər-səhər onların üstüne gün düşənde bu başlar hamisi bir ağızdan qışqırın deyirlər: "Vak! Vak! Yeri-göyü yaradana eşq olsun!" Biz onların sosunu eşidənən bılırik kி, gün çıxb. Elo ki axşam olur, onlar yenə qışqırırlar: "Vak! Vak! Yeri-göyü yaradana eşq olsun!" Biz bu vaxt bılırik kி, gün batıb. Heç bir kişi bu yere ayaq basıb orda yaşaya bilməz. Biziñle bu yerin hökməti arasında bir aylıq yol var. Bu sahili bütün sakınları həmin padşahın ixtiyarındadır. Bu yerde olan bütün cincilər və səytanların da ixtiyarı onun elindəndir, onun ixtiyarında o qədər cadıgır, ifrit vər ki, onların sayını heç kim bilmir, eger son qorxursansa, men səni bura getirib çıxardam çağırırdırm, səni gömiye mindirdirim, öz yeminə yola salım. Eger sənə burada qalmaq xoşdursa, onda mən sənin bir sözünü iki eleməyəcəyəm, Allahın köməyi ilə arzun yerinə yetince sən menim yanımıda qalib iki gözümün işığı olacaqsan". Həsen bərkədən dedi: "Ey menim ağam, men öz arvadıma qovuşanacam səndən el çəkan deyiləm, ya ölməliyim, ya ona yetməliyəm". Qarı ona dedi: "Bu asan işdir! Sakit ol, özünü əle al, çox keçməz ki, Allahın köməyi ilə sən öz arzuna çatasan, men sənin istəyin barədə padşahı xəbərdər edərem, o da bu işdə sənə elindən galoni osırgaməz".

Həsen aliconabılığına, xeyriyah horəkətlərinə görə qarıya təsəkkür elədi, durub onun elindən, almından öpdü, sonra qəriblikdə başına gələcək dərd-bələlər haqqında fikirləş-fikirləşə ona qosulub öz arzusuna çatmaq üçün uzaq, qərib yerləre getməyə hazırlaşdı, bu vaxt onun ürəyi kövrədi, hıçkırb ağladı və bu şəri dedi:

"Yeno külək osır yar diyarından,  
Məhəbbət eqlimi alır başından.

Mənimcün sohordır vüsal gecəsi,  
Gecəyo döndər səbhümü hicran.

Yarla vidalaşmaq ağırdır mənə,  
Canandan ayrılmışq deyildir asan.

Menim no dostum var, no havadaram,  
Əziz sevgilim de bilməyir aman.

Umudan deyiləm mən səni heç vaxt,  
Tosallı verəməsin qoy mənə nadan.

Sənəm horaböör yoxdur diñiyada,  
Məməm sinəməsə yoxdur ürək, can.

Nifrofə layiqdır, yalnız nifrofə,  
Aşiqəm deyərək, tonodon qorxan”.

Sənə qarı omr elədi ki, sofor tabillori çalınsın. Tabillor çalındı, qoşun horakatı goldı. Həsən fikir-xayal içində durub qarı ilə birlikdə yola düşdü. O arabir dördli-dördli şeir deyib ağlayırdı. Qarı iso ona tosallı verib, sakit eləməyo çalışırırdı! Onlar az getdilər, üz getdilər, dor-topa düz getdilər, axırdı golib yeddi adanın birinci adasına çatıdlar. Bura Quşlar Adası idi. Onlar bu yero ayaq basanda Həsənə elo goldı ki, indicə alom alt-üst olacaq, burada quşlar elo qışqırıldırlar ki, az qalırı Həsənin qulağı tutulsun, ağıl başından çıxısn, o birdən elo qorxdu ki, heç hilmiəd ni eləsin, ölümü özüñün altna alib öz-özüno dedi: “Quşlar Torpağı belə olanda, görəsən Heyvanlar Torpağı necə olacaq?”

Səvəhi qarı onu bu vəziyyətdə görəndo borkdən gülüb dedi: “Oğlum, sən həl birincini adada özünü belə hiss edəndə, bəs o birisi adalarnda neyləyoçoksan!” Həsən Allah'a yalvarıb ona dua elədi ki, onun ozabəzziyyətinə bir qodər yüngülləşdirsin, ona rəhmi gələsin. Onlar gecə-gündüz o qodər yol getdilər ki, axırdı Quşlar Adasını tərk etdilər.

Sonra onlar Heyvanlar Torpağından keçib Cinlər Torpağına qəydərən qoşular. Həsən bu yeri görəndo bork qorxdu, bura gələsinənən çox pəşman oldu. Sonra o yenə do Allah'a ağız açıb, omdan kömək dilədi. Allahın köməyi ilə onlar buradən da sağ-salamat keçib qarı deyən çayın sahilinə tərəfələr. Onlar başı dumanhı dağ gördülər. Çayın sahilində çadır qurub dincəldilər. Qarı Həsəni çayın sahilində olan üstü mirvari, müxtəlif qıymətli daş-qası və xalis qızılla bəzədilmiş taxtda oturdu, sonra qarı qoşun başçılarına buyurdu ki, Həsənin çadırının etrafında çadır qurşunlar, yeyib-icib istirahət eləşinələr. Bu vaxt Həsən üzünü elə örtməsü ki, ancaq onun gözləri görünürdü.

Bir azdan qızılar Həsənin çadırının yanına gəldilər, paltarlarını soyunub caya girdilər. Həsən durub onların yuyunmasına tamaşa etdi. Onlar padşah qızları olduğundan sıfotları ay kimi gözəl, saçları zülmət gecə kimi qara idi. Sonra qarı taxt gotırıb Həsəni oturtdu. Elə ki qızılar ay parçası kimi sudan çıxıb qurulub paltarlarını geyindilər, qarının

göstərişi ilə qoşun yola hazırlaşdı, golib Həsənin hüzurunda müntəzir dayandı. Qarı fikirloşdu ki, bəlkə Həsənin arvadı bu qızların arasındadır. Ona görə de qarının omri ilə qoşun golib dəstə-dəstə Həsənin qabağından keçdi ki, Həsən onlara baxsı, bəlkə arvadı bu qızların arasındadır. Qoşun dəstə-dəstə keçdiqə Həsən onlara baxıb deyirdi: “Ey xanımım, o bunların arasında yoxdur...”

Şəhərizad bu yerdə sohorin açıldığı görüb nağılı yarımcı qoysdu.



Elə ki sokkiz yüz yeddinci gecə oldu, Şəhərizad nağılm dalımı damışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, qızlar dəstə-dəstə golib Həsənin qarışısından keçdiqə qarı ona dedi ki, yaxşı baxsı bəlkə arvadı onların arasındadır, ancaq hor dəfə Həsən ona cavab verib deyirdi: “Yox, xanım, o bunların arasında deyil!” Sonra hamidən axırdı başında on nəfər konız və otuz qulluqçu olan bir qadın onlara yaxınlaşdı. Qızların hamisi iridişli idilər, onlar öz xanımları ilə birlikdə öz paltarlarını soyunub caya girdilər. Həmin qadın qızları tutub bir-bir suya basır, onları acıqlandırırdı, qızlar iso ondan incimirdilər. Onlar bir xeyli çayda çimib, deyib-gülüb oynayandan sonra sudan çıxıb sahildə oturdular. Qızlar öz xanımlarına könari zerlə işlənmiş ipok candasımlı verdilər. Xanım da həmin dəsmala bürünüb qurulandı, sonra ona cinlərin hazırladığı borbozaklı libas, zinət şəyərli gotirdilər, o da geyinib-kecindi, öz köniz və qulluqçularını yanına alıb qururla qoşunun arasından keçib getdi.

Həsən o qızı görəndo az qaldı ürəyi yerindən qopa, tez qışqırı dedi: “Bu qadın da mənim bacılarımın sarayında gördüyüüm quşa oxşayır, o da bunun kimi öz kənizlərini açıqlandırdı!” Qarı soruşdu: “Senin arvadın odurmu?” Həsən borkdən dedi: “Yox, xanım, o mənən arvadım deyil, mən onu ömründə görməmişəm. Bu adada gördüyüüm qızların arasında ne boyda-buxunda, nə gözəlliğdə, nə də təndürüştükədə mənən arvadıma tay yoxdur”. Qarı dedi: “Onda sen onun eləmtərlərinənən mono daniş. Mən qadın qoşunlarının nəzarətcisiyəm, bu adada olan qızların hamisini tanıyıram. Əgər sən onu mənən təsvir etsen, mən onu tanıyıram, sonra o qızı elə keçirmək asan olar”.

Bələ olanda Həsən qarıya dedi: "Mənim arvadımın gözəl sıfeti, yaraşlıqlı bədəni, alma yanaqları, qabarq döşləri, iri, qara gözleri, düz, yaraşlıqlı baldırları, aq dişləri var, o çox şirindilli və malahetlidir, onun sūrməli gözələri, inca dodaqları, sağ yanağından xalı, qarnında göbeyinin altında damğası var, onun sıfeti ay kimi nur saçır, beli incedir, yumru yanbzıları var, ağızının suyu abi-kövsər, abi-zəmzəm kimi şirindir, xəstənin canına şəfa verər". Qarı dedi: "Onun əlamətlərindən bir az da daniş, Allah qoysa, istəyinə çatarsan".

Həsən dedi: "Mənim arvadımın gözəl sıfeti, uzun boyunu, sūrməli gözələri, mərcan ağızı var. O başdan-ayağa gözəllik və zəriflik nümunəsidir.

Sonra Həsən ağladı və belə bir name oxudu:

"Elə ki yar soni tərk edib gedir,  
Yaddan çıxanları demo, ey könül!

Səbir ilə dəfə də düşmənlərini,  
Aldanmaz, – kimde var sobrū-tehəmmü'l!"

Sonra o bu noğməni oxudu:

"Torponno yerindən, nicat istəsen;  
Nə dord çök, nə qom çök, nə de qürrelən.

Nə şad ol, nə sevin, nə iztirab çök,  
Dözüb hor cosaya, tehəmmü'l et son".

Qarı bir xeyli başını aşağı salıb Həsəni dirlədikdən sonra başını qaldırıb Həsənə dedi: "Ey Həsən, men sən deyənləre diqqətli qulaq asdım, Allaha and olsun, sən deyən əlamətlərin hamisi o qadında var. Senin arvadın elo onun özüdür. O, Vak adalarının şahənsəhərin böyük qızıdır, yatmışsa aylı, ayıqlansa eşit, gel ağlınu başına yiğ! Sən heç cüra ona çata bilməsən. Əger çatsan da, onu elə keçirə bilməsən, çünki sizin aranızda yerlər göy qədər fərqli var. Oğlum, gel sən daşı etəyindən tök, qayıt geri, özünü hədər yere ölümə verme, meni de özünle bərabər bələyə salma, mənə elə gəlir ki, sən onun heç bir tüküne de sahib dura bilməsən, qayıt get voteninə, bizi bələlələrə salma".

Qarı hem Həsənin, hem də öz canı üçün qorxdu. Həsən qarının bu sözlərini eşidəndən elə ağladı ki, huşu başından çıxdı. Qarı onun

üzüne ta o vaxtacan su ciledi ki, o ayılıb özüne geldi. Həsən o qəder ağladı ki, üst-başını tamam işlətdi və qarşıya dedi: "Xanımım, men istədiyim yere galib çatdıqm bir vaxtda buradan nece elibos geri qayydüm, menim heç ağluna da gəlməzdi ki, bütün qoşunların başçısı olduğun halda, indi mənə kömək ede bilməyəsen". Qarı dedi: "Oğlum, sənə and verirem o bir olan Allaha, qızların hənsimi istəyirsən seç, onu sənə alım, təki sen padşahların elinə düşməyəsen, onda mən səni onların əlindən xilas etmək üçün yollar düşünməli olaram. Bu qızlardan birimi al, sağ-salamat qayıdış get voteninə, men de sənin ucbatdan dərbeləyə düşməyim. Allaha and olsun, sen özünü çox böyük bil bələyə salmışsan, son ele bir tehlükə qarşısından dan ki, ondan səni heç kəs xilas edə bilməz!" Həsən başını aşağı salıb dərdli-dərdli ağladı və dedi:

"Az danışın, – dedim, – qeybatçılara;  
Gözüm yaramıb ki: axıda yaşlar.

Sei kimi axxa da gözümün yaşı,  
Rahme-mürivvətə biganadır yar.

Sevgi başdan alır eqli-kamalı,  
Ağlışlılığmdır mənə ifixar.

Sizin yannıza men can atırken,  
Bəla sərt olmağın nə mənası var?

Unudub ilqarı, ehdi-peyməni,  
Vədə döntük çıxıb etdiniz ferar.

Siz çıxıb getdiniz; aynlıq məni  
Axır roziliyyə eyledi vadar...

Axan göz yassımı bol elə, gözüm,  
Ürək, dərələndən etmə ahu-zar".

Şəhrizad bu yerde seherin açıldığını görüb nağılı yarımcı qoysdu.

808-ci gecə

Ela ki sökkiz yüz sökkizinci gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rövayət eləyirlər ki, qarı Hosonə deyondo ki, oğlum, Allah xatırına mənim sözüümə qulaq as, arvadımın evəzində bù qızlardan birini al, qayıdib sağ-salamat öz votonunu get. Hoson başını aşağı salıb bir xeyli ağladı, dərdli-dərdli bir şer deyib o qədər hönkür-hönkür ağladı ki, hüşunu itirdi. Qarı onun üzünə tə o vaxtacan su çılıdı ki, o özünü gəldi, onda qarı ona dedi: "Ağam, yaxşı olak ki, son qayıdib öz votonunu gedəsən. Əgər mən soninla şəhərə getsəm, bil ki, sən da, mən da mahv olacaqıq. Şəhənşah bu işdən ötəri mənim sənə qoşulub onun torpağına ayaq basdırığımı biliōndo, bərk qazoblonançok, cüñki bu vaxtacan Adəm övladlarından heç kimin ayağı bu yero daymoyib. O biləndə ki, mən sənə yol göstərib bura gətirmişəm, ömründə erkək üzü görməmiş qızları sənə göstərmmişəm, hirsənib məni öldürdüürəcək". Hoson and içdi ki, o qızlara başqa gözəl baxmamışdır. Belo olanda qarı ona dedi: "Oğlum, qayıt get öz vətənino, sənə o qədər pul, var-dövlət verim ki, heç bir arvad-zadən lazıim olmaz. Gəl mənim məsləhotimə qulaq as, özünü xata-balaya salma".

Hoson qarının bu sözlərini eşidəndo hönkürüb ağladı, üzünü onunayağına sürtüb dedi: "Ey hökmardım, mənim ümidiñi ancaq sonadır, sən da belə edirsin. Mən golub bu yero çıxandan sonra istədiyimi görüb oldo etməmisi necə geri qayıdim?" Mən artıq golub sevgilim yaşayın yero çıxmışam, indi bircə onunla görüşmək qalıb, mən ümidi varam ki, bu arzuma da çatacağam!" Sonra o bu şeri dedi:

"Siz ey gözəllərin şahı gözəllər,  
Sevda osırıno acıyan, bar;

Ösürü olduğum o qara gözərlər  
Taxtında qul edər Keyxosrovları.

Müskü xocıl edən onun xoş ötri,  
Hüssü bətil edər gülü-gülzənlər.

Onun xoş ötrini çökib canına,  
Ösür sorin-sorin bahar ruzgarı.

Sözbəz! Bədxbəliqdür fikr-niyütün;  
Burax məsləhəti, bu söz-sovları.

Qınayıb danlama məni boş yero,  
Sənə çatan deyil eşqin osran.

Bir qara gözlünün mofstunuyam mən,  
O alıb mondeki səbri-qərəni.

Fikrim dağınqdır göz yaşı kimi,  
Düzüram sözleri mən incivari,

Üzündən od alıb alışdı qəlbim,  
Sənb bədənimi eşq alovları.

Qəlbimi mən sözlə ovundururam.  
Sözle unuduram dordi-qubarı.

Sevdim ömrüm boyu mən gözəlləri,  
Keçsin günahımdan o ulu tanrı!"


Həsən şeri deyib qurtaranдан sonra qarının ona rəhmi geldi, ona ürək-direk verib dedi: "Gözünün yaşını sil, özünü elə al, vallahi, ləp ölüme getməli olsam da, bu yolda sənə kömək edəcəyəm". Həsənin ürəyi yerinə düdü, onun eyni açıldı, oturub bütün günü qarı ilə səhət etdi.

Ela ki gecə oldu, qızlar dağılışb hərəsi bir yana: kimi şəhəre öz saraylarına, kimi də buradakı çadırlarına getdi. Bu vaxt qarı Həsəni götürüb şəhərə gəldi, ona ayrıca bir otaq ayırdı ki, bura heç kim giro bilməsin, ona görüb şəhənşahə xəbər vermesin, yoxsa o vaxtından əvvəl Həsən burada olduğunu bilsə, onu da, onu bura gətirdəni də öldürdüürə. O, Həsəne özü qulluq etdi. Hər dəfə Həsən qızılıb bir iş görmək istəyəndə qarı onu qızın qəddar atası ilə qorxudurdu. Belə olanda Həsən ağladı və dedi: "Ey xanım, men ki öz arvad-uşağımı qovusmayacağam, onda yaşamaq menim nəyimə lazımdır, mən bu yolda ya ölməliyəm, ya da öz istəyimə çatmalyam". Belə olanda qarı düşünüb-daşındı, necə eləsin ki, Həsəni öz arvad-uşağımı qovuşdurursın, əgər onun yerinə başqa bir adam olsayıd, özünü bu qədər xata-balaya salmazdı. Həsən isə ölümü gözünün altına alıb, heç nəden qorxmurdu. Məsol var deyərlər: "Sevənlər sevgidən savayı ayrı söz eştmezler".

Onların golib çıxdığı bu ada şahənşahın böyük qızı Nur əl-Xudanın torpağı idi. Bu padşahın yeddi bacısı vardı, onların hamisi bakırı qızlardı, özləri də şəhərətə atalarının yanında yaşayırdılar. Şahənşahın sarayı Vak adalarında on böyük şəhərdə yerləşirdi. Qarı görəndə ki, Həsənin öz arvad-uşağıını görməkdan öteri ürəyi gedir, daha səbri qalmayıb, ayağın durdu. Nur əl-Xuda padşahın sarayına getdi, əyilən onun qabağında yeri öpdü. Qarının bu padşahın yanında xüsusi hörməti vardı, cümlədən padşah qızlarının hamisini o tərbiyə edib böyütmüşdü, buna görə hətta şahənşah da onun xotırını istəyirdi.

Qarı Nur əl-Xuda padşahın hüzuruna gedəndə, padşah taxtdan durub onu bağırına basdı, sonra qolundan tutub onu öz yanında oturtdu, bura galmosının səbbəni soruşturdu. Qarı cavabında dedi: "Ey xanım, Allaha andolsun, bu sofarımızı çox xoş keçdi, sona de boxşı gotirdim, indi onu bura götürərlər. Eş sahər şahı, ay qızım, mən senin hüzuruna qorıbo bir şey gotirmişəm, onu sonə göstərmək isteyirəm ki, sen mənim arzumu yerinə yetirəsan". Padşah sorusunu: "O na işdi elə". Belə olanda qarı qorxa-qorxa Həsənin ohvalatını başdan-ayağa padşaha danışdır: "Ay xanım, o, sahildə, mən aylışdırıymı oturacağın altında gizlənmiş, sonra oradan çıxıb məndən kömək dilədi, aylayıb elə yalvardı ki, ona yazığım goldı, onu götürüb qoşunun içine göldim, ona silah-əsəhə, bir də libas verdim, sonra onu şəhərə götürdüm, mən onu dəfələrlə sənin qazəbin, gücün, qüdrətinə qorxutdum, her dəfa mən onu qorxudanda o aylayıb seçiləyir, sonra mənə deyirdi: "Ya mən öz arvad-uşağımı görməliyim, ya da ölməliyim, mən onlarsız geri qaydan deyiləm!" O özünü tohlukü qarşısına qoyub golib Vak adalarına çıxıb, mən həlo bu vaxtacan belə qorxa-hürkü bilməyən, möhkəm ürkli adam görməmişəm, möhabbat onun ürəyini elə elə alıb ki, ağlı başından çıxıb..."

Şəhərizad bu yerdə sohərin açıldıqını görüb nağılı yarımcı qoydu.



Ela ki şökkiz yüz doqquzuncu gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı Nur əl-Xuda padşaha Həsənin ohvalatını danışdır: "Mən həle

belə qorxa-hürkü bilməyən möhkəm ürkli adam görməmişəm, ancaq, nə edəsen ki, onun ürəyini möhabbat olə alıb, ağlı başından çıxıb". Padşah Həsənin ohvalatını eşidəndə bərk qozəbləndi, başını aşağı salıb bir xeyli fikrə getdi, sonra başını qaldırıb qarıya dedi: "Ey uğursuz, pisniyyət qarı, yeni sənin eməlin o qədər azıb ki, özünle Vak adalarına kişi gotirirsən, həlo bir menim qızəbəmdən qorxmaib onu mənə göstərmək isteyirsin? And olsun bu taxt-tacıma, eger sən məni tərbiyə etməseydin, həm de menim boynumda haqq-sayı olmasayı, mən səni də, onu da elə bir ezbələ öldürdürürdüm ki, bu hamiya görkə olardı, heç kim bir də belə qəlet eləməzdı. Dur get onu buraya getir görüm o neçə adadırmış".

Qarı özünü itirmiş halda padşahın yanından çıxıb hara gedecəyini özü du bilmədən deyirdi: "Bütün bu bolaları mənə Həsənin ali ilə Allahın özü göstərib!" Qarın deyinə-deyinə golib evə çatandan sonra Həsənə dedi: "Ay eceli yetmiş, dur gedək padşahın yanına, o səni gözleyir, görək başımıza nə gelir". Həsən tez durub qarının qabağına düşdü, Allaha dua edə-edə dedi: "Ey Allah, mənə rohmin gəlsin, məni bu dərəd-bələdan qurtar!" Onlar ta o vaxtacan getdilər ki, axırdı golib padşahın yanına çatıdlar (Qarın yolda padşahı danışmağın qaydasını Həsənə öyrətmədi). Həsən golib padşahın hüzurunda dayananda gördü ki, padşah üzünü örtüb. O əyilib padşahın qabağında yeri öpdü, ona xeyir-dua verib bu şerî dedi:

"Səni şad və xürrəm yaşatsın Allah,  
Artırsın gün-gündən varını sənin."

Artırsın şanını-şərafətini,  
Qarşında boynumu oysın düşmənin!"

Həsən şerî deyib qurtaranda padşah qarıya işarə edib dedi ki, o, Həsənə suallar versin. Qarı padşahın işarəsini anladı ve Həsənə dedi: "Padşah səni salamlayıb, özü də bilmək isteyir ki, sənin admı nedir, haradan gelmişən, sənin arvadının, uşaqlarının adları nedir, sən golən yer neccə adlanır?" Həsən özünü elə alıb dedi: "Ey illerin və zamanların padşahı, ey ösrlərin və qorinərin yeganəsi, menim admı Dərdli Həsəndir, özüm də bəsərliyim, arvadım admı isə bilmirəm, o ki qaldı uşaqlarına, – birinin adı Nəsir, o birisininki isə Mensurdur". Həsənin sözlerini eşidəndə padşah dedi: "O uşaqları haradan aparıb?" Həsən cavabında dedi: "Bağdad şəhərindən, xəlifənin sarayından". Padşah

soruşdu: "O uşub gedəndə sənə bir söz demədi ki?" Həsən cavabında dedi: "O mənim anama deyib: "Oğlun qayıdır göləndə ona deyərsə ki, əgar hicrən gecələri ona uzun görünse, əgar vüsalə yetmək istəsə, əgar möhəbbət ona dov gəlsə, onda qoy bizim dalımızca Vak adalarına gəlsin".

Həsənin sözlerini eşidəndə Nur al-Xuda padşah başını bulayıb dedi: "Əgər o səni istəməsəydi, soninə yaxınlıq arzusunda olmasayı, anana bu sözləri deməzdi, öz ölkəsinin yerini bildirməzdi, sənin bura gelməyinizi istəməzdi". Həsən dedi: "Ey padşahların padşahi, yerin-göyün sahibi, mən sənə hamisini danışdım, heç nəyi gizləmedim. Mən indi bir Allahdan, bir də sondan imdad dileyirəm. Mənə rəhmin gəlsin, bu yaxşılığın əvəzini Allah özü verər. Arvad-uşağımı görməkdə, bu göz yaşlarını qurutmaqdə mənə olından galon köməyi əsirgəmə".

Bu sözləri deyib o hönkür-hönkür ağladı, sonra bu şerini dedi:

"Qüsürum olsa da yanında bir az,  
Duaçıyam sənə ömrüm uzunu.

Sənən mərhamətin sayosindo mən  
Bilmədim pis günün nə olduğunu".

Nur al-Xuda başını aşağı salıb bir xeyli fikre getdi, sonra başını qaldirıb dedi: "Mənim sənə rəhmim gəldi, gəlsənə həm şəhərdə, həm də adada olan qızların hamisini sənə göstərim. Əgər sən öz arvadını onların arasında tapa bilson, onu sənə verəcəyəm. Əgər tapa bilməsən, onda sənə öldürdürüb qarının qapısında çarmixa çəkdiircəcəyəm". Həsən dedi: "Qibleyi-aləm, mən bə şərti qəbul edirəm". Sonra o bu şeri dedi:

"Aldın dincliyimi, özün rahatkon,  
Aldın yuxumu da, özün yatrıken.

Unudub əvvəlki vədlərini,  
Çəkdiñ var güçünə yüyənimi son.

Səni körpalıldən sevdim: indise  
Öldürmə! - deyərək yalvarıram mən.

Bu cəq osırını özün söylə bir,  
Necə olın gələr, halak edəsən?

Dostlar, mən ölüsem, qəbir daşında  
Yazın ki: "Bu ölüb möhəbbətinində!"

Bəlkə cəqə düşən başqa bir cavan,  
Keçəndə, bir rəhmət oxuya, qəlbən".

Şerini qurtardan sonra Həsən bir daha dedi: "Ey əsrlərin və qəri-nələrin padşahi, mən sənə bütün şartlarına razıyam, onu bilirem ki, Allahdan başqa heç kəsə qüdrət ve qüvvət yoxdur!"

Sonra Nur el-Xuda padşah emr elədi ki, şəhərdə olan bütün qızlar bir nefer kimi saraya gəlib Həsənin hüzurundan keçsin. Buna nəzarət etməyi o seksen Şəvəhi qarının özüne təpsirdi. Həsənin gözü önündə yüzlər qız gəlib keçdi, ancaq Həsən onların arasında öz arvadını görə bilmədi. Dəmək olar, şəhərdə bir nefer də qız qalmadı ki, onu Həsən görməmiş olsun. Padşah ondan sorusunda ki: "Arvadını görə bildin?" Həsən cavabında dedi: "Ey padşah, Allahla and olsun, o bunların arasından xox yidi!". Belə olanda padşahın bərk acığı tutdu, o, qarına dedi: "Get sarayda olan bütün qızları getir ve buna göster".

Elli ki saraydakı qızların hamisini Həsəne göstərdilər, Həsən yənə də onların arasında arvadını görə bilməyib padşaha dedi: "Ey padşah, başına and olsun, bunların da arasında yoxdur". Belə olanda padşahın bərk acığı tutdu, o yanındakı adamlara qışqırıb dedi: "Tez olun, bunu tutub üzüüste sürüye-sürüye aparıb boynunu vurun. Qoy bir de heç kəs casarot edib bizim yerləre ayaq basmasın, bizim qayda-qanunu öyrənib, adalarımıza gəlməsin!" Paltaların eteyi ilə Həsənin gözünü bağlayıb üzüüste sürüye-sürüye bayır çıxardılar, qılıncları sıyırbıq boynunu vurmaq üçün müntəzir dayandılar.

Belə olanda Şəvəhi qarı eylib padşahın qabağında yeri öpdü, onun etəyindən tutub üzüne sürtdən sonra başını qoyub dedi: "Ey padşah, səni and verirəm aramızda olan o haqq-saya, sən gel bu işdə tələsmə. Özün bilirsin ki, bu adam qəribdir, mən bir əzab-əziyyətə düşərəm, sonra gəlib bu yere çıxbı. Allah öz kölgəsinin ondan eškik eləməyi, Allah xatirinə, onu öldürmə. O sənən xeyirxahlığın barede eşidib, sənə penah getirib. Əgər sən onu öldürsən, aləmə ses yayılacaq ki, sən qərib adamı sevmirsən, onları öldürdürrür. O ki her vaxt sənən elindədir. Əgər doğrudan da, onun arvadı bu torpaqda deyilse, onu istədiyin vaxt öldürdüre bilsən. Sən ne vaxt istəsen men onu sənən hüzuruna getirə bilerəm. Bir de mən onu ona görə öz himayəne götürürüm ki, sənə bel bağladım. Mən inandım ki, sən bizim aramızda olan haqq-

saya görə bu işdə ona kömək edəcəksən. Əgər mən səni xeyirxah, adıl bir padşah kimi tanımışdım, onu heç sonin yanına gətirirdimmi?! Mən onu buraya gətirində öz-özümə düşündüm: "Padşah onu görəndə, inci kimi düzdüyü şeirləri dinləyində xoş golocək, ondan öz köməkliliyini əsrgəməyəcək". Bu adam bizim torpağımıza ayaq basıb, bize ponah gətirib, bizini cörəyimizi yeyib, belə olanda, bizim borcumuzu ki, ona hörmət eləyök..."

Şəhərizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.



810-cu gecə

Ela ki səkkiz yüz onuncu gecə oldu, Şəhərizad nağılin dalmışlığına başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Nur əl-Xuda padşah nökrələrə əmr eləyəndə ki, tutub Həsənin boynunu vurşunlar, qarı onu dilə tutub dedi: "Bu adam ki, bizim torpağa qədəm qoyub, biza ponah gətirib, ona hörmət eləmək bizim borcumuzdur. Bir də axı sanınlı göründürməyi mən ona söz vermişəm. Son özün bilirsin ki, hicran dərdi ağır olur, xüsusiylə övlad həsrəti. Burada səndən başqa ayrı qadın qalmadı, sən allah, üzünü ona göstər".

Padşah gülümşünüb dedi: "O haradan mənim ərim oldu, məndən uşaqları da oldu ki, mən ona üzümü göstərim?" Sonra o buyurdu ki, gedib Həsonı gotırınlar. Ela ki Həsonı gətirdilər, o, üzünü açdı. Həsən onun sıfotını görən kimi elə qışqırkı, huşunu itirib yere yixildi. Qarı ona ta o vaxtacan qulluq elədi ki, onun huşu başına gəldi, sonra bu şeri dedi:

"Şanlı-şərafatlı Vak torpağına  
İraqdan yetişib sorin bir külək.

Deyin özizimə: məhəbbət mənim  
Edib varlığımı lap alək-volok.

Ey cəqə vaqiflər, mənə rəhm edin,  
Ayrılıq dordindən möhv olur ürok".

O, şerî deyib durdu, padşahın bir də baxdı, elə qışqırkı ki, sesindən az qala saray ucub camaatın başına tökülecdi. O ayaq üstə dura bildi, üzüstə yerə yixildi özündən getdi.

Qarı ona ta o vaxtacan qulluq elədi ki, o, özüne gəldi, qarı ondan soruşanda ki, ona nə olub, nə üçün belə edir, Həsən cavabında dedi: "Bu padşah ya mənim arvadımdır, ya da ona ən çox oxşayan bir adamdır..."

Şəhərizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



811-ci gecə

Ela ki səkkiz yüz on birinci gecə oldu, Şəhərizad nağılin dalmışlığına başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı Həsonundan soruşanda ki, ona nə olub, Həsən cavabında ucadan dedi: "Bu padşah ya mənim arvadımdır, ya da ona ən çox oxşayan bir adamdır". Padşah dedi: "Vay sonin halına, ay nənə, mənim sənə yazığım gelir, bu qorib görünür ya dəlidir, ya da ağlığını itirib, ona görə ki, gözünü bərəldib mənə baxır". Qarı dedi: "Padşah, bunu ona bağışlamaq olar, onu qınama. Məsəl var deyərlər: "Eşqi başına vurana davamən kar eləməz". O elə deli kimi bir şeydir. Bu vaxt Həsən dərdli-dərdli ağlayıb bu şeri dedi:

"Görününce mənə ayaq izləri,  
Göz yaşını islatdı o gəzən yeri.

Ayrılıq salana yalvardım ki,  
Əziz kimsələri qaytarın geri".

Sonra Həsən padşaha dedi: "Allaha and olsun ki, sən mənim arvadım deyilsən, ancaq son ona həddindən çox oxşayırsan!" Nur əl-Xuda padşah qəhqəhe çekib elə güldü ki, az qaldı qəşə eləyib yere yixılsın, sonra birtohur özünü əla alb dedi: "Əzizim, bir sebrin olsun, bir mənə yaxşı-yaxşı bax, suallarına cavab ver. Bu dəliliyi bir yana qoy. Qorxma istəyin yaxındadır". Həsən dedi: "Qibleyi-aləm, ey bütün varlıların, yoxsulların ponahgahı, mən səni görən kimi ağlım başından çıxdı. Elə

bildim son ya monim arvadımsan, ya da ona on çok oxşayan bir adam-sın. İndisə mondan no istiyorsun soruş?" Padşah ondan sorusdu: "Şenin arvadının nayı mono oxşayır?" Heson cavabında dedi: "Ya monim arvadım nayı mono oxşayır". Heson, sonda gözöl-göyçök, könlük oxşayan hor no varsa, yarışıklı qamotin, sırin diliń, al yanaqların, iri qara gözlerin, hamisi ona oxşayır".

Belo olanda padşah Şovahi qarıya üzünü tutub dedi: "Onu apar öz yanında saxla, mon onun arzusunu yerino yetirmek üçün düşünüb bir yol taparam. Ögor doğrudan da o, xeyirxah adamlırsa, dostluğa, mahəbətə sadıqdisro, biz də gorok ona kömək edök. Bir də, son demişkən, o min bir ozaba dözo-dözo golib bizim torpağı çıxıb, bizimlə duzçörök kəsib, ona kömək eləmək borcumuzdur. Tez onu apar öz evinə, onu qulluqçularma yaxşı-yaxşı təpşir, özün do tez qayıt gal bura. Allahın köməkliyi ilə biz bu işi birlükde qaydaya salarıq". Qarı Hesonin götürür öz monzilinə yollandı, kənizləri, qulluqçularına yanına çağırıp təpşirdi, Hesonə no lazımdırsa gotirib versinlər, heç nayı yaddan çıxmasınlar, ona yaxşı-yaxşı qulluq eləsinlər.

Sonra o tolsasık padşahın yanına qayıdı. Padşah ona dedi ki, tez yaraqlanıb-yasaqlansın, gedib özüylə min nəfər seçmə atlı götürsün. Şovahi qarı padşahın bütün göstərişlərinə diqqətlə qulaq asdı. Özü tez geyinib-kecindi, gedib min nəfər seçmə atlı gotirdi, golib padşahın qabağında oyılıb yeri öpəndən sonra omro müntozir olduğunu bildirdi.

Nur ol-Xuda padşah ona dedi ki, atlıları da götürüb tez şəhəre, atası sahənşahın sarayına getsin, onun kiçik bacısı Manar əs-Sənagilə düşsün, sonra ona desin: "Geydir uşaqlarına mon tikən paltaqları, sonra yolla xalasığılə, xalası onlar üçün dariixib".

Sonra padşah qarıya dedi: "Nono can, bax Hesonin məsələsini ondan gizlot ha. Elo ki uşaqları ondan alındı, ona deyorsan: "Bacın deyir ki, bir bizo golsin". Son onu gözələmə, qayıt gal, özü də o golən yolla galma. Sonra geconi gündüzə qatıb bura gəl, elə olsun ki, bu barodo heç kos, heç no bilməsin. Allaha and olsun, man bilsəm ki, bacının uşaqları onun uşaqlarıdır, onda mən onun öz arvad-uşağına sahib olmasına mane olmayıacaqam, əksinə öz arvad-uşağını götürməsinə kömək edəcəyim..."

Sohrizad bu yerdə sohərin açıldıǵını görüb nağılı yarımcıq qoysdu.

## 812-ci gecə

Elo ki sokkiz yüz on ikinci gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eləyirler ki, padşah qarıya dedi: "Allaha and olsun, öger mon görsəm ki, bacım onun arvadıdır, onda mon öz arvad-uşağını götürüb vətənenin getməsinə ona kömək edəcəyəm". Qarı da onun sözüne inandı, o bilmədi padşah ürəyində no düşünür, bu monfur qadın iso düşünürdü ki, bacısının uşaqları ona oxşaması, həm de Heson bacısının əri olmasa, onu öldürür.

Sonra padşah qarıya dedi: "Nənə can, mənə elə gəlir ki, Hesonin arvadı monim bacım Manar əs-Səna olacaqdır, buna görə də bir balaca ehtiyat edirəm. Mən nə deyə bilerəm, Allah bilən yaxşıdır. O deyən olamatlar, yoni gözəlliyi ilə hamını məftun etməsi, tendirüstlüyü ancaq monim bacılarımdan, əlelxüsüs, kiçik bacım Manar əs-Sənadan başqa heç kosda ol bilməz".

Qarı padşahın olinden öpüb Hesonin yanına qayıdı, padşahla olan səhbəti ona danışıdı. Hesonin sevincindən ağıl başından çıxdı, durub qarının alnından ödü. Qarı ona dedi: "Oğlum, mənim alnından yox, ağızmanдан öp, qoy bu öpüş sənin üçün etdiklərimin evezisi olsun. Özün də daha darixib-ələmə, sakit ol, özünə olo al, hər şey yaxşı olacaq". Sonra qarı Hesonla xudahafizloşib getdi, Heson iso bu şerî dedi:

"Dörd şey şahididir monim sevgimin  
(Şahidi iki olsun halbüki gorok):

Qolbin titroması, əlin əsməsi,  
Ariqlıq, bir də ki, susub dinmomok".

Sonra o bu şerî dedi:

"İki şey - birisi ömrün gənc yaşı,  
Birisı - demək ki; yar gələr haçan?

Az da olsa bizo homdom olmasa,  
Gözümüz kor olar qan ağlamaqdən".

Qarı yarıqlanıb-yasaqlandı özü ilə min atlı da götürüb Nur əl-Xuda padşahın bacısı olan adaya yola düdü. Az getdi, çox getdi, axırda gəlib homin şəhərə çatdı. Nur əl-Xuda ilə onun bacısı yaşayan şəhərin arası üç günlük yol idi. Şovahi şəhərə gəlib Manar əs-Sənənin yanına getdi, onu salamlayıb Nur əl-Xudanın salamını ona yetirəndən sonra dedi ki, padşah hem onun özü, hem də onun uşaqları üçün darixb. Nur əl-Xuda səndən inciriyib ki, ona baş çıkmırson. Manar əs-Səna padşah cavabında dedi: "Mənim bacım haqlıdır, bu mənim sehvimdir, mon bu sehvi duldoldoram, onda getməmişim, indi gedərəm".

Sonra o buyurdu ki, onun çadırını aparıb şəhər konarında qursunlar. Özü isə bacısı üçün münasib qıymotlı hadiyyələr seçimkən möşğul oldu. Manar əs-Sənənin atası pəncərədən baxanda gördü ki, şəhərin konarında çadırlar qurulur, bunun səbəbini sorusunda, ona dedilər ki, şahzadə Manar əs-Səna qurdurur ki, bacısı Nur əl-Xudanın yanına getsin. Şahənsəh bu sözü eşidindən emr eldi ki, qızını müşayiət elomok üçün böyük bir dəstoq qoşun ayrılsın, yol üçün hər cüro lovazimat, yemək-icəmək götürürsün. Sonra isə xəzinənin ağzını açıb qızı üçün qıymotlı hadiyyələr, çoxlu mal-dövlət götürdü. Padşahın yeddi qızının yeddisi də doğma bacı idilər, tökeç kiçik bacıdan savayı. O, bacılarla atabır, ana ayrı idi. Qızlardan böyük bacının adı Nur əl-Xuda, ikincinin adı Nəcim əs-Sobah, üçüncüün adı Səms əd-Düha, dördüncüün adı Səcərat əd-Dürr, beşinciinin adı Qüt əl-Qülub, altıncının adı Şərəf əl-Bonat, yedinciinin adı Manar əs-Səna idi ki, homin qız da bacılarla atabır bacı idı, özü də Həsənin arvadı idi.

Sonra qarı gəlib Manar əs-Sənənin qabağından ayılıb yeri öpdü, Manar əs-Səna ondan soruşdu: "Nənə can, sonin mənə başqa sözün yoxdur ki?" Qarı dedi: "Nur əl-Xuda padşah xahiş eldi ki, son uşaq-larma o tıkon paltarı geyindirəsan, özü də onları mənimlə göndərəsan. Son gələnənən biz gedib bu xəbəri ona çatdırıraq". Manar əs-Səna qaridan bu sözləri eşidindən başını aşağı salıb bir xeyli fikro getdi, onun sırt-sıftı doyişıdı, sonra başını bulayıb dedi: "Nənə can, son mənim uşaqlarımın adını çəkəndə üroyim narahat oldu. Axi, onlar anadan olan gündən bəri nə cinlərdən, nə də bəni-adəm nəslindən heç kim onlarım üzünü görməyib, mon onları oson küləyə də qışqınram". Qarı ucadən dedi: "Xanım, bu no səzlərdir! Yoxsa sən qorxursan ki, bacıdan onlara bir xotar dayor..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoydu.

## 813-cü gecə

Elə ki səkkiz yüz on üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rayvatəleyirlər ki, qarı Manar əs-Sənəya dedi: "Xanım, bu ne sözdür! Yoxsa sən bacıdan ehtiyat edirsin? Bu ne şübhədir senin başına galib? Bacın bilsə, acığı tutar. Bir də axı sənin uşaqların körpədir, buna görə de onlar üçün narahat olmağı sene bağlılaşmaq olar, həm də sevən adam şəkk-şübəhəye meyil eder. Qızım, sən ki menim xasiyyətimə bələdən. Axi, sənin uşaqlarından evvel mən sizi təribyə edib böyütmüşəm. Mən onları səndən alıb kimi üzüm onlar üçün yastıq, sinəmi isə beşik edəcəyəm. Onlar baradə mənə məslehət verməyə ehtiyac yoxdur. Bundan öteri narahat olmağa dəyməz. Mən səndən ya bir gün, ya da iki gün evvel ora çatacağam".

Qarı ta o vaxtacan dil töküb Manar əs-Sənəni yoldan çıxardı ki, axırdı o, bacısının qəzəbindən qorxub razı oldu. O, bacısının üreyində nələr gizləndiyini bilmirdi. Manar əs-Səna gətirib uşaqları çızmisdirdi, bacısı tiken paltaları onlara geyindirib qarının ixtiyarına verdi. Qarı uşaqları alan kimi qanadı quş olub atıv çaparaq yola düzəldi, özü də Manar əs-Səna gələn yolla yox, Nur əl-Xuda qabaqcadan ona tapşırığı yolla getdi.

O, yolda uşaqlara bir şey olmasın deyə eli tələsirdi ki, daha nə deyim. Nəço çaydan keçib, neço dağı aşandan sonra gəlib Nur əl-Xuda padşahın şəhərinə çatdı. Aparıb uşaqları öz xalalarına verdi.

Padşah uşaqları görən kimi şad oldu, onların üzündən öpüb bağırına basdı, sonra birini sağ, o birini sol dizinin üstə oturdub qarıya dedi: "İndi get Həsəni gətir! Mən onu ölümündən xilas edib, ona möhəlet vermişəm. O mənim mənzilimde yaşayib artıq özüne gəlməmişdir. Uzun yolların özab-əziyyəti canından çıxmışdır. Ancaq ölüm təhlükəsi hələ də onu başının üstündən getməmişdir..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoydu.

## 814-ü gecə

Elə ki səkkiz yüz on dördüncü gecə oldu, Şəhərizad nağlınlı dalmışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Nur əl-Xuda padşah qarriya əmr elədi ki, gedib Həsəni getirsin, sonra ona dedi: "O bu vaxtacan çox uzun yollar keçib, çox azab-əziyyətə dözb, ancaq bilmir ki, ölüm töhlükəsi hələ de onun üstündən sovuşmayıb". Qarı soruşdu: "O burə goləndo uşaqları ona göstərəcəksənmi, birdən məlum olsa ki, uşaqlar onun deyil, onda onu azad edib öz votənino getməyo icazə verəcəksənmi?"

Padşah qarının sözlerini eşidəndə qəzəblə dedi: "Ey bədniiyət qarı, son bu qorib üçün hələ çoxmu hiylolərə ol atacaqsın. Məgər son bilmirsinim o bizim torpağına ayaq basmaq bizim sırrimizi öyrənib, bizim adot-ononalarımıza agah olub? O elə bilir ki, bizim yurdumuzu golib, üzümüzü görüb, namusumuzu tapdayandan sonra sağ-salamat qayıdib gedəcək? Əgor o buradan sağ-salamat çıxıb getse, burada gör-dükərinin hamisini gedib öz qohum-qərəbasına, tanış-bilişinə danışacaq, onlar da bu xəbor aləmə yayacaqlar. Bu xəbor tacirlərə çatanda onlar ölkə-ölkə gəzib deyəcəklər: "Vak adalarından keçib Cinlər, Heyvanlar və Quşlar torpağına bir adam getmiş, oradan da sağ-salamat qayıdib golmuşdır". Bu heç vaxt ola bilməz! And olsun yeri-göyü yaranan, canlıları xalq əleyən o qadir Allaha ki, mən buna yol vermərom. Əgor bu uşaqlar onun olmasa, mən onun boynunu öz əllərimlə vuracağam!" Sonra o, qarının üstüne elə qışkırdı ki, qarı qorxusundan yero sörildi. O iyrimi qul çağırıb onlara dedi: "Bu qarı ile gedin, onun evində olan cavan oğlanı bura gotirin". Qarı qullarla birlikdə sarayı tərk etdi, onun sir-sifəti elə avazımızdı ki, sir-sifətində qandan esər qalmamışdı. O, oli-ayağı oso-oso Həsənin yanına getdi. Qarı içəri girində Həsən ayaga qalxdı və qarının olini öpdü, qarı isə onunla salamlaşmadan dedi: "İndi get padşahla özün daniş, mən sən demədimmi qayıt get öz votənino, mən sən qabaqcədan xəbərdar eləmədim ki, bu işin noticəsi pio olacaq? Sənə monim maslahətimə qulaq asmadın. Mən sən deyəndə ki, sənə elə şəyələr verərəm ki, ondan heç kəsə olmaz, mən qulaq asmadın, mənim öksimə horəkət elədin, həm özünü, həm də məni bolaya saldın, indi hər ikimizi ölüm gözləyir, artıq göz-

lədiyin gün gəlib çatmışdır, ölüm qışnan gözünən arasındadır, indi get o ədəbsizlə özün daniş, görünənən necə camını qurtarırsan".

Elə bil Həsənin ürəyi yerindən qopdu, qorxa-qorxa dedi: "Ay Allah, özün manə kömək ol, məni bu qədər azab-əziyyətə saldıığın bəs deyilim, heç olmasa indi manə rəhəmin gəlsin". O, həyatından küskün halda qarı ilə birlilikdə durub uşaqın qabağına düşdü. Onlar padşahın yanına golənde Həsən gördü ki, padşah onu uşaqlarını — Nəsirə, Mənsuru horasını bir dizinin üstüne alıb oynadı. Həsən uşaqlarını görən kimi tanıldı, sevincindən elə qışkırdı ki, üzüüstə yero yixılıb huşunu itirdi..."

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağlı yarımcıq qoydu.

## 815-ci gecə

Elə ki səkkiz yüz on beşinci gecə oldu, Şəhərizad nağlınlı dalmışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Həsən öz uşaqlarını görəndə sevincindən elə qışkırdı ki, huşunu itirib üzü üste yero yixıldı. O özüne goləndə uşaqlar padşahın dizinin üstündən düşdülər, Həsənin üstüne yürüürən dedilər: "Ata can!"

Qar, bir de burada olan adamların hamisi bu vəziyyətə dözə bil-miyib ağlıdlar, bu vaxt uşaqlar bir-birinə deyirdilər: "Allaha çox şükür ki, o bizi atamiza qovuşdurdu". Həsən özüne goləndo uşaqları bağırma basıb elə ağladı ki, huşu başından getdi. O özüne goləndo bu seri dedi:

"Bilsəm sizi görəməm ölöcəyəm mən,  
Yenə ayrılmış dözməz bu ürok.

Sabah görüşərik, — deyir teyfiniz,  
Sabah sağ çıxə billəmmi görək.

Madam ki, siz məndon uzaqlaşdırınız,  
Hayatın lozzatı nəyimə gorok?

Allahın ölümüalsa üstümü,  
Dünyanı dord-qomla əleyərəm tərk.

Çəmənə banzöyər bağının başı,  
Orda cövlən edir yar bir ahutək.

Deso ki, qanını mən tökməmişəm,  
Onu al yanağı ifşa edəcək".

Padşah göründə ki, bu uşaqlar Həsonindir, bacısı Manar əs-Səna  
onun arvadıdır, bacısına elə açığı tutdu ki, hələ ömründə o heç kimin  
əlində belə qozoblonmamışdı..."

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağlı yarımcı qoydu.



Elo ki səkkiz yüz on altinci gecə oldu. Şəhrizad nağlinin dalını danış-  
mağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, elo ki  
Nur əl-Xuda padşah əmin olmuş oldu ki, uşaqlar Həsonindir, bacısı Manar  
əs-Səna da onun arvadıdır, bacısına elə açığı tutdu ki, hələ ömründə  
heç belə qozoblonmamışdı. Sonra Həsonin üstünə elə qışqırıldı ki,  
o, huşunu itirib yera yixildi. Özüne goləndə bu şeri dedi:

"Siz mənim gözüməndə uzaqlaşdım,  
Qəlbimdə ömürlük qaldınız ancaq.

Çorxın sino gorib hor sitominə,  
Sizin eşqinizdən düşmərom uzaq.

Qəlbimi yandırı-yandırı fəryad,  
Açılır sohərim mənim bu sayaq.

Bir an ayrılığa düzməzdə könəlüm,  
İndi aydan-aya uzanır fəraq.

Əsən küləkden də qışqarıram mən  
Nazərin qızları, son bir işə bax".

Şeri deyib qurtaranda o yeno do huşunu itirib yera yixildi. Özüne  
goləndə gördü ki, onu sürüya-sürüyə saraydan bayırı atıblar. Heç inana-

bilmədi ki, padşahın qəzəbindən canını qurtarır. Padşahın Həsonla  
belə rəftəri Şəvəhi qariya toxundu, ancaq onun qəzəbindən qorxub heç  
na deyə bilmədi.

Həson saraydan çıxanda bilmədi ki, hara getsin, geniş dünya ona  
dar göldi. İndi o elə bir veziyətdə idi ki, ona nə yol göstərən, nə mös-  
ləhat, nə də siğnacaq veren vardi. O gördü ki, ömrünün sonu çatıb,  
çünki bilmirdi ki, hara getsin, na elősin. Cinler Səhrasımı, Heyvanlar  
Torpağını, Quşlar Adasını necə keçib getsin, onun eli hər yerden üzüldü  
və yaşamaq ümidiyi itirdi, o artıq oturub özü öz gənünə ağlamağa baş-  
ladı. O qəder ağladı ki, huşu başından getdi, özüne goləndə yeno də  
uşaqları, arvadı barede düşünmeye başladı. O düşündü ki, arvadı bacı-  
sının yanına gələndə onun başına bir iş goləcək.

Sonra o bu yere gəlməsinə peşman oldu, özünüñ tanbeh elədi ki, nə  
üçün heç kimin sözüne qulaq asmadı. Sonra da bu şeri dedi:

"Ağlaram, – itirdim özizlərimi,  
Başından aşıbdır qüssə, qəm, kədər.

Çorxın zohorunu aşqarsız içdim,  
Əzizlər gedibse, qalb necə dözər?

Ayrılıq körpüsü düdüdə araya,  
Kim bu ayrılığın kökünü üzər?

Ele zənn etməyin sizi unutdum,  
Unutqanlıq hissi məndə nə gəzər?

Mənə şəfa verin, ey tabiblərim,  
Könəlüm voslinizə yetişmək istər.

Bir hala saldı ki, məni ayrılıq,  
Baş aydın nübardan gadaya qədər.

Qəlbimdə eşq odu olmuş bərqrar,  
Nə axşam soyumaq bilir, nə sohər.

Mənə rahm eləyin, ey əzizlərim,  
Axi dönüklükdən mənə yox əsər.

Ey mənim qəlbimdə sakın olanlar,  
Evimi no zaman bir vüsal bozur?

Üzübdür canmı narahatlığım,  
Na ola, – bir sizdən tutaydım xobor!“

Seri deyəndən sonra Hoson üzüsağı ta o vaxtacan getdi ki, axırdə sohərdən çıxbıb bir çayın sahilino goldı. O çayın sahili ilə üzüsağı getməyo başlandı. Hoson çayın sahili ilə getməkdə olsun, indi sizo kimdən deyim, Hosonin arvadı Manar əs-Sonadan.

Hosonin arvadı Manar əs-Sona, qarı gedən günün sohəri yola düşməyo hazırlaşdı. Bu vaxt atasının sarayı oyanlarından biri içəri girdi, oyılıb onun qabağında yeri öpdü...“

Sohrızad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.




*817-ci gecə*

Elə ki sökkiz yüz on yedinci gecə oldu, Şohrızad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əlavırlar ki, Manar əs-Sona yola düşmək istəyində birdən atasının sarayı oyanlarından biri içəri girdi, oyılıb onun qabağında yeri öpdü”...“Ey şahzadə, atanız şahənşah sona salam göndərir və soni öz yanında dəvət edir”. Şahzadə durub oyanla birlikdə atasının yanına getdi ki, görsün ona nə lazımdır. Atası onu salamladı, sonra öz yanında oturdub dedi: “Qızım, bil və agah ol ki, bu gecə qarışqı yuxu görmüşəm, ona görə də sonin bu gün sohəri çıxmagın heç ürəyimdən deyil, mənə elə golir ki, soni bu sohərdə özəb-əziyyət gözləyir”. Şahzadə soruşdu: “O nə yuxudur elə, ata can?“ Atası cavabında dedi: “Yuxuda gördüm ki, bir xozinaya girmişəm, orada hor eüro daş-qasıqlar var. Görürəm ki, bu xozinədə mənim xoşuma golon şey yeddi incidir, mənə elə goldı ki, xozinədən on qıymətli daş-qasıqlar bu incilədir, mən yaxınlaşdır onlardan on kiçiyini, on parıldayanını götürüb xozinədən çıxdım. Mən xəzinənin qapısından çıxanda ovcumu açdım ki, işqında ona tamaşa əlavim, bu vaxt qaribə bir qüs uşub goldı, ona mənim ovcumdan götürüb aparıb öz yerinə qoydu. Bu qüs bizim yerdə olan quşları bonzomirdi, o elə bil haradansa, çox-çox uzaq yerdən uşub gəlmədi, yuxuda mənim qərim qaralı, əhvalım pozuldu, özüm də bork qorxdum, elə ki yuxudan ayıldı, o incini olımdan verdim üçün qomo batdım. Sonra mən yuxu-

yozanları yanına çağırtdırb bu əhvalatı onlara danışdım, onlar mənə dedilər: “Sonin yeddi qızın var, onların on kiçiyini sonin razılığın olmadan zorla elindən alacaqlar”. Qızlarını isə en kiçiyi, manım üçün en əzizi sənən, sən də bu gün çıxbıb bacının yanına gedirsin, mənse bil-mirom orada səni nə gözlöyür. Yaxşı olar ki, sən bu sohəri çıxmayanın, qayıdış öz sarayına gedəsən”.

Manar əs-Sona atasının bu sözlərini eşidəndə qorxusundan ürəyi döyünməyə başladı, başını aşağı salıb derin fikrə getdi, uşaqları yadına düdü, bilmədi ki, nə etsin, sonra o, atasına dedi: “Ata can, Nur el-Xuda padşah məni qonaq dəvət edib, o indi hər doqquq mənim yolumu gözləyir, dörd ildir ki, üzümü görmür, əgər indi onun yanına getməsəm, bu sohəri ayrı vaxta keçirsem, o mənən inciyor. Mən on çoxu onun yanında bir ay qalacağam, sonra qayıdış yeno sənin yanına Vak adalarına gələcəyəm. Axi kim bizim yərə golib çıxa bilər? Kim Ağ torpaqdan, Qara Dağdan, Kafur Dağından keçib, Quşlar, Heyvanlar və Cınlar Torpaqlarından adlayıb golib Vak adalarına çıxar? Əgər bu yera bir qoribin ayağı daysa, həmin saat o ölüm danızindənə hələk olar. Ata can, son narahat olma, bizi heç kimdən xətor dəyməz”. Şahzadə atasını o vaxtacan dilo tutdu ki, axırdə o, qızının sohəri çıxmamasına razılıq verdi...“

Şohrızad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



*818-ci gecə*

Elə ki sökkiz yüz on sökkizinci gecə oldu, Şohrızad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əlavırlar ki, Manar əs-Sona atasını o vaxtacan dilo tutdu ki, axırdə o, qızının sohəri çıxmamasına razı oldu. Sonra o min nəfər atlı ayırdı ki, qızını yolboyu müşayiət eləsin. O, qoşun başçısına tapşırıb, Manar əs-Sona ilə orada qalsınlar, qızı orada qoyub gəlməsinler. Qızına da tapşırıb ki, bacısının yanında iki gün qalıb geri qayıtsın. Belə olanda şahzadə cavabında dedi: “İtaat borcundur!” Sonra durub atası ilə xudahafifləşdi.

Atasının sözü Manar əs-Sonanın ürəyinə bərk qorxu salmışdı, o, uşaqları üçün qorxurdu. Taleyin hökmü qarşısında no eləmək olardı. O üç gün-üç gecə yol gedib, golib çayın sahilində dayandı, orada çadır

qurub dinçolmoyə başladı. Sonra o bir neçə yaxın adamları, bir de vezir-vəkil ilə çayı keçib şəhər varid oldu, oradan düz Nur el-Xuda padşahın sarayına yollandı. Saraya girişəndə gördü ki, onun uşaqları xalalarının yanında "Ata! Ata can!" deyə qışqırıb ağlışırlar. O da özünü saxlaya bilməyib ağladı, uşaqlarını bağrıbası dedi: "Məgər siz öz atanızı görmüsünüz? O gün qara gələydi ki, mən onu atıb geldim. Mən bilsəydim ki, o indi sağdır, bu saat sizi onun yanına aparardım".

Sonra o həm özü, həm ori, həm də uşaqları üçün ağlayıb bu şeri dedi:


"Gollom arxanızca harda olsanız,  
Gollom, – olsa da yol uzaq, çotin.

Sizin yurdunuzda dikilib gözüm,  
Qolb keçən günlərin çəkir həsrotin.

No gözəl günlərdi, o günlər ki biz,  
Uzürdük qoynunda bir saadətin!"

Nur əl-Xuda padşah görəndə ki, bacısı öz uşaqlarını qucaqladı və onlara sözləri dedi: "Bu zülmü özüme do, sizə da mən eləmişəm, öz evimi öz olımlı mən özüm yixmişəm". Belə olanda Nur əl-Xuda padşahın ona daha da acığtı tutdu, o dedi: "Ey, həyəsizən biri həyəsiz, de görüm bu uşaqlar haradandır? Yoxsa sən atanın icazəsi olmadan əre getmişən? Yoxsa pozğunluq eləmişən? Əgər sən doğrudan da pozğunluq eləmişən, onda bunun üçün cozaqlanmalısan. Yox, əgər əre getmişənson, onda nə üçün sən öz ərinəndən xəbərsiz onun uşaqlarını götürüb bura getirmişən?"

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ele ki sokkiz yüz on doqquzuncu gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, Nur əl-Xuda padşah bacısı Manar əs-Sənəya deyəndə ki, əgər sən bizzən xəbərsiz əre getmişənson, onda nə üçün ərinini atmışan, uşaqlarını

da götürüb bura golmışın? Sən ele bilirsin ki, biz bunu bilmirik? Allah-tealanın özü sonin bütün sırlarını açıb bize boyan eledi. Biz indi sonin kim olduğunu yaxşı bilirik!

Sonra o, adamlarını gönderdi ki, Manar əs-Sənəni tutsunlar. Onu tutub əl-qolunu bağladılar, o qədər döydülər ki, bədənində tutar yeri qalmadı, ele ki qız tamam haldən düşdü, onu saçından çarmixa çəkdi-lər, sonra aparıb zindana saldırlar.

Sonra Nur əl-Xuda padşah atasını bu işdən xəbərdar etmək üçün ona belə bir məktub yazdı: "Bizim memlekətimizə bir böni-adəm galib, bacım Manar əs-Səna deyir ki, o həmin kişiye qayda-qanunla əre gedib, ondan iki uşağı olub, ancaq o bunu bizdən gizlədib, bu barədə bizo heç ne deməyib, mən bu əhvalatı həmin adamdan öyrənmişəm, onun adı Həsəndir. O bizi danışdı ki, Manar əs-Səna ilə evlənib, uzun müddət yerde yaşamışlar. Sonra arvadı ondan xəbərsiz uşaqları da götürüb evdən getmiş, gedərkən də onun anasına demişdir: "Oğluna deyərsən ki, əgər biz onun yadına düşsək, bizim üçün darixsə, onda Vak adalarına gelsin". Biz o adımı burada tutub, ondan bu əhvalatı öyrənəndən sonra Şəvəhi qarını bacının dalınca göndərdim və onun mənəni yanına gelmesini xahiş etdim. Qariya tapşırdım ki, bacım gələnəcən uşaqları götürüb gəlsin, uşaqlar göləndə mən o adımı yanına çağırıldırıdım. O öz uşaqlarını görünen kimi tanıdı, uşaqlar da onu tanıdlar. Mən inandım ki, bu uşaqlar onundur, bacım da onun arvadıdır, onun sözlerinə inandım, gördüm ki, o adında heç bir günah yoxdur, bütün günah mənim bacımdır. Mən qorxdum ki, biz camaat arasında biabır olaq, ona görə de bu həyəsiz mənim yanına gələn kimi onu tutdurub döydürdüm, sonra da saçlarından çarmixa çəkib zindana saldım. Mən bu işlərdən soni onu görə agah edirəm ki, sən hər şeyi bilesən, indi əmr sənindir. Sən necə desən, ele də olacaq. Mən istəmirəm ki, bu işdən camaat xəber tutsun, biz də alemdə biabır olaq, bu naməni alan kimi elüstü cavab yaz.

Sonra o, naməni qasidilə atasına gönderdi. Şahənşah naməni alıb oxudu, onun Manar əs-Sənəya bərk acığtı tutdu, götürüb Nur əl-Xudaya belə bir cavab yazdı: "Mən onun taleyini sənən tapşırıram, özün necə istəyirsən ele də cəzasını ver. Əgər hər şey sən deyən kimidirse, onu sən mənimlə mesləhotlaşmadan de oldırtıra bilərsən".

Şahənşahın narnosunu Nur əl-Xuda padşah alıb oxudu, sonra Manar əs-Sənəni yanına getirdirdi. O, başdan-ayaqa qan içinde id, onun golulları zəncirlənmişdi, eynidən qozlular paltar vardi, onu padşahın hüzüruna getirəndə, o özünü belə alçaldılmış vəziyyətdə görəndə, öten

Şan-şohrolü günləri yadına düdü, ürəyi kövrəldi, hicqırıb ağladı, sonra bu şerî dedi:

"Əcoli çatıbdır deyo, - düşmənər  
Məhv etmək istəyir, məni, ey şahim.

Alt-üst et onların bu niyyətini,  
Ey monim ponahım, ey ümidgahım!"

Sonra o yeno də hönkür-hönkür ağladı, huşunu itirib yərə yixildi, özünü golonda iso bu şerî dedi:

"Zəhləm gedə-geda dost oldum qomo;  
O çox dost tutandır, - soxavotindən.


Qolbimin bir cırə deyil qayğısi,  
Min cürdür, Allahan koramotindən".

Sonra o bu şerî dedi:

"Allah göstərməsin, - var elo dordlər,  
Onlara dözməmər yeniyeməmələr.

Bir do görürən ki, özü-özüne  
Dağlıb yox oldu, bu dord, bu kodor..."

Şohrizad bu yerde sehorin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elo ki sokkiz yüz iyirminci gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağı olsun, belə rovayət cloyırlər ki, padşahın omri ilə Manar os-Sənəni padşahın hüzuruna gotirdilər, özünü belə alçaldılmış voziyətde görən qızın ürəyi dözmədi, yuxarıdakı şeirləri dedi: Nur ol-Xuda padşahın omri ilə bir taxta nördivan gotirdilər, Manar os-Sənəni arxası üstə kondırıla ona bağladılar. Sonra padşah

onun başını açdı, saçlarını nördivana doladı, onun az da olsun bacısına rohmi golmedi.

Manar os-Səna özünü belə alçaldılmış voziyətde görəndə qışqırıb ağlamağa başladı, ancaq heç kəs onun köməyinə golmadı. Belə olanda o, bacısına dedi: "Bacı, sonin nə yaman qəddar ürəyin varmış, sonin nə mənə, nə də bu uşaqlara yazığın golmir". Nur ol-Xuda bu sözəri eşidəndo daha da qazəbləndi, ona ağızına geləni deməyə başladı: "Yalançının, pozğunun biri! Sənə yazığın gelənə, qoy Allah özü cəza versin, menim sənə heç vaxt yazığım golmox". Manar os-Səna dedi: (o arxası üstə uzadılmışdı) "Ya Allah, mon səndən kömək dileyirəm, axı monim günahın nadir ki, son məni belə sınaqlara çəkirsən? Allaha and olsun ki, mon qabahat iş görməmişəm, mən o kişiyyə qanunla əra getmişəm, mənim sözümde heç bir yalan yoxdur. Allah özü şahiddir!"

Bacısı onun sözərini eşidəndo fikrə gedib dedi: "Sən necə ürok edib mənimlə bu cü danışırsın!" Sonra o durub Manar os-Sənəni döyməyə başladı, o qədər döyüd ki, qızın huşu başından çıxdı, onun üzünə tə vaxtəcan su cüledər ki, axırdı huşu başına geldi, onun bütün gözəlliyyi itmişdi, o özü özünün halına acı'yib bu şerî dedi:

"Doğrudur, səhv etdim, günah işlədim,  
Doğrudur, bir xəta çıxı olimdon;

Gəlməmiş yanına üzürxahlığa,  
Tutduğum iş üçün peşimanam mən".

Sənən bu qəddarlığına görə mənim sənə acığım tutur, - cüñki sən heç nə bilmədən mənə pozğun deyirsin. Ancaq Allah hər şeyi görür, o özü məni sənənənən xilas edəcəkdir, yox, eger men doğrudan da sən deyən kimi pozğunumsa, onda qoy Allah özü mənim cezamı versin".

Nur ol-Xuda padşah onun sözərlərindən bork qazəbləndi, qışqırıb dedi: "Heyasızın biri hayasız, son hələ mənim qarşısında ürok edib seir də deyirsin, öz günahlarının bağışlanması isteyirsin, mən isteyirdim ki, sən öz orının yanına qaytarım, ancaq görəndə ki, sən öz murdarə öməllərinin faxı edirsin, fikrimi doyişdim". Sənə o omr elődi ki, gedib ona bir şallaq getirilsən, elo ki şallaq getirildi, o, qolunu cirməlayib qızı o qədər sallaqladı ki, buna heç fil də tab getirə bilməzdə. Manar os-Səna huşunu itirib yixildi. Şəvəhi qarı padşahın bu horakötünü görəndə ürəyi dözmədi, ağlayıb padşaha lənot yağıdra-yağıdra buradan qaçıb getdi. Bunu görən padşah nökərlərinə qışqırıb dedi: "Tez onu

tutub yanına gotirin!" Nökrör qarını tutub götürdilər. Bu vaxt padşah öz konızlorunu omr eloyib dedi: "Onu ta canı çıxanacan üzüstə sürüyüń!" Konızlar da qarını üzüstə sürüyüb, ona min cür əzab verdilər. Bunlar burada qalsınlar, indi siza kimdon deymən Həsəndən.

Həsən isə sahilboyu gedə-geda düşünür, özünü ola almağa çalışırı. Ancaq onun vəziyyəti elə idi ki, gəzən gecə-gündüz görünmürdü. O az getdi, ılıt getdi, dəro-topə düz getdi, axırdı golib bir ağaca çatdı, baxıb gördü ki, ağacdən bir kağız asılıb. Alib kağıza baxdı, gördü ki, orda belə bir şeir yazılıb:

"Son holo ananın batnında ikon,  
Böyük qayıq ilo yanaşdım sona.

Qalbini yumşaldım mən o qadının,  
Soni qayıq ilo basdı köksünə.

Biz sonin dar gündə havadarmıq,  
Qoymariq qalasan heç yaman günü.

Gərək baş oyoson qarşımızda son,  
Tutmağa hazırlıq olındın yeno".

O, kağızı oxuyandan sonra ona elə goldi ki, bu əzab-əziyyətdən xilas olacaq, öz isteyin yetəcək. Ancaq ağacdən aralanıb boş səhraya çıxanda, yeno da ürəyini qorxu aldı, etrafda bir ins-cins yox idi. Bir kos yox idi ki, onu sakit edo, ona təskinlik verə. Təkkil onun ürəyini sixdi, o da bu seri dedi:

"Getson əzizlərim olan torpağa,  
Məndən salam apar onlara, ruzgar!

Cənimdən keçərom, de, yollarında,  
Mənim sevgim kimi sevgi harda var?

Onlardan bir xəber gotıra bilən,  
Süst düşmüs bədənəm, bil ki, canlanar..."

Sohrizad bu yerda səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

82-ci gecə

Ela ki sokkiz yüz iyrimi birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Həsən kağızı oxuyanda ona elə goldı ki, bu əzab-əziyyətdən qurtaracaq, tezliklə öz isteyin yetəcək. Ancaq o, ağacdən heç iki addım aralanmamışdı ki, golib boş bir səhraya çıxdı, gördü ki, burda heç bir ins-cins yoxdur, təkkil onun ürəyini sixdi, özünü saxlaya bilməyib ağıladı, dərdli-dərdli şeir dedi. Sonra o yənə də sahilboyu getməyə başladı, çox getməmişdi ki, birdən sahilde iki uşaq gördü. Bunlar mecus cin uşaqları idilər. Onların qabağında uzun mis çubuq, bir də üstü yazılı, üç parçadan tikilmiş bir papaq vardı.

Papaq da, çubuq da yera atılmışdı. Ancaq uşaqlar, deyəsen bu şeylərin üstündə mübahisə edir, bir-birile dalaşırıdlar. Onlardan biri deyirdi: "Bu çubuğu heç kəs yox, men götürəcəyəm!" O biri deyirdi: "Bu çubuğu heç kəs yox, men götürəcəyəm!"

Həsən yaxına gedib onları aralayandan sonra soruşdu: "Siz neyin üstə dalaşırırsınız?" Uşaqlar dediler: "Əmi, sen gel bizim mübahisəmizi kəs! Allah soni bizim yanımıza göndərib ki, sen bizim mübahisəmizi ədalətli həll edəsən!" Həsən dedi: "Siz öz başınıza gelən ehvalatı mənə danışın ki, men de bu mübahiseni kəse bilim!" Uşaqlar ona dedilər: "Biz doğma qardaşlıq, bizim atamızın məşhur meucus idi, özü də bu dağdakı mağarada yaşıyordı. O öldü, ondan bize bu çubuq, bir də bu papaq qaldı, indi menim qardaşım deyir: "Bu çubuğu heç kəs yox, men götürəcəyəm!" Gel sen bizim mübahisəmizi kəs, biz daha dalaşmayaq!"

Həsən onlardan bu sözləri eşidində soruşdu: "Bu çubuqla papaq arasında nə forq var, onları qiyəmeti nadir ki? Mənco, çubugun dayarı altı cədid, papağın dayeri isə üç cədid olar". Qardaşlar dedilər: "Sen onların eśil dayerini bilmirsən". Həsən soruşdu: "Onların dayarı nadir?" Uşaqlar dedilər: "Bunların hər birində böyük sırr var. Bu çubuq bütün Vak adalarının gelirine berabərən, papaq da homçının". Həsən dedi: "Uşaqlar, Allah xətrinə, onların sırrını mənə açın". Uşaqlar dedilər: "Əmi, bunların sırrı çox böyükdür. Bizim atamız bunları düzəltmek üçün düz yüz otuz beş il baş sindirmişdir. Atamız bunların hər birinə

gizli sirlor vermişdir, onları Götüqbasi kimi naqşla işlemiştir. O bunların hor biri ila on müşkül mosələləri həll eləmişdir. Bunları tamam hazırlayıb qurtaranın sonra ölmüşdür. Bu papağın sırrı ondan ibarətdir ki, hor kos onu başına qoysa, o adam həmin saat gözə görünməz olur. O, papağı başından çıxaranı kimi heç kəs onu görə bilmir. O ki qaldı bu cubuğa, onun sırrı bundan ibarətdir ki, hor kim bu cubuğa sahib olsa, o yeddi cincin tayfasının padşahı olur. Bütün cincilər onun xidmətində müntəzir dayanıb, onun omrini yerinə yetirirler. Bu cubuğun sahibi onu birçə dəfə yero vursa, yer üzündə bir-biri ilə mübahisədə olan bütün padşahlar barışacaqlar, bütün cincilər onun xidmətində dayanacaqlar".

Bu sözleri eşindən Həsən başını aşağı salıb dorin fikir getdi, sonra öz-özüne dedi: "Allaha and olsun, bu papaqla bu cubuğa mən uşaqlardan daha çox layiqim, bunların vasitəsilə bütün düşmənərimə qalıb galə bilərəm. Mon bir yəl tapıb bunları uşaqların olinindən almışam ki, bunların köməyilə öz arvad-uşağıımı o zəlal padşahın olinindən xilas edim. Sonra onları həla insan ayağı dəyməyən bu eybəcər yerdən götürüb qaçım. Bolko Allah-təalanın özü məni bu uşaqların yanına gotırıb ki, mon bu cubuqla papağı onların olinindən alıb".


Sonra o başını qaldırıb uşaqlara dedi: "Əger istəyirsiniz ki, mən bu mübahisoni həll edim, onda gərok mon sizi smayım. Sizdən kim qalib gələsə, o cubuğu, kim möglüb olsa, o da papağı götürsən. Əger mən sizi smaya bilsəm, onda sizdən kimin naya qadır olduğunu biləcəyəm". Uşaqlar dedilər: "Əmi, biz istəyirik ki, sən bizi smayasan, bizim aramızdakı bu mübahisoni kəsəson". Həsən onlardan soruşdu: "Siz mən deyənləri eşidib, mən deyənləri omol edəcəksinizmi?" Uşaqlar dedilər: "Hə". Həsən onlara dedi: "Mon bir daş götürüb atacağam. Sizdən kim birinci qaçıb o daşı götürdü, cubuq onun, kim dala qaldı, papaq da onun". Uşaqlar dedilər: "Biz sonin şortinə razıyıq".

Belo olanda Həsən yerdən bir daş götürüb var gücü ilə atdı. Uşaqlar da o saat daşın dalınca qaçırlar. Elə ki onlar uzaqlaşdırılar, Həsən uşaqların öz atalarının sırrı barədə dediyi sözlərin doğru olub-olmadığını yoxlamaq üçün tez papağı götürüb başına qoydu, cubuğu elinə alıb durduğundan yerdən konara qoçıldı. Kiçik qardaş birinci qaçıb daş götürdü, geri qayıdanda o, Həsəni görmədi. Bərkədən qışqırıq qardaşına dedi: "Bizim mübahisəmiz həll etmək istəyən adam han?" Onun qardaşı dedi: "Mon da onu görmürəm. Elo bil o, ya göyün yeddinci qatma çıxıb, ya da yerin törkino girib!" Sonra onlar durub Həsəni axtarmağa başladılar, ancaq tapa bilmədiyorlar. Həsən iso bir torəfdə durub onlara baxırdı. Uşaqlar Həsəni tapa bilməyəndə bir-birini söyüb dedilər: "Cubuq da

əldən çıxdı, papaq da, nə meno qismət oldu, nə də sənə. Biz atamızın sözünə qulaq asmadıq. Onun dediklərini tez yaddan çıxardıq".

Bu sözləri deyindən sonra uşaqlar çıxıb getdilər, Həsən iso başında papaq, elində də cubuq şəhəre getdi. Onu heç kos görmürdü. O golib Şəvəhi Zət ət-Dəvəhi qarı yaşıyan saraya daxil oldu, ancaq qarı onu görmədi. Həsən qarşıya yaxın gedib, onun başının üstündəki taxçada olan şüse korpiq qabların hamisini əli ilə vurub yera saldı. Bunu görən qarı başına-gözüne döyüb dedi: "Allaha and olsun, yaqın Nur əl-Xuda padşah bura şeytan göndərib ki, mənim başıma bu oyunu açın. Mən üz tutub Allaha yalvarıram ki, o məni bu padşahın qəzəbindən qorusun. Ya Allah! Hər şey sənə yaxşı boyandı. Axı kim belə haqsız iş görordi? Axı kim heç nedən öti öz bacısını döydürüb zindana saldırdı? Mənim kimi bir qocaya zülüm edordi?..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımqıq qoysu.



Elə ki sekkiz yüz iyirmi ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirler ki, Zət əl-Dəvəhi qarı öz-özüne düşünüb dedi: "Nur əl-Xuda padşah öz bacısının başına bu oyunu açanda, bəs onda yad adamın başına nə oyun götürirət?" Sonra o borkəndən dedi: "Ey xeyrəxah şeytan, sən and verirəm Allah'a, bir də bütün cincilərin və insanların hökmədarı Davud oğlu Süleymanın (Onların hər ikisine salam-dua olsun!) üzüyündəki yazıya! Mənimlə açıq daniş və suallarımı cavab ver!" Bu vaxt, Həsən ona cavab verib dedi: "Mən şeytan deyiləm, mən məhəbbət əlinən dəlivənən olan, eşqi başına vuran Həsənon".

Sonra Həsən papağı başından çıxırb qarşıya yaxınlaşdı. Qarı onu görün kimi tanıdı, onu bir tərəfə çəkib dedi: "Sən hansı ağılla golib buraya çıxmışın? Tez ol get gizlən! Heç bilirsən o heyəzəsən arvadının başına nə oyun götürirət? Həla Manar əs-Səna onun bacısıdır. Əger sən onun əlinə düşsən, heç bilirsən başına nə götürirət?" Sonra o, Nur əl-Xuda padşahın onun arvadının başına götürdiyi oyunları, onun necə ozab-əziyyətə düşər olduğunu söyləyib dedi: "Sən gedəndən sonra padşah səni buraxdırığınə çox peşman oldu, sənin dalınca bir adam

göndördi, özü də dedi ki, səni tətip bətişənə bir kintar qızıl verəcək, özünü də mənim yerimə başçı təyin edəcək, həm səni, həm arvadını, həm də uşaqlarını öldürdürcək".

Sonra qarı ağladı, açıb yaralarını Həsənə göstərdi, padşah onun başına na oyun açdığını Həsən də gördü. Qarını bu veziyətde görəndə Həsən də dözməyib ağladı, sonra bərkdən dedi: "Ey mənim xanımım, bu monfir torpaqdan, bu zələm padşahın elindən necə xilas olaq? Mən öz arvad-uşağımı onun elindən xilas edib, necə çıxıb öz vətənimə gedə biləram?" Qarı bərkdən dedi: "Şənə yazığım gelir, çalış öz canını qurtar". Həsən bərkdən dedi: "Necə olursa olsun padşahın açığına men öz arvad-uşağımı onun elindən xilas etməliyəm!" Qarı dedi: "Şən bunu necə edəcəksən? Həlo ki olında imkan var, Allahu köməyilə qac gizlən". Belə olanda Həsən mis çubuğu, bir də papağı qarıya göstərdi. Qarı onları görəndə sevinib dedi: "Oğul, Allaha and olsun, mən səni də, sənin arvadımı da daha ölmüş bilirdim. Ancaq indi elə bilirom ki, sən də, sənin arvad-uşağıın da xilas olacaq! Men çubuğu düzəldən adəmi tanıyıram. O mənim ustadım olub, mənə cadugerliyi o öyrədib, o çox böyük caduger idi, o bu dünyada yüz otuz beş il yaşadı, bütün ömrünü də bu çubuqla papağı düzəltməyə həsr elədi. O bunları düzəldib qurtaran kimi ölüm gəlib onun başının üstünü keşdi. O da hamı kimi ondan canını qurtara bilmədi. Mən onun öz uşaqlarına dediyi sözləri yaxşı xatırlayıram. O deyirdi: "Balalarım, bu şeylər size qismət olmayıacaq. Bir gün sizin yanınızda bir yadelli adam gələcək, bunları sizin olinizdən elə alacaq ki, heç xəboriniz də olmayıacaq". Uşaqlar ona deyirdilər: "Ata can, o bunları bizim əlimizdən necə alacaq?" O, cavabında deyirdi: "Mən bunu bilmirəm". Sen necə oldu ki, bunları uşaqların elindən ala bildin?

Həsən çubuqla papağı uşaqların elindən necə aldığını qarıya dənişdi. Həsən bu əhvalatı qarıya dənişib qurtarandan sonra qarı buna şad olub ucadan dedi: "Oğlum, indi ki sən öz arvad-uşağını elə keçirmək imkənina maliksən, onda qulaq as, gör sənə nə deyirəm. O padşah ki, mənim başıma bu oyunu gotirdi, mən bir də o hayasızın yanına gedən deyiləm, beləcə də hər burada qala bilmərem. Mən buradan çıxıb cadugerlər yaşıyan mağaraya gedib ömrümün axırına kimi onların yanında yaşayıb, orada də ölmək isteyirəm. Oğlum, sən isə bu papağı qoy başına, çubuğu al elinə, özün də arvad-uşağıın olan yere get. Orada bu çubuğu yere vurub de: "Ey bu adaların nökerləri!" Bu vaxt bu çubugun nökerləri hüzurunda peydə olacaqlar. Əger birdən hüzurunda tayfa başçılığından bir peyda olsa, ürəyin nə istəyirse emr eləyib ona de. O sənin

əmrinə sözsüz eməl edəcək". Sonra Həsən qarı ile vidiyalış bayır çıxdı, papağı başına qoyub, çubuğu elinə aldı, özü də arvad saxlanılan yera getdi. O burada gözü ilə gördüyüne inanmadı. Arvad elə bir veziyətde idı ki, gel göresen. O həm saçı, həm de kendirlə berk-berk nərdivana bağlanmışdı. Onun dərd-qəmə başından aşındı, elə bir veziyətde idı ki, daha yaşayacağına inanmırı, uşaqlar isə nərdivanın altında oynayırdılar. Arvad isə onlara baxır, həm öz, həm de onların gününə ağlayırdı. Həsən arvadını en pis bir veziyətde görüdü, görüdü ki, o özünü saxlaya bilməyib, hərən bu seri deyir:

"Məden birce quru nəfəs qalıbdır,  
Bir de göz bəbəyim, o da ki, dona.

Budur güzərəni-günű aşiqin:  
Sebir edir her şeyo, hey yana-yana.

Yadlar da acıyrı mənim haluma,  
Yazlıq o kəsdir ki, ona yad yanal!"

Hesən arvadının düşdüyü bu veziyəti, eləcə də onun necə böyük əzəb-əziyyətə dözdüyünü görəndə elə ağladı ki, huşu başından çıxdı, özüne geləndə gördü ki, uşaqlar yene də öz yerlərində oynayırlar, ancaq onların anası canında olan ağrı-acıdan huşunu itirib. Bu vaxt o başından papağı çıxardı, onun uşaqları onu tanıyb qışqırıldı: "Ata can!" Belə olanda Həsən yene də papağı başına qoydu, uşaqların sosino arvadının huşu başına galdi, gördü ki, uşaqları qışqır-qışqırə ağlayıb deyirler: "Ata can!" Uşaqlarının öz atasını xatırladıqlarını görəndə Həsənin də ürəyi dözməyib ağladı. Elə bil ki, onun ürəyi yerində qopub düşdü. Arvadı dərindən bir ah çəkib ucadan dedi: "Siz haradasınız, hani sizin atanız?" Sonra o, eri ilə bir yerde olduğu günləri, eləcə də, ondan ayrı olduğu günləri xatırladı. Gözündə sellər-sular axıb onu tamam işlətdi. Onun eli açıq deyildi ki, gözünün və üzünün yasını silsin. Bir de onun burada ağlamaqdən başqa ayrı elaci qalmamışıdı. O tez-tez ağlayıb bu seri deyirdi:

"Göz yaşım sel kimi basdı yolları,  
Ayrılıq gününü cəlidikə yad.

Yola düşər-düşməz dəvə karvanı,  
Səbrim əldən getdi, olmadım rahat.

Özüm də bilmədim haradır yolum,  
Üroyim dord-qomden olmadı azad.

Özünün mütlük qiyafosilo  
Mənə yol yoldaşı oldu bir bodzad.


Əgor istədiyin səndən uzaqsa,  
Ey könlü, soniçün yoxdur bir nıcat!

Ey şahım, ürokdan qulaq as mənə,  
Sənə oyan olsun qoy bu ohvalat.

Eşqin dastanını kəməndo saldım,  
Əsməi söylədi mənə camaat..."

Şəhrizad bu yerdə sohərin açıldığı görüb nağılı yarımcıq qoydu.

### *823-cü gecə*



Elö ki səkkiz yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Hesənin uşaqları onu görondo tanıdılır, qışqırıb dedilər: "Ata can!" Uşaqlarının bu sözünü eşidində uşaqların anası ağladı, özü də düşündü ki, görən nə üçün uşaqlar indi atalarını xatırladılar. Dünyanın işini nə bilmək olar. Allah bilən yaxşıdır". Sonra o öz-özüne düşündü: "Allahın sırrını kim bilir! Göroson haradan ataları uşaqların yadına düşdü, nə üçün onu çağırıblar?" Sonra o ağlayıb bu şeri dedi:

"Yer bomboş; göydo do görünmür işq,  
Ey gözüm, göz yaşın qoy bilməsin hədd.

Səbrimi aparıb getdi sevgilim,  
Qalımadı qolbimdə səbirlo taqət.

Ey mənim ruhumun sakını yolcu,  
Nə vaxt döñorsınız bura nohayot?

No yaxşı olardı qayıtsayıdnız,  
Yenə başlanırdı ünsiyət, ülfət.

O yarın gedisi ağlatdı məni,  
Qolbimin alovu elədi şiddət.

Ele zənn edirdim tez dənəcəkdir,  
Ümidimi alt-üst elədi firqət.

Qayıt, qayıt geri, mənim əzizim,  
Bunca ağladığım edon kifayət".

Hesənin ürəyi daha dözə bilmədi. O, başından papağı çıxartdı, arvadı onu görən kimi ele bir nale çəkdi ki, saraya olanların hamisının canına ləzə düşdü, o, Hesəndən soruşdu: "Sen neccə bura gəl bildin? Göydənmə düdüñ, yerdenmi çıxdın?" Onun gözlerindən seller-sular axdı, bu vaxt özünü saxlaya bilmeyib Hesən de ağladı. Arvadı ona dedi: "Ey insan, indi ağlamığın, kimdəsə günah axtarmağın vaxtı deyil, olan oldu, keçən də keçdi, alınımiza no yazılmışdısa, onu da gördük, soni and verirəm Allahə, de görüm, neccə galib bura çıxa bildin? Tez ol, get gizlən ki, soni görüb-əleyən olmasın, əger senin burada olduğunu bacım bilse, hor ikimizin boyununu vurdurur". Hasan dedi: "Ey mənim ve bütün şahları şahı, mən min bir əzab-əziyyətə düşürən ola-ola galib bura çıxmışam ki, soni, bir də uşaqlarımı bu rəzil padşahın olindən xilas edim, hamımız birlikdə qayıdış öz evimizə gedək, mən burada ya öleceyəm, ya da öz istəyimi yerinə yetirəcəyəm".

Manar es-Səna bu sözleri eşidində gülmüşdü, başını bulayıb dedi: "Məni bu beladan Allahdan başqa heç kəs xilas edə bilməz! Çalış sən öz başının çəresini ql, bu padşahın elə qoşunları var ki, heç kəs onun qabağında taba getirə bilməz. Deyək ki, sən məni azad elədin, sən bu adalarдан neccə çıxıb gedəcəksən, qorxulu yerlərdən neccə keçəcəksən? Axi sən bura gələndə, şübhəsiz, çoxlu-çoxlu çətinliklər görmüsən, çox-çox qəribə hadisələrin şahidi olmuşsan, özün bilirsən ki, bu cinlərin elindən heç kəs yaxa qurtara bilməz, tez ol buradan çıx get, mənim dərdimini üstüne dərd getirme, bi da dilino alib demo ki, məni buradan xilas edəcəksən, kim məni bu susuz sahralardan, hor addımında ölüm gözlənilən yerlərdən keçirib sizin yero aparacaq?" Hesən ucadan dedi: "Sənin canına and içirəm ki, mən buradan sənsiz heç yana gedən deyiləm".

Belo olanda Həsənin arvadı ona dedi: "Ey insan, son bu işlərin öhdəsindən necə golocəkson, son heç bilişənmi nə deyirson, lap son cintərin, ifritlərin, cadugorların padşahi olsan da, bu işin öhdəsindən golo bilməzsin. Holo ki sağsan, çalş özünü xilas elə, məndə işin olmasın, bolko Allah-toala moni bir yolla buradan xilas elədi". Həsən cavabında dedi: "Ey gözəllər gözəli, mən bura gəlməmişəm ki, səni bu çubuq vo papaqla azad edim".

Sonra o, iki uşaqla onun arasında olan əhvalatı arvadına dənmişdi. O, bu əhvalatı dənışanda, birdən Nur əs-Xuda padşahı bura gəldi, onların söhbətinə etti. Padşahı görənən Həsən papığı başına qoydu. Padşah bacısından soruşdu: "Ay hoyasız, son indi kimimle danışdır?" Həsənin arvadı cavabında dedi: "Bu uşaqlardan savayı mən kimlə dənmişə bilərəm". Padşah şallaq alıb Manar əs-Sənəni tə o vaxtacan döyüd ki, o, huşunu itirdi (Həsən də dayanıb baxırdı). Sonra padşah əmr elədi ki, onu bu otaqdan götürüb ayrı otağa aparsınlar. Həsən də həlinə homin otağı getdi. Manar əs-Sənəni həsəz aparıb üzüüstə yera atıldılar. O özüna gələndə bu şerini dedi:

"Elo ki ayrıraq üz verdi bizo,  
Döndü gözlərimin yaşı selləro.

Dedim: qoşuşaraq bir-birimizə,  
Salmaram hicrəni bir do xatiro.

Çatmış qolbimin hor arzusuna,  
Ölün-ölün! – dedim rəzzilləro.

O qodar boxtıyar sandım özümü  
Ki, yeno ağladım mən birdən-biro.

Adotkar olub monim gözlərim;  
Hom qıssı ağladır onu, hom fərəh".

O şerini deyib qurtaranda könizlər onu qoyub getdilər. Bu vaxt Həsən başından papağı çıxardı, arvadı ona dedi: "Ey insan, görürsən mi monim başıma nələr gəlir. Bunun hamisi ona görədir ki, mən sənən sözünə baxmaddım, sənən istəyinə omal etdim, sənən Allah'a and verirəm, monim günahımı üzürmə çökəmə, bil ki, qadınlar kişinin qiymətini ondan ayınlardan sonra bilirlər. Mən günah iş görməmişəm, sehv eləmişəm, buna görə də ömrüm boyu Allah'a dua edəcəyəm ki, monim töqsirimdən

keçəsin, eger Allah-toala bir də bizi qoşquşursa, mən heç vaxt sənin sözündən çıxmayacağam..."

Şəhrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



824-cü gecə

Elo ki sokkiz yüz iyirmi dördüncü gecə oldu, Şəhrizad nağılin dəlini dənışmağa başlayıb dedi: "Padşah sağ olsun, bəla rəvayət eləyirler ki, Həsənin arvadı ondan üz istəyib dedi: "Monim günahımı üzürmə çökəmə, mən ömrüm boyu Allah'a dua edəcəyəm ki, o monim töqsirimden keçəsin". Həsən onun cavabında dedi (Həsənin ürəyi onun üçün ağrıyırıdı): "Sen sehv eləmişəm, sehv mən eləmişəm ki, səni o adamların yanında qoyub getmişəm ki, onlar sənən qədrinə bilməyib, monim özümüz, ürəyimin sevinci, gözümüzün işığı, Allah özü mənə imkan yaradıb ki, səni burdan xilas edim, isteyirsinənə mən səni öz atanın memlekətinə aparıram, orada sən nəyə layiqsənsə, onu elda edə bilərsən, yox eger isteyirsin, mən səni öz vətənəməni aparıram, orada sən Allahın köməyi ilə rahatlıq və toskinlik taparsan". Həsənin arvadı cavabında dedi: "Axi Allahdan savayı məni buradan kim xilas edə biler, bu sözləri bir yana qoşaq, sən çıx öz vətənənə get. Sən bu yerlərin necə qorxulu, necə dəhşətlə olduğunu bilmirsən, eger sən menim sözümə baxmasan, axırını özün görəcəksən". Sonra o bu şerini dedi:

"Bura gəl! Var məndə hor nə istəsen,  
Nədən incimison? Mənə baxsana!

Gəl anaq istəkli günlərimizi,  
Bizim dostluğumuz çatmasın sənə.

Cügülçü tez galib mənə yanaşdı,  
Üzünə çevirən kimi sən yana.

Mono apayındır xeyirxalığın,  
Çatmur fəzilətin bivicədana.

Biz öz sırrimizi gizli saxlayaqq,  
Girməsə də töhmət qılıncı qına.

Gəlib çıxar deyo sonin qasidin,  
Qəlbim məskən olub dörde, hoycana".

Sonra onlar elo ağladılar ki, uşaqlar da onlara qoşulub zarıdlar. Kənizlər onların səsini eşidib bura gəldilər, gördüler ki, Manar əs-Səna öz uşaqları ilə birləlikdə ağlayır. Onlar Həsəni görmədilər. Şahzadənin bu halına ürkəkləri yandı, özləri de onlara qoşulub ağladılar, Nur əl-Xuda padşaha lənat yağırdırlar.

Həsən ta o vaxtacan gözledi ki, qaranlıq düşüb gecə oldu, gözətçilər çıxıb yatmağa getdilər. Bu vaxt Həsən durub öz arvadına yaxınlaşdı, onun alından öpüd, bağrına basdı, sonra ucadan dedi: "Ah, nə müdəddət ki, biz bir-birimizin vüsalının həsrətindəyik. Bu röyadır, yoxsa gerçəklilik?" Sonra Həsən böyük oğlunun, arvadı isə kiçik oğlunun elindən tutub, Allahan köməyi ilə sarayı tərk etdilər. Onlar golib sarayın bayır qapısına çatanda gördülər ki, qapı bağlıdır, Həsən ucadan dedi: "Allahdan savayı heç kosda qıvvət və qüdrət yoxdur, doğrudan da, biz Allahan qullarıyız, həmçə onun kəramətinə siginırq!" Bu vaxt onlar buradan xılas olmaq ümidilarını ittdilər. Həsən bərkətdən dedi: "Ey hər dərən dərmanını bilən, hər bağlı qapını açan Allah, bizi buradan xılas elo!" Sonra o bərkətdən əlini-əlinə vurub dedi: "Mən bundan savayı hər şeyi ölçüb-biçmişdim, elo ki səher açılacaq, bizi yeno de tutacaqlar". Sonra o bu şeri dedi:

"Taleyindən razı idin ömrünün xoşbəxt çığı,  
Dövrənən heç bir qəmi etmirdi narahat sonı.

Gecələr sadıq keşikçindən sonin, bilmirdin ah,  
Bozən aydın bir gecə gizlər yüz alçaq fitnəni".

Sonra Həsən ağladı, onun arvadı da taleyin onlara verdiyi bu qədər əzab üçün Həsənə qoşulub ağladı. Sonra Həsən üzünü arvadına tutub bu şeri dedi:

"Fələk düşmən bilib məni incidir;  
Günüm bir-birindən bəd keçir mənim.

Mon xeyir umuram, o şər göndərir,  
Bir günüm xoşdursa, boddır bir günüm".

Sonra da o bu şeri dedi:

"Mənə əzab vermək istəyir fəlek,  
O mənə yanaşır bir düşmən kimi.

O mənə zülmənű göstərir ancaq  
Men ona, - sebrimi, metənetimi".

Sonra Həsənin arvadı ona dedi: "Allaha and olsun, bizim özümüzü öldürməkdən başqa çıxış yolumuz yoxdur, eğer biz sağ qalsaq, daha ağır əzab-əziyyətə diçar olacaq". Onlar əralarında səhbət edərək kimse qapı dalından dedi: "Allaha and olsun, eğer sən, ay mənim xanımım Manar əs-Səna, bər də senin erin Həsən mənə qulaq asmasanız, qapını açan deyiləm!" Bu sözləri eşidəndə hər ikisi susdu, istədilər ki, qayıdır öz yerlərinə getsinlər, bu vaxt hemin ses dedi: "Siz niyə susursunuz, niyə mənə cavab vermirsınız?" Bu vaxt onlar bu sesi tanıdlılar. Onlarla danışan Şəvəhi Zət ad-Devhə idi. Onlar qarşıya dedilər: "Sen nə desən biz ona eməl edərik. İndi danışmaq vaxtı deyil". Qarşı ucadan dedi: "Öger siz mənə və icib söz verməsəniz ki, manı bu zalim padşahın yanında qoymayacaqsınız, qapını açan deyiləm, sizin başımıza gelən mənim de başıma gelər, teki mən bu rezil qadının yanında qalmayım, hər gün sizin üstünüzde mənə olmazın əzab verir. Qiymət sən ki, mənim hal-əshvalim bilirsən".

Onlar qarşı təndilər, ona and icib söz verdilər ki, qarmanın istəyinə eməl edəcəklər. Qarı qapını açdı, onlar tez bayır çıxdılar, bu vaxt nə görəslər yaxşıdır, gördülər ki, qarı qırımızı gilden olan Rum bardağının üstündə oturub. Bu bardaq da onun altında firfir fırlanır, bir yerde dayana bilmeyib elo hey qaçmaq istəyir, lap elo bil Nəci kəhəridir. Onları görəndə qarı qabağı düşüb dedi: "Heç nəden qorxmayan, gelin dalınca, mən cadugerliyin qırx fondını bilirəm. Onlardan on asanı bu şəhəri coşub-dəşən dənizə çevirməkdir, bu şəhərin qızlarını da tilsimə salıb balığa çevirecəyəm, bu işlərin hamisini da şəhər açılmamış qur taracağam. Bu vaxtacan mənim qabağımı saxlayan padşah idı. Ona hörmət edirdim, onun bacılarının xətrini isteyirdim, ancaq indi mən öz cadugerliyimin gücünü göstəreçəyəm, Allahan köməyi ilə biz isteyiməz cətəcəq". Bu vaxt Həsənə onur arvadı çox şad oldular, buradan xılas olacaqlarına ümidiları ardı..."

Şəhərizad bu yerde şəherin açıldığını görüb nağılı yarımcıq qoysdu.

825-ci gecə

Ela ki səkkiz yüz iirmi beşinci gecə oldu, Şəhrizad nağılin dalını dənmişməqə başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eleyirlər ki, Həsənə arvadı, qarı ilə birləlikdə saraydan çıxandan sonra xilas olacaqlarına inandılar. Onlar şəhorin konarına getdilər, Həsən çubuğuunu yero vurdu, özüne toxraqlı verib dedi: "Ey bu adaların nökerləri gəlin, məni öz yaşiyatınızdan agah edin!"

Bu vaxt yer aralınlı, ordan yeddi ifrit çıxdı, onların ayaqları yerin tokində, başları buludların içində idi. Onlar əyilib Həsənin qabağında üç dofa yeri öpüb, bir ağızdan dedilər: "Ey bizim ağamız, biz sənin əmrinə müntəzirik, na isteyirsin de, biz yerine yetirək, isteyirsin bu dənizi qurudaq, ya da bu dağları yerindən qoparıb o yana ataq". Həsən onların bu sözündən şad oldu, ürəyi açıldı, bir az da cəsarətlənib dedi: "Siz kimsiniz, sizin adınız nədir, siz hansı tayfaya mənsubsunuz, hansı qəbilədənsiniz, nəsliniz, ailəniz kimlərdür?" Ifritlər yena də əyilib yeri öpüb, sonra bir ağızdan dedilər: "Biz yeddi padşahıq, hər birimiz yeddi cin-şeytan, marid tayfasına başçılıq edirik. Biz yeddi padşah bütün ucan, üzən, dağlarda, dərələrde, sahralarda moskən salmış, dənizlərdə yaşayan qırx doqquz cin, şeytan, marid tayflarına, bir də ruhlara başçılıq edirik, hər nə isteyirsin bizə emə elə, biz sənin nökerlərin və qullarımız, bu çubuq kimin əlindədirdə, bizim ixtiyarımız da onun olnadır, biz onun əmrinə həmişə müntəzirik".

Onların bu sözünü eşidəndə Həsənən arvadı və qarı çox sevindilər, sonra Həsən cılrlərə dedi: "Mən istayıram ki, siz məni öz tayflarımızı, qoşunlarınıza göstərəsiniz". Cılrlar cavabında dedi: "Ey bizim ağamız, əgər biz sənə öz tayflarımızı göstərsək, bu sizin üçün yaxşı olmaz, çünki onların sayı-hesabı yoxdur, həm də onların sir-sifeti, rəng-ruhları, bədənləri cürbəcürdür, bizim aramızda elisi var ki, başı var bədəni yox, elisi də var ki, bədəni var başı yox, elisi də var ki, cürbəcür heyvana, şiro, canavaraya oxşayır. Əgər son mütəqə onları görmək istəsən, onda əvvəlcə sənə heyyvana oxşayanları göstərək. Daha nə arzun var?" Həsən dedi: "Mən istayıram ki, siz məni, mənim arvad-uşağımı, bir də bu adıl qadını elə bu dəqiqliq Bağdad şəhərinə aparsınız".

Onun sözlerini eşidəndə ifritlər başlarını aşağı saldılar. Həsən onlardan soruşdu: "Size ne oldu, niyə cavab vermirsınız?" Ifritlər bir ağızdan dedilər: "Ey bizim ağamız, biz Davud oğlu Süleymanın (Allah onlara rəhmət elesin!) vaxtından yaşayıraq, biz ona andib söz verməmiş ki, Adəm övladımı heç vaxt diliməz almayıaq, o vaxtdan böyük bir öz andımızı pozmamışq, əgər siz istəsoniz, biz cinlərin en yaxşı çapar atlarını yohərlik, onlar səni, bir də sənin adamlarını aparıb şəhərə çıxardılar". Həsən soruşdu: "Buradan Bağdada nə qədər yoldur?" Ifritlər dedilər: "Ön yaxşı çapar üçün yeddi il".

Həsən onların sözüne məməttəl qalıb soruşdu: "Bəs necə oldu ki, men bura bir ilden də az müddəte gəldim". Ifritlər belə cavab verdilər: "Allahın sənə rohlu golub, sən burası getirən qullar kömək edib. Əgər belə olmasayıd, san golub bu yerləri, bu şəhərləri öz gözünle görə bil-məzdin. Şeyx Əbdülqəddüs səni filə, bir də qədəmi uğurlu ata mindirdi ki, sən də tələsən çaparın üç ilə qət etdiyi yolu üç günə getmişən, sonra da şeyx Əbu-Rüveyş səni Dohnaşa tapşırıdı ki, onuna da üçlüyü yolu bir gece-gündüz qət eledin. Bunların hərnisi Allah-toalanın isteyinco olub. Çünkü Asaf ibn Beraihiyyenin nəşlindən olan şeyx Əbu-Rüveyş Allahın en böyük adını yadında saxlayır. Bağdaddan da qızların sərəyinə birilik yoldur, bunların hamisi bir yerde yeddi il edir". Onların bu sözüne Həsən mat-məməttəl qaldı, sonra ucadan dedi: "Şükür olsun Allahın koromina ki, o bütün müşkül işləri qaydaya salır, sımları birləşdirir, qulları özüne yaxın edir, xalqı sixma-boğmaya salan dikbaşları alçaldır, mərdi namərdə möhtac ełəmir! O bizim bütün işlərimizi asanlaşdırı, məni görürəm bu yere çıxardı, sonra da məni öz arvad-uşağımla qovuşdurdu. Bilmirəm, mən yatıram, yoxsa oyagam, sərxişəm, ya ayığam!" Sonra o, üzünü cinlərə tutub dedi: "Əgər siz məni öz atınıza mindirsəniz, o neçə gündən sonra məni Bağdada çatdırır?" Cinlər dedilər: "Onlar səni bir ilden də az vaxta aparıb oraya çatdırırlar, ancaq son yolda bir çox əzab-əziyyətlə üzələşməli olacaqsan. Susuz və kim-səsiz sahralardan keçəcəksən, neçə dəfə ölümle karşılaşacaqsan. Ey bizim ağamız, inanmırıq ki, sən bu adaların sakinlərindən canını qurtara biləsən..."

Şəhrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcı qoydu.

826-ci gecə

Ela ki sökkiz yüz iyirmi altinci gecə oldu, Şehrizarad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cinlər Həsənə dədirilər: "Biz inanmırıq ki, sən bu adamın sakinlərinən, sehbaşlarından, möcüzələrinən, həm də cinlər şahənşahının olindən canını qurtara biləsən. Ola bilsin, onlar biza qalib gələsinlər, sizi bizim olımızdan alınsınlar, onda hor kim bu xəbəri eşitse bize deyəcək: "Bu işdə günahkar sizsiz, siz necə ürok edib böyük şahənşaha qarşı çıxdınız ki, onun məmlökətindən qızın, bir də adamları aparmaq istəndiniz?" Bizeca bərətən olmaz. Səni bu adalarla götürüb çıxarısan, inşallah özü də buradan öz məmlökətinəzə aparar, səni öz ananla görüşürdər. Allaha bel bağlayıb, bir qorara göl, biz sonin emrinə müntəzərik".

Həsən ifritlərə töşəkkür edib dedi: "Sizin bə xiadmotininə əvəzini Allah özü verər, tez olun atlari gətirin!" Cinlər dedilər: "İtaət borcumuzdur!" Onlar ayqallarını yər vurdular, yer aralandı, cinlər yər girildilər. Həc bir doqiqo keçməmişdi ki, yer təzədən aralandı, cinlər peydə oldular. Onlar özləri ilə üç yohorlu-yünyünlü at gətirmişdilər. Hor yəhərin üstündən bir xurcun aşırılmışdı. Onun bir gözündə sənardağı, o biri gözündə isə yol üçün azuqə vardi. Bu vaxt onlar atlara süvar oldular, Həsənə arvadı hərəsi usaqın birini qucaqlarına aldılar. Sonra bütün gecəni dayanmadan yol getdilər.

Ela ki sohər açıldı, yoldan çıxıb dağda təref üz qoydular. Bir an da olsun Allahın adı dillərindən düşməndü. Onlar bütün günü dağın etəyi ilə yol getdilər. Birdən Həsən qarşında uca bir dağ gördü. Onun başı göylərə döyirdi. O, Qurandan ayətlər oxuyub, daş-qalaq olmuş seytandən qorunmaq üçün komak dilədi. Onlar yaxınlaşdıqca dağın vahiməsi adamı daha çox basıldı. Ona yaxın gedəndə gördüler ki, o nohəng bir ifritdir, onun başı böyük bir günbəz boydadır, iri dişlərinin ucu qarşına oxşayır, boğazının altı dalam kimidir, burnunun deşikləri bardaşa oxşayır, qulaqları dörđidən düzəldilmiş qalxanı xatırladırı, onun ağızı mağara kimi idi, dişləri daş dirəkləri andırırdı, onun əlləri şanaya, ayaqları dor ağacına bənzəyirdi, başı buludda, ayağı isə yerin tokində idi.

Bu ifriti göründə Həsən oyılıb onun qabağında yeri öpdü, ifrit ona dedi: "Ey Həsən, məndən qorxma, mən bu yerin sakinlərinin başçısı-

yam. Bu, Vak adalarının birincisidir, mən özüm də müsəlmanam, bir olan Allaşa sitayış edirom. Mən sizin barənizde eşitmışom, bura gəldiyinizdə bilirdim. Mən sizin veziyətinizi biləndə bu şeytanlar məmələkətindən baş götürüb elə bir yere getmek istədim ki, orada məndən başqa heç kəs olmasın, orada oturub ömrümün axırına kimi Allaşa dua etəmək istədim. Sizin barənizde eşidəndə istədim ki, siz bu adalarдан çıxıb gedənəcən, sizin həm yoldaşınız, həm də böledəniz olum. Mən ancaq gecələr üzə çıxıram. Məndən qorxmayıñ. Mən də sizin kimi müsəlmanam".

Həsən ifritin sözlerini eşidəndə, buna çox şad oldu, üzünü ona tutub dedi: "Qoy Allah özü sənin hər işini xeyir eləsin. Əgər üreyin isteyirsa, gol bizimle gedək!" Ifrit onların qabağında düşdü. Onlar yol boyu danişib səhəbət edir, zərafatlaşdırırdılar, ürəkleri xeyli sakit olmuşdu. Sonra Həsən başına gələn əhvalatları arvadına danışdı..."

Şehrizarad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

827-ci gecə

Ela ki sökkiz yüz iyirmi yedinci gecə oldu, Şehrizarad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, onlar durub dincəlmədən gecə-gündüz yol getdilər, atlarını elə sürürdülər ki, elə bil ildürüm çıxırdı. Ela ki sohər açıldı, onlar bir yerde dayandılar, hor biri öz torbasına əl atıb yemək-içmək çıxardı, oturub yeyib-içdilər, sonra yena də yollarına davam etdilər. Ifrit yena də hamidən qabaqda gedirdi. O, assas yoldan çıxıb, çayın sahilə ilə irəli-ləməye başladı.

Onlar bir ay gecə-gündüz yol gedərək bir çox səhəraları, çölləri arxada qoydular. Otuz birinci gün bir də gördülər ki, qabaqda toz erşə qalxdı. Göyün üzü görünməz oldu. Bu vaxt Həsən bork təşvişə düşdü. Onun qulağına vahiməli qışqırıq səsləri gəldi. Onda qarı Həsənə dedi: "Oğlum, bu Vak adasından arxamızca gələn qoşundur. Onlar indicə biza çatıb tutacaqlar". Həsən soruşdu: "Bəs indi mən nə edim?" Qarı dedi: "Cübuğu yərə vir!"

Həsən cubuğu yərə vurdu. Bu vaxt həmin yeddi padşah peydə olub onu salamladılar, oyılıb onun qabağında yeri öpəndən sonra dedilər:

"Heç nedən qorxma, dord-qom eləmə!" Həsən onların bu sözündən sevimli dedi: "Çox yaxşı, ey ciñlorin ve ifritlərin başçıları, sizin de hünər göstərmeyinizin vaxtı çatdı!" Ifritlər ona dedilər: "Bunları da götür, get o dağda gizlən, biz burada onları qabağın kəsərik, biz bili-rik ki, siz haqq yoldanınız, onlar nahaq, buna görə də, ümidi var ki, bu işdə Allah bize kömək edəcək!" Həsəngil atdan düşüb, atları burax-dilar və düz dağın başına dırmışdır..."

Şəhrizad bu yerde sohərin açıldığı görüb nağılı yarımcıq qoydu.



828-a gecə

Ela ki sokkiz yüz iyirmi sokkizinci gecə oldu, Şəhrizad nağılin dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyir ki, Həsəngil atlarını buraxıb dağın başına qalxıdlar. Bu vaxt Nur əl-Xuda padşahın qoşunları sağıdan, soldan yerişiy onları dövriyə aldılar. İki qoşun üz-üzə gəldi, cosurlar qabağı çıxdı, qorxaqlar dala qaçıdı, onların ağızından alov çıxırdı, elə qızığın döyüş gedirdi ki, yer-göy lər-zəyo golirdi, qan su yerino axırdı, bu amansız döyüş gecə yanyaran davam etdi. Qaralıq düşəndə sinclər vuruldu, hər iki qoşun geri çökildi, düşərgə qurub tonqal qaladılar.

Bu vaxt padşahların yeddisi də Həsənin yanına qalxıdlar, eylib onun qabağında yeri öpüdlər. Həsən onlara töşəkkür edib qəlebə arzu-ladı, sonra vəziyyətin necə olduğunu sorudu, ifritlər onun cavabında dedilər: "Onlar bizim qabağımızda üç gündən artıq tab gətiro bilməzler, qəlebə bu gün do bizim torəfimizdə olub, biz bu gün iki mindən çox osir almışiq, o qədər düşmən qırmışq ki, nə sayı var, nə də hesabı. Son heç də narahat olma, hər şey yaxşı olacaq".

Sonra onlar Həsəngillə xudahafizləşib öz qoşunlarının yanına gəl-dilər, orada ocaq qalayıb sohərin açılmasını gözledilər. Elə ki sohər açıldı, onlar yaxşı-qasaqlarını götürüb atlarına süvar oldular, Nur əl-Xuda padşahın qoşunun üstüne yeridilər. Yenə də at kişnortisindən, qılımcı-qalxan səsindən, ifritlərin norosundan yer-göy lər-zəyo gəldi. Döyüş ta o vaxtacan davam etdi ki, axırda Vak qoşunları tab gətirome-dilər, döyüş meydənnı qoyub qaçdılar. Ölen oldu, qaçan qaçıdı. Nur əl-Xuda padşah isə öz yaxın adamları ilə osir düşdü. Elə ki sohər

açıldı, yeddi padşahın yeddisi də gəlib Həsən üçün hər cür mirvari və daş-qasıla bezedilmiş məmər taxt qoydular. Həsən gəlib hemin taxtda oturdu, gotirib onun yanına fil sümüyündən qayırılmış, xalis qızılı bezedilmiş ikinci bir taxt da qoydular, bu taxtda da gəlib Manar əs-Səna eyleşdi. Onun yanına gotirib başqa bir taxt da qoydular, bu taxtda da gəlib Şəvəhi Zət ad-Devhəli qarı eyleşdi. Sonra gedib əsirleri onun hüzuruna getirdilər. Onların arasında əl-ayağına kündə vurulmuş Nur əl-Xuda padşah da var idi. Onu görəndə qarı ucadan dedi: "Zalimin biri zalim, sənə bu da azdır, tutduğun əməllerindir ki, qabağın çıxdı, indi seni ölüdür ite atmağı da az bilirəm, men istərəm ki, iki ata iki gün sə verəsinlər, itlərə de iki gün yemək, sonra səni hemin atlarnın quyuğuna bağlayıb buraxınlar çaya tərəf, ac itləri de buraxınlar onların dalınca, qoy sənin bədənin tike-tike olsun, onları da atsınlar hemin itlər. Axi sənin bacın olan bu qız sənə nə elemişdi ki, sen onun başına olmazın oyunlar açdın, onun nə günüñi vardi? O, Allah-tealanın izni ilə əre getmişdi, burada qobahəti na var ki? Məgər son bilmirsən ki, islam dinindən rəhbilik yoxdur? Allah-teala hər qadını bir kişi üçün xəlq eleyib".

Həsən əmr elədi ki, əparıb əsirlerin hamısını öldürsünler, bu vaxt qarı qışırıb dedi: "Bunların hamısını qırın, bir nəfəri de sağ qomyayıñ!" Minar əs-Səna padşah bacısının əl-qolunu bağlı vəziyyətə gərəndə, ona yaxşı geldi, ürəyi dəzməyib ağladı, sonra dedi: "Bacı, bizim tor-pağımızda biza qəlebə çalan, bizi əsir alan o hansı qüvvədir?" Padşah cavabında dedi: "Bu çox böyük qüvvədir! Bizim torpağımızda bize qəlebə çalan bəni-adəmdir. Onun adı Həsəndir, Allah-tealanın özü ona bu qüdroti verib ki, bize qəlebə çalsın, bütün ciñlorın hökməndəri olsun!". Manar əs-Səna dedi: "Allah-teala onun tərəfindədir, ona görə də o bu çubuq vo papaqla sizə qalib gəldi, sizi əsir aldı". Nur əl-Xuda padşahı indi hər şey aydın oldu, bildi ki, Həsən öz arvad-uşağıntı na yolla xilas edə bilib.

Sonra o öz bacısına yalvarıb-yaxarmağa başladı, bele olanda Manar əs-Səna erindən soruşdu: "İndi sen monim bacımı nə elemek isteyir-sən? O sənə ele bir pislik elemeyib ki, sen ondan hayif alasan". Həsən cavabında dedi: "Sənin başına getirdiyi oyunlar bəsdir". Manar əs-Səna ona yalvarıb dedi: "O mənə nə cəlyibse, hamısını ona bağışlaş-maq olar, indi sən onu öldürsən, heç bilirsemni bu mənə necə təsir edər?" Həsən dedi: "İxtiyar sənindir, necə isteyirsen ele de ele".

Bele olanda Manar əs-Səna əmr elədi ki, bütün əsirlerin və onun bacısının əl-qolunu açınsılar. Sonra Manar əs-Səna bacısına yaxınlaşıb

onu qucaqladı, onlar bu vəziyyətdə oturub xeyli ağladılar. Sonra Nur əl-Xuda padşah bacısına dedi: "Bacı can, menim sənə etdiklärimin avozında sən mənə pişlik eləmə". Manar əs-Səna ucadan dedi: "Bacı can, görünür alnın belə yazılıbmış!" Sonra o, bacısını gotirib yanında taxtda oturdu, xeyli söhbət edib, onu qarı ilə barışdırıldı, hamının ürəyi sakinət oldu.

Ertəsi gün Həsən çubuğa xidmət edən qoşuna onun düşmənlərinə qaləbə çaldıqları üçün öz minnatdarlığını bildirdi, onları azad etdi. Sonra Manar əs-Səna oturub öz bacısına Həsənlə onun başına gölən əhvalatı danişdi. Onun ucbatından neca əzab-əziyyətə düşdүünü söyləyib dedi: "Bacı can, onun belə qüvvət və qüdrəti, belə iradesi olduğu üçün Allah-ətəla ondan öz köməyini əsirgəməyib, o da sənən və sonin atanın qoşunlarını mağlub edib, bundan sonra onun iradasının əksinə çıxməq olmaz". Nur əl-Xuda padşah dedi: "Bacı can, sən ki mənə onun başına gölən bu qədər qəribə əhvalatları danişdin, indi mənə hər şey aydın oldu. Allaha and olsun, mən ondakı qüdrətə heyran oldum, mən indi heç inana bilmirəm ki, o sonin ucbatından bu qədər əzab-əziyyətə düzüb..."

Şəhərizad bu yerde sohərin açıldığıni görüb nağılı yarımcı qoydu.



Elo ki sökkiz yüz iyirmi doqquzuncu gecə oldu. Şəhərizad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Manar əs-Səna bacısına Həsənin loyaqatından danışanda, bacısı ona dedi: "Allaha and olsun, bu adam o qədər xeyirxah adamdır ki, buna görə də heç onun iradasının əksinə çıxılası deyil. Doğrudanmı, bu qədər işləri o sonin xotırına görüb!" Manar əs-Səna cavabında dedi: "Ho!" Sonra onlar oturub gecəni sohərəcən söhbət etdilərlər.

Elo ki sohər açıldı, Həsən yola düşmək istədi. Onlar bir-biri ilə xudahafızlaşdırıldılar. Manar əs-Səna qarını bacısı ilə barışdırlığı üçün onunla da vidaslaşdı. Sonra Həsən çubuğu yero vurdı, bu vaxt onun nökərləri peydə oldular. Həsəni salamlayanı bədilər: "Allaha şükr ki, ürəyin sakit olub. Kölənlən no istoyır omr elo, bir göz qırıpmında yerinə yetirik!" Bu sözlər üçün Həsən onlara təşəkkür edib dedi: "Bu yaxşılığın əvəzinə Allah özü verir. Bizim üçün iki at yəhərləyin, özü də olasını".

Onlar o saat iki at yəhərləyib götürdülər. Həsən atlardan birinə mindi, böyük oğlunu da tərkine aldı, arvadı isə o biri ata mindi, o da kiçik oğlunu qucağına alıb yola düşdülər. Nur əl-Xuda padşahla qarı isə həsəri bir atın minib öz ölkələrinə yola düşdülər. Həsən öz arvad-uşağı ile bir ay gecə-gündüz yol gedəndən sonra galib ətrafi bağ-bağatlı, iri su arxları olan bir şəhərə çıxdı. Onlar atlarnı bir ağacın altına sürdürlər, orda atdan düşdülər, oturub dinceləmək istedilər.

Bu vaxt onlara sari bir dəstə atılım çapaklığını gördülər. Həsən onları görən kimiaya qarda, qurşılamış üçün irəli getdi. Gelən Kafur Tərpəğinin, bir də Qusşalar Qalasının sahibi Hessən padşahı idı. Həsən irəli gedib padşahın elini öpdü, onu nəzakətlə salamladı. Padşah da atdan düşüb Həsəni salamladı, onu muradına çatmağı münasibətə təbrik etdi. Sonra onlara ağacın altına sərilmış xalçaların üstündə oturub söhbət eləməyə başladılar. Padşah Həsənin sağ-salamat qayıdib golməsinə çox sevindi, ona gəzəydiñliyi verib dedi: "Ey Həsən, başına gölən əhvalatların hamisini mənə danış".

Həsən başına gölən əhvalatları bir-bir başdan-ayağa ona danışdıqca, Hessən padşah eştidiklərinə mat-meettəl qalrırdı, sonra o dedi: "Oğlum, bu vaxtənacın Vak adalarına gedib çıxan olub, nə də oradan sağ qayidian. Doğrudan da sən işlərin çox qəribədir. Sən bù qədər belələndə qurtardığınə görə Allahan korəminə min şükr olsun!" Sonra padşah ayağa durub öz atına mindi, Həsəndən də xahiş etdi ki, onunla getsin. Həsən padşahın sözündən çıxmadi, onlar da durub atlarına mindilər, şəhərə varid oldular. Bir xeyli gedəndən sonra golib şəhərə çatdilar, Hessən padşah Həsəngili Qonaq evində rahat yer verdi. Onlar üç gün burada qalıb, yeyib-içib, deyib-gülüb dincəldilər. Sonra Həsən ölü əksinə getmek üçün Hessən padşahdan izin istədi, padşah da ona izin verdi. Onlar atlarına süvar olanda Hessən padşah da onlara yola düşdü. On gün-on gecə yol gedəndən sonra Hessən padşah Həsəngilli vidaslaşıp geri qayıtdı. Həsəngil isə geconi gündüzə qatıb yenə də düz bir ay yol getdiłər.

Bir aydan sonra onlar golib böyük bir mağaraya çatdilar, onun döşəməsi misdən idi. Həsən arvadına dedi: "Gol bir bu mağaraya bax, son onu təmirsənmi?" Arvadı cavabında dedi: "Yox". Həsən dedi: "Burada Əbu-Rüveyş adlı bir şeyx yaşayır, onun mənə çox böyük yaxşılığı keçib, mən Həsən padşahla da o tanış edib". Sonra Əbu-Rüveyşə başına gölən əhvalatı arvadına danişdi. Elo bu vaxt Əbu-Rüveyş mağaraların qapısını açıb bayırı çıxdı, Həsən onu görən kimi atdan düşüb, olini öpdü. Şeyx Əbu-Rüveyş onları salamladı, onların sağ-salamat qayıdib golməsinə çox sevindi. Sonra o, Həsəngili mağaraya

dəvət elədi. Onlar içəri keçib bir tərəfdə əyloşdilar, Həsən da Vak adasında başına golon ohvalatlı şeyxə danişti. Şeyx eştidiklərinə mööttəl qalib soruşdu: "Ey Həsən, necə oldu ki, son öz arvad-uşağını xilas elədin". Həsən çubuqla papaq olhvalatını şeyxə danişti. Şeyx dedi: "Oğlum, bu çubuqla papaq olmasayıdı, yoqın ki, son öz arvad-uşağını azad edo bilməzdin". Həsən cavabında ona dedi: "Elədir ki var, monim ağam".

Ela bu vaxt kimso mağaranın qapısını döyüd. Şeyx Əbu-Rüveyş durub qapımı açdı, gördü ki, golon şeyx Əbdülqəddüsdür. O yeno da filin belindiydi. Şeyx Əbu-Rüveyş galib onu salamladı, bağırına basdı, onun belə bir vaxtda galib çıxmamasına şad oldu. Sonra şeyx Əbu-Rüveyş Həsənə dedi: "Ey Həsən, başına golon ohvalatın hamisini şeyx Əbdülqəddüs də danış". Həsən başına golon ohvalatların hamisini şeyx Əbdülqəddüs də danışmağa başladı. Söhbət galib çubuqla papaq ohvalatına çatanda o sözünə ara verdi..."

Şəhərizad bu yerda sohərin açıldığından görüb nağılı yarımcıq qoydu.



Ela ki səkkiz yüz otuzuncu gecə oldu, Şəhərizad nağılm dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Həsən başına golon ohvalatlı şeyx Əbdülqəddüsle şeyx Əbu-Rüveyşə danışdı, söhbət galib çubuqla papaq ohvalatına çatanda şeyx Əbdülqəddüs ona dedi: "Ey monim oğlum, son indi öz arvad-uşağını azad etmişən, sonin daha o şeylərə cəhəyacın yoxdur. O ki qaldı biza, biz da sonin Vak adalarına getməyin kəmək eləmişik, mon sona bu yaxşılıq qardaşım qızlarının xətrinə eləmişəm. İndi mon səndən birçə sey xahiş edəcəyəm, o çubuğu manə, o papağı isə şeyx Əbu-Rüveyşə ver".

Şeyx Əbdülqəddüsün sözlərinə eşidənə Həsən başını aşağı saldı, o utanrırdı desin: "Mən bunları sizə verməyəcəyəm". Sonra o öz-özünə dedi: "Bu iki qoca mənə çox böyük yaxşılıq ediblər, onların sayəsində mən gedib Vak adalarına çıxmışam, əgər onlar olmasayıdı, men öz arvad-uşağını azad edə bilməzdim, heç bu çubuqla papaqa da sahib ola bilməzdim". Sonra o, başını qaldrıb dedi: "Yaxşı, mən bunları size verərom, ancaq qorxuram ki, bərən o böyük padşah, arvadımın atası qəzəblənib bizim ölkəmizə, monim üstüme qoşun çəkə, mən də bunnarsız onların qabağına ala bilməyim". Şeyx Əbdülqəddüs Həsənə dedi:

"Mənim balam, son ondan qorxma, elə bil burada iki gözünü qoyub gedirsən, biz həmişə göz-qulaqda olacaqıq. Sonin arvadının atası tərəfindən her kim sonin üstüne hücum eləse, seni xəbərdarlıq eləyəcəyik. Onun qabağım buradaca kəsəbəcik, sen innen belə heç bir qorxma, daha sonin başına heç bir xata-bala gəlməyəcək". Həsən şeyxin sözlerini eşidənə utandı, o, papağı şeyx Əbu-Rüveyşə verdi, şeyx Əbdülqəddüsə dedi: "Meni bizim ölkəmizən ötür, orda bu çubuğun sənə verərem". Qocalar Həsənin bu sözündən çox şad oldular, onlar durub Həsənə o qəder ləl-cəvahirat, var-dövlət verdilər ki, sayıb qurtarmaqnan başa golen deyil. Sonra Həsən üç gün burada qalıb onlara yeyib-icib dinceldi. Bundan sonra Həsən yola düşmək istəyəndə şeyx Əbdülqəddüs fit çalıd, ele bu vaxt sehrədan iri bir fil yeyin-yeyin geldi, Həsəngil öz atlarına süvar oldular, şeyx Əbdülqəddüs də filin belinə qalxdı. Şeyx Əbu-Rüveyş də durub mağaraya girdi. Həsən öz arvad-uşağı ilə birlikdə şeyx Əbdülqəddüsün bələdçiliyi ilə geniş sohralardan, yalıyalmaclarдан kəsə yollarla gedib öz doğmə torpaqlarına yaxınlaşdırılar.

Həsən öz anası yaşıyan torpağa arvad-uşağı ilə birlükde qayıdib geldiyinə çox sevindi, bunun üçün Allah-tealaya min şükür elədi, onun şərafəni bu seri dedi:

"Allah qovuşdurdu bəlkə də bizi,  
Onda qucaqlaram mon soni yeno.

O zaman aylışib yenə üz-üzə,  
Başından keçəni söylərəm sənə.

Sensiz üreyimi üzür qüsse-qəm.  
Gözümə nur gelir, baxsam üzünə.

Sənə söylənəcək gizli sözərə  
Söylərəm baxanda gözüm gözünə.

Çatınca axıra şikayət, giley,  
Mehəbbət başlanan özü-özüne".

Həsən seri deyenden sonra qabağa baxanda birdən onun gözünə yaşıl minarəli, iki hovuzlu saray göründü. Bu saray Həsənin bacıları yaşıyan Buludlar Dağı sarayı idi. Bu vaxt şeyx Əbdülqəddüs Həsənə dedi: "Ey Həsən, sevinə bilərsən, sən bu gecə monim qardaşım qızlarının qonağı olacaqsan". Onlar burada dayanıb bir xeyli dinceldilər, yeyib-icidilər, sonra durub saraya getdilər. Onlar saraya çatanda şeyx

Əbdülfəddüsün qardaşı qızları çıxıb onları böyük sevincə qarşılıdlar. Şeyx qardaşı qızlarına dedi: "Men sizin arzunuzu yerinə yetirdim, qardaşınız Həsən öz arvad-uşağını xilas eləməsinə kömək elədim".


Qızlar onuna quealaşğıb görüşdülər, arvad-uşağına qoşuşduğuna, həm də sağ-salamat qayıdu goldarıyın görə ona gözaydınlığı verdilər. Bu gün onlar üçün toy-bayrama çevrildi. Sonra Həsənin kiçik bacısı golib onuna görəndi, qardaşının hasrotına ürəyi dözmədiyi üçün hönük-hönük ağladı, Həsən də ona qoşulub bir xeyli ağladı. Qız qardaşına onun hasrotından nə qədər əzab-əziyyət çəkdiyini dənişdi, sonra o bu şeri dedi:

"Son gedəndən sonra, kimə baxsa gözlerim,  
Ey sevgilim, camalını görürüm sonin.

Göz yumunca yuxundasan... Yoxsa gözümlə  
Göz qapığı arasındır sonin moskonin?"

O şeri deyəndən sonra könlü açıldı, Həsən ona dedi: "Bacı can, men bu işdə hamidən çox sono minnətdaram, Allah-təala sonin üzünə baxıb monim işlərimi avand edib". Sonra o bu uzaq yolda başına gələn ohvalatları bacısına danişdi. O, arvadının bacısı ilə onun başına gələn ohvalatı, orada onu necə öldürmək istədiklərini, Allahın köməyi ilə, onun öz arvad-uşağını necə azad etdiyini söylədi. Sonra o, çubuqla papağın ohvalatını bacısına danişib dedi ki, şeyx Əbü-Rüveyşəl şeyx Əbdülfəddüs bu çubuqla papağı ondan istədilər, o da bacısının xətri üçün onların sözündən çıxmadi. Həsənin bacısı bütün bunlar üçün ona töşkükr elədi, uzun ömr, xoşbəxtlik dilədi. Həsən bacısına dedi: "Allaha and olsun, sonin manə etdiyini yaxşılığı heç vaxt unutmaya-çağam..."

Şəhrizad bu yerde səhorin açıldığına görüb nağılı yarımcıq qoysu-



Ela ki sokkiz yüz otuz birinci gecə oldu, Şəhrizad nağılin dalını dənişməgə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Həsən qızları görüşəndə başına gələn ohvalatı bacısına danişib dedi:

"Sonin manə etdiyin yaxşılığı heç vaxt unutmayaçağam". Sonra Həsənin bacısı, qardaşı arvadı Manar əs-Sənam, onun uşaqlarını bağrına basıb dedi: "Bəs sonin necə ürəyin geldi ki, qardaşının öz arvad-uşağından ayrı düşməsinə razı oldun, onun ürəyini odlara yaxdin, məgər sən belə edəndə onun ölümüünü istəyirdin?" Manar əs-Səna bərkədən gülüb dedi: "Görünür, Allah-təala alnımızə belə yazıbmış, şükür olsun, onun kərəminə, bu dünyada hər kəs Allah bendosunu aldatmaq isteyirsa, Allah da onun özünü aldı!" Sonra süfreyə yemək-icmək götürdülər, ham bir yerdə yeyib-icib oylondı.

Həsən bacısığında öz arvad-uşağı ilə on gün qaldı, yeyib-icib şad-xürrəm yaşadı. Sonra o yola çıxməq istəyəndə, bacısı ona yol todarükü gərdi, onun üçün o qədər var-dövlət ayırdı ki, saymaqla başa gələn deyil. Sonra o, qardaşını bağrına basıb onunla vidalaşdı, bu vaxt Həsən bu şeri dedi:

"Unuda bilərmi sevən sevəni?  
Ayriq aşiqçun yamandı, yaman.

Sərtlik də yamandır; yaziq o şəxsə  
Məhəbbət yolunda toslım edə can.

Yuxusuz gecəni düz bir il bilir,  
Yarından ayrılb tok-tonha qalan.

Axan göz yaşına üz tutub deyir:  
Güclən, ey göz yaşım, güclən anbaan!"

Sonra Həsən çubuğu şeyx Əbdülfəddüsə verdi, o da çox şad oldu, Həsən öz təşəkkürünü bildirdi. O, çubuğu Həsəndən alandan sonra çıxıb öz yerlərinə getdi, Həsən də bacıları ilə görüşüb öz ölkəsinə yola dösdü. O iki ay bir də on gün quru səhərlərlə yol gedəndən sonra axırdə galib əmin-amanlıq diyari Bağdada çatdı. O öz evlərinə yaxınlaşıb həyətin dal tərəfindən darvazanı döydü. Oğlundan ayrıldığı gündən bəri Həsənin anası o qədər göz yaşı tökmüşdü ki, axırdə yeyib-icməkden qalıb xəstə düşmüdü. O bir daha oğlu ilə görüşmək ümidiyi itirmişdi.

Həsən galib darvazanın ağızında dayananda gördü ki, anası ağlaya-ağlaya bu şeri deyir:

"Allah xatirinə, ey dord bilonlər,  
Mərəzəndən qurtarın siz bu üzgünü!

Siz bizi vüslə qovuşdursanız,  
Mosud edərsiniz böxti kükşünü.

Vüsaldan olimi üzəməmişən mən,  
Har zülmət gecənin var bir ağ günü.

O, şerî deyib qurtaranda gördü ki, onun oğlu Həsən darvazanın o üzündən qışqırıb deyir: "Ana can, artıq həsrət sovuşdu, mən gelib çıxmışam!" Anası oğlunun səsini tanıdı, ancaq qulağına inanmadı, tez darvazaya sarı geldi. Balaqapını açında gördü ki, onun oğlu arvad-uşağı ilə birləkde golib. Arvad elo sevindik, huşunu itirib üzüstə yera yixıldı. Həsən onun üz-gözünü ta o vaxtacan siğalladı ki, axırdı o özün goldi, bu vaxt oğlunu başına basıb ağladı. Sonra o, nökrə və qulluqçuları çağırıb dedi ki, Həsəngilin yüksəklərini evə aparsınlar. Həsənin arvad-uşağı da evo girdilər. Həsənin anası onun arvadının almından öpdü: "Ozim, ağor sonin qarşında monim bir günahım olubsa, qoy onu Allah-toala mano bağışlasın!" Sonra o üzünə oğluna tutub ondan sorusdu: "Oğlum, sonin bi qədər gec qayıtmığına səbəb nadır?"

Anası bu barədə Həsəndən sorusunda, o, başına galen ehvalatı əvvəldən-axıracan anasına danişdi. Anası oğlunun bu qədər əzab-əziyyətə düşdüyüni eşidəndo ürəyi dözmədi, hönkür-hönkür ağlamadıñbihal oldı. Həsən anasının üzünü ta o vaxtacan siğalladı ki, huşu başına goldi. Onda anası ona dedi: "Oğlum, Allaha and olsun, sən o çubuğu bir da papazı nəhaq yera olindən vermişən, ağər omlar sonin olında olsaydı, son bütün yer üzünün sahibi olardın, artıq nə eləmək olar, Allahı şükr kி, öz arvad-uşağını xilas edə bilmisən!"

O gün Həsənin ailisi üçün xoşbəxt gün idi, onlar gecəni sahərəcən yatmayıb söhbət etdilər. Elo ki sohor açıldı, Həsən durub əyninə en yaxşı libas geyindi, bazara gedib özüne çoxlu qul, kəniz, qiymətli səyələr: gəbə, xalça, heç padşahlıarda da tapılmayan bahalı qab-qasıq, bir də gözəl bir malikanə aldı. Öz anası, arvad-uşağı ilə birləkde yeyiçib günlərini şad-xürrəm keçirdilər. Kefləri pozan, Məclisləri dağıdan galənəcən xoşbəxt dövran sürdülər.

Qoy göza görünən və görünməyən səltənət sahibinin kərəminə şükrə olsun!

### *Bəlişəsi Xəlifanın nağılı*



**B**ələ də rəvayət eleyirlər ki, Şəhərizad yeni bir nağıl danışmağa başlayıb dedi: - Qədim zamanlarda Bağdad şəhərində Xəlifə adlı bir baliqçi vardi. O çox kasib olduğu üçün evlənə bilmirdi. Gündərin bir günü o, adəti üzrə şəhər tezən durub çay kənarına getdi ki, baliq tutsun. O, çay kənarına gelib çatanda qurşaq bağladı, eteyinin ucunu yiğib qurşağının altına taxdı. Toru açıb çaya atdı. Ancaq bu gün onun toruna baliq düşmedi ki, düşmedi. O, bir-birinin dalınca suya on dəfə tor atdı, hər dəfə də eli boşda qaldı. Bələ olanda baliqçının ürəyi sıxıldı, fikir onu götürdü, özünü saxlaya bilməyib, ucadan dedi: "Ya Allah, sən özün bu yazıq bəndənə rəhm elə, yer üzündəki canlı və

cansızların hamisi son özün xolq elomisen, sondon başqa heç kəsdo qüvvət və qüdərət yoxdur, son nə istayırsın onu da eloyırsın. Allah özü veren bəndöyo heç kos yox deyo bilməz. Əgor Allah vermirsa, heç kos onu qane edo bilməz!" Sonra o, dördli-dördli bu şeri dedi:

"Dönlük göstərən çorx ogor sono,  
Sobir elo, hor dördə dözbü, sinə gar;

Bu gün dord gəndorən rohmdıl Allah  
Sabah sonin üçün şadlıq göndərən".

Sonra o, bir torəfdə oturub başını aşağı saldı və öz işləri barədə dorin fikro daldı. Xeyli vaxtdan sonra bu şeri dedi:


"Şükür et yaxşı günü, düz yaman günü;  
Allahın hökmüñü dayışmok olmaž.

İrmlı yaradır hor dord, hor bolə;  
Son onu deşməson, yara sağalmaz.

Bir dordə düşürsən, sonra o dorddon  
Bütün ömrün boyu olursan xiləs".

Sonra öz-özüñü dedi: "Allahı çağırıb bir dəfə də tor atım, bəlkə o mənim ümidiñi boşça çıxartmadı". O, çaya yaxınlaşıb toru yenə də suya atdı. Xeyli gözloyəndən sonra toru çökdü və gördü ki, o ağırdır..."

Şohrizad bu yerdə sohorin açıldıgını görüb nağılı yarımqıq qoydu.



Elo ki sokkız yüz otuz ikinci gecə oldu, Şohrizad nağılin dəlini danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlar ki, Balıqçı Xəlifa neçə dəfə çaya tor atısa, onun toruna heç bir şey düşmədi. O, bir torəfdə oturub dorin fikro daldı, sonra öz-özüñü dedi: "Allahı çağırıb çaya bir də tor atım, bəlkə ümidiñi boşça çıxarmadı". O, qolaylanıb bir də toru atdı, bir xeyli gözloyəndən sonra toru çökdü,

gördü ki, tora nose düşüb. Balıqçı toru ehtiyatla çəkib qırğına çıxardı. Gördü ki, onun toruna təkgöz, çəlaq bir meymun düşüb.

Bunu görən Xəlifa qışqırıb dedi: "Doğrudan da Allahdan başqa heç kəsde qüdrət və qüvvət yoxdur, bizi yaradın da, yaşadan da odur, belə bir gündə bu nə bədbəxtlikdir, mən öz üz verir, görünür Allah-taala bəla istoyı! Özü bilən yaxşıdır, heç kos onun iradəsinin oksino çıxa bilməz".

Sonra o, meymunun böğazına kəndir saldı, gatırıb bir ağaca bağladı. Balıqçının yanındı sallağı vardi. Bu şallağı el atıb, meymunu döymək istəyəndə, Allahnın hökmü ilə meymun dil açıb danişmaga başladı və dedi: "Ey Xəlifa, elini saxla, məni vurma, məni bu ağaca bağlı qoyub get, Allahı çağırıb suya bir də tor at, o sənin payını verer".

Xəlifa meymunun sözlerini eşidəndə, toru götürüb çaya getdi, toru bir də suya atdı. Bu dofa da tor onun olino ağır goldı. O, güc-bəla ilə dərtib toru sahili çıxardı, baxıb gördü ki, bu dəfə də onur toruna seyrək dişli, gözü sürməli, eli boyalı, belina cir-cindir dolanmış gülən meymun düşüb. Bunu görən Xəlifa bərkədən dedi: "Sən Allahnın işinə bax, deyən o, çaydakı balıqları meymunlu evəz edib!" Sonra o, ağaca bağlı meymunun yanına gedib, ona dedi: "Ey hədheybot, gör sənin məsləhətinə qulaq asıb nəyə nail oldum? Məni bu meymunu sudan çıxarmaq üçün səndən başqa heç kos vadar edo bilməzdi. Sən ki bu səhər öz eybəcor sıfətinle, çəlaq qıçın, bir də tok gözünə mənim bəxtimə çıxdın, bu gün mənim olım hor şeydon çıxı, heç olmasa bir dirhom, bir dinar da qazana bilmedim!"

Bunu deyib balıqçı yerdən bir dəyənək götürdü, onu başının üstündə var güc ilə üç dəfə hərəkətib meymunun başına vurmaq istədi. Bu vaxt meymun Allaha yalvarıb onu köməyə çağırıb və balıqçuya dedi: "Allah xərinə, mənə dəymə, sən get mənim o yoldaşımın yanına, hor no istayırsın ona de, o sənin arzunu yerinə yetirir". Xəlifa dəyənəyi yera atdı, o biri meymunun yanına getdi. Meymun ona dedi: "Ey Xəlifa, əgor sən mənim sözlərimə qulaq aşmasın, deklarırmə eməl eləməson, mənim oksimo çıxsan, onda bu sözlerin sənə heç bir xeyri olmayaç. Əgor sən mənim sözümə qulaq assan, onda mən sənin var-dövlət sahibi olmağınə sabəb olacam". Xəlifa soruşdu: "Sən mənə ne deyəcəksən ki, mən də durub sənə qulaq asım?" Meymun dedi: "Məni burada ağaca bağlayıb get çaya, yeno də tor at, sonrası sənə deyəcəyim".

Xəlifa toru götürüb yeno də suya atdı, xeyli gözloyəndən sonra o, toru çökdü, gördü ki, çox ağırdır. O, güc-bəla ilə toru dərtib sudan çıxardanda no gərsə yaxşıdır, gördü ki, bu dəfə də onur toruna meymun düşüb.

Ancaq bu meymunun derisi qırmızı idi, onun belinə göy parça bağlanmışdı, olı-ayağı boyalı, gözləri surməli idi. Onu görəndo Xəlifa bərkədən dedi: "Allahın kərəminə şükür! Doğrudan da bugünkü gün çox qorıbo gündür. Deyosan, birinci meymun çox xoşqadəm olub. Hər işin nticəsi onun başlangıcından asılıdır. Bugünkü gün deyosan meymun günüdür, özü də görünür, bu gün meymundan başqa ayrı şey tutulma-yaçaq. Çaydaki balıqları meymuna çevirən Allaha şükür olsun!"

Sonra o üçüncü meymundan soruşdu: "Ey bədheybat, de görüm son nə deyocəksən?" Meymun dedi: "Ey Xəlifo, mögər sən məni tanımadañ?" Xəlifo cavabında dedi: "Yox". Onda meymun ona dedi: "Mən yəhudi-sorrəf Əbu-s-Səadətin meymunuymam". Xəlifo soruşdu: "Sən onun üçün nə edirsin?" Meymun cavabında dedi: "Mən hər səhər ona "sabahın xeyir olsun!" deyirəm, o, gün ərzində beş dinar qazanır, hər axşam ona "geçən xeyr qalsın!" deyirəm, o, yenə də beş dinar qazanır". Xəlifo birinci meymuna dedi: "Ey bədheybat, bir bax gör insanların no gözel meymunu var, gör sən nəyə oxşayırsan? Sən öz cyebəcər görkəmin, çəlaq qıçın, tok gözünlə mənə hər səhər uğur diləmək istəyirsin ki, mən daha da kasıblayım, sonra da acıdan ölüm?"

O, yerdən doyənoyi götürdü, başının üstündə üç dəfə hərləyib birinci meymunun başına vurmaq istəyəndə Əbu-s-Səadətin meymunu ona dedi: "Ey Xəlifo, onda işin olmasın, doyənoyi at yera, gol mənim yanına, sən nə etmək lazımdı olduğunu özüm deyəcəyəm". Xəlifo doyənoyi yero atdı, üçüncü meymunun yanına gedib ondan soruşdu: "Ey meymunların ağası, sən mənə nə demək istayırsın?" Meymun cavabında dedi: "Toru götür, at çaya, qoy biz də bu meymunlarla sənin yanında oturaq, tora hər nə düşsə bövər, mən ondan sənə elə bir şey danışacağam ki, sən bundan çox şad olacaqsın..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcı qoydu.

### 833-cü gecə



Elə ki səkkiz yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Əbu-s-Səadətin meymunu Xəlifəyə dedi: "Toru götür, get at çaya, ona hər nə düşsə götür ver bövə, mən sənə elə bir şey danışaram ki, sən buna çox şad olarsan". Xəlifo cavabında dedi: "İtaat borcumdur!"

Sonra o, toru çiyinə alıb bu şeri dedi:

"Qəlibin sixildüm, çağır Allahı;  
Ödür çətinliyi eləyon asan.

Parçalanmış qəlibi bütövləşdirir,  
Qulu azad edir, çökəmdən bir an.

Hamı kerəmindən halidir onun,  
Sən ona bel bağla, ona arxalan".

Sonra da bu şeri dedi:

"Son ey insanları salan zilləti,  
Kökündən möhv elə sən bu zilləti!

Şirnikdirmə məni elçatmaz şəyə,  
Coxunun qəlbində qalır niyyəti".

Sonra o, çayın kənarına getdi, qolayınlı toru çaya atdı. Xeyli gözledi, sonra toru çekdi. Bu vaxt nə görse yaxşıdır, gördü ki, toruna iri başlı, çömçəquruq, gözləri dinara oxşayan bir xanı balığı düşüb. Bu balığı görendə Xəlifo çox sevindi. Axi o, ömründə bir dəfə də olsun belə balıq tutmamışdı. Onu götürdü, gətirib Əbu-s-Səadətin meymunuverdi. O elə sevinirdi ki, elə bil bütün dünyani ona vermİŞDİLƏR. Yəhudinin meymunu ondan soruşdu: "Ey Xəlifo, sən bu balığı neyləyəcəksən, öz meymununla necə hərəkət edəcəksən?" Xəlifo dedi: "Ey meymunların ağası, mən isteyirəm o meymunu vurub öldürüm, sən öz yanında saxlayım, könlün nə istəsə sən onuna yemleyim". Yəhudinin meymunu dedi: "İndi ki məni özüne masləhətçi seçdin, onda qulaq as, gör sənə nə deyirəm. Əger men deyənlərə emol etsen, inşallah, bütün işlərin yaxşı olar. Qulaq as, gör sənə nə deyirəm. Mənim üçün də bir kəndir hazırla, məni bir ağaca səri, sonra burada qoyub torunu götür, Dəclə çayının dayaz yeri ilə ortasına gir, orada toru at. Bir az gözlö, sonra çək çıxart. Sənin toruna elə bir balıq düşəcək ki, ömründə belə balıq görməmişən. Sən onu götürüb mənim yanımı getir, sonrasına orada deyəcəyəm".

Xəlifo o saat durub Dəclə çayına getdi, tor atıb gözledi, çox keçmedi ki, onun toruna qoynun boyda bir ağ balıq düşdü. O hələ bu boyda, bu gözəlliğdə balıq görməmişdi. Bu balıq birincidən də böyük idi.

Xolifo balığı götürüb yahudinin meymununun yanına getti. Meymun ona dedi: "Get bir az göy ot gotfir, onun yarısını zənbilin dibinə sor, balığı onun üstüne qoy, qalani ilə do üstünü ört. Bizi burada bağlı qoy, zənbili götürüb Bağdad şəhərinə get. Yolda səndən kim no soruşa cavab vermo, özünü ver birbaşa sarraf bazarına. Son bazarın tor ortasında sorrafların şeyxi yəhudi Əbu-s-Səadotin dükənинə rast gələcək. Son görəcəkson ki, o, arxası döşəkçəli kürsüde yələşibdir. Onun qabağında iki sandıq var. Onun biri qızıl, biri isə gümüş üzündür. Həm do görəcəkson ki, onun hüzurunda qulluqçular, nökərlər, qullar müntəzir dayanıblar. Ona yaxın get, zənbili onun qabağına qoyub de: "Ey Əbu-s-Səadot, mon bu sohor balıq tutmağa golonda, toru sonin böxtinə atdır. Allah-toula da bu bağlı mono göndərdi".


O sənə deyəcək: "Sən bunu heç kimə göstərməmison ki?" Onda sən deyərsən: "Allaha and olsun ki, yox!" Onda səndon balığı alacaq, əvəzində sənə bir dinar verəcək. Son onda pulu götürmə. Onda o sənə iki dinar verəcək. Yeno puldan imtiyət elə. Beləliklə, o sənə balıq ağırlığında qızıl da versə, son ondan imtiyət elə. Onda o sənə deyəcək: "Bos son məndən nə istəyirsin?" Son deyərsən: "Mən bu bağlı sənə iki sözü verərəm". Onda o səndon soruşaqaq: "O iki söz nə sözdür elə?" Son deyərsən: "Ayağa dur, üzünü camaata tutub de: "Siz hamının şahid olun ki, mən öz meymunumu balıqçı Xəlifənin meymunu ilə deyişirəm, onun qismətini və taleyini bu qismətim və taleyimə deyişirəm". Bu balığın əvəzi sənən bu sözlərin olar, mən pul lazım deyil". Əgor o buna razı olsa, mən hor sohor-axşam sənə uğur diloyəcəyim, sən də hor gün on dinar qazanacaqsın. Əbu-s-Səadot isə hor soher bu bədheybi meymun uğur diloyəcək. Bunun da əvəzino Allah-toala hor gün omu coriməyo salacaq, o da corimə verməkdən təngə goləcək. Axırdı da yoxsullaşıb tamam var-yoxdan çıxacaq. Əgor sən mənim sözümü emal etsen, ömürlük düz yola çıxacaqsın".

Balıqçı Xolifo meymunun sözlərini eşidənə dedi: "Ey meymunların padşahı, bütün məsləhətlərinə qəbul edirəm. O ki qaldı bu bədheybi, heç bilmirəm onunla mən nə edim". Onda yəhudinin meymunu dedi: "Onu da, məni də suya burax". Xolifo cavabında dedi: "İtaot borcumdur!" Sonra o gedib meymunları açdı, onlar durub suya girdilər. Xolifo getdi, göy ot yoluş gotirdi, balığı suda yudu, zənbilə qoyub üstünü otla örtdü. Zənbili çiyinino alıb şəhərə doğru yollandı. O, yolda bu nəğməni oxuyurdu:

"Sığın yeri-göyü xolq edən kəsə,  
Hər zaman yaxşılıq gələsin alındon.

Uzaq goz adəmdan, şor atar sənə,  
Dilini dinc saxla, dinclik istəsə..."

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Eli ki sökkiz yüz otuz dördüncü gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eləyirlər ki, balıqçı Xolifo nəğməni oxuyub qurtardı, zənbili çiyinino alıb Bağdad şəhərinə yola düşdü. O az getdi, çox getdi, axırdı gelib şəhəre çatdı. Şəhərə girəndə adamlar onu tanıdlar, sosloyıb soruşular: "Nə var, nə yox, Xəlifə?" Xəlifə onların sözünə fikir vermədən golib sorraflar bazarına çatdı. O, meymunun dediyi dükənə golib çatanda gördü ki, həmin yəhudi dükəndə oturub, onun yan-yörəsində xidmotçular dayanıb, elə bil o, Xorasanın padşahları padşahıdır.

Xəlifə onu görən kimi tanıdı, golib düz onun qabağında dayandı. Yəhudi başını qaldırırdı, Xəlifəni gördü, təniyib dedi: "Salam, ey Xəlifə, işin-güçün necədir, sənə no lazımdır? Əger sənən xətrinə dəyon olubsa, mənə de, mən də durub sənənlə şəhər valisinin yanına gedim". Xəlifə cavabında dedi: "Ya yəhudilərin rəisi, Allaha and olsun ki, heç kəs mənim xətrinə dayməyib, ancaq mən bu gün sənən böxtinə çaya balıq tutmağa getmişdim. Dəclə çayına tor atanda da bu bağlı tutdım".

Bunu deyib balıqçı zənbili açdı, bağlı götürüb yəhuditin qabağında yero qoydu. Yəhudi bağlı heyran olub dedi: "And olsun Təvrata, bir də on iki kələmə ki, bu gecə yuxuda Məryəmi görmüşdüm, o da mənə demişdi: "Ey Əbu-s-Səadot, bil və agah ol ki, mən sənə yaxşı bir hədiyyə göndərmışəm!" Şübhəsiz, o hədiyyə elə bu balıqdır!" Sonra o, Xəlifəyə torəf dönbür ondan soruşdu: "Sənə and verirəm dininə, bu bağlı məndən savayı görən olmayıb ki?" Xəlifə cavabında dedi: "Allaha and olsun ki, yox! Ey yəhudilərin rəisi, Səddiq Əhubəkər! and olsun ki, onu səndən başqa heç kim görməyib". Bu vaxt yəhudi üzünü nökərlərindən birinə tutub dedi: "Götür bu bağlı apar evə, qoy mən işdən gəlinco Suada onun bir parçasını qızartsın, bir parasanı da qorda bişirsin".

<sup>1</sup> İlk islam xəlifisi (632-ci ildən 634-cü ilədək xəliflik edib).

Xəlifo də ona dedi: "Tel ol, oğlan, apar baliğı evə, qoy ağanın arvadı bu baliğin yarısını qızartsın, yarısını da közdə bişirsin". Nöker cavabında dedi: "İtaat borcumdur, monim ağam!" Sonra o, baliğı götürüb evə getdi.

O ki qaldı yəhudiyo o bir dinar götürdü, baliqçi Xəlifəyə uzadıb dedi: "Ey Xəlifo, al bunu ailən üçün xərcə". Xəlifə elində dinarı göründə ucadan dedi: "Hökümən hakimina eşq olsun!" Elə bir ömründə bir dəfə də olsun qızıl pul görməmişdi. O, pulu götürür xeyli aralımsıdı ki, birdən meymunun sözsləri yadına düşdü, geri qayıtdı, pulu yəhuditinin üstünləti atıb ucadan dedi: "Ala pulunu, mənim balığımı özümə qaytar; bu nədir, yoxsa sən moni əla salırsan?" Yəhudi onun sözslərini eşidəndə ona elə gəldi ki, Xəlifə onunla zarafat edir. O, Xəlifəyə iki dinar da verdi. Onun cavabında Xəlifə dedi: "Zarafatsız, baliğı geri ver, deyəsan son bilməyirsin mən baliğı hansı qiyomatə satıram". Yəhudi əlini uzadıb iki dinar da götürdü, onu Xəlifəyə verib dedi: "Ala bu beş dinarı, bəsindir, xəsislik eləmə". Xəlifə pulları götürüb sevinə-sevinə getdi, öz-özüna dedi: "Allaha and olsun, heç Bağdad xəlifosinin də bu gün manda olan qədər pulu yoxdur!"

O gəzə-gəzə golib bazarnı qurtaracağına çatanda birdən yenə də meymunun dediyi sözlər yadında düşdü, tələsik geri qayıdırıb pulları yəhuditinin üstünləti atdı. Onda yəhudi ondan soruşdu: "Ey Xəlifo, sənə no olub, yoxsa sən pulları dirhamla almaq istəyirsin?" Xəlifə dedi: "Mənə no dirham, də də dinar lazımdır. Mən istəyirəm mənim baliğimi özümə qaytarasən". Bu sözə yəhuditinin acığı tutdu, o, Xəlifənin üstünləri qışqırıb dedi: "Ey baliqçi, sənən mənə gotirdiyin baliğin qiyomatı heç bir dinar da olmaz, mənsə ona beş dinar vermişəm, sən yenə də narazısan, yoxsa sənən başına hava golub? De görüm, sən onu neçəyə satmaq istəyirsin?" Xəlifə cavabında dedi: "Mən onu na qızıl, nə də gümüş pulu satırmır, mən onu ancaq iki sözə verirəm, onu da mənə sən demolisən". Yəhudi onun bu sözslərini eşidəndə gözü kəlləsinə çıxdı, böğazi qurudu, dişி bağırsaqlarını kesdi, qozəblənib dedi: "Ey müsəlmanların alçağı, mögor sən istəyirsin ki, bu baliğin üstündə mən öz dinimdən keçim, istəyirsin ki, ata-babalarımın dini-imanından dönm?"

Bunu deyib o qışkırdı, nökerlərini çağırıldı. Nökerlər göləndə onlara dedi: "Vay sizin halınız! Sizin qarşısında duran bu alçığı o qədər vurun ki, onun peysəri çatlasın". Nökerlər Xəlifənin üstüne cumub onu o qədər əzişirdilər ki, o daha ayaq üstə dua biləməyb dükannın yanında yero sorıldı, bu vaxt yəhudi nökerlərinə dedi: "Buraxın onu,

qoyun ayağa dursun". Xəlifə sıçrayıb ayağa qalxdı, elə bil heç onu döyməmişdilər, yəhudi ona dedi: "De görüm, bu baliq üçün sənə na qəder vermeliyəm, men də onu sənə verim, yoxsa sən biziñ yaxşılıq görmedin". Xəlifə dedi: "Sən menin yerime narahat olma, ay ağa, on eşşəyə dəyər kötek mənə dəyəsə də, ona da dözerəm". Yəhudi onun sözlərinə berkən gülüb dedi: "Səni and verirəm Allaha, de görüm, mendən ne isteyirsən, diniñe aid olsun ki, onu sənə vereceyəm".

Xəlifə cavabında dedi: "Bu baliq üçün sənən iki sözündən başqa mənə heç nə lazımlı deyil". Yəhudi dedi: "Yoxsa sən isteyirsən ki, mən islam dinini qəbul edim?" Xəlifə cavabında dedi: "Ey yəhudi, eger sən islam dinini qəbul etsən, bunun nə müsəlmanlara xeyri, nə də yəhudilərə zərəri olmayacaq, eger sən kafir də qaisan, bunun nə da müsəlmanlara xeyri, nə də yəhudilərə zərəri olmayacaq, qulaq as, gör mən səndən nə istəyirəm. Mən istəyirəm ki, sən ayağa durasən, üzünü camaata tutub deyəsən: "Camaat siz şahid olun ki, mən öz meymunum baliqçi Xəlifənin meymunu ilə, öz taleyi onun taleyi ilə, öz bəxtimi onun bəxti ilə dayışırəm". Yəhudi dedi: "Sənin istəyin elə budursa, onu eləməye nə var..."

Şəhrizad bu yerdə səherin açıldığı görüb nağılı yarımcıq qoypdu.



Elə ki sekkiz yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, yəhudi baliqçi Xəlifəyə dedi: "Əgər sənən arzun elə budursa, onu eləməye nə var?"

Yəhudi o saat ayağa durdu, baliqçi Xəlifənin dediyini sözbəsöz təkrar elədi. Sonra üzünü baliqçuya tutub ondan soruşdu: "Daha mənim sənən ayrı bir borcum qalmadı ki?" Xəlifə cavabında dedi: "Yox". Yəhudi dedi: "Onda salamat qal!" Xəlifə o saat ayağa durub öz zənbili, bir də torunu götürdü. Dəclə çayının sahilinə getdi. O, toru aşdı, qolaylanıb suya atdı, onu çəkəndə gördü ki, çox ağıdrı, güc-bəla ilə toru çəkib gördü ki, toru hər cür baliqla doludur. O, toru götürüb sahile göləndə, elində nimçə olan bir qadın yaxınlaşdı, bir dinar verib ondan baliq aldı, o qadın getməmişdi ki, başqa bir qulluqcu golib ondan baliq

aldi. O bütün baliqları satıp qurtaranda artıq onun on dinar pulu vardı. Bu minvalla o hər gün on dinarlıq baliq satdı ki, on gündən sonra onun artıq yüz dinar qızıl pulu var idi.

Bu baliqçının tacirlorun yolunun üstündə bir köhnə daxması vardı. Gecolorin birində baliqçı uzanıb yatandı öz-özüne dedi: "Ey Xəlifə, hamı bilir ki, son kasib adamısan, özün do adı baliqçısın, indi isə sonin yüz dinar qızıl pulun var. Şübhəsiz, bir gün bu ohvalatı əmirəlmöminin Harun ər-Roşid kimdənsə eşidəcək, bir gün ona pul lazımlı olanda, o sonin dalınca adam göndərib deyəcək?" "Mən bir qədər pul lazımdır. Mən eştidim ki, sənən yüz dinarın var, onları mənən borc ver". Mən ona deyəcəyim: "Ya əmirəlmöminin, mən kasib adamam, hər kim sənən deyib ki, manım yüz dinarın var, o mənən böhtən atıb. Mənim heç vaxt belə pulum olmayıb". Onda əmirəlmöminin məni valiya tapşırıb deyəcək: "Bunu soyundur, o qədər vur ki, sandıqda yüz dinar qızıl pulu olduğunu boynuna alsın". Mən canımı onun alındıñ ancaq bir hiylə ilə qurtara bilərom. Görək şallaqla özümü o qədər döymə ki, canım borkiyo, vali məni döydürdüñu bu ozaba dözə biləm". Çəkdiyi nəşə baliqçının valığına elə bil deyirdi: "Di dur, paltarını soyun!". O da homin saat yerindən dik atıldı, paltarını soyunub evdəki şallağı əline aldı.

Onun bir döri yastığı vardı. O, şallağı qaldırıb bir yastığa, bir də özünə vurub qışqırdı: "Ah, ah. Allaha and olsun, ey mənim ağam, bunlar hamısı boş sözlərdir, onlar mənən böhtən atırlar, mən kasib bir baliqçıyam, mənim bu dünyada quru canımdan başqa heç nəyim yoxdur!"

Adamlar baliqçi Xəlifənin gecəyarı özünü necə döydüyünü eştidilər (şallağın bədənə bir də balıncı döyündə çıxardığı ses məhəlləni başına götürmüdü). Bu səsi eşidənlərin arasında tacirlər də vardi, onlar dedilər: "Bir baxın! Görün o nələr çığırı, özünü də gör necə döyürlər, görünür onun üstüne oğrular düşüb ki, ona belə əzab-əziyyət verirlər". Adamlar sos galon torafo yüyüdürlər, galib gördürlər ki, qapı arxadan bağlıdır. Onlar bir-birinə dedilər: "Bəlkə oğrular evə giriblər? Gəlin damın üstüne çıxaq, oradan içəri düşök".

Onlar damın üstü çıxdılar, bacadan içəri düşəndə gördüler ki, Xəlifə çılpaqdır. Bu əziyyəti özüna verən də özidür. Adamlar ona dedilər: "Ey Xəlifə, sənənən olub, bu nə işdir görürsin?" Xəlifə cavabında dedi: "Camaat, bilirsinizmən mənim bir neçə dinar pulum var, indi də qorxuram ki, biri gedib bu barədə əmirəlmöminin Harun ər-Roşidə xəbər verər, o da məni yanına çağırtdırib pulu məndən istər, mən do

verməsəm, qorxuram ki, o moni döydürsün. Buna görə də bu başdan özüm-özüm döyürem ki, canım berkisin, o moni döydürəndə dəzə bilim". Tacirlər onu bu sözüne gülüb dedilər: "Bu işdən el çək, Allah sənə də, senin dinarlarını da qənim olsun. O puldan xeyir görməyəcəksən. Gecənin vaxtı bizi lap qorxutmusduñ".

Xəlifə də özünü döymədi, yixilib yatdı. Səhər açılanda, o durub işə getmək istəyirdi ki, yene də dinarlar yadına düşdü. Öz-özünə dedi: "Əgər mən bu pulu evdə qoysam, oğrular golib apararlar. Əgər götürüb cibimə qoysam kückədə biri bunu görər, izimə düşüb, xəlvət yərə çatanda məni de öldürər, pulu da götürüb gedər. Necə olursa olsun, düşünüb bir yol tapmalyam".

O homin saat durub çuxasının yaxasına içəri tərafından bir cib tikdi, yüz dinarı kisəye doldurub ora qoysdu, sonra ayağa durdu, toru, zənbili götürüb az getdi, çox getdi, axırda golib Declo çayına çatdı..."

Şəhrizad bu yerde sahərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



836-ci gecə

Ela ki sökkiz yüz otuz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, baliqçi Xəlifə yüz dinarı cibinə qoysub, zənbilini, ağacını, bir də torunu götürüb Declo çayına getdi. O, suya tor atdı, ancaq əli boşça çıxdı. O başqa tərəfə gedib yenə tor atdı, ancaq yene də əli boşça çıxdı. O beləcə tor ata-atə, yerini o qədər deyişdi ki, şəhərdən birmənzillik yol qədər uzaqlaşdı. Ancaq o nə qədər tor atırdısa, bir baliq belə onun toruna düşmürdü. Belə olanda o öz-özünə dedi: "Allaha and olsun, mən suya bir də tor atacağam: olar olar, olmaz olmasın!" Bununla o, toru atmaq üçün ele qolaylandı ki, cibindən pul kisəsi də sıçrayıb suya düşdü, çayın dibində gözden itdi. O, toru atıb tez paltarını soyundu, onu sahildə qoysub özü kisənin dalınca suya tullandı. Suya aži dəfə baş vurub çıxdı, ancaq kisəni tapmadı ki, tapmadı. Artıq onun gücü tükkondı, ağılı başından çıxdı.

O, kisəsindən əlini üzüb sahile çıxanda nə görəse yaxşıdır, gördü ki, orada ancaq el ağacı, toru, bir də zənbili qalıb. Paltarı isə yerli-dibli yoxa çıxıb. Onun nə izi var, nə də tozu. Onda Xəlifə öz-özünə dedi:

"Mosol var, deyörler: "Dövöylə yaxınlıq eləməsən, Məkkəyə ziyarətin tamam olmaz". O, toru açıb ona büründü, el ağacım, zənbilimli çıymına aldı, qurdumus dəvənə kimi sağa-sola, irolı-geri tozun içində o qədər qadıçı ki, lap Süleymanın zindanından çıxmış ifrito oxşadı.

Xəlifə burada qalsın, indi sizə kimdən deyim, xəlifə Harun ər-Rəsiddən.

Harun ər-Rəşidin bir zərgər dostu var idi, adı da İbn əl-Kırnas idi. Şəhərdə onu hamı çox yaxşı tanıyırdu: bütün tacirlər, dəllallar, varlı adamlar Bağdad şəhərinə bərə sey satmağı gotirindən ilk dəfə onun yanına gələrdilər. Daş-qaz, ləl-cəvahirat, nə olsa idu ona göstərərdilər, hətta qul-kanizi da ilk dəfa onun vənəmə gətirirdilər.

Günlerin bir günü tacir Ibn al-Kırmış özük kamanda oturmuştu. Bu vaxt döllalbaşı onun yanına gəldi, o özü ilə bir kəniz gətirmişdi, qız elə gözəl, elə göyçək idi ki, yəmə-içmə onun xəttü-xalına, gül-camalına tamaşa etti. Onun əsası loyagatlarından biri bəti idil ki, bütün elmlər-dən, incəsonatın bir çox növürlərindən başı çıxrdı. Şəri inci kimi düzürdü, bir çox müsiki alətlərindən çalırdı. Ibn al-Kırmış da beş min dinar qızıl pul verib onu aldı, min dinar da onun ayın-başına xərcledi, sonra onu götürüb əmirəlməminin yanına gətirdi. Kəniz bir gecə xəlifənin yanında qaldı. O gecə xəlifa elmlərde, incəsonatda, bir de sonetkarlıqlıda onun maharətini yoxladı, inanıd ki, bu qız doğrudan da ağıl dərsyidir, yer üzündə onun tayı-bərabəri yoxdur. Onun adı Qüt el-Qülib idi. Belələri haqqında sair vaxsi devib:

"Baxıram üzünü göstərəndə o,  
Baxdığını görüb tez olur nihan.

Ceyrani andırır dönüb baxanda,  
Axı geri baxar cox yaxtı ceyran”.

Sair bu sözleri da devib:

"Səmhar nizəsinə bənzər qaməti  
Coxunun əqlini alıbdır aldən

Baxışı möhzundur, xotti ipokdir.  
Vurğun üroklarda tutub o maskan”

Sohor açılında xolifa Harun er-Raşid adam gönderib zərgor İbn el-Kırması yanına çağırıldı, bu kəniz üçün ona min dinar qızıl pul verdi.

O günden xəlifənin başı bu qızə qarışdı. Öz arvadı Sitt-Zibeyda da yadından çıxdı (Sitt-Zibeyda onun dayısı el-Qasımın qızı idi). O, hem də özüne yaxın olan bütün başqa adamları da unutmuşdu. O, Qüt ol-Qülubdan ancaq cümə günü, ibadət gedəndə ayrılrırdı, ibadətdən sonra vənədə birbəsə onun yanına qayıdırırdı.

Onum bu hərəkəti saray əyanlarını qəzəbləndirirdi. Axırda onlar bu barədə Harun er-Rəşidin veziri Cəfər Bərməkiyə şikayət edədilər. Vəzir cümlə gününə kimi gözlədi. Elə ki, ibadət vaxtı çatdı, o, cümlə məscidindən gedib orada əmirəlmömininlə görüşdü. O, əmirəlmömininə vurucaburc eşq macəraları danişmağa başladı ki, bəlkə o da başına geləni dənə danişa. Xəlifə də vəzire dedi: "Ey Cəfər, Allaha and olsun, men bu işə öz xoşlüğümla qol qoymamışam, ürəyim elə bir məhəbbət toruna düşüb ki, heç özüm de bilmirəm no edim". Cəfər cavabında dedi: "Ey əmirəlmöminin, sonin sevgilin Qüt ol-Qülub artıq sonin ixtiyannadadır. Artıq o senin kanızlarından, qulluqçularından biridir. O şeyə ki, adəmən eli çatır, onu ürək o qədər de istəmir. Men sənə başqa bir şey de deyəcəyəm. "Dünyada on yaxşı şey, bütün padşahların, şahzadelerin dediyi kimi, ov-sıkardır. Yaxşı kef eləməkdir. Əgər sən beşə etson, bəlkələr ondan soyuyasan, ola bilsin, lap unudarsan da". Xəlifa Harun er-Rəşid ucadan dedi: "Ey Cəfər, bu çox gözəl fikirdir, hazırlanlaş, elə bu saat ova gedirik".

İbadet qurtaran kimi onlar hazırlaşib ova-şikara getdiler..."

Səhriyad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki sekiz yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əlyörələr ki, xəlifə Harun ər-Rəşid öz veziri Cəfərlə ova çıxdılar, gəzə-gəzə galib geniş bir səhraya çatdılar. Əmirəlmömininlə vezir qatra minmişdərlər, onlar səhəbt edə-edə gedirdilər. Buna görə da qoşun onları çox-çox dalda qoymuşdu. Gün elo qızımışdı ki, nəfəs almaq olmurdur, Harun ər-Rəşid dedi: "Ey Cəfər, susuzluqdan yanırıam". Sonra Harun ər-Rəşid gözünü qiyib baxdı, uzaqda bir qaralı gördü. O, vezirdən soruşdu: "Şən de mən gəran o qaralını görünsem?" Vəzir cavabında dedi: "Bəli,

görürüm. O deyəşən adama oxşayır. O ya bağ, ya da bostan qarovalı-  
çusudur. Hər halda buralarda gorok su olsun. Mən onun yanına gedib  
soni üçün su gotirərom". Bu vaxt Harun ar-Roşid dedi: "Mənim qatı-  
rım soninkindən bərk qaçı, son burada dur, mən gedib o adamdan su  
alıb icorəm".

Bunu deyib, Harun ar-Roşid qatırını mahmızladı. Qatır yel kimi uçmağa başladı. Bir göz qırıpmında golib homin qaralıya çatdı. Son demo, bu qaralı balıqları Xolifi imiş. Harun ar-Roşid gördü ki, homin qaralı çılpaq bir adamdır. O, tora bürünüp gözlerini elo qızırbı, elo bil qan çağadıgır, beli bükülüb, saç-saqşaqlı elo biz-bizdir ki, görən deyər, bu ya şirdir, ya ifrit. Harun ar-Roşid ona salam verdi, Xolifo do hirsili-hirsılı onun salamını aldı. Sonra Harun ar-Roşid ondan soruşdu: "Ay adam, səndo içməyə su varmı?" Xolifo cavabında dedi: "Sən korsan, ya dolı olmuşsun? Görümşən Dəclə cayı bi taponın dalandadır?"

Harun or-Roşid elə o saat topuna asılı Dolco çayına endi, hem özü, hem də qatırı doyunca su içdi, geri qayıdır balaçı Xəlifədən soruşdu: "Ay adam, son burada niyo dayanmışsan, özün də naçışan?" Xəlifi cava-bında dedi: "Sənin bə sualın bayqı məndən sonuruşduğundan kimi çox qorıbo sualdrı. Məgor sən monim cıynımdakı şeklärən görmürsənmi ki, mən naçiyom?" Harun or-Roşid dedi: "Sən balaçıya oxşayırsan". Xəlifi dedi: "Elədir ki var". Harun or-Roşid soruşdu: "Bos onda hanı sənin lobbadon, ommamən, kamorin, həni sənin paltarlarını?" Harun or-Roşid Xəlifədən bu sözləri sorusunda Xəlifi buna möttəl qaldı, ona elə goldı ki, onun palartnerı yoxın bu adam götürürüb. Ona görə o, idrəm kimi tapodon aşağılığındı. Harun or-Raşidin qatırının yünəyindən tutub dedi: "Ey adam, mənim şeklärimi qaytar, bu zaraflatı boşla!" Harun or-Roşid barkdən dedi: "Allaha and olsun, mən sənin şeklärini görmənişəm!" Harun or-Raşidin işman yanaları, balaca ağızı vardi. Xəlifi ona dedi: "Sən sir-sifatdən ya müğənniyyə, ya zurnaçıya oxşayırsan. Sənə deyirəm, mənim palartnerı xaxlışlıca özüm qaytar, yoxsa sənə bu ağaclarla o qodur ozisdirdirəm ki, salvarına batırsarsan".

Harun or-Roşid bir balıqlı Xəlifənin ağacına, bir da onun özüne, boy-buxununa baxdı, gördü ki, o çok canlı-cüssəli adamdır, öz-özüna dedi: "Allaha and olsun, mən bu sofəh dilonçının heç yarım zərbəsinə də dozö bilmorom!" Harun or-Roşidin oynında atlasdan lobbadə vardi, ona oynımdan çıxardı, Xəlifəyə verib dedi: "Ey adam, öz paltarının ovozunu al bu lobbadəni geyin". Xəlifo lobbadəni alıb oyan-buyana çeviririb dedi: "Mənim paltarım on belə ala-bozuk ləbbadəyə deyər". Harun or-Roşid dedi: "Sən hələlik bunu geyin, mən redib sanın paltarınım".

rini getirerəm". Xəlifə ləbbadəni alıb geyindi, gördü ki, onun synına uzundur. Xəlifənin zənbilin qulpuna bağlı bir bıçağı vardı. O, bıçağı götürüb ləbbadənin etiyini kosdu, elə ki ləbbadənin etiyi onun dizindən oldu. Sonra Harun or-Rəşid tərəfə dönbür dedi: "EY zurnaç, Alla xətirinə, de görüm bu işin üçün ağan sənə ne qodur pul verir?" Harun or-Rəşid dedi: "O mənə hor ay on qızıl dinar verir". Xəlifə ucadan dedi: "Ay yaziq, son mənim derdimi çıxaltdın. Allaha andolsun, on qızıl dinarı mon bir gündə qazanıram. İstəyirsin, gol mənim yanımıda qal, sənə balıq tutmağı öyrədim, hor gün sənə beş dinar vərrəm, burada qalib mənim köməkçim olarsan, mən da bu ağacla səni ağandan qoruyaram". Harun or-Rəşid dedi: "Mən buna razıyam". Xəlifə dedi: "Onda cəşəddən düş, ona bir tərəfə bağla, o bize balıq daşımaqdə lazım olar, gol indi balıq tutmağa başlayaq".

Harun ər-Rəşid qatırдан düşüb onu bir tərəfə bağladı. Xəlifa ona dedi: "Ay zurnaçı, bax toru belə götürürsan, onu əlində belə tutursan, onu Dəclə çayına belə atırsın". Harun ər-Rəşid özünü ola alb Xəlifənin sözünə əməl elədi, toru Dəclə çayına atdı, ancaq nə qədər dardıtsa, onu sudan çıxara bilmedi, onda Xəlifa dedi: "Ay badürg zurnaçı, men bu dofa paltarımın əvəzini sanın ləbbadonı alıdımsa, əger görəm ki, torum cirilib, onun əvəzini sonin qatırını alacağam, soni də bu ağacla o qədər döyecəyim ki, yerində qalasan". Harun ər-Rəşid dedi: "Gel toru birlidə çəkək". Her ikisi birlidə toru güç-bəla ilə çəkib çıxardılar, baxış gördörlük ki, tora o qədər balıq düşüb ki, daha nə deymir, hərəsi də bir cür..."

Sehrizad bu yerde şehrin açıldığını görüp nağılı varımcıq geydi.



Elo ki səkkiz yüz otuz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət elayirlar ki, balıqçı Xəlifa ilə Harun ər-Raşid toru çəkib sudan çıxardanda gördülər ki, tora o qədər balıq düşüb, daha no deyim. Hərəsi da bir cür. Onda Xəlifo dedi: "Ay üzəni, Allaha andolsun, sənin çox pis xasiyyətin var, ancaq balıq tutmağın qaydasını yaxşı öyrənən, səndən olala balıqçılıq olar. Yaxşı olar ki, sən öz qatırına minib gedəsən bazarə bir-iki zənbili

alıb gətirəsen, mon de son gələnə kimi baliqlara göz olaram. Ele ki sen geldin, baliqları zənbillərə doldurarıq, yüksəlyərik senin qatırına, aparıcı şəhərə. Menim tərəzim var. Senin işin yalnız tərəzini tutmaqdən, bir de pulları almaqdən ibarət olacaq, qalan işləri özüm göreceyəm. Bizim baliğimiz düz iyirmi dinarlıqdır. Ləngimə, tez ol, get, zənbilləri götür".

Harun ər-Reşid dedi: "İtaət borcumdur!" Sonra o baliğı da, baliqçını da burada qoyub qatırını şəhərə sürdü. O, baliqçi ilə onun başına gələn əhvalatı o qədər güldü ki, heç özündən xəberi olmadı, bir de gördü ki, gəlib Cəfərin yanına çatıb.

Cəfər ona görəndə dedi: "Ya əmirəlmöminin yəqin sen su içməyə gedəndə orada gözəl bir bağça görmüşən, orada gəzib-dolanmışın". Cəfərin sözünü eşidəndə Harun ər-Reşid bərkənən güldü, onda bütün Bərməkələr ayaga durdular, əyilib Xəlifənin qabağında yeri öpüb dedilər: "Ey əmirəlmöminin qoy Allah həmisi senin sevincini çox, qəməni yox eləsin! De görək, sen su içməyə gedəndə nə üçün orada lengindin?" Harun ər-Reşid cavabında dedi: "Orada menim başıma güləmlə, çox qəribə bir əhvalat goldı. Sonra o baliqçi Xəlifə ilə onun arasında olan əhvalatı onlara danışıb dedi: "Baliqçi mənə dedi ki, sen menim paltamı uğurlamışsan!". Sonra o öz lebbadəsini soyunub baliqçığı necə verdiyini, baliqçi lebbadəni alıb necə geyindiyini, özü də görəndə ki, onun eyninə uzundur, onun etəyini necə kesdiyini söylədi.

Cəfər dedi: "Ya əmirəlmöminin, Allahə and olsun, menim gözüm o lebbadədə idi, mən bu saat baliqçının yanına gedib, lebbadəni ondan alacağam".

Harun ər-Reşid ucadan dedi: "Allaha and olsun, o lebbadənin etəyini yordanı kəsib atdı, onu tamam korladı. Ey Cəfər, men çayda baliq tutmaqdən bərk yorulmuşam, tutduğum baliqlar menim ağam Xəlifənin yanındadır, indi o, baliqlarının yanında durub menim yolumu gözləyir. Mən gəlmisəm ki, iki zənbil aparm, o baliqları bu zənbillərə dolduraq, apardı bazarда sataq, sonra da pulları yarı bölek". Cəfər dedi: "Ya əmirəlmöminin mən de sizin baliqlar üçün müştəri tapıp getirərem". Harun ər-Reşid ucadan dedi: "Ey Cəfər, atəmin ruhuna and olsun, her kim menim Xəlifə ilə tutduğum baliqlan alıb mənə getirse, evezində ona bir qızıl dinar verəcəyəm".

Çarçı qışkırbı dedi: "Ey, tez olun gedin əmirəlmöminin baliğini alın!" Nökərlərin hamısı sahildə doğru üz tutub qaçdırılar. Bu vaxt Xəlifə sahilde dayanıb gözləyirdi ki, əmirəlmöminin indice ona zənbil gətirəcək. Ancaq birdən o gördü ki, ona sarı çoxlu nökər qaça-qaça gelir.

Onlar gelib Xəlifəyə çatanda qarğı-quzgun kimi baliğun üstüne töküldürlər, baliq üstündə bir-biri ilə dalaşmağa başladılar. Xəlifə ucadan dedi: "Şübəsiz, bu baliq connət baliqdır!" Sonra o her elinə iki baliq alıb boğazına kimi suya girib qışkırdı: "Ey Allah, bu baliqların xətrinə menim yoldaşım, senin qulun zurnaçı bu saat bura gelsin!"

Bu vaxt ona sarı bir zənci geldi. Bu zənci Harun ər-Reşidin bütün zəncilərinin böyükü idi. O gelib bura çatanda gördü ki, zəncilər baliği öz aralarında ele dağıdırlar ki, bir dənə da olsun qalmayıb. O sağasında birdən baliqçi Xəlifəni suda görüb dedi: "Ey baliqçi, bura gel!". Baliqçi cavabında dedi: "Sənə deyirəm zəhləmi tökmə, məndən el çek!". Onda zənci ona yaxınlaşır dedi: "O baliqları ver mənə, evezində sənə pul verərəm". Balaqçi Xəlifə ona dedi: "Məgər sənə ağlin yoxdur? Mən bunları satırıram". Bu vaxt zənci yerdən bir ağac kötűyü dərtib çıxardı. Bunu görünen Xəlifə qışkırbı dedi: "Ey menfur insan, məni vurma! Mükafta kötəkəndən yaxşıdır".

Bunu deyib baliqçi elindəki baliqları zənciyə tulladı. Zənci onları tutub desmala bükdü, elini cibinə saldı ki, pul çıxarıb baliqçığıya versin, ancaq cibində bir dirham də taptılmadı. Onda zənci dedi: "Ey baliqçi, sənən bəxtin yox imiş, Allaha and olsun, menim cibində bir quruş da pul yoxdur. Sabah gal xəlifənin sarayına, orada bu sözləri de: "Məni herəməğası Sandalın yanına aparin", onda quılıqçular sənən menim yanına ölürecekər, mən de sənən pulunu verərəm, sən de çıxıb öz yoluṇla gedərsən". Xəlifə ucadan dedi: "Bu gün çox uğurlu gündür, gərək bunu mən lap evvəldən başa düşəydim". Sonra o, sudan çıxdı, torunu ciyinə alıb şəhərə getdi. Bazarları gəzib-dolaşmağa başladı. Həm onun eyninə xəlifə Harun ər-Reşidin lebbadəsini görüb, ona həyretle baxıldı.

Xəlifə gəz-gəzə küçələrinə çıxdı. Əmirəlmöminin dərzisinin dükanı bu küçədə idi. Dərzi baliqçi Xəlifənin eyninə hökmədən min dinarlıq lebbadəsini görüb dedi: "Ey Xəlifə, bu fərciye<sup>1</sup> sənən eyninə hardandır?" Xəlifə dedi: "Sənə ne var? Mən bunu evvelcə menim paltarımı uğurlayan, sonra da menimlə baliq tutmaq öyrənen adamdan almışam, o lebbadəni mənə paltarımın evezində verib. Mən de paltarımı uğurladığına görə onuñ el-qolunu kəsib atmadım". Bu vaxt dərzi başa düşdü ki, baliqçi çayda baliq tutanda yəqin xəlifə Harun ər-Reşid onun yanından keçirmiş. O, baliqçi ilə zarafat edib, bu fərciye ni de ona bağışlayıb..."

Şəhərzad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

<sup>1</sup> Uzun ve gen qollu üst paltan

## 839-ən gecə

Elo ki səkkiz yüz otuz doqquzuncu gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot elçiyirlər ki, dörzi baliqçının sözlerini eşidənən başa düşü ki, yaqın bu baliqçı çayda baliq tutanda xəlifa Harun ər-Rəşid onun yanından keçmiş. O, baliqçını görüb, onunla zarafat elçiyib, sonra da ona forciyyonu bağışlayıb.

İndi siza kimdən deyim, xəlifa Harun ər-Rəşiddən. Xəlifa Harun ər-Rəşid ova-sıkara ona görə getmişdi ki, kənizi Qüt əl-Qülubla olan məhəbbət macərasından başı ayılsın. Hökmdarın arvadı Sitt-Zibeyda bu kəniz haqqında eşidənən, ham də biləndə ki, onun orinini bu kənizdən xoş görür, özü da gününү onunla keçirir, bərk açıçı tutdu. O yeyib-icmədən, yatib-dincilməkdən qaldı, özü da bir möqam axtarındı ki, xəlifa çıxıb bir yana getsin, o da Qüt əl-Qülubun başına bır oyun açısin. Bir gün o xəlifa Harun ər-Rəşidin sıkara getdiyiini eşidənən konzilərino əmr eldi ki, sarayı başdan-başa bəzəsinlər, hər yero xalça-palaz döşəsinlər, ləziz xörökler bişirib süfrə açısnılar, süfrəyə on gözəl, on qıymatlı çini qablar düzüsünlər, halvaya bılışdırı qatıb süfrəyə qoysunlar. Sonra o, hərəməgasına buyurdu ki, gedib Qüt əl-Qüluba belə desin: "Hökmdarın arvadı xəstəliyi, özü da eşidib ki, san yaxşı əlib-oxuyursan, istəyir ki, golib ona öz məharotını göstərəsən". Kəniz cavabında dedi: "Allaha, bər də Sitt-Zibeydayə itaat borcumdur!" Qüt əl-Qülub durub o saat hazırlaşdı, lazım olan alətləri götürdü, hərəməgasının yanına düşüb Sitt-Zibeydinin sarayına getdi. O bilmirdi ki, qəzavü-qədər torofindən orada ona necə bir tələq qurulub.

O, saraya daxil olanda əyilib bir neçə dəfə Sitt-Zibeydənin qabağında yeri öpdü, sonra dedi: "Böyük Abbasilər noslindən, peyğəmberlər ailəsindən olan xanıma salamlar olsun! Qoy Allah-təala sizin ömrünü uzun, günlörünüzü xoş eləsin". O bu sözlərlə keçib kənizlərin yanında ayləşdi.

Bu vaxt Sitt-Zibeydə başını qaldırıb na görso yaxşıdır, gördü ki, bu qız elo gözəl, elo göyçəkdir ki, yemə-içmə, onun xəttü-xalna, gülcəmalına tamaşa elo. Qızın alma yanaqları, nar kimi döşləri, aypara kimi üzü, dümağ alı, qara xumar gözələri vardi. Elo bil onun alınında günəş doğurdu, şovu kimi qara saçları zülmət geconı xatırladırdı. Nəfəsi

müşk-ənbər qoxuyurdu. Onun gözəlliyyini görən güllər də xəcıl olurdu, qədd-qaməti elo ince idi ki, zərif budaq kimi ayılırdı. Onun ağqapəq əndəmi zülmət gecədə, ondördəcəlik aya benzeyirdi. Onun gözleri mohəbbətdən məst, xumar idi, qaşları yay kimi gerilmişdi; püstə dodaqları mərcanı xatıldırırdı. Ona baxan deyirdi bir də baxım. Belə qənirsiz gözəl yaradana, ona kamillik verənə min şükür! Onun haqqında qor şair na deyib:

"Qəzəbi hamanın alır canını,  
Rəhmi – çıxmış canı qaytanır geri.

Öldürür, dirildir istədiyini,  
Sanki schrlidir onun nəzəri.

Ona bir kölədir, elo bil, hamı,  
Əsirə döndərib sanki əlləri".

Sitt-Zibeydə qızə dedi: "Ey Qüt əl-Qülub, sən buraya xoş gəlmisin, gal burada eyleş, işini, məhəbbətinizi bize göstər". Qüt əl-Qülub cavabında dedi: "Baş üstə!" Sonra o şairin belə təsvir etdiyi dəfiənin alıb dedi:

"Zerbo yağırdıraqa köksünə əller,  
İnsanı göylərə ucaldır sesin.

Qəlbər qulun ikən, marağı artır  
Sinənə zərbələr yağıdırın kəsin.

Işor yavaş dildən, iştersə borkden,  
Ruhunu oxşayır səndən maclisin.

Utanma, ey aşiq, sevin, nəşəlen,  
Heyrətə qərq etsin hamı roqşın".

Sonra o asta-asta dəfi çalıb elo oxudu ki, hamı höyəcanından yerində donub qaldı, bağçada quşlar belə səsini kəsdi. Sonra o, dəfi bir yana qoyub tüteyi götürdü. Onun haqqında şair gör na deyib:

"Tütəyin gözəli, göz bəbekləri  
Zillənib yoluна asıl nağmon".

Şair bu haqda bir də belə deyib:

"Elə ki möğzina çatır noğmanın,  
Deyirson domidir vüsalın indi".

Sonra o tüteyin səsi ilə hamının ürəyini elə aldığını görüb, onu bir yana qoydu, udu götürdü. Şair bu haqda belə deyib:

"Önce şüy budaqdın, rübabın indi,  
Dillondırır sonı gözəl bir pori.

Onun yarışlı şux barmaqları  
Tez-tez çımdıkloyır zərif təlləri".

Qüt əl-Qülub udun simlərini köklədi, dizinin üstüne qoyub, onun üstünə ana öz körposinin üstüne əylən kimi oyıldı. Gör şair həm ud haqqında, həm də onun çalğıçı haqda nə deyib:

"Simi fars dilində dindirir o qız,  
Onun dediyini hamı edir dərk.

Əqlini mahv edir müsləmanları,  
Məhəbbət qatıldır, – deyən o məlek.

Onun əlləri dənmişdir haqq  
Taxta parçasına lisan verərək.

Eşqin axınından saxlar o,  
Höküm axan qanı saxladıktək".

Onun inəcə barmaqları udun on dörd pərdəsinin hamısında gözdi, o elə çalıb-oxudu ki, dincəyicilər ona valeh oldular. Sonra o bu iki beyti dedi:

"Uğurla golmişəm bura,  
Galiş tozə, sevinc təzə;

Zofor vo bəxtiyarlığı  
Vüsal bağışlayıb bizo..."

Şəhrizad bu yerda səhərin açıldığı görüb nağılı yarımqıq qoydu.

## 840-ci gecə

Elə ki səkkiz yüz qırxinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qüt əl-Qülub xeyli çalıb-oxuyandan, şeir deyəndən sonra Sitt-Zibeydənin qarşısında dayanıb olinin cəld hərəkətlərə elə oyular göstərdi ki, Sitt-Zibeydə ona lap heyran qaldı, öz-özüne düşündü: "Əmmim oğlu ər-Rəsidi bu qızı olan məhəbbətinə görə qınamaq olmaz!" Qız Sitt-Zibeydənin qabağında yeri öpəndən sonra keçib oturdu. Qulluqçular gəlib onun üçün süfrə açıdlar. Gətirib onun qabağına yemek qoydular, sonra içino bıhuşları qatılmış halva getirdilər. Qız halvardan bir az yeyən kimi başı gicəlləndi, yərə yixiləşmiş halda yuxuya getdi. Sitt-Zibeydə konızlara dedi: "Onu otaqların birinə aparin, man teləb etməyinca orada qalsın". Kənizlər dedilər: "İtaət borcumuzdur!" Sonra Sitt-Zibeydə hərəməgalarından birinə dedi: "Mənə bir böyük sandıq düzəldib gətir". Sonra o əmr elədi ki, bir qəbir düzəltsinler, hər yerdə xəbər yazzi ki, guya qız çörək yeyənde çəçəyib ölüb. Öz yaxın adamlarına bərbər tapşırıdı ki, Qüt əl-Qülubun sağ olması barədə heç kimə heç ne deməsinlər. Əgər kim bu sırrı açsa, o saat başı bədənindən ayrılaçaq.

Elə bu vaxt xəlifə Harun ər-Rəsîd ovdan, balıq tutmaqdan qayıdı, qızın harada olduğunu soruşdu. Nökerlərdən biri ona yanaşıdı (Sitt-Zibeydə o nökeri öyrətməmişdi ki, xəlifə Qüt əl-Qülubu sorusunda o desin ki, qız ölüb), əyiliş onun qabağında yen öpəndən sonra dedi: "Ey hökmədar, başın sağ olsun! Sənə məlum olsun ki, Qüt əl-Qülub çörək yeyənde çəçəyib öldü". Xəlifə ucadan dedi: "Ey bədəğur qul, soni görün heç vaxt xoş xəbər eşitməyəsən!" O, saraya gələndə hamı ona dedi ki, qız doğrudan da ölüb. Onda o soruşdu: "Bəs onun qəbri ham?" Belə olanda Harun ər-Rəsîdi qondarma qəbri yanına gətirib dedilər: "Bu da onun qəbri!" Qəbri göründə Harun ər-Rəsîd ucadan qışkırdı, özünü qəbri üstünə yixib onu qucaqladı, hönkürüb ağlaya-ağlaya bu iki beyti dedi:

"Sənmi aldin o novcavani mozar,  
Sənmi etdin o nurlu cöhrəni zay?

Nə somadır, nə bağdır aşusuñ,  
Necə birləşdi sondo gül ilə ay?"

Sonra o qəbrin üstündə uzun müddət ağladı, bütün gününü orada keçirdi, durub dərd-qəm içində öz otağına getdi. Sitt-Zibeydə görəndə ki, onun kələyi baş tutdu, hərəməgəsinə dedi: "Sandığı ver!" Hərəməgəsi sandığı götürdi, o da əmr elədi ki, gedib kənizi getirsinlər, onu bu sandığın içina qoysunlar. Sonra ona hərəməgasının dedi: "Bu sandığı apar bazarə sat, ancaq bir şərtlə ki, ağızı açılmamasın. Elə ki satdır, aldiğin pulu sədəqə paylarsan". Hərəməgəsi sandığı götürüb getdi. Sitt-Zibeydənin əmrini olduğu kimi yerinə yetirdi. Onlar burada qalsınlar, indi sizə kimdən deyim, baliqçi Xəlifədən.


Elə ki səhor açıldı, gün çıxdı, Xəlifə öz-özünə dedi: "Yaxşısı budur ki, bu gün mən dünən mondon baliq alan həmin o hərəməgasının yanına gedim. O mənə demmişdi ki, sabah xəlifənin sarayına galorsan". Xəlifə evdən çıxıb saraya gələndə gördü ki, qapıda çoxlu qullar, nökerlər dayanıblar. O zənələ baxanda nə görse yaxşıdır, gördü ki, ondan baliq alan hərəməgəsi bir torafda oturub, nökerlər de onun yan-yörosində hərlənlə ona qulluq eləyirlər. Bu vaxt nökerlərdən biri Xəlifənin üstüne qışqırı, hərəməgəsi da döndü ki, gərsün orda ne olub, o baliqçını görüb tanıdı. Xəlifə bilində ki, hərəməgəsi onu gördü, özü de onu tanıdı, o bərkədən qışqırıb dedi: "Son sohv eləməmisən, ey kürən. Söyüne sadıq adamlar belə olurlar!" Onun sözünü eşidəndə hərəməgəsi gülüb dedi: "Ey baliqçi, Allaha and olsun, son doğru deyirsən!"

Sonra hərəməgəsi Sandal əlini cibino salıb Xəlifənin pulunu vermək istəyirdi ki, bu vaxt birdən bərk qışqırı qopdu. Hərəməgəsi başını qaldırıb ki, gərsün on olub, bir də gördü ki, vəzir Cəfər Bərməkəi xəlifə Harun ər-Rəsədin yanından çıxıb onlara sari golir. Hərəməgəsi onu görün kimi ayağa qalxdı, qarşılıqlaş üçün onun qabağına getdi. Onlar gözə-gözə xeyli səhəbət edilər. Ancaq bu vaxt hərəməgəsi Xəlifəyə heç nəzər do salırdı. Xəlifə o qədər gözlədi ki, axırdı sobri tükəndi, hərəməgasına yaxınlaşdırıb bərkədən dedi: "Ay kürən, haqqını ver, çıxım gedim!" Hərəməgəsi onun sözünü eşidəndə vozırın yanında utandı, özünü elə göstərdi ki, guya heç onun sözünü eşitmər. Bu vaxt Xəlifə daha bərkədən dedi: "Ey borca dağal, kim ki, başqasından şey alıb haqqını vermir, hələ üstəlik özünü bilməməzi qoyur, onu görür Allah murdar eləsin. Mən burada sənə ponah gatırmışam, a köpmüş qarın, ver haqqını, mən də çıxım gedim!"

Hərəməgəsi onun sözlərini eşidəndə Cəfərin yanında daha çox utandı, Cəfər də hiss elədi ki, Xəlifə əlləri ilə işarə edərək hərəməgasına nə iso deyir, ancaq onun dediyini anlamaq olmurdur. Vəzir hərəməgasını tonbeh edib dedi: "Ey hərəməgəsi, yaziq dilənci səndən

na isteyir?" Hərəməgəsi dedi: "Ey vəzirbaşı, məgər sen bu adamı tanımırısan?" Vəzir cavabında dedi: "Allaha and olsun, mən onu tanımırıam, özüm de birinci dəfedər onu görürem". Hərəməgəsi dedi: "Ey vəzir, bu həmin baliqçıdır ki, biz onun baliqlarını Deçla çayının sahilində əlindən almışq. Mən ora geləndə gördüm ki, heç nə qalmayıb, hökmədarın yanına elibso qayıtmaq istəmedim. Bir də baxdım ki, bu baliqçi çayın ortasında durub, əlində dərələ baliq tutub, özü de Allaha köməyə çağırır. Mən ona dedim: "O baliqları mənə ver, qiymətini al!". O baliqları mənə verəndə, əlimi cibimə saldım ki, çıxırbıq balığın pulunu verim, ancaq cibimdə heç nə tapmadım, onda baliqçiya dedim: "Saraya yanına galərsən, mən orada sonin haqqını verərəm". İndi o menim yanına gəlib ki, öz haqqını alsın. Mən onu gördəndə əlimi cibimə saldım, istədim ki, onun haqqını verim. Elə bu vaxt səs gəldi, mən çevrilir baxıb gördüm ki, sənsən, mən onu orada qoysub, sonin qulluğuna gəldim, indi soninla səhəbat eləyirəm. Onun da sobri tükənb, məni gözləmək istəmir, odur ki o, him-cimlə mənə bu sözləri deyir..."

Şəhrizad bu yerde səhorin açıldığını görüb nağılı yarımcı qoysdu.



841-ci gecə

Elə ki sokkiz yüz qırx birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, hərəməgəsi Sandal Cəfər Bərməkiyə baliqçi Xəlifə haqqında danışib dedi: "Onun burası gəlməsinə, indi de məni gözləməsinə səbəb bax budur". Hərəməgasının sözlerini eşidəndə vəzir gülüb dedi: "Ey hərəməgəsi, bu baliqçının ehtiyacı var ki, sənin yanına gəlib, sən de onun isteyinə niyə əməl eləmirsən? Ay hərəməgələrinin roisi məgər sən onu tanımırısan?" Hərəməgəsi cavabında dedi: "Yox". Vəzir dedi: "Bu əmireləməminin müəllimi, həm də yoldaşdır. Bu gün onun əhvalı pozulub, ürəyi yamanca sıxlırlı. İndi onun ürəyini bu baliqçından başqa heç kəş aça biləm. Mən gedib onun barəsində hökmədara deyənəcan, onu buraya götərənəcan, bu baliqçının heç yana buraxma. Ola bilsin, Allahın köməyilə, bu baliqçının golişi onun könlənən açdı, o da Qüt əl-Qülələn ölümünə unutdu. Onda həm sənin, həm də bu baliqçi üçün yaxşı olar!" Hərəməgəsi dedi: "Ay ağa, nəyi lazımlı bilirsən elə, qoys

Allah-teala səni heç vaxt vezirlikdən kənar etməsin, qoy Allah-teala əmirəlmömininin kölgəsini uzatsın, onun kök-budağını saxlasın!"

Bundan sonra vezir Cəfer hökmədarın yanına getdi. Hərəməgası nökerlərə buyurdu ki, baliqçıñ gözden qoymasınlar. Belə olanda baliqçı Xəlifə dedi: "Ey kürən, sen ne aliconab adamsın! Mən heç bilməzdim ki, ağınan da nökerə işi düşərməş. Mən bura gelmişəm ki, sizdən borcumu alm, deyəsan üstüklər borchu çıxdım". Bu burada qalsın, indi size kimdən deyim Cəfer Bərməkədən.

Cəfer xəlifənin yanına gələndə nə görse yaxşıdır, gördü ki, o, başını aşağı salıb, dərd-qəmdən fikir dəryasına qorq olub, özü de şairin bu sözlərini deyir:

"Nadanlar desə də: unut sən onu;  
Getmir göz önündən üzü o qızın.

Ayrılıq neylosin, hicran neylosin,  
Unudulan deyil özü o qızın.

Arada gözəndə mey qodahları,  
Məni məst edirdi gözü o qızın.

Cəfer hökmədarın qabağında eyilib yeri öpəndən sonra dedi: "Salam-aleyküm, ya əmirəlmöminin, dini-imanımızın müdafiəçisi, Allah resulun qardaşı oğlu, Allah öz kölgəsini senin də, senin bütün nəslinin də üstündən eşiklərənəsin!" Xəlifə Harun ər-Reşid başını qaldırıb dedi: "Qoy Allah sənin da hər işini xeyir eləsin!" Bu vaxt Cəfer valvarıb dedi: "Əgər əmirəlmöminin icaza versə, nökeri ona bir neçə kelme söz deyər: hökmədar əmin ola bilar ki, menim sözlerimdə elə bir qəbat olmayıacaq". Harun ər-Reşid dedi: "Ey vezirbaşı, bu no sözdür. Haçan sənin danışığına mən etiraz eləmişəm, axı sən vezirbaşınan. Ürəyin nə istəyir də". Vəzir dedi: "Qibleyi-əlam sağ olsun, bayaq mən sənin yanından çıxbı evə gedəndə gördüm ki, sənin ustادın və yoldaşın baliqçı Xəlifə darvazanın ağızında durub, səndən de şikəyənlər deyir: "Allaha and olsun, mən ona baliq tutmağı öyrətməşem. Heç belə də yoldaşlıq olar, adam da öz ustadı ilə belə roftar edər". Ey hökmədar, əgər sən onunla yoldaşlıq eləmək istəyirsənə, bunun heç bir cybi yoxdur, yox əgər istəmirsənə, onda ona de, qoy o da gedib özünə ayrı yoldaş tapsın".

Xəlifə Harun ər-Reşid vezirin bu sözlərini eşidəndə gülmüşündü, onun eyni bir az açıldı, o Cəfərə dedi: "Ey vezir, sən öz canın, doğru-

danmı baliqçı darvazanın yanındadır?" Vəzir dedi: "Qibleyi-əlam sağ olsun, sənin canına and içirem ki, o indi darvazanın yanındadır". Onda Harun ər-Reşid ucadan dedi: "Ey Cəfer, mən ona əlimdən ne gelir edeceyəm, əger Allah-teala mənim əlimdən ona bədəxşlik vermək isteyirse, o bunu alacaq, yox əger xoşbəxtlik vermək isteyirse, o buna da çatacaq!"

Sonra Harun ər-Reşid bir kağız götürdü, onu parça-parça eləyib dedi: "Ey Cəfer götür öz elinle bir dinardan tutmuş min dinara qeder pul mebleği, en kiçik canışılıkdan tutmuş xəlifəyə kimi iyirmi vezir adı, iyirmi de en kiçikdən tutmuş en aşağına kimi işgəncə növü yaz!" Cəfer cavabında dedi: "Ya emirəlmöminin, itaət borcumdur".

Vəzir götürüb öz elilə hökmədar deyənlərin hamisini kağıza yazdı. Onda xəlifə Harun ər-Reşid dedi: "Ey Cəfer, mənim ata-babalarıma, Həmzə<sup>1</sup>, bir de Aqılə qohumluğuma and olsun ki, mən bu gün qəribe bir iş görəcəyem. Əmr elə, qoy baliqçı Xəlifəni mənim yanımı götürəsinər. Mən ona emr edəcəyim ki, bu kağızlardan birini götürürsun, orada yazılışları isə bir sən, bir de mən bilirik. Əgər onu bəxtinə xəliflik çıxsa, mən xəliflikdən el çəkib öz yeri mis ona verəcəyəm. Əgər asdırmaq olsa, asdıracam, əger onun bəxtinə saqqalanaq, ya da bir başqa ölüm çıxsa, Allaha and olsun, onu bağışlamayağım. Tez ol, get, onu mənim yanımı götür!"

Cəfer onun sözünü eşidən öz-özünə dedi: "Allahdan başqa heç kəsde qüvvət ve qüdrət yoxdur. Birdən bu yazığın bəxtinə ölüm çıxar, onda mən onun ölümüne bails olaram. Artıq olan-olub, keçən-keçib. Allah özü ona kömək olsun". O, baliqçı Xəlifənin yanına getdi, onun əlinənən tutub saraya aparmaq istədi. Bu vaxt Xəlifənin qorxudan ağlı başından çıxdı, o öz-özünə düşündü: "Mənim heç ağlım yoxdur, mən nə üçün bu cybəcer kürən qulun dalmca geldim ki, o da mənim başıma oyun açdı, bu köpqrəm ixtiyarın verdi". Cəfer onu darta-darta saraya apardı. Qullar da, nökerlər de onun dalmca gedirdilər. Xəlifə dedi: "Məni tutduqları yetmir, hele yan-yöremi də kesdiriblər ki, qaçmamışam". Cəfer onunla yeddi qapını keçəndən sonra Xəlifəyə dedi: "Ey baliqçı, sənin işlərin suluqdır. Sən indi emirəlmömininin hüzuruna gedirsin. İndi onun qabağında eyilib yeri öpcəksən". Sonra vezir böyük bir pərdənən qaldırıb və baliqçıñ gözü taxtda eyləmiş hökmədarı sataşdı. Onun qabağında eyalar xidmət edirdilər. Baliqçı hökmədarı gören kimi tanıdı, ona yaxınlaşdı dedi: "Ey zurnaçı, her vaxtin xeyir

<sup>1</sup> Məhəmməd peyğəmbərin aması Əlabbasın qardaşı, Aqıl Əlabbasın qardaşı: oğlu idi. Abbasilər süləalesi ondan başlanırdı.

olsun! Səndən yaxşı baliqçı olmaz. Nəcə oldu ki, son məni baliğin yanında qoyub zonbilı getirməyə getdi, sonra da golib çıxmadın? Son gedəndən sonra o qodar qul, qaravaş goldı ki, daha nə deym, hərəsi də bir növ heyvannın belində. Onlar üstüma tökülüşüb baliqları talantılaç elədilər, sonin ağlının ucbatından gör mənim başıma nələr goldı. Əgor son vaxtında zonbilı gotırsayıdın, biz baliğı aparıb satardıq, yüz dinar da qazanardıq. Məni buru goldıñ ki, öz haqqını teləb edim. Məni isə tutub bura gotırdılar. Bas sen? Səni kim tutub bura gotırib?"

Xəlifa güldü, pərdənin bir ucunu qaldırıb oradan baliqçaya dedi: "Yaxın gal, bu kağızların birini götür". Balaqçı Xəlifa əmirəlmömininə dedi: "Sən bir vaxt baliqçi idin, indi də deyəsən müəuccim olmusun. Hor kimin çox peşəsi varsa, onun dərdi də çox olur". Cəfər dedi: "Az danış, tez ol kağızlardan birini götür, özün də əmirəlmömininin əmrini yerinə yetir!"

Balaqçı Xəlifa yaxınlaşdı, əlini uzadıb dedi: "Bu zurnaçı deyəsən bir də mənimli baliq tutmayacaq!" Sonra o, kağızlardan birini götürdü, onu xəlifa Harun or-Rəsido verib dedi: "Ey zurnaçı, de görüm orda mənim bəxtimə no çıxdı, heç nöyi gizləmə!".

Şəhrizad bu yerdə səhorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını damşamağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elçiyirlər ki, balaqçı Xəlifa bu kağızlardan birini götürüb xəlifa Harun or-Rəsido verdi və dedi: "Ey zurnaçı, al gör burda mənim bəxtimə no çıxb, heç nöyi də gizləmə".

Harun or-Rəsidi kağızı aldı, voziri Cəfərə verib dedi: "Al oxu, gör bunda no yazılib?" Cəfər kağızı aldı, oxudu, sonra ucadan dedi: "Allahdan başqa heç kəsə qüvvət və qüdrət yoxdur!" Harun or-Rəsidi soruşdu: "Ey Cəfər, sad xəbərdir? Orda no yazılib?" Cəfər cavabında dedi: "Ey əmirəlmöminin, bu kağızda yazılıb ki, balaqçıya yüz çubuq vurulsun!" Harun or-Rəsidi əmr elədi ki, balaqçıya yüz çubuq vurulsun.

Elo ki hökmdarın əmri yerinə yetirildi, balaqçı Xəlifa güclə yerindən durub dedi: "Ay köpqrən, heç belə də oyun olar? Harda adamı

döymək oyun sayılıb?" Cəfər dedi: "Ey hökmdar, bu yaziq çaya su içməyə gəlmədi, indi biz onu necə susuz geri qaytarıq? Biz əmirəlmömininən merhemət dileyib ondan xahiş edirik ki, qoy bu baliqçı bir kağız da götürsün, bəlkə onun bəxtinə bu dəfə yaxşı bir şey çıxdı, o da buradan əlibəs getmədi". Harun or-Rəsidi dedi: "Ey Cəfər, Allaha and əlsün, əgor onun bəxtinə ölüm çıxsa, men emr edəcəyəm ki, onu ölürsünələr, onda bil ki, onun ölümüne son bals olacaqsın". Cəfər dedi: "Ölər, daha yaxşı, canı qurtarar". Balaqçı Xəlifə ucadan dedi: "Qoy Allah sizi heç sevindirməsin! Nə olub, mənə görə Bağdad şəhəri size darlıqımı edir, nə üçün məni öldürürsünüz?" Cəfər dedi: "Tez ol, kağızı götür, özün də Allaha dua elo ki sənin bəxtinə yaxşı şey çıxartsın".

Balaqçı əlini uzadıb kağızı götürdü, Cəfərə verdi. Cəfər kağızı ürəyində oxuyub susdu. Onda xəlifa Harun or-Rəsidi soruşdu: "Ey Yohyanın oğlu, niyyəsusursan?" Cəfər cavabında dedi: "Ey əmirəlmöminin, kağızda yazılıb ki, balaqçıya heç nə verilməsin". Belə olanda Harun or-Rəsidi dedi: "Daha bizdən ona heç bir şey düşməyəcək. Ona deyin ki, radd olub gözümüz qabağından getsin". Cəfər dedi: "Səni and verirəm atanın ruhuna, qoy o üçüncü kağızı da çəksin, bəlkə bu dəfə onun bəxtinə bir şey çıxdı". Harun or-Rəsidi dedi: "Yaxşı, qoy o, bir kağız da götürsün, ancaq bundan sonra icaze verən deyiləm". Balaqçı əlini uzadıb bir kağız da götürdü. Bu dəfa kağızda bu sözler yazılmışdı: "Balaqçıya bir dinar verilsin!" Belə olanda vezirbaşı Cəfər balaqçı Xəlifəsi dedi: "Mən sənin üçün xoşbəxtlik axtarırdım, ancaq Allah sənə bir dinardan başqa heç nöyi qymadı".

Balaqçı Xəlifa dedi: "Her yüz çubuğun evezində bir dinar vermek böyük xoşbəxtlikdir, qoy Allah sənin canına azar salısn!" Xəlifa Harun or-Rəsidi bərkədən güldü, Cəfər isə balaqçı Xəlifənin əlinindən tutub bayırca çıxdı.

Balaqçı darvazaya yaxınlaşdı, hərəməgəsi Sandal onu görüb dedi: "Ey balaqçı, bura gel, əmirəlmöminin səninle danış-bələndə, sənə bağışlılığı seylərdən bizi də versən!" Xəlifa cavabında dedi: "Allaha and əlsün, ay kürən, sən elo düz deyirsən, sən çoxmu istayırsən ki, mən səninle bələşüm? O manə yüz çubuq vurdurub, evezində bir dinar verdi!" O əlindeki dinarı hərəməgəsinə tulladi, gözündən yaş axa-axa çıxb getdi. İki belə görən hərəməgəsi balaqçının sözüne inandı, nökerlərə qışqırıb dedi ki, onu geri qaytarınsılar. Elo ki balaqçını geri qaytarıdlar, hərəməgəsi əlini salıb qızılı pul kisəsini çıxardı, onun ağızını açıb silkəldə, ordan yüz qızıl dinar düşdü. O dedi: "Ey balaqçı, o balağın ovezində sənə yüz qızıl dinar verirəm, gel götür, çıx öz yoluṇla

get". Bəliqçi buna çox şad oldu. O, yüz dinarı, bir də xəlifə verən dinarı götürüb yola düzəldi, onu sarayda döyüdüklerini də tamam yadından çıxardı.

Allah-toala kimin işini uğurlu eləmək istəyirə, o adam gec-tez öz arzusuna çatır. Bəliqçi Xəlifa kəniz satılan bazarın yanından keçərkən bir də gördü ki, bazarın ortasına xeyli adam yığılıb. Bu vaxt o öz-özünə dedi: "Görəsən adamlar ora niyə yığılırlar?" O, adamları yara-yara irəli gedəndə tacirlər bir-birinə dedilər: "Çekilin, Züleyt<sup>1</sup> rəisə yol verin". Adamlar Xəlifəyə yol verdilər. O irəli gedəndə gördü ki, orada bir qoca kişi oturub. Onun qabağında iki bir sandıq var, onun üstündə bir hərəməgəsi oturub. Qoca isə arabir bərkden qışqırıb deyir: "Ey tacirlər, ey pul sahibləri, pulunuñuz esirgəməyin, tez bura gəlin, emir-əlməminim Harun ər-Rəşidin arvadı, əl-Qasımın qızı Sitt-Zibeydənin evindən gotirilən bu sandığını almağa tölesin. Kim nə qədər verər, Allah sizi saxlasın".


Tacirlərdən biri dedi: "Allaha and olsun, bu iş qorxulu işdir! Mən bir söz deyəcəyim, qoy heç kos məni qınamasın. Mən bu sandığa iyirmi dinar verirəm!" Bir başqa dedi: "Mən elli dinar verirəm!" Tacirlər qiymotı təqvaxtan artırıldılar ki, axırdı golib yüz dinarda dayandılar. Bu vaxt carçı dedi: "Ey tacirlər, kim daha artıq verər?" Belə olanda bəliqçi Xəlifa dedi: "Mən ona yüz bir dinar verərəm!" Tacirlər Xəlifənin bu sözünü eşidəndə cəl bildiler ki, Xəlifa zarafat edir. Onlar bərk-dən güllüb dedilər: "Ey hərəməgəsi, bu sandığını yüz bir dinara ona sat". Hərəməgəsi ucadan dedi: "Allaha and olsun, men bu sandığını ancaq ona satacağam! Ey bəliqçi, gəl pulunu ver, sandığını götür, qoy Allah işini uğurlu eləsin!" Xəlifa cibindən pulu çıxarıb hərəməgəsinə verdi, alver bas tutdu, sandığını aldı. Sonra hərəməgəsi pulları oradəcə adamlara payladı, özü də saraya golib bu barədə Sitt-Zibeydəyə xəber verdi, o da buna çox şad oldu.

Bəliqçi Xəlifa sandığını ciyinə alıb apardı, sandıq ağır idi, bir azdan Xəlifə yoruldu, götürüb onu başına qoydu. Xeyli gedəndən sonra golib öz kükçələrinə çatdı, sandığını başından düşürüb yera qoydu, üstündə oturdu, öz-özünə düşünüb dedi: "Nə olaydı, bileydim ki, bu sandığda nə var?" Sonra o, sandığını götürüb evinə apardı, onun ağızını açmaq istədi, ancaq nə qədər çalışırsa bacarmadı. Belə olanda öz-özünə düşünüb dedi: "Mənim ağlım harada batmışdı ki, bu sandığını aldım. İndi ki, bunun ağızı açılmır, gorək qılıfı sindirəm, görəm orada nə var". O çox ollaşdı

<sup>1</sup> Rüşəndən verilmiş laqubdır, "zült" (lütf) – sözünün kiçildilmiş formasıdır.

ki, sandığın ağızındaki qılıfı sindirsən, ancaq bacarmadı ki, bacarmadı. Onda öz-özünə düşünüb dedi: "Qoy qalsın, sabah sindirəram". O durub yatmaq istədi, ancaq yatmaq yer tapmadı, çünki sandıq evin içi ilə bir idi. O eləcəz qalıb sandığın üstündə uzandı, bir xeyli vaxtdan sonra hiss elədi ki, sandığın içinde nəse tərpənir. Belə olanda Xəlifə ele bərk qorxdı, yuxusu qaçı, ağıl başından çıxdı..."

Şəhrizad bu yerda sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Ele ki səkkiz yüz qırx üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rayavət eləyirler ki, bəliqçi Xəlifa sandığın üstündə bir xeyli uzanandan sonra, ona elo gəldi ki, sandığın içinde nə se tərpənir. O bərk qorxdı, ağıl başından çıxdı, o durub dedi: "Deyəsan, bunun içinde cin var! Nə yaxşı ki, Allah məni bunu açağma qoymadı. Əgər men bunu açsaydım, cılın oradan çıxıb qaranlıqla məni boğardılar, men də onlardan bundan başqa heç bir xeyir görməzdəm".

Sonra o golib tezədən sandığın üstündə uzandı, özü də hiss elədi ki, sandığın içinde nə isə indi bayağından da bərk tərpənir. O ayağa durub dedi: "İndi se tərpənir, men lap qorxuram". O, çiraq dalınca qaçı, ancaq tapa bilmədi, almağla isə pulu yox idi. Buna görə də evden çıxdı, bərkden qışqırıb dedi: "Ay camaat!" Küçə camaatının əksəriyyəti yatmışdı. Onlar Xəlifənin səsine ayıldılar, ondan soruşdular: "Ey Xəlifa, sənə nə olub?" Xəlifa dedi: "Çıraqı götürüb mənim yanına galin, burada cin var". Adamlar onuñ bu sözünə güldüler, ona bir çiraq verdilər. O, çıraqı götürüb evinə gəldi, iri bir daş götürüb, sandığın ağızındaki qılıfı sindirdi, sandığın ağızını açdı, burada ne gərə yaxşırıd, gördü ki, onun içinde gözlə-göyçək bir qız uzanıb. Sən demə, ona bihuşdan veriliblərmiş. İndi bihuşdərinin tesiri keçmiş, qız da dərliyi hiss edib tərpənibmiş.

Belə olanda Xəlifə ona yaxınlaşıb dedi: "Ey xanım, Allah xətrinə, de görüm, sen kimsən, özün də burada ney nəyərsin?" Qız gözünü açıb dedi: "Yasəmən, Nərgiz hanı!" Bəliqçi cavabında dedi: "Burada ancaq

Tamar hənəsi var". Qız özüne geldi, Xəlifəni görüb ondan soruşdu: "Sən kimsən? Mən haradayaq?" Xəlifə cavabında dedi: "Sən mənim evimdesən". Qız soruşdu: "Məgər mən xəlifə Harun ər-Rəşidin sarayında deyiləm?" Balıqçı ucadan dedi: "Harun ər-Rəşid kimdir, sən dəli olmuşsun, nodir! Sən mənim kənizimsin, mən bu gün sən yüz bir dinara alıb gotmışım. Bax son bu sandıqla idin". Qız bu sözləri eşidəndə ondan soruşdu: "Sənin adın nədir?" Xəlifə cavabında dedi: "Mənim adım Xəlifədər. Neco oldu ki, monim də bəxt ulduzum parladı? Mənsə elə bildirdim manim bəxtim yoxdur". Qız bərkədən gülüb dedi: "Bu sözləri bir yana qoy! De görüm evdə yeməyo bir şeyin varmı?" Xəlifə cavabında dedi: "Allaha and olsun, ne yeməyo, na do içməyo heç nayim yoxdur. İki gündür ki, acam. İndi özüm də bir tike çörəye möhtacam". Qız soruşdu: "Məgər sənin pulun yoxdur?" Xəlifə cavabında dedi: "Allah bu sandığın saxlaşın, mən bütün var-yoxumu bu sandığa verib özüm müflis olmuşam". Qız gülüb dedi: "Get qonşular- dan yeməyo bir şey isto, mən bərk acam".

Xəlifə evdən çıxdı, qışqırıb dedi: "Ey bu küçənin adamları!" Camaat iso yatmışdı, onlar Xəlifənin səsiyənən yonayıb soruşdu: "Ey Xəlifə, yena sənə nə olub?" Xəlifə cavabında dedi: "Ey qonşular, mən acıdan ölüram, yeməyo heç nayim yoxdur". Qonşularından kimi ona bir yayma, kimi bir parça çorək, kimi bir az pendir, kimi bir xiyar getirdi. Elə ki onun otayı doldu, o, evə galib bunları qızra verdi: "Buyur, ye!" Qız gülüb dedi: "Mən bu quru şeyləri necə yeyo bilərəm. Yanımda bir içim su da yoxdur. Qorxuram çörək boğışdırma qalsın, mən de boğulub öləm". Xəlifə dedi: "Mən indicə bu bardağın su ilə doldurub götərəm". Sonra bardağı götürüb küçəyə çıxdı, yena qışqırıb dedi: "Ey küçənin adamları!" Adamlar küçəyə çıxıb yeno ondan soruşdu: "Ey Xəlifə, bu gecə sənin başına nə bəla galib?" O, cavabında dedi: "Siz mənə yemək verdiniz, mən də yedim, sonra üreyim yandı, su istədim, suyum da yoxdur, mənə su verin".

Qonşularından biri dolçaqla, biri bardaqda, biri başqa bir qabda su getirdi. O da suları öz bardağına töküb evo geldi, qızra verib dedi: "Ay xanım, sənin daha ayrı istəyim yoxdur ki?" Qız cavabında dedi: "Yox, mənim daha ayrı istəyim yoxdur". Onda Xəlifə dedi: "Başına gelən əhvalatı mənə danış". Qız ucadan dedi: "Vay halına ki, məni tanımır-sın, neyləmək olar, onda mən özüm haqqında sənə danışa bilərəm. Mənim adım Qüt ol-Qülubdur. Özüm də xəlifə Harun ər-Rəşidin koniziyəm. Onun arvadı Sitt-Zibeydə məni ona qışqandı, mənə bihuş-

dari verdirdi, sonra da bu sandığa qoydurdur. Allaha şükür ki, mən onun olindən belə asanlıqla canımı qurtara bilmişəm. Görünür, bu senin bəxtin imiş. Mən şübhə elemirom ki, mənim əvezimzindən sən xəlifə Harun ər-Rəşidən çoxlu pul alacaqsan, sən də en varlı adamlardan biri ola-caqsan". Xəlifə soruşdu: "Bu həmin Harun ər-Rəşiddir ki, məni sarayda tutdurmuşdu?"

Qız cavabında dedi: "Bəli". Onda Xəlifə ucadan dedi: "Allaha and olsun, mən onu kimi xəsis adam görməmişəm. O zurnaçı en xəsis, həm de on ağılsız adamdır. O dünen mənə yüz çubuq vururdur, evəzində də bir dinar verdi. Mənse ona balıq tutmağı öyrətmədim, biz yoldaş olmuşduq, sən demə, o məni aldadıbmış". Qız dedi: "Ayaziq, sən bu nalayıq sözləri bir yana qoy, özün də gözünü açıb etrafını yaxşı bax, bir də onu gərəndo özünü ədəbli apar, onda öz isteyinə çatarsan".

Xəlifə qızdan bu sözləri eşidəndə elə bil yatmışdı, yuxudan ayıldı, elə bil Allah-teala onun gözünü bağlamışdı, birdən açdı. O, qızə dedi: "Baş üstə, göz üstə! Allah xətrinə, gel indi yataq!" Hər ikisi durub özərlərinə yer düzəldtilər, üzənən yatıldalar. Xəlifə qızdan xeyli aralı uzanmışdı. Elə ki seher açıldı, Qüt ol-Qülub ondan qəlemlə-kəğız istədi. O da getirib qızra verdi. Qız oturub xəlifə Harun ər-Rəşidin yaxın dostu olan həmin tacira bir name yazdı. Həmin name də o, başına gelen əhvalatı neql eledi, axırda da bildirdi ki, o hal-hazırda balıqçı Xəlifənin evindədir. Sonra o, kağızı qatladi, Xəlifəyə verib dedi: "Götür bu kağızı, qiymətli daş-qasılar bazarına get, orada zərger İbn el-Kirmasın dükənini soruş. Bu kağızı ona ver, özün də heç nə demə". Xəlifə dedi: "İtaət borcundur!"

Balıqçı kağızı qızdan alıb, qiymətli daş-qasılar bazarına getdi, İbn el-Kirmasın dükənini soruşdu. Adamlar dükənin yerini ona göstərdilər. Xəlifə dükəna yaxınlaşıb tacira salam verdi. Tacir onun salamını alanda balıqçı onun gözünə şübhəli göründü. O, balıqçıdan soruşdu: "Sənə ne lazımdır?" Xəlifə elindəki kağızı ona uzatdı. Tacir kağızı ondan aldı, ancaq oxumadı. O ele bildi ki, Xəlifə dilonçidir, ondan sədəqə isteyir. Buna görə də o, qulluqçularından birinə dedi: "Ona yarım dirham ver". Onda Xəlifə dedi: "Mənə sədəqə lazımdır, sən o kağızı oxu". İbn el-Kirmas kağızı açıb oxudu, orada yazılınlardan hali oldu, onu öpüb gözünün üstüne qoydu..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

## 844-ü gecə

Elo ki sakkiz yüz qırx dördüncü gecə oldu, Şohrizad nağılınlarını dənmişməgə başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eloyırlar ki, İbn ol-Kirmas kağızı oxudu, orada yazınlardan hali oldu, onu öpüb gözünün üstüne qoydu, sonra da ayağı durub dedi: "Qardaşım, sonin evin haradadır?" Xəlifə soruşdu: "Mənim evim sonin noyino lazımdır? Yoxsa gedib mənim kənizimi uğurlamış isteyirsin?" İbn ol-Kirmas cavabında dedi: "Əksinə, mən sən bir şey almaq isteyirəm ki, aparib onunu birlikdə yeyəsen". Xəlifə dedi: "Mənim evim filan kütədərdir". İbn ol-Kirmas dedi: "Çox yaxşı, Allah sonin canını sağlaməsini, ey badúğur insan!" Sonra o, qullardan ikisini yanına çağırıb dedi: "Bu adamı dəlləl Mühəsinin dükənинə aparın, ona deyin ki, buna min qızıl dinar versin. Sonra tez yanına qayıdib galin".

Qullar Xəlifə ilə birlikdə dəlləlin dükənini gelib ona dedilər: "Ey Mühəsin, bu adama min qızıl dinar ver!" Mühəsin Xəlifəyə min qızıl dinar verdi. O, pulları alıb qullarla birlikdə İbn ol-Kirmasın dükənini qayndı. Onlar geri qaydında gördür ki, İbn ol-Kirmas min qızıl dinara doyon bir ala qatırı minib, onun yan-yörəsində nökərlər, qulluqçular müntəzir dayanıb, onun yanında yəhərli-yüyənlər bir ala qatır da var. İbn ol-Kirmas Xəlifəyə dedi: "Allah xətrinə, gəl bu qatırı min!" Xəlifə ucadan dedi: "Allahu and olsun ki, mən ona minə bilmərəm, qorxuram o birdən moni belindən yera at!" Tacir İbn ol-Kirmas ona dedi: "Allahu and olsun, son mütləq buna minmələsim". Belə olanda Xəlifə qatırı yaxınlığından onun belindən tərsinə mindi, qurquğundan da berk-berk yapıdı. Qatır soncuqladı, onu belindən yera atdı. Hami Xəlifəyə güldü. O bir-tohor ayağı durub dedi: "Mən sənə demədimmi ki, bu yekə eşşəyə minə bilmərəm!"

Bələ olanda İbn ol-Kirmas Xəlifəni bazarда qoyub, əmirəlməmominin yanına getdi, onun kənizinin başına gələn əhvalatı danışdı. Sonra o golılık kənizi Xəlifənin evindən götürdü, öz evinə apardı. Xəlifə öz evinə golondo görüdü ki, onun evinin qabağına çoxlu adam yiğilib. Onlar öz aralarında bir-birinə deyirdilər: "Bu gün Xəlifə bərk qorxmuşdu. Görəson bu kəniz onun olino haradan düşməşdi?" Kimsə dedi: "O, dəlin, oğraşın biridir. Bəlkə o, kənizi küçədə sərxoş vəziyyətdə görüb,

onu tutub öz evinə gotirib, indi də onun günahının üstü açıldıqını bildiyi üçün qaçıb gizlənib".

Onlar bu sözleri deyəndə birdən Xəlifo onlara yaxınlaşdı. Onlar Xəlifəyə dedilər: "Ay yaxşı, sən haradasan? Məgar bilmirsənən sənin başına nə iş gəlib?" Xəlifo cavabında dedi: "Allaha and olsun ki, yox". Onlar dedilər: "Ela bu saat nökərlər gəlib sənin kənizini apardılar, sən də xeyli axtdırdılar, tapa bilmədilər". Xəlifo soruşdu: "Necə, mənim kənizimi apardılar?" Kimsə dedi: "Əğər sən onların əlinə düşsəydin, yəqin sənə öldürəcəkdər". Ancaq Xəlifo onların sözündə fikir verməyib, tez geri döndü, qaca-qaca İbn ol-Kirmasın dükənənən getdi. O burada çatanda gördü ki, İbn ol-Kirmas ata minib harasa gedir. Onu gören kimi ucadan dedi: "Allaha and olsun, heç yaxşı düşmədi! Sən burada mənim başımı qatdırın, özün issə nökərlərini göndərib mənim kənizimi apartdırın". İbn ol-Kirmas cavabında dedi: "Delenin biri deli, tez bura gəl, özün də hay-küp salma!" Sonra o, Xəlifəni yanına salıb bərlib-bəzəklə bir evə apardı. Xəlifə içarı giranda nə görə yaxşıdır, gördü ki, Qüt ol-Qüləb yuxarı başında qızıl taxtda əyləşib, onun yan-yörəsində on kəniz dayanıb, onların hor biri elő bil ay parçasıdır. İbn ol-Kirmas o qızı görən kimi eyilib onun qabağındə yeri öpdü. Qız ondan soruşdu: "De görüm, öz var-yoxunu verib məni satın alan yeni ağama sən nə etdin?"

İbn ol-Kirmas cavabında dedi: "Ey xanım, mən ona min qızıl dinar verdim". Sonra o, Xəlifənin ohvalatını qızı danışdı. Qız berkədən gülüb dedi: "Sən onu qınama, o, sadə adamdır, min qızıl dinar da mən ona hədiyyə verirəm, Allahan köməyiylə xəlifa Harun er-Rəşid də ona elő bir hədiyyə verər ki, o, yoxsulluğun daşın tamam atar".

Ela bu vaxt xəlifə Harun er-Rəşidin herəməğası içəri girib bildirdi ki, əmirəlməminin Qüt ol-Qüləb yoluñunu gözlöyür. Əmirəlməminin öyrənəndə ki, kəniz İbn ol-Kirmasın evindədir, daha döze bilmədi, dəlinəcək herəməğəsini göndərdi. Qüt ol-Qüləb əmirəlməminin yanına gedəndə o, Xəlifəni də özü ilə apardı. O golub əmirəlməminin hüzuruna çatanda eyilib onun qabağındə yeri öpdü. Əmirəlməmininaya qalxılıb onu salamladı, kefni-halını soruşdu. Sonra xəlifə Harun er-Rəşid maraqlanıb soruşdu ki, onu kim satın alıb, kim onu xilas edib? Onda qız dedi: "Məni satın alan adamın adı bəliqçi Xəlifədir, o indi bayırda qapının ağızında dayanıb. O mənə danışb ki, onun əmirəlməminin ilə haqq-hesabı var. Axı siz yoldaş olub, bir yerde balıq tutmusunuz". Xəlifə soruşdu: "O doğurdan buradadır?" Qız cavabında dedi: "Bəli!"

Xəlifa əmr elədi ki, baliqçını tez içəri buraxınlar. Balaqçı içəri girində ayılıb əmirəlmöminin qabağında yeri öpdü, ona şan-söhrət dilidi. Xəlifa baliqçının bu hərəkətinə məttəl qaldı, ürkəndən gülüb dedi ki: "Ey balaqçı, doğrudanmı son sözündəki cyhamı alındı, özünü ola alib dedi: "And olsun, sonin o bütün ulu əcədəllərinə ki, mən heç bilmirəm, bizim bu yoldaşlığımız nədən ibarət olub? Mən ancaq kənardə dayanıb sənə tamaşa etmişəm". Sonra o, başına gelən əhvalatı xəlifəyə danışdı, hərəməgəsinə ona necə yüz dinar vermasını söylədi, o da bazarə gedib, həmin pula həmin sandığı necə aldığını dedi.

Xəlifa yenə də balaqçıya gülüb ucadan dedi: "Ey xeyirxah insan, indi sən necə istəson, bizi də eledəcəyik!"

Ancaq Xəlifa heç no demədi. Əmirəlmöminin əmr elədi ki, ona alli min qızıl dinar, xəlifələrə məxsus libas, qatır, qulluq elemək üçün çoxlu qara qul versinlər. Bundan sonra Xəlifa də lap padşah kimi yaşıdı.

O ki qaldı xəlifa Harun ər-Rəşidə, o öz kənizinin sağ-salamat qayıdır golmasına çox şad oldu, bildi ki, bu işlərin hamisimini günahı əmisi qızı Sitt-Zibeydədədir..."

Şəhərizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoyma.

845-ci gecə

Ela ki səkkiz yüz qırx beşinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, xəlifa Harun ər-Rəşid Qüt əl-Qülibun sağ-salamat qayıdır golmasına çox şad oldu, həm də bildi ki, bu işlərin hamisimini günahı əmisi qızı Sitt-Zibeydədədir. Onun əmisi qızına bərk acığı tutdu, uzun müddət onu dindirib-danısdırmadı.

Sitt-Zibeydo əmirəlmöminin qazəbini düşər olandan sonra dörd-qomu günü-gündün artıb çıxaldı. Dord onu o günə saldı ki, sir-sifati saralı-soldu, axırdı o bu dordo döza bilmədi, öz əmisi ogluna məktub yazıb ondan üzr istədi, öz günahlarını boynuna aldı, sonra da bu şeri yazdı:

"Dedim günahından keçərsiniz siz,  
Qolbimdən silinib gedər qüssə-dard.

Mənə rehmin gəlsin, ey hökmədarı,  
Çəkdiyim bu cəfa edər kifayət.

Sizsiz duman aldı açıq göyələri,  
Sizsiz qalmayıbdır canımda taqət.

Dirilləm, – var isə vədə vəfəniz,  
Öləm, – qalmayıbsa o peyman, o əhd.

Tutaq ki, suçluyam, əfv edin məni,  
Əfv edən daha çox sevilir, oləb".

Sitt-Zibeydənin məktubu əmirəlmöminin çatanda o, məktubu oxub gördü ki, əmisi qızı öz günahını başa düşüb, o öz-özünə dedi: "Doğrudan da Allahda elə bir qüdrət var ki, o bütün insanların günahını bağışlamağı bacarır".

O, əmisi qızının məktubuna cavab yazdı, ona bu qədər əzab-əziyyət verdiyi üçün üzr istədi. Sitt-Zibeydə əmirəlmöminin məktubunu alanda çox şad oldu. Sonra Harun ər-Rəşid balaqçı Xəlifəyə ayda alli dinar donluq kesdi, ona öz yanında yüksək vəzifə verdi, o da sarayın on hörmətli adamlarından biri oldu.

Xəlifa ayılıb əmirəlmöminin qabağında yeri öpdü, sonra o, durub qururla sarayı tərk etdi. O, gelib darvazaya çatanda ona yüz dinar verən hərəməgası onu görüb soruşdu: "Ey balaqçı, bütün bunlar sənə haradandır?" Xəlifa başına gelən əhvalatı hərəməgasına danışdı, o da buna çox şad oldu. Axi Xəlifənin belə varlanmasına o, səbəb olmuşdu. Buna görə də o dedi: "Bəs sən o qədər puldan mənə mükafat verməyacəksən?" Xəlifa elini cibinə salıb içinde min qızıl dinar olan kisoni çıxarıb hərəməgasına uzadı. Hərəməgası ona dedi: "Öz pullarını geri götür, qoy Allah eləsin ki, onu cansağlığı ilə xorclayəsen!" Sonra o, Xəlifənin alicənəbliliyinə, əliaçıqlığının məttəl qaldı. Xəlifa hərəməgasından aralanıb, onu nökrəleri, qulluqçuları gözləyən yərə getdi. Sonra o, nökrə-naible birlikdə onun üçün ayrılan malikanaya yola düşdü. Camaat Xəlifəyə üz verən bu xoşbəxtliyi məttəl qalmışdı. Hami yolda ona gözəydinliyi verirdi. O, gelib malikanonun həyətində qatırdan yere düşəndə adamlar ona yanaşib xoşbəxtliyinin səbabını soruştular. Xəlifa da başına gelən əhvalatı əvvəldən-axıracan, yerliyərində onlara danışdı. Sonra o özü üçün gözəl sütişləri olan yeni ev aldı. O bu evi var-dövlətlə doldurdu. Özü də orada şad-xürəm yaşa-mağa başladı. O, tez-tez bu şeri deyirdi:

"Soadot qosrino oxşayır bu ev, –  
Sagaldır xostəni, dağdır qəmisi,

Zadaganlar üçün tikiilib bu ev,  
Fərohin, şadlıqın budur həmdəmi".

Günlərin bir günün Xəlifənin bu şəhərin mötəbər adamlarından birinin qızına gözü düşdü. O, elçi göndərib həmin qızı aldı, özüne yaxşı bir toy elədi, kefi kök, damağı çağ yaşamağa başladı. Özü də hər gün ona belə şiravan özür boxer eləmiş Allaha dua-sənə oxuyub bu şerini deyirdi:

"Vəsfo sığan deyil lütfün, koromın,  
Şükür cəlahına, ey parvərdigar!

Unudan deyiləm sanın lütfünü,  
Ollam ömrüm boyu sənə minnətdar.

Hər zaman xeyirxah oldun son məno,  
Man sanın sayəndə oldum baxtıyar.

Hami dörgahından pay alıb sonin,  
Hamiya dar gündə sonşən havadır.

Son xoşbəxt elədin bizi ömrülük,  
Biz günahkar olduq, sənse lütfkar.

Uca peyğəmborin mərhəmətilə  
O kos ki, olubdur bizlərə qomxar.

O öz ailisi, yaxınlarıyla  
Olsun hər boladan, xatordan kənar.

Onun şan-söhərəti silahdaşları  
Görüm heç bir zaman xar olmasınlar!"

Bundan sonra Xəlifa tez-tez xəlifa Harun or-Roşidin yanında olurdu, Harun or-Roşid də ondan öz soxavətinə asırgəmirdi. Xəlifa belə xoşbəxt günlər içində Allah-təalanın köməyiylə ömrünün axırınacan şad-xürrəm özür sündü. Bu dünyada bir gün gələn bir gün də onu tərk etməlidir. Qoy gözə görünən və görünməyən səltənətin sahibinə əbədi eşq olsun.

### Mesrutla Zeyn ol-Məvəsifin əhvəlatı



**B**ele rəvayət eleyirlər ki, hələ lap qədim zamanlarında Mesrut adlı bir tacir vardi. Bu tacir zəmanəsinin en mötəbər adamlarından biri idi. Onun pulu, var-dövləti başından aşındı. Naz-nemət içinde yaşayan bu tacir gül-çiçəklə bağçada gəzməyi, gözəl qadınlarla eynəmeyin çox severdi.

Günlərin bir günü gecə o yuxuda gördü ki, gözəl-göyçək bir bağdadır, bu bağda dörd quş var, bu quşların arasında gümüş kimi parıldayan bir ağ göyərcin var ki, adam baxanda heyran olur. Quş tacirin çox xoşuna gəldi, gedib onu əlinə götürdü, quşu oxşamağa başladı. Elə bu vaxt onun üstüne iri bir quş şığıyb göyərcini onun əlindən aldı. Bu

hadiso taciro çok pis tosir elodi. O diksinib yuxudan ayıldı, gördü ki, onun yanında qus-zad yoxdur, fikir onu götürdü, sohərocon yatmayıb yerində qurcalandı. O öz-özüno dedi: "Mən sohor gərək elə bir adamın yanına gedəm ki, yuxumu yoza bilsin..."

Şəhrizad bu yerda sohorin açıldığı görüb nağılı yarımcıq qoydu.

### 846-ci gecə

Elo ki sökkiz yüz qırıq altıncı gecə oldu, Şəhrizad nağılınlı dahını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət előyirlər ki, tacir Məsrur yuxudan aylıb görəndə ki, qus-zad yoxdur, qanı qaraldı. Elo ki soher açıldı, öz-özüno dedi: "Gərək gedib elə bir adam tapam ki, o monim yuxumu yoza bilsin!" O, evda bir xeyli var-gəl edəndən sonra bayırda çıxdı, yuxusunu danişmağa münasib bir adam axtardı, ancaq no qədər gozib dolandısa, elo bir adam tapa bilmədi, kor-peşman qayıdır eva gölmək istədi. Yolda birdən onun ağlına geldi ki, qabağına çıxan varlı-hallı tacirlərdən birinin evinə getsin, bu fikirlə bir tacirin evinə yaxınlaşdı, içəridən inliyi səsi eşidi, son dərəcə qomlı, üzgün bir sos bu şeri deyirdi:

"Sörin külük osir yar keçən izdən,  
Onun xoş atrindən sağalar naxış.

Dayanıb üstündə bir xorabənin,  
Sorghu-sual etdim, gözlorimədə yaş.

Dedim: – Ah, ey külük, bəxtiyarlığım  
Bir də monim ilə olaları sirdəş?

Bir də döñocəkmə vohşı qozalım?  
Üzübdür canımı monim o göz-qası".

O bu səsi eşidəndə darvazadan həyətə baxdı, orada ağlagəlməz dorçoda gözəl bir bağ gördü. Bağın içərilərində qızılızçı parçadan pordo asılmışdı, bu pordo mırvari, bir də ləl-covahıratla haşıyələnmişdi. Pordonın dahında dörd kəniz oturmuşdu, onların arasında ay parçası

kimi gözel bir qız vardı. Onun sürməli gözleri, çatma qaşları, Süleyman möhürüne oxşayan balaca ağızı, gözel dodaqları adamı valeh edirdi, dişləri elə bil mırvari idi. Onun gözəlliyyini, qodd-qamatını, təndürüstlüyünü görən adamın ağızı başından olurdu. Məsrur qızı görüb həyətə girdi, o qədər getdi ki, golib pordonin yanına çatdı. Ele ki gelib pordonin yanına çatdı, qız başını qaldırıb ona baxdı. Bu vaxt Məsrur ədəb-ərkanla qızı salam verdi, qız da balağlı danişığı ile onum salamını aldı. Məsrur qızı baxanda bir könülüdən min könülü ona vuruldu. O, ətrafınazor salanda nu gürso yaxşırıd, gördü ki, bağ hər cüra atılı çöcklərə, meyvə ağacı ilə doludur. Yasəmon, bənövşə, qızılğıl, portaq ağaclarının etri bir-birine qarışır. Binanın dörd tərəfi dairəvi eyvanıdır. Bu eyvanlardan bağçaya su axır, Məsrur eyvanlarının birinə baxanda gördü ki, onun divarında qızılı boyalı bu sözler yazılıb:

"Uzaq ol qüssədən, qəmədən, ey bina,  
Olmasın qoy evin sahibi peşman!

Qonaqlı-qaralı ol san həmişə,  
Dincəsln qoynunda yeri dar olan!"

O, ikinci eyvana baxanda gördü ki, onun divarına xalis qızilla bu sözler yazılıb:

"Şadlığın paltarı bozəsin səni,  
Quşlar oxusunlar nəğmələrini.

Nakam aşıqları kama sən yetir,  
Çiçeklər bağırma sepsin ottrını!

Senin sakınların ağıllınlı olsun,  
Ulduz bezədikcə səma çotrimi".

O, üçüncü eyvana baxanda gördü ki, onun divarında göy rənglə bu şeir yazılıb:

"Na qəder ki, axşam olur, göy yanır,  
Bəxtiyarlıq yuvası ol, ey bina!

Ferohlənsin darvazadan gironlər,  
Seadətlər boxer elə sən insana!"

Sonra o, dördüncü eyvana baxanda gördü ki, sarı renglə bu sözler yazılıb:

"Suyu dumdurú göl, gözəl bağça-bağ!  
No günah işlossen, bağışlar Allah".

Bağda hər cüro gözəl quşlar vardi: qumru, alabaxta, göyerçin, bülbüller hərə bir səslə oxuyurdu, həmin o, gözəl-göycək, təndürüst, hamını heyran edən qız da quşların ahəngi ilə yırqlanırdı. Qız edə ilə Məsrurdan soruşdu: "Ey insan, sen nə cesarətə sənə məxsus olmayan evə girmişən, sənə məxsus olmayan qızlara baxırsın. Onların sahibi sənə icazə veribim?" Məsrur cavabında dedi: "Ey xanım, men bu bağlı görəndə onun gözəlliyyi moni heyran elədi, bağdağı bu yaşılıq, bu gülçiçək, quşların bu cəh-cəh mönim o qədər xoşuma goldı ki, ayaq saxlamağa məcbur oldum, istədim bu bağlı bir az gəzim, sonra da çıxıb öz yolumla gedim!" Qız dedi: "Bu bizim üçün çox xoşdur!"

Tacir Məsrur qızın bu sözlərini eşidəndə, onun masti-xumar gözlərini görəndə, yarasıqlı qoddi-qamatinqəməni baxanda ağlı başından çıxdı, özünü itirdi, heç bilmədi ki, nə etsin, axırdı bu şəri dedi:

"Mehli, gül-ciçəklə topalar üstə  
Ucaldı göylərə bir möhi-taban.

Dağdır qolbaçan rayihəsinə  
Toza bonəvşoli, güllü gülüstən.

Sanki toplayıbdır bütün gülləri,  
Tapmazsın bu bağlı hüsnündə nöqsan.

Aym şuları süzlür yero,  
Boylu ağacların budaqlarından.

Bülbül, qaratoyuq, qumru səsindən  
Eləyir qəlibimin kodarı tüğyan.

Könlümde sevginin firtinaları,  
Gozırom bu yerdə man heyran-heyran".

Zeyn el-Məvasif ürəyi od-alov içində yanın Məsrurun sözlərini eşidəndə başını qaldırıb ona baxdı, bu baxışlar Məsrurun huşunu başından aldı, qız onun söylədiyi şero şeirlər cavab verdi:

"Vüssəl ümidiñi çıxart başından,  
Gözün düşən qızdan gal elini üz.


Əsiri olsan da, böyənmir seni  
Gözəllər içinde seçdiyin o qız.

Baxışım öldürür sevən gəncləri,  
Budur mənim sənə deyocoyım söz".

Məsrur onun sözlərini eşidəndə niyyətini ürəyində gizledib özünə düşündü ki, sakit ve tömkinli olmaq lazımdır, sonra o öz-özünə dedi: "Adam dər düşəndə gərek sebirlər olsun". Onlar axşamacan danişüb səhəbet edədilər, elə ki qaranlıq dündü, qız əmr elədi ki, gətirib süfrə açınlardı. O saat ortaya qoynu və qış etdən birşirilməş dadlı xörəklər geldi. Elə ki onlar doyunca yedilər, Zeyn el-Məvasif buyurdu ki, süfrəni yüksərdi. Süfrə yığıldı, sonra aftaşa-ləyen gotirdilər, onlar da əllərin yudular. Sonra o buyurdu ki, şamdanları gotirsınlar, nökerlər de kafur şamları olan şamdanları gotirib yandırlardı.

Bütün bunlardan sonra Zeyn el-Məvasif dedi: "Allaha and olsun, bu axşam mənim ürəyini yamanca darixir!" Məsrur ucadan dedi: "Allah-tala qoy özü sənin könlünü açısn, səni istəyinə yetirsin!" Qız dedi: "Ey Məsrur, mənim şahmat oynamamaqdən çox xoşum galır, sənin bu oyundan başı çıxırı?" Məsrur cavabında dedi: "Bəli, xanım, man bu oyuncun bilicisiyəm". Zeyn el-Məvasif şahmat taxtasını gotirdib qabaqlarına qoysdurdu. Məsrur zenlö baxanda no görəsə yaxşırıd, gördü ki, taxta qara ağacdandır, özü də bu taxta fil süümüy ilə işlənib, qızıl damalara bölünüb, fiqlar ise mirvaridən, bir də yaqtandır..."

Şəhrizad bu yerdə soherin açıldıgını görüb nağılı yarımqıq qoysu.



Ele ki səkkiz yüz qırx yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvəyat eleyirlər ki, qız əmr elədi ki, şahmat taxtasını getirsinlər, qulluqçular onun əmrini yerinə yetirdilər, elə ki Məsrur şahmatı gördü, ağlı başından çıxdı. Bu vaxt Zeyn el-Məvasif ona təref dönüb dedi: "Qırmızıları istəyirsen,

yoxsə ağları?" Məsrur cavabında dedi: "Ey gözəllər gözeli, ey dan şəfqi, qırmızıları sen götür, senin gözəlliyyinə o daha çox yarasır, ağları iso mon götürörəm". Zeyn əl-Məvasif dedi: "Mən raziyam". Sonra o, qırmızı fiqurları götürüb ağ fiqurların qonşorinə düzdü. Qız elini uzadıb bir fiqur getdi. Onun yumşaq ağı əli, gözəl barmaqları lap eله bil xəmirdəndi. O, qızın əlinin, barmaqlarının gözəlliyyinə heyran oldu, öymelini ona saldı. Bunu görən qız dedi: "Ey Məsrur, hayacanlanma, özünü olo al!". Məsrur dedi: "Sen ey gözəlliyyi ilə günüşi, ayı kəlgədə qoyan gözəllər gözəli, aşiq sənə baxanda sakit ola bilərmi?"

Doğrudan da Məsrur qızı bərk vurulmuşdu. Ağlı başında olmadılarından heç bilmirdi ki, necə oynayır. Bu vaxt qız bərkdən dedi: "Şah mat oldu!" Zeyn əl-Məvasif Məsrurun ona çox asanca ududuguunu görəndə inandı ki, o, eşqden deli-divanə olub. Onda qız dedi: "Ya Məsrur, mən səninlə ya bir şeyo, ya da müəyyən miqdard pula oynayaçağam". Məsrur cavabında dedi: "İtaət borcumdur!" Qız dedi: "Gəl and içək ki, biz bir-birimizi aldatmayacaqıq". Ele ki hər ikisi and içdi, qız dedi: "Ya Məsrur, eger mən soni udsam, onda mən sendən on dinar alacağam, eger soni udsan, mən sənə heç nə verməyəcəyəm". Məsrur elə bildi ki, o, qızla üstün gələcək. Buna görə dedi: "Ey xanım, öz andından dönəm, mən görürəm ki, son məndən yaxşı oynayırsan". Qız cavabında dedi: "Mon buna raziyam".

Onlar oynamaya başladılar. Əvvəlcə hər ikisi piyadaları işə saldı. Sonra qız vəzirini irəli çıxırdıb onu topla müdafiə elədi, bir az da düşüñüb gördü ki, atları qabağa vermek vaxtidır. Zeyn əl-Məvasifin başında göy parçadan sarğı vardi. Qız sarğını başından açındı oğlan onun ağı marmor kimi şəfq saçıq bileyini gördü və ağı başından çıxdı. Qız əlini uzadı, bir gedis də eləyiib dedi: "Ehtiyatlı ol!" Qızın boy-buxununa, onun sırr-sifotunu baxdıqca Məsrurun ürəyi elə hoyacanlanmışdı ki, heç cüra özünü olo ala bilmirdi. O, növbəti gedisi elemək isteyəndə özündən asılı olmayaq alını qırmızı fiqura uzatdı. Qız dedi: "Ey Məsrur, sənə nə olub? Qırmızılar monimdir, ağlar işə sənin". Məsrur ucadan dedi: "Doğrudan da soni görən adamın ağılı başında olmazmış!" Zeyn əl-Məvasif Məsruru bu vəziyyətdə görəndə ağları özünə götürdü, qırmızıları ona verdi. Onlar oyunu davam elədilər, axırdı qız Məsruru uddu.

Məsrur qızla no qədər oynadısa, hər dəfə ona uduzu, hər dəfə de ona on dinar verməli oldu. Zeyn əl-Məvasif başa düşdü ki, onun uduzmasına başlıca səbəb qızə olan möhəbbətidir. Buna görə dedi: "Ey Məsrur, sən öz istədiyinə o zaman catacaqsan ki, məni udasan, neçə

ki, biz şərtleşmişik. Bundan sonra mən səninlə hər oyunu yüz dinara oynayacağam!" Məsrur dedi: "Büyük memmuniyyət". Sonra yənə de nə qədər oynadırla her dəfə oğlan uduzu, her dəfə de yüz dinar verdi. Bu veziyət sehərə kimi davam etdi. Məsrur bir dəfə de olsun qızı uda bilmədi. Sehər açılında Məsrur ayağı qalxıb getmək istədi, Zeyn əl-Məvasif ondan sorusunu: "Ey Məsrur, sən nə etmək istəyirsən?" Məsrur cavabında dedi: "Mon evə pul getirməye gedirim. Bəlkə mən de öz isteyimə çata bildim". Qız dedi: "Sen bilən yaxşırıd".

Məsrur öz evine gedib nə qədər pulu vardısa hamisini götürüb qızın yanına gotirdi, sonra bu şeri dedi:

"Qəsəng bir qış girdi monim yuxuma;  
Gördüm dörd bir yanım güldür, çiçəkdir.

Tutдум, görən kimi mən hemin quşu;  
O yuxu: "Sadiq ol mənə!" – deməkdir".

Məsrur bütün pullarını yiğib qızın yanına getirdən sonra onları oturub tezədən oynamaya başladılar. Nə qədər oynadılar, yənə de hər dəfə Məsrur uduzu. Bu veziyət üç gün, üç gecə davam etdi. Axırdı ele oldu ki, qız onun bütün pullarını udub qurtardı. Onda o, Məsrurdan sorusunu: "Ey Məsrur, indi nə etmək isteyirsən?" Məsrur dedi: "Mən indi de səninlə rəngsaz dükənəndən oynayacağam". Qız sorusunu: "O dükənən qiyəməti nə qədərdir?" Məsrur cavabında dedi: "Onun qiyəməti beş yüz dinardır". Onlar oturub beş dəfə de oynadılar, oyunun beşini de qız ududu. Sonra onlar oturub kənizdən, mülkdən, bağ-bağçadan oynadılar, yənə de bu oyunların hamisini qız ududu, Məsrurun varoxyu, nəyi vardısa hamisina sahib oldu.

Bütün bunlardan sonra qız üzünü Məsrura tutub sorusunu: "Sənin heç pulun qalmadımı ki, indi de ondan oynayaq?" Məsrur cavabında dedi: "Məni eşq toruna salana and olsun ki, dahi mənim bu dünyada heç nəyim qalmadı". Qız dedi: "Ey Məsrur, adam öz razılığı ilə gördüyü iş üçün peşman olmaz. Eger son uduzuñun bu şeýlər üçün narahat olursa, götür öz pullarını, çıx get, mən soni heç vaxt özümə borce lu saymayaçağam". Məsrur ucadın dedi: "Bizim alınımızla bu yaxını yazaq and olsun ki, men bunun üçün zərre qədər peşmən deyiləm, sənin mərhəmetin karşısındı canımı da versəm mənim üçün azdır. Öz vicdanıma and içirəm ki, mən bu dünyada səndən başqa heç kimi sevməyəcəyəm". Onda Zeyn əl-Məvasif dedi: "Ey Məsrur, eger dediklərin doğrudursa,

onda get qazını, bir də şahidleri çağır, bütün pullarını, malikanələrini mənim adıma yazzın". Məsrur cavabında dedi: "Böyük məmənuniy-yotla!"

Məsrur elə o saat ayağa durub qazının, bir də şahidlerin dalınca getdi. Cox keçmədi ki, onları qızın yanına götürdü. Qazi qızın barmaqlarını görən kimi onun ağlı başından getdi, o dedi: "Ey xanım, men bu sonadlılar ancaq o vaxt qol çökərəm ki, sən bütün malikaneləri, mülkləri, konızləri bir də qulları almış olasan, özü də onların hamısı sənin ixtiyarında ola". Zeyn al-Məvasif dedi: "Biz artıq bu razılığa gəlməmişik, son mənim adıma belə bir vəkəlatnamə yaz ki, Məsrurun vari-yoxu nöyi varsa, hamisini Zeyn al-Məvasif filan qiymətə alır, özü də ona sahib olur". Qazi elə o saat vəkəlatnaməni yazdı, şahidlər də onu öz imzaları ilə təsdiq eləyib onu Zeyn al-Məvasifə verdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki səkkiz yüz qırx sakkızinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Zeyn al-Məvasif qızından Məsrurun bütün var-dövlətinə onun adına keçməsi barədə olan vəkəlatnaməni alıb Məsrura dedi: "Ey Məsrur, di çıx öz yoluñla get".

Belə olanda onun kənizi Hübub dedi: "Heç olmasa biza bir şeir de". Məsrur oynadığı şahmat haqda bu şeri dedi:

"Uduzduş şahmatda, uduzduş yaman,  
Eylərom fələkdən, baxtdan şikayət.

Bir mina gərdəmin əsiri oldum,  
Üzüme gülmədi mənim mohabbət.

Müjgan oxlarını atıb gözündən,  
Çekdi işkorını cəngə o afot.

Çıxardıb sıradan bizim atları,  
Məni omr etdi ki: Qorun, a bədbəxt!

İkrəh hissə ilə əlin uzatdır,  
Saqçından gecə də almışdı zülmət.

Gözlərim yaşardı, cünki işkorı  
Geriye çəkməyə tapmadım fırsat.

Hücumə başlıdı onun ordusu,  
Etidi ağ işkorım geriye adat.

Məni nişan aldı ox baxışları,  
Doldı üreyimi o bimürvəvət.

Dedi: Seç birini iki qoşundan,  
Dedim: Ağdan goler mənə saadət.

Dedim: Qırmızılar qoy sənin olsun,  
Mənə bu ağ daşlar edər kifayət.

Neyim var mən girov qoydum yanında,  
Ona qalib gələ bilmediim fəqət.

Vestinə çatmadım o ay üzünlün,  
Sinəmdə qövr etdi kəder və möhəmet.

Yanımrıam əlimdən çıxan sorvətə,  
O süzgün baxışa qalmışam həsət.

Narahat ürəyim toxtamır bir an,  
Yalnız öz böxtimə edirəm töhmət.

Soruşdu: Nə üçün ləngər vurursan?  
Dedim: Eşq adımı etməzmi sərməst?

Onun düz qəmeti alıb canımı,  
Ancaq qəlbə sərtdir, qayadan da sərt.

Men onun özünü udaram, – dedim;  
Verdi bu tamahum qəlibimə qüvvət.

Var-yoxum əlimdən gedənə qədər,  
Məni tərk etmədi bu arzu-niyyət.

Bətsə da mohobbet burulğanında,  
Aşiq öz eşqinə etməz xoyənət.

Na vəslino çatdırı öz sevgilimin,  
Na məndə pul qaldı, nə var, nə dövlət".

Zeyn el-Məvasif bu şerî eşidəndə Məsrurun meharətinə heyran qalıb dedi: "Ey Məsrur, gal bu ağlısız işdən ol çək, ağlını başına cəm elə, çıx öz yolunu get. Sən bütün pullarını, var-dövletini şahmatda ududuz, əvəzində da heç nəyə nail olmadın, bundan sonra da sənin əlin heç nəyə yetən deyil!". Məsrur Zeyn el-Məvasifo səri dönüb dedi: "Ey xanım, ürəyin nə istəyir məndən tələb elə, mən onu gañırıb sənin qədəmlərinə ataram!" Qız dedi: "Ey Məsrur, axı sənin daha pulun yoxdur". Məsrur dedi: "Ey mənim ümidi, nə olar mənim pulum olmaya, insanlar mono kömək eleyərlər". Zeyn el-Məvasif dedi: "Məgər bəxş edən bəxşis istəyərmi?" Məsrur cavabında dedi: "Mənim elə dost-tanışları var ki, onlar məndən heç nəyi əşrigəməzərlər". Onda Zeyn el-Məvasif dedi: "Mən istəyirəm sen mono dörd kise etirli müşk, dörd fincan atır, dörd fite ənber, dörd min dinar, dörd yüz padşahlara layiq libas getirəsan. Əgər san bunu əlesən, onda mən səne yaxınlıq edərəm". Məsrur cavabında dedi: "Ey gözəlli ilə ayı xəcıl eləyən, bunlar mənim üçün çox asan işdir". Sonra Məsrur homin şəyərini getirmek üçün çıxıb getdi. Zeyn el-Məvasif isə kənizi Hübübu göndərdi ki, gedib Məsruru tanıyıb-bilənlərdən onun neçə adam olduğunu sorusub öyrənsin.

Məsrur şəhərin küçəsilə gedərkən birdən dönbə geri baxdı, uzaqdan Hübübu gördü. O dayanıb Hübüb gelib ona çatananın gözlədi, sonra ondan soruşdu: "Ey Hübüb, hara gedirsem?" Qız cavabında dedi: "Xanımım moni sənin dalınca gəndərib ki, gedim filan-filan şəyərli öyrənim". Sonra o, Zeyn el-Məvasif ona na demisişde, hamısı Məsrura dəmişdi. Onda Məsrur ucadan dedi: "Vallah, ey Hübüb, daha mənim əlimdə heç bir şey qalmayıb". Hübüb soruşdu: "Onda sən niye ona vəd etdiyirdin? Məsrur cavabında dedi: "Vədinin neçəsini yerinə yetirsem də, məhəbbəti yalnız mane olur". Ondan bu sözüleri eşidəndə Hübüb ucadan dedi: "Ey Məsrur, sakit ol, özünü elə al. Allaha and olsun, mən sənin ona qovuqşağına səbəb olacağam!"

Sonra kəniz Məsrurdan ayrıldı, öz xanımının yanına geldi, hönkür-hönkür ağlayıb dedi: "Ey xanım, Allaha and olsun, o adam çox böyük, adlı-sanlı nəsildəndir. Özünün də camaat arasında çox böyük hörməti var". Belə olanda Zeyn el-Məvasif dedi: "Allahın yazısına pozu yox-

dur. Biz o adamın pulunu, var-dövletini elindən aldıq. Bunun əvezində o bizdən heç bir xeyirxahlıq, səxavət görmedi. Bizi ona heç yazığımız da gelmedi, o öz isteyinə çatmadan çıxıb getdi. İndi isə əger mən onun isteyinə eməl etsəm, qorxuram bu hamiya bəyan ola". Hübüb dedi: "Ey xanım, onu elə veziyətdə görmək bizim üçün de çox ağırdır. Axı burada, sənin iki konizin, bir mən, bir da Süqubdan başqa heç kim yoxdur. Bizdən kim sənin sırrını aça bilər, axı biz sənin kənizlərinik?"

Bu vaxt Zeyn el-Məvasif başını aşağı salıb bir xeyli fikrə getdi. Kəniz ona dedi: "Ey xanım, bizim fikrimiz belədir ki, sən adam göndərib onu geri qaytarasən, ona mərhəmət göstərəsən. İcaza verməyəsən ki, o gedib kimasə ağız aça, nəsa istəyə. Heç bilişsen ona-buna ağız açmaq nə acı işdir!" Zeyn el-Məvasif kənizin sözüne qulaq asdı, qəlembağınız götürüb Məsrura bu şerî yazdı:

"Çatdı vüsal demi Məsrur, gül, eylən;  
Bu axşam yolumu gözleyirəm mən.

Onda serxəş idim, indi sağlam,  
Sədəqə istəmə son her yetəndən.

Bütün pullarımı qaytarram sənə,  
Üstəlik mənimlə vəsle yetərsən.

Dözdün her cofaya, her əzizyyətə,  
Səndəki o sabrə, dözdümə ehəsn!

Yubanma, tez qayıt, doyunca kef çək,  
Qohum-əqrəbəya xəber yetəmdən.

Bir an gecikmədən tezə qayıt gol,  
Örim evdə yoxken, vəslime çat sən!"

Sonra o, naməni büküb Hübunga verdi. O da naməni götürüb Məsrurun yanına getdi. O, Məsrurun yanına geləndə gördü ki, Məsrur oturub ağlayır, özü də sairin bu şerini deyir:

"Məhəbbət külüyə keçdi sinəmdən,  
Qüssəden göynəyir bağrımın başı.


Yardan aynılılı qəm qəmi basdı,  
Sele-suya döndü gözümüzün yaşı.

Mənim məhabətinə elə güclüdür,  
Əridor qayarı, aridor daşı.

Bir də görəcəm gözlərim onu,  
Qalıbm olacaqmı onun sırdaşı?

Sona çatacaqmı hicran gecəsi,  
Görəcəm gözüm o qolom qaş?:..

Şohrizad bu yerde sohorin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elo ki səkkiz yüz qırx doqquzuncu gecə oldu, Şohrizad nağlınlı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Məsrur düçən olduğu eşqin ucbatından evdə oturub ah-vay edib, göz yaşı axıdıb, qəmlı şeirlər deyərkən birdən Hübübün səsini eşitdi, o, darvazanı döyüb Məsruru çağırırdı. Məsrur ayağa durub qapını açdı, Hübüb hayatı girib naməni ona verdi. Məsrur naməni alıb oxudu, sonra soruşdu: "Ey Hübüb, sənin xanımının kef-əhvalı necədir, ondan no xəbər var?" Xanız cavabında dedi: "Ey Məsrur, son ki ağıllı adamsan, zənnimce, bu məktubda hər şey açıq-aydın yazıilib". Məsrur buna çox şad oldu və bu şeridə:

"Məktub göldi yordan, bağırma basdim,  
Onda dünyaların sevinci vardır.

Öpdükə məktubı, çoxaldı eşqim,  
Sanki hər sətrində bir inci vardır".

Sonra o oturub naməyo cavab yazdı, onu Hübüba verdi, o da naməni götürüb Zeyn el-Məvasifə verdi. Sonra Hübüb Məsrurun ləyaqətindən, alicənəblığından, xeyirxahlığından danişib, onu Zeyn el-Məvasifə toriflədi, ona vüsalə yetməkədə kömək etdi. Zeyn el-Məvasif ona dedi: "Ey Hübüb, bas, o nə üçün golib çıxmır?" Hübüb cavabında dedi: "O, indi golor". O, heç sözünü deyib qurtarmamışdı ki, Məsrur golib darva-

zəni döyüd. Hübüb tez gedib qapını açdı, onu eve dəvət etdi. Zeyn el-Məvasif onu gülər üzər qarşılıdı, salamlayıb ona öz yanında yer göstərdi.

Sonra o, kenizi Hübunga dedi: "Get ona elə libas getir ki, ondan heç kəsdi olmasın!" Hübunga gedib Məsrur üçün qızılı çəkilmış palter götürdü. Zeyn el-Məvasif onu Məsrura geyindirdi, sonra özü da borlu-bozəkli libas gevindi, başına mirvari düzülmüş tor saldı, torun üstündən isə ləl-covahirat, yaqut, mirvari ilə işlənmiş parça ilə sarıldı. Bu sarığının altından çıxmış iki zülfüne qızılı tutulmuş yaqut bağlıdı, zülmət gecə kimi qara saçlarını dalma atdı, müşk-enberle etirildi. Xanımını belə görən Hübunga dedi: "Qoy Allah səni bəd nezərdən saxlasın!" Sonra Zeyn el-Məvasif durub otaqda edə ilə gözəmeye başladı. O, her addım atdıqca əndamını əsdirir, naz-qəməzə satırı. Onu görənde kəniz özünün ən çox sevdiyi bir şeri dedi:

"Sərvî xacıl etdi onun golisi,  
Baxışı xar etdi neçə məftunu.

Qoynunda ay doğdu gecə saçların,  
Günəş siyah təlo saçdı nurnu.

Xoşbəxtidir onunla yatan yan-yana,  
Xoşbəxtidir ölenlər, sevərək onu!

Zeyn el-Məvasif bu şeir üçün kəninizə təşəkkür etdi, sonra o, ay kimi açıq üzə Məsrura yanaşdı. Onu belə görən Məsrur ayağa durub ucadan dedi: "Əger sözün düzünü bilmək isteyirsənə, sən insan yox, cənnət hürilərindənənsə!!" Sonra Zeyn el-Məvasif buyurdu ki, gotirib süfrə açıslar. Süfrə açılanda Məsrur gördü ki, onun bir tərəfində bu şeir yazılıb:

"Gəzdir qaşığını kasalarda sən,  
Ye, iştahayla, yediyin öti.

Sevirom bildirçin qızartmasını,  
Var toyuq etimin başqa lozzatı.

Kababin torifi qurtaran deyil,  
Ola yanında da turşu, gøyortı.

Südlo hazırlamış yayma gözöldür,  
Qolbimda böyükür onun hosratı.

Balıq xörökleri kököylə xoşdur,  
Ürəkdon sevriom mən bu neməti!"

Sonra onlar oturub yeyib-içməyə, kef çəkməyə başladılar. Sonra yemək süfrosunu yiğidirib, şorab süfrosını açıdlar, qodohlara şorab süzdülər. Bu vaxt Mosrur durub ucadan dedi: "Ey qulu olduğum, mənim gözəl sahibim!" Sonra o hovəslə bu şeri oxudu:

"Heyranam gözüma, çünkü oks edir  
Sevgilimədə olan hüsnə-camalı.

Sümşədi heyroto sahri yerisi,  
Nazlana-nazlana keçərək yolu.

Düzü, tok yaradıb onu zəmənə,  
Misləni tapmazsan gözson mahalı.

İşqli cöhrəsi ayrı mat qoyub,  
Siyahdır telləri, siyahdır xalı.

Xoş otır saçılır, yeriyonda o,  
Sanki otır yayıb osır yaz yeli".


Mosrur şeri deyib qurtaranda Zeyn ol-Məvasif ucadan dedi: "Ey Mosrur, o kəs ki, öz əhdinə sadıqdir, o kəs ki, bizim evdə halal düzçörək kosib, o da bizim hörmətimizə layiqdir, indidən belə heç nəyi fikir eləmə, mən sənin bütün var-dövlətinə özüñə qaytaracağam". Mosrur cavabında dedi: "Ey xanım! Lap aramızda olan ahdi də pozsan, danışdırığın haqqı məsuliyyətdən azadsan. Mən isə gedib İslami<sup>1</sup> qobul edəcəyəm". Bu vaxt Zeyn ol-Məvasifin könizi Hübüb ona dedi: "Ey xanım, sən yaşda məndən cavansan, baxmayaraq ki, özün hər şeyi bilirsən, gəl bu işdə mənim məsləhətimə eməl elə, mən Allah qarşısında sənin xoşbəxtliyinə zəmin dururam, əgor sən mənim sözümə baxmasan, mən bu gecədən daha sənin evində qalan deyiləm". Qız

<sup>1</sup> Bu nağılin dəha müfəssil yazılmış Breslav noşrindən aydın olur ki, Mosrur xaçpostu olmuşdur, bəzən nağıla görəcək ki, Zeyn ol-Məvasif yəhudiyə orə verilmiş müsəlman qızıdır, özü də islam dinindən dönməmişdir.

cavabında dedi: "Ey Hübüb, hər şey sən deyən kimi olacaq, get bizim üçün ayrı otağı hazırla!"

Hübüb ayağa durub gedib onlar üçün borlı-bəzəkli otağı təzədən sahmana saldı, onu ürəyi istədiyi şeylərlə yenidən bəzədi, istədiyi etirəldən tökdü, dadlı yeməklər və şorablar qoydu. Onlar yeyib-içib ləzzət çəkdilər..."

Şəhrizad bu yerde sohorin açıldığını görüb nağlı yarımcıq qoydu.



Ele ki səkkiz yüz əlliinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Zeyn ol-Məvasif könizi Hübüba əmr eləyib deyəndə ki, gedib əyləncə otağıni səliqə-sahmana salınsın, köniz də öz xanının göstərisinə əməl elədi, süfrəyə yeni yeməklər, şorablar düzdü, onlar da yeyib-içib kef çəkməyə başladılar. Zeyn ol-Məvasif dedi: "Ey Mosrur, bizim arzukama çatmaq vaxtimız yaxınlaşır. Əgor sən bizim möhəbbətimizin daha şirin olmasını istəyirsənə, onda elə bir şeir de ki, onun tayıbərəbəri olmasın". Mosrur bu qəsidi dədi:

"Eşqin atışılı yanan qolbi  
Vüsal iplerilə bağlanmış hicran.

Para-para edib vurğun könlümü,  
Əqlimi başından aldı o canan.

Güləndə ləbləri şimşəyə bonzər,  
Gözü qapqaradır, qışları kaman.

On dördür, yaşını bilmək istoson,  
Gözüm qan ağlayır həsətilə, qan.

Onu bağda gördüm, çay konarında,  
Sandıq göydən enib o mahi-taban.

Mən qalxıb ayağa, baş oyib dedim:  
- Salamat olasən, ey güli-xəndən!

Altı salamımı çox ehtiramla,  
Verdi cavabımı o nazlı ceyran.

Mənim istəyimdən agah olunca,  
Dorhal qəzəblənib eyledi tügən.

Nadənlıq deyilmi, – dedi, – bu sözler?  
Dedim: – Aşiqini danlama, dayan!

Sevən məntək olar, sevilən səntək,  
Məni qəbul etson, iş olar asan.

Bilib istayıimi, gülərək dedi:  
– And olsun Allaha, inan, ay oğlan.

Mən bir yohudiyəm, müsəviyəm, bil,  
Şənse gotirmisən İsaya iman.

Necə yaxınlaşaq, din daş deyilken,  
Qorxuram olasən sonra peşiman.

Dini olo salmaq günah deyilmi?  
Sonra manimətək sizləyar yaran.

Iki yol, iki din qarşılarında sən,  
Günahkar olarsan, bil ki, ey cavan.

Məni sevirsənse, dən yəhudi ol,  
Sonra vüsalıma çat, ol kamiran.

Əl basıb İncilə sonra da and iç  
Ki, sen tutacaqsan bu sırrı pünhan.

Mən də and içirəm bizim Tövrət  
Ki, verdiyim söze çıxmayım yalan.

And içib söz verdim mən o dildara,  
O da and içərok, bağladı peymən.

Dedim: – Adın nedir, ey ümidgahım?  
Dedi: – Gözəlliyyə hökmən olan!

Men dedim: – Eşqinle deliyem sənin,  
Bil, ey gözəlliyyən mülküne sultan.

Qaldurdum örtüyü, bədənindəki  
Gözəlliyi görçək, ləp oldum heyran.

Perde qabağında yalvardum ona,  
Ehtiras oduna yan ki, yanasan.

Görüb eşq oduna yandığımı o,  
Üzündə tebessüm elədi eyan.

Əsdi üstümüzden veslin küleyi,  
Müsək qoxusu geldi el-ayagından.

Məni sərxoş etdi onun xoş etri,  
Öpdükce her deşə gül dodağından.

Mənim ağışumda qırınla o,  
Qalımadı söyüdün şüy budağından.

Yatdıq bir yataqda nefes-nefəse,  
Gah lebindən öpdüm, gah buxağından.

Seninle bir yatan nazlı gelindən  
Qiyməti bir varlıq tanımır cahan.

Şehər saqlılaşış aynılmaq üçün  
Dan sökəndə qalxdı öz yatağından.

Bir şeir de dedi, getmezdən evvel,  
Süzüldü göz yaşı gül yanağından.

Nə o gözəl gece, nə onun andı,  
Çıxmaz xatırmdan mənim heç zaman”.

Zeyn el-Məvasif bu şeirdən heyrətə geldi və ucadan dedi: “Ey Mesrur, senin nə elə xasiyyətin var! Qoy senin düşmənərin xar olsun!” Qız bunu deyib istirahət otağına getdi və Mesruru da ora dəvət etdi. Mesrur otağa gedib, onu bağrına basıb üz-gözündən öpdü. Qız da ona yaxınlıq göstərdi. Her ikisi öz arzusuna çatdı. Zeyn el-Məvasif ona

dedi: "Ey Məsrur, indi biz bir-birimizi sevəndən sonra o pullar mənə haramdır, pullar indi sənindir". Sonra qız Məsrurun bütün var-dövlətini özüne qaytarıb ondan sorusudu: "Ey Məsrur, sənin elo bir bağ-bağçan varmı ki, biz gedib orada gəzə bilök?" Məsrur cavabında dedi: "Bəli, xanım, monim elo bir bağın var ki, gözəlliklə tayı-barabarı yoxdur".

Sonra Məsrur öz monzilinə gedib nökər-naiblərinə omr elədi ki, ala yemoklər hazırlasınlar, otaqların da birini xüsusi bəzəsinlər, böyük bir ziyafla hazırlıq görsünlər. Sonra o, Zeyn ol-Məvasif öz iqamət-gahına dəvət elədi, o da öz kənizləri ilə Məsrurun mənzilinə gəldi. Onlar burada eys-işrot iççorisində yeyib-içib kef çəkdiłor. Hor kos ürəyi istoyonla yaxın olub rəmənməyə başladı. Zeyn ol-Məvasif dedi: "Ey Məsrur, monim yadına olduqca gözəl, zərif bir şeir düşdü. Mən onu udə çalıb-oxumaq istəyirəm". Məsrur dedi: "Lütfən o şeridi de". Qız udu götürüb köklədi, gözəl bir soslu, hozin-hozin bu şeri oxudu:

"Sarsıldı varlığım bir xoş avazdan,  
Meyo bir şirinlik verdi dan yeri.

Qəlbini eşq açır divanolorin,  
Hicab pordolari atılıb geri.

Qızısdırırt canı mey günoş kimi,  
Taşdım elçiyrsa onu bir pəri.

Bizə lozzat verən, ruh verən gecə  
Qovur qolbımızdan dərdi, kodori".


O, şeri oxuyub qurtaranın sonra üzünü Məsrura tutub dedi: "Ey Məsrur, indi də sən öz şeirlərindən birini söyle. Qoy biz bir az da sənin şeir bağçanın şirin meyvalarından dada bilek". Məsrur bu şeri dedi:

"Ud çalıb, mey içdik, ay işığında,  
Səfali bir bağda tutaraq qərar.

Dan yeri sökəndo qumrular ödü,  
Kef çəkdik biz həmin bağda, o ki var".

O, şeri deyib qurtaranda Zeyn ol-Məvasif dedi: "Əgor sən məni doğrudan da sevirsənə, onda başımıza gələn əhvalati şərə çək..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



851-ci gecə

Ela ki səkkiz yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Zeyn ol-Məvasif Məsruraya deydi ki, əgər sən məni doğrudan da, sevirsənə, onda başımıza gələnləri şərə çək. Məsrur onun cavabında: "Baş üstə!" – dedi, özü də bə qəsidiyi söylədi:

"Dinla: bir ceyranla mənim aramda  
Baş vermiş maraqlı bir əhvalat var.

Qəşəng baxışından oxlar yağıdır,  
O monim özümü eyləmisi şikar.

Sevda osiriyem, deye bilmərom  
Sevgi aləmində kasaddır bazar.

Ela bir nazlinim vurgunuyam ki,  
Kiripkləri oxdur, özü kamandır.

Səfali bir bağda rast göldim ona,  
Boyu yerindəydi, qamoti hamar.

Ona salam verdim, o da salamla  
Hüsn-roğbotini cıldı izhar.

Dedim: -- Adın nödir? -- Cavab verdi ki:  
Gözəllik mülküne mənəm tacıdar.

Gözəllər gözəli mənim adımdır.  
Dedim: -- Rəhmin gəlsin monə, ey nigar!

Qəlibimde od alıb yanır məhəbböt,  
Alışib-yanmaqdə monə taymi var!

Dedim: -- Əgor xoşun golırsə məndən,  
Veribsenə əgor dostluğa qorar.

Keçəson pulundan-malından görək,  
Yolumda töhfələr edəsen nisar.

Paltar isteyirəm bir de ki, səndən;  
İpkəden tikilmiş qiymətli paltar.

Mənim bir gecəlik vəslim üçün son,  
Bir qədər onborlu müşk ara-axtar.

Mərcan da, inci do isteyirəm mən,  
Elaşı olsun ki, parlaşın par-par.

Gümüş da, qızıl da isteyirəm mən,  
Verdiyin çalma da olsun qiymətdar.

Qoruyub saxladım öz tomkinimi,  
Sarsa da canımı odlar-əlovlar.

Mübarək bir ayın başlangıcında,  
Mənimlə yaxınlıq elədi o yar.

Qınamaq istəsə məni özgələr,  
Söylərəm onlara açıq-əsikar:

Gəcə rəngindədir onun telləri,  
Gözəldir ondakı o şovə saçlar.

Onun yanında qızıl gül açıb,  
O güllər od tutub yanıb-alışar.

Nəzəri qılıncdan itidir onun,  
Ox kimi sancılr qəlbə baxışlar.

Ləbləri məst edir meytək hor kosı,  
Gözlori bulaqtək axır şarşasər.

İnci düzümləri olan dişləri  
Mərcan dodaq altıda par-par parıldar.

Boynunu arxaya çevirsə, yada  
Düşər ceyrəndəki ürkək duruşlar.

Sinesi mərmərdən ağdır, hamardır,  
Üstündə bir cüt dağ tutubdur qorar.

Ətli göbəyində olan çökəyə,  
Inan ki, mey dolu bir qədəh sügar.

Göbəkden aşağı bir yeri var ki,  
Ümidlər orada qərar tutmuşlar.

Gözə golimlidir, etli-canlıdır,  
Ona baxar-baxmaz ağlıllar çəsar.

Sanki şah taxtadır, qarşısında mən  
Dayandım könülde-gözde intzar.

Dedişim o taxi hər iki yandan  
Almışdır araya yupumru budlar.

Elə şəhərbədər o dediyim şey  
Huşunu itirir öndənde huşyar.

Iki dodağı var həmin o yerin  
Özü de qatırtek hər şeydən qorxar.

Gah qızarar gözü, gah o dodaqlar  
Deve dodağtek ləp qalınlaşar.

Hazır veziyətde, nə zaman, nə vaxt  
Dedişim o şeyə kim yaxınlaşar.

Əlini vurunca, görər istidir,  
Axar vücdənə gúc ve iqtidar.

Onun döyişinə güclüsüz gələnlər,  
Qüvvətə qovuşar, gücə qovuşar.

Çox zaman gözünə o şeyin üstde,  
Əmelli-başlı bir saqqal sataşar.

Ele bir gözəllik vardır ki, onda,  
Kimdən xəbər alsan, ondan danışar.

Onda Zeyn əl-Məvasifin hor kamilliyi,  
Onda gözölliyyin hor nişanı var.

Bir gecə mən onun vəslimə çatdım,  
Bütün nəşolərə oldum sozavar.

Onun vüsalına çatdığını gecə  
Mənim xatirəmədə əbdi yaşar,

Elo ki dəsəkdi, mənim ayuzlüm  
Şirin yuxusundan olaraq bıdar.

Sorvi xatırladan düz qamotılı  
Bükülüb ayaga qalxdı böxtiyar.

Gedondo soruşdu: – Biz bu geconi  
No zaman eylorik bir daha tökrar?

Mən dedim: – Üroyin haçan istəso,  
Buyur; gözüm üstə sonin yerin var.

Bu qosido Zeyn əl-Məvasifin o qədər xoşuna goldi ki, sevincinin hodd-hüdüd olmadı. Sonra o dedi: "Ey Məsrur, səhərin açılmasına az qalır, biabır olmamaq üçün biz görək çıxıb gedək". Məsrur: "Baş üstə!" deyib ayaga durdu, qızı mənzilinənçon yola saldı, sonra öz mənzilinə qayıdib, qızın gözəlliyyini, onunla keçirdiyi xoş anları xatırlaya-xatırlaya şirin xəyalə daldı. Ela ki səhər açıldı, qiymatlı hadiyyələr götürüb qızın yanına goldı və onun yanında oyloşdu. Bu minvalla onlar eys-işrat içində bir neçə xoşbəxt günlər keçirdilər, həyatın ləzzətinini gördülər.


Bir neçə gündən sonra Zeyn əl-Məvasifin ərindən məktub goldı. O, məktubda bildirirdi ki, tezliklə qayıdib golocək. Zeyn əl-Məvasif onun qarasına öz-özüno dedi: "Allah onun ömrünü gödök eləsin, kaş o bura heç sağ gəlib çıxmayıdı, o bura golon kimi bizim günümüz qara olacaq, kaş bir də mən onun üzünü görməyəydim".

Hər gün olduğu kimi, Məsrur golib onunla səhəbat edəndə qız dedi: "Ey Məsrur, orimdən məktub golib, o yazib ki, tezliklə səfərdən qayıdacaq. İndi de görüm, biz nə eləyök?" Məsrur dedi: "Düzü, heç bilmirəm, bizim axırımız necə olacaq, yəni ümidi son qalib, axı son öz ərinin xasiyyətini daha yaxşı bilirən. Bir də sən bu dünyada ən ağıllı

qadınsan, bolək sən düşünüb veziyətdən bir çıxış yolu tapasən". Zeyn əl-Məvasif dedi: "O, çox bədxəsiyyət adımdır, o, evinin arvadlarını hamiya qısqanır. O, səfərdən qayıdib geləndə bir gün biza gal, ona bildir ki, sən boyaqçısın. Boyamaq üçün ondan bəzi şeklär al, çalış ki, biza tez-tez gəlib-gedəsen, her dəfə geləndə də onun başını söhbətə tut. Sənə her ne emr ettiysə boyan qaçırmır, o vaxtancın mən düşünüb bir tədbir görərəm". Məsrur cavabında dedi: "İtaət borcumdur!" Sonra o qızın yanından getdi. Məhəbbət alovu işe ürəyində daha bərk alişdi.

Zeyn əl-Məvasifin əri səfərdən qayıdib geləndə qız onu sevincən qarşılıyib dedi: "Xoş gəlmisin!" Əri onun üzüne baxanda gördü ki, onun rəngi saralıb. (Zeyn əl-Məvasif üzünə zəfəran suyu ile yuyub, özü bilən hoqqaldardan çıxmışdır). O, arvadından soruşdu ki, ona nə olub. Zeyn əl-Məvasif cavabında dedi ki, əri sefəre çıxandan sonra özü də, kənizləri də xəstəlanıblar. O, ərinin inandırmaq üçün bu sözləri dedi: "Biz her gün sənin xıffətini çıxırdık, həsrətinə dözmürdük". Sonra o, göz yaşı töküb dedi: "Əgər sən sefəre çıxanda özünlə bir adam aparsayıd, mənim də ürəyim sakit oları, bu qədər əzəb çəkməzdəm. Mənim ağam, səni Allah'a verirəm, bir də sefəre tek getmə, özünlə bir adam apar, tez-tez onun vəsitəsilə xəbor göndər, qoy mənim də ürəyim sən sarıdan sakit olsun..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağlı yarımcı qoydu.



Elə ki sekiz yüz əlli ikinci gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eləyirlər ki, Zeyn əl-Məvasifin ərine dedi: "Bir də sefəre tek getmə, özünlə bir adam apar, onunla mən tez-tez xəbor göndər, qoy mən də sən sarıdan rahat olum, əri cavabında dedi: "Baş üstə. Doğrudan da sən düz buyurursan, sənin həyatın mənim üçün hər şeydən əzizdir, bundan sonra sən necə desən, elə də edəcəyəm".

Sonra o öz dükanına gedib onu açdı, oturub bazarда alver eləməyə başladı. O, dükündə olarken Məsrur onun yanına gəldi, onu salamlayıb dedi: "Qoy Allah sənin ömrünü uzun eləsin!" Oturub bir xeyli səhəbat əloyəndən sonra o, pul kisəsini çıxarıb ağızını açdı, xeyli qızıl pul çıxarıb

ona verdi və dedi: "Bu dinarlar mənə bir qodər boyaq ver, aparın öz dükənumda satım". Zeyn əl-Məvasifin ori dedi: "İtaot borcumdur!" Sonra o, Məsrur istəyən şəyəri ona verdi. Beləliklə, Məsrur hər gün Zeyn əl-Məvasifin orının dükənəna gəldi. Bir gün o Məsrur dedi: "Mən elə bir adam lazımdır ki, mən onunla ticarət əlaqəsinə girim". Məsrur cavabında dedi: "Mən də ticarət əlaqəsinə girməyə bir adam axtarıram. Mənim atam Yəməndə meşhur tacirlərdən biri idi. O lələnde mən çoxlu var-dövlət qoyub gedib. İndi mən onun olimdən çıxmamasına qorxuram".

Bələ olanda Zeyn əl-Məvasifin ori ona dedi: "Əgər istəyirsənse, mən səni özüma yoldaş edə bilsəm, biz bütün sefərlərə bir yerde çıxarıq. Mən sənə alış-verişin bütün qayda-qanunları öyrədərəm. Biz yaxın dost vo yoldaş olarıq". Məsrur cavabında dedi: "Məmmuniyyotlu!" Sonra yəhudisi onu götürüb öz mənziline gəldi, onu dalanda oturdu, özü Zeyn əl-Məvasifin otağına keçib dedi: "Mən özüma bir yoldaş götürmüşəm, bu gün onu evime qonaq dəvət etməşim, tez ol yaxşı bir qonaqlıq düzəlt". Zeyn əl-Məvasif bildi ki, həmin adam Məsrurdur. Ona görə də o buna çox şad oldu. Tez yaxşı bir ziyaft hazırladı. Məsrur da golib ziyaftda iştirak etdi. Zeyn əl-Məvasif keleyinin baş tutduğuna çox sevdidi.

Məsrur Zeyn əl-Məvasifin orının mənzilinə gələndə, eri arvadına dedi: "Son də çıx mənimlə onu qarşılıqla, özün də ona de: "Sən bizi şad elədin!" Ancaq Zeyn əl-Məvasif onun bu sözündən qəzəblənib ucadan dedi: "Sən məni yad adamı göstərmək istəyirsən? Allaha and olsun, sən məni tika-tika doğrasan da, mən özümü ona göstərən deyiləm". Ori ondan soruşdu: "Sən nadən utanırsın? O xəçpərəstdir, biz isə yəhudisi. Biz onunla yoldaş olacaqıq". Zeyn əl-Məvasif cavabında dedi: "Mən tanrıb-bilmədiyim yad adəmin üzünə çıxmak istəmirəm". Ori da elə bildi ki, o bunu ürəkden deyir.

Ori onu təxəcən dilo tutdu ki, axırdı Zeyn əl-Məvasif durub örtüyünü başına saldı, yemək götürüb Məsrurun qarşısına çıxdı, ona salam verdi. Məsrur utanırmış kimi başını aşağı saldı, Zeyn əl-Məvasifin ori bunu görəndə öz-özüne düşündü: "Bu yəqin heç vaxt arvad üzü görməyib". Sonra onlar sürfə arxasında oylayıb, yeyib-icməye başladılar. Zeyn əl-Məvasif Məsrurla üzbüüz oturub gizlin-gizlin ona baxmağa başladı. Məsrur da gözünü onun üzündən çıkmirdi. Axşam döşəndo Məsrur çıxb öz evinə getdi. Onun ürəyi məhəbbətdən od tutub yanırı. O ki qaldı Zeyn əl-Məvasifin orino, öz yoldaşının nəzakatını, ədəb-ərkanına, onun gözəlliyyinə heyran olmuşdu.

Ele ki axşam oldu, arvadı gedib onun üçün hemişəki kimi yemek getirdi. Onları evində bir bülbul vardı. Hər dəfə ev sahibi oturub çörək yeyənde bülbul üçub gelir, onun yan-yöresində uçar, başına firalar, sonra onuna yeməye başlırdı. O, evde olmayında quş Məsruraya öyüşmişdi, ev sahibini işe yaddan çıxartmışdı. Bu axşam Zeyn əl-Məvasif orino şam yeməyi getirənəde quş ona yaxınlaşmadı. Quşun bu hərəketi tacire qəribə geldi. O düşünüb götür-qoy elemeye başladı. O ki qaldı Zeyn əl-Məvasif, onun fikri-xeyali Məsrurun yanında idi. Bu veziyət iki-üç gün davam etdi. Yəhudisi arvadından şübhələndi ve onun hər hərəkətinə göz qoymağa başlırdı. Dördüncü gecə o, gecəyarı yuxudan oyandı, gördü ki, arvadı sıvıqlayır, erinin yanında olduğuna baxmayaraq, tez-tez Məsrurun adını çəkir, ona nəsə deyir. Arvadının bu hərəketi ona çox qəribə geldi, ancaq bu barədə bir söz demədi, onu gizləndi.

Şəhər açılanda o durub öz dükənəna getdi. Çox keçmedi ki, Məsrur da gelib onu salamlandı. Tacir də onun salamını alıb dedi: "Xoş gəldin, qardaşım, mən sənin üçün lap darixmisdim". Bir xeyli oturub söhbət ettiyəndən sonra tacir Məsruraya dedi: "Gel gedək bize, öz qardaşlığımız barədə müqavilə bağlayaq". Məsrur cavabında dedi: "Məmmuniyyetlə!

Onlar eve gelib çatanda yəhudisi irəli gedib Məsrurun gəlməsini arvadına xəber verdi, özü də ona dedi ki, istəyir Məsrurla birlikdə ticarət elasınırlar, özləri de qardaş olsunlar. Sonra arvadına dedi: "Bir yaxşı xörək hazırla, özün də gel bizim qardaşlıq düşməyimiz tamaşa ele". Arvadı ona dedi: "Səni Allaha and verirəm, meni o yad adəmin yanına aparma, menim onun yanına getmeye həvəsim yoxdur". Tacir arvadına bir söz deməyib, süfrəyə yemək-icmək getirməyi kənizlərə tapşırırdı. Sonra o dedi ki, bülbulü getirsinler. Ele ki bülbulü gotirdilər, quş o saat üçub Məsrurun dizine qondu. Yenə də öz sahibinini tanımadı. Bələ olanda tacir soruşdu: "Ey ağa, sənin adın nedir?" Məsrur cavabında dedi: "Mənim adım Məsrurdur". Həmin bu adı gece sehərəcən tacirin arvadı yuxusunda təkrar edirdi. Bu vaxt tacir başını qaldırb gördü ki, arvadı göz-qasıla nəsse Məsruraya işarə edir. O başa düşdü ki, bunlar biciqlişmişdirlər. Bu vaxt dedi: "Ey ağa, eger izin versən, bizim bu qardaşlıq mərasimimiz qardaşın oğlanlarını da dəvət edərəm". Məsrur cavabında dedi: "Ürəyin nəcəs istəyir elə də elə!". Zeyn əl-Məvasifin ori ayağa durub evdən çıxdı, evin dalına keçdi..."

Şəhrizad bu yerde seherin açıldığıni görüb nağlı yarımcı qoydu.



Elo ki sokkiz yüz olli üçüncü gecə oldu, Şəhrizad nağılin dalımı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Zeyn ol-Movasifin ori Məsrurə dədi: "İzin versən, bizim qardaşlıq mərasimimiz qardaşım oğlanlarımda da dəvət edərəm". Sonra o çıxıb evin dalañ keçdi, orada dayanıb gözledi. Həmin yerde pəncərə vardı. Oradan içəri lap aydın görünürdü. Sevgililər isə bundan xəbərsiz idilər.

Bu vaxt Zeyn ol-Məvasif öz kənizi Sıqubdan soruşdu: "Sonin ağan həra getdi?" Qız cavabında dedi: "O, evdən çıxıb getdi". Onda Zeyn ol-Məvasif qızı dedi: "Darvazanın daldan bağla, o qapını döyməyinənəcə açma, övvəlcə mono xəbor ver, sonra qapını aç". Kəniz cavabında dedi: "Bəş üstlə!". Bütün bu hadisələri Zeyn ol-Məvasifin əri görürdü. Sonra Zeyn ol-Məvasif bir qodoh götürüb onu qızılıqlı suyu ildə doldurdu, üstüne ovulmuş müşk töküb Məsrurə yaxınlaşdı. Məsrur o saat durub onun qabığına getdi və ucadan dedi: "Allaha and olsun, sonin ağzının suyu bu ötlüri içkəndən daha şirindir!" Bu daldı üçki ilə Zeyn ol-Məvasif Məsruru, Məsrur da onu içirtməyə başladı. Sonra Zeyn ol-Məvasif Məsrurun üstüne ayaqdən tutmuş başaçan qızılıqlı suyu səpdi, sonra iso həmin sudan otağın hor yerinə çilədi. Otaq başdan-başa qızılıqlı ötri verməyə başladı. Bu vaxt onun əri pəncərədən onları güdür, onları məhəbbətinə möttəl qalır, ürəyində onlara qıtbə edirdi. O, arvadını bərk qışqandı, onun qalbinde onlara qarşı elə bir nifrat, elə bir qəzəb bas qaldırdı ki, az qalırdı ürəyi çatlaşın.

O, darvazaya yaxınlaşanda gördü ki, daldan bərk-bərk bağlamış. O, qazobından qapını bərk-bərk döyməyə başladı. Kəniz bunu eşidib xanımı dedi: "Xanım, ağam gəldi". Zeyn el-Məvəsif dedi: "Allah onu sağ-salamat qaytarmayıaydı. Açıqapını, qoy gəlsin". Sübəq darvazaya yaxınlaşıp qapını açdı. Bu vaxt agası ondan sorusdu: "Darvazanı niya bağlamışan?" Kəniz dedi: "Sən olmayan vaxt bu darvaza həmişə, həm gündüz, həm də gecə bağlı olub". Belə olanda tacir dedi: "Sən çox düzgün iş görmüsən, sonin bu horəkötün mənim xoşuma gəlir". Sonra özünü o yero qoymadı. Məsrurun yanına getdi, gülo-gülo dedi: "Ey Məsrur, gal bi biz işi sabaha qoqay, sabah qardaşlaşarıq". Məsrur cavabında dedi: "Məsləhət sonindır, necə istəyirsin elə da edək".

Sonra Məsrur çıxb öz mənzilinə getdi. Zeyn el-Məvasifin öri işa oturub derin fikrə qorq oldu. Onun fikri o qədər qarışmışdı ki, heç bildirmidi nə etsin. Öz-özüne deyirdi: "Son bir işə bax ki, bülbüldə manı tanımadı, konıqlar isə qapını manım üzümə bağlayıblar, onlar da o yad adəmin tərafında keçiblər". Ağır dərd-qəm içinde o bu seri dedi:

"Həzz alıb ömrünün hər bir günündən,  
Məsrur kefə daldı bir xeyli müddət.

Məndən üz döndərdi həm tale, həm yar,  
Qəlbimin atışı etmədə siddət.

Eşqimin səməsi açıqdı bir vaxt,  
Yenə də cəlb edir manı o aflat.

Sanki gözlerimi sehrleyibdir  
Ondakı cazıbə, hüsən-məlahət.

Mene uzun zaman dodaqlarından  
O gah sarab verib, gah da ki sərbət.

Niyo üz döndərdin məndən, a bülbül,  
Başladın başqa bir asığa rəhbət?

Şahidi olduğum bu qəribə iş  
Oldu manım üçün bir darsi-ibrat.

Gördüm şeyda bülbül məndən gen qaçır.  
Yar basqa bir gəncə tutub ünsiyət.

Haqq-hesab çeker, bilirim, Allah  
Elə ki, zənəcəcəq cüvad-cüvamet


Verrom cezasını mən rəqibimin,  
Mən axmaqla etdim - o tərdi fürsat".

Zeyn ol-Mevasif bu seri eşidende bərk qorxuya düşdü, oşim-əsim əsməye başladı, rəngi sapsarı saraldo, öz konizindən soruşdu: "Sen seri eşitdin?" Koniz cavabında dedi: "Mən heç vaxt onu şeir deyən görməmişəm, indi ki deyir, qoy desin, bundan bizo no".

Zeyn al-Məvasifin ori bütün bu işlerin həqiqət olduğunu inanandan sonra yavaş-yavaş var-yoxunu satmağa başladı və ürəyində dedi: "Əgər mon onları öz vətənlərindən ayırmasam, onlar öz bildiklərindən öz çökən deyillər". Sonra o, saxta bir məktub yazdı, onu arvadına oxudu və dedi ki, bu məktubu omisi oğlanları yazıb, onlar bizi qonaq dəvət edirlər. Zeyn al-Məvasif soruşdu: "Biz onlarda nə qədər qalacaqıq". Ori cavabında dedi: "On iki gün". Zeyn al-Məvasif naelac razı olub orından soruşdu: "Mən özümlə kənizlərimi götürümmü?" Ori cavabında dedi: "Hübubla Sükubu özünlə götür, Xütub işə qoy burda qalsın". Sonra qadınlar üçün yaxşı kecavə düzəltdi, yola hazırlıq gördü. Zeyn al-Məvasif Məsrurun yanına adam göndərdi ki, ona bu sözləri desin: "Əgər gərsən ki, ərim verdiyi vədə əməl eləmadı və bi həmin vaxt qayıdır golmədik, onda bil ki, ərim bizim işlərdən xəber tutub, bizi bir-birimizdən ayırmak üçün kələk işləyib. Onda son bizim əhdipeymanımızı unutma, mən onun hiyləsindən və qazəbindən qorxuram".

O gündən Zeyn ol-Məvasifin ori sofrə hazırlası. Zeyn ol-Məvasif iso gecə-gündüz oturub hönkür-hönkür ağladı. Ori bunu görse də heç bir söz demədi. Zeyn al-Məvasif görəndə ki, ori öz dediyindən dənən deyil, o şeylərin yiğisidir bəcisilə apardı, bütün bu əhvalatı ona danışdı, xeyli ağlayıb göz yaşı tökdü, sonra onunla vidalaşib ayrındı. O, evə qayıdır golanda gördi ki, ori şeyləri davələrə yükliyir. O, Zeyn ol-Məvasif üçün on yaxşı bir dovo ayırmışdı. Zeyn ol-Məvasif görəndə ki, o, Məsrurdan hamisəlik ayrılr, heç bilmədi nə etsin. Birdən elə oldu ki, ori hansı bir işin dalıncasa getməli oldu. Bu vaxt o birinci qapıya yaxınlaşıb, onun üstünu böyükleri yazdı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elo ki sokkiz yüz ölli dördüncü gecə oldu, Şəhrizad nağılmı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət cəlyirlər ki, Zeyn al-Məvasif görəndə ki, ori davələri gatırıb yükliyir, heç bilmədi nə etsin. Bu vaxt onun ori hansı bir işin dalıncasa getdi. Onda o, birinci qapıya yaxınlaşdı və ora bu şeriy yazdı:

"Ey ol göyərçini, xahişim budur:  
Yetir məşquqə aşiqdən salam.

De ki, o günləri yad elədikcə  
Ürəyin sinomda tapmayır aram.

Bilirəm o keçən gözəl günləri  
Hesrətlə yad edir o ciyərpəram.

Keçdi günlərimiz o yarla xoşbəxt,  
Ömrün her anından alıqı birgə kam.

Ela ki yetidi ayrılıq dəmi,  
Eşqin röyasına qatıldı haram,

Özüm istəmedən gedəsi oldum,  
Kimsəsiz, sahibsiz qaldı yurd-yuvam".

Sonra ikinci qapıya yanaşdı və ora bu şeriy yazdı:

"Allah xatirinə, ey burdan keçən,  
Burda gördüyüն de camaata.

De ki, gözlerimden qan-yaş tökürem  
Vüsal günlərini saldıqla yada.

Hövsələn gəlməsə, bu yazıları  
Sil etsin, qalmاسın izi dünyaya.

Sonra ya möğribə, ya möşriqə get,  
Səbir et ki, Allahın işidir bu da".

Sonra o, üçüncü qapıya yanaşdı və ora bu şeriy yazdı:

"Məsrur! Yolun düşso bu xanımama,  
Oxu qapıdakı bu sıtırları

Yadından çıxartma ohdi-peymani,  
Mən seninle boldüm həzzi, kodəri.

Qalbinin en tomiz duyularını  
Axı senə verib sevdiyin peri.

Hər pərdə qalxardı son golon kimi,  
Ağlaya-aglaya an o günlori.

Məsrur, dağlar aşib, sular qot elə,  
Soraqlaş, axtar-tap mən gedən yeri.

Bizim voslimizin çilçırığını  
Söndürdü hicranın o sort əlləri.

Düşün ki, bir zaman ümidiñizim  
Bağında üzürdük sevinc gülləri.

Allahın əmrilo o gözəl günlər  
Gələrək, sonra da qayıtdı geri.

Bil, şənin yolumu gözləyocøyəm  
Na qədər monde var həyat əsəri.

Alına yazılıb bəxti hor kəsin  
Biz ana botnino düşəndən bəri".

Sonra o, hönkür-hönkür ağladı, evə qayıtdı, olub-keçənləri xatır-  
ladı və ucadan dedi: "Allahın koramino şükrür, bütün bunları o bizim  
alnimizə yazıb!" Öz sevgilisindən və doğma yerlərdən ayrılmış ona  
çox ağır gəldiyindən onun dərdi bira-beş artı və bu seri dedi:

"Sağlıqla qalasan, ey boş qalan ev,  
Səndəki xoş günlər heyif ki, bitdi.

Ağla, göyərçinim, ağla o şəxso  
Ki, öz mahtabını buraxdı getdi.

Monsız, ey sevgilim Məsrurum, ağla,  
Sənsiz göz kor oldu, dinciliyim itdi.

Kaş yola düşəndo görəydin məni!  
Görəydin aynılıq nə yaman dərddi.

Yad et bağıda keçən əziz günləri,  
Yaşlılıq içinde bizi gizlətdi".

Sonra Zeyn el-Məvasif öz orının yanına getdi. Əri onu kecavəyə  
mindirdi. O özünü dəvenin belində görəndə bu seri dedi:

"Salamat qalasan, ey boş qalan ev,  
Men az salmamışam səni de dərə.

Ömrümün günləri burda biteydi,  
Yanaydım eşqimin oduna burda.

Ah, bu necə işdi, başıma goldı,  
Bu dərd üzər məni qərib əllerde.

Buludsuz, ləkəsiz o aydın günlər  
Biləydim, geriye dönermi bir de?"

Bu vaxt əri ona dedi: "Ey Zeyn el-Məvasif, öz ev-eşiyindən ayrı-  
dığın üçün qəm yeme, sen tezliklə bura qayıdaqçasan". O bu sözlerle  
arvadının üreyini sakit eləmeye çalışdı. Sonra onlar yola düşüb şəhər-  
dən çıxdılar. Zeyn el-Məvasif bütün varlığı ilə başa düşüb ki, hicran  
vaxtı gəlib çatdı, bu ona çox ağır geldi. Bunlar getmekdə olsunlar, indi  
sizə kimdən deyim Məsrur.

Bu vaxt Məsrur öz evində oturub sevgilisi barədə düşünürdü. Bir-  
dən onun da ürəyi aylıq dərdini hiss eledi. O saat ayağa durub sevgi-  
lisinin evinə yollandı, gördü ki, qapılar bağlıdır. Qapılara yaxınlaşanda  
o Zeyn el-Məvasif yazdığı sərləri gördü. O, birinci qapıya yazılan  
seri oxuyan kimi qışqırı, qəss eleyib üzüstə yera yıldı. O özüne  
gələndə durub birinci qapını açdı, ikinci qapıya sarı yollandı, burada  
da sevgilisinin yazdığı ikinci seri oxudu. Sonra o gedib üçüncü qapıya  
yazılan seri de oxudu.

Məsrur bütün bu yazıları oxuyandan sonra ürəyi bir az qərar tapdı,  
karvanın izinə düşüb onun dalınca getdi. O gelib karvana çatanda gördü  
ki, Zeyn el-Məvasif karvanın dalında, onun əri iso karvanın qabağında  
gedirler. Məsrur sevgilisini görən kimi kecavədən yapıdı, aynılıq dər-  
dindən yanıb-yaxıldıği üçün ağlayıb bu seri dedi:

"Niye hədef olduq hicran oxuna,  
Niye günah işlədik, görəson, ey yar?

Bir gün sizə goldım, ay ömrüm-günüm,  
Başda cəq atası, qolbədə derd-qubar.


Sizin xanımımı boş görünce mən,  
Könlümün sarayı oldu tarımar.

Dedim: – Qolbimi do alib özüylo  
Canan hara getdi, söylo ey divar?

Divarlar dedilər: – Sonin eşqini  
Aparıb harasa getdi o dildər.

Yazdı qapılara bu yazıları,  
Bil ki, belə olur etibarlılar!"

Zeyn ol-Məvasif şerî eşidəndə başa düşdü ki, bu Məsrurdur..."  
Şəhrizad bu yerdə səherin açıldığını görüb nağılı yarımcıq qoymuş.



Ela ki səkkiz yüz ölli beşinci gecə oldu, Şəhrizad nağılin dalını  
danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki,  
Zeyn ol-Məvasif şerî eşidəndə başa düşdü ki, bu Məsrurdur. O da  
konizləri ilə ona qoşulub ağladı, sonra dedi: "Ey Məsrur, Allah xərinə  
rica edirəm, geri qayıt. Ərimən soni manimlə bir yerdə gərsə yaxşı olmaz".  
Məsrur bu sözü eşidəndə qoşş eləyib yerə yixildi. Onun huşu özüne  
golondo onlar vidalaşdırılar. Məsrur da bu şerî dedi:

"Sarban! – Getdik! – deyo bağırır erkən,  
Uzağa aparır külök bu səsi.

Yüklənmiş dövələr düşürər yola,  
Ucalır sarbanın sohra noğmosı.

Yayaraq otrəfa öz xoş otrını,  
Ölçür düz yolları yar qafilosı.

Yar monim qolbimi aparıb gedir,  
İz itir: aşiqın varmı çarəsi?

Ayrılmاق istəmir ondan bu könlüm,  
İsladır yolları göz şələlosi.

Hicran məni ondan ayrı salanda,  
Aşiqin göylərə qalxdı nalosı".

Sonra Məsrur ağlaya-ağlaya karvanın dalınca getməyə başladı.  
Zeyn ol-Məvasif yaivanb onu dilə tutdu ki, sehər açılmamış qayıdib  
getsin, onu biabır eleməsin. Belə olanda Məsrur kəcavəyə yaxınlaşıb  
öz sevgilisilə bir de vidalaşdı. Dərdin ağırlığından o qoşş eləyib yera  
yixildi. O özüne golende gördü ki, yolcular artıq ondan uzaqlaşırlar.  
Məsrur onlara tərəf dönbə dallarınca bu şerî dedi:

"Hələ gözlərindən uzaqlaşmamış,  
Baxıb gileyənlər o oğrun-oğrun.

Açıq gözlərini o yavaş-yavaş,  
Üstündən dan yeli esince onun.

Axır gözlərindən qanlı göz yaşı,  
Xəsto düşüb yatr, çohrasi solğun.

Uzaqlaşıb gedən karvan ohlinin  
Arxasında gedir qolbı vurğunun.

And olsun Allahın böyükliyinə,  
Dönmərem eşqindən o gülrxumun".

Sonra o dərd-qəm içində qayıdib öz evinə gəldi. O burada dərk  
elədi ki, artıq sevgilisi onu tərk eləyib. O hönkürüb elə ağladı ki, gözü-  
nün yaşı selo-suya dönbə üst-başını ıslatdı, huşunu itirib yerə yixildi,  
az qaldı torki-dünya olsun. Özüne golende bu şerî dedi:

"Röhm et bu miskina, ey yar moskoni,  
Can gedib, göz yaşım dönbürdə selo.

Cananın otrını gotir, ey külök,  
Bu xəstə cismimə belkə can gəlo".

Məsrur eve qayıdib golondon sonra düz on gün gecə-gündüz onun  
gözünüñ yaşı qurumadı, doli-divanə oldu. Bu burada qalsın, indi sizə  
kimdən deyim, Zeyn ol-Məvasifdən.

Zeyn ol-Movasif başa düşdü ki, ori ona kolok qurub. Onlar bu min-valla on gün-on gecə yol gedəndən sonra golib bir şohər çatdırılar, burada özlörəmə ev tutdular. Sonra Zeyn ol-Movasif Məsrura bir məktub yazdı, onu öz konisi Hübüba verib dedi: "Bu məktubu Məsrura göndər, qoy o oxuyub görüsün ki, bə yohudi bizo kolok qurub, bizi necə aldadıb". Konisi məktubu alıb Məsrura yolladı. Bu məktubu oxuyışında Məsrurun dördü başından aşdı. Bir xeyli ağladı, sonra oturub Zeyn ol-Movasifa o da bir məktub yazdı, özü də məktubunu bu şeirlə bitirdi.

"Necə sakit olum, rahatlanım mon?  
Dincələ bilərmə odda qovrulan?

O keçən günümüz ah no gözəldi!  
O günlərdən biri dönoydi bir an!"

Məktub golib Zeyn ol-Movasifə çatanda o, məktubu alıb oxudu, sonra onu Hübüba verib dedi: "Bu sırrı gizli saxla". Ancaq Zeyn ol-Movasifin ori bu işdən xəbor tutdu, bildi ki, onlar məktublaşırlar, onda o arvadını, bir də könizlərini götürüb tozadən iyirmi günlük yol getdi, axırdı golib başqa bir şohərə məskən saldı.

Böli, Zeyn ol-Movasifin başına bu işlər goldı. O ki qaldı Məsrura, bir gecə də olsun, onun gözəini yuxu etmədi. O bütün dinciliyini, rahatlığıni itirdi. Onun artıq sobri tükənmüşdi. Bir gecə onun gözəni çimir gedəndə o, qorıbo bir yuxu gördü. Gördü ki, bir bağçadır. Haradansa Zeyn ol-Movasif çıxıb goldı, ona yanaşdı, onu qucaqlayıb öpməyə başladı. O diksinib yuxudan ayıldı, sevgilisini görməyənən ağlı başın-dan çıxdı, üroyi sixıldı, gözlərindən qan-yaş axmaga başladı. Dördli-dördli bu şeri dedi:

"Salam o röyanın sahibino ki,  
Golisi artırdı eşqi, möhnəti.

Goldı tolatımı bütün varlığım,  
Görünco yuxuda mon o afotı.

Görəson no zaman yuxum çin olar,  
Vücudum no zaman tapar sohhəti?

Bilirom, yetişsə olım alına,  
Mənə hayat verər sözü-söhbotı.

Elo ki qərq oldum sevinc yaşına,  
Elo ki bitirdim mən şikəyəti.

Şəhdişəker əmdim dodaqlarından,  
Çokdım vəsfəgəlməz kefi, lazzotı.

Yuxuda yetişdim yar vüsalına,  
Qalbimin yerinə çatı niyyotı.

Yuxudan ayılıb gördüm o yoxdur,  
Bir həsrəti qalib, bir məhabəbbi.


Elo ki ayıldım, o yoxa çıxdı,  
Yox oldu cismimin gücü-qüvvəti.

Allah xatirino, ey sohor yeli,  
Çatdır sevgilime bu həkayəti.

Ona xəber ver ki: taleyim onsusuz  
İçərdibdir mənə ölüm şərbəti".

Sonra o durub sevgilisinin evlərinə tərəf getdi. Gəlib evi bomboş görəndə ağlı başından çıxdı. Birdən qaranlıqlıda sevgilisinin surəti onun gözüne göründü. O elo bildi ki, sevgilisi gəlib onun qabağında dayanıb, gün kimi şəfəq saçır. Həyacanından onun başından od-alov qalxdı, ürəyini qom-qüssə elə aldı ki, huşunu itirib yero yixıldı..."

Şəhərizad bu yerdə sohərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elo ki sekkiz yüz əlli altıncı gecə oldu, Şəhərizad nağılm dalını damış-mağşa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat elayırki, Məsrur yuxuda görəndə ki, Zeyn ol-Məvasif golib onu qucaqladı, o, son dərəcə şad oldu, diksinib yuxudan ayıldı. Sevgilisini görməyənən əhvali pozuldu, durub onların evlərinə sari getdi, golib ev-eşiyi boş gördü. Belə olanda onun üroyi elo ağrıdı ki, huşunu itirib yero yixıldı. Huşu özüne goləndə o bu şeri dedi:

"Canan olan evi görmək hovası  
Yeno xoyalımı başından aldı.

Qolbimde heyəcan yollandım ora,  
Nə yardım iz gördüm, nə də qaraltı.

Artırıcı dərdimi bu boş xaniman,  
Bir də sevgilimi yadına saldı".

O, şerî deyib qurtaranda bir də gördü ki, evin yanında bir qarğı qarıldayı. O özünü saxlaya bilmeyib ağladı, özü də ucadan dedi: "Allaha şükür ki, qarğı kimşasız evin üstündə qarıldayı!" Sonra o, dərd-qəm içinde köks örtüdü və bu şerî dedi:

"Bir vaxt yar yaşımiş bu evin üstdə  
Qəlbime od vurub ötür qargalar.

Anıb məhəbbətla keçən günləri,  
Cənim burulqanda qərq oldu naçar.

Mən məktub yazıram dərdimden yara,  
Ancaq bu məktubu aparanmı var?

Yar getdi, onunla canım da getdi,  
Kim bilir nə zaman qayıdır onlar?

Kükök, yar kuyunu göz sohor-soher,  
Ürək salamımı ona tez apar!"

Zeyn əl-Məvasifin Nəsim adlı bir bacısı vardı. Bu vaxt o uca bir yerde dayanıb Məsrura tamaşa edirdi. O, Məsruru bu vəziyyətdə görəndə özünü saxlaya bilmeyib ağladı və bu şerî dedi:

"Nə qədər ziyanət cloyəcəksen  
Sahibini anan bu xanimanı?

Sadıq evi idi boş qalmamışdan,  
Nura qorq edirdi gün bu binanı.

Falek nəyi vardı aldı bu evin,  
Bura nur çıloyən o mahtab hanı?

Sevdviyin o yanı çıxart yadından,  
Onun dönməyinin yoxdur gumanı.

Bu ev boş qalmazdı, sen olmasaydın,  
Görmezdin divara qanan qarğan!"

Məsrur bu hezin şeri eşidəndə üreyi qana döndü və o da hönkür-hönkür ağladı. Zeyn əl-Məvasifin bacısı onların bir-birini necə bir məhəbbətə sevdiyini yaxşı bıldı. Buna görə də o, Məsrura dedi: "Ey Məsrur, seni Allahe and verirəm, bir də bu evə yaxın gelmə. Bir-dən seni görüb-əleyən olar, ele bilerler ki, sən buraya menim dalmışca gelirsen. Sən buradan menim bacının getmesine bails oldun, indi də istayırsın men gedim! Özün bilirsən ki, eger sen olmasaydın, bu evin sahibləri heç yere gedisi deyildilər. Özünü ele al, olub-keçənləri unut". Məsrur bu sözləri sevgilisinin bacısından eşidəndə hönkür-hönkür ağlayıb ona dedi: "Ey Nəsim, eger menim qanadım olsayı, men bu saat uşub onun dalmışca gedərdim. Onun hasreti meni öldürür, men onszı burada necə sakit olə bilərem?" Nəsim cavabında dedi: "Senin sabır etməkdən savayı heç bir eləcincə yoxdur!" Məsrur dedi: "Allah xətrinə, xahiş edirəm öz adından ona bir məktub yaz, onun cavabını mene göstər. Belkə onda menim üreyim bir az sakit ola". Nəsim cavabında dedi: "Baş üstə!"

Sonra Nəsim kağız-qələm götürüb yazmağa başladı. Bu vaxt Məsrur sevgilisinin hicrindən necə yanıb-yaxıldıığını, aynılıq oduna necə yandığını təsvir edib dedi: "Bu məktub gece-gündüz dərd-qəm içinde çürüyüb geden kimsesiz, deli-divane bir aşiqin dilindəndir. Göz yaşı onun gözlerini kor etmiş, qəber üryəmini üzmiş, dərd-qəm belini eymis, ölüm başının üstünü almışdır. O hər an, hər dəqiqə senin hesretini çəkir, seni görməye can atır. O özüne ne yerde, ne də gəyidə yer tapa bilir. Gecə-gündüz göz yaşı töküb bu şerî deyir:

"Sakinləri getmiş bu ev-eşiyo  
Baxıram, baxıram, kedərlə, qəmgin.

Yazıram men sənə həkəyatini  
Kədərlər eşqimini, nakam eşqimini.

Sənin getdiyini fikirləşəndo,  
Axır gözlərimin yaşı sel tekin.

Karvanın başını çox düşərgəyo,  
Ey sarban, həsəritim dərinidir, dərin.

Salamlar yetirib yara söyle ki: –  
Onun dormandır sonin ləblorin!

Falok ayrı salib moni o yandan,  
Vurdu oxlarını simomo min-min.

Eşqo yandığımı çatdır o yara,  
Çatın toxtayaram mon onsuz, çatın!

And olsun Allaha, qoy bilsin o yar:  
Sadiq bir quluyam mon sadaqotin.

Meylimi salmadım mon heç bir koso,  
Çünki pozulmazdır peymanım-ohdim.

Salam göndörirdim osan külaklı,  
Onda xoş otir var müşkün, onborin”.

Nosim Mosrurun bu məharətinə möttəl qaldı, hörmətlə ona baş oydı. O, məktubu yazıb qurtardı, ağızını bağladı, onu bir tacirə verib dedi: “Bu məktubu monim bacımından, yaxud onun kənizi Hübübdən savayı heç koso vermo”. Tacir dedi: “Baş üstə!”

Zeyn ol-Məvasif məktubu oxuyaında məktubun yazılışından baş düşdü ki, onu Mosrur yazdırıb. O, məktubi öpüb gözünün üstüne qoydu. Sonra oturub o qodar ağladı ki, huşu başından getdi. Özüne göləndo kağız-qolom istayıb Mosrura cavab yazdı və məktubunda sevgilisinin hosratindən düşür olduğu dörd-qomdon, özab-əziyyətdən şikayətləndi, gecə-gündüz sevgilisinin xıffötini çıxdıyını, onu görmək arzusunda olduğunu bildirdi...”

Şöhrizad bu yerde şöhrin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki sokkiz yüz alli yeddinci gecə oldu, Şöhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, Zeyn ol-Məvasif Mosrura yazdığını cavab məktubunda bu sözləri yaz-

mışdı: “Bu namoni monim ağama, moni kölə etmiş alihezrətə, monim omirimə, sirlerimin, ürok sözlərimin hökmədarına göndərirəm”. Sona da belə yazdı: “Senin namən moni hayəcanlandırdı. Monim fikir-xoyalımı artırı. Ey öz gözəlliyyi ilə ayı, günü xəcıl eləyən, sənsiz mən heç yerde qərar tutə bilmirəm, dord-qom moni üzüb, oldən salıb, öz eşqim başıma bəla olub, ölüm başının üstünüñə alıb. Ey dünyanın gözəlliyi, heyatın bəzəyi, sen özün de, nəfəsi güclə gedib-gələn bir insanın ürəyi yenidən hayəcanlanarmı? Axi o, nə ölü kimi ölüdür, nə diri kimi diri”. Sona o bu şeri dedi:

“Mosrur, məktubun ki, gəlib yetişdi,  
Bağrımu başını sardı duman-sis.

Görünco xəttini, süstlöşdi cismim,  
Gözümün hor biri oldu bir kehriz.

Quş olsam yanına uçardım sonin,  
Görmek istəmərim baharı sonsız.

Sondon ayrıldan qaradır günüm,  
Hicrana dözmədən qalmışam acız”.

Sona o, məktubun üstüne ovulmuş müşk-ənbər sapdı, onun ağızını bağladı, bir tacirə verib dedi: “Bu məktubu monim bacım Nəsimdən savayı heç koso vermo”. Məktub galib Nasimo çatanda, o aparıb onu Məsrura verdi. Məsrur da onu öpüb gözünün üstüne qoydu, sonra elo hönkür-hönkür ağladı ki, huşu başından çıxdı. Bunlar burada qalsınlar, indi siza kimdən deyim, Zeyn ol-Məvasifin orındən.

Zeyn ol-Məvasifin ori xəber tutanda ki, arvadı Məsrurla yeno do yazışdı əlaqə saxlayıb, bu şəhəri de tərk edib başqa şəhərə köçdü, oradan da o birincə köcdü. Bu vaxt Zeyn ol-Məvasif orına dedi: “Allah xotrino, de görək, ne üçün bizi vətəndən bə qodər uzaqlaşdırırsan?” Əri cavabında dedi: “Mən lap bir illik yol getməli olsam da gedəcəyəm ki, Məsrurun məktubları gəlib sənə çatmasın. Mən o gün görəmək istəyirəm ki, monim pulsarımı siz necə Mosrura verəcəksiniz, məndən gedən bütün mal-dövləti sizdən alacağam, görüm onda. Məsrur sizə köməyə goləcəkmi və sizi monim olımdan xilas edəcəkmi?”

Sonra o dəmirçinin yanına gedib qadınları üçün dəmir zəncir düzəltirdi. O, zencirləri götürüb evə gəldi. Qadınların oynindəki ipək paltarları soyundurdu, onların oynino qıldıran hazırlanmış paltar geyindirdi,

onları kükürd tüstüsüne verib dəmirçini qadınların yanına götirdi, sonra da ona dedi: "Bu kənizlərin ayaqlarını zəncirle". Əvvəlcə o Zeyn əl-Məvasifi gotirdi. Dəmirçi Zeyn əl-Məvasifi görəndə onun ağı başından çıxdı, özü də bilmədən barmaqını dışladı, qadına qarşı özündə ele bir ehtiras oyandı ki, özünü saxlaya bilməyib yehuditən soruşdu: "Bu kənizlərin günahı nədir?" Yəhudi cavabında dedi: "Bunlar menim qullarımdır, menim pulumu uğurlayıb qaçmışdır". Dəmirçi ucadan dedi: "Allah sənin gümanını aldatınsın. Valla, əger bu qız qazılardan qazısının yanında olsayıdı, özü də hər gün min belə cinayət törətsəydi də, o bunu bağışlardı. Bir də heç o, sir-sifətdən oğruya oxşamır, sənin də onun ayağını zəncirləməye haqqın yoxdur".

Sonra dəmirçi yəhudiyo yalvarıb xahiş etdi ki, onun ayağını zəncirləməsin. Zeyn əl-Məvasif onun üçün xahiş etməyən dəmirçini görəndə orinə dedi: "Səni Allaha and verirəm, meni o yad kişiyo göstərmə". Belə olanda əri ondan soruşdu: "Bəs sen Məsrurun üzünə neccə çıxırın?" Zeyn əl-Məvasif ona cavab vermedi. Yəhudi dəmirçinin sözünü eşiti, Zeyn əl-Məvasifin ayağını nazik zəncirle, kənizlərin ayağını isə qalın zəncirle bağladırdı. Zeyn əl-Məvasifin bədəni zərif olduğundan qıldı toxunmuş bu paltara tab gatirmirdi. O da, kənizlər de gecə-gündüz bu əzabə dözmədikləri üçün arıqladılar, çox keçmədi ki, onların sir-sifəti də solub getdi.

O ki qaldı dəmirçiyə onun ürəyində Zeyn əl-Məvasifə böyük bir məhəbbət baş qaldırdı, o, böyük dərd-qəm içinde öz evinə getdi, özü də elə hey bu şeridə deyirdi:

"Dəmirçi, əllerin qurusun, cünki,  
Son vurdun o qızın qoluna zəncir.

Hətta buxovalıların ayağını da,  
O bütün dünyannı möcüzəsidi.

Qızıl bilərziklər layıkən ona,  
Nazik biləklər geyidirdin dəmir.

Qazılər qazısı görəsəydi onu,  
Taxtı-ravan üstə verdiirdi yer".

O bu şeridə qazılər qazısı evin yanından keçirdi, o şeridə eşitdi. O adam göndərdi, dəmirçini yanına çağırıldırdı ondan soruşdu: "Ey

dəmirçi, o kimdir ki, sen onun adını belə məhəbbətlə çekirsen, kimdir sənin üreyini ovlayan?"

Dəmirçi qazını görəndə ayağa durdu, onun əlini öpüb ucadan dedi: "Qoy Allah bizim ağamız qazının ömrünü uzun əlesin, o qız ki mən deyirəm, onun filan-filan xüsusiyyətləri var, gözəllikdə tayibərəbi yoxdur". Sonra o, qaziya qızın gözəlliyini, qədd-qəmetini, boy-buxunu, tendürüslüyünü, onun gözəl üzünü, ince belini, ağı ombalarını təsvir etməyə başladı. Sonra o, qazıya dedi ki, hemin qız tehqir olunmuşdur, el-ayağı zəncirlenmiş, yeməkden məhrum edilmişdir.

Bəle olanda qazı dedi: "Ey dəmirçi, sen get o qızı bizim yanımıza gelmeyin yoluñunu göster, o bura gelende biz onun haqqını alıb özüne verərik, bu kenizin heyati sendən asıldır, əger sen ona bugünkü gündə bizim yanımıza gelmeyin yoluñunu göstərsən, Allah onun evezini çخار". Dəmirçi dedi: "İtaət borcumdur!" Sonra o elə o saat Zeyn əl-Məvasifin evinə yollandı, geləndə gördü ki, darvaza bağlıdır, bu vaxt o içəridə qəmlı, ürkənden gelen zərif bir ses eşidi, bu Zeyn əl-Məvasifin səsi idi. O bu şeridə deyirdi:

"Vətənde nece xoş dövrən sürürdüm;  
Dolduran yar idi qədəhimizi.

Yaxın adamların içində, ömrün  
Həm gündüz xoşdu, həm de gecesi.

Yaraşiq verirdi heyatımız  
Mey cami, ud, rübab ve kanon səsi.

Pozub bu sadlıqı, bu yaxınlığı,  
Çərx qəmə dönderdi fərehimizi.

Ayrılıq qızığunu qovulayıdı kaş,  
Vəsile çatdırıydı məhəbbət bizil!"

Dəmirçi bu inci kimi düzülmüş zərif şeridən gözlərindən bulud kimi yaş axıdı, sonra o, darvazanı berk-berk döyməyə başladı, içəridən qadınlar soruşular: "Qapımı döyen kimdir?" O cavabında dedi: "Mənəm, dəmirçiyəm". Sonra o, qazının fikrini onlara bildirdi ve dedi ki, qazı onları görmək, onların barəsində tədbir görüb öz haqlarını özlərindən qaytarmaq isteyir..."

Şehrəzad bu yerde sehərin açıldığına görüb nağlı yarımcıq qoysdu.

858-ci gecə

Elo ki sokkiz yüz olli sokkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot elçiyirlər ki, domirçi qazının sözlerini Zeyn ol-Məvasifə yetirib dedi ki, onlar qazının yanına golib ona şikayət eləsinlər, qazi onları incidenton cozaqlanıracəq, onların haqqını özlörənə qaytaracaq. Zeyn ol-Məvasif domirçiyo dedi: "Biz necə onun yanına gedə bilərik, görmürsəməni darvaza bağlı, bizim ayağımı zəncirdə, açaq işa yəhüdədir". Domirçi dedi: "Men açaq düzəldib qifilları da, zəncirləri də açaqam". Zeyn ol-Məvasif dedi: "Bəs qazının evini biza kim göstərəcək?" Domirçi dedi: "Men ora necə getməyi sizo başa sala bilərəm". Zeyn ol-Məvasif dedi: "Biz qıldıq hazırlanmış paltar geymişik, özümüzündən də kükürd iyi golir, biz bu voziyyotdə qazının yanına necə gedə bilərik?" Domirçi dedi: "Buna görə qazi sizi məzəmmət eləməyəcək".

Sonra domirçi gedib o saat açaq düzəldti, golib darvazam, qifilları, qadınların ayağından zəncirləri açdı, qazının yanına necə getməyi onlara başa saldı. Sonra Hübub öz xanımının aynindəki qıl paltarı çıxardı, onunla hamama gedib onu çıxmızdır, ona ipək paltar geydi, onun sir-sifati özüne goldı, əvvəlki kimi yenə də görəni heyran elədi. Bu vaxt onun ori tacirlərdən birinin evində qonaqlıqda idi. Zeyn ol-Məvasif özüne barbazbək verəndən sonra durub qazının yanına getdi. Qazi ona görən kimi ayağa qalxbər hörmətlə onu salamladı, qiz da gözlorundan şoşq saça-saça ince bir səsən qaziya bu sözləri dedi: "Qoy Allah ağamız qazının ömrünü uzatsın, hor qada-baladan uzaq eləsin!"

Sonra o, qaziya domirçinin xeyirxah horokotindən, yəhudinin onun başına gotirdiyi oyundan danışdı. O, qaziya dedi ki, onları ölüm gözlöyir, özü də onların xilas olmalarına heç bir ümidi yoxdur. Bu vaxt qazi sorusdu: "Ay qız, sonin adın nadir?" Qız cavabında dedi: "Menim adım Zeyn ol-Məvasif, könizimin adı Hübubdur". Qazi ucadan dedi: "Sonin adım da özüne uyğun golir, adım da özün kimi gözəldit!" Zeyn ol-Məvasif güllüsünüb üzünü örtdü. Bu vaxt qazi ona dedi: "Ey Zeyn ol-Məvasif, sonin arın varmı?" Qız cavabında dedi: "Yox, monim orın yoxdur". Qazi sorusdu: "Son hansı dino qailson?" Qız cavabında dedi: "Men dinlərin on yaxşısı olan islam dininə qailəm". Qazi dedi: "Alla-

hin müqəddəs qanunlarına and iç ki, son ali din olan islam dininə qailsən". Qız and içdi və islam dininə öz etiqadını bildirdi.

Belə olanda qazi sorusdu: "Bəs sonin gənciliyin yəhudi ilə necə keçib?" Zeyn ol-Məvasif dedi: "Ey qazi, qoy Allah sonin ömrünü uzun eləsin, səni bütün arzularına yetirsin, ömrün-günün xoşbəxtliklə keçsin. Menim atam rəhmətə gedəndə onun on beş min dinari vardi. O həmin pulları yəhudiye verdi ki, yəhudi ticarətə məşğul olsun, əldə etdiyi gəliri bizimlə bölşün, maya ise yerində qalsın. Atam öləndə yəhudi menimlə evlənmək istədi, meni anamdan tələb elədi. Onda anam ona dedi: "Men onu necə öz dinimindən döndərib yəhudi edə bilarım! Allaha and olsun, men səndən hökumətə şikayət edəcəyəm!" Bu vaxt yəhudi anamın sözlərindən qorxdu, pulları götürüb Əden şəhərinə qaçı. Biz eşidəndə ki, o, Əden şəhərindədir, onu axtarmaq üçün ora getdik. Biz orada onu tapanda o biza dedi ki, ticarətə məşğuldur. Gündə o qəder mal alıb-satır ki, nə sayı var, nə hesabi. Biz də onun sözüne inandıq. O bizim başımızı tərəfə vaxtacan aldatdı ki, axırdı bizi öz toruna saldı, ayağımızı zəncirliyib, bizo azab-əziyət verməyə başladı, başımızı min bir oyun açdı. İndi bəz burada qəribik, göydə Allahdan, yerdə qazidən savayı heç kimimiz yoxdur".

Qazi bu əhvalatı eşidəndə Hübubdan sorusdu: "Doğrudanlı bu qadın sonin xanımındır, özü də ərsizdir?" Hübub cavabında dedi: "Bəli". Onda qazi dedi: "Elə isə gol son mani öz xanımınla evləndir. Men də o köpökdən bütün elədəklərinin heynini almasam, qoy Allah menə qənim olsun, qoy man qul olum, həmisi qismətindən oruc olsun!". Hübub cavabında dedi: "İtaat borcumuzdur!" Qazi dedi: "Onda get öz ürəyini, eləcə də öz xanımının ürəyini sakit elə. Sabah Allahın köməyi ilə men o bədəğür yəhudinin dalınca adam göndərərem, siz də görərsiniz ki, men burada onun başına nə oyun açıram".

Qız qaziya uğur arzulayıb getdi, qazi da dərd-qəm, sonsuz qüssə-kədər içində burada qaldı. Hübub öz xanımı ilə çıxıb gedəndən sonra onlar ikinci qazının evini soruşular, onun evini axtarıb tapdilar. Beləliklə, onlar üçüncü, dördüncü qazının da yanına getdilər, onların hamisəna da öz dördəkləri söylədilər. Onların her biri qiza təklif elədi ki, ona əre gəlsin. Qız da cavabında dedi: "Yaxşı!" Ancaq onların birinin o birinden xəbəri olmadı. Qaziların her biri öz ürəyində qızla evlənmək istəyirdi. Yəhudinin isə bu işdən xəbəri yox idi, çünki qonaqlıqda başı qarışmışdı.

Elo ki sehor açıldı, Zeyn ol-Məvasifin könizi xanımının ən gözəl paltarlarından birini seçib götürdü, onu yaxşı-yaxşı geyindirib-kecindirdi,

elə bəzədi ki, gol görəsən. Sonra o öz xanımı ilə dörd qazı əyloşən məhkəməyə goldi. Zeyn el-Məvasif hakimləri görəndə örpoyi üzündən götürdü, xos üzə onları salamladı. Qazılardın dördü onu tanıdlar, hörmətlə salamladılar. Qız içəri girəndə onların biri yazı yazdı. Qızı görən kimi qələm alındı yero düşdü. O biri nəsə danışındı, sözü ağzında yarımcıq qaldı, dili topuç çalmağa başladı, digəri nəsə saydı, o saat hesab yadından çıxdı. Hakimlər qızı dedilər: "Ey gözəllər gözəli, tamam rahat ola bilorsun, biz sənin haqqını tamamilə sənə qaytaracaqıq". Belə olanda Zeyn el-Məvasif onlara töşəkkür edib, xoşbəxtlik arzuladı. Sonra onlara xudahafizləşib çıxıb getdi..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



*859-cu gecə*

Ela ki səkkiz yüz əlli doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlor ki, hakimlər Zeyn el-Məvasifə dedilər: "Ey gözəllər gözəli, qoy ürəyin sakit olsun, biz sənin haqqını özünə qaytaracaqıq". Belə olanda qız onlara töşəkkür etdi, vidalaşıb getdi. Bu vaxt yəhudü öz dostlarının yanında qonaqlıqla olduğu üçün bütün bu işlərdən xəbərsiz idi. Zeyn el-Məvasif bu qələm sahiblərini, bu qanun icraçılarını öz bədxah, zələm orınə qarşı çevirdiyi üçün sevincindən ağlayıb bu şeri dedi:

"Ağla, gözüm, ağla, yaşın sel olsun,  
Tosollı umuram bu göz yaşından.

Rahib paltarıdır geydim yindi,  
İpək geyinirdim amma bir zaman.

Bir vaxt qorq olardım müşkə, onbərə,  
Kükürd iyi golir bax üst-başından.

Nolor çökdiyimi bilsən, o Mosur,  
Çatardın dadıma sən dayanmadan.

Domir buxovlara salıb Hübüb  
Allahdan qorxmayan qoddar bir insan.

Mənse yəhudilik dinindən dönüb  
Ne vaxtdır olmuşam pak bir müsəlman.

Pərəstiş elayıb candan-ürəkdən,  
Mehəmməd dininə getirdim iman.

Badbaxt sevgilini unutma, Məsrur,  
Yadından çıxmasın o əhd-i-peymən.

Soni sevdiyimcün döndüm dinimdən,  
Tuturam eşqimini, dinimi pünhan.

Əgar sevirsənə moni, düş yola,  
Bu uzun yolları keç yubanmadan!"

Sonra o oturub bir name yazdı, orada yəhudinin onun başına açdığı oyunları, hem də bu şeri başdan-axıracan təsvir elemişi. Zeyn el-Məvasif yazıb qurtarandan sonra naməni bükdü, onu Hübuba verib dedi: "Ala bu məktubu, Məsrura göndərənəcən onu qoynunda saxla".

Ele bu vaxt yəhudü içəri girdi, gördü ki, onlara nəyə isə sevinirlər. O soruşdu: "Siz nə üçün bele sevinirsiniz? Yoxsa dostunuz Məsrurdan məktub almısınız?" Zeyn el-Məvasif cavabında dedi: "Bizim sənin zülümündən xilas olmamışımız üçün Allahdan savayı heç kəsdən köməyimiz yoxdur. Allah özü bizi bu zülmdən xilas edəcək. Əger sən bizi öz vətənimizə qaytarmasan, onda sabah səninlə bu şəhərin hakiminin yanına getmeli olacaqıq". Yəhudü soruşdu: "Bəs zənciri sizin ayağınızdan kim açıb? Mən sizin hər biriniz üçün əvvəlkindən on dəfə ağr zəncir düzəltdirəcəyəm, o zəncirde sizi bu şəhərin başına dolandıracağam". Onun cavabında Hübub dedi: "Allahın köməyile bizi qazdırıq quyuya özün düşərsən. Sən ki bizi vətənimizdən uzaq salımsan, çox çəkməz Allah sənin də cəzəni verə. Sabah biz səninlə birlikdə bu şəhərin hakimini yanında olacaqıq".

İş belə olanda yəhudü seher tezden durub dəmirçinin yanına getdi ki, qadınların el-ayaqlarını vurdurmaq üçün zəncir düzəltdersin. Bunu görən Zeyn el-Məvasif öz konisini də götürüb şəhər məhkəməsinə getdi. O, qazları görən kimi onları mehribanlıqla salamladı, qazılardı onu hörmətlə qarşılıdar. Sonra qazibaşı öz yanındakı qazılara dedi: "Bu qadın ele bir gözəldir ki, onu bir dəfə görən adam ona vurulur, onun gözəlliyi qarşısında ürəyi mum kimi yumşalar". Sonra qazibaşı dörd adam qoşub onlara dedi: "Gedin bunu incidenti sürüye-sürüye

buraya gotırın". Bunlar burada qalsın, indi sizə kimdən deyim, yəhudi-dən.

Yəhudi dəmirçinin yanına gedib qadınlar üçün zəncir düzəldirdi, evə qayıdında qadınları evdə görmədi, özü də çox port oldu. Elə bu vaxt onun dañısına göndərildən adamlar galib çıxdılar, onu tutub əl-qolunu bağladılar, toposinə döyo-döyo qazının yanına gotırdılar. Elə ki qazi onu gördü, üstüno qışqırıb dedi: "Vay sonin halına, ey Alahın düşməni, yəni sonin omolin o qadır azib ki, bu qadınların başına olma-zın oyün açmışan, onların pulunu əlindən alıb el-əbasından didərgin salmışan, həlo bir onları yəhudi də eləmək istomison? Son necə cürat edib müsiləməni kafir eləmək istomison?" Yəhudi dedi: "Ey möhtərom hakim, o mənim arvadımdır". Ondan bu sözləri eşidənqa qazılara onun üstüno qışqırıb dedildi: "Bu köpəyi təpik altına salıb o qədər döyüñ ki, ağılı başına gəlsin".

Sonra yəhudinin oynından ipək palterini çıxardıb, ona Zeyn əl-Məvasifin qıldan toxunmuş cod palterini geyindirdi, onu yerə uzadıb təpiklədi, sonra onu eşşəyin belinə tərsinə mindirdi, eşşəyin quyrugunu da onun əlinə verdilər, özünü də bu vəziyyətdə şəhərin başına dolandırımağa başladılar. Sonra onlar yəhudini alçaldılmış və təhəqir olumus bir halda qazının yanına gotırdılar. Qazılara onu görən kimi omr elədilər ki, onun ol-ayağını kosib çarmixa çəksinlər. Bunu görən molunun qorxusundan ağılı başından çıxdı və ucadan dedi: "Möhtərom hakimlər, aksi siz mondən nə istəyirsiniz?" Hakimlər onun cavabında dedi: "De ki, bu qadın mənim arvadım deyil, mənim pullarım iso onun-kudur, onun başına olma-zın oyunlar açıb mon onu öz el-əbasından didərgin salmışım". Yəhudi öz günahını boynduru aldı. Belə olanda bu barədə sənəd tətbiq etdi, pulları yəhuditən alıb, həmin sənədə birlikdə Zeyn əl-Məvasifi verdilər. O da bütün bunları götürüb evə qayıtdı. Bu vaxt qazılara hor biri öz ürəyində düşüñürdü ki, ilk baxışdan onun ağlımlı başından alan qadın onun olacaq.

Elə ki, Zeyn əl-Məvasif golib evə çıxdı, elə o saat evdə çökide yün-gül, qıymətdə ağır nə vardısa hamisini yığib-yığışdırıcı, özü də oturub gecənin düşməsini gözldi. Elə ki qaranlıq qarışdı, o öz konisi ilə bu şəyleri götürüb gecə qaranlığında yola düşdü. O durub-dincəlmədən üç gün-üç gecə yol getdi. Zeyn əl-Məvasif getmekdə olsun, mən sizə kimdən deyim, qazılardan.

Zeyn əl-Məvasif gedəndən sonra qazılara əmr elədilər ki, yəhudini zindana salınsınlar..."

Şəhərzad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcı qoydu.

## 860-a gecə

Elə ki səkkiz yüz altmışinci gecə oldu, Şəhərzad nağılin dalmış-mağɑ başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Zeyn əl-Məvasif gedəndən sonra qazilar əmr elədilər ki, onun ərinə zindana salınsınlar. Elə ki şəhər açıldı, qazilar və şəhidlər oturub gözlödilər ki, indicə Zeyn əl-Məvasif onların yanına geləcək. Ancaq o golub çıxmadi.

Bəla olanda Zeyn əl-Məvasif evvəl hansı qazının yanına getmiş-disə, həmin qazi dedi: "Mən bu gün şəhər ətrafına getmək istəyirəm, orada işim var". O öz qatırına mindi, nökerinə yanaşın alıb şəhərin bütün künç-bucağı, döngələrini və küçələrini görüb dolaşdı, Zeyn əl-Məvasifi axtardı. Ancaq ondan soraq verən olmadı. O, şəhərdə gözərkən bir də gördü ki, o biri qazılara da onun kimi şəhərin küçələrinə düşüb görürler. Onlardan hor biri öz ürəyində elə bilirdi ki, Zeyn əl-Məvasif ondan savayı heç kimo söz verməyib. İşi belə görən birinci qazi yoldaşlarından soruşdu ki, onlar şəhərdən no axtarırlar? Onlar da dərdlərini açıb ona danişdilar. İşdən hali olan birinci qazi gördü ki, onların da dərdi elə onun dardındır. Sonra hamis düşüb bir yerdə Zeyn əl-Məvasifi axtarmagə başladılar. Ancaq onu gördüm deyən olmadı, onlar yorğun-argın öz evlərinə qayıtdılar, xəsta olub üzüüştə yatağa düşdülər. Sonra qazibaşının yadına Zeyn əl-Məvasifi onun yanına yollayan dəmirçi şübhə. Tez onun dañısına adam yolladı. Elə ki dəmirçi geldi və onun qabağında oyılıb yeri öpdi, qazibaşı ondan soruşdu: "Ey dəmirçi, sonin bizim yanımıza yolladığın o qızın başına nə iş goldiyindən xəbərin varmı? Allaha and olsun, əgər son onun barəsində mənə məlumat verməsən, səni şallaqla döydürəcəyim!" Dəmirçi qazının sözlərini eşidənə bu şəri dedi:

"Məni əsir edən o nadir gözəl  
Sanki cəm etmişdi hor taravəti.

Gözü ceyran gözü, onbordi atri,  
Özü bir ginoşdi, budaqı qoddi".

Sonra dəmirçi ucadan dedi: "Mənim ağam, Allaha and olsun, o sizin hüzurunuzu tərk edəndən sonra, bir dəfə də olsun onu görməmişəm,

ancaq o mənim ürəyimi və ağlımı başından alıb. Mən indi hər dəqiqə onun barəsində düşünürəm. Mən bir gün özümü saxlaya bilməyiş onun evinə getdim. Kimdən soruştumsa, xəber verən olmadı. Bilmirəm suyun dibinə girib, ya göye uçub".

Qazi dəmirçinin bu sözlerini eşidənə ucadan elə bağırdı ki, az qaldı ürəyi partlaşın. Sonra bərkədən dedi: "Allaha and olsun, biz gərək heç onu görməyeydi!" Elə ki dəmirçi çıxıb getdi, qazi qızın dərdindən yorğan-döşəyə düşüb ağır xəstələndi. O biri qazılardır da, şahidler də onun gündən idilər. Onların yanına na qədər həkim gəldi, heç kəs dərdlərinə olac eleyə bilmirdi. Sonra adlı-sənli adamlar birinci qazının yanına geldilər, onu salamayıb soruşturdukları ki, ona ne olub? Qazi derindən köks ötürüb dərdini onlara açdı, sonra da bu şerî dedi:

"A dostlar, qaziyə şəfa diləyin,  
Məni qınamayın siz hədər-hədər.

Məzəmmət etməyin deyildir yeri,  
Məzəmmət, sevərək ölənə neylər?

Doğrudur, qaziyom; mənim emrimi  
Yetirir yerinə həm kənd, həm şəhər.

Hokimsiz, davasız dardə düşmüsəm,  
Məni məhv eleyib o qara gözər.

Müsəlman qızları içro o tokdir,  
Dodağı mercandır, dişları gövhər.

Gözüm dikiləndə gözəl üzüne,  
Sandım yer üzüne enibdir qəmər.

Bax onun üzüne, təbəssümüñə,  
Gözəldir o başdan-ayağa qədər.

Na erəb yurdunda, na başqa yerde  
Bir gözəl tapılmaz ona bərabər.

Mənə vədə verib demisiđi o qız:  
Yetirrəm yerinə son ne etsən emr.

Bu mənim ad-sənim, bu imtahanım;  
Bundan başqa bir şey almayıñ xəber".

Şerî deyəndən sonra qazı hönkür-hönkür ağladı, son dəfə köks ötürdü və ruhu canından çıxdı. Yanına gələnlər onu yaxşı-yaxşı yudular, kefənə bükdüllər, aparıb dəfn cədilər, onun baş daşına bu şerî yazdırıllar:

"Bunda aşiqliyin hor üzüvardı;  
Qatılı amansız sevgidir bunun.

Hakimdi, – caniye divan tuturdu,  
İçraçısı eldi hər buyruğunun.

Divan ayağına çəkdi onu eşq.  
Hakimdi, məhkəmə oldu bir qulun".

Sonra onlar: "Allah sənə rəhmət əlesin!" deyib, həkimi də götürüb, ikinci qızının yanına getdilər, gördülər ki, onun da həkimlik heç bir dəri yoxdur. Bu vaxt onlar soruşturdukları ki, ona ne olub? İkinci qazi da öz dərdini açıb onlara danışdı. İşi belə görəndə onlara bu qazının bərk danlaşıdları, onu bərk tənbəh elədilər, ağlımı başına yığmasını məsləhət gördüllər. Onların cavabında qazi avazla bu şerî dedi:

"Məni danlamayın, dərdim böyükdür;  
Bir ceyran əlindən almışam yara.

Aylara hökm edən, ilə hökm edən  
Hübub adlı kəniz gelmişdi bura.

Ondan çox gözəldi yanındakı qız,  
Üzü bir gənəsdi, alı aypara.

Camalına heyran olduğum qızın  
Göz yaşı dönmüşü axan çaylara.

Sarsıldım, ehvalim oldu pərişan  
Gözüm satasınca həmin dildər.

Məni bəndə salib məhəbbətli  
Hara getdi o şux, söyleyin hara?

Bax, budur başından keçənlər mənim;  
Bax, budur qəlbimi üzən macəra".

Sonra o da hönkürüb ağladı, dərindən köks ötürdü və ruhu canından çıxdı. Onu da el adəti üzrə, aparıb dəfn elədilər, sonra da "Allah sənə

rohmət eləsin!" – deyib üçüncü qazının yanına getdilər, golib no gər-sələr yaxşıdır, gördülər ki, o da ikinci qazının gündündödir. Dördüncü qazının yanına gedəndə, onu da bu vəziyyətdə gördülər. Bütün qazılardır, şahidlər do Zeyn əl-Məvasifin dördündən naxoş olmuşdular. Onları-nın hamısı qızın dördündən ölürlər. Əgor aralarında ölməyən vardısa, o da qızın dördündən dəli-divano idi..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz altmış birinci gecə oldu, Şəhrizad nağılmı dahı danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, səhərin adlı-sanlı adamları hakimlərin, bir do şahidlərin yanına geləndə gördülər ki, onların hamısı Zeyn əl-Məvasifin dördündən dəli olublar, hamısı onun dördündən ölürlər. Nəoləs qalıb, onların hamısına rohmət oxuyub getdilər. Böli, bunlar burada qalsınlar, indi sizə kimdən deyim Zeyn əl-Məvasifdən. Zeyn əl-Məvasif gecəni-gündüze qatıb bir neçə gün yol getdi. Günlörün bir günü onların yolu bir monastırın yanından düşdü. Həmin monastırda Danis adlı möşhur bir rəhib vardi. Bu rəhibə qırx zadəgən xidmət edirdi. O, Zeyn əl-Məvasifi görən kimi onun gözəlliyyəne heyran oldu, monastırda dəvət əloyıb dedi: "On gün burada qalıb dincəlin, sonra yolumuza davam edərsiniz". Qız buna razı oldu, öz kənizləri ilə burada qaldı.

Elo ki qız monastırda əyləndi, Danis onun gözəlliyyini görüb ona meylini saldı, çox keçəmodi ki, qızın gözəlliyi onu lap osir elədi, ağlım başından çıxardı. O öz etiqadından çıxmaga başladı. Hər gün öz zadəganlarından birini qızın yanına minnət göndərdi ki, onuna ülfət bağlaşın. Zadəganlar qızın yanına golib, qızın gözəlliyyənən körən kimi ağılları başlarından çıxır, ona öz məhəbbətlərini bildirirdilər. Qız isə hər dəfə onlardan üzr istəyib imtiyət əloyırdı. Ancaq Danis qızdan əl çəkmirdi ki, çəkmirdi. Qırx zadəganın qırxını da bir-birinin dalınca onun yanına minnət göndərdi. Zadəganlar isə qızı görən kimi onun gözəlliyyəni qarşısında özlərini itirirdilər, Danisin adını belə çəkməyib, qızla öz məhəbbətlərini izhar əloyırdilər. Aixarda qızın əlacı kəsildi, onların xahişini qaba sözlərlə rədd etməye başladı.

Ele ki Danisin sebri tamam tükəndi, məhəbbət ona dov gəldi, o özüñə dedi: "Kim mənim bədənim öz dırnağımdan yaxşı qaşyar, kim mənim işime özüñən iti qaçar" məsəlini deyən elə düz deyib. Sonra o durub yaxşı yemək-içmək hazırlatıb və onu gotırıb Zeyn əl-Məvasifin qabığına qoydu (Bu, Zeyn əl-Məvasifin bura gəldiyindən dərhal əvvəl). Rahib yeməyi qızın qabığına qoyandan sonra dedi: "Allah xətrinə on yaxşı yemək bize qismət olandır, buyurun qonaq olun". Qız elini yeməyə uzadıb bu sözləri dedi: "Bismillahir-rehmanir-rehim!" Elə ki qız öz kənizləri ilə yeyib qurtardılar, keşiş ona dedi: "Xanım, mən sənə bir şeir demək istəyirəm". Qız dedi: "Buyur de". Onda Danis bu şeri dedi:

"Gül üzün, bal sözün aldı canımı,  
Şerim də, nəsrim də səndən dəmir."

Bir mərhamət göstər bu düşgüñüno,  
Sevda yuxusunda xoyalım çəşir.

Eşqin dolisiyəm; yadımı no din,  
No monastır düşür, no dünya düşür.

Eşit fəryadımı, son ey gülbödən!  
Eşqinə vücudum yanır-alışır".


Zeyn əl-Məvasif onun şerine bu şeirlə cavab verdi:

"Vüsal ümidiisi, ol çək ümidi,  
Bəsdir, tutma məni sorğu-suala.

Əlin çatmayacaq şeyo ol atma,  
Təməhkarlıq ilə ekizdir bəla".

Danis qızın şerini eşidəndə nəsləc durub öz xiyməsinə getdi və heç bilmədi ki, qızı necə olə alınsın. O bütün geceyi dord-qəm içində keçirdi. Elo ki gecə oldu, Zeyn əl-Məvasif ayaga durub kənizlərino dedi: "Durun gedək, biz bu qırx rahiblə bacara bilməyacayık, onlar məni rahat qoymayacaqlar". Kənizlər cavabında dedilər: "Baş üstə!" Sonra onlar atlarına süvar olub monastırı tərk etdilər..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Eh ki səkkiz yüz altmış ikinci gecə oldu, Şohrizad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Zeyn al-Məvasif öz kənizləri ilə gecə monastırı tərk əleyib dinclik bil-maden bütün gecəni yol getdilər. Birdən yolda bir karvana rast gəldilər. Onlar da şöhrət karvana qarışdırılar. Söz-söhbət qulaq asanda, onlar başa düşdülər ki, bu karvan Ədən şəhərindəndir. Karvannın adamları Zeyn al-Məvasifin başına galon macəralardan danışb deyirdilər ki, şəhərin bütün qazıları və şahidləri onun dördündən ölüblər, şəhər camaati onların yerinə tozo qazıları və şahidlər seçiblər, Zeyn ol-Məvasifin orını isə zindandan azad ediblər. Zeyn ol-Məvasif bunları eşidindən öz kənizi Hübübənən sorusdu: "Məgor son bu söz-söhbəti eşitmiron?" Hübüb cavabında dedi: "Qadından çəkinməyi özüne şəref sayan bir rahib sonin dördündən doli-divana olmuşdusa, "islamda rahiblik yoxdur" deyən qazılardan nə gözləmək olar. Həle ki sırrimizin üstü açılmayıb, tez gedib votoniməz çıxsaydım, yaxşı olardı". Onlar daha tez-tez getməyo başlıdlar. Bəlli, Zeyn ol-Məvasif onun kənizləri getməkdə olsunlar, indi sizə kimdən deyim, rahiblərden.

Eh ki sohor açıldı, rahiblər bir-bir Zeyn ol-Məvasifi salamlamağa golondo nə görəsələr yaxşıdır, gördülər ki, onu yeri bomboşdur. Bu vaxt onların ağ illəri başlarından çıxdı, ürəkləri dərdə düşdü. Birinci rahib üst-başını cirib bu şerini deməyə başladı:

"Yığılım başıma dostlar-tanışlar,  
Təzliklə deyərəm sizo: "Ölvidə!"

Çılğın məhəbbətin, eşqin ucundan  
Qəlbim moskon olub aha-foryada.

Ay da gözollikdö çatmaz o qızı,  
Yerlərə, güylərə işq saçsa da.

O getdi, canımı apardı getdi.  
Mon onun eşqinə olmuşam foda".

İkinci rahib isə bu şerini deməyə başladı:

"Ey monim qəlbimi aparan gözöl,  
Rəhm et bu aşiqə, tez qayıt geri.

O getdi, dincliym onunla getdi,  
Qulağında qalib hələ sözləri.

Məndən uzaqdadır, bəri yuxuda  
Qayıdib gəleydi o gözəl peri.

Qəlbim də, ağlım da onunu getdi,  
Mənən göz yaşımın qaldı selləri".

Sonra üçüncü rahib bu şerini dedi:

"Xəyalən çekirem sonin şəklini,  
Üreyim soninçün olubdur məkan.

Bir an qulağımdan eskik olmayan  
Sözlərin şirindir şəhidli baldan.

Cismim seçilmeyir qaz lələyindən.  
Axan göz yaşalarım olub bir ümman.

Bəri, yatan zaman yuxuma gəl gir,  
Üzüm göz yaşından dincolsın bir an".

Sonra dördüncü rahib belə bir şeiri dedi:

"Eşqin xəsta salib məni, sevgilim,  
Danışa bilmirəm, dilim olub lal.

Göydür yerin sonin, ey mahi-taban,  
Olmuşam mən sonin eşqinə bihal!"

Sonra beşinci rahib bu şerini dedi:

"Sevirom ayuzlü o nazonını,  
Zorifdir bödəni, iridir dəlt.

Məhabbeti məni yandırıb-yaxır,  
Gözüm yaş yağıdır, bulud misal!".

Sonra altıncı rahib bu şerini dedi:

"Doğub boxt ulduzun, ey gül butası,  
Eşqin qoymayıbdır məndən taqotı.

Yanağıñ odunda yanın bu canım  
Sənə məndən edir bu şikayəti.

Dindarlıq eşqini unutdurarmı,  
Tək sona eylərom man ibadotı".

Sonra yeddinci rahib bu şeri dedi:

"Ruhum hobs edib, ağlatdı məni,  
Eşqin toxolayıb, aldi sobrimi.

Ondan ayrı düşmək nə çatın işdir!  
Görüşü köksümü dəlir ox kimi.

Olib-keçənləri ağyar unut son,  
Əhdin, məhəbbətin deyil daimi".

Qalan zadeganlar, rahiblər də şər dəyib ağladılar. O ki qaldı onları başçıları Danışa, o qızla görüşməyin mümkün olmadığını göründə hönkür-hönkür ağladı və bu şeri dedi:

"Elo ki baş alıb o getdi burdan,  
Monim ümidiñ do düdü didorgin.

Sarban, çox incitmə boz dovoşları,  
Onlar geri döndü bolka da bir gün.

Dordim tezolondı, yuxum çökildi.  
Şadlığım, forahim edildi sürgün.


Xəstəyəm, dadıma yetişsin Allah,  
Məni dordə saltıb o üzü gülgün".

Elo ki rahiblər Zeyn ol-Məvasifi görmək ümidiñ itirdilər, onlar belo qorara göldilər ki, onun surətini yaradıb, öz ürəklərində yaşatsınlar, onlar Məclisiñən dağıdan gələnəcən beləcə yaşıdlar.

Böli, rahiblərin başına bu işlər gəldi. O ki qaldı Zeyn ol-Məvasifə, o öz sevgilisi Məsrura qovuşmaq üçün az getdi, üz getdi, döro-topo düz getdi, neçə gün-neçə gecə yol getdi, axırda golib öz mənzilinə çatdı. O, qapını açıb içəri girdi, sonra bacısı Nəsimin dalınca adam göndərdi.

Bacısı onun qayıdb golması xəborunu eşidəndə çox şad oldu. Bacısının xalçalarını, başqa qiyaməti şəyərini götürüb onun yanına gəldi. O, bacısına ev-eşyini yüksərən səliqəyo salmaqdə kömək elədi. Sonra müşkənənə yandırıb qoxusunu evə verdi. Zeyn ol-Məvasif on gözəl paltarlarından birini geyindi, yaxşı-yaxşı bozondı. Bundan issa Məsrurun xəbəri yox idi. O, dord-qəm içinde sevgilisinin həsrətini çekirdi..."

Şəhrizad bu yerde sohərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elo ki səkkiz yüz altmış üçüncü gecə oldu, Şəhrizad nağılm dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Zeyn ol-Məvasif öz evinə gələndə bacısı xalçaları, bir də başqa qiyaməti şəyərini gotirdi, Zeyn ol-Məvasifi geyindirib bozodi, evi səliqəyo salmaqdə kömək elədi. Məsrurun iso bütün bu işlərdən xəbəri yox idi. O, dord-qəm içinde öz sevgilisinin həsrətini çekirdi. Zeyn ol-Məvasif oturub onuna getməyon kənizlərlə səhbəto başladı, öz başına gələnə ohvalatı onlara danişdi, sonra çıxıb Hübüba pul verdi ki, gedib yemək-içmələ alıñ. Hübüb gedib Zeyn ol-Məvasif hər nə istəmişdisə, hamisini alıb gotirdi. Elo ki onlar oturub yeyib-içdilər, bundan sonra Zeyn ol-Məvasif Hübüba dedi ki, gedib Məsrura dəysin, öyrənib bilsin ki, o ne vəziyyətdədir, kefi-ohvalı necədir.

Məsrurun iso na geco, no gündüz rahatlığı vardi. O, dord-qəm içinde gəzər-dolanar, məhəbbəti ona dov galonda Zeyn ol-Məvasifin evinə gedər, evin daş-divarını öpər, şər dəyib ağladı. Bir gün o sevgilisi ilə vidalaşdıığı yerdə getdi, orada dayanıb bu şeri deməyə başladı:

"Dərdimi hamdan gizli saxladım,  
Yuxumu özüyle apardı hicran.

Elo ki güc etdi qara fikirlər,  
Dedim: Ey koc boxtım, oñländən aman!

Cövrələr, cəfalar alıb üstümü,  
Mənə rohm edəydi sevimli canan.

Geceler gözüme yuxu galmeyir,  
Yetişsin dadıma dostlarım bu an.

Dostlar, rohm elayin mon alçalmışa,  
Üzülbürüm olım dövlətdən, maldan.

Çoxları danladı məni eşq üçün,  
Ürayım dönmədi amma bu yoldan.

Toxumulmaz qaldı öz sevgilimle  
Mənim bağlılığım o əhdü-peyman.

Dediler: Bağlanma çıxıb getmişə,  
Dedim ki: Taleyim gülər bu zaman”.

Sonra öz evinə qayıdib gəldi, oturub o qədər ağladı ki, huşu başından getdi. Bərk yorulduğundan onu yuxu apardı. O, yuxuda gördü ki, Zeyn el-Məvasif qayıdib evinə gəlib. O diksinsib yuxudan ayıldı, durub ağlaya-ağlaya Zeyn el-Məvasifinin evinə sari yollandı, yolda da bu şeridə:

“Yadımdan birən çıxmayan yarın,  
Eşqılı ürəyim od tutub yanan.

Sübhü-şam istərəm Allahdan imdad,  
Məni ayrı salıb bu çörxi-qəddar.

Nə zaman qurtarar aynılıq dəmi,  
Vüsala nə zaman çatarıq, ey yar?”

O, şerin son sözlerini deyəndə, artıq Zeyn el-Məvasifinin həyətinə galib çatmışdı. Budur birdən onun burnuna xoş etir gəldi. Üreyi bərk-bərk döyünməyə başladı. Eşqi yenə də alovlandı, az qaldı ki, ağlı başından çıxsın. Birdən Məsrur uzaqdan evin bir küçündə Zeyn el-Məvasifi gördü, buna çox şad oldu. Hübub Məsruru görən kimi galib onu salamladı, onu Zeyn el-Məvasifin qayıdib gelmesi xəberini verib dedi: “O mon senin dalınca göndərki, səni onun yanına dəvət edim”.

Məsrur bu xəberdən o qədər şad oldu ki, daha na deymə.

Hübub Məsrurla birlikdə Zeyn el-Məvasifin yanına gəldi. Zeyn el-Məvasif Məsruru görən kimi taxtdan düşüb onun boynuna sarıldı. Onlar qucaqlaşır bir xeyli müddət bir-birini duz kimi yaladılar. Onların etirasi elo coşmuşdu ki, ağılları başlarından çıxmışdı. Zeyn el-

Məvasifin huşu başına gələndə Hübubdan xahiş elədi ki, gedib bir dolça şerbet, bir dolça da lumu şıresi getirsin. Ele ki kəniz deyilən şeyleri getirdi, onlar oturub yeyib-icməye başladılar.

Gecə düşənəcən onlar yeyib-icdilər, öten günləri xatırladılar, Zeyn el-Məvasif başına gelen ehvalatı evvəldən-axıracan, yerli-yerində Məsrura naql elədi. Zeyn el-Məvasif dedi ki, o artıq müsəlman dinini qəbul edib, özü de müsəlman olub. Məsrur buna şad oldu, o da islam dinini qəbul elədi. Bütün kenizlər de bini qəbul edib Allah-tealanın bəndəsi oldular. Ele ki sehər açıldı, Zeyn el-Məvasif adam göndərib qazın, bir de şahidləri çağırıldı, özü de onlara dedi ki, o əxəndandır ki, erindən ayrılib, idda dövrü de keçib, indi de Məsrura are getmek istəyir. O saat onların kəbəlini kəsdi, onlar da xoşbəxt dövrən sūrəmeye başlıdlar. Beli, Zeyn el-Məvasifin başına bu işlər gəldi. O ki qaldı onun əri yehudiye, ele ki sehər əhalisi onu zindandan azad elədi, o öz vətənənə yolu düşdü, az getdi, üz getdi, dərə-təpə düz getdi, axırda gəlib bir yera çatdı ki, buradan Zeyn el-Məvasif yaşayış şəhəre üç manzillik yol idi. Xəber gəlib Zeyn el-Məvasif çatdı. Bu vaxt o, Hübubu yanına çağırıldırdı dədi: “Get yəhudilər qəbiristanlığında, orada bir qəbir qazib üstünü ört. Onun üstüne təzə gül qoy, ətrafına da su çile. Əger yəhudi galib senden meni soruşsa, onda deyərsən: “Mənim xanımım sendən incidiyi, küsdüyü üçün derdən öldü. Onun ölümündən düz iyirmi gün keçib””. Əger o sendən soruşsa: “Onun qəbrini menə göstər”. Onu həmin qəbrin yanına gotir, sonra da onu diri-dirə ora basdır. Hübub cavabında dedi: “İtaat borcumdur!”

Sonra onlar xalça-palazı yığdılar, aparıb anbara qoydular. Zeyn el-Məvasif ise durub Məsrurgulin evinə getdi, onlar orada yeyib-icib kef eləməye başlıdlar. Beleliklə, üç gün de galib keçdi. Bunlar burada kefdə olsunlar, men size kimden deyim, Zeyn el-Məvasifin erindən.

Zeyn el-Məvasifin əri sefərdən qayıdib gəldi, darvazanı döyməyə başlıdlı. Onda Hübub soruşdu: “Kimdir orda?” Yəhudi cavabında dedi: “Sənin ağan”. O, qapını açanda yəhudi gördü ki, onun gözündən sel-su kimi yaşı axır. Yəhudi soruşdu: “Necün ağlaysan, hani sənin xanımın?” Hübub cavabında dedi: “Xanımım sendən incidiyi üçün xiffətindən öldü”. Yəhudi bu sözü ejsidən özünü itirdi, hıçkırbər ağıladı, sonra da kənizdən soruşdu: “Ey Hübub, hanı onun qəbri?” Hübub onu yanına salıb qəbiristanlığında apardı, özü qazıldığı qəbri ona göstərdi. Yəhudi qəbri görən kimi hönkürüb ağladı ve bu şeri dedi:

“İki şey, - birisi ömrün gənc yaşı,  
Birisini sevimli intizar, hicran.

Az da olsa bıza homdom olmasa,  
Gözümüz kor olar qan ağlamaqdan".

Sonra o dördli-dördli ağladı və bu şeri dedi:

"Vofadar olmadı mənə doyanı,  
Axır həyatımı möhv etdi firqət.

Elo ki ayrıldı məndən özizim,  
Elo bil, kəsdlər cismimi bənd-bənd.

Gizli saxlayadım gorək sırrımı,  
Saxlaya biliydim eşqimi xəlvət.

Necə xoş keçirdi o yarla ömrüm,  
Onsuz möhnət olub boxtimo qismot.

Ölüm xəborını verməkələ yarın,  
Hübüb, son artırırdı dərdim üstə dərd.

Ey Zeyn ol-Məvasif, ayrılmassayıq,  
Həyatı tork edib getməzdin olbat!

Andi pozmağımı çox peşman oldum,  
Sonra öz-özümü etdim mozommət".

O, şeri deyib qurtardıqdan sonra hönkürüb elo ağladı ki, qoşş eləyib üzüüstə yero yixıldı. Hübüb onu sürüyüb qəbirə saldı, üstünü də torpaqla basdırıldı. Sonra o öz xanının yanına qaydırıb, olanların hamisini yerli-yerində ona nəql elədi. Zeyn ol-Məvasif bunu eşidəndə çox şad oldu və bu şeri dedi:

"Məni incitməyi qöt etmişdi çörx,  
Folok bu hökmünü unutdu lakin.

Öldü aravuran, qovuşdum yara,  
Sosino sos verok indi sevincin".

Bundan sonra onlar yeyib-icdilər, günlərini şad-xürrəm keçirdilər. Kefləri pozan, Məcisləri dağıdan, oğlan və qızları möhv edən gələ-nəcon xoşbəxt dövran sürdürlər.

### Nuraddinla qurşaqçı Mərgəmin nağılı



Şəhrezad təzə nağılı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirlər ki, keçən ösrəldə, qədim zamanlarda Misir torpağında Tacəddin adlı bir tacir vardi. Deyilənə görə, bu tacir çox adlı-sanlı bir nəsildən idi. O oldukça xeyirxah və alıcıñab bir adam idi. Ancaq o, ölkələr gozməyi, soyahat etməyi, çöllərdən, düzənliliklərdən, sohralardan, dağlardan, danız adalarından keçməyi, pül qazanmağı, var-dövlət yiğməyi çox sevərdi. Onun çoxlu quulları, nökorları və konizləri vardi. Soyahətde olarkon onun başına gələnləri usağı danışsan, qorxusundan saçı düberən ağarardı. Bu tacir hem var-dövlətinə görə,

həm də bələğotlu danışına görə bütün tacirlərdən üstün idi. O, çoxlu atların, qatırların, birhürgüclü və ikihürgüclü dəvələrin sahibi idi. Evi müxtəlif parça və mallaşmış ipok kisalrələ dolu idi. Onun top-top Ximsa parçaları, Baalbək paltaları, cürbecür ipekləri, Mərv libasları, hind parçaları, Bağdad yaxalıqları, Məğrib əbələri vardi. Onun həm də xeyli türk köləleri, həbəs nökərləri, Rum kənizləri, Misir xadimləri və illərdən beri yiğidi çoxlu pulları və pulları saxlamaq üçün ipok kisalrələ vardi.

Deyilənə görə, bu tacir öz boy-buxunu, gözəlliyi və qıvrıq hərəkətləri ilə hamını özüna cəlb edirdi. Belələri haqqında şair yaxşı deyib:

"Bu cavan tacirə məftun olanlar  
Dava salmışdır, töküldürdə qan.

Soruşdu: Nə üçün vuruşur onlar?  
Mən cavab verdim ki: Sənin ucundan!"

Başqa bir şair onu təsvir edəndə çox yaxşı deyib:

"Yaxınlıq etməyə geldi o tacir,  
Baxışı qəlbimi elədi heyran.

Soruşdu: Heyrətə düşmüsən nədən?  
Mən cavab verdim ki: Sənin ucundan!

Bu tacirin Əli Nurəddin adlı bir oğlu vardi. Bu oğlan çox gözəl-göyçək, lap ondördgeçlik ay kimi qəşəng idi. Gözəllikdə onun tayibarəbəri yox idi. Günlerin bir günü oğlan öz atasının dükənində oturub alış-verişlər məşğul idi, birdən tacir uşaqları onun başına yiğişdilər. Onların arasında Nurəddin ulduzlarının arasından ay kimi seçilirdi, ele ki gözəl-göyçək, qədd-qamətli, təndürüst idi. Beləsi haqqında şair yaxşı deyib:

"Məni təsvir et! – dedi gözəl gənc  
Dedim: Son hamidən gözələn, inan!

Bunu da olavo edib dedim ki:  
Yoxdur camalında zərrəcə nöqsan!"

Onun haqqında bir başqa şair də belə deyib:

"Dümag yanğında olan qara xal  
Çini boşabdakı ənbəro bənzər.

Hər kəs məhəbbətə biganədirse,  
Onun baxışları qılıncṭık kəsər".

Sonra tacir oğlanları ona dedilər: "Ey Sidi Nurəddin, biz səninla filan bağda gəzib-dolanmaq istəyirik". Gənc oğlan cavabında dedi: "Gərək mən atamdan izin alım, mən ancaq onun icazəsi ilə sizinlə gəzməyə gedə bilərəm". Bunlar söhbət edəndə birdən oğlanın atası Tacəddin də gelib çıxdı. Oğlu atasını görən kimi dedi: "Ata can, tacir uşaqları məni filan bağda gəzməyə davət edirələr. Əgər izin versən, mən də gedərəm". Atası oğluna bir az pul verib dedi: "Get oğlum, onlarla gəz, oyna".

Tacir uşaqları kimi eşşəye, kimi də qatıra minib həmin bağda yollandılar. Bu bağda hər şey göz-könül oxşayırdı. Orada hündür, başı göylərə dayen sütunlu imarətlər vardi, saray evyam kimi hündür tağlı darvazası, flırıqı qapıları Rizvanın qoruduğu cənnət qapılara oxşayırdı. Bu qapıların üstündən üzüm tənəkləri sallanırdı. Burada mərcan kimi qırmızı, zəncilərin burnu kimi qara, gəyörçin yumurtası kimi ağ güllər – hər cür çiçəklər vardi. Burada hələ gavabı, nar, armud, ərik, alma ağacları da vardi ki, bunlar həm tek-tek, həm də topa-topa okılmışdı. Bu bağda gül-gülü çəğirirdi, bülbül-bülbüllü, özü də ürək istəyən hor şeyi bu bağda tapmaq olardı..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, tacir uşaqları bağda girəndə gördülər ki, burada adamın ürəyi istəyən hər şey var. Elo üzüm növləri var ki, şəkərdən də sırrıdır. Bu baroda şair yaxşı deyib:

"Şərab dadi verir üzümün dadi,  
Qarğanı andırıq qara rəngiyo.

Yarpaq arasında dolub şıraya,  
Qadın barmağdır sanki hor gilo".

Başqa bir şair de bu barədə belə deyib:

"Tənəklor mənimtək anq düşübələr,  
Onlar sapığından boylanır yero.

Sanki bal şorbotı dolub bir cama,  
Şoraba çevrilər bir vaxt bu şiro".

Sonra uşaqlar bağdağı köskün yanına golondən bağın gözətçisi Rizvan gördülər. Elə bil o, connat bağının gözətçisi Rizvan idi. Onlar baxanda gördülər ki, köskün çöl tərəfində bu şeir yazılib:

"İri salxımları sallanan bağın  
Suyunu bol elo, ey porvərdigar!

Elo ki küləklər rəqsə başlaçı  
İnci danələri sopsın yağışlar!"

Köskün içində isə bu şeir yazılmışdı:

"Könlümüz-gözümüz açılsın deyo,  
Bu sofali bağla girok son vo man.

Orda rəqs elayir osən küləklər,  
Güllərsə qalmayıb tobossümündən".

Bu bağda hər cür meywə olduğu kimi, hər cür quş da vardi. Alabaxtalalar, bülbüllər, kakliklər, qumrular, göyərçinlər səs-səsə verib oxuyurdular. Bağın hər tərəfində su arxları vardi. Belə yer haqda şair belə deyib:

"Qoddini tərpədən serv ağacları  
Yaşlı don geyimmiş gözələ oxşar.

Qımnadan siyrilmiş qılıncılar kimi  
Budaqlar altındañ anxur ağ sular.

Kimsə diksindirib bu aşiqları:  
Biri ağarıbdır, qızarıb biri".

Bağda elo şirin, elo ətirlə Gilan və Ayn-Tab ərikəri var idi ki, onların tayı-bərabəri heç yerdə tapılmazdı. Şair bu haqda belə deyib:

"Ətriklər aşığı xatırladırlar,  
Saralıb, görünürlər yarı anıbdır.

Saralıb cöhrosi sanki aşiqın,  
Köksü də ortadan paralanıbdır".

Başqa şair de belə deyib:

"Gözlərə nü gelir parıltısından,  
Gel bu ərikərin rəngine bir bax!

Qendildirdir, çıraqdır, elo bil onlar,  
Bu qondillər ilə öyünlər budaq".

Bağda olan gavalı, gilenar, üzüm min cür dərdin darməni idi. Onlardan birini ağızına qoyan kimi, baş gicəllənməsi o saat kesirdi. Üzüm salxımları budaqlardan şəfəq saçırdı. Şair demişkən:

"Uca budaqların üstüdə sef çəkib  
Durən ərikəri görənlər deyər:

Saray qüllələri üstündə rumlar  
Durub gece vaxtı keşik çökərlər".

Bir başqası bu barədə daha yaxşı deyib:

"Təmiz boşqablardada topalı halda  
Gəlon encirləre salamımız var.

Xüsusi halqayla bənd vurulmamış  
Bükülmüş süfrəyə bənzeyir onlar".

Başqa birisi de belə deyib:

"Bu dadlı encirdən yeyib lozzet al;  
Gözleri oxşayırlar ondakı paltar.

Dilino vurunca bilişən onda  
Şəker şirinliyi, çiçək etri var.

Onu məcmeyiye töken zamanda  
İpək kürəcikdir, deyir adamlar".

Başqa birisi de ondan gözel deyib:

"Öncirdən bu qader xoşlanmağımın  
Əger sebəbini biri soruşa.

Onun cavabında deyərəm ki, mən:  
Biri oncir sevər, başqası qoza!"


Ayri bir şair ondan da gözəl deyib:

"Ən çox xoşladığım oncirdir, oncir,  
İri yarpaqlardan don geyir - yaşıl.

Soçdöyə qapamış adamdı sanki,  
Ustündə buludlar tökür göz yaşı".

Bu bağda Tır, Hələb və Rum armudları da var idi ki, onlar dünyanın gözlə ağacları hesab olunurdular..."

Şohrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz altmış beşinci gecə oldu, Şohrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, tacir oğlanları bağla golondo, gördülər ki, bu bağda Tirdən, Hələbdən və Rumdan gotirilmiş müxtəlif armud ağacları var. Ağaclar o qədər dadlı, otırlı meyvələr gotirib ki, adam onlara baxdıqca heyran olur. Şair demişkən:

"Son bu armudlara yaxşı-yaxşı bax,  
Üzü aşığıların üzütök solğun.

Ya da, örtüklü bir qız sanırsan,  
Solğun niqabi var üzündə onun".

Bu bağda hər rəng - sarı, qırmızı, sultaniyo şəftahları da vardı. Onun haqqında şair belə deyib:

"Gördüyün bu bağın şəftahları  
Elo ki sulamb tamam yetişir.

Elo bilirsən ki, sarı qızıldır,  
Üste qıpırmızı qan çökilibdir!"

Bu bağdağı yaşıl badamların tumunun dadına dad çatmadı. Şair demişkən:

"Üçqatdır paltarı badam tumunun,  
Hərosi bir cündür, Allahdandı bu!

Günahsız olsa da paltar sahibi,  
Hodəleyir onu ölüm qorxusu".

Bir başqa şair isə belə deyib:

"Yaşıl yarpaqların yg arasından,  
Badam lezzətinə bir yoxla sən de.

Soysan qabığını qəlbini görünər,  
Deyirsen: İncidir sədef içinde".

Bir başqası daha yaxşı deyib:

"Bir körpə elinə sığışar badam,  
O, göy vaxtında da qəşəngdir, qəşəng.

Qerzəklili badamın üstündəki tük  
Kosa saqqalıtek görünər seyrik.

Badam ləposinə baxsan görərsən,  
Bezisi qoşadır, bezisi tek-tek.

Zümrüd zindanında dustaq olub o,  
Dürətəf içində dustaq olantek".

Tamam başqa birisi isə belə deyib:

"Çiçək açan zaman badam ağacı,  
Yoxdur qəşənglikdə onun bənzəri;

Görürsen qar kimi ağarın başı,  
Yenice torluyir amma xət yen".

**Bu bağdağı rəngərəng yemşanların dadından adam doymazdı. Şair demişkən:**

"Budaqdan boylanan yemşanı seyr et;  
O da erik kimi forx edir hər an.

Nozəri colb edir sapsan rəngi,  
Sanki zinqirovdur - tökme qızıldan".

Başqa bir şair bu sözləri deyib:

*Sökkiz yüz altmış beşinci gecə*

"Bu da sıdr ağacı, ruhu oxşayan  
Gözolliyi ilo par-par parıldar.

Famam heyran qalır onun barını  
Yarpaqlar içinde görən adamlar.

Budaqdan asılmış bu meyvaları  
Görənlər qızıldan zinqrov sanar".

Bu bağda narincləri görənlərin ağılları başlarından çıxırdı. Şair demişkən:

"Gözoldür ol içi boyda narinclər;  
Üzü köz kimidir, içorisı qar.

Qar oddan orımir, odda topor yox,  
Qörəbə görünür adama bunlar".

Biri iso belə deyib:

"Narincı seyr edən arif adamlar  
Görür şahanodır onun vüqarı.

Bəzəklə qadının yanağıdır o,  
Geymib o qadın məclis paltarı".

Başqa bir şairso belə deyib:

"Bir meh oson kimi narinc şaxları  
Öyişir barının ağırlığından.

Narinc elo bil ki, bir qız üzüdür;  
Qızınbı bir üzün yaxınlığından".

Başqa bir şair də belə deyib:

"Marala dedilər: Bu bağı vosf et.  
Vosf et bu bağı da, bu narincı da.

Dedi: Monim kimi gözoldür bu bağı,  
Narınca ol vuran ol vurər oda!"

Bu bağın on hündür yerindəki lumu ağaclarının budaqlarından asılmış qızıl ronglı lumuları görəndə, adamin ağılı başından çıxırdı. Şair demişkən:

*Nuraddinla qurşaqcı Məryəmin nağılı*

"Barı saya golmez lumulara bax;  
Nədənsə qorxaraq yero siniblər.

Bizo elo gelir, bir meh osdimi,  
Qızıl küreçiciklər budaqda titir".

Bu bağda elo qalın qabılıq lumular davardı ki, hər biri, elo bil, qız döşü idi. Onun tərifini şair belə verib:

"Yaşıl budaqlarda gördüyüüm lumu  
Sanki yeniyetmə qız vücududur.

Küləkli havada qızıl kos kimi  
Zümrüd budagında yellowib durur".

Bu bağda elo etirli, şirin lumular vardi ki, elo bil, toyuq yumurtasıdır. Onları dərəndə etirindən adam xoşal olurdu. Şair demişkən:


"Hamını colb edir belə lumular,  
Ətri da, rongi da gözoldür, gözəl.

Elo bil ki, toyuq yumurtasıdır,  
Üstüne zəfəran çəkibdir bir ol".

Bu bağda çoxlu meyvo, gül-çiçek, gøyortı, yasomən, istiot, lavanda və qızılğıl, atırlı bitkilər bir-birinə qarışmışdı. Bu bağ əsil cənnət bağı kimi elo bir sofali bağ idi ki, oraya na cür xəsta girir-girsin, oradan şı kimi sağlam çıxarıdı. Bir bağın ki, gözotçisi Rizvan ola, o elo belə gözəl olmalı idi. Ancaq bu bağla Cənnət bağının arasında fərq vardi.

Tacir uşaqları bu bağda gəzə-gəzə galib bir eyvanın altında oturduilar. Nuroddin də onların arasında id..."

Şohrizad bu yerde səhorin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elo ki sökkiz yüz altmış altıncı gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayət elçivirlər ki, elo ki tacir oğlanları galib eyvanın altında oturdular, onlar Nuroddini araya alıb, onu doridən tikilmiş xalça üstündə oturtular. Nuroddin

dəvəqoşu tükü doldurulmuş yastığa söyündi, ona özünü sərinlətmek üçün dəvəqoşu lələyindən bir yelpik verdilər. Onun üstündə bu şeir yazılmışdı:

"Əlinə alınca bu yelpazəni  
Onun xoş otrendən most olursan son".

Başqa bir şair isə belə deyib:

"Budaqlar altından axan ayna su  
Özündə oks edir bu yaşlılığı.

Tərəpidib şaxları qısqanc küləklər,  
Aradan qaldırın bu yaxınlığı".

Bu bağda bütün meyvələr qoşa-qoşa idilər. Nalar elə iri, elə gözoxşayan idi ki, adam onlara baxanda, şairin bu sözleri yada düşürdü:

"Bu iri narlari, yumru narlari  
Ayra bilmirsən qız məməsindən.

Elo ki qabığı soyulur onun  
Seçilmir mərcəmin al donəsindən".

Bu haqda şair bu sözleri deyib:

"Soysan qabığını bu yumru barın  
Yaqut donələri tez deyir gözo.

Men narı oxşatdım qız məməsinə,  
Mərmərdən yonulmuş yumru günbəzə.

Onu tarif edib peyğəmberimiz,  
Deyibdir: Dərəmdir hor bir məreza.

Böyük xalıqımız bu gözəl barı  
Tərifli sözlerə göndərib bize".

Bu bağdaşı şəkər kimi şirin, al-qırmızı almalara baxanda adamın ağılı başından çıxırdı. Şair demişken:

"İki rongda olan qoşang almanın  
Aşıqlə moşuq vardır bonzəri.

Bu yerdə görünən bu iki rəngin  
Biri gündüzdür, biri dan yeri.

Adlı-sanhıllərin, xeyrixahların  
Açılır ürəyi bu xoş etirdən".

Sonra uşaqlar başlarında emmaməni ve üst paltarlarını çıxırb rahat oturdular, şirin-şirin səhəbət eleməyə başladılar. Onlar səhəbət edə-ede Nurəddinin gözəlliyyinə, onun tendürüstüyüne tamaşa edirdilər. Ele bu vaxt onların yanına yanında yemek süfrəsi olan bir qul goldı. Süfrəde bülər qablaşdır mütəxəlif yeməklər vardi. Bu, tacir oğlanlarından birinmiş işi idi. O, bağa gelməzden evvel öz metbəx işçilərinə bu barədə tapşırıq vermişdi. Bu süfrəde balıq, quş, göyərti ve quzu otindən hazırlanmış her cür yeməklər vardi. Süfrə sahildər, uşaqlar qabağı gelib doyunca yediler, sonra durub ellerini sabuna yudular, sonra müşkülü su ilə carlıdlar ve ipekkə dəsməllər quruladılar. Nurəddinə isə qraqı qızıl sapla həşiyələnmiş dəsmal verdilər. O da əlini sildi. Bundan sonra süfrəye qəhvə getirdilər. Her kəs ürəyi istəyen qəder içdi, sonra yene de səhəbətə başladılar.

Bu vaxt bağın bağbanı durub harasa getdi, çox çekmedi ki, bir zənbil qızılıgülle qaydırıb gəldi ve soruşdu: "Ağalar, bizim bu qızılıgülər haqda fikriniz nadir? Tacir oğlanlarından biri dedi: "Güllerin çox gözəl etri var. Birləşdən imtiyaz etmek olmaz". Onda bağban dedi: "Elədir ki, var. Ancaq bizde belə bir adət var. Biz bu gülləri şərab içərkən her kim yaxşı şeir desə, ona hədiyyə veririk. Sizdən her kim yerine düşən bir şeir deyə bilə, bu güller onun olacaq". Burada on nəfər tacir oğlu vardi. Onlardan biri dedi: "Yaxşı, sen mənə bir dəstə gül ver, mən də yerinə düşən bir şeir deyərəm". Bağban ona bir dəstə gül verdi. O da gülü alıb bu şeri deydi:

"Üreyim açılr gülü göndəndə,  
Qüssəmi dağdır xoş rayılışəsi.

Sırvı asərgidir bütün çiçəklər,  
Qızılıgül onların baş sərkərdəsi.

Çiçək qırrelənir gül olmayıanda,  
Ele ki gül geldi, kesilir səsi".

Sonra bağban ikinci oğlana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Qəbul et bu gülü, ey menim ağam,  
Müşkü-ənber etri hopub bu gülə.

O qızdır, aşiqı ona baxanda  
Örtübdür üzünü göy loçeyilo".

Sonra bağban üçüncü oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Qızılğıl görando şad olur ürok,  
Ənbor qoxusundan most olur insan.

Yarpaqlar bağırma basaraq onu  
Öpür gecə-gündüz gül dodağından".

Sonra bağban dördüncü oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Nozor sal bu qızılğılın koluna,  
Möcüzo sallanır hər budağından.

Zümrüd yarpaqların ehatasında  
Gül deyil, yaqtudur, ya da ki, mərcan!"

Sonra bağban beşinci oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Bol mevə yetirir zümrüd budaqlar,  
Qızıldan tökmədir sanki meyvələr.

Gül üstə şəbənomlər gözəl bir qızın  
Qara gözlerinin yaşına bənzər".

Sonra bağban altinci oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Çox zorif yaradıb yaradan gülü,  
Onun əsrərini dərk etmir insan.

Bir gözəl üzidür, eله bil ki, o –  
Qızırbıq görüşdə yar baxışından".

Sonra bağban yeddinci oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Gözəl gül, bu tikan noye gorokdir?  
Deyərök bir sual verdim mon gülo.

Dedi: – Çiçeklerin menom serdan,  
Tikanı silahtek almışam olo!"

Sonra bağban sekkizinci oglana bir destə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Qızılı oxşayan sarı gülleri  
Özün qoru, Allah, özün saxla sen!

Al günüş bitirən göy budağı da  
Saxla yaman gözden, yaman nozərdən!"

Sonra bağban doqquzuncu oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Sarı gül bitirən gül fidanları  
Qelbə şərh verir, xoş gelir gözə.

Gümüşdən tökülmüş bu kollar ki var,  
Qızıl külçəsəri bəxş edir bizo".

Sonra bağban onuncu oglana bir dəstə gül verdi. O, gülü alıb bu şeri dedi:

"Qırmızı güllerin, sarı güllerin  
Şəfərlər gör necə qürrəlenir.

Gülün saplığında olan tikanlar,  
Həm qalxandır ona, həm de ki xəncər".

Bağban qızılğilləri uşaqlara paylayıb qurtarandan sonra getirib tezəden süfre açdı, oraya hər cür şərab düzdü. Onun üstüne xalis qızilla işlənmiş büssür piyale qoyub bu şeri dedi:

"Söken den yerinin al qızartus  
İçib most olmağın vaxtıdır, – deyir.

Meymi oks etdirir o şəffaf camı,  
Yoxsa camdır qucan o şəffaf mey?"

Sonra bağban piyaləni şərabla doldurub içdi. Ondan sonra tacir oğlanları növbə ilə içmeye başladılar. Növbə gəlib tacir Taceddinin oğlu Nuroddinə çatanda o dedi: "Men bunun ne olduğunu bilmirəm. Bu vaxtancan bir dəfə de olsun içmemişəm. Bir de her kim onu içse,

böyük günah işlədər. Həm de onu içməyi Allah-tealə öz kitabında bize qadağan edib". Bele olanda bağbanı dedi: "Ey monim ağam Nureddin, ağar sən bunu Allah-tealanın (O, şanlı və şərəflidir!) bize qadağan etdiyinə görə içmirsən, düz elemirsən. Bil vo agah ol ki, bir olan Allah olduqca xeyirxah və alicənabdır. O hər cürə günahı bağışlamağı bacarıır. Onun rəhməlliyyi haqqında bir şair belə deyib:

"Nə günah işləsan, inan ki, Allah  
Keçəcək sonin günahlarından.

Şərixtarmacı Allaha, bir də  
Zülmü bağışlamır Allah heç zaman".

Sonra tacir oğlanlarından biri dedi: "Ey monim ağam Nureddin, səni o əziz canına and verirəm, bu piyaləni iç!" Sonra uşaqlardan bir başqası ona and verib, içməsini xahiş etdi. Uşaqların ondan el çıkmadığını görəndə Nuroddin utandı, piyaləni bağbandan alıb bir udum içti, o saat ağızını bürüsdürüb tüpürdü və ucadan dedi: "Bu çox acıdır!" Bağban ona dedi: "Ey monim ağam Nureddin, ağar belə acı olmasaydı, onun adama o qədər də xeyri olmazdı. Məgər sən bilmirsəm müalicə üçün yeyilən bütün xeyrli şəyərlər ağıza alanda acı dadır? Bu şərabın adama xeyri odur ki, o, qidamın həzmədir, insanın dərd-qəməni dağıdır, qanımı duruldur, eynini açır və bədənini horəkətə gətirir. O, qorxağı casur edir, adamda inam yaradır. Bu şərabın xeyrini sayımaqla qurtarmaq olmaz. Bir şair isə belə deyib:

"Mey içdim, əfv etdi rəhmdil Allah,  
Nə ki dərdim vardı, sağaldı getdi.

Mey haramdır, – deyo qorxurdum evvəl,  
Şükür ki, içincə faydası yetdi".

Sonra bağban eyvanın altındaki anbarlardan birinin ağızını açdı, oradan bir kəllə qənd çıxardıb sindirdi, bir parça Nureddinin piyalesinə atıb dedi: "Mənim ağam, sən bu şərəbi acı olduğuna görə içmirsən, indi o şirindir, içə bilərsən". Nuraddin piyaləni alıb başına çəkdi. Sonra tacir uşaqlarından biri piyaləni bir də doldurub, dedi: "Ey monim ağam Nuroddin, bil ki, bu gündən men sənin qulunam!" O biri dedi: "Ey monim ağam, bu gündən mən sənin nökərinəm!" Üçüncüsü ayağa durub dedi: "Bunu da monim xətriməl!" Bir başqası ayağa durub dedi: "Allah xotırına, bunu da iç ki, mənim ürəyim şad olsun!" On tacir oğlunun onu da Nureddin on piyale içməyinə ondan el çəkmədi.

Bu vaxtacan bir dəfə də olsun içmediyindən Nureddin şərəbin ona nece təsir edəcəyini bilmirdi. Şərab get-gede onun başını gicəlləndirirdi, onun sərxoşluğu get-gede artırdı. O ayağa qalxıb (indi onun dili de ağırlaşmışdı, nə dediyi de anlaşılmadı) ucadan dedi: "Ay camaat, Allaha and olsun, siz çox gözəl adamlarınız. Sizin sözleriniz de çox gözeldir. Bu yerin de misli yoxdur. Burada hər şey var, ancaq müsiqi çatışır. Axı bu barədə şair yaxşı deyib:

"İrlili-xudalı qoy olsun camın,  
Al elindən onu gülüzlülerin.

Bəzəsin müsiqi mey məclisini;  
Fit yerilmoso, su içmez kehərin".

Bele olanda bağbanın oğlu durub tacir oğlanlarının birinin qatırını minib harasa getdi və çox keçmədi ki, geri qayıtdı. O özü ilə qahireli bir qız gotirmişdi ki, gözəllikde tayı-bərəberi yox idi. Onu görən deyərdi ki, o, xalis gümüşdür, yaxud büssür kasada qızıl dinardır, yaxud sehrada bir ceyrandır. Onun sıfeti güneş kimi şəfəq saçırı. Onun qara gözleri, uzun kirpikleri, kaman kimi çatma qaşları, al yanaqları, ince dişleri, qaymaq dodaqları vardi. Sinesi, döşü ele bil fil sümüyündən idi, ince beli, yastı kimi yumru, yumsaq yanbzıları, budları adamın ağılmış başından alındı. Beləsi haqqında görün şair ne deyib:

"Onu görse idi çoxallılılar,  
Allah budur, – deyib baş eyerdilər.

Piyada gedərdi şərəden qarbedek,  
Üzünü görseydi, rəhiblər ağar.

Denizin şor suyu şirinleşərdi,  
Çimsəydi, denizdə o lebi-şəker".

Bir şair də belə deyib:

"O gözü sürməli gözəldir aydan,  
Şiri şikar eden maraldu ki var.

Gözel camalına kölgə salıbdır  
Başında qırırlan six qara saçar.

Odlu yanağının penbe gülleri  
Aşıqlər qelbində alışib yanan.

Deyar yer üzünür türfo canları;  
Bütün gözllorlu odur hökmədarı!"

Başqa şairso belo deyib:


"Üç şey mane olur – yar golmır bizo;  
Yaman xoborçıdır, paxıldır onlar;

Qaş-daşı sos salır, üzü nur saçır,  
Xoş otri adımı edib xobordar.

Qaş-daşı çıxardar, üzünü örtor,  
Bas bodon otrını neylosin o yar?"

Bu qız ondördüncü ay kimi gözəl idi. Onun əynində göy don,  
yaşlı örök vardi. Örpoyin altdan onun alnı gün kimi şəfqəq saçır, ada-  
min ağlımından çıxarırdı..."

Şohrizad bu yerdə sohorin açıldıgını görüb nağılı yarımqıq qoydu.



Elo ki sokkiz yüz altmış yeddinci gecə oldu, Şohrizad nağılin dalını  
danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayot eloyırlar ki,  
bağban oğlanların yanına biz deyan o qızı götürdi. Bu gözol-göyçök,  
qodd-qamotlı qız haqqında görün şair no deyib:

"Abi ronglı göyo bohs etsin deyo,  
Geydiyi paltarı tam tünd abıdır.

Belo bir paltarda, zonn etdim ki,  
Qış çağrı somada yaz möhtabidir".

Görün bir başqası necə deyib:

"Üzünү ızarla örtmüssü o qız,  
Dedim: – Açı üzünü, eylo morhomot!

O cavab verdi ki: – Çekinirom mon.  
Dedim: – Çokinmoyo varmidır hacot?

Qaldırdı niqabı; o gül üzündən;  
Lol ilə bülərrə cladım heyrot.

Qorara geldim ki, öpüm üzündən,  
Belo ki, qopunca qiyam-qiyamet.

Allah divanına hamidən evvel  
Biz cataq, dərgahı edek ziyarot.

Vo rica edim ki, sorğu uzansın,  
Dayanaq üz-üzə bir xeyli müddət!"

Gənc bağban qızə dedi: "Sən ey gözəllər gözəli, ey ulduzların ən  
şəfəqlisi, biz sənin bura gəlməyinə ona görə istəməmiş ki, sən bu gözəl-  
göyçök oğləni, bizim ağamız Nuroddinə əyləndirdiəsən. O bu günəcən  
heç vaxt bizim bağı gəlməyib".

Qız ucadan dedi: "Əğər sən bunu qabaqcədan mənə desəydin,  
mən özümle mənə lazımlı olan şeyi də gotirordim. Gənc bağban dedi:  
"Mən gedib onu sənə gotirərom". Qız dedi: "Onu eləsen, çox yaxşı  
olar!" Bagban dedi: "Onda mənə bir nişanə ver". Belo olanda qız yay-  
lığını ona verdi.

Gənc bağban durub harasa getdi, xeyli keçəndən sonra qayıdb  
göldi və yaşlı ipək torbada nəsə gotirdi. Qız torbəni alıb ağızını açı və  
onun içində nə vardısa hamisini yero tökdü. Torbadan otlu iki ağac  
parçası yero düşdü. Qız onları götürüb bir-birinə caladı və ondan bir  
ud düzəltdi. Ana öz usağının üstüna oyilen kimi, qız da udun üstüna  
oyıldı və ince barmaqları ile udu dilə gətirməyə başladı. Udu asta-astə  
dila golib inildidi, sanki o, doğma yerlər üçün darıxmışdı. Ona görə  
da elo yanqılı-yanqılı ötdü ki, dinleyənlərin husu başından çıxdı. O çal-  
dıqca doğma yerlər, caylar, göllər yada düşdü. O, ağacdən bu udu kəsib  
düzəldən, boyayan ustaları xatırladı. Onu gəmiyə qoyub buraya gəti-  
rən tacirləri xatırladı. Sanki o, kiminsə sualına cavab verirmiş kimi bu  
şəri dedi:

"Ağacdəm: titrəşen budaqlarında  
Quşlar sohor-axşam çökerdi ah-zar.

Büləllər inlerdi sax budağında,  
Olunur indi do o naşo tokrar.

Məni baltasıla sarorok yero,  
Bir ud hazırladı mahir sənətkar.

Məhəbbət yolunda məhv olduğumu,  
Simlərim, el vursan, eleyor aşkar.

Məclisde olanlar bununçın məni  
Dinlərək olurlar eşq girifat.

Yanır ürokları onların məne,  
Evin baş ucunda tuturam qərar.

Məni şux gözəllər basır bağırma,  
O qara gözlülər, gülgün yanaqlar.

Qoy ayrı düşməsin məndən heç zaman;  
Ölsün öz yarını atan biilqar!"

Sonra qız bir qədər susdu, udu dizinin üstüne qoydu və ana öz uşağının üstüne öyilən kimi, onun üstüne yenidən eyildi. Sonra o, simləri dilə gətirib bu şerî dedi:

"Qəlbimin derd-qəmi yüngüllesərdi,  
Düşsəydi, dostların bura güzəri.

Səsino səs verir bülbül aşiqin,  
Çünki uzaqdadır onun da yarı.

Gel deyə səsləyir aylı bir gecə  
Qələbən bir-birinə bağlananları.

Biza fərəh verir rübab, mey, məzə,  
Xabi-qəfət tutub mərdiməzəri.

Gül, mərsin, qorənfil, inciçiçəyi  
Bizim bu məclisde tutub qoran.

Bir də bu məclisde hazır görərsən:  
Dostları, şux yarı, meyi, dinarı.

Vaxtında zövqünü duy bu heyatın,  
Vaxt gələr anarsan bu xoş anları".

Nurəddin bu şeirləri dinledikce qızın möhabətinə heyran oldu, o, bir könüldən min könüle qızə vuruldu. Qızın da gözü ele onda idi, çünki o buraya gelende və tacir oğlanlarına baxanda gördü ki, Nuredin onlarn arasında ulduzlu gecədə ay kimi berq vurur. O, boy-buxunda, xasiyyətdə və danışıqda da onlardan qat-qat türstün idi. Belesi haqqında şair yaxşı deyib:

"And olsun o üzə, o təbəssümə,  
Şehrli gözlerin təravetinə!

And olsun alının dümənliginə,  
Qapqara saçına, zərif qəddinə!

And olsun yuxumu gözümüzden qovan  
O qara qaşların qiyamətinə!

And olsun alının iki yanından  
Enən birçeklərin ülviyetinə!

Gül üzün, dürr dişin, yaqtı dodagın  
Xoş aheng yaradan o vəhdətinə!

And olsun kökündə cüt nar yetirən  
İncə, mütenasib, şux qəmetinə!

And olsun torpenən iri budlara,  
Belin incələdən şikayətinə!

And olsun geydiyi ipək paltara,  
Bir də yüngül-mecaz təbietinə!

Onun xoş ətrimi yayır külekler,  
Bu geniş dünyanan her cəhətinə!

Ela bil kəsilmmiş durnağdır ay,  
Güneş də baş eyir melahətinə..."

Şəhrizad bu yerde seherin açıldığını görüb nağılı yarımcı qoydu.

## 868-a gece

Elo ki sokkiz yüz altmış sokkizme gece oldu, Şöhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayot eloyırılb ki, Nuroddin qızın şeirlərini eşidəndə onun çox xoşuna gəldi (artıq onun başı sorkosluqdan ayırlırdı). Və o, qızı torifləməyə başlayıb bu şeridə:

"İçdiyi şorabdan horlonib başı,  
Öyildi ud çalan qız bizo doğru.

Ud dedi: - Bu nitqi bizo baxş edən  
Bir uca tanrıdır, bir do, bir do o..."

Nuroddin bu inca mənalı şeri deyəndə qız məhəbbətlə ona baxdı, ehtirası bira-min gücləndi. Oğlanın gözəlliyi və məharəti qarşısında özünü saxlaya bilməyib udu bağırna basdı və bu şeridə:

"Mon ona baxanda qınayır moni,  
Qolbimi aparıb tez olur nihan.

Hom qovur yanından, hom do halımı  
Soruşur halimdən hali olandan.

Ovcuma rosm edib onun şəklini,  
Gözümo: - Bax, - dedim, - ilham al ondan!

Gözüm başqasını görmək istəməz,  
Sobrimi axıra çatdırıb hicran.

Çixardıb ataram soni, ey ürok,  
Yad təki gol monə son azca qısqan!

Dur, dinçol! - dedikcə mon öz qolbimo,  
O yari görməyə qolbım atar can".

Nuroddin qızın bu şerini dinləyəndə onun söyündəki incalıyo, balağlı danışına, sözlerindəki dərin mənəya heyran oldu, ona qarşı

məhəbbəti bira-beş artdı, haradansa qəm-qüssə yeriyib üreyinə hakim oldu. Məhəbbət ona dərək gəldi, o özünü saxlaya bilməyib qızı bağırna basdı. Qız da onu qucaqlayıb öpdü. Nuroddin qızı bağırna basıb duz kimi yalamağa başladı. Qız da onun kimi elədi. Burada olanlar onları horəkətlərindən dəli oldular, həyocandan ayağa durdular. Nuroddin onları görəndə utandı, əlini qızdan çəkdi. Bu vaxt qız udu bağırna basıb simləri dilə götürdi və bu şeridə:

"Çökir qılıncını hirsı tutanda,  
Camalı ceyranı edir xəcalot.

O şahdır, orduşu hüsñür onun,  
Düz qəddi nizodır düşmənçün elbet.

Qolbi budlantok olsayı yumşaq,  
Moni incitməyi etməzdi adot.

Rəftəri qədditök olsayı ince,  
Bil ki, man olardım birinci xoşbəxt.

Moni bu cəq üstə qınama, ağyar,  
Olar mono ölüm, yar sənə qismət!"

Nuroddin qızın bu dərin mənalı şerini eşidəndə heyratində özünü saxlaya bilməyib bu şeridə:

"Mon onu ömrümün günüşi sandım,  
Hüsünə şələsino alişdi ürok.

Halbuki onunçun çatın deyildir  
Başını torpətmək, ya al eləmək.

Bir nofor görərək onu yaxından  
Mona sual verdi heyrotlənarək:

Budursa vurğunu olduğunu güzel,  
Sonin günahından keçilsin goruk!

Mon dedim: Ataraq müjgan oxunu,  
Bax, budur halına yanmaya molək.

Budur mənləyimi alt-üst eyləyen,  
Budur qom yurdunda məni qoyan tək!

Quru bir qofosom, can uçub gedib,  
Peşom ağlamaqdır gecə sübhodak".

Nurəddin şerî deyib qurtaranda qız şerîn gözölliyyinə, incəliyinə  
heyran oldu, udun tellörünü dindirib bu şerî dedi:

"Son mənim ömürlük səcdogahımsan,  
Naümid olsam da atmaram yənə.

Görəndə üzümə sort baxsan da son,  
İtnanma, aşiqin əhdindən döno.

Ey gözümün nuru, bil, sondan ayrı  
Mən könlü vermorom bir nazənino.

Lobin şorabındır, üzün al gülüm;  
Nə olar, onları verorson mona!"

Nuroddin qızın neco məharotla şeir deməsini heyran oldu və onun  
şerîna şeirlə cavab verdi:

"Günoş camalını gördüyüüm geco,  
Bir anda səmadan yox oldu qəmər.

Göstərdi üzünü dən söküldən,  
Ağardı bir anda gülgün şəfaqlər.

Göz yaşım ümməndir, qoy eṣq qayığı  
Bu kəso yol ilə cylosin sofor.

Dedim: – Ehtiyyatla at oxlarını,  
Vahimon eylayıb moni birtohor.

Eṣqi Malakadan başlayan gözəl!  
Axır gözlorimdən Nil kimi bir nohr.

Məndon pul istədi, buyur! – dedim mən.  
Aldı yuxumu da mənim o dilbar".

Qız Nuroddinin bu ürok sözlerini eşidəndə həyəcanından özünü  
saxlaya bilmədi, ağı başından çıxdı, onu bağırına basıb duz kimi yala-

mağa başladı. Oğlan da onun kimi elədi. Sonra qız udu bağırına basıb  
onun inco tellörünü dile getirdi və bu seri dedi:

"Məne mezommətlər yağıdır oğyar,  
Ona gileyəlmək olarmı yəni?

Ey əhdindən dönen! Etmedim güman  
Bu qədər alçaldıb, üzərsən məni!

Çox amansız oldun sen mənə qarşı,  
Yadla bölüşdüdüm men bu qüssəni.

Mən sonin eşqini pislərken dünən,  
Bu gün əfv edirəm eşqə düşəni.

Sənsiz dara düşəm, ulu Allahı,  
Bir də ki, ya Əli, seslərəm sonı!"

Sonra o bu şerî dedi:

"Sevənlər dedilər: – Ləbi meyindən  
Əgər mehrum olsa məhəbbət ehli,

Allaha bir yerde gileyənlərlik,  
Hamımız bir yerde deyarik: – Əli!"

Nuroddin qızın bu dərinmənalı sözleri üçün ona təşəkkür elədi. Qız  
Nuroddinin tərflili sözlerini eşidən kimi ayağa durub onun karşısındı  
müntezir dayandı. Nuroddinin dizi üstündə oturdu, onun alından və  
yanağındakı xaldan öpdü. Sonra üstündə qiymətlı hər nə vardısa onun  
ixtiyarına verdi..."

Şəhrizad bu yerde səhərin açıldığıni görüb nağılı yarımqıç qoydu.



Elə ki səkkiz yüz altmış doqquzuncu gecə oldu, Şəhrizad nağılin  
dalı danışmağı başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət előyirlər ki, qız özünü Nuroddinin ixtiyarına verəndən sonra dedi: "Mənim

azizim, bil ki, men bunu öz üreyimin hökmüne görə elədim". Nureddin onun üz-gözündən, yanaqlarından, dodaqlarından öpdü. Elə ki bu iş qurtardı (Bu dünyada birçə Allah əbədidir!) Nureddin yerindən durdu. Onda qız ondan soruşdu: "Mənim ağam, hara belə?" Nureddin cavabında dedi: "Gedirəm atam evinə". Belə olanda tacir oğlanları Nureddin-dən xahiş elədilər ki, gedib onlarda qalsın, Nureddin isə razılıq vermedi, qatırına minib evlərinə getdi.

Anası onu görəndə ayaga durub dedi: "Mənim balam, sən hara getmişdin, nə üçün belə gec goldin? Allaha and olsun, senin belə gec gölməyin hom məni, həm də atanı çox narahat etmişdi, ürəyimiz, yarı canımız sonin yanında qalmışdı!" Sonra anası yaxın getdi ki, oğlunun üzündən öpsün, bu vaxt o, oğlunun ağızından şərab iyi goldiyini görüb ucadan dedi: "Mənim balam, nece oldu ki, sən dini-imanı atıb, şərab içmişsin, o qadir Allahan sözündən çıxmışan!"

Onlar söhbət edəndə birdən Nureddinin atası da golib çıxdı. Bu vaxt Nureddin yorğan-döşəyə girib uzandi. Onun atası soruşdu: "Nured-dino nə olub?" Anası dedi: "Görünür, bağda gözərkən bağın havasından başı ağrıyb". Belə olanda atası Nureddinə yaxın geldi, istədi soruşsun ki, ona nə olub, harası ağrıyrı? Bu vaxt o, Nureddindən şərab iyi goldiyini hiss etdi. Bu tacirin isə şərab içənlərdən xoş golmirdi. Ona görə oğluna dedi: "Ölüm, sonin ağlin qədər xarab oldu ki, şərab içdin!" Nureddin atasının bu sözlerini eşidənən sərəxən bir haldə ayaga durub, var gücü ilə atasına bir yumruq vurdu. Bədbəxtlikdən yumruq onun sağ gözünə dəydil və o saat gözünü çıxartdı. O, huşunu itirib yero yixıldı və bir xeyli horəkətsiz qaldı. Onun üzünə güləb sepdilər, xeyli vaxt keçəndən sonra o özüne goldı. Durub Nureddini vurub öldürmek istəyəndə arvadı qoymadı. Tacəddin arvadını boşamaq andını içib özüne söz verdi ki, səhər açılan kimi Nureddinin sağ əlini mütləq kəsdirəcəkdir.

Nureddinin anası bu sözləri eşidənən oğluna görə ürəyi qorxusundan əsməyə başladı. O, ərinə tə o vaxta kimi yalvarıb onu sakit elədi ki, axırdı Tacəddinin yuxusu geldi. Elə ki o yatdı, ana gözəldi ki, ay çıxısin, sonra oğlunun yanına golib (oğlanın serxosluğu artıq ötbük keçmişdi) dedi: "Ey Nureddin, bu nə əsdir ki, sen atanın başına getirdin?" Nureddin soruşdu: "Mən atama nə elemişəm?" Anası dedi: "Sən vurub atanın sağ gözünü çıxartmışın, sənən atan boşamaq andını içib, özüne söz verib ki, səhər açılan kimi sonin sağ əlini kəsəcək". Nureddin elədiyi bu iş üçün çox peşman oldu, heç bilmədi ki, nə eləsin. Onda anası

dedi: "Oğlum, bu peşmanlığını sənən heç bir köməyi olmayacaq. Yaxşısı budur, başını götürüb qac, dostlarının birinən yanında gizlənin gözle, Allah kerimdir, görək başımıza na gelər. Her şey Allahın elindədir".

Sonra Nuredimin anası sandığı açıb oradan bir kise pul çıxardı. Orda yüz dinar vardi. Sonra oğluna dedi: "Ölüm, götür bu pulları, öz ehtiyacın üçün xerçə. Nə vaxt pulun qurtaranda məktub yazarsan, sən yene de pul gönderərəm. Sən mənə məktub göndərəndə öz veziyetindən de yaz. Belkə o vaxtacan Allahın bize yazıçı geldi, sen de qaydırıb öz evimizə golməli oldun". Sonra anası Nureddinlə vidalaşdı, oturub hönkür-hönkür ağladı. Nureddin pul kisəsini götürüb getmek istəyəndə birdən sandığın yanında başqa bir pul kisəsi gördü. Bu kise olduqca böyük idi. Onda min dinar vardi. O, pul kisəlerinin ikisini de götürüb belinə bağladı, hələ gün çıxmamış Bulak tərəfə yola düşdü.

Elə ki səhər açıldı, hamı yerindən durdu, bir olan Allah'a dua-səna oxuyub, almlarına yazılmış ruzini qazanmağa getdilər. Nureddin isə artıq golib Bulaka çatmışdı. O golib çay sahilində gəzerən birdən bir gəmi gördü. Gəmi ilə sahil arasında körpüçük qoyulmuşdu. Onunla adamlar gəmiyə minib-düşürdürlər. Gəmi dörd ləvbərələ sahile bərkildilmişdi. Nureddin sahilde duran denizçiləri gördü və onlardan soruşdu: "Hara gedirsiniz?" Denizçilər cavabında dedi: "İskəndəriyyə şəhərində". Nureddin dedi: "Məni de özünüzle götürün". Denizçilər dedilər: "Məmmuniyyətə, gözəl oğlan". Belə olanda Nureddin tez bazara gedib səfər üçün lazım olan bir çox şəyər, eləcə de müxtəlif xalçalar, örtük-lər aldı, götürüb gəmiyə qoyma. Artıq bu vaxt gəmi yola düşməye hazırlaşırı.

Nureddin gəmiyə minəndən bir az sonra gəmi yola düşdü, ta o vaxtacan üzdü ki, axırdı golib Ruşeyda səhərinə çatdı. Onlar golib buraya çatanda Nureddin burada kiçik bir qayıq gördü. Bu qayıq İskəndəriyyəyə gedirdi. O həmin qayıqın minib xeyli üzdü və golib Cami köpüsünə çatdı. Nureddin qayıqdan düşüb, köpükdən keçərək Şanagıl Darvazasına çatdı. Allahın köməyile qapıda duranlardan heç kəs onu görmədi. Nureddin az getdi, çox getdi, axırdı golib İskəndəriyyə səhərinə çatdı..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoyma.

870-ci gecə

Elo ki sokkız yüz yetmişinci gecə oldu, Şahrezad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eliyorlar ki, Nuroddin İskəndəriyyə şəhərinə gironda gördü ki, bu şəhər möhkəm qala divarları və gözəl yerləri olan gözel bir şəhərdir. O buraya gələnləri ilk baxışda özüne heyran edir. Həm də indi şəhərin on gözel vaxtı idi. Qiş ötüb keçmişdi, yaz gəlməmişdi. Bağ-bağçada qızılğullar və başqa çiçəklər açmışdı. Ağacalar çıçıkloyıb yarpaqlamışdı. Arxaların suyu çoxalmışdı. Bu şəhər többi şəraitindən və gözel titikintilərinə görə da diqqəti colb edirdi. Onun ahalisi on yaxşı əsgərlərindən idi. Bu şəhərin dəravazaları bağlananda onun əhalisi bilir ki, onlar üçün heç bir təhlükə yoxdur. Bu şəhər haqqında şair belə deyib:

"Şirin danışlı homsöhbötimi  
Mən tutdum bir koro sorğu-sualı.

Dedim: – Necə yerdir İskəndəriyyə?  
Dedi: Cox möhkomdır, bil ki, o qala!"

Dedim: – Yaşamaqçun necədir? – dedi:  
– Küləklə havada oladır, ala!

Başqa bir şairsə belə deyib:

"İçməli suları sorin və dadlı,  
Doğrudan gözoldür o yer, o məkan!

Yaşamalı yerdir dostla-tanışla,  
Arxayı olaraq yad basqmından".

Nuroddin şəhərə gəzə-gəzə gəlib əvvəlcə xarrat bazarına, sonra sərraf bazarına, sonra qax bazarına, sonra meyvoçı bazarına, sonra boyaqçı bazarına getdi və burada gördükleri onun çox xoşuna gəldi, gördü ki, bu şəhər öz adına layiq şəhərdir.

Nuroddin boyaqçılar bazarına gələndə birdən qoca bir kişi öz dükanından çıxıb Nuroddini salamladı və onun əlindən tutub öz evinə apardı.

Nuroddin olduqca soliqə-sahmanlı bir evə gəlib çıxdı. Bu evin həyat-bacası süpürülüb sulanmışdı. Yamyəşil ağacıclar həyətə elə kölgə salırdılar ki, elə bil onların altında sorin meh əsirdi. Bu həyətdə üç ev vardı. Birinci evin teməli suyun içindən qoyulmuşdu. Onun divarları ucalıb lap buludlara çatırdı. Bu evin hər torəfi gül-çiçək içinde idı. Ondan adəmin üzünə etir vururdu. Evin qabağına məmrər döşənmişdi.

Qoca Nuroddinle evə daxil olub ona yemək təklif etdi. Nuroddin yeyib qurtaranda qoca soruşdu: "Şən Qahirə şəhərindən bura nə vaxt gəlmisin?" Nuroddin cavabında dedi: "Baba can, elə bu gecə". Qoca soruşdu: "Sənin adın nadir?" Nuroddin cavabında dedi: "Əli Nurəddin". Onda qoca ucadan dedi: "Ey Nuroddin, mənim balam, neça ki, bu şəhərdəsen, mənim yanımda qala bilərsen. Mən sonin üçün xüsusi mənzil ayıram". Nuroddin dedi: "Ey mənim ağam, ya şeyx, mən özün haqda danış ki, mən səni yaxından tanıyım". Qoca dedi: "Oğlum, bil və agah ol ki, mən filan vaxt, filanınca ilə alver üçün Qahirə şəhərindən gəlmİŞdim. Onda mənə min dinar pul lazımdı. Bu vaxt məni tanıyıb bilmedən, özü də mendən heç bir sonad almadan bu qeder pulu sənin atan Tacəddin mənə bağışladı. Mən bu şəhərə qayıdış goləndən sonra həmin pulu öz nökərlərimdən biri ilə ona göndərdim, üstülik hədiyi də oləvə etdim. O vaxt mən səni görəndə, son lap balaca uşaq idin. İndi Allahın izni ilə mən sənə qulluq edərəm ki, atanın xəcəlatindən çıxmış".

Nuroddin bu sözləri eşidəndə çox şad oldu. İçində min dinar olan kisəni çıxartdı, qocaya verib dedi: "Bunları özündə saxla, vaxt gelər mən də bu pula mal alıb alverə başlaram".

Sonra Nuroddin hər gün İskəndəriyyə şəhərinin bir küçəsini gözib-dolandı, yeyib-icib kef çəkdi. Elo ki cibində olan yüz dinarı xərcləyib qurtardı, bər gün boyaqçının dükanına gəldi ki, ona verdiyi min dinarın bir hissəsini alısn. Ancaq gələndə gördü ki, qoca dükəndə yoxdur. O burada oturub, boyaqçını gözləməyə, tacirlərə tamaşa etməyə başladı.

O, dükdəndə bazara tamaşa edəndə bir də gördü ki, qatırın belində bazara bir fars geldi. Onun tərkidə də bir qız oturmuşdu ki, elə bil gümüş parçasındı. Aya deyərdi, sən çıxma, mən çıxım, gümə deyərdi, sən çıxma, mən çıxım. Qızın gözəllikdə tayı-borabəri yox idi. Elo bil onun sinəsi fil simiyü id. Onun qara gözleri, mırvari dişləri, ince beli vardi. Baldırıları elə bil ceyran ayağı idi. Yanbızları qoynu qurruğuna oxşayırı. Bir sözə, onun boy-buxununa, gözəlliyyinə söz ola bilməzdı. Beləsi haqqında şair yaxşı deyib:

"Səmin üroyinco yaramıb o qız,  
Boydan nə qısdır, no do ki uca.

Qızılığ üzünü, şümsad boyunu  
Görüb xocil olur, qarşısında.

Nofisi onbordır, üzü girdo ay,  
Əndamı şüy budaq zoğundan inca.

Elo bil, cimibdir inci gölündə,  
Ay qacıb gizlənir onu görünəcə."

Fars bazara golib qatırdan düdüd, sonra qızı da düşürdü. Dəllalı çağırıb ona dedi: "Götür bu qızı, onu bazarda sat". Dəllal qızın əlindən tutub onu bazarın ortasına apardı. Sonra o harasa gedib qara ağacdən, fil süməyü ilə İslommış bir katıl gətirdi, qızı onun üstündə oturdu, sonra onun üzündən duvağı götürdü. Sir-sifət elə bil ondördəcəlik ay idi. Onun gözləri ilduz kimi şəfaq saçırı. Beləsi haqqında şair yaxşı deyib:

"Bos yero onunla bəhs edirdi ay,  
Sonra xocil olub qozoblonirdi.

Qoddi sərv kimi inca olsa da,  
Artırıcı sərv onu görəndə dordi"

Bir başqa şair ondan da yaxşı deyib:

"Çarşabi zornisan güldən soruşdum:  
O dindar, o məmən əro neylədin?


Çarşabla üzünün parıltısından  
Qaçıdı nur qoşunu soyxarolorin.

Baxış alım, - dedi, - gözüm gözündən,  
Yanığı ilduzlar yağırdı min-min".

Dəllal tacirlərdən soruşdu: "Siz dalğıcın dənizdən çıxardığı inci dənəsinə, ya da ovçunun əlindən qaçan ceyrana nə qədər pul verərsiniz?" Tacirlərdən biri dedi: "Mən ona yüz dinar verərom!" Bir başqası dedi: "Mən ona iki yüz dinar verərom!" Üçüncüsü dedi: "Mən üç yüz

dinar verərom!" Tacirlər qızın qiymətini ta o vaxtəcan artırırdılar ki, axırdı golib doqquz yüz əlli dinara çatdı..."

Şəhərizad bu yerde səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elo ki səkkiz yüz yetmiş birinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot əleyirler ki, tacirlər qızın qiymətini o vaxtəcan artırırdılar ki, axırdı golib doqquz yüz əlli dinara çatdı. Belə olanda dollallar farsın yanına golib dedilər: "Səmin kənizinə doqquz yüz əlli dinar verirələr. Son bu qiymətə onu satırsanmı?" Fars soruşdu: "Bu qiymətə qız razidirmi? Mən isteyirəm bu işdə onun arzusunu nəzərə alım, cünki mən bura goləndə yolda xəstələnməmişdim, qız mənə çox yaxşı xidmət etdi. Mən onda özümu söz verdim ki, qız kimi istəsə ona da satacağam, pulunu da özünə verəcəyəm. Get qızdan soruş. O sənə desə ki, "raziyam", onda qızı o adama sat. Əgər desə ki, "yox" onda satma". Dəllal qızın yanına golib dedi: "Ey gözəllər gözəli, sonin ağan soni kimo ve hansı qiymətə satmağın senin öz ixtiyarına verib. İndi sənə filankas doqquz yüz əlli dinar verir. Son bu qiymətə razısanmı?" Qız dəllalı dedi: "Əvvəlcə o adamı mənə göstər, sonra sövdələşərik". Bu vaxt dəllal qızı tacirin yanına getirdi. Bu tacir entər bir qoca idi.

Qız tacire baxdı və dəllala dedi: "Sən dəli olımsan, yoxsa ağlin başından çıxbı?" Dəllal soruşdu: "Ey gözəllər gözəli, bu nə sözdür mənə deyirsin?" Qız ucadan dedi: "Özün de, heç Allaha xoş gedərmə ki, sən məni bu öntər qocaya satasən". Belələrinin arvadı haqqında gör şair ne deyib:

"Üz tutub orino, o qızığın qadın,  
Dedi bu sözləri acıqlı, küskün:

Sən ki, yarımursan məni er kimi,  
Oğrış tamyacaq soni el bütün.

Oynatsam da, hala golmir ki golmir,  
Elo bil mumdadır sonin bu üzvün".

Bir başqası onun kişiliyi haqqında belə deyib:

"No zaman yaxınlıq etmək istəsəm,  
Yatır şoqəribim başı aşağı.

Ele ki otaqda yalqız qalıram,  
Bir qadın axtarın yaxınlaşmaga".

Bir də bu kişilik haqda deyilib:

"Monimlə düz yola getmər bu üzvüm;  
Laçeyddir mən əsiri olduğum şəyo.

Yatıram-oymır; dururam-yatır...  
Afrin bu üzvə, bu kişiliye!"

Tacirbaşı qızın onu ələ salan sözlerini eşidəndə çox qəzəbləndi və dəllala dedi: "Ey hoyasız dəllal, sen bazara bu bədəngür kənizi haradan götürüb çıxardın, o da moni tacirlərin yanında biabır elədi!" Belə olanda dəllal qızı götürüb oradan uzaqlaşdı və qiza dedi: "Xanım, bir az nozaklı ol. Sonin əla saldığın o tacir müxtəsibdir, bütün qiymətləri o qoyur. Bu bazarın hər ixtiyarı onun əlindədir". Qız dəllalın bu sözlerini eşidəndə gülüb bu şeri dedi:

"Bizim zəmanədə tacirbaşını  
Vali qapısından asasan gorok;

Bir dəyənək alıb əlinə sonra  
O ki var yanına vurasan kötok".

Sonra qız dəllala dedi: "Allaha and olsun, mən o tacirə satmağa razılıq vermayacağım, manı başqa adama sat. Ola bilsin, o məni alanda mənim qarşısında xəcalot çöksün və moni bir başqasına satsın. Onda mon kiminso qulu olacağam. İndi ki, mənim satılmamış öz ixtiyarına verilib, qoy kimdan xoşum golır, ona da satılım". Dəllal cavabında dedi: "İtaöt borcumdur!" Sonra o, qızı da götürüb başqa bir məşhur tacirin yanına goldı. O tacirin yanına çatanda qızə dedi: "Xanım, soni mənim ağam Şərifeddinə doqquz yüz əlli dinara satımmış?"

Qız ona baxıb gördü ki, o da qocadır, saqqalına həna qoyub. Onda dəllala dedi: "Dəli olmusan nədir, sən məni bir ayağı burada, bir ayağı

gorda olan qocayamı satmaq isteyirsən? Men elde-ayaqda qalmamışam ki, sən məni bir qocanın yanından başqa birlisinin yanına aparırsan. Bunların biri sinq-salxaq divara oxşayır, o biri de ecel vurmüş ifritə. Beleləri haqqında gör bir şair nə deyib:

"Bir öpüş istedim, üzümə baxdı,  
Dedi: – And içirm Allaha qolben.

Razılıq vermerom, mənim ağzuma  
Pambıq tixanıla həle diriyken".

Başqa biri isə belə deyib:

"Deyirler şərəfdür saçın ağılı;  
Ağ saçlar ucaldır guya insanı.

Ağardı mənim də saçım-saqqlım;  
Mənse qara görmək isterdim onu.

Tapmaq isteyirəm – bu ağ kağızı  
Günahımı yazıb qarşayıarı".

Bir başqası isə belə deyib:

"Gəlib üzlü qonaq qondu başıma,  
Kaş onun yerinə ölüm gəleydi.

Özü ağ, niyəti qapqara məhman  
Qanımı qaraltdı, qəddimi əydi".

Sən görmürsənmi bu qoca ağ saçlarını boyamaqla daha bir cinayət işledib? Gör şair beleləri haqqında nə deyib:

"Dedi: – Rəng çekmişən! Dedim: – Çallığı  
Sondon gizlədirmən bu rəng ilə.

Gülümsəyib dedi: – Gör necə artub, –  
Saça-saqqala da daraşib hiyle!"

Bir başqası isə belə deyib:

"Goncliyin geriyo qayitsin deyo  
Çökdin saqqalina son qara bir rong;  
  
Gol qara boxtimlo ronglo son onu,  
Getmosin qarasi qiyamotodak".

Saqqali boyanmış qoca qızın bu sözlerini eşidində bərk qəzəblənib dəllala dedi: "Ey höyəsiz dəllal, sən bu sarsaq kənizi haradan təpib bazara gətirmisən ki, o da hamını sefəh sanıb ağızına gələni deyir və bizi alo salır!" Sonra homin tacir öz dükanından çıxıd və dəllalın üzünə bir sillə vurdu. Belo olanda dəllal qızı götürüb geri qayıtdı, qəzəblənib ucadandı: "Allaha and olsun, men sənin kimi utamraz kəniz görəməmişəm. Sən bu gün mənim də, özünün də ruzini kosdırın. Sənə görə bu tacirlərin indidən belə məndən zəhlələri gedəcək!"

Onlar gedəndə yolda bir tacir qızın qiymətini on dinar da artırdı (bu tacirin adı Şihabəddin idi). Bu vaxt dəllal qızın razılığını sorusundan o dedi: "Sən o adamı mənə göstər, mən ondan bir şey xahiş edəcəyəm. Əgər man istəyən şey onun evində varsa, mən buna razi olacağam, əgər yoxsa, razi olmayacağam!" Dəllal qızı burada qoydu, özü tacirin yanına gedib ona dedi: "Ey mənim ağam Şihabəddin, bu kəniz mənə dedi ki, səndon bir şey barədə soruşturma istəyir. Əgər qız istəyən şey səndo varsa, o səno satılmağın razılıq verəcək. Sən onun tacirlərə dediyi sözləri eşidibson ki..."

Sohrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



872-ci gecə

Elo ki sokkiz yüz yetmiş ikinci gecə oldu, Sohrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayat əloyırlar ki, dəllal taciro dedi: "Sən eştidin bu qız tacir yoldaşlarına nə dedi? Allaha and olsun, qorxuram ki, onu sənin yanına gotırsom, onlara dediyi söz-dən səno da deyər, onda mən do sənin yanında biabır olaram. Əgər izin verirənsə, mən onu sənin yanına gotırıram. Tacir dedi: "Götür onu mənim yanımı". Dəllal cavabında dedi: "İtaat borcumdur!" Sonra o gedib qızı tacirin yanına götürdü. Qız tacirə baxıb dedi: "Ey mənim

ağam Şihabəddin, sənin evində misəvəl xəzi ilə doldurulmuş yastiqlar varmı?" Tacir cavabında dedi: "Bəli, ey gözəllər gözəli, monim evimdə on dənə içi misəvəl xəzi ilə doldurulmuş yastıq var, səni Allaha and verirəm, de görüm sən bu yastiqları neynəyəcəksən?" Qız cavabında dedi: "Mən gece ta o vaxtacan gözəleyəcəyim ki, sən yatasan. Ele ki sən yatdın, o yastiqları sənin ağız-burnunun üstüne yiğacağam ki, ölesən". Sonra qız dəllala sən dönüb dedi: "Ey mənəfүr dəllal, son doğrudan da doli olmuşsun. Ele bir az bundan əvvəl sən məni iki qocaya göstərdin, onların hər birinə iki qüsürü vardı. İndi isə məni ağa Şihabəddinə göstərirsin ki, bunun üç qüsürü var. Əvvələ, o, boyca çox balacdır, ikincisi onun burnu yekodır, üçüncü onun saqqalı uzundur". Beləsi haqda şair gör nə deyib:

"Belə bir adamı mən nə görmüşəm,  
Nə də eşimtişəm, inan ki, heç vaxt.

Saqqalı bir qulac, burnu bir çərək,  
Boy-buxunu isə çəçəle barmaq".

Başqa bir şair isə belə deyib:

"Üzü upuzundur, minare kimi,  
Boyu birçə barmaq olar, ya olmaz.

Burnunun deşyi tutar aləmi,  
Inan ki, bir nəfər bayırda qalmaz".

Şihabəddin qızın bu sözlerini eşidində öz dükanından bayır atıldı və dəllalın yaxasından yapışib dedi: "Ey bedugur dəllal, kənizi son haradan təpib bura gətirmisən, o da tacirləri bir-bir ələ salıb gülür, onlara ağızına gələni deyir!" Dəllal qızı götürüb, tez tacirdən aralındı, sonra dedi: "Allaha and olsun, mən bütün ömrüm boyu bu işlə möşkülam. Hər cüra, hər xasiyyətdə kəniz görmüşəm, ancaq heç sənin kimi-sine rast gəlməmişəm. Sən mənim bugünkü bir tikə çörəyimi almımdən aldın. Səndən təhqirdən, tənbəhdən savayı bir xeyir görmedim!"

Sonra dəllal çoxlu qulları, kənizləri olan bir tacirin hüzurunda dayanıb qızdan sorusdu: "Səni tacir Sidi Ələddinə satımmı?" Qız dönüb tacirə baxdı, gördü ki, qozbeldir. Onda dəllala dedi: – Beləsi haqda gör bir şair nə deyib:

"Faqoṛə sütunu ayridir bunun,  
Oxşayır ulduza boyylanın cino.

Elo bil, birinci şallağı dadib,  
İndi müntezirdir ikincisine".

Başqa bir şair ise belə deyib:

"Bir qozbel qatırı mindi birtəher;  
Ona təccübəle baxdi bir çoxu.

Gülmökden dördbüküm oldu o qozbel,  
Altında qatırı ürkütüd qorxu".

Başqa bir şair belə deyib:

"Elo cyboceri var ki, qozbelin,  
Gözünün içino tipürür baxan;

Elo bil, qurmuş budaqdır onlar,  
Öyiilib bir lumu ağırlığından".

Belə olanda dellal qızı götürüb başqa bir tacirin yanına aparıb soruşdu: "Sənə bu tacire satımmı?" Qız baxıb gördü ki, tacirin gözündən çirk axır. O, dellala dedi: "Sən görmürsənmi onun gözündən çirk axır. Necə sənin vicdanın yol verər ki, məni ona satasan?" Gör bir şair beləsi haqda nə deyib:

"Traxomalıdır onun gözləri;  
Bu hal qoymamışdır onda bir tutar.

Siz allah, siz ona yaxşı baxın bir;  
Çirkab yuvasıdır, elo bil onları!"

Belə olanda dellal qızı götürdü, başqa bir tacirin yanına apardı ondan soruşdu: "Sənə buna satımmı?" Qız baxıb gördü ki, bu tacirin uzun saqqalı var. O, dellala dedi: "Sən görmürsənmi bu adam qoyuna oxşayır? Ancaq onun quyruğu boğazından bitib. Senin məni ona satmağa üreyin necə gəlir? Məgər son bilmirsənmi saqqalı uzunların ağılı gödək olur? Onu bütün ağıllı adamlar bilirlər. Gör bir üstəlik şair nə deyib:

"Deyirlər: saqqalı uzun adamlar  
Camaat içinde hörmət qazanı.

Amma bir mosal var el arasında:  
Saqqal uzandıqça, ağıl azalır".

Başqa bir şair belə deyib:

"Bizim tanışlardan birisi vardır,  
Uzanıb saqqalı haradan-hara.

Uzun qış gecası tokı o saqqal  
Domirdən soyuqdur, kömürdən qara".

Belə olanda dellal qızı götürüb geri qayıtdı. Onda qız soruşdu: "İndi məni hara aparsan?" Dellal cavabında dedi: "Öz ağanın – farsın yanına. Senin ucbatından bu gün menim başıma gələnlər bəsdir. Sen öz nezakətsizliyinle hem onun, hem də menim qazancımızı elimizdən çıxartdin".

Bu vaxt keniz bazara göz gezdirib sağa-sola baxmağa başladı. Bir-dən onun nezərləri qahireli Əli Nureddinə sataşdı. Qız gördü ki, gözəllikde bu oğlanın tayı yoxdur. Həddi-bülüغا dolan bu genç elə bil tezə ay idi. Onun boy-buxunu, qədd-qaməti, şəfqətli sıfəti şəfəq saçırı. Beləsi haqda gör bir şair nə deyib:

"Xatırlamaq üçün onun hüsnünü,  
Bir ayla, bir ceyran düzəldi yola;

Dedim: – Təqlid etmə onu, a ceyran!  
Ay, sen de düşmə gel bu xam xeyal!"

Başqa bir şairse belə deyib:

"Geceler saçından rəng alıb onun,  
Gündüzler üzündən, – xəberin varmı?

Yanaqda xalına lağ edən naşı!  
De, qaymaqçıçayı xalsız olarmı?"

Qız Nureddinə baxanda onun ağılı başından çıxdı. İlk baxışdan oğlan onun üreyinə hakim oldu. Qızın üreyi məhəbbətə döyünməye başladı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

873-cü gecə

Elo ki səkkiz yüz yetmiş üçüncü gecə oldu, Şohrizad nağılin dalını dənişməgə başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot eloyırlar ki, qız Nurəddinə görən kimi ilk baxışdan ona vuruldu. O, döllələ sarı dönbə dedi: "Mogor o cavan oğlan tacir deyil? Özü do mono heç bir qymot qomyayıb?" Dəllal cavabında dedi: "Ey gözəllər gözəli, o cavan oğlan qoribidir. Qahirədən golib. Onun atası məşhur Qahirə tacir-lərindəndir. Onun atasının var-dövləti başından aşır. Oğlan bura az bir müddətə golib. O burada atasının dostlarından birinin evində qalır. O sonın haqqında bir kolma do olsun mono deməyib". Koniz dəlləlin sözlərini eşidən barməğindən yaqut qasılı üzüň çıxarıb dəllələ dedi: "Moni o gözəl oğlanın yanına apar. Əgər o moni satınalsa, bu üzük sonın olacaq. Son bu gün monim ücbatından çox əziyyət çökmişən". Dəllal buna çox şad oldu, qızı götürüb təs Nurəddinin yanına gəldi. Qız Nurəddiniñ yaxından göründə onun gözəlliyyinə lap mat-moottol qaldı. Ay kimi şofoq saçan bu gənc haqqında gör bir şair nə deyib:

"O üzden gözəldir, suyu şirindir,  
Biza ox yağıdırıñ şux baxışından.

Aşıqın canını alır fırqotı,  
Vüslət yenidən bağışlayır can.

Mənim eşqim, onun qoddi-qamotı  
Edir gözəlliyyin özünü heyran.

Öynimo geydiyi pali-paltarı  
Gözəl öndəməna yaraşır yaman.

Qara gözlorilo qara xalları  
Gecədir, gecədə tutub aşyan.

Aypara qaşları, dümağ çöhrəsi  
Oxuyur hilala, qomərə meydan.

Onun mey paylayan piyalı gözü  
Bütün aşiqləri edib natovan.

Gülən doğanın gülgün şorabı  
Moni most eloyır, görüşən zaman.

Moni al-qanıma qəltən etsə do,  
No qanun saxlayar onu, no divan".

Sonra qız Nurəddinə baxıb dedi: "Mənim ağam, səni Allaha and verirəm, düzənən de, mögor mən gözəl deyiləm?" Nurəddin cavabında dedi: "Ey gözəllər gözəli, mögor bu dünyada sonin kimi ikinci bir gözəl var?" Qız dedi: "Bəs onda nə üçün tacirlər bir-birinin behsino mənim qiymətimi artırındar, sən mənə əhəmiyyət vermedin? Mənim qiymətimi bircə dinar da olsun artırmadın? Ele bəhçə mən sonin xoşuna golməmisiş". Nurəddin dedi: "Ey xanım, əgər son bizim şəhərdə mənim rastıma çıxsayıdın, mən əlimdə olan bütün pulları verib səni alardım". Qız dedi: "Mənim ağam, mən sənə demədim ki, öz istəyinən əleyhinə gedib meni alasan, ancaq əgar sən mənim qiymətimi bir az artırsayıdın, mənim ürəyimi sevindirərdin. Əgar məni almasan da, yənə tacirlər deyərdilər: "Əgər bu qız gözəl olmasayıd, qahirə tacir onun qiymətimi artırımdı. Axi, qahirələr hansı köninizin daha gözəl olduğunu bilirlər".

Qızın sözlərini eşidəndə Nurəddin utandı, onun yanaqları qızardı. O, dəlləldən soruşdu: "Bu qızın son qiyməti neçə olub?" O, cavabında dedi: "Bu qızın son qiyməti doqquz yüz əlli dinar olub. Bundan əlavə sən dəlləlin da haqqını vermolısan. O ki qaldı sultan borcunu<sup>1</sup>, onu satanın özü verir". Nurəddin dəllələ dedi: "Mən bu kənizə sonin haqqınıla birləikdə min dinar verirəm". Qız bu vaxt tez dəlləldən aralanıb dedi: "Mən bu gözəl oğlana min dinara satılmağımı razıyam!" Nurəddin dinmədi. Bu vaxt kimso dedi: "Biz ona bu qızı satdıq". Başqa biri dedi: "O buna laiyqdır". Bir başqası ucadañ dedi: "O adam eclañdır ki, bu qızın qiymətini artırır, ancaq alırmı?" Bir başqası dedi: "Allaha and olsun, onlar bir-birlərinə yarasalar".

Nurəddinin heç ağlı başına golmomişdi ki, dəllal tez qaçıb hakimi, şahidləri çağırıldı. Onlar golib bu alış-verisin sonəndini yazıb tosdiqlədilər. Dəllal Nurəddinə dedi: "Öz kənizinə sahib ol. Allah ondan sənə

<sup>1</sup> Ticarət olaqası zamani satılan şeýlorin ovozindo alınan vergidir. Bu vergi sultanın ixtiyarımda olur.

xeyir versin. Dünyada ancaq o sono, son do ona yaraşırınsız". Sonra dölfal bu şeri dedi:

"Yellodo-yellodo otoklorını  
Şadlıq özü goldi onlara qonaq.

Elo bil, qız üçün yaramıb o genc,  
Qız da o genc üçün yaramıb aneaq."

Belo olanda Nuroddin tacirlordon çox utandı və o saat ayağa durub sıxlamaq üçün boyaqçıya verdiyi min dinarı götürüb dollalla verdi, sonra qızı götürüb yaşadığı monzilo gotirdi. Qız bura gələndə gördü ki, evdə hər şey köhnə-koşkuldür. Yero döşənən xalça-palazlar dolmuşdur. O özünü saxlaya bilməyib ucadan dedi: "Mənim ağam, məgor mən sonun yanında bu hörməti ləyiqəm? Nə üçün son məni öz osas evinə aparmırsan? Nə üçün biz atıngilo getmirik?" Nuroddin cavabında dedi: "Ey gözəllor gözəli, Allaha and olsun, mənim evim elo buradır. Daha doğrusu, müvəqqəti yaşamaq üçün bu evi qoca boyaqçı mənim üçün ayırib. Axi, sono dedim ki, mən qaribəm, bura Qahiroden golmişəm". Konız cavabında dedi: "Mənim ağam, son öz şohorinizi qayıdanı kimi bundan da balaca ev bizo bəs edir. Səni Allaha and verirəm, du özümüz üçün bir az qızardılmış ot, şorab, hom tozo meyvo, hom do qax görət". Nuroddin cavabında dedi: "Ey gözəllor gözəli, mənim olub-qalan min dinarmı vardi ki, onu da verib soni aldum. Mənim dünən bir neçə dirhamım vardi, onları da bu gün xərcəliyib qurtardım". Qız dedi: "Sənin bu şohordu elo bir dostun yoxdurmu ki, gedib ondan olli dirham bore alasan. Əğər son onu altı mənən gətirsin, mən sono o pulla no etməyi deyarom". Nuroddin dedi: "Mənim bu şohordu boyaqçıdan başqa heç kimini yoxdur".

Sonra o durub boyaqçının yanına gedib ona dedi: "Hər vaxtın xeyir olsun, omi can". Boyaqçı onun salamını alıb ondan soruşdu: "Mənim balam, son bu gün min dinara no almışım?" Nuroddin cavabında dedi: "Mən o pulu bir konız almışam". Boyaqçı ucadan dedi: "Mənim balam, sonın başın xarab olub, nodır. O neca konizdir ki, son ona min dinar vermişən? Oh, mən bilsoydim, o konız hansı osil-nosobu mansubdur!" Nuroddin cavabında dedi: "Əmi can, o konız firong qızıdır..".

Sohrizad bu yerde şohrin açıldığını görüb nağılı yarımqıq qoydu.

## 874-cü gecə

Elo ki sokkiz yüz yetmiş dördüncü gecə oldu. Şohrizad nağılından danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot eloyırlor ki, Nuroddin qoca boyaqçıya dedi: "Bu konız firong qızıdır". Qoca dedi: "Oğlum, bil və agah ol ki, on gözəl firong qızının bixin şohordə qiyməti yüz dinardır. Allaha and olsun, bu konizi satmaqla kimse soni aldadıb. Əğər son onu sevmisənə, bu gecə onunla yat. Sabah apar onu bazara, sat. Lap bunda son iki yüz dinar itirmiş do olsan. Elo bil ki, sonin donizda gəmin batıb, yaxud yolda sonin üstündə uğurlar düşüb". Nuroddin cavabında dedi: "Sən doğru buyurursan, omi can. Ancaq son bilişrin ki, mənim min dinardan başqa pulum yox idi. Onu da verib konizi almışam. İndi isa mənim xərcələmək üçün bir dirhomim de yoxdur. Mən indi sabaha kimi səndən olli dirhom əlborcu istəyirəm. Sabah açılan kimi mən aparıb bu konizi sataram, sonin do borcunu qaytararam". Qoca cavabında dedi: "Baş üstə, mən sono borc pul verərəm". Sonra o, Nuroddino olli dirhom verib dedi: "Oğlum, son həlo çox cavansan, ola bilsin, o konız çox gözəldir, özü do sonin ürəyinə çox yatır və onu satmaq sono çatın golur. Unutma ki, sonin xərcələməyo pulun yoxdur. Mənim sono verdiyim bu olli dirham iso bir-i ki günde qurtaracaq, son yeno mənim yanına borca gölöçökson. Mən do sonin üzündən keçməyib bir iki-üç dofa sono borc verəcəyəm. Sonra isa bacarmayaçağam. Bunun nöticəsi elo ola biler ki, mən heç sonin salamını da almaram və mənim sonin atanla olan dostluğum puç olub gedər". Nuroddin qocadan pulları alıb evo goldı, onu konizo verdi. Konız dedi: "Mənim ağam, dur elo indi bazara get, iyirmi dirhəmən beş rong ipşik parça, qalan otuz dirhəmən isə ot, meyvo, şorab və gül al".

Nuroddin o saat durub bazara getdi. Konız nə tapşırılmışsa hamisi alıb gotirdi. Qız o saat ayağa durub qolunu çırməldidi, dadlı xörək bisirib süfrəyə gotirdi. Onlar oturub doyuncu yeyib-icdilər. Sonra qız Nuroddin şorab içirdə-icirdə onu o vaxtacan eyləndirdi ki, axırda Nuroddin sörxəs olub yati. Belo olanda qız o saat ayağa durdu, öz böğçəsini açdı, oradan iki mismar çıxardı, sonra oturub işləməyə başladı. Qız o vaxtacan işlədi ki, axırda Nuroddinin bazarından alıb gotirdiyi

İpek parçalar dönüb yarışqlı zünnar<sup>r</sup> oldu. Qız zünnarı temizlədi, parıldadıb bir əşkiyə bükdü, götürüb balıncın altına qoydu.

Sonra ayağa durub Nuroddinin yanında uzandı. Başladı yavaş- yavaş oğlanı ovuşturmağa, o da yuxudan ayıldı. Nuroddin yuxudan ayında yanında lüt qız gördü, onun bədəni gümüş kimi ağ, ipek kimi yumşaq idi. Elə bil bu sözleri deyəndə şair onun gözəlliyyini xatırlayıb:

“Saçları gecodır, üzü sohərdir,  
Yanaqları güldür, dodaqları mey.

“Vəsli can dincliyi, hieram oddur,  
Dişları incidir, alını iso ay”.

Bir şairin bu haqda dediyi sözler nə gözoldür:

“Qoddi zərif budaq, çöhrası aydır,  
Baxışı ahudur, xoş otri onbor.

“Mənən aşiq olub, yar ayrınlada  
Mənən tok qoymayırlı qəm, qüssə, kodor.

“Ay üzü mahtabı solğun göstərir,  
Yanında nurunu itirir ülkör”.

Başqa bir şairso belo deyib:

“O ondördgeçilik aya bonzoyır,  
Gözlorı gözüdür sanki alunun.

“Sürəmləi gözünü görən deyər ki:  
Ülkör ayağının tozudur onun!”

Nuroddin o saat qızı tarof çevrildi, onu qucaqlayıb bağırna basdı, onunla birləşib bircən oldu, onların arasında elə bir məhəbbət başladı ki, holo heç kos bir-birini belo sevmayıb. Qız da öz fövqoladə gözəlliyi və şivisi ilə heç də ondan geri qalmırdı. Şair demişkən:

“Çalışdım ki, onu yaddan çıxardım,  
Dil tapa bilmədim başqasıyla mon,

<sup>1</sup> Qursaq növüdür, xaçporost rəhbərlərin geyimlərində olur. Dəmişq orob dilində bu söz qurşaq mənasında işlədir.

O, ondördgeçilik bir aydır ki var;  
Onu xəlq eləyən xalıqə öhsən!

Günah sayısla da onu sevməyim,  
Peşiman deyiləm öz omolimden.


Itirib yuxumu, xəstə düşmüşəm,  
Onu düşünürəm, tek onu qələbon.

Şerli yaxşı bilən adamlar kimi,  
O mənən bu beyti söylədi nozəm:

Dərk edər sevgiñin ucalığını  
Kimiso, nəyiso ürokden sevən!”

Bu gecə onların hayatında ən xoş gecə olduğundan onlar sohərin nə vaxt açıldıgını bilmədilər...

Şəhrizad bu yerde sohərin açıldıgını görüb nağılı yarmıq qoydu.



Elə ki səkkiz yüz yetmiş beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rovayot elayırlar ki, Nuroddin dedi-qodudan, söz-söhbətdən qorxmayıb qızla elə xoş anlar, xoş dəqiqələr keçirdi ki, göl görəsən. Sonra onlar qucaqlaşıb sohərocon şirin-şirin yatırlar. Onların ürokları şad, könüllü xoş idi. Belələri haqda gör bir şair nə deyib:

“Türk etmə eşqi, aşiq, ton etsə, – etsin oğyar,  
Boğmaqçın ehtirası olmaz paxılıda kirdar.

Bir yorğan altda bahom aşiqə yutsa moşaq,  
Dünyada bundan ola, zənn etmə, başqa həzz var!

Onlar qucaqlaşınca gizlər bu sırrı yorğan,  
Eylər ovoz bahinci sarmaşmış ol və qollar.

Vurğun olan üroklor bağlarkon əhdü-peyman,  
Cingildidib dəmir tas, sos-küy salır paxıllar.

Dost bir nofor do olsa, bil qodrını o dostun;  
Xoşboxt odur, - cahanda tapsın vəfali qomxar.

Bödniyyot insan ancaq aşıqlarla lağ eylor,  
İslah olunmaz heç vaxt qolbon xobis olanlar”.

Sohor açılıb gün çıxanda Nuroddin yuxudan durdu və gördü ki, qız yuyunmaq üçün su götürüb. Onlar ol-üzlərini yudular, süfrə arxasında oturub sohor yeməklərini yedilər, bundan sonra köniz əlini yastığın altına uzadıb oradan gecə hazırladığı zünnərər çixardıb Nuroddinə verdi və dedi: “Ey monim ağam, götür bu zünnəri”. Nuroddin soruşdu: “Bunu son haradan aldınız?” Qız dedi: “Monim ağam, bu dünən son iyirmi dirhomo aldiğın ipok parçadır. Duraya get farslar olan bazara. Orada bunu ver döllala. Ona nağd iyirmi dinardan ucuz vermə”. Nuroddin dedi: “Ey gözəllər gözəli, mogor iyirmi dirhomo alınan bir şeyi iyirmi dinara satmaq olarmış?” Qız cavabında dedi: “Mənim ağam, sən bu zünnərin qiymətini bilmirsən. Son bazara gedib bunu döllala verəndə, o da bunu torif edib satanda, onda hər şey sənə aydın olacaq”.

Bəlo olanda Nuroddin zünnərər aldı, farslar yığılan bazara getdi. O, zünnərər döllala verdi, özü də çökilib bir tərəfdə oturdu. Döllal bir xeyli vaxt yoxa çıxdı, sonra qayıdırıb gəldi və dedi: “Mənim ağam, bu da sonin zünnərinin haqqı. Buna nağd iyirmi dinar verdilər”. Nuroddin döllalin sözlərini eçindən buna mat-məməttəl qaldı. Sevincindən özünü itirdi. Eşitdiyinə gəh inandı, gəh da inanmadı. Pulu alan kimi tez gedib pulun hamisəna rongborong ipoklər aldı ki, köniz onlardan zünnərər hazırlasın. Sonra evə qayıtdı və ipok sapiları qızı verib dedi: “Bunun hamisəndən zünnərər hazırlıa və bu peşəni mono do öyröt. Mən holo ömründə bunun kimi qazancı sonat görməmisiş. Allaha and olsun, bu, ticarottən yaxşıdır”. Qız onun sözlərini gülüb dedi: “Monim ağam, get bayağı dostunun yanına, otuz dirhom borc al, sabah bütün borcunu bir yerdə qatararsan”.

Nuroddin ayaga durub boyaqçının yanına gəldi və ona dedi: “Əmi can, mono otuz dirhom borc ver. Allahan köməyilə sabah sonin sokşən dirhomının hamisəni qaytarb verəcəyəm”. Qoca boyaqçı çıxarıb Nuroddinə otuz dirhom verdi. O da pulu götürüb birbəşə bazara getdi. Ona ot, çörök, meyvə, qax, gül alıb evə qayıtdı, onların hamisəni qiza verdi.

Bu qızın adı qurşaqçı Məryəm idi. Qız o saat qolunu çırmayıb xörək hazırladı, gətirib Nuroddinin qabağına qoydu. Sonra süfrə açıb şərab gotirdi, oturub onunla içmeye başladılar. Qız oglanı, oğlan qızı içirdə-icirdə mözələnməye başladılar. Şərab onların başına təsir edəndə Nuroddin qızın gözünü daha xoş, daha gözəl göründü. O, həvəsle bu seri dedi:

“Öz nəfəsi təki müöttor camı  
Yar ola alanda sual etdim mon:

– Söylə lobindənmə çökilib bu mey?  
O dedi: – Mey çəkon varmı ki, güldən?”


Onlar şirin-şirin söhbət edə-edə bir-birini piyalasino şərab süzür, bir-birlərini içirirdilər. Get-gedo onların ürkəkləri coşur, hissələri vəcəd golirdi. Oğlan ona el uzadanda qız naz ilə onun əlini geri itəldi. Nuroddin sərxos olduqca qız onun gözünü daha gözəl görünürdü. Axırdı o özünü saxlaya bilmeyib, bu şeri dedi:

“Qız mey içə-icə gülüb-danışır,  
Oğlan qorxur qızın dairixməğindən.

– Məni məst etməsan, tok yatacaqsan! –  
Qorxaraq dalbadal mey süzür oğlan”.

Onlar ta o vaxtəcan yeyib-icib mözələndilər ki, axırdı Nuroddin tamam sərxos oldu, uzambı yatdı. Bəlo olanda Məryəm ayağa durub, öz işinə başladı. Ta o vaxtəcan işlədi ki, axırdı zünnərər hazır oldu. Sonra o zünnərərə hazırlayıb kağıza bükdü, özü də Nuroddinin yanına girib sohərəcən onunla şirin-şirin yatdı...”

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağlı yarımcıq qoydu.



Elə ki səkkiz yüz yetmiş altıncı gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, bəlo rəvayot elçiyirlər ki, qurşaqçı Məryəm zünnərərə hazırlayandan sonra onu təmizləyib kağıza

büdü, sonra Nuroddinin yanına girdi, onlar sohorocon şırın-şırın yatıldı. Sohor açılında Nuroddin durub öz işimi gördi, sonra Moryom zünneti ona verib dedi: "Apar bunu bazara, diünonki kimi iyirmi dinara sat". Nuroddin zünneti alıp bazara apardı, sonra boyacıının yanına gedip onun sokson dirhomini qayıttırdı, ona sidq-ürokdon toşokkür etti. Boyacı ondan sorusunu: "Oğlum, konizi saidin?" Nuroddin ucadan dedi: "Neco dilin golir ki, belo damışsan! Mon öz ruhumu cumundan neç ayira bilorum?"

Sonra Nuroddin oturub bütün ohvalatı buşdan aksıracan qoca boyaqçıya damgası. O da buna çox şad olub dedi: "Oğlum, Allaha and olsun, son moni çox şad elodin. Allahm kömöyilo sonin işlerin bundan sonra lap yaxşı olacaq! Mon sonin atamın xotrini çox istoyirom, soni do ürokdon sevdiyim üçün istayirdim ki, son sohv elomoyoson, bizim aramızda dostluq homişo davam elosin!" Sonra Nuroddin qocadan ayrılib bazara getdi, homişəki kimi yeno do ot, meyvo, şorab vo bir çox başqa şeylər alıp evə apardı.

Nuroddin yeno do oturub qızla yeyib-içdi, deyib-gülüb oylondı. Hor gecə qız bir zümmər hazırlayırdı. Sohor Nuroddin aparıb onu iyirmi dinara satırdı. Pulun lazımları olan hissosını xoreloyır, qalannı da gotırıb qızı verirdi. Qız da pulu götürüb bod gün üçün chtiyat saxlayırdı.

İki il keçəndən sonra qız dedi: "Ey monim ağam Nuroddin, sabah aparıb bazarda zünneti satanda mono altı ipok sap alarsan. Bu gecə monim ağılmı belo bir fikir golib. İstoyirom sono bir yaylıq tikom, son do onu çiymino salasən. Bu yaylıq elo bir yaylıq olacaq ki, belosını bu vaxtəcan no bir tacir, no do bir padşah oğlu görüb". Sohor açılında Nuroddin durub yeno bazara getdi, zünneti saidi, ronglı ipok sapları alıp qız üçün gotirdi. Moryom do oturub düz bir hoflo bu yaylığın üstündə işlodı (o hor gecə zümmər hazırlayırdı, zünneti hazırlayandan sonra bir az da yaylıq tikirdi), axırdı yaylıq hazır oldu. Sonra o, yaylıq Nuroddino verdi. O da onu çiymino salıb bazara çıxdı. Bazarda hamı onun tamaşasına durmusdu. Tacirlər, oyanlar, sohor ohalisi Nuroddinin başına toplaşır, heyran-heyran bu yaylığa tamaşa edirdilər. Hamı ondakı inco ol işinə heyran qalmışdı.

Günlörin bir günü Nuroddin yatarkən gecəyarı birdən yuxudan ayıldı vo gördü ki, onun konizi içün-icün ağlayıb bu şeri deyir:

"Eyyah, başa çatır yarla vüsalum,  
Yaxınlaşır yeno ayrılıq çağı.

Parçalanur qolbım, salıqlıq yada.  
O keçen günləri, o kef-damağı.

Alt-üst etmok üçün xoş günümüzi  
Yamanca soy edir bodnuzor yağı.

Danlağı, tonisi o baxxahlارın  
Bizim köksümizə çökəcək dağı".

Nuroddin ondan sorusunu: "Ey monim xanımım Moryem, son niyo ağlayırsan?" Qız dedi: "Monim üreyimo damub ki, biz ayrılacığ. Buna görə do mon ağlayıram". Nuroddin sorusunu: "Ey gözöllər gözölli, axı bizi kim ayıra bilər. Mögor bu dünyada sonin üçün on oziz adam mon deyiləmmi? Mögor mon soni hamidən çox sevmirəm?" Qız cavabında dedi: "Monim sono olan mohobbotim, sonin meno olan mohobbotindən qat-qat çıxdur. Ancaq bu qarənliq gecələrə o qodor do inam yoxdur. Onlar insana sevinc gotirdiyi kimi dərd-qəm do getirir. Bir şair demişkən:

"Taleyindən razı idin ömrünün xoş çağı.  
Dövrənin heç bir qomı etməzdi narahat sonı.

Tovlayıb oylondırdı qolbını aydın gecə,  
Bozın aydın bir gecə gizlər yüz aläq fitnəti.

Ay tutulmuş, - var deyon, gün do tutulmuş, - var deyon,  
Yox gürən lakin tutulmuş başqa bir soyşarıron!

Yamyasıl kollar, ağaclar coxsə da bağ-bağçada,  
Daşlaşır insanlar ancaq bar gotirmiş şaxoni.

Gördüyün dorya üzündə zir-zibillər olsa da,  
Altında gizlənmiş görvərən incini, dürdənəni.

Ehtiyyatı, fürsəti cohə etsin, oldon vermosin,  
Boxtiyar etmişə tale lütf ilə bir bondonı!"

Sonra qız dedi: "Ey monim ağam Nuroddin, eger sen bizim ayrılmızı istəmirsenə, onda sağ gözü kor, sol qıçı çolq (bu qocanın kül kimi boz sıfotı vo qalın saqqalı vardi) firongden özünü qoru. Bizim

ayrılmamıza da o səbəb olacaq. Mən onun bizim şəhərə gəldiyini gördüm. Bilirom ki, o məni axtarmağa gəlib". Nuroddin dedi: "Mən onu görən kim vurub öldürərəm". Məryəm ucadan dedi: "Mənim ağam, sonu onu öldürmə, onuna danişma, ona nə bir şey sat, nə de ondan bir şey al. Onunla heç bir əlaqəyə girmə, oturub-durub səhbət eləmə. O səndən bir söz soruşşa cavab vermə. Qoy Allah bizi, onun qəzəbindən, hiyləsindən qorusun!"

Elə ki şəhər açıldı, Nuroddin zünnərət götürüb bazara getdi. O, bir torofda oturub tacir oğlanları ilə səhbət eləməyə başladı. Səhbət zamanı birdən onu mürgү tutdu, oturacağa uzanıb yatdı. O, burada yatarken bu vaxt birdən həmin firəng, yanında da yeddi nəfər başqa firəng gəlib buradan keçirdilər. Onlar Nuroddini görüb ona yaxın gəldilər. Nuroddin yaylığın bir ucu ilə üzünü örtüb o biri ucunu altında saxlayırdı. Firəng Nuroddinin yanında oturub yaylığın altında burmağa başladı. O yaylığı ta o vaxtən burdu ki, Nuroddin bunu hiss etəyi yuxudan ayıldı. O, yuxudan ayılanda qızın təsvir elədiyi firəngi basının üstündə gərdi. O özünü saxlaya bilməyib, həmin firəngin üstünlərə bərk acıqlandı. Belə olanda firəng ondan soruşdu: "Sən nə üçün bizim üstümüze qış-qırırsan? Məgənə biz sonın bir şeyini götürmüsük?" Nuroddin cavabında dedi: "Allaha and olsun, ey manfur insan, əgər sən mənim bir şeyimi götürmüs olsaydın, mən bu saat soni valinin yanına aparardım". Onda firəng dedi: "Ey müsləman, soni and verirəm inandığın dina, de görüm bu yaylığı haradan almışsan?" Nuroddin cavabında dedi: "Bu mənim ananım ol işidir..."

Şöhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



877-ci gecə

Elə ki sokkiz yüz yetmiş yedinci gecə oldu, Şöhrizad nağılin dalını danişmaya başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, firəng Nuroddindən soruşdu ki, yaylığı kim hazırlayıb, Nuroddin cavabında dedi: "Bu yaylığı öz olı ilə mənim üçün anam tikib". Firəng soruşdu: "Son bu yaylığı mənə istədiyin qiyməti satarsanım?" Nuroddin ucadan dedi: "Ey manfur adam, Allaha and olsun, mən bu yaylığı nə sona, nə do bir başqasına satan deyiləm. Bu yaylığı anam mənim

adıma tikib. O bir de ikinci belə bir yaylıq tikməyəcək. Buna görə de mən bu yaylığı ömrüm boyu heç kimsə satan deyiləm!" Firəng dedi: "Gəl sən bu yaylığı mənə sat. Mən bu saat ona beş yüz dinar verərom. Hər kim bu yaylığı sənə tikibse, qoy o sonin üçün bundan da yaxşısını tiksən". Nuroddin cavabında dedi: "Mən bunu heç kimsə satmayacağam, çünki belə bir yaylıq bu şəhərdə heç kəsə yoxdur". Firəng yalvarıyalvara dedi: "Ey mənim ağam, son bu yaylığı alt yüz xalis qızıl dinara da satmazsan?" O, yaylığın qiymətini artıra-artıra doqquz yüz dinara çatdırıldı. Nuroddin yenə öz sözünün üstündə durub dedi: "Mən bu yaylığı satmasam da, Allah özə mənə kömək edəcək. Sən bu yaylığa iki min dinar da versən, satan deyiləm".

Firəng yaylığın qiymətini artıra-artıra Nuroddini pula şirnökdi. O, yaylığın qiymətini min dinara qaldıranda onların başına yiğilan tacirlər firəngə dedilər: "Biz bu yaylığı sənə satırıq. Tez olun pulunu ver!" Nuroddin ucadan dedi: "Allaha and olsun, mən bunu satan deyiləm!" Onda tacirlərden biri dedi: "Oğlum, bil ki, bu yaylığın qiyməti yüz dinardan artıq deyil. Bu firəng isə ona min dinar verir. Son bu yaylıqdan doqquz yüz dinar qazanırsan. Belə bir qazancı daha haradən elde edəcəksən! Sənə məsləhət görürəm ki, yaylığı firəngə satasan, min dinarı alıb cibinə qoysan, gedib bu yaylığı toxuyan adama deyəsən ki, bundan birini da toxusun". Nuroddin tacirlərinin sözündən utandı, yaylığı firəngə satıb min dinarı cibinə qoysdu. O, bazardan gedib bu xəbəri öz konizino çatdırımaq istəyəndə firəng dedi: "Ey tacir ohli, Nuroddini buraxmayın, mən bu axşam sizin hamını onunla birlikdə qonaq çağırıram. Mənim bir çəllək elə Rumiya şorabım, yağlı qoynum, tezə meyvelərim, qaxım, başqa yeməyim var. Hamını bizdə yeyib-içib kef edə bilorsınız". Belə olanda tacirlər dedilər: "Ey Sidi Nuroddin, biz istəyirik ki, son bu axşam bizimlə bu firəngin qonağı olasan, bizimlə danişib-gülüb oylənəsən. Son özün görürən ki, bu firəng çox alıcınen abadmdır".

Sonra onlar Nuroddini xeyli dilo tutub yalvardılar, güclə onu saxladılar, özük dukanlarını bağladılar, Nuroddini də götürüb firəngin monzilikino getdilər. Onlar hər iki torofdən evyani olan böyük bir otağa daxil oldular. Firəng götürüb elə bir süfrə açdı ki, hələ heç kos heç yerdə belə şey görməmişdi. Onun üstü, konarları elə zorif, elə gözəl naxışlarla işləmişdi ki, baxanın ağızı açıq qalırdı. Sonra firəng götürüb müxtəlif bülər qablar düzdü, bu qabları meyvə və qaxlar doldurdur. Sonra o süfrəyə Rumiya şorabı gotirtidir və əmr elədi ki, qonaqların şörefinə kök bir qoyun kössinlər. Elə ki qoyunu kösdi, o, ocaq qalayıb yağlı

qoyun otini qızardı, tacirları yedirdib-icirtməyə başladı. O her dəfə tacirlərə işarə edirdi ki, Nuroddin daha çox içirtsinlər. Tacirlər Nuroddini qılıqlayıb tə o vaxtacan içirtildilər ki, axırdı onun ağlı başından çıxdı.


Firong görəndə ki, Nuroddin tamam sörxəs olub, üzünü ona tutub dedi: "Ey Sidi Nuroddin, son bizi bu gün oylondırıb olduqca şad elədin. Eşq olsun sono!" Firong hər cüro xoş sözər deyə-deyə Nuroddinin ürəyini olo almaq istədi. Sonra o, Nuroddino lap yaxın oturdu, zonlö onun üzüntü baxıb soruşdu: "Ey Sidi Nuroddin, sən öz konınızı mənə satarsanmı? Sən bir il bundan əvvəl bu tacirlərin gözü qabağında onu min dinara alımsan. Mən indi onu səndən beş min dinara almaq istəyirəm". Firong nə qədər xahiş elədi, Nuroddin heç cüro buna razı olmadı. O, qızın qiyomatını artır-artıra on min dinara çatdırıdı. Nuroddin içib lap sörxəs olanda tacirlərin yanında dedi: "Mən onu sənə on min dinara satıram. Tez ol pulu ver". Firong buna çox şad oldu. Tez tacirləri şahid olmağa çağırıldı. Onlar səhərəcən oturub yeyib-icidlər, deyib-gülliş kef çökdlər. Səhər açılında firong öz qulluqçularına dedi: "Pulları gotırın!" Qulluqçular gedib pulları gotirdilər, firong on min dinarı sıyab Nuroddin verdi, sonra dedi: "Ey Sidi Nuroddin, götür bu pulları, bu sonin konınızı qiymətindir. Sən onu mənə dünən axşam bu tacirlərin yanında satımsın". Nuroddin ucadan dedi: "Ey manfur insan, mən sona heç no satımasıam, son yalanı danışrsan. Mənim konizim yoxdur!" Firong dedi: "Sən öz konınızı mənə bu tacirlərin yanında satımsın".

Bələ olanda bütün tacirlər dedilər: "Bəli, Nuroddin, sən dünən axşam bizim yanımızda konınızı on min dinara bu firango satdırın. Biz buna şahidik. Buna görə də dur pulunu götür, konizi de ver getsin. Allah onun evəzəsəno sənədən daha yaxşısını yetirər. Məgor sənə xoş deyilmə ki, son onu min dinara alımsan, onunla bu qədər xoş günlər keçirmisən, indi də onu on min dinara satırsan? Həm də o hər gün sonin üçün bir zünnar hazırlayıb, son də onu iyirmi dinara satırdın. Bütün burlardan sonra sən onu satmaqdən boyun qaçırsan, onun hesabına əldə etdiyin qazancı az bilirsin. Son belə bir qazancı haradan əla keçirə bilərsən? Məgor sən o qızı sevirsənə, bu qədər müddətə onunla olduğun bos edər. Bu pulu götür, gedib özüne başqa bir koniz al. Məgor bunu istəmirsin, onda bu pulun yarı qiyomatino öz qızılarımızdən birini sənə verərik. Qalan pul də sonin var-dövlətin olar". Tacirlər tə o vaxtacan Nuroddini dilo tutub aldıtları ki, axırdı o buna razı oldu. Bələ olanda firong o saat hakim və şahidləri çağırıldı, bu barədə sənəd yazdırıb tə-

dıqlətdi. Bunlar burada qalsınlar indi sizə kimdən deyim, qurşaqqı Məryəmdən...

Qurşaqqı Məryəm səhərən axşamacan, axşamdan səhərəcən oturub öz ağasını gözldəti. O gəlib çıxmadi ki, çıxmadi. Belə olanda oturub dərdli-dərdli ağlamagə başladı. Qoca boyaqçı onun səsini eşidib arvadını onun yanına göndərdi. O gəlib görəndə ki, qız ağlayır, ondan soruşdu: "Ey xanım, nə üçün ağlaysısan?" Qız cavabında dedi: "Ana can, mən oturub öz ağam Nuroddinin yolunu gözlöyirəm. O isə səhərədən gəlib çıxmır. Qorxuram mənə görə onu alıddalar, o da məni sata..."

Şohrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Ey ki sökkiz yüz yetmiş sökkizinci gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət cloyırlar ki, qurşaqqı Məryəm boyaqçının arvadına dedi: "Mən qorxuram ki, biri məni Nuroddindən almaq üçün kələk işlodıb onu aldada, o da məni sata". Boyaqçının arvadı dedi: "Məryəm xanım, oğor sonin ağana bu ev dolusu qızıl versələr də, o seni heç kime satmaz. Axi, mən onun səni necə sevdiyini bilirom. Ola bilsin, Qahirədən onun yanına adam gəlib, o onları evin dəvət eləmək isteməyib, səhərədən onların şərfino qonaqlıq düzəldib. Belək də o istəməyib ki, son gəron işləri onlar bilsinlər. Allah qoysa, səhər açılında o sağ-salamat qayıdib sonin yanına gələr. Boş yero ozaib özünü üzmo. Mən bu geconı sonin yanında qalıb ağan galənəcan seni ayləndirərem, qoymaram daxısan".

Boyaqçının arvadı səhəreçən Məryəmin yanında qaldı. Onun başını səhbətə qatıb, daxımaq qoymadı. Elə ki səhər açıldı, Məryəm bir da gördü ki, onun ağası Nuroddin, yanında həmin firong və bir böyük tacir höyəti daxıl oldular. Məryəm onları görəndə işin nə yerde olduğunu anladı, rəngi ağappaq ağardı, bədəni tuşanlı gündə dənizdə olduğu kimi əsim-əsim əsdi. Bu vaxt boyaqçının arvadı qızdan soruşdu: "Məryəm xanım, de görüm sənə no olub? Bir anın içinde sir-sifətin saralıb-soldu, elə bil ayaq üstə qurudun? Qız cavabında dedi: "Xanım, Allaha and olsun, mənim üreyim hiss edib ki, biz aylılaçaq. Sonra o döründən köks ötürüb ah əcədi və bu seri dedi:

"Aman ayrılığın olinden, aman,  
Ayrılıq acidir, ayrılıq yaman!

Axşam yaxınlaşır, güneş batanda,  
Saraldır rongini onun da hicran.

Lakin sohərçığı doğan güneşin  
Bənizi ağarr şad olduğundan".

Sonra Məryəm hicqırıb ağladı, boyaqçının arvadına dedi: "Xanım, mən sənə demədim ki, məni almaq üçün ağamın başını aldadılar. Mən şübhə etmirəm ki, bu gecə o məni həmin firəngə satıb. Mən isə onu qabaqcadan xəberdərləq eləmişdim. Görünür, ehtiyatlı olmaqla qəzavı-qədərdən qaçmaq olmazmış. Mənim sözlerimin həqiqət olduğu indi sənə aydınlaşdırıb!"

Məryəm boyaqçının arvadı ilə səhbət edərkən, bu vaxt onun ağası Nureddin içəri girdi. Qız onun üzüne baxanda gördü ki, onun sir-sifeti tamam dəyişib. Hırsından bödəni əsim-əsim əsir, gözlərində elə bir derin kədər var ki, gol görəsən. Qız ona dedi: "Ey mənim ağam Nureddin, görünür, sən məni satmışsan?" Nureddin qızın sözünü eşidəndə hönkür-hönkür ağladı, sonra dərindən köks ötürüb bu şeri dedi:

"Mən yanılsam da, yanılmır fələk öz hökmündə,  
Belədir çoxın işi; kim deyışər dövrənəni?

Gözü görməkdə ikən, əqli-huşu başda ikən,  
Yol azad bir nəşərin etmək üçün divanını.

Alar idrakim Allah, kor edər gözlərini,  
Ki, bala girdabına qərq eləsin öz canını.

Ela ki yoldan azan şəxsi cozeləndirdi,  
Qaytarar əqlini, bilsin deyə öz nöqsanını.

Niyo baş verdi bu iş? - sözlerini alma dile;  
Poza bilməz bir adam, bil ki, fələk fərمانını..."

Sonra o qızdan üzr istədi və dedi: "Ey mənim xanımım Məryəm, Allah'a and olsun, mən səni satmaq istəmdim. Görünür, Allah-teala alınımıza belə yazıbmış. Məni aldadıb tora saldılar, mən özüm də bil-

medən öz əlimle səni bələya saldım. Allahın yarısına pozu yoxdur. Belke bizi bir-birimizden ayıran tanrıının üreyinə rəhm gəldi, bizi yene də qovşudurdu". Qız dedi: "Axi, mənim ürəym bunu qabaqcadan duymuşdu, mən səni xəbərdar eləmişdim". Sonra o Nureddini bağrına basıb alımdan öpdü, özü də bu şeri dedi:

"Başından aşşa da dərdim-kəderim,  
Çıxarda bilmərəm mən sizi yaddan.

Kol üstə ağlayan dərdli qumrutek  
Ağlayıb sizlərəm mən də her zaman.

Getiniz, kimsəsiz qaldım dünyada  
Yer-göy gözlerimə göründü zindan".

Elə bu vaxt hemin firəng içəri girdi, əylilib Sitt-Məryəmin elini öpmek istədi. Ancaq qız onu geri itəledi, üzüne bir sille vurub ucadan dedi: "Rədd ol buradan, murdarın biri murdar, sen məni kılqə kimi izləmekdən ol çıxmədin ki, çıxmədin, axırdı gelib menim ağam da aldatdır! Ancaq bir şeyi unutma ki, eger Allah-teala istəse, o yənə menim olacaq!" Firəng kənizin sözlerine bərkən gülüdü, öz hərəkəti üçün ondan üzr isteyib dedi: "Ey Məryəm xanım, burada menim günahım nədir? Şənin ağan Nureddin səni satıb, mən də alımışam. Əgər o səni sevseydi, səni satardı? Bir şair demişən:

"Meni darixdən getse yaxşıdır;  
Namərdəm mən onu yadıma salsam.

Canımdan o qəder bezməmişəm ki,  
Bir zəhləm getmişə oturam-duram".

Bu kəniz Əfrənci<sup>1</sup> padşahının qızı idi. Bu çox böyük bir şəhər idi, özü də cürbəcür bükükləri, ecaib şəyəleri, hem də sonetkarları ilə bütün dünyaya meşhur idi (lap İstanbul şəhərinə oxşayır). Qızın şəhərdən ona-anasının yanından baş götürüb getməsi çox qəribə ve ecaib idi. Qoy onu biz bir-bir başdan-ayağa danışmış, eşidib-bilənlər sad əolsunlar..."

Şəhrizad bu yerde şəhərin açıldıqını görüb nağılı yarımcıq qoysdu.

<sup>1</sup> Burada Fransanın adıdır. Nağılda Fransanın conubunda olan liman şəhərlərindən biri nozerde tutulur. Çox güman ki, bu Marsel şəhəridir.

879-ou gecə

Elo ki sokkız yüz yetmiş doqquzuncu gecə oldu, Şəhriyad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qurşaqçı Məryəmin öz evlərindən, ata-anasının yanından baş götürür getməsi çox qoriba və ocaib idi. Əhvalat belə olmuşdu.

Məryom öz ata-anasının yanında böyük naz-nemətələ böyüdü. O hələ usaqlıdan yaşı yazmağı, hesabi öyrənmışdı. Hamçinin ona natiqlik məharətini, at çapmağı da öyrətmüşdi. O, hamçinin bir çox peşə və sanotı da müükomməl bilirdi: parça toxumaq, paltar tikmək, hor cır ol işi, naxış vurmaq, zünər hazırlamak, güləbatınla haşiyə vurmaq, gümüşü qızıl suyuna salıb zərləmək məharətlə dövrünün on tanılmış adımı olmuşdu. Onun bacarmadığı heç bir qadın, kişi işi qalmamışdı. Allah-tovala həm də ona elo bir gözəllik, elo bir ağılkamal vermişdi ki, öz zəmanəsində onun tayı-bərabəri yox idi. Bu qızın sorğu bütün aləmə yayılmışdı. Dünyanın on varlı adamları, on məşhur padşahları ona elçi göndərirdilər. Ancaq qızın atası heç koso razılıq vermirdi, cünki o, qızını sonsuz bir məhəbbətə sevirdi. Onu bir an da olsun gözündən qoymurdu. Bu padşahın oğlu çox idi, qızı isə birəcə bu qız idi. O da qızını bütün övladlarından çox istəyirdi.

Günlərin bir günü elo oldu ki, şahzadə bərk xəstələndi. O əhd elədi ki, əgor bu xəstəlikdən dursa, yaxın coxırələrin birindəki monastırda gedəcək. Bu monastr hər yandı məşhur idi. Hər kəs ürəyində bir şey tutub, əhd edib o monastırda gedirdi, öz niyyətinə çatırdı. Elo oldu ki, Məryom bu xəstəlikdən sağaldı, əhdini yerinə yetirmək üçün həmin monastırda getmək istədi. Əfrənci padşahı buna razılıq verdi. O tədarük görüb kiçik bir gəmi ilə qızını yola saldı. Qızla birlikdə bir neçə nəfər oyan qızları, bir də onlara xidmət eləmək üçün zadəgan qulluqları da getdilər.

Məryom ilə həmin monastırda yaxınlaşanda birdən onların üstüne böyük bir müsəlman gəmisinin goldiyini gördülər. Bu, Allah yolunda vuruşan gəmilərdən idi. Onlar Məryəmlilin gəmisindəki adamları, var-dövləti, bütün qızları əsir aldılar, aparıb Kərvəvan şəhərində satırlar. Elo oldu ki, Məryom burada bir fars tacirinin əlinə düşdü. O, kişiliyi olmayan, arvadlarla yaxınlıq eləyə bilməyən bir adamdı. Buna görə

de o, Məryəmi özüñə qulluqcu elədi. Günlərin bir günü bu tacir bərk xəstələndi. Ölüm qorxusu galib onun başının üstünü aldı. Bu vaxt Məryəm ona qulluq elədi, onun halına qaldı, biri neçə aya o sağlamış agaya dardı. Məryəmin bu məharəti farsın çox xoşuna gəldi. Qızın xeyir-xahişi müqabilində onu mükafatlandırmış istədi. O qız a dedi: "Ey Məryəm, ürəyin no istəyirsə mənə de!" Onda Məryəm dedi: "Mənmin ağam, sendən xahişim budur ki, məni ürəyim istəyən adama satasan!" Fars cavabında dedi: "Yaxşı, senin xoçrina mən bunu edərəm. Kimdən xoş golse, seni ona sataram".

Məryom buna çox şad oldu. Fars ona islam dinini qəbul etməyi məsləhət bildi. Qız da bu dini qəbul edib müsəlman oldu. O gündən qoca hor gün Məryəmə dindarlığı, Quran oxumağı, qanunşunaslığı, peyğəmbər haqqındaki rəvayətləri öyrətməyə başladı. Günlərin bir günü fars galib İskəndəriyyə şəhərində çıxanda, bildiyimiz kimi, o, qızı istədiyi adama satdı. Onu Əli Nurəddin aldı. Bax bu sabəbdən de Məryom öz səltəntindən idirigən düşmüşdü.

O ki qaldı qızın atası Əfrənci padşahına, o, qızının esir alınması xəberini eşidəndə padşahlığın bütün iğid pəhləvanlarına, oşgərlərinə car çəkib onları qızı axtarmağa göndərdi. Onlar gedib bütün müsəlman coxırələrini, şəhərlərinin gozib-dolaşdırılar. Ancaq qızdan heç bir xəber-ətər bilməyib, kor-peşən geri qayıtdılar. Belə olanda padşah dərdə-qəmə batdı, axırdı aq sağı kor, sol qızçı topal olan baş vazırının yanına çağırıb qızını axtarmaq üçün göndərdi. Bu vazır olduqca qoddar, hıyləgər və bacarıqlı bir adam idi. Padşah ona dedi ki, gedib bütün müsəlman coxırələrindən və şəhərlərdən qızı axtarın. Harada onu tapsa, lazım gəlsə, bir gəmi qızıl verib onu alsın. Vərəyə yola düşdü və gedib bütün müsəlman coxırələrini və şəhərlərini gazib-dolandı. O, İskəndəriyyə şəhərindən öyrəndi ki, qız qəhirəli Əli Nurəddinin yanındadır. O da qızın izinə düşdü, kələk işlədiib qızı Nurəddindən aldı.

Məryəm fırəngin əlinə düşəndən sonra gecə-gündüz ağlayırdı. Firəng isə ona deyirdi: "Məryəm xanım, bu dərd-qəmi bir yana qoy, gedək öz ata-anasının səltənetinə. Ora senin həm özünün, həm də şəhərətinin vətənidir. Orada hamı senin yolunu gözlöyir. Yad ölkədən alçalıb tohqır olundugun yeter. Men düz il yarınrı ki, ölkə-ölkə, diyar-diyar soni axtarmaqdən yorulub oldən düşmüşəm. Atan mənə tapşırıb ki, harada soni tapsam, lap bir gəmi qızıl verib alım. O sonin bərk xıffotını çəkir!" Sonra Əfrənci padşahının vəziri qızı xeyli yarvardı, onun əl-ayağını öpməyə başladı. Qız isə daha da qəzəblənib dedi: "Ey murdar insan, seni görüm heç vaxt Allah ürəyinə eləmosın!"

Belo olanda vezir qulluqçulara əmr elədi ki, yola hazırlaşınlar. Onlar o saat yohorlı-yüyənlə qatır götürüb Məryəmi ona mindirdilər, başının üstüne qızıl-gümüşlə işlənmiş çətir tutdular, özləri de onu ohato edib deniz darvazasından çıxdlar. Onlar qızı balaca qayığa mindirib avar çəkdilər və qızı götürüb böyük bir gəmiyyə mindirdilər. Bu vaxt taygöz vezir dənizçilərə qışqırıb dedi: "Dor ağacını qaldırın!" Dənizçilər o saat dor ağacını qaldırb, yelkoni açıdlar, avar çəkdilər, gəmi yavaş-yavaş hərəkət goldı. Bu vaxt Məryəm elə hey İskəndəriyyəyə torof baxırdı. O, gözünü şohərdən ta o vaxtacan çəkmodi ki, axırdı şohər tamam görünməz oldu. Bu vaxt o acı-acı ağlamağa başladı..."

Şəhrizad bu yerde şohərin açıldıǵını görüb nağılı yarımcıq qoydu.



880-a gecə

Elo ki sökkiz yüz soksəninci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyirlər ki, Əfrənci padşahın gömisi sahildən aralananda qurşaçı Məryəm gözünü İskəndəriyyəyənən çökərdi. Elo ki gəmi şohərdən tamam aralandı o göz yaşı töküb ağladı, sonra bu şeri dedi:

"Bir de görəcəməni soni gözlərim?  
Folayıñ işindən baş aşmirəm man.

Ayrılıq gömisi ayırbızı.  
Axır gözlərimdən yaş loyon-loyon.

Artıq ayrırlıram, – gözlərimə nur.  
Qolbıma güc verən, şəfa verəndən.

Monim olim çatmır, ey pərvərdigar,  
Onu beləlardan özün saxla son!"

Məryəmin bütün fikri-xəyalı Nuroddinin yanında idi. Onun göz yaşı bir an belə qurumurdu. Xidmətçilər golib onu no qədər dilə tuturdularsa da, qız onların sözünü qulaq asırmırdı. Nuroddinə olan məhəb-

bəti daha da gücləndirdi. O, derdli-derdli ağlıyır, öz taleyindən şikayətlər və bu şeri deyirdi:

"Şənilə danışır qolbım hər zaman,  
Eloyir eşqimdən soni xəbərdar.

Sizləyir hicrinle yaralı könlüm,  
Sənir vücudumu odlar, alovlar.

No qədər gizlətmək olar sevgini!  
Canında qalmayıb daha ixtiyar!"

Bütün yolboyu Məryəm bir an da olsun Nuroddini unutmadı, onun göz yaşı qurumadı. Beli, Məryəm taygöz vezir getməkdə olsunlar, səzi kimdən deym, qahiredi Əli Nuroddindən.

Elo ki Məryəm gamiyyə mindi, gəmi də sahildən uzaqlaşdı, dünya Nuroddinin başına da geldi. Onun ağı iradesinə tabe olmadı. O, fikirli-fikirli qayıdırıb evə geldi, Məryəm yaşıyan otaga girdi. Birdən Məryəm onun gözü önünde qara bir paltardə canlandı. Bu vaxt alem onun başına firlandı. O, Məryəmin hər cüre paltar, zünnar toxuduğu dəzgahə baxanda ürəyi sıxlıdı, qəher onu boğdu, gözlerindən qan-yaş axdı, o fəryad edib bu şeri dedi:

"O günler nə zaman döñecək geri?  
Bu həsrət, bu möhnət bitəcək haçan?

Bir de vüsələmə əlim çatarmı,  
Geriyə döñərmə bir də o zaman?

Bir de Allah bizi qovuşdurarmı,  
Görən unudubmü bu eşi qanən?

Onu özün saxla, ey məhabbatım,  
Bəd gözo golmosın bu ahdi-peyman!

Yardan ayrılanla candan ayrıldım,  
Xəber tutubdurmu görən o bundan?

Kimso faydalınır dərdimdən monim,  
Taqətsiz cismimdə qalmayıbdı can.

Vəslina yetdiyim günlor yox oldu,  
Kama çatdırırmı məni bu dövrən?

Quruyub büsbütün yoxa çıxınca  
Ax, ey gözlərimin yaşı, durmadan.

Canan uzaqdadır, sobrim tükənmış,  
Dörd başından aşır, yoxdur bir hayan.

Məni sevgilimo yetirsin yeno  
Yerləri, göyləri yoxdan yaradan!"

Sonra Nureddin hıçqırıb hönkür-hönkür ağladı. O, boş qalan otağa bir də baxdı, sonra da bu şeri dedi:

"Yarı xatırlaram yarı mekanında,  
Sel olur gözümün yaşı, az qala.

Ricam budur bizi ayrı salandan:  
Tez, ya gec, çatdırınsın məni vüsalal!"

Bir azdan o ayağa durub evin qapısını bağladı, dənizə sarı qaçıdı ki, görsün Məryəmi aparan gəmi indi haradadır. O, gəmi gedən tərəfə bir xeyli baxdı, hönkür-hönkür ağlayıb bu şeri dedi:

"Bilmirəm yaxında, ya uzaqdasan,  
Sonsız dözməmirməm, bil, ey nazərin!

Məni sənə torəf çökir ürəyim,  
Galmak isteyirəm dalınca sonin.

Gözüm yollardadır, qulağım sosdə,  
Soni düşünmək da şirindir, şirin.

Yola düşər-düşəməz mindiyin gomi,  
Duyuldu həsrötin, bilindi yerin!"

Sonra o yenə də hönkürüb ağladı, göz yaşları içinde ucadan dedi: "Ey Məryəm, heç olmasa son məni yuxuda gördünmü?" Onun dərd-gəmi daha da çoxaldı, o bu şeri dedi:

"Bir də gül üzünü görəmən gözəm,  
Sesin qulağıma çatarımı bir də?

Vəslə yetərkəni həmin otaqda,  
Qolbımız bir hissə çarparmı bir də?

Şən özünlə apar sümüklerimi,  
Defn cələ karvanın dirdüğü yerdə.

İki qəlbim olsa, birilə yaşar,  
Birini qoşardım sənə seforde.

Səndən və Allahdan budur istəyim:  
Son verin canımı üzən bu darda!"

Nurəddin ağlaya-ağlaya tez-tez bu sözü tekrar edirdi: "Ah Məryəm, ah Məryəm!" Bu vaxt qoca bir kişi qayıdan düşüb ona yaxınlaşdı və gördü ki, o ağlayıb bu şeri deyrə:

"Gözəller gözeli Məryəm, qayıt gel!  
Canımı odlara yaxma nəhaqdan.

Soruşsan, rəqibin özü də deyrə:  
Gözüm kor olubdur qan ağlamaqdan!"

Qoca ona dedi: "Oğlum, sən deyəsen dünən firanglə geden kəniz üçün ağlayırsan?" Nureddin qocanın sözünü eşidəndə huşu başından getdi, qoşş eleyib üzüüstə yero sərıldı. O özüne galendo hıçqırıb təzəden ağladı, özü də bu şeri dedi:

"Bir də vəslə yetmək ümidi varmı,  
Geri qayidarmı bir də o günler?

Həyəcana salıb qəlbimi sevgi,  
Aravuran sözü edib mükəddər.

Gündüzüm qaradır: deyirəm, - gece  
Belkə de yuxuma girdi o dilber.

Unudan deyiləm onun eşqini,  
Onu egyptə sözü saldı dərbedər.

*Sokkiz yüz sokson birinec gecə*

O iri sağrılı, ince bellidir,  
Oxdur baxışları, - könüllor dolor.

Cox solğum görürnor yamnda günoş,  
Qoddi incilikdö şimşada bonzor.

Bilsaydim, qolbimo toxummayacaq,  
Deyordim: Allaha odur borabor!"

Qoca Nuroddinin boy-buxunuma, qodd-qamotino baxanda, aydın  
monali sözlerimi eşidindo ona yazıçı goldı. Bu qoca gomibaşı idi. Onun  
gomisində yüz müsəlman taciri vardi. O, Nuroddino dedi: "Sobir et!  
Allahın köməyilə işin yaşı olar. Mon soni o qızın yanına apararam..."

Şohrizad bu yerdə sohorin açıldıǵını görüb nağılı yarımcı qoysdu.

*881-ci gecə*

Elo ki sokkiz yüz sokson birinec gecə oldu, Şohrizad nağılin dalmı  
damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayı eloyırlor ki,  
qoca gomibaşı Nuroddino dedi: "Allahın köməyilə mon soni o qızın  
yanına apararam". Nuroddin soruşdu: "No vaxt yola düşürsünüz".  
Gomibaşı cavabında dedi: "Bizim getmeyimiz holo üç gün var. Allah  
qoysa, üç gündön sonra yola düşəcəyik." Nuroddin gomibasının söz-  
lerim eşidindo çox şad oldu. O bu xeyirxalığı üçün qocaya toşokkür  
elodi. Sonra öz sevimli konizi ilə görüşəcəyini xatırlayıb sevincindən  
ağladı, özü də bu şerî dedi:

"Allah bir də bizi birləşdirərmi.  
Narahat üroyim olarmı aramı?

Birleşən görəsaydım taleyimizi.  
Deyordim: "Kam aldım bu dünyadan, kam!"

Can verib, alardımı vosli satısa,  
Bu qıymot az ola ondan qorxuram!"

*Nuroddinlə qurşaqçı Moryomin nagılı*

Sonra Nuroddin o saat özünü bazara verdi. Sofor üçün lazım olan  
azuqonı alıb gotirdi. Bunu gören gomibaşı soruşdu: "Oğlum, bu nodır  
almışsun?" Nuroddin cavabında dedi: "Bu monim yol todarükündür".  
Gomibaşı onun sözlerinə gülüb dedi: "Oğlum, mögor son Minarolor  
Sütununu<sup>1</sup> görməyo gedirson? Buradan sonin getmok istədiyin yero,  
ogor münasib hava olarsa, iki aylıq yoldur". Sonra qoca, Nuroddindən  
bir az pul alıb özü bazara getdi, ona sofer üçün na lazımdırsa, hamisini  
aldi. Sonra onun üçün bir çələk içəmli su doldurub gomiyə qoysdu.  
Nuroddin üç gün gomido qalıb gominin yola düşməsini gözlödi. Elo  
ki üç gün tamam oldu, tacırlor gomiyə yiğişdilər. Onda gomibaşı yel-  
koni açdı, gomi yola düşdü. Onlar düz olli gün-ollı gecə yol getdilər.

Sonra elo oldu ki, yolda onların üstüne doniz quldurları hücküm  
elədi. Onlar gomido onların hamisini var-yoxunu olindon aldılar,  
özlerini de osir tutub Əfronco şohorino gotirdilər, öz padşahlarına gös-  
terdilər (Nuroddin de onları arasında idi). Padşah emr elədi ki, onların  
hamisini zindana salınsınlar. Onlar padşahın yanından çıxıb zindana  
gedən vaxt qurşaqçı Moryomlu taygöz vezir olan gomi sahibi yan aldı.  
Gomi golib şohoro çatanda vezir padşahın yanına gedib qurşaqçı Mor-  
yomlu tapması və onun sağ-salamat qayıdır golmosı xoborunu atasına  
çatdırıldı. Padsah omr elədi ki, şeypurlar çalınsın, bu xobor hamiya çat-  
dırılsın, şohor başdan-başa bozodzişsin. Padşah o saat bütün vezir-  
vokilini, saray oyalarını, qoşun başçılarını götürüb qızının pişvazına  
çıxdı.

Moryom gomidon düşəndə atası onu qucaqlayıb bağırma basdı.  
Onlar çox mehbəban görüşdülər. Elo o saat padşahın göstərişli yohorlu-  
yüyonlu at gotirdilər, qızı ona mindirdilər. Qız golib saraya çatanda  
anası onu qucaqlayıb öpdü və hoyocanla soruşdu ki, onun halı necədir?  
O, osir olan vaxt başına no işlər golib, holo qızdırı, yoxsa onun üzü  
kişi görüb? Moryom dedi: "Ana can, müsəlman ölkəsində bir adam  
ki, bu tacirdən o taciro satıla, necə ola bilər ki, o bakiro qalsun? Moni  
satın alan tacir hodo-qorxu ilə üzümü açdı, sonra o moni başqa bir  
taciro satdı, o da bir başqasına". Moryomin anası ondan bu sözleri eşi-  
dindo heç bilmədi no etsin. Gözüño qaranlıq çökdü. Huşu başından  
çıxdı, alom başına firlandı. Qız anasına dediyi sözlerini atasına deyəndə  
onun dordi biro-beş artdı. O, mosoloni açıb oyanlara vadədoganlara  
danışında onlar dedilər: "Ya padşah, müsəlmanlar onu bodnam edib-  
lor, onu natomizlikdən ancaq yüz müsəlman başı xilas edo bilər".

<sup>1</sup> Böyük sütunlardır. İskondoriyyo şohorində Roma prefecti Pompey torofindən  
(b.c. avval 322-ci ilde) imperator Diakletianın şorofino ucahlılmışdır.

Belo olanda padşah omr elədi ki, zindanda olan yüz müsolman tacirini gotırsınlar, onların hamisinin boynunu vursunlar. Əvvəlcə gomibaşının, sonra bir-birimin dalmca bütün tacirlorın boynunu vurdular. Axıra birə Nuroddin qaldı. Onun atayından bir az cırb gözinü bağladılar, gotırib onu qotl xalçasının üstüne çıxardılar ki, boynunu vursunlar. Elo bu vaxt padşaha qoca bir qarı yaxınlıqda dedi: "Ey hökmədar, son oħħ eləmişdin ki, oqızın Moryom sağ-salamat qayıdib gəlsə, xidmət eləmok üçün hor kilsəyo beş müsolman asırı verəcəksən. İndi iso sonin qızın Sitt-Moryom sağ-salamat qayıdib golib. Göl sən də öz ahdina omol elo". Padşah cavabında dedi: "Ana can, o məsihaya and olsun, əsirlerdən birə bu oğlan salamat qalib, onu da öldürmək istiyirlər. Götür onu, qoy hələlik sən kömək eləsin. Elo ki yeno müsolman əsirlerini getirdilər, dördündən do onda verorəm. Əgər sən bir az əvvəl golsayıdin, sən istədiyin qədər osir verordim".

Qarı padşaha toşkuktur etdi, ona cansağħħi, obodi şan-şöhret arzuladı. Sonra o, Nuroddino yaxınlıqda, onu qotl xalçasının üstündən düşürdü, zonlö ona baxanda no górsə yaxşıdır, gördü ki, bu həlo üzüna tük goləmiş, qodd-qamotlı, zorif sıfotlı, ondördəgəçlik ay kimi gözəl-göyçək bir oğländir. Qarı onu götürüb kilsəyo getdi. Sonra dedi: "Oğlum, oynındəki paltarı soyun, belə paltarda sənətlər qulluq edərər". Sonra o, Nuroddino qara yun cübbə, qara yaylıq, bir də komor gotirdi. Bu paltarı Nuroddino geyindirdi, üstündən də komori bağladı. Sonra o, Nuroddino buyurdu ki, kilsədə xidmot eləsin. Nuroddin düz yeddi gün kilsədə xidmot elədi.

Sokkizinci gün qarı onun yanına golib dedi: "Ey müsolman, götür öz ipək paltarını, oyning geyin. Bu da sonin üçün on dirhom. Get şohorda göz-dələn. Ancaq burada gözü görünmə, yoxsa səni vurub öldürülər". Onda Nuroddin soruşdu: "Anacan, bir de görüm nə olub?" Qarı dedi: "Oğlum, bil və agah ol ki, bu gün padşahın qızı qurşaqçı Sitt-Moryom kilsəyo golib. Onu müsolman tacirləri natomiz ediblər. O bura golib münqəddəs Məsihə<sup>1</sup> də oxuyacaq ki, onun günahından keçsin, onu əvvəlcə tomizliyinə qaytarın. Onunla bura vəzirlerin, əmirlerin, saray əyanlarının dörd yüz nəfər qızı golocək. Onlar elo indicə bura daxil olacaqlar. Səni burda görəsələr, qılıncla doğram-doğram edərər". Nuroddin qarğıdan on dirhomı aldı, öz paltarını geyindi, şohoro çıxıb, onun bütün bazarlarını, giriş-çıxış yollarını öyrənməyə başladı..."

Şohrizad bu yerde sohorin açıldıqını görüb nağılı yarımcı qoymuş.

## 882-ci gecə

Elo ki sokkiz yüz sokson ikinci gecə oldu, Şohrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət elayirlər ki, Nuroddin öz palterini geyindi, qocadan on dirhom aldı və çıxıb şohoro getdi. Xeyli şohorda gözib-dolandı, onun bazarlarını, küçələrini, giriş-çıxış yollarını öyrəndi.

O qayıdib gölənda gördü ki, Əfrənci padşahının qızı qurşaqçı Moryom etrafında da dörd yüz nəfər dikdöşlü, ay kimi gözəl qız kilsəyo golib. Taygöz vəzirin, əmirlerin və saray əyanlarının qızları da onların arasında idilər.

Moryom onların arasında ulduzlu gecədə ay kimi şəfəq saçırı. Nuroddin onu görəndo özünü saxlaya bilərə, fəğan elayıb ürəyinin dorinliyindən galən bir soslu qışkırdı: "Ah Moryəm, Moryəm!" Qızlar Nuroddinin qışkırığını eşidəndə onun üstüne atıldılar, qılınclarını siyirib onu öldürmək istədilər. Moryom dönbə Nuroddino tərəf baxdı, onu tanındı, tez qızlara dedi: "O cavana deyməyin, yaqın başına hava golib". Nuroddin Sitt-Moryomin bu sözlerini eşidəndə tez başını açdı, gözlərini bərəltədi, el-qolunu oynada-oynada qışkırdı, ağızından köpük dəşəndi.

Sitt-Moryəm qızlara dedi: "Mən sənə dedim ki, o dəlidir. Onu monim yanına gotırın, mən erəb dilini bilirom, soruşum görüm o nə deyir. Görüm o xəsta olduğunu bilirmi, onu müalicə etmək mümkün-dürüm".

Qızlar Nuroddinin şahzadənin yanına gotirdilər və konara çökildildər. Moryom soruşdu: "De görüm, sən bura monim dalımcəmi golmison? Min əzab-əziyyətə düşüb, sonra da özünü deliliye yurmusan?" Nuroddin cavabında dedi: "Ey xanım, məgər sən şairin bu sözlerini eşitməmison":

"Dedilər: - Ağlıni sevgi alıbdır,  
Dedim: - Qüssə nodır, - bilməz dəlilər.

Ağlıni alımı verin siz mono:  
Bir do danlamayın, sağlaşam ogor".

Məryəm dedi: "Ey Nureddin, Allaha and olsun, özün-özünü bələyə salmışın. Mən bu iş baş verməmişdən əvvəl səni xəbərdar elemişdim. Sənse mənim sözüma baxmayıb ürəyin necə istəyir, ele de hərəkət elədin. Mən yuxu görmüşdüm, bu taygöz vezir şəhəre geləndə bildim ki, o məni axtarırm". Nureddin ucadan dedi: "Ey Meryem, mənim sehvimi bəlkə Allah özü bağışladı. Mənim ümidiñan onadır!" Sonra Nureddinin ohvalı daha da pozuldu və bu şerî dedi:

"Bağışla bir xəta işlətmisəm men;  
Bağışlar qulunu nəcabatlı şəxs.

Bəsdir günahkara etdiyi günah;  
Peşmançılıq daha bir fayda verməz.

Əfv edəsan deyo, öz vəzifəmi  
Yetirdim yerinə, dinməz-söyləməz".

Nureddinlə Məryəm öz başlarına gələni bir-birine danışdırıvə o qədər göz yaşı axıtlıqları ki, onun hamısını bir yere yiğsəydiñ, deniz yaranardı. Onlar bir-birinə öz acı taleblərindən o qədər şikayətləndilər, o qədər danışdırıvə ki, axırdı yorulub lap əldən düşdülər, dilleri söz tutmadı. Hava da get-gedə qaralmağa başlıdı. Sitt-Məryəmin əynində üstü zər mirvari və başqa qiymətiñ daşlarla işlənmis yaşıl paltar vardi. O bu paltarda qarənlıqda daha gözəl görünürdü. Şair demişkiñ:

"Ödynində yaşıl don, saçı qırvım, yaxa bəndisiz,  
Ayüzlü o afət elə bil taze bahardır.

Mən ismini sordum, o cavab verdi ki, ismi  
Canlar yaxan afət, baxışı odlu nigardır.

Mən həm gümüşöm, söylədi, – həm zər, iki qüvvət  
İnsanlara həkim kəsilən tunc ağalardır!

Zülmündən ona xeyli şikayət elədim mən.  
Daşdan, – dedi, – borkdır ürəyim, derd ona yاردı!

Daşdan olur olsun, – dedim, – amma sen unut  
Daşdan su çıxardan ulu bir qüvvə də vardır!"

Ele ki gecə oldu, Sitt-Məryəm qızlardan soruşdu: "Qapımı bağla-mışınız?" Qızlar cavabında dedilər: "Bəli, bağlamışq". Onda Sitt-Məryəm qızları da götürüb bir yere gelib çıxdı. Deyilənə görə, bu yerde müqəddəs Məryəmin ruhu yaşayırırdı. Qızlar kilsənin başına dolana-dolana dua oxuyurdular, özlerinə xəsbətlilik arzulayırlırdılar. Sonra Sitt-Məryəm dedi: "Mən istəyirəm ki, bu kilsəyə tekce özüm girim, ondan merhəmet dileyim. Uzun müddət müsələnəkələrində olduğum üçün ürəyimi dərd-qəm bürüyüb. Sizsə ürəyiniz harada isteyir yixılıb yatin". Qızlar dedilər: "Baş üstə!"

Sonra qızlar dağlışib həresi kilsənin bir tərefinə getdi. Onda Məryəm durub Nureddini axtarmağa başladı, gelib gördü ki, o bir kündə oturub onu gözlöyir. O, Məryəmi görənde ayağa durdu, gelib onun elini öpüd. Məryəm yaxına gelib oturdu, Nureddini de öz yanında oturdu. Sonra o əsynindəki qiymətiñ paltarları çıxarıb bir tərəfə qoydu ve Nureddini bağırına basdı. Onlar uzun müddət bir-birini duz kimi yaladılar. Onlar tez-tez bu sözleri tekrar etdilər: "Ah, necə qıсадır vüsal gecəsi, ah necə uzundur aynılıq günü!" Sonra onlar şairin bu söz-lərini tekrar etdilər:

"Ey vüsal gecəsi, ey ilk məhəbbət,  
Sen menim dediyim gecə deyilsən,

Seheri açırsan vaxtından əvvəl,  
Yoxsa dan yerinin sürməsi sonsen?

Ötdün ömrü qısa bir röya kimi,  
Hicran gecəsindən bir ibret al sen;

Həlqatak əvvəli, sonu olmayan  
Bir gecə görmüşəm o geconı men.

Mehşər gelib çatar, o gece bitməz,  
Hey ölüb-dirilər gözü yol çəkan".

Onlar belə kef-damaq içinde olduqları bir vaxtda kilsənin damında olan qulluqçuların biri kilsənin zengini çaldı və seber ibadət vaxtının yetişdiyini bildirdi..."

Şehrizad bu yerde seherin açıldığı görüb nağılı yarımcıq qoysdu.

883-cü gecə

Elo ki sokkiz yüz səksən üçüncü gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, qurşاقçı Məryəm Nurəddinlə kef-damaq içinde olduqları bir vaxtda kilsənin damında olan qulluqçularından biri zongi çalıb və ibadət vaxtının yetişdiyini bildirdi. Bu vaxt Məryəm tez ayağa qalxıb öz qiymətləri paltarını geyindiyi. Bu iso Nurəddinin o qədər de ürəyindən olmadı. O göz yaşı tüküb ağladı və bu şerî dedi:

"Öpdüm döna-döno gül yanağımı,  
Büllür buxağından dişlok alaraq.

Elo ki yuxuya getdi çuğuluq,  
Elo ki soslu bizi kef-damaq.

Xalqı ibadətə dəvət etdilər,  
Əzən ovəzini zongılar çalaraq.

Ehitiyat eləyib xəborçılardan,  
Yar qalxdı, yerindən dik atılaraq.

Dedi: - Ey diloyim, açılıb sohor,  
Mən görək tez gedim, olmaz yubanmaq!..

And olsun Allaha, birçoq günlüyü  
Hökümündə olsayıdı, bu yer, bu torpaq,

Qırdrırdım bütün keşşələri mon.  
Bütün kilsələri viran qoyaraq!"

Sonra Sitt-Məryəm Nurəddinlə bağırna basıb ondan soruşdu: "Ey Nurəddin, son neçə gündür bu şohordəsin?" Nurəddin cavabında dedi: "On gündür". Qız soruşdu: "Son bu şohori gəzib-dolanmışsan? Onun qurudan, dənizdən giriş-çixış yollarını öyrənmisənmi?" Nurəddin cavabında dedi: "Bəli!" Məryəm soruşdu: "Son kilsədəki nəzir yığılan san-


dığın harada olduğunu bilirsənmi?" Nurəddin cavabında dedi: "Bəli!" Belə olanda qız dedi: "Sən ki bütün bunları bilirsən, onda sözüma yaxşı-yaxşı qulaq as. Sən gələn gecə yatmazsan, oturub gözlöyərsen. Elo ki gecəyarı oldu, gedib həmin sandıqdan ürəyin nə istəyir götürərsən. Sonra kilsədən çıxıb dəniz kənarına gedərsən. Sən orada, içində on nəfər dənizçi olan balaca bir gəmi görəcəksən. Gəmibaşı soni görən kimi elini sənə uzadacaq. Sən onun əlindən tutub gəmiyi minərsən, orada oturub məni gözlöyərsən. Bax, sənə deyirəm, elo əslən ki, gecə sənə yuxu tutmasın. Əgər yatıb qalsan, sonrakı peşmanlıq sənə fayda verməyəcək". Sonra Sitt-Məryəm Nurəddinlə xudahafizlaşıdı, ondan ayrılib getdi, öz kənizlərini, başqa qızları yuxudan ayıltı. Sonra onlar gedib kilsənin qapısını döydürlər. Qarı qapımı açanda Məryəm orada nökerlərin və zadəganların onu gözlöyüni gördü. Onlar Məryəmi görən kimi yəhərli-yüyənləi qatrı irəli çəkdilər. Elo ki, Məryəm qatrı mindi, zadəganlar onun başı üstündə çətir tuttular. Məryəm qabaqda, qızlar da onun arxasında getməyə başladılar. Məryəmin arxasında siyirmə qılıncı qarəvul dostosu da gedirdi. Çox keçmədi ki, Məryəm golib öz atasının sarayına çatdı. Bunlar burada qalsınlar, indi siza kim-dən deyim, qahirəli Əli Nureddindən.

Nurəddin Məryəmlə gizləndiyi pərdənin dalında oturub havanın lap işıqlanmasını gözledi. Elo ki səhər açıldı, kilsənin qapıları açıldı və buraya çoxlu adam geldi. Bu vaxt Nurəddin pərdənin dalından çıxıb adamlara qarşıdır və qarının yanına getdi. Qarı soruşdu: "Sən bu gecəni harada yatdin?" Nurəddin cavabında dedi: "Siz deyən kimi gedib şəhərdə bir yerde qaldım". Qarı dedi: "Oğlum, sən düzgün hərəkət etmisen. Əgər son bu gecəni kilsədə qalsayıdn, sahəzadə də soni burada gərsəydi, o saat öldürərdi". Nurəddin dedi: "Allaha şükür ki, mən bu gecənin bolasından xilas oldum!"

Nurəddin bütün günü ona təşşirilan işlərin hamisə əməl elədi və havanın qaralmasını gözledi. Elo ki gecəyarıdan keçdi, Nurəddin golib sandığı açdı, çökiden yüngül, qiymətdən baha nə vardısa götürdü, sonra durub Allahdan kömək diləyə-diləyə kilsənin dəniz tərəfdə olan qapısına sari getdi. O, kilsədən çıxıb sahile göləndə orada gəminin onu gözlöyüni gördü. Bu gəminin başlığı uzunsaqqallı, aliconav xeyirxah bir qoca idi. O, gəminin düz ortasında dayammışdı. Onun yanında da on nəfər dənizçi vardı. Gəmibaşı Nurəddini görən kimi irəli golib olini ona uzatdı. Nurəddin də Məryəm necə demişdi, əlini ona uzatdı və gəmibaşının köməyilə gəmiyi qalxdı.

Bələ olanda gomibaşı dənizçilərin üstüne qışqırıb dedi: "Tez olun, lövbörleri açın, hava işıqlanmamış yola düşək". Dənizçilərdən biri dedi: "Ey gomibaşı, necə yani yola düşək, məgor son eşitmədin ki, dünən padşah, qızı Məryəm müsləman oğurlarından qorumaq üçün dənizə çıxacağını dedi?" Gomibaşı dənizçilərin üstüne qışqırıb dedi: "Sizin ağıınız xarab olub, nadir, yoxsa mənim sözündən çıxməq istiyirsiniz?" Sonra o, qılıncım çıxarıb ona söz qıtaran denizçinin boyuna endirdi. Bu vaxt dənizçilərdən bir başqası dillənbər dedi: "O yaziq no eldi ki, onun boynunu vurdun?" Bu vaxt gomibaşı qılıncı el atıb onun da boynunu vurdu. Beləliklə, gomibaşı gomido olan on dənizçinin hamisinin boynunu vurub dənizə atdı. Sonra gomibaşı Nuroddinin üstüne qışqırıb dedi: "Tez gəmidən düş və get kəndiri payadan aç!" Nuroddin qorxusundan özünü gəmidən yera atdı, gedib kondırı payadan açdı, qayıdır gomioy mindi. Onda gomibaşı ona dedi: "Dediklərimə yaxşı qulaq as". Sonra o gəmini necə idarə etməyi Nuroddinə öyrətdi. Nuroddin gomibaşının bütün sözlərini əməl etdi. Onun qorxusundan az qalrıdı ki, ürəyi partlaşın. Sonra gomibaşı yelkənləri qaldırdı, gəmi dalgalı dənizdə üzülməyə başladı..."

Şəhrizad bu yerda sohərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ela ki sokkiz yüz səksən dördüncü gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eləyirler ki, qoca gomibaşı yelkənləri qaldırdı və gəmi yola düşdü. Bu vaxt asta-asta somt külüyi osırdı. Nuroddin qorxusundan əsim-əsim osırdı. O, fikir doryasına qarq olmuşdu. Heç bilmirdi ki, o, gomibaşı ilə indi haraya üzür, qarşıda onu no gözloyır, onun başına daha neler gələcək. O, belə fikir-xoyalı içinde sohər açılanacan yol getdi.

Sohər açıldında Nuroddin gördü ki, gomibaşı el atıb saqqalını qopardı, saqqal onun əlində qaldı. Nuroddin gördü ki, onun saqqalı yalançı saqqal imiş. O, gomibaşının üzünü yaxşı-yaxşı baxanda gördü ki, bu Sitt-Maryomdur. Sevincindən onun ürəyi daha bərk döyünməye başladı. Son demo, bu gecə Məryəm kolək işlədibmiş. Gomibaşını öldürüb onun üzünün dörüsini soyub öz üzüni yapışdırıbmış. Nuroddin onun

bu hərəkətinə möttəl qaldı. Qızdakı cesarətə, deyanoto, ağıla, fərasatə heyran oldu. O, sevincindən özünü saxlaya bilməyib ucadan dedi: "Ey mənim arzum-istəyim, qoy sonin ömrün uzun, işlərin hemişə rəvan olsun. Son ela bir olçatmaz arzusan ki, mən hemişa ona can atıram!" Nuroddin sevincindən və həyacanından özünü itirmişdi. O, artıq öz arzusuna çatacağına ümidi edirdi. Buna görə də o, qızı xoş nəzərlərə səzüb, şirin-şirin bu şerî dedi:

"Mənim yara olan məhəbbətimi  
Danışın, qoy hamı olsun xəbərdar,

Qoy hamı bilsin ki, eşqim dorindir,  
Xoşdur eşqə aid yazdığı aşar.

Sevgilim haqqında söz eşidəndə,  
Sanki yoxa çıxır her azar-bezar.

Artır məhəbbətim, bira-beş olur,  
Çıxır camiddəki bütün ağrular.

Nağıla çevrilən məhəbbətimdə  
Bir az noşə-forəh, bir az hüzn var.

Danlaq eşitməyə və unutmaga  
Qalmayıb canımda qüvvət, iqtidar.

Bir qığılçım yaxdı könümde öncə  
Eşqin yaradığı qəm, qüssə, qubar.

Sonra bu qığılçım şiddetlənərək  
Qaldırdı sinəmdən odlar-alovlar.

Gözümüzdən yuxumu alıb spardi  
Mənə rehm etmeyən həmin cəsədar.

Qanımı tökməyi qət edəndə o,  
Qanunlar da oldu ona tərefdar.

Cavan aşiqini bunca üzmemi  
Kim təlqin elədi sənə, ezziz yar?

Soni yaradana and içirom ki,  
Sonin qeybotini elayon ağyar

İftira yağıdır, yalan uydurur,  
Utambil-qızarmır, eləmoyır ar.

Mon sonin eşqino xoynat etsom,  
Allah hoyatını qoy elasın xar!

Sondon başqasını sevorsom egor,  
Artursın dördimi o porvordigar!

İstor ineit moni, istor razı sal,  
Olmaram yanında mon kometibar.

Voslindo qismotim dord-qom olsa da,  
Eşqin usandırmaz moni, ey nigar!


İstor qozob yağıdır, istor ofv elo,  
Sonin olindödir bütün ixtiyar!

Nuroddin şeri deyib qurtaranda Sitt-Moryom onun ürək sözlərinə heynar olub dedi: "Hər kim monim yerimə olsa belə edərdi. O, heç bir alçaq adamin qabağında kiçilməyib, ancaq öz arının dalınca gedordi". Sitt-Moryom donicilikdən başı çıxan möhkəm ürküklə bir qız idi. O, donidzo bütün külüklərin istiqamotunu, havanın doyişmosunu və buminla bərabər gominin başına no golocayıni qabaqcadan biliirdi. Nuroddin ona dedi: "Ey xanım, egor son özünü mənə tanıtmayıb bir az da moni o voziyivo saxlasayıdn, yoqın ki, qorxudan monim ürəyim partlayacaqdı". Moryom onun sözlərinə güldü, o saat ayağa durub bir az yemok-iemok gətirdi. Onlar yeyib-içdilər və kefləri daha da duruldu. Sonra qız durub öz atasının sarayından götürdüyü çıxıdon yüngül, qıymətdən baha daş-qasıları, qızılı-gümüş pulları Nuroddin göstərdi. Nuroddin bunu göründən çox şad oldu. Onlar açıq havada üzə-üzə İskəndəriyyə şöhrətinə yaxınlaşıldılar. Gomini Mınarolor Sütinə sari sürdürlər. Bu vaxt Nuroddin gomidon düşüb onu sahilo bağladı, qızın gotirdiyi pullardan xeyli götürdü və Sitt-Moryom dedi: "Xanım, mon şohərə dayih goloncocon son gomido oyluş". Onda qız dedi: "Tez qayıt gol, heç yerdə longimo". Nuroddin cavabında dedi: "Yaxşı, heç yerdə yubanmaram". Nuroddin o saat boyaqçının evinə getdi ki, Moryom

üçün İskəndəriyyə qadınları geyinən paltarlardan alsın. Ancaq o burada başına nolor golocayıni bilmirdi. Bunlar burada qalsınlar, indi sizə kim-dən deyim, Moryomin atasından.

Moryomin atası Əfrənci padşahi şəhər açılında gedib qızını görmək istədi. Ancaq onu otaqda tapmadı. O, qızının harada olduğunu soruşdu. Onda konizlər və həram xidmətçiləri dedilər: "Ey hökmər, o, gecoyan çıxbı kilsəye getdi və qaydırıb golmodi. Biz onun barosında bundan artıq heç na bilmirik". Padşah konizlərlər səhbat edərən bir-dən sarayıñ hayatında iki adam qışqıra-qışqıra onlara torəf goldı. Padşah soruşdu: "Nə olub?" Onlar dedilər: "Ey padşah, sahildə öldürülmüş on adam meyiti tapdıq. Padşahın gəmisi iso yoxa çıxbı. Biz gördük ki, kilsənin donıza olan qapısı açıqdır. Həmin kilsədəki əsir do yox olub". Padşah ucadan dedi: "Əgor manım donıza olan gəmim yoxa çıxbısa, deməli onu mənim qızım Moryom aparıb..."

Şəhərizad bu yerdə şəhərin açıldığı görüb nağılı yarımcı qoysdu.



Elo ki sökkiz yüz sokson beşinci gecə oldu. Şəhərizad nağılin dalını danışmağı başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat elayirlər ki, Əfrənci padşahi ucadan dedi: "Əgor manım gəmim yoxa çıxbısa, mon şübhə eləmirəm ki, onu mənim qızım Moryom aparıb!" Sonra o, limanın böyükünü yanına çağırtdırıb dedi: "Mosiha, bii da müqəddəs dini-mizo və olsun ki, egor son qoşuna gedib monim gomimi, bir do onu aparan adamları tutub gotırmışos, səni ömrülik şikət edəcəyim!" Limanın böyükü o saat kilsəye baxan qadını yanına çağırtdırıb soruşdu: "Sən kilsədəki əsir barədən bilişən, o hansı ölkədən id?" Qarı cavabında dedi: "O deyirdi ki, mon İskəndəriyyədən". Limanın böyükü qarının bu sözlərini çıxıdan kimi limanın golib donıçılırı ayağa qaldırdı, onların üstüne qışqırıb dedi: "Tez olun, yola hazırlaşın, yelkonları aqın!"

Onlar o saat yola düşdülər, gecon gündüzü qatib golib o vaxt İskəndəriyyə çatıdları ki, elo bir az övvəl Nuroddin Sitt-Moryomı gəmidə qoysub şohərə getmişdi. Qızın dalınca gölən firongların arasında homin taygöz çələq vəzir də var idi. Fironglar uzaqdan padşahın gomisini o saat tanıdlar, öz gomilərini uzaqda saxladılar, kiçik qayıqlara minib sahilo torəf üzdfülər. Qayıqlarda yüzdən artıq döyüşü vardi. O zəlim,

hiyolog vəzir do onların arasında idi. O, sir-sifətdən Əbu-Məhəmməd ol-Battala oxşayırdı. Onlar üz-üzə golib gəmiyə çatanda hamisi birdən gəmiyə hücum elədi, onlar gəmidə Sitt-Maryomdən savayı heç kimi tapmadılar. Qızı tutub sahilə çıxdılar, oturub gözləməyə başladılar. Sonra onlar qızı da götürüb öz gəmilerinə tarof türdülər, hamisi gəmiyə minib Rum ölkəsinə tarof üzüməyə başlıdılar. Onlar ta o vaxtacan yol gedildik ki, axırdı gəlib Əfrənci şəhərinə çıdlılar.

Onlar Məryomı padşahın hüzuruna gətirəndə o, taxtda əyləşmişdi. Padşah qızını görən kimi qışkırb ucadan dedi: "Vay sonin halına, ey dönlük qız, sonin başın xarab olub, nadir. Son öz dini-imanın atıb, Məsiha qalasını törk edib avara insanların dininə iman gotirmisən (o, islam dininə nazarda tuturdur). Son yaxşı bilirən ki, onlar müqəddəs xaçın düşmənidirlər". Qız cavabında dedi: "Mənim günahım yoxdur. Mən gecə durub kilsəyə getmişdim ki, müqəddəs Məryomə dua edim, ondan mərhamət diləyim. Elə bu vaxt müsəlman oğurları üstümə cumub olimi-ağzımı bağladılar, məni aparıb gəmiyə mindirdilər, öz ölkələrinə apardılar. Mən yolda onları dilo tutub aldatdım, onlara öz dinlərindən danışdım, onlar da mənə inanıb əl-qolumu açıldılar. Elə bu vaxt sonin adamların gəlib mənə çatdılar, məni azad elədilər. Məsihə, müqəddəs dinimizə, bir də xaçə, onun üzərində çarmixa çəkilmişə and içirəm ki, mən müsəlmanların əsərəndən qurtulmağımı çox sevinirəm". Padşah ucadan dedi: "Son yalan deyirsin, həyazın biri hoyası! Başımızca aqdırığın oyular bəs deyilmüş kimi üstəlik indi də bizi aldatmaq istayırsın!"

Padşah omr elədi ki, Məryomi öldürsünler, onu sarayın darvazasında çarmixa çoxsınlar. Elə bu vaxt taygöz vəzir padşaha yaxınlaşdı (o, Məryomi dəlcicəsinə sevirdi) və ona dedi: "Padşah sağ olsun, son onu öldürmə, onu mənə ər ver, mən onu çox istayırom. Mən onunla evlənməzən evvel möhkəm daşdan elə bir hündür saray tikidirocayım ki, onun damına heç kim çıxa bilməsin. Elə ki mən sarayı tikib qurtardım, onun darvazası ağzında otuz müsəlman öldürücəyəm. Onları həm öz adımdan, həm də qızının adından Məsihaya qurban verəcəyəm". Padşah vəzirin Məryomla evlənməsinə icazə verdi. O saat aparıb kilsədə onların köbənini kosıldılar, gündən taygöz vəzir padşaha və etdiyi saray tikidirməyə başlıdı. Bunlar burada qalsımlar, indi sizə kim-dən deyim, Nuroddinla qoca boyaqçıdan.

Nuroddin gəlib qoca boyaqçının arvadından izar, örtük, naleynlər, bir sözü İskəndəriyyə qadınları geyinən paltalarından alıb sahili goldı. Ancaq o burada nə Məryomi, nə də gəmini tapdı..."

Şəhrizad bu yerdo sohərin açıldığını görüb nağılı yanırçıq qoydu.

886-ci gecə

Elə ki səkkiz yüz səksən altıncı geca oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə ravayat eləyirlər ki, Nurəddin sahili gələndən nə Məryomi, nə də gəmini yerində görməyəndə ağlı başından çıxdı. Bir anın içinde ürəyi elə qohərləndi ki, özünü saxlaya bilməyib ağladı, sonra da şairin bu şerini dedi:

"Sud! döybə qapımı, qorxudu məni,  
Şirin yuxudayı dəstlərə çöldə.

Ayıldım, xoyalı yox oldu Sudun  
Uzəndi vəsl də, o ince gül do".

Nurəddin çar-naçar durub sahilboyu obaşa-bubaşa getməyə başladı. Bir də gördü ki, bir xeyli adam bir yero yiğışb öz aralarında danişurlar: "Ey müsəlmanlar, daha İskəndəriyyəde şərəf-san qalmadı. İşə bax ki, günün günortağı firənglər bura soxulub istədikləri şeyi götürüb aparırlar, onlarinsa qabağına heç kos çıxmır, elə bil şəhərdə bir nəfər də qeyrəti adam yoxdur!" Nurəddin onlardan soruşdu: "Nə olub?" Onlar dedilər: "Oğlum, indicə bir firəng gəmisi bizim limana hücum elədi. Onlar lövborde dayanıb bizim bir gəmini asır elədilər, içindən ne vardısa, döyüşsüz-davasız aparıb getdilər". Nuroddin onların bu sözünü eşidən kimi yixilib özündən getdi, o özünü gələndə adamlar ondan ne üçün belə etdiyini soruştular. Belə olanda Nuroddin öz başına gələn əhvalatı onlara danişdi. Adamlar işin na yerde olduğunu biləndə onu tonbeh edib dedilər: "Onu şəhərə elə mütləq örtükde, izara bürünmüs aparmalı idin?" Bu vaxt kimse dedi: "Onu rahat buraxın, öz dərdi özüne bəsdir". Ancaq adamlar susmaq bilmirdilər. Onlar ağızlarına gələni deyirdilər. Axırdı Nuroddin onların tonosuna dözmədi, huş özündən getdi.

Elə bu vaxt qoca boyaqçı bura gəldi. O, camaati görəndə onlara yaxınlaşdı ki, görsün orada nə olub. Elə bu vaxt o, üzüüste yero serilmiş Nuroddini gördü, əhvalı bərk pozuldu. Tez əyilib Nuroddinin yanında

<sup>1</sup> Qadın adıdır. Şəirdə, ümumiyyətlə, sevgili sözünü ovoz edir.

oturdu, onun olini, alının ovxaladı. Bir xeyli keçəndən sonra Nuroddinın huşu başına goldı, onda boyaqçı soruşdu: "Oğlum, bu no işdir ki, sonin başına gəlib?" Nuroddin cavabında dedi: "Əmi can, mənim o kənizim yadindadır, mən gedib onu min ezbət-əzivyyətlə öz atasının məməkötündən buraya gotirmişdim. Onu burada gəmida qoymuşdum ki, şohər gedib sənin arvadından izar alıb, sonra onu şohərə aparıb. Mən şohərə gedəndə fironglər bura hücum eləyiblər, gəminin do, konizi do tutub aparıblar".

Boyaqçı Nuroddindən bu sözləri eşidəndə bir an içində alem onun gözündə qaraldı. Onun Nuraddin cox yazıçı goldı. O dedi: "Oğlum, son no üçün onu gəmidən şohər üzüaçıq aparmadın! Artıq deyib-danışmağın heç bir ohomiyoti yoxdur! Dur manimlə şohərə gedək, bolko Allah-əlaallən sənə rohni goldı, sənə ondan da gözəl kəniz qismət elədi. Allaha şükür ki, o qızdan sənə heç bir zərər döyməyib, öksinə son onun sayosunda varlanısmış! Oğlum, bir şeyi yadında saxla ki, insanların bir-birinə qovuşması da, ayrılması da o bir olan Allahın əlindədir". Nuroddin ucadan dedi: "Əmi can, Allaha and olsun, oğrın mon bilsəm ki, onun ucbatından əloçöyüm, yeno do onu axtamadqan ol çökən deyiləm". Boyaqçı soruşdu: "Oğlum, de görüm, ağlına nə golib, son no etmək istayırsın?" Nuroddin dedi: "Mən bu fikirdəyəm ki, yeno do Rum ölkəsinə Əfrənci şohorino gedim. Ya qismət, ölərəm ölərəm, qalarəm sevgilimə qovuşaram". Boyaqçı dedi: "Oğlum, məsəl var, deyərlər ki, sənəyə suda sinər. Bu dofo son onların elinə keçən, onlar sənə sağ qoymazlar. Axtı, indi onlar sənə təməyirlər". Nuroddin dedi: "Əmi can, icəzo ver mən öz sevgilimin dəlinca gedim, onun ezbət-əzivyyətini cəld etdikləriini görməkdənə, birdəfəlik ölmək yaxşıdır".

Xoşbəxtlikdən bu vaxt sahildə səfəro hazırlı vəziyyətdə bir gəmi dayammışdı. Nuroddin do homin gəmiyə mindi. Onlar bir neçə gün yol gedəndən sonra qəfləton yolda firong gəmилərinə rast goldılar, fironglar müsəlmanlar torofindən Əfrənci padşahının qızının uğurla-nacağından qorxudqları üçün olların keçən gəminin osir edirdilər. Buna görə onlar bu gəminin do osir elədi, onda olan adamlarının hamisini padşahın hüzuruna gotirdilər. Nuroddin do onların arasında idi. Osir düşənlərin sayı yüz nofor idi. Padşah əmr elədi ki, onların hamisini sıra ya düzüb boynunu vursunlar. Collad osırları sıra ya düzəndə gördü ki, Nuroddin hamidan cavandır, özü do boylu-buxunlu göyçək oğländir. Onun Nuroddino yazılı goldı və onu sıranın lap axırına qoysdu.

Padşah Nuroddini görən kimi tamdı, ondan soruşdu: "Şən deyəson bizdə bir dofo olmusan. Sənin adın Nuroddindir?" Nuroddin cavabında

dedi: "Yox, man burada heç vaxt olmamışam. Mənim adım Nuroddin yox, İbrahimimdir".

Padşah ucadan dedi: "Sən yalan danışsan, sən Nuroddinsən, özü do mən səni kilsoyə baxan qariya köməkçi vermişdim". Nuroddin dedi: "Ey hökmər, mənim adım İbrahimimdir". Padşah dedi: "Qoy onda o qarı golib sənə baxsın, o sənin Nuroddin olub-olmadığını o saat biləcək".

Onlar burada danışan vaxt padşahın qızı ilə evlenən taygöz çələq vəzir goldı, əyilib padşahın qabağında yeri öpüb dedi: "Ey padşah, mələkən olsun ki, səzo ved elədiyim saray artıq tikilib qurtarmışdır. Mon size söz vermişdim ki, saray tikilib qurtaran günün qabağında otuz müsəlman başı kəsəcək və Məsihə qurban verəcəyəm. İndi mən gəlmişəm ki, səndən otuz müsəlman alam, öz ahdimə eməl edəm. Mon onları səndən borc alıram. Ele ki mənim olımı osir düdü, onların əvəzini qaytaracağam". Padşah dedi: "Məsihə və müqəddəs dinimizə and olsun ki, mənim bundan başqa bir nəfər do diri osirim qalmayıb!" O, Nuroddini vəzirə göstərib dedi: "Hələlik aparıb onun başın kos, qalanlarını da təzə osi gotiriləndən vərərəm". Vəzir Nuroddini götürüb saraya gotirdi ki, sarayın astasında bunun başını vurdurusun. Bu vaxt rongsazlar ona dedilər: "Zat-alıları, biz hələ öz işimizi qurtarmamışq, bizim hələlik iki günlük işimiz var. Bir az səbir elə, qoy biz öz işimizi qurtaraq. Sonra bu osiri öldürərsən. Onacan, ola bilsin yerde qalan əsirler də sənin elinə düşər, sən onların hamisini bir yerde öldürər və əhdinə yerinə yetirərsən". Belə olanda vəzir əmr elədi ki, Nuroddini zindana salınsınlar..."

Şəhrizad bu yerde sahərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ele ki səkkiz yüz səksən yeddinci gecə oldu, Şəhrizad nağılmı dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, vəzir əmr elədi ki, aparıb Nuroddini zindana salınsın. Onu əl-ayığı qandallı aparıb tövəyo salırdılar. O, ac-susuz idı, cəhənnəm özəbini gözü ilə gördü, artı ölümü gözünün altına almışdı. Allahın istəyi ilə bu padşahın anadanıb iki atı vardi. Onlardan birinin adı Sabiq, o birininkini

ise Lahiq idi<sup>1</sup>. Bu atlar elə atlar idi ki, onların birini elə keçirmek üçün Xosrov padşahları əldən-ayaqdan gedirdilər. Atlardan birinin rəngi boz, o birinin rəngi ise qapqara idi. Bütün adaların padşahları deyirdilər: "Əgər o atlardan birini hər kim oğurlasa, ona üreyi ne qədər isteyir qızıl, gümüş, mırvari, qiyomlı daş-qas verəcəyik". Ancaq heç kəs o atlardan birini oğurlaya bilmirdi.

Günlərin bir günü elə oldu ki, atlardan biri bərk xəstələndi, gözünün gilası solmağa başladı. Padşah əmr elədi ki, necə olursa olsun bu atı sağaltmaq lazımdır. Buna görə də ölkədə olan bütün atabaxanları bura götərildilər, ancaq heç kəs heç ne eləyə bilmədi. Elə bu vaxt o taygöz vazir padşahın yanına geldi və gördü ki, atın xəstələnməsi ona çox pis tövsi edib. O, padşahın könüllüń açımaq üçün dedi: "Ey padşah, sen o atı mənə ver, mən onu sağaldaram". Padşah atı vəzirə verdi. O da atı götürüb Nureddin olan tövleyə götürdü. Elə ki at öz tayından ayrıldı bərkən kışnəməye başladı. Adamlar onun kışnəməsindən dehşətə göldürlər. Vəzir başa düşdü ki, o öz tayından ayrıldığı üçün belə eləyir. O gedib bu vəziyyəti padşaha xəbar verdi. Padşah işdən hali olanda dedi: "Əgər Allahan heyvanı öz tayından ayrırlanda onun həsrətində dözmürsə, bəs onda ağıl sahibi buna necə dözər?" Sonra padşah əmr elədi ki, atın o birini de vəzirin evinə aparsınlar və vəzire desinlər: "Atların hər ikisi mən ona verirəm ki, qızım Məryəm məndən razı qalsın".

Nureddin el-ayağı bağlı haldə onun yanına salınmış atlara yaxşıxı nozər saldı, gördü ki, onlardan birinin gözüne ağ xal düşüb. O isə ata necə qulluq eləmeye yaxşı bilirdi. Buna görə də öz-özüne dedi: "Allaha and olsun, əlimə yaxşı fürsət düşüb. Gərək mən bu fürsətdən istifadə eləyəm. Mən vəzirə deyəcəyəm ki, atı müalicə edərəm! O buna razı olsa, mən elə bir şey fikirləşərəm ki, bundan atın gözü kor olar. Buna görə də vəzir məni öldürər, menim canım da bu əzəb-eziyyətdən qurtarar". Sonra Nureddin o vaxtacan gözlədi ki, vəzir atlara baxmaq üçün tövleyə geldi. Onda Nureddin ona dedi: "Zat-alilər, əger mən bu atı sağaltsam, evazında mənə nə yaxşılıq edərsən?" Vəzir cavabında dedi: "Bu başıma and olsun, əger sən bu atı sağaltsan, seni ölümündən xilas edəcəyəm, məndən də nə istəsən verəcəyəm". Nureddin dedi: "Onda əmr elə qoy mənim əl-qolumu açınsın". Vəzir əmr elədi ki, onu qandaldan azad eləsinlər. Belə olanda Nureddin ayağı qalxdı, bir parça təzə şüər götürüb onu un kimi əzdı, sonra onu sönməmiş ehenga qatıb soğan suyu ilə qarışdırıldı. Sonra onu atın gözünə bağladı, öz-özüne

də düşündü: "İndi atın gözü tamam kor olar, vezir məni öldürür, menim canım da bu dünyadan əzabından qurtarar". Nureddin həmin gecəni rahat yətdi. O, ürəyində Allaha dua oxuyub bu sözləri dedi: "İllahi, sen heç bir bəndəni darda qoymamışan, məni de arzuma çatdır".

Elə ki səhər açıldı, günəş öz qızıl şəfəqlərini aleme yaydı, vezir tövleyə geldi ki, gösünsən atın gözü necədir. O, atın gözünü açıb baxanda gördü ki, atın gözü tamam sağlamış, aq xaldan heç bir əsər-əlamət qalmayıb. Bu vaxt o, Nureddinə dedi: "Ey müsəlman, men bu dünyada hele senin kimi mahir adam görməmişəm. Mesihe və mühəqqədəs dini-mizə and olsun ki, sen öz işinle məni çox şad elədin. Bütin ölkədə olan ata baxanlar bu atın gözünü sağlamda bilməmişdilər, sen isə bunu bacardın". Sonra o, Nureddinə yanaşış öz əlibə onun ayağının zəncirini açdı, ona qiyometli palтар geyindirdi, onu öz atlara mehtər təyin etdi. Sonra rahat yaşaması üçün ona hər cür şərait yaratdı. O, tövlənin üstündəki evlərdən birini de Nureddinə verdi.

Vəzirin Sitt-Meryəm üçün tikidirdiyi təzə sarayda bir pencərə vəzirin, o birisi isə Nureddinin evinə baxırdı. O gündən Nureddin yedi, içdi, kefi durulmağa başladı. O, hər gün atabaxan nökerlərin üstündə nazarət edirdi. Əgər onlardan biri atın yemini, suyunu bir az gecikdir-səydi. Nureddin o saat onu ağır cəzalandırırdı. Vəzir Nureddinin bu işini görüb çox şad olurdu. O bilmirdi ki, Nureddinin bu işi nə ilə neticələnəcək. Nureddin isə hər gün atların yanına düşür, onları öz əli ilə qəşəfləyir, yedirir, içirdir. O yaxşı bilirdi ki, bu atları vezir həddindən çox isteyir.

Vəzirin ceyran kimi gözəl, bakire bir qızı vardı. Günlərin bir günü qız evdə oturub pəncəredən Nureddinin otağına tamaşa edirdi. Birdən o gördü ki, Nureddin öz-özüne təselli vermiş kimi bu şəri deyir:

"Ey mənim bödümə danışan xəbis,  
Orkəyün böyüdüb soni seadət.

Seni de incitmış olsayıdə felek,  
Derdən cana gelib deyərdi elbet:

"Rədd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o məni bend-bənd!

Şükür ki, qurtardı canım yalandan,  
Daha görmeyəcək gözüm xeyənet.

<sup>1</sup> Sabiq - orobce "ötən", Lahiq – "çatan" deməkdir.

Məzəmmət cələmo daha son moni,  
Sevib-sevilməyə yox canda təqət.

Rodd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Əfv elə aşiqi, keç günahından,  
Sığına bilməsin kölgənə namord.

Kəndirini kosən olma aşiqin,  
Zəhərə dənməsin içdiyi şorbot.

Rodd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Sizin cərgədondim mən do bir zaman,  
Baş qoyub yatıldım geçəni rəhət.

Nə dərd-qəm bilirdim, nə yuxusuzluq,  
Holo ayməmişdi moni məhəbbət.

Rodd olsun – deyirdim – eşq vo cövrü,  
Dağlayıb ney kimi o moni bənd-bənd.

Eşqə uzun zaman düçər olanlar  
Onun ozabına boloddır, bolad.

İtirib oqlını dolı olanlar,  
Çox çəkib məhəbbət yolunda zillət.

Rodd olsun sevgi do, onun cövrü do,  
Dağ çökib o monim sinəmə bənd-bənd!

Gecələr nə qədər məhəbbət olħi  
Qalibdir dincliyo, yuxuya həsrət.

Nə qədər gözlərden yaş axıdır hey  
Eşqin törtəndiyi azab-əziyyət.

Rodd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Nə qədər oqlını itirmiş aşiq  
Gecə yatmamağı eləyib adət.

Azar libas olub əyinlərinde,  
Nə yuxu biliirlər, nə istirahət.

Rədd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Aşıq var, – quruyub çöpə dönəndür,  
Yoxdur bədənində bir tutumluq ət.

Aşıqın ağızında zehrimar dadır  
Hamının çox şirin bildiyi nemət.

Rədd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Mənim bir zamanlar sevdiyim kimi  
Sevənə heç zaman gülməsmir bəxt.

Keçir ömrü-günü ahla-amanla,  
Sərtlik döraysında edir soyahət.

Rədd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Kimdir ömrü boyu eşqə düşməyen,  
Kimin dağ çökəmeyib köksünə fırqət?

Varmı xilas olan eşqin olindən,  
Yaşaya asuda, yaşaya sərbəst?

Rədd olsun sevgi do, onun cövrü do,  
Dağlayıb ney kimi o moni bənd-bənd!

Bütün aşıqlarə, ey pərvəndigar,  
Göstər doğru yol-iz, düz istiqamət.


Dar gündə onların yetiş dadına,  
Təlqin et onlara dözüm, metənət!

Qoy heç kim demosin: Olsun məhəbbət!  
Doğrayıb o monim köksümü bənd-bənd!"

Nuroddin bu incə şerî deyib qurtarandan sonra vezirin qızı öz-özüne dedi: "Məsiha və dinimizə and olsun ki, bu gənc çox gözəl oğlandır. Mon şübhə eləmirəm ki, o öz sevgilisindən ayrı düşüb, indi də onun həsratını çəkir. Na ola bir görəydim, onun sevdiyi qız da gözəldirmi, onun üçün göz yaşları tökməyə dayormı. Əgər onun sevgilisi onun kimi gözəl deyilsə, onda o çox nəhaq yerə özünü dünyanın eys-işratından məhrum edib əzab-əziyyət çökir..."

Şəhriyad bu yerdə sohörin açıldığını görüb nağılı yarımcıq qoydu.

### *888-ci gecə*



Elo ki səkkiz yüz səksən səkkizinci gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, vezirin qızı öz-özüne dedi: "Əgər bu gəncin sevgilisi onun özü kimi gözəldirsə, onda onun üçün göz yaşı tökməyə deyir, əgər gözəl deyilsə, onda onun üçün nəhaq yerə dərd-qəm çəkir". Vəzirin arvadı qurşaqçı Məryəmi də saraya bir gün əvvəl getirmişdilər. Vəzirin qızı onu görən kimi basa düşü ki, o çox dərd-qəm çəkir. İstədi gedib həmin cavan oğlan barədə ona danışın, onun necə şeirlər söylədiyini Məryəmə xobər versin. Ancaq elo bu vaxt Sitt-Məryəm onun dalınca adam göndərdi ki, golib onunla səhbət elősin, onun dərdini dağıtsın. Qız Məryəmin yanına gedəndə gördü ki, o, ağır dərd-qəm içindədir, göz yaşı töküb ağlayır, özü də bu şerî deyir:

"Sinəmə siğmayır məhəbbət hissi,  
Yaş ötüb keçə də, sevirom yeno.

Ayrılıq oduna yansa da qəlbim,  
Ümid boşloyırom yarın vəslino.

Bilirom, bu viusal baş tutacaqdır,  
Əglyar, gol heç mono yağıdılma tono.

Məzəmmət eləmə bu natevəni,  
Danlaq oxlarını atma gel məno.

Dünyanın on acı dərdi-qəmi də  
Xoşdur aşıqlorın bədbəxt noslino!"

Vəzirin qızı Sitt-Məryəmə dedi: "Ey sahəzadə, ne üçün sənin halın belə pərişandır?" Sitt-Məryəm vezirin qızının bu sözlərini eşidəndə ötən xoşbəxt günlər yadına düşdü, sonra da bu şerî dedi:

"Dözdürəm hicrana adətim üzrə,  
İnci göz yaşlarını axır durmadan.

Belə Allah özü çata dadıma,  
Odur hər çətinini eləyon asan".

Vəzirin qızı ona dedi: "Ey sahəzadə, bəsdir bu qədər dərd-qəm çəkdiyin, dur gedek sarayın pəncərəsindən baxaş. Biziñ tövledə gözəl-göyçək bir oğlan var. Elə bil o, sevgilisindən ayrı düşüb. Elə gözəl şeirlər deyir ki, gel görəsan". Sitt-Məryəm soruşdu: "Sən nədən bildin ki, o, sevgilisindən ayrı düşüb?" Vəzirin qızı dedi: "Mən ondan bildim ki, gecə-gündüz onun işi-peşəsi qəside demək, qomlı şeirlər söyleməkdir". Sitt-Məryəm öz-özüne düşündü: "Əgər vezirin qızının sözleri doğrudursa, onda bərə ulamətlərdən bədbəxt Nuroddinə oxşayır. Hər halda onu görmək pis olmaz". Elə o andaca qızın ürəyində məhəbbət alovlanması başlıdı. Qız ayağa durub vezirin qızı ilə pəncəreye yaxınlaşdı, baxıb gördü ki, həmin gənc onun sevgilisi və ağası Nureddindir. O, Nureddinə daha diqqətli baxıb gördü ki, hicran dərdi onu üzüb, tamam əldən salıb, sir-sifəti tamaranca solub. Nuroddin o başbu başa var-gəl edir, özü də bu şerî deyirdi:

"Üreyim dustaqdır, göz yaşım azad,  
Çatmaz buludların yağışı ona.

Ağlamalaqı keçir yuxusuz gecəm,  
Anıram cananı mon yana-yana.

Bağrumun başında odlar-alovlar,  
Dərd-qəm dalğaları gelir rügyana.

Dərdimin üstüne dord galir her gün,  
Ürek isteyir ki, buna dayana.

Moni xatiolor bir yana çakır,  
Məhəbbət bir yana, həsrət bir yana.

Bir yandan xunabo, bir yandan sevinc  
Alıb qararımı, bircə baxsana!

Məni əldən salıb bu nakam eşqim,  
Canda nə güc qalıb, nə də tavana.

Dordim tükənməzdür eşqin ucundan,  
Çox çökmez həyatım yetişər sona.

No üçün qızımdır göz yaşım belə?  
Qəlbimin atəsi qarışır ona!

Bu atəş sinəmdə kükreyib coşur,  
Odlu göz yaşlarını döñür ümməmana.

Göz yaşı selində qorq olan canım  
Yanaşır cəhənnəm uçurumuna”.

Nurəddinin şerini eşidəndə Sitt-Məryəmin heç bir şəkk-şübəsi qalmadı ki, bu gənc onun sevgilisidir. Ancaq o bunu vəzirin qızından gizlədi və ona dedi: “Mosihə və müqəddəs dinimizə and olsun ki, mənim dörd-qəm çəkdiyimi sənin bildiyini güman eləmezdəm”. Sonra Məryəm pəncərədən aralındı və öz yerinə qayıdı. Vəzirin qızı da çıxıb öz otağına getdi. Xeyli keçəndən sonra Sitt-Məryəm təzəden pəncərəyə yaxınlaşdı və öz sevgilisini tamaşa eləməye başladı. O gördü ki, sevgilisi ondördəgəcəlik ay kimi şəfəq saçır, ancaq sıfəti çox qəmlidir. Ötən günləri yada salıb göz yaşı tökürlər, özü də bu şəri deyir:

“Vüsala çataram, – dedim, – olmadı.  
Vüsala çatdırıdı məni dord-kodər.

Sel kimi axsa da gözümün yaşı,  
Görəməsin, – deyirəm, – bunu özgələr.

Ortaya ayrılıq salan zalımı  
Boğardım, olımo keçəsydi oğur.

Monim içəcoym şirin şərboto  
Zohor qarışdırıdı o qəddar, zohor.

Bağda sənə verdim mən öz qəlbimi  
O özəni deyil, tek seni ister.

Getdikcə sərtləşir məni incidən,  
Məni bu sitəmdən kim xilas edər?

Ona öz canımı tapşırdım, o da  
Mohv etdi canımla məni berabər.

Sərf etdim eşqinə öz heyatımı,  
Vüsali olmadı mənə müyəssər.

Qəlbimde bəslənen ey bala ceyran,  
Bu qədər ayrılıq çəkdiyim yeter.

Sənədə gözəlliyyət hər üzü vardır,  
Sərf etdim səbərimi mən sona qədər.

Bağrımın başında tutaraq qərar,  
İmtahana çəkdi məni o dilber.

Dalınca golordim, yerini bilsəm,  
Derdindən göz yaşım ümməna bənzər.

Qorxuram məhv olub gedəm bu dordle,  
Ümidim puc ola, gözleməm hədər.

Məryəm öz sevgilisindən bu sözləri eşidəndə ürəyi daha da kövrəldi, özünü saxlaya bilmeyib ağladı, sonra da bu şəri dedi:

“Görmək isteyirdim yan, – görünce  
İtdirdim eqlimi, tor gördü gözüm.

Dedim, – görsem onu, gileylenərəm,  
Gördüm, – yoxa çıxdı elo bil sözüm”.

Nurəddin Sitt-Məryəmin sözlərini eşidəndə onu tanıdı, hönkürüb ağladı və ucadan dedi: “Dünyada müqəddəs nə var, ona and içirəm ki, bu Məryəmin sesidir...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



## 889-cu gecə

Elo ki sokkiz yüz səksən doqquzuncu gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyırlar ki. Nuroddin, Məryəm deyən şerisi eçidində öz-özüne dedi: "Mən şübhə elomıram ki, bu, Məryəmin sosidi! Ah, nə ola, bir görəydim, doğrudanlı bu sos onundur!" Sonra Nuroddinin dərdi daha da artı, o, dərindən ah çəkiib bu şerini dedi:

"Biri mano dedi: - Yarla görüşdün,  
Bəs niyə son ona gileyələnənədir?

Müdriliklər deyib ki: ork etdiyinə  
Əgor gileyələnənənə, azalar qəmin!

O ki var, danladı moni bununçın,  
Dedi: - Niyo susdun, niyo dinmədin?

Dedim: - Məhəbbətdə sən ki, naşsanı,  
Heç yeri deyildi bu məzəmmətin.

Bil ki, osıl aşiq yarı görəndə  
Dimmək çotin olur ona, çox çotin!"

Nuroddin şerini deyib qurtaranda Sitt-Məryəm qaləm-kağız götürüb bu sözləri yazdı: "Bil və agah ol ki, Allahın köməyi ilə sən salam gəndoron konızın Məryəmdir. Onun ürəyi sənin üçün darixir, sənin həsratından gecə-gündüz dord-qəm çəkir. Bu kağız sənin əlinə düşən kimi o saat ayağa dur, dediklərimə eməl elə, gözle ki, yatub qalmayanın. Gecə yərdən keçəndən sonra atlarmı ikisini də yəhərlə, çıx şəhərin konarına. Əgor yolda səndən soruşan olsa ki, hara gedirsin, deyərsən ki, atları gözdirirən. Əgor sən belə desən, heç kəs sənə fikir verməyəcək. Bu şəhərin adamları arxayındırlar ki, şəhərin darvazaları bağlıdır".

Sonra Sitt-Məryəm kağızı ipok dəsmələ büküb Nuroddine atdı. Nuroddin kağızı açan kimi Sitt-Məryəmin xəttini tamdı, orada yazılarınlardan hali oldu. O, kağızı öpüb gözünün üstünə qoydu. Bu vaxt

Məryəmlə keçirdiyi xoşbəxt günlər yanında düdü, ürəyi kövrəlib ağladı, sonra da bu şeri dedi:

"Gecə golib çatdı məktubun mene,  
Yenidən qolbimin dərd-qəmi cosdu.

Vəslinə yetdiyim günleri andım,  
Allah göndərdiyi hicran da xoşu!"

Sonra Nuroddin yavaş-yavaş atlara qulluq elədi, gecəyarı olmasına gəzlədi. Elo ki gecəyarı oldu, o durub atları yəhərlədi, onları tövləden çıxarıb şəhər darvazasının yanına getdi, oturub Sitt-Məryəmi gözləməyə başladı. Bu burada qalsın, indi sənə kimdən deyim, Sitt-Məryəmdən.

Şahzadə Məryəm, durub sarayda onunçun ayrılmış mənzilə getdi, gördü ki, taygöz vezir yaşığa süyənənə onu gözləyir. Onu görəndə Sitt-Məryəm ürəyində öz aqasının müraciətində dedi: "Ey Allah, sən mənə kömək ol ki, canımı bu murdarın alındıñ qurtara bilim!" Sonra o, vazırı yaxınlaşdırıb, ona mehrivanlıq göstərirən dedi: "Ey menim ağam, sən nə üçün bizdən üz döndəribəsən. Bu sənin alicənəblığınızdan, yoxsa mənə olan qəzəbindənmi irəli gelir? Sən bilişsən, bir dərviş belə bir atalar sözü deyib: "Salam vermayın xeyri olmayanda, ayaq üstə duranı oturan da salamlaya bilər". Ey menim ağam, indi ki, sən mənim yanına golib mənimlə danişmaq istəmirsən, eybi yoxdur, onda mən sənin yanına golərem". Vəzir cavabında dedi: "Bu nə sözdür deyirsin, ey yerin, göyün sahibi. Məger mən sənin ən kiçik qulluqçularından biri deyiləmmi? Səninle görüşmək, səninle səhəbələmək şərəfinə nail olmaq mənim üçün ən böyük xoşbəxtlikdir". Şahzadə dedi: "Bu sözləri bir yana qot. Get yeyib-içməyə bir şey gotir". Belə olanda vezir öz kənizlərinə və hərəm xidmətçilərinə emr elədi ki, süfrə açınlar və dəvənin naz-nemətinə süfrəye düzənsürlər. Ele ki süfrə hazır oldu, Sitt-Məryəm süfrəyə el atıb həm özü yedi, həm də veziri yedirdi. Sonra durub əllərini yudular, herəm xidmətçilərinə dedilər ki, bu süfrəni yığışdırıb şərab süfrəsinə açınlarsın. Ele ki deyilənə eməl olundu, Məryəm bədələrə şərab süzdü, həm özü içdi, həm də veziri içirtməyə başladı. Qızın bu mehrivanlığı vezirin aqlını başından çıxartmışdı. Onun sərəx olduğunu görün Məryəm el atıb qoynunda gizlədiyi bihuşdarı çıxardı. O ele bir bihuşdar idi ki, əgor onu filə versəydi, bir il yuxudan aymazdı (Məryəm onu ele bir vaxt üçün hazırlamışdı). Sonra o, vezirin diqqətini yayındırdı, onun bədesinə bihuşdarı töküb vezirə verdi. Qızın

horokotindən xoşallanan vozir badonı götürüb başına çökdü, o saat da ölü kimi yero sorıldı.

Moryom o saat ayağa durub iki iri kiso götürdü, onları çəkidiən yün-gül, qiymidtən baha qızıl, gümüş seyrlər, qiyomlu daş-qışlarla dol-durdu, sonra yol üçün yemək-içmək götürdü, yaraqlanıb yasaqlandı və Nuroddin üçün da sahlara layıq geyim və silah götürüb kisoyo qoydu, onu cıynıno aldı, saraydan çıxıb (bu qız çox güclü və cosur qız idi) düz Nuroddinin yanına getdi.

Boli, Moryomin başına bu işlər gəldi. O ki qaldı Nuroddin...“

Şəhrizad bu yerde sohorin açıldığını görüb nağılı yarımcı qoydu.



890-a gecə

Elo ki sokkiz yüz doxsaninci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot elovylər ki, Moryom saraydan çıxdı və Nuroddinin yanına getdi.

Boli, Moryomin başına bu işlər gəldi. O ki qaldı Nuroddinə, o, dər-vazanın yanında atların yüyüni də olındı oturub Moryomı gözlöyərən badaxtılıkdon onu yuxu tutdu. O vaxt bu cəzirələrin padşahları bu atlardan biri və ya hor ikisini alo keçirmək üçün ollorından goloni asırgomirdilər. Deyilənə görə, homin vaxtlar bu cəzirədə bir qara qul vardi. O, at uğurlamaqda ad çıxarmışdı. Bu qulun sorağı firəng padşahlarına da gedib çatmışdı. Onlar qulut yanlarına çağırıb demisidilər ki, eger o atlardan birini uğurlasa, ona çıxlu pul, var-dövlət verəcəklər, eger hor ikisini uğurlasa, ona bütün bir cəzirəni başışlayacaqları, üstelik ona qiyomlu libas verəcəklər. Bu qul Əfronci şəhərindən çox gəzib dolandı, hor gün atların harada, no vəziyyətdə olması ilə maraqlandı. O eşi-dəndə ki, padşah atları taygöz vozirə başışlayıb, buna çox şad oldu, onları uğurlaya biləcəyinə ümidi artdı. O sevinib dedi: "Məsihə və müqəddəs dinimizə və olsun ki, mən onları uğurlayacağam!"

O elo homin gecə durub vozirin təvlosine yollandı ki, atları uğurlaşın. Yolla gedəndə birdən onun gözü Nuroddinə sataşdı. O, Nuroddini bu vəziyyətdə gördü, atların ağızından yüyüni çıxarıb getmək istəyəndə, Sitt-Moryom goldı və qaranlıqda elo bildi ki, o, Nuroddindir. Buna görə də olsundıki kisonin birini ona verdi, o da kisoni alıb atın

belinə qoydu, sonra o, ikincisi kisoni verdi, qui bu kisoni alıb o biri atın belinə qoydu, özü isə dinib qızı bir kalma da olsun demədi. Sonra ikisi də atlara süvar olub qala qapısından çıxdılar. Qul yenə da susdu. Bunu görən Moryom dedi: "Ey mənim ağam Nuroddin, son niyə susursan?" Qul osobi halda ona tarof döndü və dedi: "Nə deyirsin, ay qız?" Moryom qulun donquṭusunu eşidəndə bildi ki, bu səs Nuroddinin səsi deyil. O, başını qaldırıb baxanda gördü ki, qulun burun deşikleri cür-dök kimidir. Alom onun başına fırlandı, o, quldan soruşdu: "Son kimsən, ey Xam övladlarının şeyxi, sənin adın nədir?" Qul dedi: "Yaramazın qızı yaramaz, adım Məsuddur, özümsə adamlar yatandan sonra at uğurlamaqla möşgül oluram". Moryom bir söz demədən qılıncını çökib onun cıynından elə vurdur ki, qui o saat atdan düşdü, o saat da cohn-nəmə vasil oldu.

Moryom atları da götürüb geri qayıdanda ne görsə yaxşıdır. Gördü ki, Nuroddin görüşmek üçün şortleşdikleri yerda atların yüyüni də olındı xorhaxor yatrı. O, atdan düşdü, olı ilə Nuroddini torpidə oyadı. Nuroddin yuxudan aylında bork qorxdı, o, Moryemi göründə sevinib dedi: "Ey xanım, Allaha şükür ki, sen sağ-salamat gelib çıxdın!" Moryom dedi: "Tez ol, dur, ata min, özünə do sus!" Onlar atə süvar olub şəhəri tərk elədilər, bir xeyli gedəndən sonra Moryom Nuroddinə dedi: "Məgar mən sən demədim ki, yatma? Məgar sən bilmirsin ki, çoban yatanda qoyunu qarda verər?" Nuroddin ucadan dedi: "Ey xanım, görünür mən ona görə yatmışım ki, səni gözləməkdən yorulmuşam. Xanım, de görüm no olub?" Moryom qulla olan ohvalat başdan ayağacan danışma Nuroddin sevincə dedi: "Allaha şükür ki, biz bələdan xilas olduq!"

Sonra onlar atlarını mahmizlədilər, galib Sitt-Moryom qulu öldürən yerə çatıldılar. Nuroddin baxanda gördü ki, qui toz-torpağın içində ölmüş ifritə oxşayır. Bu vaxt Moryom dedi: "Atdan düş, onun silahını götür, özünü də soyundurub basdır". Nuroddin dedi: "Ey xanım, Allaha and olsun, mən atdan düşüb o qula yaxın gedə bilmərəm!" O, qulun sir-sifotino baxanda oti ürpoçı, Moryomdəki ürəyə, cəsarətə məttəl qaldı, ona öz töşəkkürünü bildirdi. Onlar atlarını mahmizləyib geconi şohərocon yəl getdilər. Səhər açıldında onlar gül-çiçəklər bir düzənlilik gəlib çıxdılar. Bura elo gəzel bir yer idи ki, hər tərəfdə quşlar ötüşür, ceyranlar otlasırdı. Belə yerlər haqda şair yaxşı deyib:

"Yayın günündən qorudu bizi  
Yaşıl ağacların sıx yarpaqları.

Yaşıl çətir tuttu başımız üstü  
Ağac budaqları, kol budaqları.

Sanki yaşıl palta geymiş bir ana  
Əymişdi qoddını körpəyə səri.

Rəf elədi monim susuzluğunumu  
Bu gözəl vahonin buz bulaqları.

Günün qabığını kosıb budaqlar  
Qoydu yanımıza ancaq ruzgarı,

Oxşayırdı bizim gözlərimizi  
O daş-qas diyari, inci diyari”.

Başqa bir şairsa belə deyib:

“Suyun şırıltısı, quşların səsi  
Sevən cavanları bir yero soslor.

Kölgoli, meyvoli, axar çeşməli  
Bu sofali yerlər bəhişət banzər”.

Sitt-Meryəmlə Nurəddin atdan düşdülər ki, bu çəmənlilikde bir az  
dinçəsinlər...”

Şəhrizad bu yerda səhərin açıldıqını görüb nağılı yarımcı qoydu.

891-ci gecə

Elo ki səkkiz yüz doxsan birinci gecə oldu. Şəhrizad nağılin dalını  
danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki,  
Nurəddinlə Meryəm çəmənlilikde atdan düşdülər, oturub yeyib-icdilər,  
dinçəsinlər alananın atlarını da otlığa buraxdırılar. Onlar öz başlarına  
golon ahvalatları bir daha xatrıladılar, bir-birinin halına acıdlılar, bir-  
birinə ürək-dirok verdilər. Elo bu vaxt uzaqda toz-dumana qarışdı, at  
kişnortisi, qılınc şaqquftası aləmi başına götürdü.

Buna səbəb o idi ki, padşah öz qızını vəzirə erə verdiyi günün sahə-  
risi vəzirin sarayına gəldi ki, təzə beylə gəlinə xeyir-dua verib xos-  
bəxtlik arzuləsin. O xeyli qiyməti hədiyyələr götürüb, yanına da bir  
xeyli adam alıb təzə saraya yollandı, ora çatanda gördü ki, vəzir yorğan-  
döşəkdə ölü kimi uzanıb, özü də o gündəki heç ayağı başından seçili-  
mir. Padşah saraya gör gezdirib oyan-buyana nəzər saldı, qızını gör-  
meyəndə ehvali pozuldu, elə asılıbdı ki, ağılı başından çıxdı. Tez  
buyurdı ki, gedib bir az tünd sirke və buxar gotırsınlar. Elə ki deyilen  
şəyleri getirdilər, padşah onları bir-birinə qarışdırıb vozırın burnuna  
tökədi. Bu vaxt vəzir bərk asqrırdı, bihuşları burnundan düşdü. Belə  
olanda padşah mayeni ikinci dəfə vəzirin burnuna töküdü, vəzir ağır  
yuxudan ayıldı. Onda padşah soruşdu ki, ona na olub, bəs Meryəm hanı.  
Onun cavabında vəzir dedi: “Ey böyük hökmər, man birca onu bilirəm  
ki, o öz əli ilə mənə bir piyale şərab içirdi, mənim ağlmış başımdan  
çıxdı, bundan sonra onun başına nələr gəldiyindən xəberim olmadı”.

Padşah vezirin bu sözünü eşidəndə alem gözündə qaralı, qılıncını  
siyirib vezirin tepeşindən elə vurdub ki, vezir iki parça oldu. Sonra tez  
adam gönderib atabayanları yanına çağırıldı, atların harada olduğunu  
soruşdu, onlar dedilər: “Ey padşah, atların hor ikisi bu gecə yoxa çıxbı.  
Onlarla birlikdə bizim bas mehtər də yox olub. Biz sehər açılışda gör-  
dük ki, bütün qapılar təytbat açıqdı”. Padşah ucadan dedi: “Müqəd-  
dəs dinimizə and olsun, bu, qızım Meryəmlə kilsədə xidmət eləyən  
o əsirin işidir! Birinci dəfə də mənim qızımı o uğurlamışıdı. Qızımın  
ikinci dəfə oğurlanmasında bu taygöz vezir günahkardır, buna görə də  
o, cəzasını aldı!”

Sonra padşah üç oğlunun üçünü də yanına çağırıldı. Onların hor  
biri elə bir igiddi ki, döyüş meydanında min döyüşçüyü qalib gelərdi.  
Padşah onların üstüne qışqırıb dedi ki, tez atlarına süvar olsunlar. Pad-  
şah özü də öz vezir-vokili, saray oyanları ilə atlarına süvar oldular,  
qazqınların dalınca getməye başladılar. Onlar atlarını ta o vaxtacan  
çapıldalar ki, axırdı gəlib onları bu düzənlilikdə qaqladılar.

Meryəm onları görəndə tez ayağı durub yaraqlanın yasaqlandı,  
atına süvar oldu və Nurəddindən soruşdu: “Özünü necə hiss edirsin, döyüşə  
hazırsanmı?” Nurəddin cavabında dedi: “Döyüşdə özümü  
kəpəyin içindeki paya kimi hiss edirəm”. Sonra o bu şeri dedi:

“Meryəm, gol bu qədər moni danlama,  
Əzəbla ölməyə eləmə vadar.

Mon hara, igidlilik göstərmək hara!  
Qorxumam bir qarğı edendo qarr-qarr.

Bir siçan çıxanda qarşımıma birdən,  
Qorxumdan yaş olur oynımdı paltar.

Cananla bir yerdo, bir yorğan altda  
Conga girişməyo məndə hünor var.

Düzungün olan budur, mənim ozizim,  
Başqa cür söyləsəm, bil yalan olar".

Maryom Nuroddinin bu könlül oxşayan sözlerini eşidəndə gülümüşdü dedi: "Ey mənim ağam Nuroddin, sən burada qal, mən səni onların gözobindən qoruyaram". Sonra qız o saat atın yönünü buraxdı, at yaxdan atılan ox kimi irəli şığırdı. Bu qızın igidlilikdə öz zəmanosunda tayı-bərəbori yox idi. Sonra qız Nuroddinə dedi: "Atını dalımcə sür, özün də möhkəm dur ki, yixilmayasan, qorxma, bizim dalımızca heç kəs çata bilməz".

Maryomin atası onu uzaqdan görən kimi tanıdı, öz böyük oğluna dedi: "Ey Bartut, oğlum! Bu, şübhəsiz, sonin bacın Maryomdır. O yoxın ki, bizimlə döyüşə gəlir. Tez ol, onun qabağına çıx. Səni and verirəm müqəddəs dinimizə və Məsihə, əgor ona üstün gələnə, onu öldürmə, əsir tut və ona de ki, öz dinimizə qayıtsın. Gördün ki sözüñə baxmadı, onda onu elo ozabla öldür ki, hələ heç kos heç yerde belə əzablı ölüm görməmisi olsun!" Bartut cavabında dedi: "İtaat borcumdur!"

Sonra o, atını bacısı Maryomin qabağına sürdü, ona yaxınlaşanda ucadan dedi: "Ey Maryom, möger bu sənin üçün bəs deyildim ki, atababanın müqəddəs dininə xeyənat edib törki-dünya, sərgərdən bir dini qəbul elədin (o, islam dinini nozərdə tuturdu). Sonra o, ucadan dedi: "Müqəddəs dinimizə və Məsihə and olsun ki, əger sən öz xoşunla atabamızın dininə qayıtmasan, mən səni elo bir əzabla öldürəcəyəm ki, hələ heç kos heç yerde belə əzablı ölüm görməmisi olsun!" Maryom qardaşının sözüñə gülüb ucadan dedi: "Keçmişsi geri qaytarmaq, ölüñü diritmək olmaz! Buna görə də mən səni məyus eləməyo məcbur olacağam. Allaha and olsun, mən ölsəm də Abdullah oğlu Məhəmmədin dinindən dənən deyiləm..."

Şəhrizad bu yerdo sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.

## 892-ci gecə



Ela ki sekkiz yüz doxsan ikinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot elayirlər ki, Meryom öz qardaşına dedi: "Mən ölsəm də Abdullah oğlu Məhəmmədin dinindən dənən deyiləm!" Bartut bacısından bu sözleri eşidəndə elo əsəbilişdi ki, hirsindən aləm gündən qaraldı. O, qılincını çəkib bacısının üstüñə hücum elədi. Onların arasında elo bir döyüş başlandı ki, hələ heç kos belə döyüş görməmişdi. Bartut öz bacısının üstün golmək üçün cürbəcür fəndlər işlədirdi. Meryom isə qardaşının kolayını o saat başa düşür və məharətlə onun hemlələrini dəf edirdi. Onlar ta o vaxtən vuruşdular ki, axırda toz dumana qarışıdı, göz-gözü görmedi. Meryom görəndə ki, qardaşı artıq onun qabağında tab goturmır, o, hücumu bir az da gücləndirdi, məqam tapıb qılınca onun çiyindən elo vurdu ki, o, atdan aşib cəhənnəmə vasıl oldu.

Sonra Meryom döyüş meydanında atını sağa-sola çapıb təkbətək döyüše adam istədi və qışqırıb dedi: "Mənim qabağıma çıxmaga sizin aranızda igid varmı? Qoy bir daha mənim qabağıma qorxaq, zəif və tonbel adam çıxmasın! Qoy mənim qabağıma mənim dinimə düşmən olan pəhləvanlar çıxsınlar. Mən də onları qanlarına qəltən eləyim! Ey bütərlər sitayış eleyən bişərəflər, bu gün hər kim ki mənim dinimə inanınır, onun bir dərə üzü gülüməyəcək". Padşah böyük oğlunun öldürüyünün görəndə başına, gözünə döyüb üst-başını cirdi və ortancı oğlunu yanına çağırıb dedi: "Ey Bartu oğlum, tez ol, bacınlı döyüşə gir, ondan qardaşın Bartutun heyifini al, onu əsir eləyib hüzuruma gotir". Bartut cavabında dedi: "Atacan, itaat borcumdur!"

Sonra o, qılincını çəkib bacısının üstüñə hücum elədi, Meryom də onu hücmülən qarşılıdı. Onların arasında əvvəlki döyüşdən də bərk döyüş getdi. Bartut görəndə ki, döyüş meydanında o, bacısından zəifdir, istədi meydanı törk edib qaçsınsın, ancaq Meryom ona aman vermedi. Onu qısnayıb boynuna elo bir qılınç endirdi ki, başı bədənidən ayrıldı. Sonra Meryom atını cövlana gotirdi, qışqırıb dedi: "Hani sizin igidləriniz, hani o mənəfət dən sahibi, taygöz çolaq vəzir?" Padşah ortancı oğlunun öldürüyünün görəndə hönkürüb ağladı, kiçik oğluna dedi: "Ey Fasyan oğlum, tez ol, bacınlı döyüşə gir, ondan qardaşlarının heyifini al!"

Kiçik qardaşı Meryəmin üstüne golende Meryəm böyük məharətə ona hümək elədi, onun üstünə qışqırıb dedi: "Ey Allahın ve müsəlmanların düşənisi, men indiçə soni da qardaşlarının dalınca göndərəcəm!" Sonra o, qılıncını qardaşının topasından elə endirdi ki, onun başı iki yero ayrıldı, o, atdan yixılıb cəhnəmə vasıl oldu.

Padşah oyanları və pohlavənləri göründə ki, Meryəm padşahın üç iğid oğlunun üçün də öldürdü, onların canına qorxu düdü, başlarını aşağı salıb lal-dinməz dayandılar. Sonra onlar canlarını qurtarmaq üçün üz tutub geri qaçdlar. Padşah göründə ki, onun üç oğlunun üçü də öldürüldü, qoşun isə onu qoyub qaçıdı, o öz-özüna düşüb dedi: "Doğru dan da, Sitt-Meryəm bizim hamimiz qalıb geldi. Əğər men onuna tokbaşına döyüşə gırsəm, o məni də öldürər. Çünkü o daha geri qayıtməq ümidiñitirib. Yaxşısı budur özümü biabır eləməmək üçün men də geri qayıdım."

Sonra padşah atını geri döndərib öz sarayına qayıtdı. Burada üç oğlunun öldürülməsi, qoşunun onu qoyub qaçması, o qodər ona təsir elədi ki, ürəyi od tutub yandı. O, yarım saat dinməz-söyləməz oturandan sonra saray oyanları, adlı-sanlı adamları yanına çağırıldıqdır qızı Sitt-Meryəmin onun başına açdığı oyunu onlara danışdı, onlardan məsləhət istədi, hamı ona məsləhət gördü ki, yer üzündə Allahın xəlefə Harun or-Roşido namə yazsın, bu işdən onu xəbərdar eləsin. Hamı namədə bu sözlörin yazılımasını məsləhət bildi: "Əmirəlmömininə salamdan sonra yazıram ki, bizim Sitt-Meryəm adlı bir qızımız var, onu qahirolu tacir Tacəddin oğlu Nureddin aldadıb dinindən döndərdi, bizi qarşı çevirdi. O bizzət oşılıkda olarkən gecəyən qızı oğurladı, öz ölkələrinə qaçırdı. Biz əmirəlmöminindən rica edirik ki, o bizim qızı tapdırınsın, onu bizi mötbəbor adamlı qaytarınsın..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

893-cü gecə

Ela ki sokkiz yüz doxsan üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot eləyirlər ki, Əfrənci padşahı əmirəlmöminin Harun or-Roşido namə yazib qızı Meryəmi tapdırmağı və ona qaytarmağı ondan rica elədi. O, namesini

bü sözlərle bitirdi: "Bu kömeyin əvəzində biz Rumiyyə şəhərinin yarısını sənə verərik, orada müsəlmanlar üçün məscid tikdirərsən, onun geliri də senin olar".

Padşah şahlığın hörmətli adamlarının məsləhətə bu naməni yazi, sonra taygöz vezirin yerine teyin elədiyi yeni vəziri yanına çağırıb buyurdu ki, namənin üzümü köçürtsün. Elə ki əmrə eməl olundu, padşah öz əli ilə onun möhürüñ basdı. Sonra o, vəzire dedi: "Əğər sen onu tapıb gatırsən, sənə iki eyalətin torpaqlarını verəcəyəm, sənə en qiyametli hədiyyələrlər mukafatlaşdıracağam". O, məktubu vəzirə verib, Bağdad şəhərinə yola düşməyo emr elədi, məktubu öz əli ilə emirəməninə verməyi tapşırı.

Vəzir naməni götürüb yola düşdü, neçə susuz sahradan keçdi, neçə dağdan-dərəden aşdı, nehəyat, galib Bağdad şəhərinə çatdı. O, şəhərə çatanda bir yerdə əylişib üç gün yeyib-icib dincəldi, sonra əmirəlmöminin Harun or-Raşidin sarayının yerini soruşdu. Elə ki o, sarayın yerini öyrəndi, saraya galib, əmirəlmöminindən rica elədi ki, onu qəbul edib dinlosın. Xəlifə vəziri qəbul elədi. Vəzir saraya girində əylib Harun or-Raşidin qabağında yeri öpdü, sonra Əfrənci padşahının namesini, bir şahlärə layiq qiyameti hədiyyələri ona təqdim elədi. Xəlifə naməni oxuyanda, onda yazılarından hali olanda vəzirlərinin çağırıb tapşırı ki, bütün müsəlman ölkələrinə namə yazsınlar. Onlar da padşahın emrinə eməl elədilər. Meryəmə Nureddinlə əlamətlərini göstərdilər, onlara bildirdilər ki, Meryəmə Nureddin qacqındırlar, hər kəs ki, onları gördü, tutub əmirəlmömininin yanına getirməlidir. Elə ki padşahın namesi galib canişinlərə çatdı, onlar el-ayağa düşüb, tez eməl eməl eləmeye başladılar.

O ki qaldı qahirolu Nureddinlə Əfrənci padşahının qızı Meryəmə, onlar gecə-gündüz atlarını çapıb, Suriya ölkəsinə tərəf getdilər, nehəyat, galib Dəməşq şəhərinə çatıdlar. Bir gün əvvəl isə xəlifenin namesi galib Dəməşqin əmirinə çatmışdı. O göstəris vermişdi ki, şəhərə galen təze adamların kim olduğunu sorusub öyrənsinler.

Nureddinlə Meryəm şəhərə galib çatan kimi xəfiyyələr galib, onları adlarını sorușular. Qaçqınlar da heç nəyi gizləməyib, öz başlarına golen əhvalatı onlara danışdır. Bu vaxt xəfiyyələr onları tutub olayaqlarını bağladılar, əmirin yanına getirdilər. Əmirsə onları o saat əmirəlmöminin hüzuruna Bağdad şəhərinə gönderdi. Onlar galib, şəhərə çatanda saraya gəlmək üçün əmirəlmöminindən icazə istədilər. Padşah izin verdi, onlar da saraya galib Harun or-Raşidin qabağında yeri öpəndən sonra dedilər: "Ya əmirəlmöminin, bu qız Əfrənci

padşahının qızı Məryəmdir. Bu oğlan isə qahirəli tacir Tacəddinin oğlu Nürəddindir. Əsirlikdə olarkən qızı aldadıb yoldan çıxardan, onu öz atasına qarşı çevirən bu adamdır. O, qızı oğurlayıb, Dəməşq şəhərinə gotıranda, biz onları tutub adalarını soruşduq, onlar da düzünü bize dedilər. Bu vaxt biz onları osır edib sizin hüzurunuza gotirdik”.

Əmirəlmöminin Məryəmə axandax gördü ki, o elə gözəl-göyçək bir qızdır ki, beləsi heç yüz ilə bir dofa de yaranır. O, gözəl olduğunu kimi, həm də şirindil, möhkəm üzrəklidir! Məryəm xəlifəyə yaxınlaşanda oyılıb onun qabağından yeri öpdü, ona xoş günler, abədi səhərət arzuladı. Qız xəlifənin çox xoşuna goldı, ondan soruşdu: “Əfrənci padşahının qızı qurşaqçı Məryəm sənsənmى?” Məryəm cavabında dedi: “Bəli, əmirəlmöminin, Allahan və dinin yeganə mühafizəçisi”. Xəlifə dönbə Nürəddinə axandax gördü ki, o da boy-buxunlu, gözəl-göyçək bir oğlanı, ondan soruşdu: “Əsir düşən qahirəli tacir Tacəddinin oğlu Nürəddin sənsənmى?” Nürəddin cavabında dedi: “Bəli, ey yer üzündə bütün küməksizlərin ponahi hökmədar”. Xəlifə soruşdu: “Sən bu qadını öz atasının səltənətindən necə oğurlaya bildin?” Nürəddin öz başına golon ohvalatı başdan-axıracan padşaha danişb qurtaranda xəlifə buna məattoqla qaldı, ucadan dedi: “Bir gör kişilər həyatda nə qədər əzab-əziyyət çəkirlər...”

Şəhrizad bu yerdə sohərin açıldığıni görüb nağılı yarımcı qoydu.



894-cü gecə

Elo ki sakkiz yüz doxsan dördüncü gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Harun or-Roşid Nürəddindən soruşanda o da başına golon ohvalatı başdan-axıracan danişdi, xəlifə buna mat-moöttəl qalib ucadan dedi: “Bir gör kişilər həyatda nə qədər əzab-əziyyət çəkirlər!” Sonra o dönbə Sitt-Məryəmə dedi: “Ey Məryəm, bil və agah ol ki, atan sənin barondo bizo yazib. Son buna nə deyirson?” Məryəm cavabında dedi: “Ey yer üzündə Allahan xəlifəsi, sən adılsın, özün də Allah yolunun davamçısısan. Mən sizin dini on doğru, on müqəddəs din bilib onu qobul eləmişəm. İndi mən Allaha inanıram. Mən onu yer üzündə yeganə Tanrı sanır, onun qabağından diz çöküb deyirəm: “Allahdan başqa Allah

yoxdur. Məhəmməd isə Allahan elçisidir, onu göndərib ki, yer üzündə haqq-ədaləti bərpə etəsin, dünyani cəxallahlılıqdan qurtarsın, hamiya göstərsin ki, islam dini bütün dinlərdən üstünür. Mən heç rəvə bili-rəmmi ki, sən bir kafirin sözü ilə meni allahsızlar, satqınları ölkəsinə qaytarasən, axta orada xaçı torfisəyir, bütə səcde edirələr. Isən müqəddəs sanırlar. Əgor son belə elesen, qiyamət günü mən sənin etyindən tutub sənin emməni – Allahan elçisinə şikayət edəcəyəm (qoy Allah onun hər işini avand elesen!). O öz ata-anasından, qardaşlarından, votonundan imtiyaz edib Allaha sidq-ürkəle ponah gotırən adamı bağışlar, onu öz bəndəsi sanar”.

Əmirəlmöminin ucadan dedi: “Ey Məryəm, heç mən elə iş görərəmmi?! Mən Allaha xəyanət edib özünü müsəlman adlandıran bir qadını kaflırlərə verərəmmi?! Məryəm ucadan dedi: “Mən təsdiq edirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd isə onun elçisidir!” Əmirəlmöminin ucadan dedi: “Ey Məryəm, qoy Allah-teala sənin hər işini avand elesen. Sən müsəlman dinini qobul elədiyin üçün biz sənə xüsusi hörəmt eleməlyik. Baxmayaraq ki, sənin avazında mənə çoxlu qiyaməti hadiyyələr və torpaqlar vəd edirələr, mən indidən belə sənə heç bir pislik eleyən deyiləm. Sil gözünүn yaşını, özün də sakit ol, de görüm, bu cavan oğlanın – qahirəli Nürəddinin örən olmasına razısanmı?” Məryəm dedi: “Ey əmirəlmöminin, mən necə buna razi olmayı bilərəm ki, o bütün var-dövlətinə verib məni alıb, özü də mənə homişə heddindən artıq mehriban olub? Həm də mənim ucbatımdan o neçə yol özünü ölüm tohlükəsi qarşısında qoyub?”

Bələ olanda əmirəlmöminin qazı və şahidləri çağırıldı, onların kebiniñi kəsildi, sonra isə onlara yaxşı bir toy elədi, cehiz verdi və o gün çox əlametdər bir gün idi.

Bundan sonra əmirəlmöminin üzünü Əfrənci padşahının vəzirinə tutub dedi: “Sən qızın sözlerini eşitdimmi? Mən indi onu atasının yanına necə göndərim ki, o, müsəlman dinini qobul edib, özü də bir olan Allahan sitayış eleyir? Əgor mən onu geri qaytarsam, ola bilsin, atası onu bork incitsin, çünki Məryəm onun üç oğlunu öldürüb, onda mən qiyamət günü ona nə cavab verərəm? Allah-tealanın özü deyib: “Allah-teala müsəlmanlara qarşı kaflırlara yox göstərməyib”. Qayıdb öz padşahının yanına gedərən, ona bu sözleri deyərən: “Gəl bu işdən el çök”.

Bu vazır qızı qanılmaz bir adam idi, buna görə də o, xəlifəyə dedi: “Ey əmirəlmöminin, Məsihə və müqəddəs dinimizə and olsun ki, əgor mən Məryəmsiz geri qaytarsam, padşah məni o saat öldürər”. Xəlifə ucadan dedi: “Götürün bu murdarı, aparıb öldürün”. Sonra o bu seri dedi:

"Kim tabe olmur bizə,  
Gərokdrı alısn cezə!"

Xəlifə əmr elədi ki, vəzirin boynunu vursunlar, özünü də oda atub yandırılsınlar. Bu vaxt Sitt-Məryəm dedi: "Ey əmirelmöminin, qılincını o murdarın qanına bulama!" Sonra o, qılincını siyirib vəzirin boynunu vurdu, vəzir də cəhənnəma vəsil oldu. Xəlifə bunu görəndə Məryəm-dəki möhkəm iradəyə məttəl qaldı. Hər ikisini öz sarayına aparıb onlara xüsusi mənzil ayırdı, xüsusi məvacib müyyəyen elədi, özlərinə do çoxlu qiyməti hadiyyələr bağışladı.

Onlar bir xeyli müddət Bağdadda yaşayıb xoşbəxt günlər keçirdilər. Sonra Nurəddinin ata-anası yadına düşdü, üreyi onlar üçün bərk darıxdı və bu barədə xəlifəyə dedi, valideynlərini gedib görmək istədiyini bildirdi. Belə olanda xəlifə Məryəmi də yanına çağırıldı. Onlara çoxlu hadiyyələr bağışladı, Qahirəyə getmələrini icazə verdi, özü də Qahirə emirinə xüsusi bir name yazdı, ona tapşırı ki, onlardan muğayat olsun.

Bu xəbor gedib Qahirəyə çatanda Nurəddinin ata-anası öz oğullarının görəndə elə sevindilər ki, sevinclərinin hədd-hüdudu olmadı. Onlar öz dərd-qəmlərini tamam unutdular. Xəlifənin tapşırığına görə şəhərin əmiri, saray oyanları və bütün adlı-sanlı adamlar Nurəddinle Məryəmi qarşılamaya çıxdılar. Ham onları hörmət-izzətlə qarşılıdı. Onların gəlişi münasibətli sevindiyini bildirdi.

Onlar Sitt-Məryəmin gelmesinə çox sevindilər. Hər gün əmirlər-dən və şəhərin adlı-sanlı tacirlərindən onlara qiyməti hediyələr göldü, onlar Nurəddinlə Sitt-Məryəmin gelmesi münasibətli tacir Tacəddino, bir də onun arvadına gözaydınılı verirdilər. Nurəddinlə Məryəm burada hər günü toy-bayram kimi keçirirdilər.

Onlar hər gün yeyib-içdilər, ömürlerinin axırınacan şad-xürrəm dövrən sürdürlər. Kefləri pozan, Məclisləri dağıdan gələnəcən onların həyatında bir də heç bir əzab-əziyyət olmadı. Qoy gözə görünən və görünməyən səltənətin sahibinə eşq olsun.

## MÜNDƏRİCAT

Seyf el-Mülükün nağılı (756-778-ci gecələr)	7
Bəsərli Həsenin nağılı (778-831-ci gecələr)	68
Balıqqı Xəlifənin nağılı (831-845-ci gecələr)	195
Məsrurla Zeyn el-Məvasifin ehvalatı (845-863-cü gecələr)	231
Nurəddinlə qurşaqçı Məryəmin nağılı (863-894-cü gecələr)	289

# MİN BİR GECƏ

SƏKKİZ CİLDDƏ

VII CILD

757-894-cü gecələr

“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Buraxılışa məsul:

*Əziz Gülvəliyev*

Texniki redaktor:

*Rövşən Ağayev*

Tərtibatçı-rəssam:

*Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi:

*Yegana Əsgərova*

Korrektor:

*Fəridə Səmədova*

Yığılmışa verilmişdir 14.08.2007. Çapa imzalanmışdır 08.11.2007.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vəraqi 24. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 218.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

از خود بجهیز  
M 64 1116(5)

